

**Əhli Sünənə Vəl Cəmaat
Sələfi Salihin
Əqidəsi**



TÖVHİD

(Allahın Qulları Üzərində Olan Haqqı)

**Bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət
Komitəsinin 23 Dekabr 2010-cu İl Tarixli İcazəsi Əsasında Çap
Edilmişdir №DK-717/0Q**

**Toplayan və Tərcümə Edən: K.Hüseyn
Kitabın Bütün Haqları Qorunur**

بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِیْمِ

RƏHİMLİ VƏ MƏRHƏMƏTLİ OLAN ALLAHIN ADI İLƏ

Ey Rəbbimiz! Bizi doğru yola yönəltəndən

sonra ürəklərimizə şəkk-şübhə (azgınlıq, ayrılıq)

salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et,

çünki Sən, doğurdan da, bəxşiş verənsən! (Ali İmran 8).

Ey Rəbbimiz! Unutduqda və ya yanıldıqda bizi cəzalandırma!

Ey Rəbbimiz! Bizdən əvvəlkiləri yüklədiyən kimi, bizi ağır yükləmə!

Ey Rəbbimiz! Gücümüz çatmayan şeyi bizə yükləyib daşıdırma!

Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən.

Kafirlərə qələbə çalmaqda bizə kömək et! (əl-Bəqərə 286).

Allahım! Bütün əməllərimin saleh əməl olmasını və bunları heç

kimsə üçün deyil, sadəcə Sənin rızan üçün olmasını diləyirəm.

Allahım! Bu kitabı yazan, tərcümə edən, oxuyan, dinləyən, yayan və

bu kitabın üzərində əziyyəti olan hər bir kəs

üçün xeyirli et! Amin!

لَبَّيْكَ يَا مُحَمَّدُ

إِنَّ الْحَمْدَ لِلَّهِ ، نَحْمَدُهُ وَنُسْتَعِينُهُ وَنَسْتَغْفِرُهُ ، وَنَعُوذُ بِاللَّهِ مِنْ شُرُورِ
أَنْفُسِنَا ، وَمِنْ سَيِّئَاتِ أَعْمَالِنَا ، مِنْ يَهْدِهِ اللَّهُ فَلَا مُضِلَّ لَهُ ، وَمَنْ يَضِلَّ
فَلَا هَادِيَ لَهُ ، وَأَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ ، وَأَنَّ مُحَمَّدًا
رَسُولُهُ .

﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ حَقَّ تَقَاتِهِ وَلَا تَموتُوا إِلَّا وَأَنْتُمْ
مُسْلِمُونَ ﴾ سورة آل عمران : الآية ، ١٠٢ .

﴿ يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ
مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللَّهَ الَّذِي
تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ إِنَّ اللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا ﴾ سورة النساء : الآية ، ١ .

﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَقُولُوا قَوْلًا سَدِيدًا ، يُصْلِحْ لَكُمْ
أَعْمَالَكُمْ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَمَنْ يُطِيعِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزًا
عَظِيمًا ﴾ سورة الأحزاب : الآية ، ٧١ .

أما بعد : فَإِنَّ أَصْدَقَ الْحَدِيثِ كَلَامُ اللَّهِ ، وَخَيْرَ الْهَدْيِ هَدْيُ
مُحَمَّدٍ – صَلَّى اللَّهُ عَلَيْهِ وَعَلَى آلِهِ وَسَلَّمَ – وَشَرُّ الْأُمُورِ مُحَدَّثَاتُهَا وَكُلُّ
مُحَدَّثَةٍ بَدْعَةٌ ، وَكُلُّ بَدْعَةٍ ضَلَالَةٌ ، وَكُلُّ ضَلَالَةٍ فِي النَّارِ (*).

(*) هذه الخطبة ؛ تسمى : « خطبة الحاجة » وهي تشرع بين يدي كل حاجة ، والتي كان رسول الله ﷺ يعلمها أصحابه ؛ أن يقولوها بين يدي كلامهم ، في أمور دينهم سواء كان ؛ خطبة نكاح ، أو جمعة أو محاضرة ، أو غير ذلك ، وهي في : « سنن ابن ماجه » و « سنن الترمذي » و « سنن أبي داود » و « سنن النسائي » ، وورد ذكر طرف من هذه الخطبة في : « صحيح مسلم » .

ÖN SÖZ

Xutbətul-Hacə

Həmd ancaq Allahdır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəflərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəlmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah (məbud) yoxdur, O, təkdir, şəriki də yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və Elçisidir.

“Ey iman gətirənlər! Allahdan lazımcına qorxun. Yalnız müsəlman olduğunuz halda ölün”. (Ali-İmran 102).

“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan da zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun. (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən qorxun. Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir”. (ən-Nisa 1).

“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar”. (əl-Əhzab 70-71).¹

Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin ﷺ yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl bidətdir, hər bir bidət isə zəlalətdir. Hər bir zəlalət isə oddadır.²

“Ey Rəbbim! Köksümü açıb genişlət, işimi yüngülləşdir, dilimdəki düyünü aç ki, sözümü yaxşı anlasınlar!” (Taha 25-28).

Möhtərəm müsəlman bacı və qardaşlarımız! İlk öncə hamınızı Allahın salamu ilə salamlayıram. Allahın Kitabına və Allah Elçisinin ﷺ yoluna tabe olaraq bu əməli *“Bismilləh”* ilə başlayıram. Çünki, Allah Rəsulu ﷺ də öz məktublarını *“Bismilləh”* ilə başlamış və buyurmuşdur: *“Hər mühüm bir işə “Bismilləh” ilə başlanılmazsa, o işin sonu kəsikdir”*³.

¹ *Xutbətul-Hacə* adı ilə məşhur olan bu duanı cümə və s. xütbələrdə Peyğəmbər ﷺ oxumuşdu. Səhabələrinə də bunu əmr etmiş və özü də onları öyrətmişdir. Hədisin ilk hissəsini bizə Əhməd 1/392, 293, 432, Əbu Davud 2188, Tirmizi 1105, İbn Macə 1892 və başqaları rəvayət etmişlər.

² *Hədisin İkinci Hissəsinə*: Muslim “Şərhu Nəvəvi” 6/153-156, Əhməd 3/319, 371, Nəsəi 3/188, 189 və digərləri rəvayət etmişlər. Hədis alimi Muhəmməd Nəsirəddin əl-Albani hədisin bütün rəvayətlərini bir yere toplayaraq *“Xutbətul-Hacə”* adlı bir kitab yazmışdır. İstəyənlər bu kitaba baxa bilərlər. Hədis Şeyx əl-Albani tərəfindən səhih hesab olunur.

³ Əbu Davud, əl-Albani *“Zəif”*.

Nə üçün Kitabut-Tövhid? Kitab – *Kətəbə - Yəktubu - Kitəbə* - toplamaq, yığmaq sözündə əmələ gəlib, mənası - söz və hərflərin toplanmasıdır. Müəyyən bir əşyanı özündə toplayandır. İbn Qeyyim ؒ deyir ki: “Tövhid iki qismdir: 1) *Tövhid fil-Mərifə vəl-İsbat* – bilmək və təsdiq etmək. Rububiyyə və İsim və Sifətlər bura daxildir. 2) *Tövhid əl-İləhiyyə vəl-İbādə* - ilahlaşdırmaq, ibadət və ya *Tövhid Fi ət-Talabi vəl-Qasd* – tələb və qəsd. “De: “*Ey kafirlər!*” (əl-Kəfirun 1). “De: “*Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyə, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyə.*” Əgər onlar üz döndərsələr, deyin: “*Şahid olun ki, biz müsəlmanlarıq!*” (Ali İmran 64).⁴

Əqidə nədir? Əqidə - *Aqd* – bağlamaq, düyün vurmaq deməkdir. “Mənim əqidəm belədir” deyildi zaman, yəni “mən qəlbim ilə bu inanclara bağlanmışam” deməkdir. Əqidə qəlbin etiqadıdır. İslam şəriəti iki hissəyə bölünür. 1) *Etiqadi* - əməllə bağlı olmayan inanclar. Məs: Allahın Rəbliyinə etiqad, imanın altı dayağına iman və s. bunlar əsasdır. Onların üzərində digər şəriət əhkamları qurulur. 2) *Əməli* – şəri əməllərdir. Məs: Namazın qılınması, orucun tutulması və s. Bunlar isə əsasın üzərində qurulan budaqlardır. Əsas səhifə olmasa bunların heç birinin faydası olmayacaqdır. Etiqad düz olmadıqda, budaqların heç birinin faydası olmayacaqdır. “*Sənə və səndən əvvəllərə belə vəhy olunmuşdur. Allaha şərik qoşsan bütün əməllərin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan.*” (əz-Zumər 65). Allah Peyğəmbərə ﷺ müraciət edərəkən buyurur: “Əgər sən də Allaha şərik qoşsan əməllərin puça çıxar və mütləq ziyan çəkənlərdən olarsan”. Ona görə də bütün Peyğəmbərlərin ilk dəvəti Tövhid olub, insanları şikrdən çəkəndirmək idi. Allah Qurani Kərimdə Nuh, Saleh, Hud, İbrahimin ﷺ adlarını çəkir. Onların sözləri insanlara: “Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın”- deməkdən ibarət idi. Peyğəmbərimiz Muhəmməd ﷺ on üç il Məkkədə insanları bu əqidəyə dəvət etdi. Çünki, təməl nə qədər möhkəm olarsa onun üzərində qurulan da möhkəm olar. Zəlalət üzərində qurulan hər bir şey isə zəlalətdir. Nə üçün Peyğəmbər ﷺ on üç il yalnız Tövhidə dəvət etdi?

Bu Dəvətin Səbəblərdən Bəziləri: 1) Çünki, məxluqatın yaradılışının səbəbi Tövhidir. Əgər bu səbəb tək olsaydı kifayət edərdi. “*Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.*” (əz-Zəriyat 5). Sələflər bu ayədə olan *Liyabudun – Vahhidun* - kimi təfsir emişlər. *Ləm* – Çayədir. Bu da məqsədə (səbəbə) dəlalət edir. Peyğəmbərlər İbadət Tövhidini üçün gəlmişlər. Allah insanları yalnız bir məqsəd ilə yaratmışdır – o da *İbadətdir*. Yaratmağın hikməti ibadətdir. İbadət nə deməkdir? Xudu və Zull – İtaət və Zəlillik. Bu ibadətə Məhəbbət və Qiyədə (ardınca getmək) əlavə edilərsə bu da şəri ibadət

⁴ İbn Qeyyim “Mədaricus-Salikin” 3/ 449-450.

olur. *Tariq Muabbad* - ərəblər hazır olan yola da “zəlil olmuş yol” deyirlər. Alimlər İbadət kəliməsinə bir çox təriflər vermişdilər. Lakin ən gözəl tərif İbn Teymiyyənin ﷺ verdiyi tərifdir: “Bura Allahın sevdiyi və razı qaldığı zahiri və batini hər bir söz və əməl (namaz, oruc, dua, qurban, nəzir, məhəbbət, qorxu, niyyət və s.) daxildir”. İbadət üç şeylə olur: Dil - Qəlb - Əməl və bu ibadətlər üç şeyin üzərində qurulur: Məhəbbət - Ümid - Qorxu.

2) Allah Tövhid olsun deyər Quranı nazil etdi. *“Əlif Ləm Mim. Bu, qətiyyəni sübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər; O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar Məhz onlar nicat tapanlardır”*. (əl-Bəqərə 1-5). «Ey (libasına) örtünüb bürünmüş Peyğəmbər! Qalx (qövmünü Allahın əzabı ilə) qorxut! Öz Rəbbini uca tut. Libasını təmizlə. Əzaba səbəb olacaq pis şeylərdən uzaqlaş. (Etdiyin yaxşılıq) çox bilib başa qalxma. Rəbbinin rızasını qazanmaq üçün səbr et». (əl-Muddəssir 1-7). Allahın «Qalx və qorxut» buyurduğunun mənası, şirkdən qorxudub çəkəndirmək və tövhidə dəvət etmək deməkdir. «Öz Rəbbini uca tut» tövhid ilə onu təzim et. «Libasını təmizlə» yeni əməllərini şirkdən təmizlə. «Pis şeylərdən uzaqlaş» yeni bütəldən uzaq dur. Onlardan uzaq durmaq isə bütələri və bütperəstləri tərki edib, onlardan uzaq durmaq deməkdir. Bütün bu buyuruqlardan sonra ona risalət verilmiş oldu. O, da qalxıb dəvət etdi və Allahın əmrini yerinə yetirdi.

3) İnsanlar doğru yolu tapsınlar, Allahdan qeyrisinə ibadət etməsinlər. *“Allah bir-biri ilə çəkişən bir neçə şəriqli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsələ eyni ola bilərlərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir”*. (əz-Zumər 29). İbn Qeyyim ﷺ deyir ki: “Allah bu ayədə müşrik ilə Muvahhid bir kimsəni ayıraraq misal çəkmişdir. *Müşrik* - əxlaqı pozulmuş, bir-birinə düşmən olan, ayrılığa düşmüş bir cəmaata sahib qul halında olub bir neçə ilaha ibadət edir. Bu ilahların istəkləri fərqli olduğu üçün heç birini də razı salmır. *Müvəhhid* – olan Allaha ibadət etdiyi üçün halı – şirkdən uzaq olan, hədəf və məqsədini aparan yolu bilən və bütün ixtilaflardan uzaq olaraq hüzur içində olan bir kimsədir. Onun üzərində Rəbbinin rəhməti, ehsanı vardır. Bu iki qul heç bir olarmı?”⁵

4) Tövhid bütün Peyğəmbərlərin göndərilməsinə səbəbdir. *“Biz hər ümmətə Allaha ibadət edin və tağutdan çəkinin deyər peyğəmbər göndərdik”*. (ən-Nəhl 36). *“Ad qövmünə də qardaşları Hudu göndərdik. O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondən başqa məbudunuz yoxdur. Yoxsa qorxmursunuz?”*. (əl-Əraf 65). *“Səməd qövmünə də qardaşları Salehi göndərdik. O dedi: “Ey*

⁵ “İlamul-Muvakkın” 1/187.

qövümüm! Allaha ibadət edin! Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın dəlillər gəldi. Allahın qayadan çıxartdığı bu dişi dəvəsi sizin üçün bir möcüzədir. Onu buraxın Allahın torpağında otlasın. Ona bir pislilik etməyin, yoxsa sizi ağırlı-acılı bir əzab yaxalayar". (əl-Əraf 73). "Mədyən qövümünə də qardaşları Şueybi göndərdik. O dedi: "Ey qövümüm! Allaha ibadət edin. Sizin Ondan başqa məbudunuz yoxdur. Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəldi. Elə isə ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzünü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir". (əl-Əraf 85). "Biz Nuhu öz xalqına elçi göndərdik. O dedi: "Həqiqətən, mən sizin üçün açıq-aydın xəbərdar edən bir elçiyəm. Allahdan başqasına ibadət etməyin! Mən sizi yaxalayacaq məşəqqət gününün əzabından qorxuram". (Hud 25-26).

5) Bu, dəvətdə ən birinci olandır. *"De: "Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırıyıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm". (Yusuf 108). Peyğəmbər ﷺ Muazı ﷺ Yəməinə göndərdiyi zaman ona olan ilk nəsihəti: "İnsanları **Lə İlahə İlləllah** – kəliməsinə dəvət et!"- deməsidir⁶. Bu başlıq dəlildir ki, müsəlman Tövhidə bildikdən sonra insanları buna dəvət etməlidir. Bu zaman iki şeyə diqqət etmək lazımdır: 1) Dəvət etdikdə Tövhidə dəvət etmək. 2) Dəvəti də yalnız Allah üçün İxlasla etmək. Səhl ibn Sad ﷺ rəvayət edir ki: "Allah Rəsulu ﷺ Xeybər günü belə buyurdu: "Sabah bu bayrağı mütləq Allahın fəthi ona nəsib edəcəyi bir adama verəcəyəm ki, o, Allahu və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir. Səhər açıldıqda (səhabələr) Allah Rəsulunun ﷺ yanına getdilər. Hər biri bayrağın ona verilməsini arzulayırdı. Peyğəmbər ﷺ belə buyurdu: "Əbu Talibin oğlu Əli haradadır?" Ona: "Gözü ağrıyır!"- dedilər. Peyğəmbər ﷺ dedi: "Xəbər göndərin, gəlsin". O, xəbər göndərilib gətirildi. Allah Rəsulu ﷺ mübarək tüpürcəyini onun gözlərinə sürtərək dua etdi. O, saat sağaldı. Sanki heç bir ağrısı yoxmuş kimi oldu. Daha sonra bayrağı ona verdi. Əli dedi: "Ya Rəsulullah! Xeybər (Yəhudiləri) ilə onlar da bizim kimi (müsəlman) olana qədər vuruşacağam". Peyğəmbər ﷺ: "(Ey Əli!) Tələsmə! Onların sahəsinə girdiyin zaman yavaş-yavaş yeri. Sonra onları İslama dəvət et və üzərilərinə vacib olan İslam əsaslarını onlara xəbər ver. Allaha and olsun ki, Allah bir nəfəri sənə səbəbinlə hidayətə yönəldərsə, bu sənə üçün qırmızı dəvələrdən də xeyirli olar!"- deyə buyurdu".⁷*

6) Bu ən son anda da olandır. *"Rəbbi ona: "Təslim ol!"- dedikdə, o: "Aləmlərin Rəbbinə təslim oldum!"- demişdi. İbrahim də, Yaqub da bunu*

⁶ əl-Buxari 1395, Muslim 19.

⁷ əl-Buxari "Fəth" 2942, Muslim 2406, ən-Nəsai "Sunənul-Kubra" 8403, 8587, İbn Hibban 6932, Əhməd "Müsnəd" 333.

*oğullarına vəsiyyəət etdilər: "Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz! Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: "Məndən sonra nəyə ibadət edəcəksiniz?" Onlar dedilər: "Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlahə ibadət edəcəyik. Biz yalnız Ona təslim olanlarıq!" (əl-Bəqərə 131-133). Peyğəmbər ﷺ buyurdu: "Kimin son sözü **Lə İlahə İlləllah** olarsa Cənnətə daxil olar".*

7) İnsana dinə girmək üçün ən birinci və ölüm anında ən son əmrdir. Ona görə də Peyğəmbər ﷺ ölüm anında olan kimsələrə **Lə İlahə İlləllah** kəliməsini tələq etməyi əmr edərdi. Əbu Səid əl-Xudri رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Ölüm anında olan yaxınlarınıza **Lə İlahə İlləllah** tələq edin".⁸

8) Tövhid səni Cəhənnəmdən qurtaracaq ən böyük səbəbdir və bütün xeyirlərin əsasıdır. **Həmçinin** - ən böyük və bağışlanılmaz günah olan Allaha şəriq qoşmaq dünya və axirətdə olan bütün bələlərin başıdır. Həyatdakı bütün digər pozuntular zəncirvari şəkildə həyatın əsası olan Tövhidin pozulmasından törəyir. Bu mövzu insan həyatında ən mühüm məsələdir. Ömər رضي الله عنه deyir ki: "Biz Allahın İslam dini sayəsində gücləndirdiyi bir cəmaatıq. İslamdan başqasını seçəcək olsaq, onda Allah bizi zəlil edər"⁹. İslam ordusu Roma imperiyasının idarəsi altında olan Kipri fəth edərkən bütün müsəlmanlar qələbə sevincini yaşadığı halda məşhur səhabə Əbu Dərdə رضي الله عنه kədərlənərək ağlayırdı. Bunun səbəbini soruşduqda, o dedi: "Baxın onlar necə də əzəmətli bir xalq idi. Hətta onların qüdrətli rəhbərləri də var idi. Onlar Allahın buyuruqlarını tərək etdikləri üçün Allahın da onları necə alçaltdığına baxın. Qorxuram ki, bir vaxt bu ümmət də Allahı və Onun Rəsulunu tərək edər, Allah da onları bu cür alçaltdar"¹⁰.

Lakin nədənsə bu məsələ əhəmiyyət baxımından ondan qat-qat aşağı dərəcədə olan digər məsələlərin kölgəsində qalmışdır. Müsəlmanlar Tövhid elminə çox diqqət yetirməlidirlər. Müsəlman: "Yenə də Tövhid!"- deməməlidir. Əsla! Həmişə Tövhid olmalıdır. Bu bizim dünya və axirətdə səadətimizin açarıdır. Hər bir müsəlman ailəsində Tövhid kitabı masaüstü bir kitab olmalıdır. Hər il oxunan, təkrarlanan bir kitab olmalıdır. Bu kitabı tərək etmək şərdir. Bilsən bu kitabda sənin üçün nə qədər xeyir vardır!? "Mən Tövhidə öyrənmişəm" deyən kimsə artıq xəta etmişdir. Tövhid Nəhv və Sarf elmi deyil ki, bir dəfə öyrəndin kifayət etsin. Tövhid – Allahın sənə verdiyi ömürlə bərabər davam edən bir kitabdır. Oxudun bitirdin, yenə də təkrarla, çünki şeytanın səndən ən çox istədiyi şey şirik etməyindir.

⁸ Muslim 916.

⁹ Təğīb Vət-Tərhīb 3/ 351, 4393.

¹⁰ "Hilyətul-Övliya" 1/ 216.

Ümmətdə Şirkin Zühur Etməsinə Başlıca Səbəblər: 1) Cahillik – düzgün əqidəni bilməmək və ya öyrənmək istəməmək, çox az diqqət etmək və ya heç diqqət yetirməməkdir. Nəsillər yetişmişlər ki, bu əqidəni bilmirlər, əqidəyə zidd olan məsələləri bilmirlər. Haqqı yalan, yalanı isə haqq kimi bilirlər. İbn Qeyyim ؒ deyir: “Cahillik öldürücü xəstəlikdir. Onun müalicəsi (şəfası) iki şeydədir; Quran və Sünnə. Müalicə edən isə Rəbbani alimdir”. Cahillik elmə zidd olandır. Öldürücü xəstəlikdir. İnsanı elə tələf edir ki, özü də hiss etmir. Cahillik xəstəlikdir, insanı elə bir tərzdə kor edir ki, xilasının harada olduğunu bilmir. Alimlər diri, cahillər isə ölüdürlər. Bu əqidə **Tövqifidir**. Yəni sənin, mənim aqlım üzərində qurulmur. Bu əqidəni quran Allahdır - əqidədə ictihada yer yoxdur. Əqidənin mənbəyi iki əsasdır: Quran və Sünnə. Nə üçün? Çünki, Allahı Onun Özündən başqa heç kəs yaxşı tanıya bilməz. Allahdan sonra onu gözəl tanıyan Peyğəmbəri Muhəmməddir ؐ. İlk əvvəl əqidədə problem yox idi. İnsanlar bir əqidə, bir cəmaat idilər. Lakin xeyirli dövr, xeyirli əsr getdikdən sonra zəlalət əhli gəldi, əqidələr çoxaldı, cəmaatların sayı isə artı. Bütün bu cəmaatlar Quran və Sünnə ilə getdiklərini iddia edirlər. Lakin Quran və Sünnə onları tanımır, tanımaq da istəmir. Əqidələri fəlsəfə, ağıl, kiminsə ideyası, qəzəbi və hissləri üzərində qurulmuş camaatlar. Lakin biz Quran və Sünnəyə fəhm (başə düşmək) qaydasını da əlavə edirik. Sizin (zəlalət əhlinin Quran və Sünnəni) başə düşmək fəhmini yox, Quran və Sünnəni ən gözəl anlayan, bununla yaşayan səhabələrin fəhmini. Auf ibn Məlik ؓ rəvayət edir ki, Rəsulullah ﷺ buyurdu: "Yəhudilər yetmiş bir firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir. Xristianlar yetmiş iki firqəyə bölünəcəklər, onlardan yalnız biri Cənnətə qalanları isə Cəhənnəmə düşəcəkdir. Qəlbim əlində olan Allaha and olsun ki, mənim ümmətim yetmiş üç firqəyə bölünəcəkdir, onlardan yalnız biri Cənnətə, qalanları isə Cəhənnəmə düşəcəkdir".¹¹ İbn Ömər in ؓ rəvayətində isə səhabələr Cənnətə düşən firqə haqqında soruşdular. Rəsulullah ﷺ buyurdu: "Onlar mənim və səhabələrimin yolu ilə gedənlərdir".¹² Başqa rəvayətdə: Rəsulullah ﷺ buyurdu: "O da camaatdır".¹³ Bu iki şəfanı öz yerinə qoyan, başə salan lazımdır. Hər bilən yox, Rəbbani bilən lazımdır. Çox insanlar müalicə etmək üçün özləri bu iki əsasa başə vururlar. Lakin onlar alim olmadıqları üçün ölüm tapırlar. Rəbbani alim bu iki əsası sənə doğru başə düşməyə yardımçı olacaqdır. Elm dərmandır. Lakin insan bədəninə uyğun olmayan dərman qəbul etsə bu onu ya şikəst edər ya da ki həlak. Çünki, həkim olmadan qəbul etmiş və bunu ona lazım olan miqdarda etməmişdir. Məhz buna görə də

¹¹ İbn Məcə.

¹² Tirmizi, əl-Albani "Səhih Hədislər Silsiləsi" 1348.

¹³ Əhməd 4/ 102, əl-Albani "Ziləlul-Cənnə".

Xəvariclər həlak olmuşlar. Onlar Quran və Sünnəni götürdülər, lakin lazım olan yerə qoymadılar. Elə zənn etdilər ki, böyük günah sahibi əbədi Cəhənnəmdir. Onlar bunu öz ağıllarından deyil, bu iki mənbədən götürdülər. Digər məzhəb və təriqətlərin azmalarına səbəb də bir başa bu iki əsasa baş vurmaları idi. Lakin onların başa düşməkdə həkimləri səhabələr deyildilər. Onlar həkim olaraq alimləri deyil, ağıllarını götürdülər. Bu ümmətin fərqi elmin miras edilməsidir. Yəni, yeni nə isə ortaya çıxmır, nə qalıbsa Peyğəmbərdən ﷺ miras olaraq qalan elmdir. Alimlər isə varis olaraq bunu götürüblər.

2) Onların Fanatik olaraq, hətta səhf olduqları halda ata-babalarının yolu ilə getmək. Kor-koranə olan təqlid. Əqidə məsələlərində öz imamına, axunduna, xocaya kor-koranə təqlid etmək (səhf və düz olmasına) baxmayaraq. Heç bir dəlilə əsaslanmadan iman gətirmək. *“Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlahə ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yoxdur. O, bunların şəriki qoşduqları şeylərdən uzaqdır”.* (ət-Tövbə 31). *“Onlara: “Allahın nazil etdiyinə tabe olun!”– deyildikdə, onlar: “Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!”– deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?”* (əl-Bəqərə 170). *“Onlara: “Allahın nazil etdiyinə və göndərdiyi Elçiyə tərəf gəlin”– deyildikdə: “Atalarımızın tutduğu yol biza bəsdir”– deyirlər. Əgər ataları bir şey bilməyib, doğru yola yönəlməyiblərsə onda necə olsun?”* (əl-Maidə 104). *“Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: “Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!”– dedilər”.* (əz-Zuxruf 23). *“Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə müti olaydıq!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar”.* (əl-Əhzab 66-67). *“Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər. Halbuki onlara ancaq tək olan İlahə ibadət etmək əmr olunmuşdu. Ondan başqa tanrı yoxdur. O, bunların şəriki qoşduqları şeylərdən uzaqdır”.* (ət-Tövbə 31).

3) **Ğuluv** – İbadət etməkdə, əməldə, tərifdə, adətlərdə həddi aşmaq deməkdir. Ölmüş saleh kimsələri öz məqamlarından yuxarı qaldırmaq. Etiqad etmək ki, onlar da Allah kimi hansısa qüvvəyə sahibdirlər. **Şirkin Yaranması** – birdən-birə baş verməmişdir. Şeytan öz işini addım-addım görür. İlk şirk də salehləri Ğuluv etməkdən sonra baş vermişdir. **Ğuluv** – şişirtmək deməkdir. **Cəfa** - Ğuluvun əksidir. Adəm övladlarının dinlərini tərki etmələrinə səbəb onların salehlərlə bağlı olan həddi aşmalarıdır. **Saleh** – saleh əməllər edən,

fitnə-fəsad daşımayan kimsədir. *Saleh* – Allahın və qulların haqqını verəndir. *Sabiquna Bil-Xayrat* – xeyirdə irəli keçən, mübah olan əməlləri edən kimsədir. Salehlərlə bağlı hədd haradadır? Allah üçün onları sevmək, hörmət etmək, qorumaq, əgər Peyğəmbərdirsə şəriətinə əməl etmək. Bu da dinin salehlərə qarşı qoyduğu həddir. Həddi aşmaq isə - onlara Allahın layiq olduğu sifətləri vermək, Lövhi-Məhfuzda olanları bilməsi, şəriətin qoyduğu çərçivədən çıxmaqdır. Tərif etdikləri zaman Allah səviyyəsində tərif etmək (*İtra* - o, tərif ki, onda yalan da vardır). Sevgidə həddi aşmaları onların salehləri ucaltmalarına, onlardan kömək istəmələrinə gətirib çıxartdı. Peyğəmbər ﷺ həcc vaxtı daş atmaq üçün səhabələrdən daş gətirmələrini əmr etdi. İbn Abbas ؓ da xırda daşlar yığıb gətirdi. "Peyğəmbər ﷺ buyurdu: "Ey insanlar! Dində çox şişirtməkdən çəkinin. Sizdən əvvəlkiləri dində çox şişirtmək həlak etdi (əgər insan torpaq atsa Cəfa, yox əgər alma boyda daş atsa artıq Ğuluv etmişdir)"¹⁴. Peyğəmbər ﷺ buyurdu: "İfrata varanlar həlak oldular və bunu üç dəfə təkrar etdi"¹⁵. Xristianlar İsanı ﷺ sevgidə şişirttikləri üçün ona İlahi keyfiyyətləri verdilər. Yəhudilər isə İsa ﷺ üçün "zinadan doğulan" deməklə cəfa etdilər. Vasat (orta) ümmət isə bu iki əməlin ortasında orta yolu tutanlardır. Ömər ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Məni Xristianların Məryəm oğlu İsanı ﷺ tərif etdikləri kimi tərif etməyin. Mən sadəcə bir qulam, deyin Allahın qulu və rəsulu. Məni tərif etməkdə həddi aşmayın. Məni Allahın layiq bildiyi dərəcədən artıq yüksəltməyin. Rəbbim məni necə vəsf edibsə, elə də vəsf edin"¹⁶. Şirk isə on əsr və ya on nəsildən sonra Nuhun ﷺ qövmündə salehləri ğuluv etməklə ortaya çıxdı. "*İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni bir dində idilər). Sonra (aralarında ixtilaf düşdüyü üçün) ayrıldılar*". (Yunus 19)". "*İnsanlar tək bir ümmət idilər*". (əl-Bəqərə 213). İbn Abbas ؓ deyir ki: "Adəm ilə Nuh ﷺ arasında altı əsr (Başqa rəvayətdə: on əsr) vardır. Bu dövrdə yaşayan insanların hamısı da Allahın şəriəti üzrə idilər. Onların hamısı İslam dini üzrə idilər. Daha sonra ixtilafa, rəsulların şəriətlərinə uymağı tərk etdikləri üçün şirkə düşdülər. Allah da müjdələyən və qorxudan Rəsullar göndərdi. Göndərilən ilk Rəsul isə Nuh ﷺ idi"¹⁷. İstənilən bir günah da belədir. Qadınların geyimi heç vaxt bu günkü kimi qısa olmayıb. İstənilən bir dövlətin adət ən-ənəsi olan geyimlərinə, milli geyimlərinə nəzər salsaq görərik ki, paltarları uzun və baş örtüyü də var. Lakin vaxt keçdikcə şeytan müəyyən bəhanə və hiylə ilə onların geyimlərini gördüyümüz hala gətirmişdir. Artıq pis bir əməl gözəl, gözəl bir əməl isə pis göstərilmişdir. Nuhun ﷺ qövmü ilə baş verən də şeytanın addım-addım gəlməsi idi. "*Və (öz tabeçiliyində olanlara)*

¹⁴ Əhməd 1/ 215, ən-Nəsai 5/ 268, 4063, İbn Məcə 3029, əl-Həkim 1711, əl-Albani "Səhihul-Cəmi" 2680.

¹⁵ Muslim 2670, Əbu Davud 4608, Əhməd 1/ 386, Əbu Yəla 5004.

¹⁶ əl-Buxari 3445, Əhməd 23,24, əd-Darimi 2784, İbn Hibban 6239, Əbu Yəla 153.

¹⁷ İbn Kəsir 1/ 250, Məcəmuul-Fətava 20/ 106.

dedilər: "Öz tanrılarınızı tərk etməyin, (xüsusi ilə) Vəddi, Suvanı, Yağusu, Yəuqu və Nəsri atmayın". (Nuh 23). İbn Abbas رضي الله عنه rəvayət edir ki, bunlar Nuhun عليه السلام qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların yaşadığı qövmün insanlarına vəsvəsə edir ki, onların toplandıqları yerlərdə heykəllərini ucaltsınlar və onların adlarını həmin heykəllərə versinlər. Onlar da deyilən kimi etdilər. (Heykəlləri) düzəldən nəsil ölüb gedənə qədər onlara ibadət olunmadı. (Uzun müddət keçdikdən sonra) elm unudulduqda o, heykəllərə ibadət etməyə başladılar¹⁸. Abd ibn Humeyd, Əbu Mutahhardan rəvayət edir ki, Əbu Cəfər (Bəkri) yanında Yezid ibn Muhəlləbdən bəhs edildi. Əbu Cəfər dedi: "O, Allahdan başqa ilk ibadət edilən yerdə öldürüldü". Sonra Vədd haqqında danışdı. Vədd müsəlman bir kimsə idi və qövmü tərəfindən sevilirdi. O, öncə Babil torpaqlarında qəbrinin ətrafında toplandıqları və onun ölümünə üzüldülər. İblis onların Vəddə üzüldüklərini gördükdə dedi: "Sizin buna çox üzüldüyünüzü görürəm. Sizin üçün onun bir surətini çəkməmi istəyirsinizmi? Beləcə o, sizin toplandığınız yerdə olacaq və onun sayəsində Vəddi xatırlayacaqsınız". Onlar da: "Bəli, çək!"- dedilər. İblis onlara Vəddin bir surətini çəkdi. Onlar da onun surətini toplandıqları yerə qoydular və onu xatırlamağa başladılar. Onların Vəddi xatırladıqlarını gördükdə bu dəfə dedi: "Sizin hər birinizin evində belə bir heykəl düzəltməyimə nə deyirsiniz? Beləcə bundan sizin hər birinizin evində olacaq və onu xatırlayacaqsınız". Onlar: "Bəli, olar"- dedilər. (Şeytan) hər ev əhlinə onun kimi bir heykəl düzəltdi. Onlar da bu heykələ yönəldilər. Heykəl vasitəsilə Vəddi xatırlamağa başladılar. Onların uşaqları böyüdü. Atalarının bu heykəllə nə cür davrandıqlarını gördülər. Nəsillər çoxaldı. Onu xatırlamaq məsələsi unudulub getdi. Sonda isə onu Allahdan başqa İlah halına gətirdilər. Allahdan başqa yer üzündə ilk ibadət edilən şey Vəddin adı verilən Vədd bütüdür"¹⁹. Onlar bu heykəlləri düzəltdikləri zaman onlara ibadət etmirdilər. Çünki bunun qadağan olduğunu bilirdilər. Onların alimləri bu heykəllərin qoyulmasına icazə verdikləri zaman böyük bir qəbahətə yol verdilər. Şeytan onlara vəsvəsə etdi: "Heykəlləri düzəldin ki, olara baxdıqda ibadət yadınıza düşsün". Çünki insanlar onlar üçün darıxırdılar. Bu bidətdir. Uzun illər keçsədə belə Nuhun عليه السلام qövmünün bidəti onları şirkə gətirib çıxartdı. Buradan da İmam Əhmədin رحمته الله bu sözləri yada düşür. Allah buyurur: **"Onun əmrinə qarşı çıxanları başlarına gələcək bir bəladan, yaxud da düçar olacaqları bir əzabdan qorxsunlar". (ən-Nur 63).** "Bu bəlanın nə olduğunu bilirsiniz? Bəla – şirkdir. Çünki, bir kimsə Peyğəmbərin ﷺ sözlərindən bəzilərini rədd edəcək olursa,

¹⁸ əl-Buxari 4920.

¹⁹ Durrul-Mənsur 6/ 269, İbn Urvə Hənbəli "Kəvakibud-Dərari" 6/ 112/ 2.

qəlbinə bir miqdar azmaq düşər və sonda da məhv olar"²⁰. Onların niyyətləri gözəl idi. Heykəlləri qoyduqda niyyətləri, onlara çox ibadət etmələrini xatırlamaq idi. Onlar şirk qoşmaq haqda heç düşünmürdülər. Ona görə də gözəl niyyət haramı halal etmir. Saleh kimsələr öldükdən sonra, elm yaddan çıxandan sonra şeytan öz vəsvəsesini etdi. Ümmətdə alimlərin yeri onda bilinir. Ona görə də günümüzdə İbn Bazzı, əl-Albanini, Useymini رحمته pisləyənlər bilsinlər ki, dolay yolla şirkin yayılmasını istəyirlər. Bu hadisədə alimlərin insanlar arasında olan yeri bilinir. Onların getməsi dəhşətli hadisələrin baş verməsidir. Şeytan alimlərin vaxtında ibadət etməyi əmr etmədi, lakin alimlər ölən kimi, elm yox olan kimi dəvətinə başladı.

Artıq onlarda belə bir etiqad yaranmışdır ki: Mən bu qəbrin ətrafına gəlib burada Allaha dua etsəm, qurban kəssəm, nəzir desəm daha tez qəbul olunar, nəinki evimdə oturub dua etsəm. Vaxt keçdikcə artıq bu heykəllərdən istəməyə başladılar. Ey filankəsin cəddi Allaha dua et ki, bizə şəfa versin. Şeytan bir başa onlara şirki göstərərək demədi ki: "Gəlin Allaha şirik qoşun". Çünki bilirdi ki, bunu bir başa etsə heç kəs qəbul etməz. Mərhələ-mərhələ, addım-addım gəldi. Halbuki, Adəm ilə Nuh عليه السلام arasında on əsr var idi. Bütün insanlar da bir din üzərində idilər. **Xatırlama** - İblis Adəm عليه السلام necə vəsvəse etdi? Allah Adəmə عليه السلام əmr etdi ki – "Bu ağacdan yemə! Qalan nə istəyirsənsə et!" Lakin şeytan ona vəsvəsə edərək dedi ki: "Bilirsənmi ki, Allah sənə bu ağacdan yeməyi nə üçün qadağan edib?" Adəm dedi: "Xeyr". Şeytan: "Çünki, sən bu ağacdan yesən sənə əbədi həyat və tükənməz bir mülk veriləcəkdir". **"Şeytan ona vəsvəsə edib dedi: "Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?" (Ta ha 120).** Bir başa demədi: "Get, o ağacdan ye!" İblis Adəmi - *əleyhissəlam* - aldatdı, onun nəslini isə yaxşı niyyətlərlə aldadır. Salehləri unutmayın, onları ziyarət edin, xatırlayın ki, siz də salehlərdən olasınız. Sonra bir müddət keçdikdən sonra salehləri Allah ilə aralarında vasitəçi edir, bir müddətdən sonra isə bir başa onlara ibadət etməyə təşviq edir və Tövhid əhlinə qarşı çıxaraq belə deyir: "Siz yeni din gətirmisiniz, biz ata-babalarımızdan belə görmüşük, öz əslinizə hörmət etmirsiniz" və s. Allah Nuhun عليه السلام qövmünü suya qərq etdi, Tövhid əhlindən başqa hamı məhv oldu. İllər, əsrlər ötdü, yeni nəsillər gəldi. Onlar da ata-babalarının başına gələni unutdular. Şeytan yenidən öz addımlarını atmağa başladı. Allah yeni Peyğəmbər, yeni kitablar nazil etdi. Rəvayət edildiyinə görə yüz iyirmi dörd min Peyğəmbər gəlib-getdi və beləcə Muhəmməd ﷺ qədər davam etdi. **"Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O öz tərəfdarlarını Od sakini olmağa çağırır". (Fatir 6).** Ey mənim qardaşım! İnsanların qınağından, sözlərindən qorxma! Bir şeyi unutma ki, Haqq daima

²⁰ Şeyx Useymin "Üç əsas" şərhli.

yardıma məzhər olur, lakin bununla birlikdə sıxıntı, çətinliklərlə sınıdır. Buna heyrət etmə, çünki bu Rəhmənin sünnətidir. **“Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik...”**. (əl-Ənam 112). O halda bizim ümüdsüzlüyə qapılmağımız caiz deyildir. Çünki gözəl aqibət təqva əhlinindir. Məgər Nuha ﷺ qarşı çıxmədılar, və ya digər Peyğəmbərləri incitmədilər? Onlara da: “Siz ata-babalarınıza hörmət etmərsiniz, əcdadlarınıza qarşı çıxırsınız”- deyirdilər. Elə zənn edirdilər ki, bunu etməklə öz əcdadlarına hörmət edir və haqlarını qoruyurlar. Salehləri şişirtməyin nəticəsi bax budur.

4) Şirkin yaranmasının səbəblərindən biri də insanların Peyğəmbərlərin, salehlərin gəzdikləri, oturduqları yerləri əhatəyə alaraq oraları üstün saymalarıdır. Şirkin qarşısını almaq üçün – Peyğəmbər ﷺ və Səhabələr şirkə aparan kiçik bir şey olsa belə onun qarşısını dərhal alardılar. Ölüm anında olan Peyğəmbərin ﷺ düşündüyü Tövhid, şirkın qarşısını almaq idi. Bu, məslənin nə dərəcədə mühüm olduğunu göstərir. Çünki salehlərin qəbirlərini şişirtmək sonda onlara ibadətə gətirir ki, insanlar da bunun dindən olduğunu zənn edirlər. Əbu Hureyra ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Allahım! Qəbrimi ibadət olunan büt (vasan) etmə! Öz Peyğəmbərlərinin qəbirlərini məscidlərə (ibadət olunan yerə) çevirən bir qövmə Allahın şiddətli əzabı düçar olar"²¹. Əbu Hureyra ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Evlərinizi qəbir yerinə, qəbrimi də bayram yerinə çevirməyin. Mənim üçün Allahdan xeyir-dua istəyin (salavat). Harda olsanız sizin xeyir-duanız (salavatınız) mənə çatar".²² **Həmiçinin** – Peyğəmbər ﷺ Lat, Uzza, Manat adlanan bütlərin dağıdılmasını əmr edir. Yunus ibn Bukeyr, Əbu Xalidə Xalidi ibn Dinar, Əbu Aliyəyə dedi: "Tustəri fəth etdiyimiz zaman Hurmuzun mal saxladığı evin başında yazı olan ölü bir bədənin uzanmış olduğu bir çarpayı tapdıq. Onu Ömər ibn Xattabın ﷺ yanına gətirdik. Kəbi çağırdı və o yazını ərəbcəyə çevirdi. Mən ərəblərdən o, yazını oxuyan ilk insanam. Bu Daniel ﷺ deyilən birisi idi. O nə zaman ölmüşdür? dedim. Üç yüz ildir. Ondan dəyişən nədir. Başında bəzi saçlarından başqa heç bir şey dəyişilməmişdi. Belədir, çünki Peyğəmbərlərin ətlərini torpaq çürütməz. İnsanlar ondan nə diləyərdilər? Göy üzü tutulduğu zaman onun cəsədini çıxararaq yağmur gözləyərdilər". Dedim: "Siz nə etdiniz?" Gündüz vaxtı bir-birindən ayrı on üç qəbir qazdıq, gecə olduqda isə onu birində dəfn etdik və qəbiri yerlə düz etdik ki, insanlar başa düşməyib sonradan gəlib qazmasınlar". Səhabələrin hərəkətinə nəzər salın. Ömər: "Oranı əhatəyə alın, təmiz saxlayın, gələcək nəsillər üçün qoruyun"-

²¹ Məlik 1/ 172, Əhməd 2/246, Əbu Yala 6681, əl-Albani "Səhih".

²² Əbu Davud 2042, Əhməd 2/ 367, İsmayıl əl-Qazi "Fadl əs-Salət alən Nəbi" səh. 20, əl-Albani səhih demişdir.

demədi. Əksinə şirkin qarşısını dərhal alaraq belə yerləri yerlə bir edərtilər ki, insanlar axtarıb tapmasınlar. Şirkin qarşısını almaq Tövhidə qorumaqdır. **Həmçinin** - Ömərə ﷺ beyət ağacının kəsilməsinə əmr etdi. Çünki, insanlar artıq oranı ibadətəgah etmişdilər. Ağaca iplər, cürbəcür əskilər bağlayıb, ətrafında təvaf edir, bərəkət diləyirdilər. Ömər ﷺ təhlükəni görüb ağacın kəsilməsinə əmr etdi. Qureyşdə şirk necə başladı? Nuhun ﷺ qövmündən qalan bütələr torpağın altından çıxdılar. **Allahu Əkbər!** Alaq otlar olur ki, təmizləyirsən yenə də çıxır. Şirk də belədir, qarşısını alırsan başqa yerdən çıxır. Abdullah ibn Ömər ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ ilə birlikdə Səməd qövmünün ərazisi olan Hicr ərazisinə gəldik. Oranın quyularından su aldıq və xəmir yoğurduq. Peyğəmbər ﷺ aldığı suyu boşaltmağımızı və yoğurduğumuz xəmiri isə dəvələrə yedirtməyimizi əmr etdi. Peyğəmbər ﷺ: "Ağlayanlar müstəsna olmaqla (ağlamayanlar) nəbadə əzaba uğramış olan bu qövmün yurduna girsin. Əgər ağlamasanız onlara toxunan əzabın bir bənzəri sizlərə də toxunmasından qorunmaq üçün onların yurdlarına girməyin. Sonra Peyğəmbər ﷺ vaxtı ilə Salehin ﷺ dişi dəvəsinin su içdiyi quyudan su almalarını onlara əmr etdi"²³. **Subhənəllah!** Peyğəmbər ﷺ Allahın qəzəbinə uğramış qövmələrin ərazisindən keçdikdə qorxaraq, ağlayaraq keçərdilər. Bunlar isə Allahın qəzəbinə gəlmiş, Allahın lənətinə düşər olmuş yerləri ziyarətəgah edirlər. İbn Teymiyyə ﷺ Hira mağarası haqqında deyir ki: "Peyğəmbər ﷺ peyğəmbərlikdən öncə orada ibadətə çəkilirdi. İlk olaraq vəhy orada ona nazil oldu, lakin ona vəhyin ilk enməsindən sonra bir daha o, mağaraya çıxmadı, ona nə özü, nə səhabələri yaxınlaşmadı. Peyğəmbərlikdən sonra Məkkədə on il qaldı. O mağaranı ziyarət etmədi, oraya qalxmadı. Eyni şəkildə Məkkədə onunla birlikdə olan möminlər də oraya çıxmədilər. Peyğəmbər ﷺ hicrətdən sonra Hudeybiyyə ümrəsinə və Məkkənin fəthi vaxtı Məkkəyə gəldi və orada iyirmi gün qaldı. Lakin Hira mağarasına getmədi və oranı da ziyarət etmədi"²⁴.

5) Müsəlmanlar evlərində doğru əqidəni övladlarına öyrətməkdən məhrum olublar. Validəyin dindən başqa övladına hər bir şeyi öyrədir, evlənməyi, pul qazanmağın yollarını və s. Qəzet və jurnallar insanlara yalnız əyləncəni öyrədir. İmam Malik ﷺ deyir ki: "Bu ümmətin başı nə ilə islah olunmuşsa (düzəlmişsə, nə ilə doğru yola yönəlmişsə), bu ümmətin sonu da yalnız onunla islah olunur. O gün din olmayan heç bir şey, bu gün də din olmaz"²⁵. İbn

²³ Muslim 2980 – *Hicr* – Mədinə ilə Şam arasında bir vadinin adıdır. Bura Salehin ﷺ qövmü olan Səmədün mərkəzi idi. Allah bu qövmü Peyğəmbərinə itaət etmədiklərinə görə məhv etmişdir. Tarixçilər Səmədu Nuhun ﷺ nəslindən sayırlar. Səməd ibn Cabir ibn İram ibn Şam ibn Nuh. Saleh ﷺ İbrahimdən ﷺ əvvəl yaşamışdır. Quran surələrinin adlarından da biri əl-Hicr surəsidir. Maraqlananlar bu surəyə baxa bilərlər.

²⁴ Məcmuul-Fətava 27/ 251.

²⁵ Qadi İyad "əş-Şifa" 2/ 88.

Abbas ﷺ rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbərin ﷺ tərəfində idim. O, buyurdu: "Ey oğul! Mən sənə bir neçə kəlmə öyrədəcəyəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə! Kömək istədikdə Allahdan kömək istə! Bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə toplansalar, sənə Allahın yazdığından artıq heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə toplansalar, sənə Allahın yazdığından artıq zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur"²⁶. Başqa bir rəvayətdə: (Peyğəmbər ﷺ): "Allahı qoru ki, Onu öz önündə tapasan. Yaxşı günündə Allahı yada sal ki, Allah da səni çətin (pis) günündə yada salsın. Bil ki, səndən yan keçən bəla sənə toxunmamalı idi. Başına gələn bəla isə səndən yan keçməməli idi. Bunu da bil ki, (Allahın) yardımını, zəfəri - səbrlə birlikdədir. Qurtuluş – kədər və sıxıntı ilə bərabərdir və şübhəsiz ki, hər bir çətinliklə birlikdə - asanlıq vardır"²⁷.

6) İnsanların Quran və Sünnədən uzaqlaşaraq dünyaya bağlanmaları, Allahı unutmaları. Dünya nemətləri, var-dövlət çoxaltmaq, vəzifə dalınca qaçmaq və s. işlər insanı Rəbbindən uzaq etmişdir. *"...Dünya malı axirət yanında yalnız cüzi bir şeydir"*. (ət-Tövbə 38). Zeyd ibn Sabit ﷺ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurmuşdur: "Kimin niyyəti dünya malı əldə etmək olarsa, Allah onun işlərini puç edər, yoxsulluğu onun gözləri arasına qoyar, dünya malından da ona yalnız qədərində yazılmış şeylər nəsib olar. Kimin də niyyəti Axirəti qazanmaq olarsa, Allah onun işlərini yoluna qoyar, onun qəlbini zəngin edər, dünya malı isə ona ram edilmiş halda gələr"²⁸. Ərəblərdə günahlar elə bir həddə çatmışdı ki, heç bir qövmlər və tayfada belə bir azgınlıq olmamışdı. İçki evlərdə çəlləklər halında saxlanılır, qız uşaqları diri-diri basdırılır, 10 nəfər bir qadınla yaxınlıq etdikdən sonra qadın uşağı xoşuna gələn kişiyyə isnad edirdi. Riba o qədər çox idi ki, Kəbəni tikəndə söz verdilər ki, yalnız halal puldan tiksinlər. Bu qədər günahlar ola-ola Peyğəmbər ﷺ heç birindən başlamadı. Dəvətini yalnız Tövhidədən başladı. Çünki, bütün bu sadaladıqlarımız günahlar bağışlanandır. Bu gün müsəlmanlar şirkdən başqa hər şeydən danışirlar, xilafət qurmaq, təkfir etmək və s. Allahın haqqı tapdalanır, danışan isə yoxdur. İnsanların haqqı tapdalanan kimi danışirlar. Şirk qulun Cəhənnəmdə əbədi qalmasına, əməllərinin puç olmasına, illərlə etdiyi əməllərin itməsinə, yox olmasına səbəbdir. Allah müşrikə Cənnəti haram etmişdir. Günahlar isə belə deyildir.

²⁶ Tirmizi 2516. əl-Albani "Səhihul-Cəmi" 7834.

²⁷ əl-Albaninin tədqiqi ilə "Riyadus-Salihin" 63.

²⁸ İbn Macə 4105, 4244. əl-Albani səhih olduğunu bildirmişdir.

Tövhidin Faydaları Və Səmərləri - 1. Tövhidə həyata keçirən, haqqını verən bir qul hesaba çəkilmədən, əzaba uğramadan Cənnətə girəcəkdir. **2.** Tövhidə gerçəkləşdirmək günahların bağışlanması və kəffarəsidir. **3.** Dünya və axirətin sıxıntısı, qəmi, kədəri və əzabından qurtulub hüzura və rahatlığa çıxmağın ən böyük vəsiləsi və səbəbidir. **4.** Tövhid qəlbə xardal dənəsi ağırlığından daha az miqdarda olduğu zaman Cəhənnəmdə əbədi qalmaqdan qurtulmaqdır. **5.** Sahibinə hidayəti, kamilliyə çatmağı, dünya və axirətdə əmin-amanlığı təmin etməkdir. **6.** Tövhid, Allahın razılığına və savabına nail olmağın yeganə səbəbidir. **7.** Zahiri və batini bütün əməllərin və sözlərin qəbulu, kamilliyə və savaba çatmaq tövhidə bağlıdır. **8.** Tövhid qulun yaxşılıq edib, pisləkdən çəkinməsinə asanlaşdırır. Onu müsibətlərə qarşı səbrli edir. **9.** Tövhid qəlbə tam olduğu zaman Allah onun sahibinə imanı sevdilir. Qəlbində onu gözəl göstərir. Küfrü, üsyanı və günahı isə ona çirkin göstərir. **10.** Tövhid qulu yaradılmışlara qul olmaqdan, onlara bağlanmaqdan qurtarır. Həqiqi və ən yüksək izzət və şərəf də elə budur. **11.** Tövhid qəlbə tam və kamil olduğu və tam bir ixlasla yerləşdiyi zaman əməlin azı çox olur, əməllərin və sözlərin mükafatı sayılmayacaq miqdarda qat-qat artır. Qulun tərəzində onun ixlası göylər və yerin qarşılamaacağı qədər ağır gəlir. **12.** Allah tövhid əhli olan quluna dünyada və axirətdə izzət və şərəfi, hidayəti, asanlıq, xeyirli söz və əməllərində isabətli olmağı zəmanət verir. **13.** Allah iman əhli Muvahhidləri dünya və axirətin pisləklərindən qoruyur və onlara təmiz, gözəl bir həyat bəxş edir.

Tövhid ilə yanaşı Muvahhid bir kimsədə şirkə düşmək qorxusu (ondan qorunmaq) da olmalıdır. Çox az bir kimsə öz Tövhidinə görə qorxur. Bu Tövhidə istəyən, həris olan bir kimsə mütləq şirkdən qorxmalı və ondan qaçmalıdır. O qorxu daima Muvahhidin qəlbində olmalıdır, qəlbi daima Allahdan qorxan kimsə isə daima Allaha itaətdə olacaq, Allahdan bağışlanma diləyəcək və şirkdən qaçacaqdır. Şirkə düşməmək üçün də insan çirkin bütün növlərini bilməlidir. Şeytanın ən başlıca məqsədi insanları şirkə salmaqdır. Çünki, bunu Allaha vəd vermişdir: *"İblis dedi: "Onların dirildiləcəyi günə qədər mənə möhlət ver". Allah dedi: "Şübhəsiz ki, sən möhlət verilənlərdən sən". İblis dedi: "Sən məni yoldan çıxartdıqına görə mən də Sənin düz yolunun üstündə oturub insanları tovlayacağam. Sonra onların yanına önləridən və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən". Allah buyurdu: "Oradan mənfur və qovulmuş halda çıx! Onlardan hər kəs sənin ardınca getsə, əlbəttə, Cəhənnəmi sizin hamımızla dolduracağam". (əl-Əraf 14-18).* İbrahim عليه السلام dua edərək onu və ailəsi üçün Allahdan istəyir ki: *"...Məni və övladlarımı bütələrə tapınmaqdan uzaq elə!" (İbrahim 35).* Əgər möminlərin imamı və Allahın dostu, öz qövminə

qarşı mübarizə aparan, bütleri sındıran kimsə şirkə düşməkdən qorxurdusa, deməli bütün müsəlmanlar Allaha şərik qoşmaq təhlükəsinə görə qorxu hissi keçirməlidirlər. Bundan sonra kim əmin ola bilər? O zaman bu kitabı öyrən! Bu kitabı öyrənmə ki, insanları şirk və küfürdə ittiham edəsən, öyrən ki, özünü və ailəni müşrik olmaqdan, şirkə düşməkdən qoruyasan. Çox təəssüf ki, bir çox müsəlmanlar öz yaxınları şirkdə boğulduqları halda, bu kitabı yalnız insanları ittiham etmək üçün öyrənirlər.

Bu gün insanları Tövhidə çağırın, onlara şirkdən qaçmağı və şirkə düşməməyi öyrədən - insanların ən xeyirlisi və ən gözəl bir şeyə çağıranıdır. Günümüzdə insanları Tövhidə dəvət edənləri görürsən ki, incidir, təhqir edirlər, "sən düz danışmırsan", "biz ata-babalarımızı belə görmüşük" və s. Bu kimi sözlər deyirlər. Sələflər deyirlər ki: "Əgər onlar nəyə dəvət olunduqlarını, Tövhidin mahiyyətini bilsəydilər, mən onlar üçün atalarından, analarından belə əziz olardım". Lakin siz anlamayan bir qövmsünüz. Bunu Allahın haqqını bilən kimsə bilə bilər.

Şükürlər olsun aləmləri Rəbbi olan Allaha! Şükürlər olsun ki, verdiyi nemətlər sayəsində bu kitabı tərcümə edib toplaya bildik. Allaha nə qədər şükr etsək də layiqincə onun verdiyi nemətlərin əvəzini verə bilmərik. Çünki Allahın ﷻ bizi şükr etməyə müvəffəq etməsi özü də bir nemətdir ki, bunun da şükrə ehtiyacı vardır. Necə ki, Davud عليه السلام buyurur: "Ey Rəbbim! Sənə necə şükr edim ki, neməti verən, onunla ruziləndirən, sonra da nemət üstünə nemət verərək artıran Sənsən. Nemət də Səndən, şükr də Sənədən. (şükrüm belə Sənin bir nemətidir) Necə bunlara şükr edim". Allah: "İndi Məni tanıdın və Mənə şükr etdin, ey Davud! Çünki, şükr etməyin də Mənim bir nemətim olduğunu bildin". (Başqa rəvayətdə: "Ey Rəbbim! Vücudumdakı tüklərdən hər birinin iki dili olsa, gecə və gündüz bütün vaxtlarda Səni zikr etsələr də belə, yenə də mənə verdiyin nemətin haqqını vermiş olmaram"²⁹).

İlk növbədə Allahdan bu işimin dolğun, düzgün şəkildə toplayıb başa çatdırılmasını diləyirəm. Allahdan əməlimi onun üçün ixlaslı olmasını, məndən qəbul edib onunla müsəlmanları faydalandırmasını diləyirəm. Əgər haradasa xəta etmişəmsə bu nəfsimdən və şeytandandır. Şeytandan və çarəsizlikdən Allaha sığınırım. Burada düzəldilməsi mühüm olan yerləri tapdıqdan sonra mənə öyüd-nəsihət verəndən, səhvlərimi və xətələrimi mənə bəyan edəndən Allah razı olsun. Allah onu xeyirlə mükafatlandırın! Mən ona əvvəlcədən öz təşəkkürümü bildirirəm.

Ayrıca bu kitabı toplamaqda mənə kömək edən, bu kitabda zəhməti olan, öyüd vermək və ya dua etmək məqsədilə mənə yardım edən hər bir kəsə də təşəkkür edirəm. Allah onları da xeyirlə mükafatlandırın!

²⁹ İmam Əhməd "Kitəbuz-Zuhd" 361, 362.

Güvəndiyim Allahdır, işlərimi Ona həvalə edirəm və Ona arxalanıram. Həmd və nemət yalnız Onadır. Müvəffəqiyyət bəxş edən və xətalardan qoruyan da Odur. *"Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şafa verir. Məni öldürəcək, sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur! Ey Rəbbim! Mənə hikmət bəxş et və məni salehlərə qovuşdur! Sonra gələnlər arasında mənə yaxşı ad qismət et! Məni Nəim Cənnətlərinin varislərindən et".* (əş-Şuara 78-85).

Allahın salavat və salamı onun Peyğəmbəri Muhəmmədə ﷺ, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun!

Bitirdim: Miladi 2010-cu il 07 Noyabr

Hicri: 1431-ci il Zül Hiccə 1


Həmd Olsun Aləmlərin Rəbbi Olan Allaha! (Yunus 10)

Peyğəmbər ﷺ buyurdu: "Yatağa girdiyin zaman (Kəfirun Surəsini) oxu: "Qul Yə Əyyuhəl Kəfirun – Həqiqətən o, şirkdən uzaq (qoruyan) edəndir".³⁰

³⁰ Tirmizi 3403, əl-Albani səhih demişdir.



ŞƏHADƏT



ŞƏHADƏT

Şəhadət – bir şey haqqında bilərək (bildiyi halda onun haqqında) xəbər vermək, onun doğru və dəyişməz olduğuna inanmaq deməkdir. Şəhadət kəlməsi öz-özlüyündə onu söyləyən hər bir kəsin yalnız elmi, yəqinliyi, ixlası və səmimiyyəti əsnasında bu kəlməni söylədiyini açıqlayır. Bu xüsusiyyətlərin olmaması şəhadət kəlməsini etibarsız edir. Şəhadət elm üzərində olan bir kəlimədir. Dünyəvi məsələlərdə insan bir şeyə şahidlik etdikdə bildiyi bir şeyə şahidlik edər. Bilmədiyi bir şeyə şəhadət edərsə bu – yalançı şəhadət adlanır. Bu şəhadəti insanlar da qəbul etməzlər. Şəhadəti deyən insan Allaha söz verir ki, mən Səndən başqa heç kimə ibadət etməyəcəyəm. Əgər o, bu sözünə əməl etməzsə: "Ya filankəsin cəddi!", "Ya filankəs!" deyərsə onda bu söz pozular. İqrar və itaət, qəlb və dil bir-birinə müvafiq olmadıqca şəhadət mötəbər sayılmaz. Çünki, Allah münafıqların söylədiklərini: *"(Ya Peyğəmbər) Münafıqlar sənənin yanına gəldikləri zaman: "Biz sənənin doğrudan da Allahın Peyğəmbəri olduğuna şəhadət veririk!"- deyirlər". (əl-Münafiqun 1)*. Onlar bu kəlməni yalnız dilləri ilə söylədikləri üçün Allah onları yalançı adlandırmışdı. *"Allah da sənənin onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafıqların xalis yalançı olduqlarına şəhadət verir". (əl-Münafiqun 1).*³¹

Şəhadət Kəlməsi Özündə Üç Şeyi Birləşdirir;

1) Şəhadət edən kimsə şəhadət etiyini etiqad etməli, yəni buna iman gətirməlidir. Qəlbə ilə etiqad etməlidir ki, Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. Bu da Elm və Yəqinliklə olur. Etiqad, əgər orada elm və yəqinlik olmazsa etiqad sayılmaz.

2) Bu kəlməni söyləməkdir: *"Allah Özündən başqa heç bir ilah olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq o qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir ilah olmadığına şəhadət verdilər". (Ali-İmran 18)*. Bunu elan etmək və söyləməkdir. Özünə müsəlman deyən bir kimsə *Lə İlahə İlləllah* kəlməsini dili ilə söyləməlidir. Dili ilə söyləməyən şəhadət edən sayılmaz. Bu ona bənzəyir ki: Peyğəmbər ﷺ buyurdu: "Həcc Ərafadır". Bu o, demək deyil ki, sən Ərafada dayanmaqla həcc yerinə yetirmiş oldun. Sözsüz ki, həccin rükunları və vacibləri vardır. *Lə İlahə İlləllah* – kəlməsinin də öz rükunları və vacibləri vardır. Problem *Lə İlahə İlləllah* kəlməsində deyildir, problem *Lə İlahə İlləllah* deyən kimsədədir. Buna görə də kimisinin tərəzisi ağır gəlir, kimisinin də yüngül.

3) Şəhadət bərsində digərinə xəbər verməkdir. Bu haqda xəbər verməsə, yəni bildirməsə şəhadət sayılmaz. Yəni mən etiqad edirəm, söyləyirəm və xəbər verirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur. Bu üçü də bir

³¹ "əl-Əqidətul-Vasitiyyə" İbn Teymiyyə.

yardə vəhdət təşkil edir. Bu da Tövhid Kəliməsidir. İman da belədir: Dil - Qəlb - Əməl.

Şəhadət Kəliməsinin fayda verməsi üçün insan iki şeyi bilməlidir:

1. Şəhadət Verilən – Allahı tanımaq. Bu da öz-özlüyündə iki şeyi əhatə edir.

1) Ümumi tanımaq. 2) Təfsilatı ilə tanımaq.

Əşhadu – elmlə deyilən bir sözdür. Bu da bəsirət, göz və xəbərlə əldə edilən bir elmdir. Osman ☪ rəvayət edir ki, Rəsulullah ☪ buyurdu: "Hər kim Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını bilərək ölərsə Cənnətə girər".³² O, dediyi sözün düzgün olması üçün Allahı tanımaq lazımdır. Allahın tək olduğunu, bənzəri olmadığını, oxşarının, şərikinin olmadığını bilməlidir. Allah **Saməddir** – ehtiyacsız, möhtac deyildir. Allah yeməyə, içməyə, rahatlığa ehtiyacı yoxdur. Bütün məxluqat Allaha möhtacdır. Allaha zəiflik, xəstəlik, yuxu, ölüm və s. bu kimi naqisliklər üz vermir. Allah doğmayıb, doğulmayıb, yoldaşı da yoxdur. Allah əlmlərin Rəbbidir. Bütün mülk onun əlindədir. Əmr etmək də, yaratmaq da ona aiddir. İbn Teymiyyə ☪ bu kəlməni belə izah edir: "**İlah** – ibadət və itaət olunandır. İlahlaşdırılan da yalnız ibadətə layiq olandır. Çünki o, elə bir xüsusiyyətlərə malikdir ki, istər-istəməz Onu yüksək məhəbbətlə sevmək, Ona itaət və ibadət etmək qaçılmazdır. **İlah** – sevilən, ibadət edilən və qəlblərin (ürəklərin) ona olan məhəbbətindən ilahlaşdırılan deməkdir. Ona itaət edirlər və Onun qarşısında alçalırlar. Ondən qorxurlar və Onu arzulayırlar (istəyirlər). Bələda Ona yönəlir, mühüm məqamlarda duaları ona yönəldirlər. Ruzi intizarında Ona təvəkkül edilir və Ondən sığınacaq istənilir. Onun adı zikr olunanda sakitləşirlər və Ona olan məhəbbətdən rahatlıq tapırlar. Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur". Artıq insan bunu bilərsə o, şəhadət dedikdə kimə şəhadət etdiyini bilər. Az da olsa o, Allahı başqa ibadət olunan ilahlardan ayıra bilər. (Görürsən ki, insan **Lə İlahə İlləllah** deyir, lakin Allahdan qeyrisindən kömək diləyir, qurban kəsir, nəzir deyir və s. Deməli bu insan hələ də **Lə İlahə İlləllah** kəliməsini başa düşməyib). Az bir bilik ilə onunla əqidəsi düzgün olar, əməli qəbul olar. Bu kəlmə də ondan qəbul olunar. İnsan bu ümumi elm ilə İslam dininə daxil olur. Lakin insan bu elm ilə kifayətlənməməlidir. Mütləq o, elmini artırmalı və Allahı daha dəqiq tanımalıdır. İmanını artırmaq üçün Allahın İsim və Sifətlərini bilməlidir.

2. Şəhadət Kəliməsinin mənasını və səndən nəyi tələb etdiyini bilməlisən: "**Allah Özündən başqa heç bir ilah olmadığına şahiddir. Mələklər və elm sahibləri də haqqa-ədalətə boyun qoyaraq o qüvvət və hikmət sahibindən başqa ibadətə layiq heç bir ilah olmadığına şəhadət verdilər**". (Ali-İmran 18). Bu ayədən görüldüyü kimi bu şahidlik ən böyük şəhadətdir. Belə ki, Allah

³² Muslim.

Özü haqqında, mələklər və elm sahibləri Allahdan başqa heç bir haqq ilah olmadığına şahidlik edirlər. Çünki, şəhadət kəlməsi sayəsində hər bir kəsin malı və qanı qorunmuş, himayə altına alınmış olur. İbn Ömər رضي الله عنه rəvayət edir ki, Rəsulullah صلى الله عليه وسلم buyurdu: "Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına və Muhəmmədin Allahın Rəsulu olduğuna şəhadət edincə, namaz qılınca, zəkat verincəyə qədər insanlarla vuruşmağa əmr olundum. Bunu etdikdə, öz qanlarını və mallarını məndən qorumuş olurlar. İslamın haqqı ilə olması müstəsna. Haqq-hesablarını çəkmək isə Allaha aiddir".³³

Şəhadət kəlməsi sayəsində Allah bizə əmr etdiyi əməlləri qəbul edir, onunla Cənnətə girmək və Cəhənnəmdən xilas olmaq mümkündür. *"Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyə qədər onlar da Cənnətə daxil ola bilməzlər"*. (əl-Əraf 40). Nə qədər günahlar böyük olursa olsun onun səbəbi ilə bağışlanılır.

İkindən sonuncusuna qədər bütün Peyğəmbərlərin dəvət etdikləri, hətta dəvətlərinin özəyi və işlərinin başı da bu olmuşdu. Son Peyğəmbərimiz Muhəmməd صلى الله عليه وسلم də Məkkədə on üç il yalnız bu kəliməyə dəvət etmiş və insanlara onun nə qədər mühüm olduğunu açıqlamağa çalışmışdı. *"(Ya Muhəmməd!) Söylə ki, Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan bir kəliməyə tərəf gəlin! Allahdan başqasına ibadət etməyə. Ona şəriq qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüza) Rəbb qəbul etməyə! Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz həqiqətən müsəlmanlarıq (Allaha təslim olanlarıq)". (Ali-İmran-64).*

LƏ İLƏHƏ İLLƏLLAH

Allahdan Başqa İbadətə Layiq Haqq İlah Yoxdur

Ümumən Allah صلى الله عليه وسلم kitabları – *Lə İləhə İlləllaha* – görə nazil edib, Peyğəmbərləri – *Lə İləhə İlləllaha* – görə göndərib, bizim yaradılışımızda – *Lə İləhə İlləllaha* – görədir, cihadı da – *Lə İləhə İlləllaha* – görə fərz edib. Əsas da elə budur. Bu kəliməni bilmək və səndən tələb etdiyi şeyləri yerinə yetirmək. Əgər əsas möhkəm və düz olarsa onun üzərində qurulan hər bir şey də möhkəm və düz olar.³⁴

Lə İləhə İlləllah – "Allahda başqa ibadət edilməyə layiq heç bir haqq ilah yoxdur" deməkdir. *"Bil ki, Allahdan başqa ilah yoxdur"*. (Muhəmməd 19). *"Allahdan başqa heç bir ilah yoxdur"*. (Ali-İmran 2). Bütün bu ayələrin mənası ibadət edilməyə haqq edən yalnız və yalnız Allahdır. Bu ifadə ilə Allahdan

³³ əl-Buxari, Muslim.

³⁴ Şeyx əl-Albani رحمته الله deyir ki: "Xəta üzərində bina edilən hər bir şey xətədir".

başqa ibadət olunan hər hansı bir ilah rədd edilmiş olur. Allahdan başqa ifadəsi ibadətə yalnız Allaha edilməsi, mülkündə heç bir ortağı olmadığı kimi, ibadətdə də onun hər hansı bir ortağı (şəriki) olmadığıdır.

Lə İlahə İlləllah - Tövhidə giriş üçün açıqdır. Çünki birinci bunu öyrənmək lazımdır. Bunu öyrənib sonra Tövhidə keçmək lazımdır. **Lə İlahə İlləllah** – iki əsas rükəndən (hissə) ibarətdir: **İnkār**. **Lə İlahə** (ilah yoxdur) - inkar edilir, Allahdan qeyri kimisə ibadətə layiq bilmək. Bu rükən şirki məhv edir. Bizə Allahdan qeyri ibadət olunanı inkar etməyi məcbur edir. **İlləllah** (Allahdan başqa) – isbat edirsən ki, yalnız Allah ibadətə layiqdir. Qullara Allaha ibadət etməyi vacib edir və buna uyğun olaraq da əməl etməyi vacib edir. **“Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) Eşidəndir, Biləndir!”** (əl-Bəqərə 256). **“Biz hər ümmətə Allaha ibadət edin və tağutdan çəkinin deyə peyğəmbər göndərdik”.** (ən-Nəhl 36). Yəni, “Abdullah durub” dedikdə, mən Abdullahın durduğunu isbat etmiş oluram. Lakin mən bu sözümlə tək Abdullahın durduğunu isbat etmiş olmuram. Ehtimal başqalarının da durmuş olduğunu söyləmiş oluram. Bəli, bu an Abdullah durub, lakin onunla bərabər başqaları da dura bilər. Və ya “Abdullah durmayıb” desəm, bu dəfə mən Abdullahın durmadığını ortaya qoyaraq durduğunu inkar etmiş oluram. Amma “Abdullahdan başqa heç kəs durmayıb” dedikdə, mən Abdullahdan başqa heç kəsin durmadığını, yalnız Abdullahın durduğunu isbat etmiş oluram. **Lə İlahə İlləllah** – demək də belədir. Allahdan başqa ibadət ediləcək İlah yoxdur dedikdə, Allahdan qeyri ibadət olunan varlıqlar rədd edilir və yalnız İlah olaraq Allah qəbul edilir – deməkdir. Tövhid yalnız İnkār və İsbatla həyata keçir.

Lakin günümüzdə bir çox müsəlmanlar hələ də **Lə İlahə İlləllah**ın mənasını bilmirlər. Seyyid Qutub – **Lə İlahə İlləllah** kəliməsinin mənasını bilmir, **Lə İlahə İlləllah** – “Allahdan başqa Hakim yoxdur” kimi tərcümə edirdi, bəziləri **Lə İlahə İlləllah** – “Allahdan başqa Allah yoxdur” və s. kimi tərcümə edirlər. Əbu Sufyan ﷺ müşrik ola-ola bu kəlimənin mənasını daha yaxşı başa düşür və bilirdi. Rum imperatoru ilə görüşür. Hədisdə deyilir: “Rum imperatoru məndən: “O, sizə nə etməyi əmr edir?”- deyə soruşduqda, mən: “O, bizə tək Allaha ibadət etməyi və Ona heç bir şeyi şirik qoşmamağı, bir də atababalarımızın dediyi şeylərdən çəkinməyimizi əmr edir. Sonra bizə namaz qılmağı, düz söz danışmağı (yalan danışmamağı), yaxşılıq etməyi və qohumluq əlaqələrini möhkəmləndirməyi (kəsməməyi) əmr edir!”- deyə cavab verdim”.³⁵ **Lə İlahə İlləllah - Lə Məbudə Bil Haqqı İlləllah** – Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur” deməkdir. Özlərini İslama aid edən

³⁵ əl-Buxari 7, Muslim 1773.

dəstələr **Lə İləhə İlləllah** – şəhadətini bir neçə cür təfsir etmişlər: **1. Lə Məbudə İlləllah** – Allahdan başqa ibadətə layiq məbud yoxdur. Batil təfsirdir. Çünki Allahdan başqa ibadət olunan məbudlar vardır. İstər bu batil yolla olsun, istər haqq. Fovzan – *hafizahullah* - deyir ki: “Kim **Lə İləhə İlləllah** kəliməsini bu cür təfsir edərsə **Lə Məbudə İlləllah** – bu açıq-aydın zəlalətdir. Bu da Vəhdətu Vucud əqidəsidir. Vacibdir Haqq – kəliməsini söyləmək. (İlah) Məbud – ibadət olunan iki qismdir: Haqq olan Məbud, Batil olan Məbud. Allahdan qeyri ibadət olunan haqqı olmadan ibadət olunan batil məbuddur. İbadət edilməyə haqqı olan isə Allahdır. Digər ibadət olunan ilahlar isə batil ilahlardır”. **“Bu belədir. Çünki Allah haqq, müşriklərin Ondan başqa ibadət etdikləri (bütələr, tanrılar) isə batildir. Həqiqətən Allah Uca və Böyükdür”**. (əl-Həcc 62)³⁶. **2. Lə Xaliqə İlləllah** – **Lə Qadira Alə İxtira İlləllah** – Allahdan başqa xaliq yoxdur, Allahdan başqa yaratmağa qadir heç kəs yoxdur. Bu təfsir yalnız Rububiyyətə dəlildir və bu təfsir Lə İləhə İlləllahın bir hissəsidir. Lakin Lə İləhə İlləllahın qəsd etdiyi məna deyildir. Çünki müşriklər də bunu qəbul edirdilər. Peyğəmbərin ﷺ məqsədi tək cə Rububiyyət deyildi. **3. Lə Həkimyyə İlləllah** – Allahdan başqa hökm verən yoxdur. Bu təfsir Seyyid Qutubun təfsiridir. Kitablarda bu təfsirlərə rast gəlmək olar. **4. Allahdan başqa Allah yoxdur** – Allahdan başqa İlah yoxdur - **“Нет бога (или божества), кроме Аллаха** - Bu cür tərcümə etmək xətdir. Çünki İlah kəliməsi ərəb dilində İbadət mənasından başqa bir məna vermir. Lakin **Rəbb** – kəliməsinin idarə edən, yaradan, mülk sahibi və s. mənaları vardır. Bu kəliməni Ərəb dilinin qrammatikasında olan cümlə üzvlərinə görə İrab (təhlil) etdikdə **Lə İləhə İlləllah** – beş sözdən (kəlmədən) ibarətdir. Əslən isə **Lə İləhə İlləllah** – kəlməsi dörd kəlmədən ibarətdir. Bəs **Haqq** – kəliməsinin ərəb dilində gizlədilməsinə səbəb nədir? Ərəb dilində (**Lə Nəfiyə Lil Cins** - Babında) Xəbər (**Haqq** – kəliməsi) gizlədildikdə məna Ərəblərə aydın olduğu üçün bu şəkildə söyləmək olar. Yalnız və yalnız Ərəb dili qrammatikasında söhbətin nədən getdiyi aydın olduqda xəbər gizlədilir. Lakin digər dillərdə bu cür incəlik olmadığı üçün bunu etdikdə məna itir. Bu cür təfsiri kimə söyləsən heç kəs deməz ki: “Orada ibadət qəsd edilir”. Lakin bu ümmətin alimləri **Lə İləhə İlləllah** - bu cür təfsir vermişlər - **Lə Məbudə Bil Haqqın İlləllah**.

İlah - məbud ibadət ediləndir. Ancaq ilah olan məbuddur. Hər bir kəsin ilahı, ona ibadət etdiyidir. Allahdan başqa ibadət olunanlar ilahdır, lakin batil ilahlardır. Çünki, bunlar haqq ilah deyillər: **“Bu belədir. Çünki Allah haqq, müşriklərin Ondan başqa ibadət etdikləri (bütələr, tanrılar) isə batildir. Həqiqətən Allah Uca və Böyükdür”**. (əl-Həcc 62). **“Bu ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir”**. (Loğman 30).

³⁶ Fovzan “İnatul Mustafit” 62.

LƏ İLƏHƏ İLLƏLLAH KƏLİMƏSİNİN ŞƏRTLƏRİ

Lə İləhə İlləllah – kəlməsinin yeddi şərti var. Bu şərtlərin hər birinə əməl olunmadıqca, onların ifadə etdiyi mənalara Quran və Sünnəyə uyğun olaraq dolğun, düzgün başa düşülmədikcə, bu kəlmənin söylənilməsi heç bir kəsə fayda verməyəcəkdir. Vəhb ibn Munəbbihdən ر.ه: "*Lə İləhə İlləllah* – Cənnətin açarı deyildirmi?"- deyə soruşan bir kimsəyə o, belə cavab verir: "Bəli, lakin hər açarın dişləri vardır. Əgər dişli açar gətirərsənsə qapı sənə üzünə açılır. Yox, əgər açarın dişləri olmazsa qapı açılmaz".³⁷

Aşağıda qeyd edəcəyimiz bu şərtlər Quran və Sünnəyə uyğun olaraq möhtərəm İslam alimləri tərəfindən qeyd olunmuşdu.

1. *Elm* – cahillikdən uzaq edən.
2. *Yəqinlik* – şübhələri yox edən.
3. *Ixlas* – şirkdən uzaq edən.
4. *Məhəbbət* – nifrətdən uzaq edən.
5. *Sidq* – yalanı yox edən.
6. *Təslim* – itaətsizliyi yox edən.
7. *Qəbul* – inkarı yox edən.

ELM

Bu o elmdir ki, *Lə İləhə İlləllah* - kəlməsini dəlillərlə öyrənir və isbat edir. Bu da dil ilə söyləyib qəlb ilə bilməkdir. Onun mənasını, nə qəsd etdiyini, nəyi inkar və nəyi təsdiq etdiyini bilmədən söyləyənlə heç bir faydası olmaz. "*Öyrən bil ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur*". (*Muhəmməd* 19). "*Ondan qeyri ibadət etdikləri şəfaət edə bilməzlər. Haqqa şəhadət verənlər müstəsnadır*". (*əz-Zuxruf* 86). Bu ayənin mənası, Allahdan başqa ibadətə layiq haqq ilah olmadığına dair şəhadət edərək dillərilə söylədiklərini qəlbləri ilə bilərək təsdiq etməkdir. "*Mən həqiqətən Allaham. Məndən başqa heç bir ilah yoxdur*". (*Ta ha* 14). Osman ر.ه rəvayət edir ki, Rəsulullah ص buyurdu: "Hər kim Allahdan başqa ibadətə layiq haqq ilah olmadığını bilərək ölərsə Cənnətə girər".³⁸

YƏQİNLİK

Bu kəlməni söyləyən kimsə tam mənasıyla bu kəlmənin nə mənə kəsb etdiyində yəqin olmalı və heç bir şəkk-şübhəyə düşməməli, bu kəlmə

³⁷ əl-Buxari "Cənaiz" 1, Əhməd 5/ 242.

³⁸ Muslim 26.

haqqında tam bir bilik və qavrayış sahibi olmalıdır: *"Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şək-k-şübhəyə düşməyənlərdir. Allah yolunda malları və canları ilə vuruşarlar. Məhz belələri sadıq olanlardır"*. (əl-Hucurat 15). Əbu Hureyra ﷺ rəvayət edir ki, Rəsulullah ﷺ buyurdu: "Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və mən onun elçisiyəm. Kim bu iki şəhadətə şübhə etmədən Allahın hüzuruna gədərsə, Cənnət ona vacib olar (Cənnətdən məhrum olmaz)"³⁹.

İXLAS

Əməllərini şirkdən təmizləmək, şirkə yer verilməyən bir ixlasa sahib olmaq: *"Bil ki, xalis din yalnız Allaha məxsusdur"*. (əz-Zumər 3). *"Halbuki, onlara əmr edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən İslama dönərək ibadət etsinlər. Namaz qılıb, zəkat versinlər. Doğru-düzgün din budur"*. (əl-Bəyyinə 5). Əbu Hureyra ﷺ deyir ki, bir gün: Ya Rəsulallah! Sənin şəfaətinlə Qiyamət günü ən xoşbəxt olan insan kimdir?" Peyğəmbər ﷺ: "Ey Əbu Hureyra, mən elə də bilirdim ki, bunu səndən öncə heç kəs soruşmayacaqdır, sənin (elmə) olan hərisliyindən. Rəsulullah ﷺ buyurdu: "Qiyamət günü mənim şəfaətimlə ən xoşbəxt olan insan, qəlbində ixlas ilə *Lə İlahə İllallah* - kəlməsini deyəndir"⁴⁰. Əbu Hureyra ﷺ rəvayət edir ki, Rəsulullah ﷺ mənə buyurdu: "Divarın arxasında qarşılaşdığın, Allahdan başqa ibadətə layiq haqq İlah olmadığına qəlbi ilə yəqin olaraq şəhadət verən hər bir kəsi Cənnətlə müjdələ"⁴¹.

SİDQ

Bu kəlməyə sadıq olmaq. Bu kəlməni qəlbədən gələn doğruluqla, dilin söylədiklərini qəlb ilə təsdiq edərək söyləmək. Əgər qəlbi ilə bu kəlməni təsdiq etməzsə münafiq olur: *"İnsanlar elə güman edirlər ki, təkca: "İman gətirdik!" – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır"*. (əl-Ənkəbut 2-3). *"Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir"*. (əz-Zumər 33). Muaz ibn Cəbəl ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Hər hansı bir qul Allahdan başqa ibadətə layiq İlah olmadığına və Muhəmmədin Allahın qulu və Rəsulu

³⁹ Muslim 27, 147, 148.

⁴⁰ əl-Buxari 99.

⁴¹ Muslim 31, 156.

olduğuna (Başqa rəvayətdə: Doğruluq və səmimiyyətlə) şəhadət edərsə, heç şübhəsiz ki, Allah ona Cəhənnəm odunu haram edər".⁴²

MƏHƏBBƏT

Bu kəliməyə məhəbbətlə bağlanmaq. Bu kəlimənin daşdığı, gətirdiyi hər bir şeyi sevmək və bu kəliməni söyləyənləri - Muvahhidləri sevmək: *"İnsanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub Allahı sevən kimi sevənlər də var. Halbuki, iman gətirənlərin Allaha olan məhəbbəti daha güvvətlidir"*. (əl-Bəqərə 165). *"Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevelər. Onlar möminlərə qarşı mülayim kafirlərə qarşı sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu Allahın lütfüdür, onu istədiyinə verər"*. (əl-Maidə 54). Ənəs رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم demişdir: *"Kimdə (bu) üç şey olsa, imanın şirinliyini dadmış olar: Allahı və Onun Elçisini صلى الله عليه وسلم başqalarından daha çox sevmək; adamı yalnız Allah üçün sevmək; Cəhənnəmə atılmağı xoşlamadığı kimi, küfrə qayıtmağı da xoşlamamaq"*.⁴³ *"Ey iman gətirənlər! Yəhudi və Xaçpərəstləri özünüzdə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalim tayfanı düz yola yönəltməz! Sizin vəliniz (dostunuz) ancaq Allah, onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, boyun əyərək namaz qılar və zəkat verərlər"*. (əl-Maidə 51-55). *"Ey iman edənlər! Əgər atalarınız və qardaşlarınız küfri imandan üstün tutarlarsa, onları özünüzdə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar"*. (ət-Tövbə 23). *"Ey iman gətirənlər! Nə mənim düşmənim, nə də özünüzdə düşməni dost tutun"*. (əl-Mumtəhinə 1).

TƏSLİM

Lə İlahə İllallah – kəliməsinə boyun əymək. İnciyad - Allahın qoyduğu bütün qayda-qanunlara, şəriətə və sünnyəyə əməl etmək: *"Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə o, artıq ən möhkəm bağdan yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çatacaqdır"*. (Loğman 22). *"Tövbə edib Rəbbinə dönün. Əzab siza gəlməmişdən əvvəl Ona təslim olun. Sonra siza heç bir kömək olunmaz"*. (əz-Zumər 54). *"Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə*

⁴² əl-Buxari 128, Muslim 32.

⁴³ əl-Buxari 16, Muslim 43.

tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar". (ən-Nisa 65). Peyğəmbər ﷺ buyurdu: "Sizdən heç bir kimsənin nəfsi-istəyi mənim gətirdiyimə tabe olmadıqca iman etmiş olmaz".⁴⁴ "Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!" (əl-Əhzab 36). "Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şəriki qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etmər!" (əl-Qəsəs 50).

QƏBUL

Bu kəlimənin gətirdiyi hər bir şeyi qəbul etmək və inkara əsla yol verməmək, Allaha ibadət etmək və şirki inkar etməkdir: *"Onlara Allahdan başqa heç bir ilah yoxdur - deyildiyi zaman təkəbbür göstərirdilər". (əs-Saffət 35). "Biz səndən əvvəl hansı bir şəhərə xəbərdarlıq edən bir peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri: "Biz atalarımızı bu yolda gördük və biz də onların yolunu tutub gedəcəyik!" – dedilər". (əz-Zuxruf 23). Abdullah ibn Məsud ؓ deyir ki: "Kim Qurani- Kərimin bir hərfini belə inkar edərsə (küfr) bütün kitaba qarşı küfr etmişdir".⁴⁵*

Bu sadaladığımız şərtlər *Lə İlahə İlləllah* kəlməsinin ayrılmaz bir hissəsidir. Bu şərtlər üzərində düşünüb fikirləşmək, onlara lazımı qaydada əməl etmək isə sizin üzərinizə düşən bir haqdır. Çünki, biz dünya və axirətimizi yalnız bu kəlməni öyrənib, ona düzgün əməl etməklə xoşbəxt və firavan edə bilərik. Ubadə İbn Samit ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Kim Allahdan başqa ibadətə layiq heç bir İlahın olmadığına, Onun Tək olduğuna və heç bir şəriki olmadığına, Muhəmmədin Onun qulu və Elçisi olduğuna, İsanın Allahın qulu və elçisi olduğuna, Məryəmə göndərdiyi kəlməsi və Ondən gəlmə ruh olduğuna, Cənnətin haqq, Cəhənnəmin də haqq olduğuna şahidlik etsə, nə əməl etmiş olursa-olsun (və ya əməlindən aslı olmayaraq), Allah onu Cənnətə daxil edər". Başqa rəvayətdə Rəsulullah ﷺ buyurur: "Cənnətin səkkiz qapısından hansından istərsə, onu oradan içəri salar".⁴⁶ Əbu Səid əl-Xudri ؓ rəvayət edir ki, Rəsulullah ﷺ buyurdu: "Musa ؑ öz Rəbbinə dedi: "Ey Rəbbim! Mənə elə bir kəlimə öyrət ki, Səni onunla yada salım və dua edim".

⁴⁴ İbn Həcər "Fəthul-Bəri" 13/ 289, İbn Rəcəb "Cəmiul-Ulum və Hikəm" s. 338, İbn Əbi Asim "əs-Sünna" 1/ 12,13.

⁴⁵ AbdurRazzaq 8/ 472.

⁴⁶ əl-Buxari 3435, Muslim 28.

Allah: "Ey Musa! De: *"Lə İlahə İlləllah"* deyə buyurdu. Musa ﷺ dedi: "Ey Rəbbim! Axı Sənin bütün qulların bu kəlməni *Lə İlahə İlləllah* - deyir". Mənə xas olan bir kəliməni istəyirəm. Allah: "Ey Musa! Əgər yeddi qat göyü və yeddi qat yeri (və Məndən başqa) əhli ilə bir yerdə tərəzinin bir gözünə, *Lə İlahə İlləllah* kəlməsini tərəzinin digər bir gözünə qoysalar bu kəlimə ağır gələr".⁴⁷ Abdullah İbn Amr ؓ rəvayət edir ki, biz Peyğəmbərin ﷺ yanında oturmuşduq. Bədəvilərdən olan bir kişi gəldi. Onun əynində yaşıl atlasdan bir cübbə var idi. O gəlib Peyğəmbərin ﷺ başının üstə durub dedi: "Sizin qardaşınız hər bir adlı-sanlı adamı alçaldır, yaxud hər bir adlı-sanlı adamı alçaltmaq istəyir və hər bir çobanı ucaldır. Peyğəmbər ﷺ onun cübbəsinin ətəyindən tutub dedi: "Məgər mən sənin əynində ağılsız adamın geydiyi libasın olduğunu görmürəm?" Sonra (sözünə davam edib) dedi: "Allahın peyğəmbəri Nuh ؑ vəfat edərkən oğluna belə demişdi: "Mən sənə vəsiyyətimi söyləyirəm: Sənə iki şeyi əmr edir və iki şeyi qadağan edirəm. Sənə *"Lə ilahə illəllahı"* əmr edirəm. Əgər yeddi göy və yeddi yer tərəzinin bir gözünə və *"Lə ilahə illəllah"* digər gözünə qoyulsaydı, bu tövhid kəlməsi ağır gələrdi. Və əgər yeddi göy və yeddi yer ucsuz bucaqsız bir halqa olsaydı, *"Lə ilahə illəllah"* onu sındırardı. (Həmçinin) Sübhanəllah və bihamdihi kəlmələrini (əmr edirəm). Çünki, bu kəlmələr hər şeyin duasıdır. Bunun sayəsində hər şeyə ruzi verilir. Və iki şeyi sənə qadağan edirəm: (Allaha) şərikin qoşmağı və təkəbbürlük etməyi. (Peyğəmbərə ﷺ) deyildi ki: "Ey Allahın Elçisi! Bu şirki bildik. Bəs təkəbbürlük nədir? Məgər birimizin özündə olan (gözəl) əbasını geyməsi təkəbbürlükdürmü?" (Peyğəmbər ﷺ): "Xeyr"- deyə cavab verdi. (Kişi) dedi: "Məgər birimizdə gözəl qaytanlı gözəl ayaqqabıların olması təkəbbürlükdürmü?" (Peyğəmbər ﷺ): "Xeyr"- deyə cavab verdi. (Kişi) dedi: "Məgər birimizin minəcək heyvana sahibi olması təkəbbürlükdürmü?" (Peyğəmbər ﷺ): "Xeyr"- deyə cavab verdi. (Kişi) dedi: "Məgər birimizlə oturma-duran dostların olması təkəbbürlükdürmü? (Peyğəmbər ﷺ): "Xeyr"- deyə cavab verdi. (Kişi) dedi: "Bəs təkəbbürlük nədir, ya Rəsulallah?" (Peyğəmbər ﷺ) dedi: "Haqqı danmaq və insanlara xor baxmaqdır".⁴⁸ Abdullah İbn Amr İbn əl-As ؓ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurdu: "Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan doqquz ədəd kitab göstəriləcək. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafəyə qədər olacaq. Sonra Allah ﷻ buyuracaq: "Bunlardan hansınısa inkar edə bilərsənmi? (Əməlləri) yazan gözətçi mələklərim sənə zülm ediblərmi?". O: "Xeyr, ey Rəbbim!"- deyə cavab verəcək. Bu qədər kitabın qabağında sənin

⁴⁷ İbn Hibban 6218, Həkim 1936, Nəsəi "Sunənul-Kubra" 10670, 10980, Əbu Yala "Müsənəd" 13993, əl-Bəğavi 1273, İbn Həcər "Fəth" 11/208, Şueyb Arnavut "Zəif".

⁴⁸ Buxari "Ədəbul Mufred" 548, əl-Albani «Səhih».

savabın ola bilərmə? (Bəlkə üzürün var?)". O, qorxu içində: "Xeyr!"- deyər cavab verəcək. Allah: "Əksinə, dərğahımızda sənə üçün savab vardır. Odu ki, bu gün sənə zülm edilməyəcək". Bu vaxt onun qarşısına içində "**Əşhadu Əllə İlahə İlləllah Və Ənnə Muhəmmədən Abduhu Və Rəsuluhu**" yazılmış bir kağız parçası qoyulacaq. O deyəcək: "Ey Rəbbim! Bu qədər kitabın qabağında bu kağız parçası nə fayda verə bilər?" Allah: "Sənə zülm olunmayacaq!" Sonra kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq. Bu kağız parçası ağır gələcəkdir. Bu gün Allahın İsmi ilə yanaşı heç bir şey ağır gələ bilməz (kitablar havaya qalxacaq)"⁴⁹.

Tövhid günahlara kəffərdir. Qul Allahın haqqını nə qədər çox ödəyərsə, bir o qədər də onun Cənnətə düşmək ehtimalı artar. Bütün bu hədislər dəlildir ki, Tövhid əhli əbədi olaraq Cəhənnəmdə qalmayıb sonda Cənnətə girəcəkdir. Hətta etdiyi günah və asiliklərinə baxmayaraq. Bu Tövhidin ona riayət edən qullarına verdiyi nemətdir. Lakin insan unutmamalıdır ki, **Lə İlahə İlləllah** - kəlməsi bütün yaradılmışlardan daha ağır olmasına rəğmən bir çox insanların tərəzində yüngül gələcəkdir. İtban ☞ rəvayət edir ki, Rəsulullah ☞ buyrdu: "**Lə İlahə İlləllah** deyib, bununla Allahın Üzünü (Vəchini) tələb edən kimsəyə Allah Cəhənnəmi haram edər"⁵⁰.

Bəzən səkkizinci şərti də qeyd edirlər: 8) Allahdan qeyri ibadət olunan hər bir şeyi inkar etmək və uzaqlaşmaq. "**Hər kəs Tağutu (Şeytanı və ya bütləri) inkar edib Allaha iman gətirsə, o, artıq (qırılmaq bilməyən) ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) Eşidəndir, Biləndir!**" (əl-Bəqərə 256). "**Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız (onlara tapınmağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələni danışsan)**". (Hud) **belə cavab verdi: "Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam! Bircə Ondən (Allahdan) başqa! (Yalnız Ona ibadət edirəm). İndi hamılıqla mənə qarşı nə hiylə qurursunuzsa, qurun və mənə heç möhlət də verməyin!"** (Hud 54-55). Əbu Məlik ☞ rəvayət edir ki, Rəsulullah ☞ buyrdu: "**Lə İlahə İlləllah** deyib, Allahdan başqa ibadət olunan hər bir şeyi inkar edən insanın canına, malına qəsd etmək haramdır. Onunla haqq hesabı Allah özü çəkəcəkdir"⁵¹. Bu hədis **Lə İlahə İlləllah** – kəlməsinin məna və məfhumunu çox gözəl bir şəkildə ortaya qoyur. Belə ki, mal və canın qorunma altına girməsi bu kəlməni tələffüz etməyə görə deyildir. Hətta mənasını qavramaq, iqrar etmək, bir və tək olaraq Allaha dua etmək də kifayət deyildir. Allahdan başqa hər ibadət olunanı rədd

⁴⁹ Tirmizi 2639, İbn Macə 4300, əl-Albani "Səhih".

⁵⁰ Buxari 425, Muslim 33, Əhməd 5/449.

⁵¹ Muslim 23.

etmədikcə, bir kimsənin malı və canı toxunulmaz deyildir. Bu məsələdə şübhə duyan kimsənin də malı və qanı toxunulmaz deyildir.

MUHƏMMƏDƏN ﷺ RƏSULULLAH

Mənası – Onun Allah tərəfindən göndərilmiş Peyğəmbər olduğuna inanmaq, onu sevməyin vacib olduğuna, əmr etdiyi şeylərdə ona itaət etməyə, verdiyi xəbərlərdə onu təsdiq etməyə və heç bir sözü onun sözündən irəli keçirməməyə inanmaq deməkdir. Bu iki şəhadət kəlməsi bir-birindən ayrılmazdır. Buna görə də həm azanda, həm də təşahüddə bir yerdə zikr edilir. əl-İnşirah surəsinin 4-cü ayəsində: *"Sənin ad-sanını, şan-şöhrətini ucaltmadıq mı?"* (Yerdə, göydə səndən söhbət gedər, xütbələrdə adın çəkilər). Mücahid رحمته deyir: "Mən xatırlanacaq olsam mütləq sən də xatırlanacaqsan. Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və Muhəmməd Allahın qulu və rəsuludur".⁵²

Muhəmmədən Rəsulullah - Muhəmməd Allahın qulu və Rəsuludur kəlməsini dil və qəlb ilə qəbul etmək, ona uyğun olaraq da əməl etmək (yaşamaq). **1)** Onun xəbər verdiklərini - Təsdiq. **2)** Əmr etdiklərinə - İtaət. **3)** Onun qadağan etdiklərini - Tərk. **4)** Allaha onun buyurduğu şəkildə ibadət etmək. Bu kəlmənin iki rükunu var: **Abduhu (Qulu) - Rəsuluhu (Elçisi)**. İki şeyi inkar edir: **İfrad** - şişirtmək, həddi aşmaq. **Qulu** - bilməklə şişirtməkdən, ondan kömək istəməkdən uzaqlaşmış olur. **Təfrid** - alçaltmaq, bunu da dağdan Rəsulullahdır. Ona itaətdə səhlənkər olmaq, Sünnəsindən uzaqlaşmaq, bidətlər etmək, təqlid etdiyi insanların sözlərini onun sözündən üstün tutmağı qadağan edir. Muhəmməd ﷺ Allahın qulu və bütün insanlara, hətta cinlərə göndərdiyi Rəsulu olduğuna dair dilin söylədikləri sözə uyğun olaraq, qəlbə dərinliyində də bunu təsdiq etmək deməkdir. *"Ya Peyğəmbər! Həqiqətən, biz səni (ümmətinə) bir şahid, bir müjdəçi və bir qorxudan kimi göndərdik! Biz səni Allahın izni ilə ona tərəf çağıran və nurlu bir çıraq olaraq göndərdik!"* (əl-Əhzab 45-46).

Buna görə də keçmişə və gələcəyə dair verdiyi bütün xəbərlərdə, haram və halal etdiyi bütün xüsuslarda onu təsdiq etmək, verdiyi əmrləri yerinə yetirmək, qadağan etdiklərindən uzaq olmaq lazımdır. *"De ki: "Əgər Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızın üstünü örtüb sizi bağışlasın. Allah bağışlayan və mərhəmətlidir".* (Ali-İmran 31). Əbu Hureyra Abdur-Rahmən ibn Saxr رضي الله عنه rəvayət edir ki, Rəsulullahın ﷺ belə buyurduğunu eşitdim: "Sizə nəyi qadağan edirəmsə ondan uzaq durun, nəyi əmr etmişəmsə ondan bacardığınız qədər istifadə edin. Şübhə yoxdur ki,

⁵² İbn İshaq "Fadlus-Saləti alən-Nəbi" s.86. əl-Albani mursəl hədis olduğunu bildirmişdir.

sizdən əvvəlki ümmətləri çoxlu sual vermələri və Peyğəmbərlərinə müxalif olmaları məhv etdi".⁵³

Ona itaətin Allaha itaət etmək olduğuna, ona üsyan etməyin Allaha üsyan etmək olduğunu bilmək deməkdir: *"Peyğəmbərə itaət edən şəxs Allaha itaət etmiş olur. Kim üz döndərsə, bil ki, biz səni onların üzərində gözətçi göndərmədik"*. (ən-Nisa 80).

Çünki, Allahın risalətini bizə təbliğ edən odur. Allah onun əli ilə dini tamamladı, dinin təbliğini bitirmədən onun ruhunu almadı. O, ümmətini gecəsi gündüzü kimi aydın olan bir yolun üzərində buraxıb getdi. Ondan sonra bu yoldan həlak olandan başqası azmaz: *"Onun əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud da düçar olacaqları bir əzabdan qorxsunlar"*. (ən-Nur 63). İmam Əhməd rahiməlləhu deyir: "Bu bəlanın nə olduğunu bilirsinizmi? Bəla – şirkdir. Çünki, bir kimsə Peyğəmbərin rahiməlləhu sözlərindən bəzilərini rədd edərsə, qəlbinə bir miqdar azmaq düşər və sonda da məhv olar".⁵⁴

O, Allahın quludur, ona ibadət olunmaz. Muhəmmədin Rububiyyətdə, kainatın idarə edilməsində, ya da ibadətdə haqq sahibi olduğuna heç bir şəkildə inanmamalıyıq. Əksinə o, quldur, ona ibadət edilməz, o bir elçidir. O, Allahın istədiyindən artıq nə özünə, nə də hər hansı bir kimsəyə nə fayda, nə də zərər vermək gücünə malik deyil: *"De ki: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi də bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən özümə gələn vəhyə tabe oluram". De ki: "Kor görünlə bir olurmu? Məgər düşünmürsünüz!"* (əl-Ənam 50). *"Peyğəmbərləri onlara cavab olaraq demişdilər: "Biz də sizin kimi adi bir insanıq. Lakin Allah öz bəndələrindən dilədiyinə nemət bəxş edir. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik"*. (İbrahim 11). *"De ki: "Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız tək olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın"*. (əl-Kəhf 110).

Ona Allah tərəfindən əmr edilən şeylərə tabe olan bir əmirdir: *"De ki: "Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!" De ki: "Məni Allahdan heç kəs qurtara bilməz və mən Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!"* (əl-Cinn 21-22). *"De: "Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövüm üçün qorxudan və müjdələyənəm"*. (əl-Əraf 188). Rəvayət edilir ki, Ömər rahiməlləhu demişdir: "Mən Peyğəmbərin rahiməlləhu belə dediyini eşitmişəm:

⁵³ əl-Buxari, Muslim.

⁵⁴ Şeyx Useymin "Üç əsas" şərhli.

“Xristianlar Məryəm oğlunu şişirtdikləri kimi, siz də məni şişirtməyin! Mən sadəcə Allahın quluyam. Elə isə (məna): “Allahın qulu və rəsulu!”- deyin”.⁵⁵ Cündəb ibn Abdullah ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ ölümündən beş gün qabaq buyurdu: "Nə badə məndən sonra əvvəlkilər kimi Peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirdikləri kimi edəsiniz. Mən bunu sizə qadağan edirəm".⁵⁶ Əbu Hureyra ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Allahım! Qəbrimi ibadət olunan büt (Vasan) etmə! Peyğəmbərlərinin qəbirlərini məscidlərə (ibadət olunan yerə) çevirən bir qövme Allahın şiddətli əzabı düçar olar".⁵⁷ Peyğəmbər ﷺ buyurdu: "Allah Peyğəmbərlərinin qəbirlərini ibadətgaha çevirən Yəhudilərə və Xristianlara lənət etsin".⁵⁸ Beləliklə, bizə aydın oldu ki, nə Allahın Rəsulu, nə də ondan daha aşağı mərtəbədə olan yaradılmışlardan heç birisi ibadətə layiq deyildir. İbadət ancaq bir və tək olan Allaha edilir.

O, bütün yaradılmışların ən xeyirlisidir. Ən fəzilətli və Allah dərğahında ən dəyərlı insandır. Dərəcə etibarı ilə ən yüksək və Allaha ən yaxın olandır. **"Biz səni aləmlərə ancaq bir rəhmət olaraq göndərdik".** (əl-Ənbiya 107). Yalnız azmışlar Allahın rəhmindən üz döndərlər. Peyğəmbər ﷺ buyurdu: "Qiyamət günü insanların seyyidi mənəm, qəbri açılacaq ilk kişi mənəm. İlk şəfaət edən və şəfaəti qəbul olunacaq ilk kişi də mən olacağam".⁵⁹

Allah ona kitab vermiş, dinin əmini etmiş, risalətini təbliğ etməkdə və onu səhf etməkdən, xəta etməkdən qorumuşdur: **"O, kefi istəyəni danışmır. Bu ancaq nazil olan bir vəhydir".** (ən-Nəcəm 3-4).

Onun risalətinə iman etmədikcə, Peyğəmbərliyini qəbul etmədikcə heç bir kimsənin imanı düzgün sayılmaz. Ona iman edən Cənnətə, ona üsyan edən Cəhənnəmə girər: **"Allaha and olsun ki, onlar öz aralarında baş verən mübahisələrdə səni hakim təyin etmədikcə və verdiyin hökmlərə görə öz nəfslərində sıxıntı duymadıqca və sənə tam şəkildə itaət etmədikcə iman sahibi olmazlar".** (ən-Nisa 65). **"Hər kəs özünə doğru yol aşkar olduqdan sonra Peyğəmbərlərdən üz döndərib, möminlərdən qeyrisinin yoluna uyarsa onu istədiyi yola yönəldər və Cəhənnəmə varid edərək. Ora necə də pis yerdir".** (ən-Nisa 115).

Əvvəlki Peyğəmbərlər öz qövümlərinə, Muhəmməd Peyğəmbər ﷺ isə bütün bəşəriyyətə Peyğəmbər olaraq göndərilmişdir: **"Biz səni bütün insanlara müjdə verən, qorxudan bir Peyğəmbər göndərdik".** (Səba 28). Cabir ﷺ

⁵⁵ əl-Buxari 3445, Əhməd 23,24, əd-Darimi 2784, İbn Hibban 6239, Əbu Yəla 153.

⁵⁶ Muslim.

⁵⁷ İmam Məlik 1/ 172, Əhməd 2/ 246, Əbu Yəla 6681, əl-Albani "Səhih".

⁵⁸ əl-Buxari, Muslim.

⁵⁹ Muslim, Əbu Davud 4673, Musnəd 2/ 540.

rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Bütün Peyğəmbərlər öz qövümlərinə göndərilib, mən isə hamıya göndərilən bir Peyğəmbərəm".⁶⁰

Muhəmməd ﷺ Peyğəmbərlərin və Rəsulların sonuncusudur. O, Allahın risalətinin təbliği üçün seçdiyi son elçisi olmuş, ona kitabların ən uca və ən əzəmətlisi endirilmişdi. O, Rəsulların əzəmətlisi, aləmlərin Rəbbinin həbibisi və xəlilidir: "*Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və Peyğəmbərlərin sonuncusudur*". (əl-Əhzab 40). Ondan sonra kim Peyğəmbərlik iddiasında olarsa kafirdir, bu yalanı təsdiq edən də kafirdir. Bunda şübhə edən də kafirdir. Mömin ondan sonra Peyğəmbərin olmayacağına iman edir. Əbu Hureyra ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: "Mənim və əvvəlki peyğəmbərlərin məsəli, gözəl və heyrətamiz bir ev tikmiş, lakin kərpicinin birini qoymamış bir kimsənin məsələsinə bənzəyir. Camaat bu evin yan-yörəsindən keçir, ona təəccüb edir və deyirlər: "Nə üçün bura bir kərpic qoyulmayıb?" (Sonra) Peyğəmbər ﷺ davam edib dedi: "O kərpic mənəm və mən peyğəmbərlərin sonuncusuyam".⁶¹ Cubeyr ibn Mutim ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: "Mənim beş adım var: mən həm Muhəmməd⁶², həm də Əhmədəm⁶³, mən Allahın mənim vasitəmlə küfrü yox etdiyi Mahiyəm⁶⁴, mən, ayağı altında insanların məhşərə toplandığı Haşirəm⁶⁵, mən Aqibəm".⁶⁶ Bu adlardan başqa: *Muxtar* (seçilmiş), *Mustafa* (təmizlənmiş), *Şəfi* (şəfaət edən), *Muşəffə* (şəfaət etdirilən), *Sadiqul-Məsduq* (doğru söyləyən və sözü doğrulanan) İbn Məsud ؓ rəvayət edir ki, doğru sözlü və sözü doğrulanan Peyğəmbər ﷺ buyurdu..."⁶⁷, *Fatih* (fəth edən), *Qusam* (toplayan, birləşdirən, mükəmməl), *Muqaffi* (özündən əvvəl gələn Peyğəmbərlərin izini silən, sonuncu mənasındadır), *Nəbiyut-Tövbə* (tövbə Peyğəmbəri), *Bəşir* (itaət edəni müjdələyən, asi olanı cəza ilə qorxudan), *Rauf* (çox şəfqətli), *Rahim* (çox mərhəmətli). "Qurani-Kərimdə keçən adlardan: *Şahid*, *Mubəşşir* (müjdələyən), *Rahmə* (rəhmət), *Nimə* (nemət), *Hadi* (doğru yola yönəldən), *Əmin* (etibarlı). Qureyş onu Peyğəmbərlik verilməmişdən qabaq da bu adla çağırırdı, *Muzəmmil* (örtüyünə bürünən), *Mudəssir* (paltarına bürünən), *Dailallah* (Allaha dəvət edən) və s. İbn Dihyə ؓ deyir ki: "Peyğəmbərin ﷺ adlarının sayı Uca Allahın adlarının sayı qədər doxsan doqquzdur".⁶⁸ İmam Zəhəbi ؓ deyir: "Onun adları arasında *Dahuq* (gülər üz) və *Kattal* (çox savaşan) adları da

⁶⁰ əl-Buxari, Muslim.

⁶¹ əl-Buxari 3535.

⁶² "Muhəmməd" – Mədh olunan.

⁶³ "Əhməd" – Mədh olunmağa layiq.

⁶⁴ "Mahi" – Silib yox edən.

⁶⁵ "Haşir" – Bir yerə toplayan.

⁶⁶ "Aqib" – sonuncu. əl-Buxari, Muslim.

⁶⁷ əl-Buxari, Muslim.

⁶⁸ İbn Həcər "əl-Fəth" 6/ 643, 644.

vardır". Əli ؓ deyir ki: "Allah onun üstünlüyünü ortaya qoymaq üçün ona Öz adından törəmə bir ad qoydu: "Ərşin sahibinin adı *Mahmud*, onun adı isə *Muhəmməd*".⁶⁹

Allah onu aydınlıq, doğru yola dəvət etmək üçün göndərdi. Onun risalətini inkar etmək Allaha dil uzatmaq, hətta Allahu rədd və inkar etməkdir. Səvban ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Şübhəsiz ki, mənim ümmətimdən otuza yaxın yalançı çıxacaq. Onların hər birisi bir Peyğəmbər olduğunu iddia edəcəkdir. Mən isə Peyğəmbərlərin sonuncusuyam. Məndən sonra Peyğəmbər yoxdur".⁷⁰ O, insanlar içərsində Allahdan ən çox qorxandır. Peyğəmbər ﷺ buyurdu: "Sizin Allahdan ən çox qorxanınız və onun sərhədlərini ən yaxşı biləniniz də mənəm".⁷¹ Allah onu insanlar arasından sevib seçmiş və Özünə yaxın bilmişdir. Peyğəmbər ﷺ buyurdu: "Allah İbrahimi dost etdiyi kimi mənə də özünə dost etdi".⁷² *"Allah və Onun Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyyə və qadına öz işlərində başqa yol seçmək yaraşmaz. Allah və Onun Peyğəmbərinə asi olan şəxs şübhəsiz ki, haqq yoldan açıq-aydın azmışdır"*. (əl-Əhzab 36).

Heç şübhəsiz ki, ona tabe olan hər kəs təqva sahibidir: *"Aralarında hökm vermək üçün Allahın və Onun Peyğəmbərinin yanına çağrıldıqları zaman möminlərin sözü ancaq eşitdik və itaət etdik deməkdən ibarətdir. Nicat tapanlar da məhz onlardır"*. (ən-Nur 51).

"MUHƏMMƏDƏN RƏSULULLAH" ﷺ KƏLMƏSİNİN ŞƏRTLƏRİ

Lə iləhə illallah kəlməsinin şərtləri olduğu kimi Muhəmmədən Rəsulullah - kəlməsinin də yeddi şərti var. Bu şərtlərin hər birinə əməl olunmadıqca, onların ifadə etdiyi mənaları Quran və Sünnəyə uyğun olaraq dolğun, düzgün başa düşülmədikcə, bu kəlmənin söylənməsi heç bir kəsə fayda verməyəcəkdir. Aşağıda qeyd edəcəyimiz bu şərtlər Quran və Sünnəyə uyğun olaraq möhtərəm İslam alimləri tərəfindən qeyd olunmuşdu.

1. Peyğəmbərin ﷺ Allahın Rəsulu olduğunu etiraf etməli və qəlbən ona etiqad etməli: *"Möminlər yalnız Allaha iman gətirən, (iman gətirdikdən) sonra heç bir şakk-şübhəyə düşməyənlərdir"*. (əl-Hucurat 15).

⁶⁹ Zəhəbi "Siyər" 2/ 10: Bu adlar üçün Səhih Muslimə bax: 2354,2355.

⁷⁰ əl-Buxari, Muslim, Əbu Davud 4252, Əhməd 5/278.

⁷¹ əl-Buxari, Ənəs İbn Məlikin rəvayəti ilə.

⁷² Muslim.

2. Muhəmmədən Rəsulullah ﷺ kəlməsini dili ilə söyləməli və etiraf etməli: *"Bunlar (bu söylənilənlər) Allahın ayələridir ki, onları sənə doğru-düzgün bildiririk". (əl-Bəqərə 252).*

3. Peyğəmbərə ﷺ tabe olmaq, buyurduqlarını yerinə yetirmək və qadağalarından çəkilmək: *"De ki: "Əgər Allahı sevirsinizsə mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarımızın üstünü örtüb sizi bağışlasın. Allah bağışlayan və mərhəmətlidir". (Ali-İmran 31).* Allah öz sevgisini Peyğəmbərə ﷺ itaətə bağlamışdır. Allahın sevgisini qazanmaq istəyən Peyğəmbərin ﷺ sünnəsinə tabe olmalıdır.

4. Peyğəmbərin ﷺ verdiyi bütün xəbərləri təsdiq etmək (əmr, qadağalar, keçmişə və gələcəyə dair verdiyi qeybi xəbərlər): *"Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun. Həqiqətən, Allahın cəzası çox şiddətlidir". (əl-Həşr 7).*

5. Peyğəmbəri ﷺ özündən, malından və cəmi insanlardan çox sevmək: *"Peyğəmbər möminlərə onların özlərindən daha da yaxındır". (əl-Əhzab 6).* Ənəs ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Sizdən biriniz məni valideyinlərinə, övladlarına və cəmi insanlardan çox sevmədikcə imanı kamil olmaz".⁷³

6. Peyğəmbərin ﷺ sözünü yaradılmışların sözlərindən üstün tutmaq və onun sünnəsinə əməl etmək: *"Ey iman gətirənlər! (Sözləriniz və əməllərinizlə) Allahın və Onun Peyğəmbərinin qabağma keçməyin". (əl-Hucurat 1).*

7. Peyğəmbərə ﷺ hörmət və ehtiram göstərmək: *"Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən elçi kimi göndərmişik. Biz belə etdik ki, siz Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və gecə-gündüz Allahı tərifləyəsınız". (əl-Fəth 8-9).*

İSLAMI POZAN ŞƏRTLƏR

Nəvəqid – *Nəqidə* – bir şeyi pozan, o şeyi etibarsız edən və s. deməkdir. İnsan bu kimi şeyləri zarafat, ciddi və ya qorxu altında edərsə – *məcbur edilmədən* – kafir olar. Nə üçün Şeyx on şərt ilə kifayətlənmişdir? Çünki, insanların ən çox məruz qaldıqları da bu on şərtidir. Lakin bundan da başqa İslamı pozan bir çox əməllər və sözlər vardır. Alimlər İslamdan çıxaran şeylər barəsində ixtilaf emişlər. Bəziləri İslamdan çıxaran əməl və sözlərin səksənə yaxın maddə olduğunu söyləmişlər.

1) İbadətdə Allaha şərik qoşmaq. İnsanların ən çox şirk qoşduqları Uluhiyyət tövhididir: *"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxs bundan başqa olan günahlarını bağışlayar..." (ən-*

⁷³ əl-Buxari, Muslim.

Nisa 48). *"Allah ona şərik qoşmağı bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar".* (ən-Nisa 116). *"Allaha şərik qoşana Allah Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur".* (əl-Maidə 72). Cabir ☪ rəvayət edir ki, Peyğəmbər ☪ buyurdu: "Kim Allahın hüzuruna Ona heç bir şeyi şərik qoşmadan gələrsə, Cənnətə düşər. (Başqa rəvayədə: Allaha şərik qoşmadan ölən) kim də Ona hər hansı bir şeyi şərik qoşaraq Onun hüzuruna gələrsə, Cəhənnəmə düşər".⁷⁴

2) Bir kimsəni özü ilə Allah arasında vasitəçi etmək, onlara dua etmək, ondan şəfaət diləmək, onlara təvəkkül etmək icma ilə kafirdir. Bu da insanı küfrə salır. Bununla o, kimsə Allahdan qeyrisinə ibadət etmiş olur.

3) Müşrikləri kafir saymamaq, onların küfründə şübhə etmək və onların yollarının doğru olduğuna inanmaq – *Allah Qorusun* – insanı kafir edir. Burada müşrik deyildikdə əslə müşrik olanlar qəsd olunur. Buddistlər, ateistlər və s. qəsd edilir. Bu şərti təkfirçilər müsəlmanların üzərinə tətbiq edərək deyirlər ki: "Kafirə kafir deməyənin özü kafirdir". Onlar isə, kafir və müşriklərə (yəni əslə kafir, müşrik) olan qaydanı, mövcud olan müsəlmanlara tətbiq edirlər.

4) Kim etiqad etsə ki, dünyəvi hökmlər və ya (bir kimsənin yolu, hökmü) Peyğəmbərin ☪ yolundan daha kamildir, bir kimsənin hökmü onun hökmündən daha yaxşıdır, həmçinin Tağutların hökmünü onun hökmündən üstün görər, həmişinin, hər kim Allahın endirdiyi hökmdən başqa bir hökmü halal görərsə, Allahın hökmündən daha yaxşı olduğunu söyləyərsə, kafir olur.

5) Allah Rəsulunun ☪ gətirdiyi hər hansı bir şeyə əməl etsə də belə, bu əmələ nifrət edən kafir olur. Çünki, bu sahibini Cəhənnəmin ən alt təbəqəsinə salan münafıqlıqdır: *"Əlbəttə münafıqların yeri Cəhənnəmin ən alt təbəqəsidir".* (ən-Nisa 145-146).

6) Peyğəmbərin gətirdiyi dindən zəruri bilinən bir şeylə, onun savabı və ya günahı (cəzası) ilə istehza etmək küfrdür: *"(Ya Muhəmməd! Təbuk döyüşünə gedərkən səni lağa qoyan) münafıqlardan (nə üçün belə etdiklərini) soruşsan: "Biz ancaq söhbət edib zarafatlaşır, əylənirdik"- deyə cavab verərlər. De ki: "Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamu edirsiniz? (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Aranızdan bir qismini bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik".* (ət-Tövbə 65-66).

7) Sehr etmək. Kim sehr edər və sehr edilməsinə razı olarsa kafir olar. Sarf və Atf da bura daxildir. İki kimsəni bir-birinə sevdirmək və ya nifrət (ayırmaq) etdirmək: *"Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir günahkara, yalançıya nazil olur".* (əş-Şuəra 221-222). *"Sehirbaz isə harda*

⁷⁴ Muslim 93.

olursa-olsun mətləbinə çatmaz". (Ta ha 69). "Sehrbazlar (dünya və axirətdə) nicat tapmazlar". (Yunus 77).

8) Müsəlmanların əleyhinə olub müşriklərə (kafirlərə) kömək etmək. Kafirlərə olunan hər bir köməyin İslamdan çıxartması barəsində alimlər ixtilaf etmişlər? Saleh Əli Şeyx – *Allah onu qorusun* – deyir: "Kim niyyətində (qəsdli) olaraq müsəlmanlara qalib gəlmələri üçün müşriklərə kömək edirsə kafirdir. Kim niyyəti olmadan hər hansı bir (dünya) səbəbinə görə onlara kömək edirsə kafir deyildir". Dörd məzhəb imamı, İbn Teymiyyə, İbn Qeyyim رحمتهما müsəlmanlara qarşı (niyyəti) olmadan kafirlərə kömək edəni kafir saymamışlar. Həmçinin, İmam Təhavi رحمته bu məsələdə icmanın olduğunu da gətirir. Peyğəmbər ﷺ Məkkəyə döyüşsüz və müqavimətsiz girmək istəyirdi. Lakin Bədrdə iştirak edən müsəlmanlardan biri Hatib ibn Əbi Bəltəa رضي الله عنه Məkkədə olan müşriklərdən bir qrupuna Peyğəmbərin ﷺ Mədinədən çıxması haqda bir qadın vasitəsilə məktub göndərir. Peyğəmbər ﷺ Əlini, Zubeyri və Miqdadı رضي الله عنه bu qadının ardı ilə göndərdi. Səhabələr məktubu götürərək Peyğəmbər ﷺ yanına gəldilər. Peyğəmbər ﷺ buyurdu: "Ey Hatib, bu nədir?" Hatib dedi: "Ey Allahın Rəsulu! Mənim üstümə qəzəblənməkdə tələsmə, sənə başa salaram. Bilirsiniz ki, Qureyş arasında qohum-əqrabası olmayan birisiyəm. Onlardan da deyiləm, qəribəm. Səninlə olan mühacirlərin də orada əqrabaları vardır ki, onların mallarını və ailələrini qoruyurlar. Lakin mənim malımı və ailəmi orada qoruyacaq bir kimsə yoxdur. Ona görə də onlardan ailəmin qorunması üçün təminat almaq istədim. Yoxsa bu işi kafir olduğumdan, dindən döndüyümdən, İslama girdikdən sonra küfrə riza göstərdiyimdən dolayı etməmişəm. Belə bir şey ağımdan belə keçməyib". Peyğəmbər ﷺ: "Bu adam sizə doğru söylədi"- deyərək buyurdu. Ömər: "Ya Rəsulullah! Artıq o, Allaha, Rəsuluna və möminlərə xəyanət etmişdir. Məni burax bu münafiqin boynunu vurum"- dedi. Peyğəmbər ﷺ: "Nə bilirsən bəlkə də Bədrdə iştirak edən səhabəni, Allah Bədr əhlinə tanıdığına görə buyurmuşdu: "İstədiyinizi edin, Mən sizi bağışladım". Bundan sonra ayə nazil oldu: *"Ey iman gətirənlər! Mənim düşmənimə də, öz düşməninizi də özüünüzə dost tutmayın! Onlar sizə gələn həqiqəti inkar etdikləri halda, siz onlara mehribanlıq göstərərək sirtinizi açıb deyirsiniz. Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi yurdunuzdan qovub çıxardılar. Əgər siz Mənim yolunda və Mənim razılığımı qazanmaq uğrunda cihada çıxmısınızsa, onlara gizləndə mehribanlıq göstərirsiniz. Mən sizin gizli saxladığınızı da, aşkar etdiyinizi də bilirəm. Sizlərdən kim bunu etsə, doğru yoldan sapmış olar". (əl-Mumtəhənə 1).* Peyğəmbər ﷺ bu ayəni oxuduqdan sonra Ömər رضي الله عنه gözləri yaşardı və o dedi: "Allah və Onun Rəsulu daha gözəl

bilir".⁷⁵ Əbu Bəltəanın ﷺ kafirlərə olan bu köməyi küfr əməl deyildir. Çünki Peyğəmbər ﷺ: "Bu adam sizə doğru söylədi"- deyə buyurdu. Lakin niyyətində kafirlərin qalib gəlməsini istəsəydi onda küfr etmiş olardı. Bu haqda Şeyx Useymin ر.ه.ه. əl-Maidə surəsinin təfsirində, həmçinin Saleh əl-Fovzan – *Allah onu qorusun* – "İslamı pozan şərtlər" kitabının şərhində danışır. Muvalat – insan kafirləri (dinə görə deyil) dünyəvi şeylərə görə sevir, bu böyük günahdır. Bu dindən çıxarmır. Təvəlli – onların dinlərini seversə ki. Onlar müsəlmanlar üzərində qalib gəlsinlər, müşriklərin dini izhar olsun. Bu dindən çıxardır.

9) Xızır ر.ه.ه. Musanın ر.ه.ه. şəriətinə tabe olmadığı kimi, bir kimsənin Peyğəmbərin ﷺ şəriətinə tabe olmamağın (kənara çıxmağın) mümkün olduğunu söyləyərsə, kafir olur. Bu Sufilərin əqidəsidir. Onlar qeyd edirlər ki, insan dində yəqinliyə çatdıqda, artıq Peyğəmbərin ﷺ şəriətindən çıxaraq müəyyən şeyləri etməyə də bilər. Dəlilləri də Xızırın ر.ه.ه. Musanın ر.ه.ه. şəriətindən kənara çıxmasıdır. Nə üçün? Çünki, o, övliya idi. Cavab: 1) Xızır ر.ه.ه. övliya deyil, Peyğəmbər idi. 2) Musa ر.ه.ه. Bəni İsrailə göndərilmiş Peyğəmbər idi, Xızır ر.ه.ه. isə Bəni İsrailə deyil başqa bir qövmə göndərilmişdi. Həmçinin: *"Yəqinlik gələndə qədər Rəbbinə ibadət et"* ayəsidir. Lakin İbn Teymiyyə ر.ه.ه. icmada olanı dəlil gətirir ki, bu ayədə olan yəqinlik ölüm gələndə qədər deməkdir: *"Kim İslamdan başqa bir din ardınca gedərsə (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar"*. (Ali İmran 85).


10) Allahın dinindən üz döndərmək, öyrənməmək və əməl etməmək: *"Rəbbinin ayələri ilə öyüd-nəsihət verildikdən sonra onlardan üz döndərən kəsədən daha zalim kim ola bilər? Biz şübhəsiz ki, onlardan intiqam alacağıq"*. (əs-Səcdə 22). Bu ayədə üz çevirməklə insanın müsəlman olmaması qəsd edilir.

Bütün Bunlardan Allaha Sığınırım!

⁷⁵ əl-Buxari 7/ 592.



TÖVHİD



TÖVHİD

Allah ﷻ hər bir şeydə birdir. Zatında, əməlinə, İsim və Sifətlərində, ibadət edilməyə layiq olub, bu xüsusda tək haqq sahibi olmaqda birdir. Bu sayılanların heç birində şəriki ⁷⁶ yoxdur. Həmçinin, yaratmaqda da, əmr etməkdə də, öldürməkdə də, diriltməkdə də, ruzi verməkdə də, xəstəlik göndərmək və şəfa verməkdə də şəriki yoxdur: *“Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır”*. (əl-Əraf 54). *“Ey insanlar! Allahın sizə verdiyi lütfünü bir xatırlayın. Allahdan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondən başqa heç bir məbud yoxdur. Necə də haqdan döndərilirsiniz!”* (Fatir 3).

Tövhid – sözünün mənası bir şeyi bir etmək, birləmək deməkdir. *Tövhid* *Əfkar* – etməliyi deyildi zaman, fikirlərin bir və tək olunması, hər başdan çıxan ayrı-ayrı səslərin, fikirlərin bir nöqtədə birləşdirilməsi istənmiş olur. Lakin bir şeyi bir və tək etmək, bu ancaq inkar və isbatla olur.⁷⁷ İbn Mənzur رحمته deyir: *“Tövhid* - Allahın hər baxımdan bir və tək olduğuna, heç bir ortağı olmadığına inanmaqdır. Allah *Vahid* və *Əhəddir*. Vəhdaniyyət və təvəhhüd sahibidir. *“Allah Vahiddir”* – demək, *“Allah heç bir bənzəri və ortağı olmayan bir Zətdir, tək və birdir”*- deməkdir.⁷⁸ əl-Bəycuri رحمته deyir: *“Lügət etibarını ilə Tövhid* kəlməsinin mənası bir şeyin bir və tək olduğunu bilməkdir”⁷⁹ Şeyx Abdur-Rahman Qasım رحمته deyir: *“Tövhid* kəlməsi *Vahəddə, Yuvəhhidu* tövhidin məsdəri olan bir kəlmədir ki, Onu bir və tək etdi mənasına gəlir. Həmçinin, Onun bir və tək olduğunu söylədi mənasını gəlir”⁸⁰ Şeyx Abdul-Əziz ibn Bəzz رحمته deyir ki: *“Tövhid – Vəhhədə, Yuvəhhidu* – kəlməsinin məsdəridir. *“Allahın bir və tək olduğunu qəbul etdi, Allahın Uluhiyyət və Rububiyyət, İsim və Sifətlərində bənzərsiz və şəriksiz olduğuna, ibadətə yalnız Allaha olacağına iman etdi, kimsə Onu Tövhid etməsə belə, Onun zatında və hər baxımdan Bir, Uca və Ulu olduğuna etiqad etdi”* mənasını verir”⁸¹ Şeyx Muhəmməd əl-Useymin رحمته deyir: *“Tövhid – Vəhhədə* - kəlməsini

⁷⁶ *Şərik* – bir şeydə hissəsi (payı) olan kimsədir.

⁷⁷ *“Tövhid* Əvvələn” s. 15.

⁷⁸ *“Lisanul-Arab”* 3/ 450 Vəhhədə maddəsi.

⁷⁹ *“Cəvhərətut-Tövhid”* s. 10

⁸⁰ *“Haşiyətu Kitabut-Tövhid”* s. 11.

⁸¹ *“Məcmuu-Fətava”* 1/ 34.

məsdəridir. *Tövhid* etdi deyildiyi zaman bir şeyin birləndiyi başa düşülür. Ancaq bu, isbat və inkar olmadan olmaz".⁸²

Termin olaraq *Tövhid* – yalnız uca və böyük olan Allaha ibadət etmək deməkdir. Yəni ona heç bir şeyi şərik qoşmayaraq nə bir rəsul, nə bir peyğəmbər, nə bir mələk, nə bir cinn, nə bir hakim, nə bir övliya, nə bir seyyid, nə bir daş, ağac, dəmir, nə də yaradılmışlardan hər hansı bir şeyi Ona – Allaha şərik qoşmayaraq bir və tək olaraq ona ibadət etmək deməkdir. Sevərək, təzim edərək, mükafatını umaraq, cəzasından qorxaraq yalnız Allaha qulluq etmək, ibadətə sadəcə onu layiq görməkdir. İsbəhani rahiməllahu deyir: "Bəzi alimlərimiz *Tövhid* – Vahiddən bənzətməni rədd etməkdir"- deyə açıqlamışlar. Bəziləri də: "*Tövhid* – Təkləşdirilən Vahiddən və Onun sifətlərindən bənzətməni inkar etməkdir" demişlər. Bəziləri də: "Mütləq bir və tək olduğuna inanılan Zətin heç bir şəriki və bənzəri olmadığını bilib qəbul etməkdir. Kimsə bunu belə bilməzsə, Allahı təkləşdirmiş olmaz, Onu tövhid etmiş olmaz" deyə açıqlamışlar.⁸³ Şeyxulislam İbn Teymiyyə rahiməllahu deyir: "*Tövhid* - Allahı bir və bənzəri olmayan bir zat olaraq bilib yalnız və yalnız Ona ibadət etməkdir. Ondan başqa heç bir Rəbb yoxdur - inancı da bura daxildir".⁸⁴ Şeyx Muhəmməd ibn Abdul-Vəhhab rahiməllahu deyir: "Məlumun olsun ki, *Tövhid* - Allahı ancaq Ona ibadət etmək (Ona tapınmaq) surətiylə təkləşdirməkdir".⁸⁵ Şeyx Muhəmməd ibn Abdul-Vəhhab rahiməllahu deyir: "*Tövhid* – Allaha ibadət etmək, Onu Allah və Onun Rəsulu rahiməllahu necə vəsfləndirmişsə o, cür də vəsfləndirməkdir. Allah və Onun Rəsulu rahiməllahu Onu eyib və nöqsanlardan, yaradılmışlara bənzəməkdən necə uzaq etmişsə, eləcə də uzaq etməkdir"⁸⁶. Böyük alim əl-Bəycuri rahiməllahu deyir: "*Tövhid* – Məbudun zəti, sifətləri və felləri baxımından bir və tək olduğuna yəqinliklə inanmaqla birlikdə, yalnız və yalnız Allaha ibadət etməkdir".⁸⁷ İmam Abdul-Əziz ibn Bəzz rahiməllahu deyir: "Allahı *Tövhid* etmək Onun bir və tək olduğuna inanıb, qəlbi bu inanca möhkəm bağlamaq ilə bərabər, ibadətdə də Onu təkləşdirməkdir. Yəni tam bir iman və sədaqətlə yalnız Allaha ibadət edərək, saleh əməllər etməkdir. Yoxsa yalnız dil ilə: "Allah birdir" deməklə tövhid həyata keçməz. Eyni zamanda bu tövhidin ziddi olan hər cür əməli batil edən şirk və şirk yollarından da uzaq olmağı özündə əhatə edir".⁸⁸ Abdullah əl-Ğuneyman rahiməllahu deyir: "*Tövhid* – haqq Məbudu, Ona olan sevgi, hörmət və

⁸² "Məcmuu-Fətava" 2/ 7.

⁸³ "əl-Huccə Fi Bəyani Məhaccə" 1/ 306.

⁸⁴ "Dəru Təaridu Aqli və Nəql" 1/ 306.

⁸⁵ "Məcmuatür-Rəsailin-Nəcdiyyə" 4/ 4, "əd-Durərus-Səniyyə" 1/ 48.

⁸⁶ "Usuli Dini İslam" s. 7.

⁸⁷ "Cəvharətut-Tövhid" s. 10.

⁸⁸ "Məcmuu-Fətava" 2/ 20.

təslimiyyətin ən yüksəyini əhatə edən, ən böyüyünü ifadə edən "ibadət"lə tövhid etməkdir".⁸⁹

"Burada olan ibadətdən, qulluqdan məqsəd Allahın tövhid edilməsidir. Buna görə də, ey Allahın qulu! Sənə ilk lazım olan dini vəzifədən, ibadətləri və hətta namaz kimi bir ibadəti belə öyrənməmişdən qabaq Tövhidə öyrənməyə məsul olduğunu heç vaxt unutma".⁹⁰ Buna görə də qul bütün hüquqi və xüsusiyyətləri ilə tövhidi bilmək və tanımaq məcburiyyətindədir. Ağılı başında olan müddətdən ölüncəyə qədər tövhidə möhtacdır. Çünki İslamda Tövhid hər şeyin təməlidir. Tövhid olmadıqca Uca Allah qulun heç bir əməl və ibadətini qəbul etməyəcəkdir. Çünki, müsəlmanın həyatı tövhidsiz təsəvvür olunmazdır və Tövhid dini vaciblərin təməli, ən böyüyü və ən qüvvətliyədir. Allahın göndərdiyi Nəbi və Rəsullar Tövhidə başlamış, insanları ancaq Tövhidə dəvət etmişlər. Bu da Nuhdan ﷺ, Peyğəmbərimiz Muhəmmədə ﷺ qədər gələn bütün peyğəmbərlərin gətirdiyi Tövhidədir. Bu Tövhid də **Lə İlahə İlləllah** - kəlməsinin mənasını ifadə edir. Bütün Peyğəmbərlərin dəvət etdiyi Tövhid də elə budur. Yəni Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur. İbn Teymiyyə ﷺ Tövhidin mühümlüyünü bu sözlərlə bəyan etmişdir: "Uca Allah bu tövhidi kitabında açıq şəkildə bildirmiş və Ona şəriki qoşulmasını rədd etmişdir. O, qədər aydın və açıq şəkildə ki, artıq Qurandakı tövhidə inanan bir müsəlman, əsla Allahdan başqasından qorxmaz, Ondan başqasından bir şey gözləməz, Ondan başqasından istəməz. Muhəmməd ﷺ də deyir: "Ey insanlar! **Lə İlahə İlləllah** deyin ki, qurtuluşa çatasınız". Həqiqətən də bu "**Lə İlahə İlləllah**" tövhididir. Həqiqətən də bu "Allahdan başqa ilah tanımağa tövhididir". Könüllərin sonsuz bir sevgi, hörmət, ümid və qorxu ilə Allaha yönəldiyi, tapınaraq sığındığı haqq ilah ancaq Allahdır".⁹¹ Hənəfi məzhəbinin imamlarından İbn Əbil İzz əl-Hənəfi ﷺ deyir: "Bil ki, Tövhid bütün Peyğəmbərlərin ilk dəvətidir, yolun ilk mənzilidir. Qulu Allaha yaxınlaşdırən ən mühüm amildir. Buna görə də qula ilk fərz olan Allahdan başqa ibadətə layiq heç bir haqq ilah olmadığına şəhadət etməkdir. Tövhid bir kimsənin ilk olaraq İslama girdiyi və onunla son olaraq dünyadan ayrılaraq axirətə köçdüyü bir şeydir. Yolun əvvəlində də, sonunda da qula mütləq şəkildə lazım olandır".⁹² Şeyx Abdul-Əziz ən-Nəsir ər-Rəşid ﷺ deyir: "İstər Peyğəmbər ﷺ olsun, istər onun Peyğəmbər qardaşları olsun ﷺ insanlara təbliğ etdikləri şeylərin ən böyüyü və ən ucası - Allahın birliyinə və heç bir şeyi Ona şəriki qoşmadan yalnız Allaha ibadət etmək, Allahı isim, sifət və felləri ilə oxşarsız və bənzərsiz Rəbb olaraq tanımağa dəvətdən ibarət olmuşdur. Bu da

⁸⁹ "Şərhu Kitabut-Tövhid Min Sahihil-Buxari" 1/ 38.

⁹⁰ Durərus Səniyyə 1/ 107.

⁹¹ Fətva 1/ 135.

⁹² Şərhu Aqidətut-Təhaviyyə 1/ 21-23.

bütün peyğəmbərlərin dəvətinin açarı, ilahi dəvətin təmali və özüdür".⁹³ Şeyx Muhəmməd ibn Abdul-Vəhhab ﷺ deyir: "Allah elçilər göndərüb, kitablar nazil etməsi ancaq Tövhidin və Tövhidlə əlaqəli bəyanı və təbliği üçündür: **"Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan uzaq olun"– deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!"** (ən-Nəhl 36). **"Mən cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım"**. (əz-Zariyat 56). Şeyx Saleh əl-Bəlihi ﷺ deyir: "Bilindi ki kimi Nəbilərin və Rəsulların sayı haqqında: "Nəbilər yüz iyirmi dörd mindir, Rəsullar da üç yüz on üçdür"- deyə bir xəbər varid olmuşdur. Bu Nəbi və Rəsulların hamısı Allahı təkləşdirməyə, hər tərəfdən Onu bir bilib yalnız və yalnız Ona ibadət etməyə çağırmışlar".⁹⁴ Şeyx Muhəmməd əl-Useyminə ﷺ: "Qula ilk fərz olan nədir?"- deyə sual verildikdə o, demişdir: "Bütün qullara ilk fərz olan Allahı Tövhid etmələri və bu Tövhid ilə birlikdə Muhəmmədin ﷺ Allahın Elçisi olduğuna şəhadət gətirmələridir. Yalnız belə bir tövhid ilə, bu tövhidə şəhadət etmək şərt ilə əməl və ibadətlər Allahın dərgahında qəbul edilir".⁹⁵

Allah ﷻ yaratdıqlarından heç birinə bənzəməz. Yaradıqlarından da heç biri Ona nə zatında, nə felində, nə ismində, nə sifətində, nə də hüququnda bənzəməz. Heç bir şey Ona güc çatdırıb Onu aciz buraxmaz. O, dilədiyini hər şeyi etməyə qadirdir. **"Bir şeyi istədiyini zaman Allahın buyurduğu ona ancaq: "Ol!" deməkdir. O da dərhal olar"**. (Yasin 82). Heç bir şey ona zor gələ bilməz. Heç bir şey də onu gücündən qoya bilməz. **"Göylərdə və yerdə Allahı aciz edə biləcək heç bir şey yoxdur"**. (Fatir 44). Bu Onun qüdrətinin kamilliyindəndir. Nəyi isərsə, o olar, nəyi də istəməzsə, o olmaz. Bu da Onun Rububiyyətinin kamilliyindəndir. "Ondan başqa ilah yoxdur" kəlməsi - *Tövhid* budur. Bütün Rəsulların çağırışı da budur: **"Biz hər ümmətə: "Allaha ibadət edin, tağutdan uzaq olun"– deyə, elçi göndərdik. Onlardan kimisini Allah doğru yola yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün haqqı yalan sayanların aqibəti necə oldu!"** (ən-Nəhl 36). "Allahdan başqa ibadət olunmağa layiq heç bir ilah yoxdur" deməkdir. Çünki, yaradan, ruzi verən, hər şeyə malik də Odur. Ondən başqa ibadət edilənlərə isə ancaq və ancaq batil bir yolla ibadət olunur. Bu belədir, çünki Allah haqqın özüdür: **"Çünki Allah haqq, müşriklərin Ondən başqa ibadət etdikləri (bütələr, tanrılar) isə batildir. Həqiqətən, Allah uca və böyükdür"**. (əl-Həcc 62).

⁹³ Tənbihatu-Sunniyyə s. 33.

⁹⁴ Əqidətul Muslimin 1/248.

⁹⁵ Məcmuu Fətava 2/22.

Bu qədər kamil, gözəl ad və sifətlərə malik olan Allahı buraxıb, ehtiyacı olan, möhtac, aciz olan hər hansı bir şeydən kömək istəmək olarmı? Fikirləşin. Alimlər Quran və Sünnədən olan dəlillərə əsasən Tövhidin üç qism olduğunu söyləmişlər:

1. *Rububiyyət Tövhid*. 2. *Uluhiyyət Tövhid*. 3. *İsim Və Sifətlər Tövhid*.

TÖVHİDİN FAYDALARI

Peyğəmbərdən ﷺ tutmuş səhabələr, tabiinlər, onların yollarını qarış-qarış, addım-addım izləyənlər tövhidin həqiqiliyini başa düşərək onu bütün həyatlarında tətbiq etmişlər. Bu tövhidin insanın həyatına və nəfsinə, həmçinin bütün bəşəriyyətə böyük təsiri vardır. Tövhid dedikdə Sələf minhəci⁹⁶ üzərində qurulan tövhid nəzərdə tutulur. Bu da böyük əsaslar - Rububiyyət, Uluhiyyət və İsim və Sifətlərin tövhidi üzərində qurulmuşdur. Çünki, biz bu dünyada Allaha ﷻ iman gətirmişik. Allah qeybdir. Allah ən böyük qeybdir. Çünki, biz Allahı bu dünyada görməmişik və bu dünyada görməyəcəyik. Peyğəmbər ﷺ buyurdu: "Bilin ki, sizdən heç kimsə ölümündən qabaq öz Rəbbini görməyəcəkdir".⁹⁷ Allahı görmək yalnız Qiyamət günü Cənnət əhli üçün olacaqdır. Lakin biz Allahı Onun İsim və Sifətləri ilə bilib tanıyıraq. Bilirik ki, Allah göyə yüksəlib, göydədir, Ərşə yüksəlib və s. O, bizim etdiyimiz hər bir əməli görür və O, bizə yaxındır. Allahın bizə məlum olan doxsan doqquz gözəl İsimləri, həmçinin uca Sifətləri vardır. Bu Tövhid Uluhiyyət tövhidi üzərində qurulub. Bütün Peyğəmbərlər Uluhiyyət tövhidi üçün gəlmişlər. *Lə İlahə İlləllah* – Tövhid kəlməsi bütün işlərin əsasıdır. Allah göyləri və yerləri buna görə yaratmışdır. Kafirlərə qarşı döyüşləri də elə buna görə vacib etmişdir. Peyğəmbərlər buna görə göndərilmiş, Kitablara buna görə nazil olmuşdur. Hər bir Peyğəmbər də öz qövminə gələrək deyirdi: "Siz Allaha ibadət edin, sizin Ondən başqa ilahınız yoxdur. Ey qövümüm! *Lə İlahə İlləllah* – deyin. Bu o, kəlmədir ki, göylərdən də, yerlərdən də ağır gəlmişdir. Hər bir qul (bəndə) qəlbi və əməlləri ilə bütün işlərində Allaha yönəlməlidir. Seviməyə, ümid edilməyə, qorxulmağa layiq yalnız Allahdır. Dua edilməyə, çağırılmağa, təvəkkül edilməyə, qurban kəsilməyə və onun üçün nəzir deyilməyə layiq olan Allahdır. Şiddət zamanı tək Ondən yardım istənilir, istiaza⁹⁸ yalnız Ona edilir. Tövhid də elə budur. Tövhid hər bir bəndənin imanını nizama salır və onu tək olan *Qahhar* olan Allaha bağlayır. Ona inanır, Onu təsdiq edir və qəlbi ilə Ona

⁹⁶ *Minhac* – metod, yol, Sələfi Salihin yolu.

⁹⁷ əl-Buxari, Muslim.

⁹⁸ *Istiaza* – xoşlanılmayan bir şeydə himayə edilməyi istəmək deməkdir: "De ki: "Pənah aparıram sübhün Rəbbinə". (əl-Fələq 1). "De ki: "Pənah aparıram insanların Rəbbinə". (ən-Nəs 1).

yönəlir. Bu elə bir tövhiddir ki, qəlbdən gəlir. Onun bütün əməlləri, əzaları ibadət, əməl və itaət tərəfdən Allaha yönəlir. İbadət özü zəillik və tək olan Allaha itaətkarlıqdır. Bu da tək olan Allaha, şəriki olmayan Allaha itaətlə olur. Allaha itaət Onun şəriətini, qoyduğu qanunları yerinə yetirməklə, yalnız Ona ibadət etmək və həyatın hər bir anında Onun tələb etdiyi şəkildə əməl etməklə olur. Bununla da tövhid əhlinin - *Muvahhidin* həyatı əvvəldən axıradək ibadətlə keçir. Bütün bunların hamısı da tövhiddən irəli gəlir. Tövhid *Lə İlahə İlləllah* kəlməsi üzərində qurulub. Bu tövhid ilk an çıxanda qəlbdən doğur. Möminin qəlbində bu tövhid möhkəm yerləşir. Sonra imana çevrilir. Sonra da qəlbi əməllərə, sonra da zahiri əməllərə çevrilir (yəni insanın zahirində büruzə verir).

İbadət Üç Əsas Üzərində Qurulur: 1) Tək olan Allahı sevmək. 2) Tək olan Allahdan qorxmaq. 3) Tək olan Allaha ümid etmək. Bu da sevgi, qorxu və ümiddir. İslam alimləri bu əsasları bir quşa bənzətmişlər ki, sevgi quşun baş hissəsi, qorxu sağ qanadı, ümid isə quşun sol qanadıdır. Quş bunlardan birini itirərsə uça bilmədiyi kimi, Allaha yönələn insan da bunlar olmasa Allaha yönəlişini davam etdirə bilməz. Qorxu insanı qadağalardan çəkinməyə sövq edir. Məhəbbət isə Allaha ibadət əmrlərini yerinə yetirməyə insanı sövq edir. Hər ikisi də qəlbdə eyni şəkildə paylaşmalıdır.

Görürsən ki, insan yalnız Allaha ibadət və itaət edir, Ondan qorxur və bütün işlərində Ona ümid edir. Tövbəsini elan edərək, bütün itaətləri bəyan edərək, Allah qarşısında qul olduğunu bildirərək Allahın əzabından rəhmətinə, Allahın qəzəbindən rızasına sığınır. Peyğəmbər ﷺ buyurdu: "Allahın qəzəbindən rızasına sığınırım. Cəzalarından isə ehsan edəcəyi salamatlığına sığınırım. Səndən Sənə sığınırım".⁹⁹ Tövhidin əsası imandır. Buna görə də insanlar bu tövhiddə imanlarına, təsdiqlərinə və əməllərinə görə fərqlənirlər. Tövhid əhli də öz aralarında fərqlidirlər.

Bu tövhidin təsiri həm fərdi, həmçinin də camaatı, ümməti əhatə edir. Bütün aləmi, insanların daxili və xarici ehtiyaclarını, sonra da dünya və axirəti əhatə edir. Allah bu tövhidin həqiqətini, qəlbdə əkilməsini gözəl ağaca bənzədir: *"Məgər Allahın necə məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz (Lə İlahə İlləllah, Muhəmmədən Rəsulullah) kökü yerdə möhkəm olub budaqları səmaya ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. O, ağac Rəbbinin izni ilə hər vaxt bəhrəsini verir. Allah insanlar üçün belə məsəllər çəkir ki, bəlkə düşünüb ibrət alsınlar! (Ağacın kökü yerdə, budaqları göydə olduğu kimi möminin də imanı qəlbində sabit qalır, əməlləri isə göyə – Allahın dərğahına yüksəlib ona daim savab qazandırır). Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir". (İbrahim 24).* İman və Tövhid. O, tövhid ki, *Lə İlahə İlləllah* kəlməsi

⁹⁹ Muslim 486, Əhməd 6/ 201, İbn Məcə 3841, Əbu Davud 879.

üzərində qurulub. Bu kəlimə əsası yerdə möhkəm olan, budaqları göyə yüksələn gözəl ağaca bənzəyir. Bu gözəl kəlimə də *Lə İlahə İlləllah* kəlməsidir. Bunun da ən böyük səmərəsi saleh əməldir. Gözəl ağac səmərə, bəhrə verdiyi kimi *Lə İlahə İlləllah* ağacının səmərəsi də saleh əməldir. Bu kəlmənin əsası möhkəmdir. Bu kəlimə sadəcə dillə deyilən bir kəlimə deyildir. Bu kəlmənin rükunları, şərtləri və dayaqları vardır. Bu kəlimə əsaslı bir kəlmədir. Ağacın kökləri yerdə möhkəm olduğu kimi iman ağacı da möminin qəlbində möhkəm yer tutmuşdur. Bu ağac göyə yüksəlir, *Lə İlahə İlləllah* kəlməsinin sahibi bununla izzətlənir. Həmçinin, bu kəlmənin bu ağaca bənzədilməsi bizə iki mühüm şeyi bəyan edir;

1. Bu əkilmiş ağacdır. Bu ağacı vaxtlı-vaxtında suvarmaq, belləmək və qulluq etmək lazımdır. Həmçinin, *Lə İlahə İlləllah* kəlməsinə də vaxtlı-vaxtında suvarmaq lazımdır. Bu kəlmənin suvarılması isə elm, saleh əməl və Allaha yaxınlaşmaqla olur. Bu kəlmənin daima mömin tərəfindən qorunmağa, xidmət edilməyə ehtiyacı vardır.

2. Bu ağac əkildikdən, xidmət edildikdən sonra bu ağacı ətrafında ağaca ziyan vuran əlaq otlardan təmizləmək lazımdır. Həmçinin də möminin qəlbində olan o, *Lə İlahə İlləllah* ağacının ətrafında da qəribə bitkilər bitir. Şirk, riya, küfr, bidət və s. Buna görə də mömin qəlbində olan *Lə İlahə İlləllah* ağacının, Tövhid ağacının salamat qalması üçün qəlbində olan bu ağacla daima maraqlanmalıdır. Maraqlanmalıdır ki, Ona etiqad edənlərdən, Ona inananlardan və Ona heç bir şeyi şərik qoşmayanlardan olsun.

TÖVHİDİN ALƏMLƏRƏ OLAN TƏSİRİ

Tövhidin təsiri üç qismə bölünür. 1) Tövhidin fərdlərə, şəxslərə olan təsiri. 2) Tövhidin cəmiyyətə, ümmətə olan təsiri. 3) Tövhidin axirətdə olan təsiri.

Tövhidin Fərdlərə Olan Təsiri; Ən böyük təsiri qəlb rahatlığı, nəfsin salamatçılığıdır. Ruhun qidasıdır. İbn Qeyyim رحمته deyir ki, insanın həqiqəti, mahiyyəti onun qəlbi və ruhudur. Bunların da salamat olması, düzgün olması yalnız Rəbbinin tövhidi, Ona olan ibadəti, Ondən qorxması və bütün işlərdə Rəbbinə ümid etməsi ilədir. İnsanın ən böyük ləzzəti, ən böyük səadəti və neməti də elə bundadır. Kainatda elə bir şey yoxdur ki, insanın qəlbi onunla rahatlıq tapsın. Bu yalnız Allahla mümkün olur. Allaha iman gətirmək, Onu sevmək, Ona ibadət etmək, Allahı ucaltmaq, Onu zikr etmək bu kimi şeylər insanın qidasıdır, onun gücüdür. Bunların da hər birinə Quran, Sünnə və fitrət dəlalət etmiş və şahidlik göstərmişdir. Amr ibn əl-As رضي الله عنه rəvayət edir ki, Rəsulullah صلى الله عليه وسلم buyurdu: "Sizin qəlbinizdə olan iman paltar köhnəldiyi kimi köhnəlir. Buna görə də Allahdan qəlbinizdə olan imanın təzələnməsini

istəyin".¹⁰⁰ İmanın zəifləməsi insanda qəlb sıxıntısı yaradır. İnsan bu qəlb sıxıntısından necə qurtara bilər? Yalnız Allaha bağlanmaqla. İbn Abbas رضي الله عنه rəvayət edir ki, Rəsulullah ﷺ buyurdu: "Allahı Rəbb, İslamı din və Muhəmmədi Rəsul olaraq qəbul edən kimsə imanın şirinliyini tapar".¹⁰¹ İmanın tamamı, şirinliyini, dünyanın ləzzətləri və şəhvəti ilə tapmaq olarmı? Əlbəttə ki, yox! İnsan imanın ləzzətini yalnız bununla tapa bilər. Ənəs رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: "Kimdə (bu) üç şey olsa, imanın şirinliyini dadmış olar: Allahı və Onun elçisini ﷺ başqalarından daha çox sevmək; adamı yalnız Allah üçün sevmək; Cəhənnəmə atılmağı xoşlamadığı kimi, küfrə qayıtmağı da xoşlamamaq".¹⁰² Bu işlərin üçü də sevgi və məhəbbətlə bağlıdır. Bu yalnız tövhid kəlməsini həqiqi surətdə həyata keçirməklə mümkün olur.

Sələflər görürdülər ki, dünya öz əhli və şəhvətləri içərisində dalğalanır. Kimisi öz vəzifəsinə, kimisi də öz şəhvətlərinə qapanıblar. Kimisi şərəf, şan-şöhrət axtarır. Hamı nə isə axtarır. Lakin möminin qəlbi, nəfsi tək olan Allah ilə bağlıdır. Allaha bağlanır və buna görə də qəlb rahatlığı tapır. Fudeyl ibn İyad رضي الله عنه deyir: "Günəş batdıqda mən Rəbbimlə tək qaldığıma görə bu zülmət, qaranlığa görə sevinirəm. Günəş doğduqda isə mən insanların yanıma daxil olduqlarına görə kədərlənirəm". Çünki, onlar bu ləzzəti təklikdə tapırlar. Ləzzəti insanlarla yox, Allah ﷻ ilə danışmaqda, tək qalmaqla tapmaq olar. Sələflər deyirdilər: "Gecə əhlinin - gecəni ibadətdə keçirənlərin - ləzzəti gecəni əyləncədə keçirənlərin hiss etdiklərindən daha üstündür. Əgər gecə olmasaydı biz bu dünyada qalmaq istəməzdik". Aişə رضي الله عنها rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Sübh namazının iki rükət (sünnəsi) dünya və onun içindəkilərdən xeyirlidir. Həqiqətən, mən onları bu dünyadan da çox sevirəm".¹⁰³ Gecənin ortasında Allah üçün etdiyiniz bu ibadət sənə qəlbində iman, ləzzət, səadət əkir. Bu elə bir ləzzət və səadətdir ki, var-dövlətlə əldə olunmaz. Nə mülk, nə şərəf bu sevinci əldə edə bilməz. Tövhid insanı Allahdan başqasına qulluqdan xilas edir. Həqiqi qulluq da elə budur. Həqiqi qulluq insanın Allaha qul olmasıdır.

Görürsən ki, bəzi insanlar Allahdan qeyrisinə bağlanırlar. Allahdan qeyrisinə qəlbən bağlandıqlarına görə o, bağlandıqları şeyin qulu olurlar. Nəyə görə? Çünki, o insanın qəlbi yoxdur. Hər gün onun bir ilahı vardır. Allahı buraxaraq o, ilahlara ibadət edir. Bu gün bir pərə, səhəri isə başqa pirlərə gedirlər. Bəziləri qəbirlərə, övliyalara, seyyidlərə, ağaclara, daşlara bəziləri də fal oxlarına, bürclərə inanıb bağlanırlar. Onların qəlbləri Allahdan qeyrisinə bağlandıqlarına görə onun qulu olurlar. Çünki, bağlandığı şeyə bütün



¹⁰⁰ əl-Albani "Həsən".

¹⁰¹ Muslim 34.

¹⁰² əl-Buxari 16.

¹⁰³ Muslim.

işlərində və ehtiyaclarında arxalanırlar. Ondan qorxduqlarına görə onun qulu olurlar: *"Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözüne də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?"* (əl-Casiyə 23). Onların qəlbləri Allahdan qeyrisinə bağlandığına görə, tövhidi həqiqi surətdə həyata keçirmədiklərinə görə onlarda qorxu yaranır. İnsanların halına baxırsan ki, zəiflədikdə nə günə düşürlər. Allahdan qeyrilərindən qorxurlar. Kahinlərdən, falçılardan, kiminsə cəddindən¹⁰⁴ və s. Gecə və gündüz onu dərd basır. Həqiqi mömin isə heç kəsdən qorxmur. Çünki, o bilir ki, zərər və mənfəət, xəstəlik və şəfa yalnız Allahın əlindədir: *"De: "Bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərləmi? Ya da O mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərləmi?"* De: *"Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!"* (əz-Zumər 38). *"Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs onun nemətinə maneçilik edə bilməz".* (Yunus 107). *"De ki: "Bir deyin görək əgər Allah sizin qulaqlarınızı və gözlərinizi əllərinizdən alsə, ürəklərinizə də möhür vursa onları sizə Allahdan başqa kim qaytara bilər. Gör biz onlara ayələrimizi necə izah edirik ki, onlar da necə üz döndərirələr".* (əl-Ənam 46). Qul hər şeyin Allahdan gəldiyini bildiyinə görə yalnız Allah hüzurunda qorxu və hörmət duymalı və yalnız Ona qarşı təqvalı davranmalıdır: *"O, halda insanlardan qorxmayın Məndən qorxun".* (əl-Maidə 44). *"...Və yalnız Məndən qorxun".* (əl-Bəqərə 40). *"Allaha və Onun Peyğəmbərinə itaət edənlər, Allahdan qorxub çəkinənlər məhz belələri uğura çatanlardır".* (ən-Nur 52). *"...Qorxub çəkinməyə də, (günahları) bağuşılamağa da layiq olan ancaq Odur".* (əl-Muddəssir 56). *"O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!"* (Ali-İmran 175).

Hər bir məxluqun bir yaradılmışdan və ya Yaradandan qoxmasının qaçılmaz olduğu məlumdur. Yaradılmışdan qorxmanın zərəri bir çox baxımdan faydalarından daha ağırdır. Allahdan qorxmaq isə dünya və axirət səadətinin səbəbidir. Həqiqətən, Allah ondan qorxulmağa daha layiqdir. İbn Abbas  rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbərin  arxasında oturmuşdum. O, buyurdu: "Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəyəm. Allahu qoru ki, Allah da səni qorusun. Allahu qoru ki, Onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə yenə də Allahdan kömək istə. Bunu da bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə

¹⁰⁴ Cədd sözü bəzilərinin təsəvvür etdiyi kimi nəyəsə qadir olmaq, hansısa qüvvəyə sahib olmaq demək deyil. Mənası sadəcə baba deməkdir.

yığışsalar da belə Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə yığışsalar da yenə də Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Artıq) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur".¹⁰⁵ İnsanlar tövhiddən uzaqlaşdıqlarına görə, tövhidi həqiqi surətdə həyata keçirmədiklərinə görə, Allahdan qeyrilərinə bağlandıqlarına görə insanlardan qorxurlar. Həqiqi müsəlmanlar isə şiddət anında da, çətinliklərdə də Allaha yönəlirlər.

Bəziləri isə dünya və onun şəhvətlərinə bağlanırlar. Onun arxasınca gecə və gündüz gedirlər. Onlar dünyanın şəhvəti üçün sevinir və onun üçün ağlayırlar. Bəzən də buna görə gecələri də yatmırlar. Dünyada bir şey əldə etdikdə sevinir, əldə etmədikdə isə kədərlənirlər: *"Kim (axirətdən vaz keçib) dünya və onun bəzəyini istəyirsə, biz onun əməllərinin əvəzini (sağlamlıq, sərvət, övlad, gözəl yaşayışı) elə dünyada ikən verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrinin axirətdə atəşdən başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar"*. (Hud 15-16). Peyğəmbər ﷺ buyurdu: "Dinərin qulu bədbəxt olsun, dirhəmin qulu bədbəxt olsun. Pal-paltarın, zinətin qulu bədbəxt olsun. Beləsinə istədiyi veriləndə razı qalar, verilməyəndə isə qəzəblənər. Bədbəxt olsun və başı aşağı çevrilsin. Onun ayağına batan tikan belə çıxmasın".¹⁰⁶ İnsanın malı dünyanı sevməsi və bu işdə dəridən qabıqdan çıxması insanın bu şərəfli ömrünü zay etməsidir. Onlar elə zənn edirlər ki, xoşbəxtlik yalnız pulun çox olmasındadır. Bölünmüş, yazılmış ruzini tələb etməkdə vaxtı zay etməkdir. Ruzi artıq bölünmüşdür. Həris, tamahkar insan isə məhrumdur. Sələflər deyərdilər: "Qədər haqdırsa onda tamahkarlıq boş şeydir. Əgər xəyanət insanın təbiətində varsa onda hər kəsə bel bağlamaq acizlikdir. Əgər ölüm hər kəsi gözləyirsə onda dünyaya da arxalanmaq axmaqlıqdır". İnsan bu ömründə uca dərəcələri və əbədi nemətləri qazana bilərdi. Lakin dünya malını toplayaraq bu dünyada qoyub gedir. Hesabı özünə qalır, kefi isə başqalarına. Cabir ibn Abdullah ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ ilə birlikdə Mədinənin Aliyə tərəfindən bazara daxil olduq. Ölmüş kiçik qulaqlı bir oğlaq gördü. Onun qulağından tutaraq buyurdu: "Sizdən kim bunu bir dirhəm qarşılığında almaq istəyər?" Səhabələr dedilər: "Allaha and olsun ki, o diri olsaydı da belə onu heç kəs almazdı. Çünki, qüsurlu oğlaqdır. Qulaqları kiçikdir". Peyğəmbər ﷺ buyurdu: "Allaha and olsun ki, bu sizin üçün nə qədər dəyərsizdirsə, du dünya da Allah üçün o, qədər dəyərsizdir".¹⁰⁷ Peyğəmbər ﷺ buyurdu: "Dünyanın axirətdəki durumu ancaq sizdən hər hansı bir kimsənin barmağını

¹⁰⁵ Ət-Tirmizi 2516, əl-Albani səhih demişdir.

¹⁰⁶ əl-Buxari 6/ 61, İbn Məcə 11/ 216.

¹⁰⁷ Muslim, şərh 5/ 814, Muslim "Zuhd" 2.

dənizə salıb çıxartdıqdan sonra nə çıxartdığına baxması kimidir".¹⁰⁸ Peyğəmbər ﷺ buyurdu: "Şübhəsiz ki, dünyanın məhv olması Allah üçün müsəlman bir kimsənin öldürülməsindən daha yüngüldür".¹⁰⁹ Peyğəmbər ﷺ buyurdu: "Sizi sevindirəcək şeylərin müjdəsini sizə verirəm və bunları (gələcəkdə də) ümid edə bilərsiniz. Allaha and olsun ki, mən sizin üçün kasıblıqdan qorxmuram. Lakin mən sizin üçün əvvəlkilərə dünyanın geniş imkanları verildiyi kimi sizə də veriləcəyindən və onlar bu şeydə bir-birləri ilə necə yarışdıqları kimi sizin də yarışacağınızı və (dünya) onları necə həlak etdisə sizi də həlak edəcəyindən qorxuram".¹¹⁰ Sələflər deyirdilər: "Sən fikirləşmə ki, kasıblıq varın olmamasıdır. Həqiqi kasıblıq dinin olmamasıdır. Ey qardaşım! Sən tamahkar insanın yığdığı mala görə ona qibtə etmə. Sizin ona yazığınız gəlsin. O, bu dünyada elə bir şeylə məşğul olub ki, sabah onu həlak edəcəkdir". Allahdan qeyrisinə (dünyaya, pula) bağlandıqlarına görə, Allahı unutduqlarına görə Allah da onları unudar və onları özlərinə həvalə edər: *"Allahı unutduqları üçün Allahın da onları özlərinə unutturduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir"*. (əl-Həşr 19). Ömər رضي الله عنه rəvayət edir ki, bir gün Peyğəmbərin صلى الله عليه وسلم yanına daxil oldum. O, həsirin üzərində uzanmışdı. Sonra o, qalxıb oturdu, onun əynində izardan başqa bir şey yox idi. Həsirin izi onun çiyində və böyründə qalmışdı. Mən onun eyvanına nəzər salıb gördüm ki, orada təqribən bir saa arpa, bir o, qədər akasiya ağacının qabığı və bir də aşılanmış dəridən başqa heç bir şey yoxdur. Bu halı gördükdə mənim gözlərim yaşla doldu. Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Ey Xəttabın oğlu, səni ağladan nədir?" Mən dedim: "Ey Allahın Rəsulu! Nə üçün də ağlamayım. Mən görürəm ki, həsir sənə bədənini bu hala salıb, eyvanda da gördüklərimdən başqa bir şey yoxdur. Qeysər (Rum imperatoru) və Xosrov (Fars imperatoru) cah-cəlal içərisində yaşayırlar. Sən isə Allahın Rəsulu və sevimlisi olduğun halda bu da sənə eyvanın!" Peyğəmbər صلى الله عليه وسلم: "Ey Xəttabın oğlu! Məgər istəmirsən ki, onlar üçün dünya, bizim üçün isə axirət olsun? (Başqa rəvayətdə: Dünya ilə mənim işim nə! Mənim və dünyanın misalı ancaq bir ağacın kölgəsində bir müddət oturan, sonra da oradan durub gedən bir süvariyə bənzər¹¹¹)" deyər buyurdu.¹¹² Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Dünya möminin zindanı, kafirin isə Cənnətidir"¹¹³.

Həqiqi azad insan kimdir. Dünyanı əlində edən, dünyanı qəlbinə salmayan kimsədir. Onda nə qədər dünya malı olarsa onu əlində saxlayar. Dünya malını Allaha itaətdə xərcləyər. İmam Əhməddən رحمته الله soruşuldu: "İnsanda min dinar

¹⁰⁸ əl-Albani "Səhihul-Cəmi" 5423.

¹⁰⁹ ət-Tirmizi 5/ 82, əl-Albani "Səhihul-Cəmi" 453.

¹¹⁰ əl-Buxari 4/ 63, Muslim, şərh 5/ 816.

¹¹¹ ət-Tirmizi.

¹¹² Muslim10/82.

¹¹³ Muslim 2956.

olduğu halda zahid ola bilərmi?" O dedi: "Bəli, ola bilər". O adam soruşdu: "Ey imam, bu necə ola bilər?" O: "Artanda sevinmir, azalanda isə kədərlənir". Tək olan Allaha ibadət edən insan varlı da ola bilər, şərəfli də. Lakin bütün bunları əlində edər. Bunların heç birini qəlbinə salmaz. Çünki bütün bunlar dünyanın keçici zövqüdür. Mömin kimsə qəlbini yalnız Allaha sevgi, Peyğəmbərinə itaətlə doldurur. Bu qəlb parçasını Allahdan qeyrisinə yönəltdir: *"Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə döndür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir"*. (əl-Hədid 20). *"Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır"*. (Ali-İmran 14). *"Dünya həyatı isə aldadıcı həzzdən, əyləncədən başqa bir şey deyildir"*. (Ali-İmran 185). *"Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqi üçün axirət daha xeyirlidir"*. (ən-Nisa 77). *"...Dünya malı axirət yanında yalnız cüzi bir şeydir"*. (ət-Tövbə 38). Peyğəmbər ﷺ buyurur: "Ölünü qəbr evinə kimi üç şey təqib edər, lakin ikisi geri döner. Biri isə onunla bərabər qalar. Ölünü ailəsi, malı və əməli təqib edər. Nəticədə ailəsi və malı geriyyə döner. Əməli isə onunla bərabər qalar".¹¹⁴ Zeyd ibn Sabit ؓ rəvayət edir ki, Allah Elçisi ﷺ buyurmuşdur: "Kimin niyyəti dünya malı əldə etmək olarsa, Allah onun işlərini puç edər, yoxsulluğu onun gözləri arasına qoyar, dünya malından da ona yalnız qədərini yazılmış şeylər nəsim olar. Kimin də niyyəti Axirəti qazanmaq olarsa, Allah onun işlərini yoluna qoyar, onun qəlbini zəngin edər, dünya malı isə ona ram edilmiş halda gələr".¹¹⁵ Sələflər axirət üçün yaşayardılar və axirət üçün çalışardılar. Allah da onlara dünyanı istəmədikləri halda verərdi.

Bütün bu qulluqlardan qurtarılan kimlərdir? Tək olan, şəriki olmayan Allaha ibadət edənlərdir. Bütün dərdləri toplaşaraq bir dərdi olandan gözəl yaşayışı olan ola bilərmi. Onun dərdi bir dənədir. O, da Uca və Böyük olan Allahın ﷻ razılığını qazanmaqdır. Həqiqi azadlıq da elə budur. Azadlıq başqa şeylə ola bilməz. Əgər bir kəs Allaha qul deyilsə o, kimsə heç vaxt azad ola bilməz. Ya şeytanın qulu olacaqdır, ya da kiminsə? Həqiqi qulluq, azadlıq isə tək olan, *Qahhər* olan Allaha qul olmaqdır.

¹¹⁴ Muslim 2960.

¹¹⁵ İbn Macə 4105, 4244. əl-Albani səhih olduğunu bildirmişdir.

Görürsən ki, bəzi insanlar da əcəldən, ruzinin azalmasından, çətinliklərdən, xəstəliklərdən qorxurlar. Qəlbi tək olan Allaha bağlı mömin isə bu kimi şeylərdən qorxmur. İmanı zəif olan isə elə zən edir ki, artıq maaşı kəsilsə özü, övladları ac qalacaqlar: **"Kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini biz verəcəyik"**. (əl-Ənam 152). Bəziləri elə zənn edir ki, filan ticarətdə uduzdusa gələcək həyatı dağılacaqdır. Bəziləri də İslamı qəbul etməkdən qorxurlar. Deyirlər ki, biz bu haqq olan kəlməni (Lə İlahə İlləllahı) desək bizə əzab-əziyyət veriləcəkdir. Bizə cürbəcür adlar veriləcəkdir. Allaha iman gətirən kimsə isə bilir ki, onun həyatı da, ruzisi də, əcali də Allahın Əlindədir. Möminin əqidəsi güclü olduğuna görə Rəbbinə inanır. Çünki, bu əqidə möhkəm bir əsas üzərində qurulmuşdur: **"Allahın risalətini təbliğ edənlər Ondən qorxar, Allahdan başqa heç kəsdən qorxmazlar. Allahın çəkdiyi haqq-hesab kifayətdir"**. (əl-Əhzab 39).

Sən mömini dini ilə İzzət tapdığını görürsən. Sələflər – dualarında deyərtilər ki: "Allahım! Məni itaətimlə izzətləndir və günahlarla alçaltma!" **"Hər kəs izzət, qüdrət, şərəf-şan istəsə bütünlük bunlar Allaha məxsusdur..."**. (Fatir 10). **"Halbuki şərəf-şan, izzət, qüdrət yalnız Allaha, Peyğəmbərinə və möminlərə məxsusdur"**. (əl-Munafiqun 8). Bu mömin məğrur kafirə, onlarda olan imkana, var-dövlətə, səltənətə, elmə yuxarıdan baxır. Baxmayaraq ki, insanların çoxu bununla aldanırlar. Çünki, onlar kafirdilər. Onlar Cəhənnəmin odunudurlar. Onlar heyvan kimidirlər və bəlkə də ondan da aşağıdırlar: **"Biz cinlərdən və insanlardan bir çoxunu Cəhənnəm üçün yaratdıq. Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla görməzlər. Onların qulaqları vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır"**. (əl-Əraf 179). **"(Ya Muhəmməd!) Qoy kafirlər hələ yeyib-içsinlər, (dünyadan) ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. (Düçar olacaqları müsibəti) sonra biləcəklər"**. (əl-Hicr 3).

Mömin qul haqq üzərində şücaətlə yeriyir. Bu sücaət də yalnız və yalnız Tövhidədən irəli gəlir. Onlardan biri kafirlərin qarşısında öz dini ilə izzətlənərək deyir ki, Allah ﷻ bizi gətirib ki, öz istəyi ilə insanları – insanların qulluğundan Allahın qulluğuna çıxaraq. Dünyanın sıxıntısından – dünya və axirətin genişliyinə çıxaraq. Bütün dinləri zülmətdən İslamın adilliyinə çıxardaq.

Tövhidin Cəmiyyətə (Ümmətə) Olan Təsiri – Tövhidin təsiri tək fərdlərə deyil, həmçinin cəmiyyətə, insanlara da böyük təsiri vardır. Tövhidin ümmətlərə olan təsiri ümmətin müstəqil olmasıdır. Ümmətin müstəqilliyi yalnız onun əqidəsində, tövhiddə müstəqilliyinə bağlıdır. Ümmət yalnız öz əqidəsi ilə müstəqil ola bilər. Bundan qeyrisi ilə müstəqil olması mümkün

deyil. Əgər ümmət tövhidə, əqidəyə bağlanmasa, o, ümmət tabeçilik həyatı sürər. Bu da artıq tarixdə baş verən hadisələrlə gözümüzün qabağında baş vermişdir. Ərəblər Rumlulara tabe idilər. Öz aralarında baş verən işlərdə hökm vermək üçün onlara müraciət edərtilər. Onlar da bu məsələ ilə bağlı hökmlərini verərtilər. Nə vaxt ki, Allah ﷻ Tövhid əqidəsini, Peyğəmbəri ﷺ göndərdi, İslam dövləti Mədinədə böyüdü və müstəqilliyi yarandı, artıq bütün ölkələrdən olan asılılıqdan çıxaraq müstəqil oldular. Onlar hətta Əhli Kitabdan da, böyük miras sahibləri sayılan Yəhudilərdən də, Xristianlardan da, cəhalətdən də, bütperəstlikdən də azad oldular. Bütün yer əhlindən azad olaraq müstəqil oldular. Bu ümmətin müstəqilliyi yalnız bu əqidənin müxtəlif vasitələrlə əkilməsindəndir. Çünki, bu əqidə balacanı da, böyüyü də, yaşlını da, cavanı da, qadını da, kişini də yaşından və cinsindən aslı olmayaraq Allaha qul edir. Onlar əmin-amanlıqda olurlar. Çünki, bu əmin-amanlıq fərdi şəxslərdən keçərək ümmətin əmin-amanlığına çevrilir.

Yəmən hökmüdarı Əbrəhə Kəbəni dağıtmağa gələndə, Qureyş qorxu içərisində bir həyat sürürdü. Qureyş dağlara qaçdı. Bütperəstliyin heç bir köməyi olmadı. Düşmənlərə yol açıldı. Əqidəsiz insanlar düşməne özləri yol açdılar ki, düşmən gəlib şəhərə girsin. Kəbəni qurtaran kim oldu?! Əlbəttə ki, Allah.¹¹⁶ Bu böyük hadisə Peyğəmbərin ﷺ gəlişi üçün bir hazırlıq idi. Beləliklə, Qureyş əmin-amanlıq diyarına çevrildi. Çünki, bundan əvvəl Qureyş müxtəlif tayfaların, ölkələrin hücumlarına məruz qalır və qarət olunurdu. Bu hadisədən sonra onlar dedilər ki, əgər bu böyüklükdə qoşun məhv oldusa, deməli bu evin müqəddəsliyi vardır. Bu evin ətrafında yaşayan Qureyşlilərin də dərəcəsi vardır. Bundan sonra ətrafda olan tayfalar, ölkələr hücum barəsində düşünmürdülər: *"Bu evin Rəbbinə (Kəbənin sahibi Allaha) ibadət etsinlər! O, Allah ki, onları aclıqdan qurtarıb yemək verdi və onlara qorxudan sonra əmin-amanlıq bəxş etdi"*. (əl-Qureyş 3,4). Nə vaxt qureyş şirkin içərisində boğulurdu Allah Rəsulunu Peyğəmbər olaraq göndərdi. O, da onlara dedi ki, deyin: *"Lə İlahə İlləllah"*. Onlar bu kəlməni qəbul etmədilər. Qəribə orasıdır ki, onlar bu kəlməni qəbul etməməklə yanaşı qəribə bir səbəb də gətirdilər. *"(Qureyşlilər) dedilər: "Əgər biz səninlə birlikdə haqq yolu (İslam dinini) tutub getsək, (müşriklərin əli ilə) yurdumuzdan tezliklə didərgin salınarıq. Məgər Biz onları Özümüzdən bir ruzi olaraq hər yerin meyvəsinin (hər cür meyvənin) daşınıb gətirildiyi, (daxilində Kəbə yerləşən) qorxusuz-xətərsiz, müqəddəs bir yerdə (Məkkədə) sakin etmədikmi? Lakin onların əksəriyyəti (Allahın onlara bəxş etdiyi bu nemətin qədrini) bilməz"*. (əl-Qəsəs 57). Onlar dedilər ki: "Sən bizim əmin-amanlığımızı pozma. Biz indi əmin-amanlıqdayıq". Əmin-amanlığı verən kimdir? Allah! Bu göndərilən Peyğəmbər də kimdir? Allahın Peyğəmbəri ﷺ.

¹¹⁶ Bu haqda daha geniş əl-Fil surəsindən və Peyğəmbərin ﷺ həyatı ilə bağlı kitablardan oxuya bilərsiniz.

Onu kim göndərib? Allah! Əgər əmin-amanlığı verən Allahdırsa, Peyğəmbəri ﷺ də göndərən Allahdırsa, onda Peyğəmbər göndəriləndən sonra əmin-amanlıq pozulacaq! Yoxsa əmin-amanlığın üstünə əmin-amanlıq gələcək?!

Eyni sözləri indi də deyirlər. Əgər biz İslamı qəbul etsək dövlətlər bizə güləcəklər, inkişafdən geri qalacağıq, dövlətlər bizə hücum edəcəklər. Bu iddia doğru iddia deyildir. Çünki, tövhid əqidəsi əmin-amanlığı əkir. Əmin-amanlığı dağıtmır. Həm daxildə, həm də düşmənlərin qəlbində. Əgər biz Allaha haqqı ilə iman gətirsək, bu əqidə həm bizdə, həm də cəmiyyətdə əmin-amanlıq yaradar. Əgər əmin-amanlıq istəyiriksə gərək biz əqidəyə, Allaha qayıdaq. Əgər istəyiriksə əmin-amanlığımız qorxu ilə əvəz olunsun, onda biz ixtiyar sahibiyik. Seçim hüququnu Allah bizə vermişdir. Çünki, qorxunun məsdəri şirkdir: *"Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu saldıq"*. (Ali-İmran 151). Əmin-amanlığın məsdəri isə Tövhididir: *"İman gətirib imanlarını zülmə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır"*. (əl-Ənam 82).

İnsanların dindən uzaq düşdükləri bir gündə, şirkin baş alıb getdiyi bir gündə, yad adət-ənənələrin İslam adı ilə dinimizə daxil edildiyi bir gündə hansı əmin-amanlıqdan danışmaq olar. Dünyaya nəzər salsaq görürük ki, müsəlmanların saylarının çox olmasına baxmayaraq zəlif gündədirlər. Cürbəcür təzyiqlərə, işgəncələrə, hücumlara məruz qılıblar. Çünki, müsəlmançılıqdan (İslamdan) yalnız adı qalıb. Əli ؑ deyir: "Vaxt gələcək ki, İslamdan yalnız onun adı qalacaqdır, vaxt gələcək ki, Qurandan yalnız onun şəkli qalacaqdır, məscidlər boş qalacaqlar, qondarma alimlər çıxacaqdır". Peyğəmbər ﷺ buyurur: "Ümmətlərin (dövlətlərin) birləşərək sizin üzərinizə vəhşi heyvanların öz şikarlarının üzərinə hücum etdikləri kimi hücum etmələri artıq yaxındır. Səhabələrdən soruşdular: "Ya Rəsulallah! Bizim sayımızın az olduğuna görə belə olacaqdır?" Peyğəmbər ﷺ buyurdu: "Əksinə sizin sayınız çayın gətirdiyi çör-çöp kimi çox olacaqdır. Lakin Allah düşmənlərin qəlbindən sizə qarşı olan qorxunu çıxaracaqdır. Sizin qəlbinizdə isə Allah *Vəhm* yerləşdirəcəkdir". Səhabələr dedilər: "*Vəhm* nədir, ya Rəsulallah!" Peyğəmbər ﷺ buyurdu: "Dünyaya sevgi, ölümə isə nifrət bəsləmək".¹¹⁷ Ömər ؓ deyir: "Biz Allahın İslam dini sayəsində gücləndirdiyi bir camaatıq. İslamdan başqasını seçsək, onda Allah bizi zəlif edər".¹¹⁸ Ona görə də insan nə qədər Allahdan ﷻ qorxarsa, düşmənləri də bir o, qədər ondan qorxarlar. İnsan nə qədər özü ilə Allah arasında olanı islah edərsə, Allah da onunla başqaları arasında olanları islah edər.

¹¹⁷ Əbu Davud 4297, Əhməd 5/278.

¹¹⁸ Tərgib Vət Tərhīb 3/351, 4393.

Tövhidin Axirətdə Olan Təsiri – Olduqca böyükdür. Çünki, tövhid əhli olan kimsə əbədi Cəhənnəmdə qalmaqdan qurtulacaqdır. Bu da tövhidin müsəlman olan bir kimsənin həyatında ən mühüm və böyük təsiridir: *"Kim (malını Allah yolunda) versə, (Allahdan) qorxsə və ən gözəl sözü (Lə İlahə İlləllah kəlməsini) təsdiq etsə biz ona Cənnəti müyəssər edərək. Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal-dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa və ən gözəl sözü (Lə İlahə İlləllah kəlməsini) yalan saysa biz onu Cəhənnəm üçün hazırlayacağıq". (əl-Leyl 5-10).*

Allah bağışlamağı sevir. Bilir ki, bəndələri xəta edənlərdir. Allahın tövhid əhli olan heç kəsi həlak etməməsi Allahın rəhmətinin genişliyindəndir. Allahın rəhməti genişdir. Bu rəhmətdən yalnız bədbəxtlər kənar qalır. Əgər bir kimsə bu rəhmətdən geri qalıbsa ondan bədbəxt heç kəs ola bilməz. Mələklər deyirlər ki, həqiqətən də Sən yenilməz qüdrət və qüvvət sahibsən. Bütün bunlar Sənin qüdrətinin və elminin kamilliyindən irəli gəlir. Həqiqətən də izzət qüdrətin kamilliyidir. Hikmət isə elmin kamilliyidir. Günahdan uzaq olmaq üçün isə Tövhid əhli olmaq lazımdır.

TÖVHİD VƏ ŞİRK


Allah məxluqatı yalnız Onu təkləşdirmək və Ona ibadət etmək üçün yaratmışdır. Bu məsələnin açıqlanması nədir? Allah Peyğəmbərlərini göndərib, kitablarını nazil edib, göyləri və yeri yaradıb ki, Özü tanınsın, Özü təkləşdirilsin, Ona ibadət edilsin və bütün din Allaha aid olsun! *"Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım". (əz-Zariyat 56).* Yaratmaqda və əmr verməkdə qəsd odur ki, Özünün adları və sifətləri tanınsın, tək Ona ibadət edilsin və bu ibadətdə də Ona heç bir şey şərik qoşulmasın. Həmçinin, insanlar ədalətlə, düzgünlüklə hərəkət etsinlər. Bu o, ədalətdir ki, göylər və yerlər bunun üçün yaradılmışdır: *"And olsun ki, Biz Peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə göndərdik. Biz onlarla birlikdə kitab və ədalət tərəzisi nazil etdik ki, insanlar (bir-biriləri ilə) ədalətlə rəftar etsinlər". (Hədid 25).* Ən əzəmətli ədalət də Tövhidədir. Tövhid adilliyin başı və əsasıdır. Şirk isə zülmdür. Şirk zülmün ən böyüyüdür: *"Bir zaman Loğman oğluna nəsihət verərək demişdir: "Oğlum Allaha şərik qoşma. Həqiqətən də şirk ən böyük zülümdür". (Loğman 13).* Hər hansı bir şey tövhidə, ədalətə zidd olarsa bu ən böyük günahlardan sayılır. Şirk özü (xüsusi ilə) bu tövhidə, adilliyə müxalif olduğuna görə ən böyük günahlardan sayılır. Allah hər bir müşriki Cənnəti haram etmişdir. Hətta müşrikin qanı, malı, ailəsi də tövhid əhlinə halal edilməmişdir. Döyüslərdə onları qul da götürə bilirlər. Nəyə görə? Qulluq borcunu yerinə yetirmədiklərinə, qulluğu tərک etdiklərinə görə. Allah müşrikin heç bir əməlini qəbul etmir. Müşrik heç bir şəfaət, vasitəçilik də edə bilməz. Ona heç bir möhlət də verilmir. Ona görə də o cahillərin ən cahilidir.

Nəyə görə? Çünki, o, Allahın yaratdıqlarından birini Allaha bənzər, oxşar, şərik tutmuşdur. Bu da cahilliyyənin ən uca nöqtəsidir. Həmçinin, də ən böyük zülmüdür. Bununla bərabər müşrik insan Rəbbinə zülm etmir. Yalnız zülmü özünə etmiş olur. əl-Həris əl-Əşəri ☪ rəvayət edir ki, Peyğəmbər ☪ buyurdu: “Allah Yəhyə ibn Zəkəriyyəyə ☪ beş kəlməni, bunlarla əməl etməsini və onlara əməl etmələrini Bəni İsrailə söyləməsini əmr etdi. Lakin Yəhyə bu sözü söyləməyi unuttu (gəcikdi). İsa ☪ ona dedi: “Allah sənə beş kəlimə öyrədib onlarla əməl etməyini və Bəni İsrailə də onlarla əməl etmələrini əmr etməyini söylədi. Ya sən bunları onlara əmr edəcəksən, ya da mən bunu onlara söyləyəcəyəm”. Yəhyə: “(Ey mənim qardaşım!) Onlara (məndən öncə) sən əmr etsən yerə batırılmağımdan və ya əzab edilməyimdən qorxuram – deyib xalqı Beytul-Məqdisə topladı. Məscid ağzına kimi doldu. (Allaha həmd etdikdən sonra) Allah mənə beş kəlimə öyrətdi və onlarla əməl etməyimi və sizə də əməl etməyinizi mənə əmr etdi. **Birincisi** – Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın. Allaha şərik qoşanın misalı: Bir nəfər öz malından (ən yaxşı malından) qızıl və ya gümüş müqabilində bir kölə alır və ona: “Bu mənim evim, bu da işim. Çalış (qazandığımı) mənə ödə! Kölə çalışar, lakin qazancını ağasından başqasına ödəyir. Kölənin belə etməsinə kim razı olar? **İkincisi** – Eyni şəkildə Allah sizə namazı da əmr etdi. Namaz qılarkən sağa-sola baxmayın. Çünki Allah Üzünü namaz qılanın üzünə yönəldər. O, sağa-sola baxmadıqca, Allah da ona baxmağa (davam edər). **Üçüncüsü** – Allah sizə oruc tutmağı əmr etdi. Bunun misalı bu insanın misalına bənzəyər: O, bir qrup cəmaatın içərisindədir. Onunla bərabər (çantasında) misk vardır. Hər kəs (cəmaatda olan) onun miskinini iyindən xoşlanır. Orucunun (ağzından hasil olan) qoxu Allah qatında miskin iyindən də xoşdur. **Dördüncüsü** – Allah sizə sədəqə verməyi əmr etdi. Bunun misalı da bu adamın misalına bənzəyir: Düşmənləri onu əsir edib əllərini də boynuna bağlamış, boynunu vurmaq üçün cəllada təslim etmişlər. Adam deyir: “Mən bütün malımı verərək özümü azad etmək istəyirəm” və özünü fidyə olaraq azad edir. **Beşincisi** – Allah sizi Onu zikr etməyinizi də əmr etdi. Bunun da misalı arxasınca düşməni düşən bir kimsənin misalıdır. Bu adam möhkəm bir qalanın içərisinə girərək düşməndən özünü qoruyur. Qul da belədir. Şeytana qarşı özünü yalnız Allahı zikr etmək vasitəsilə qoruya bilər”. Peyğəmbər ☪ buyurdu: “Mən də sizə beş şeyi əmr edirəm. Allah onları mənə də əmr etdi. Camaat (olmaq), dinləmək, itaət etmək, cihad və hicrət. Çünki, kim camaatdan bir qarış ayrılırsa, İslamın boyunbağsını çıxararaq atmışdır. Camaata yenidən qayıdarsa o başqa. Kim cahiliyyə döyüşü apararsa (cahiliyyə sistemlərini müdafiə edərsə) Cəhənnəmləkdir. Bir nəfər soruşdu: “Ey Allahın Rəsulu! O, kimsə namaz qılıb, oruc tutsa da?” Peyğəmbər ☪ buyurdu: “Bəli, namaz qılıb, oruc tutsa da belə. Siz müsəlman olaraq Allahın çağırışını (öndə) tutun. Çünki, O, sizə müsəlman, mömin və Allahın qulları adını vermişdir”.¹¹⁹

¹¹⁹ ət-Tirmizi 2863,3102, Əhməd 16042, əl-Albani səhih demişdir.



ŞİRK



ŞİRK

Şirk nədir? *İttixazu Şərik - İttixazu Niddən* – şərik götürmək deməkdir. *Əşrakə* - Kimisə öz işində köməkçi (şərik) götürmək deməkdir. *Tasviyyatü Ğeyrillahi billah fil əmri və fi Xasaisilləh* – *Şirk* – Allahın layiq olduğu bir işdə bir kimsəni Allah ilə bərabər (eyni) tutmaqdır. Şirk böyük və kiçik olaraq iki qismə bölünür: 1) Böyük şirk İslam dinindən çıxardan şirkdir. Böyük şirk zahiri və batini olaraq iki qismə bölünür: a) Zahiri - Bütlərə, qəbirlərə ibadət edənlərin şirk. b) Batini - Şeyx və övliyalara təvəkkül edənlər, münafiqlərin şirk və küfrü. 2) Kiçik şirk İslam dairəsindən çıxartmayan şirkdir. Kiçik şirk zahiri və batini olaraq iki qismə bölünür: a) Zahiri - Allahdan qeyrisinə and içən, amulet, ovsun, tilsim, bilərzik və s. taxan. b) Batini – riyadır. Riyanı isə iki qismə bölmək olar: a) Böyük riyə. Münafiqlərin riyası. *"Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində Allah onları aldadır. Onlar namaza durduqları zaman tənbelliklə qalxar, özlərini xalqa göstərirlər və Allahı da olduqca az yad edərlər"*. (ən-Nisa 142). b) Kiçik riyə – əgər namazı göstəriş üçün qılarsa, bu Tövhid əhlində də ola bilər. Şirki üç qismə bölənlər də doğru söyləmişlər: **1) Böyük şirk. 2) Kiçik şirk. 3) Gizli şirk.**

Şirk və Şirkət kəlmələri iki varlığın bir yerə gəlməsi, ortaq olması, birinin digəriylə birləşməsi mənasına gəlir. Allaha şirk qoşmaq Ona mülkündə və ya ibadətdə ortaq olan bir varlığın olduğunu qəbul etmək mənasına gəlir. Bunu edən isə müşrik adlanır.¹²⁰ Tövhidin şirkə olan savaşı Nuhun ﷺ qövmünü bütlərdən çəkendirib sadəcə Allaha ibadətə dəvət etdiyi gündən bəri davam etməkdədir. Nuhdan ﷺ sonra da Rəsullar gəldilər və göndərildikləri toplumları yalnız Allaha ibadət etməyə, tapındıqları şeylərin ibadətə layiq olmadıqlarını onlara başa saldılar. Bu haqq ilə batil arasında olan savaş Muhəmməd Peyğəmbər ﷺ gəlincəyə qədər davam etdi. Allah Rəsulu ona Peyğəmbərlik verilməmişdən əvvəl *Sadiqul Əmin* – doğru və güvənilən olaraq tanınmasına baxmayaraq qövmünü Tövhidə, yalnız Allaha qul olmağa dəvət etdikdə yalançı, sehirbaz və məcnun adlanaraq təqsirləndirildi. Bu hal bütün toplumları, ümmətləri şirkdən çəkendirərək tövhid əqidəsinə çağıran hər bir Peyğəmbərin qarşılaşdığı bir haldır. Bu mübarizə hər zaman mövcud olmuşdur: *"Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz. Lakin istədiyi şəxs bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs əlbəttə ki, böyük günah etmişdir"*. (ən-Nisa 72). Bu ayədən aydın olur ki, şirk ən böyük günahdır. Ayəyə əsasən bir qrup alimlər deyirlər ki: Burada həm kiçik, həm də böyük şirk qəsd olunur. Kiçik şirkin bağışlanıb bağışlanmamasında alimlər arasında ixtilaf vardır. Ona görə də hər ikisi də

¹²⁰ "Qamusul-Muhit" Kəf babı, Sin fəslə s. 1240.

bağışlanmayacaqdır. İbn Teymiyyə, İbn Qeyyim, Muhəmməd İbn Abdul-Vahhab – *Allah Onlardan Razi Olsun* - bu rəydədirlər. *Allah Özünə şərikin qoşanları əfv etməz* – sözü ümumdür, hər növ şirk əhatə edir. Digər qrup alimlər isə: Ümumi olsa da xüsusilə - böyük şirk qəsd olunur. Böyük şirk bağışlanılır, Kiçik şirk isə Allahın istəyi altındadır. Ona görə də insan “kiçikdir” deyib arxayın olmamalıdır. İki qrupdan hansından doğru olduğunu isə Allah bilir. Uca Allah bildirir ki, O tövbə etməyənlərə şirk bağışlamır: *“Allaha şərikin qoşana Allah Cənnəti haram edir. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur”*. (əl-Maidə 72). *“Allah ona şərikin qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar. Allaha şərikin qoşan şübhəsiz ki, çox azmışdır”*. (ən-Nisa 116). Allaha şərikin qoşaraq ölən kimsə əbədi olaraq Cəhənnəmdə qalacaqdır: *“Şübhəsiz ki, Kitab əhli və müşriklərdən kafir olanlar Cəhənnəm atəşində əbədi olaraq qalacaqlar. Onlar insanların ən şərliyədirlər”*. (əl-Bəyyinə 6). Bu haramların ən böyüyüdür. *Şirk* – Allaha zatında, sifətlərində, hökmündə, ibadət və mülkündə şəriki olduğuna inanmaq və bunu mənimsəməkdir. Buna görə də Allah yanında dəyəri müqayisə edilməyəcək qədər böyük olan şirkdən qorxmalıdır. Çünki, bu ən murdar və qəddar haqsızlıqdır, aləmlərin Rəbbinin haqqını itirməkdir, Onun haqqını tapdalamaqdır. Ona müraciət etməli olduqları halda başqasını Onunla eyniləşdirərək Ona şərikin qoşurlar. İmanın ziddi küfr olduğu kimi, şirkin də ziddi Tövhididir: *“Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! Sonra kafir olanlar yenə də öz Rəbbinə tay tutarlar”*. (əl-Ənam 1). *“Məgər heç bir şeyi yaratmağa qadir olmayıb özləri yaradılanı şərikin qoşarlar? Halbuki bu bütlər nə onlara, nə də özlərinə bir kömək edə bilər”*. (əl-Əraf 191,192). Ən pis bənzətməkdə gücsüz və kasıb, zənginə və hər şeyə qadir bənzətməkdir. İbrahim عليه السلام dua edərək deyir: *“...Məni və övladlarımı bütlərə tapınmaqdan uzaq elə!”* (İbrahim 35). Əgər möminlərin imamı və Allahın sevimlisi şirkə düşməkdən qorxurdusa, deməli bütün müsəlmanlar Onun qarşısında qorxu hissi keçirməlidirlər. Bundan sonra kim əmin ola bilər: *“Ey Rəbbim! Onlar (bütlər) həqiqətən çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsə sən bağışlayan, rəhm edənsən!”*. (İbrahim 36). *“Bir zaman İbrahim öz atasına və qövminə demişdi: “Mən sizin ibadət etdiklərinizdən uzağam. Yalnız məni yaradandan başqa! Şübhəsiz ki, O məni doğru yola yönəldəcəkdir”*. (əz-Zuxruf 26-27). İbrahimin عليه السلام bu sözləri özündə inkar və isbatı əhatə edən şəhadət kəlməsidir. *Lə İlahə - Mən sizin ibadət etdiklərinizdən uzağam* – sözlərinə uyğundur. *İlləllah - Yalnız məni yaradandan başqa!* – sözlərinə uyğundur. Sonra isə: *“O bunu (“lə ilahə illəllah” kəlməsini) öz nəslində daimi qalacaq bir kəlimə etdi ki, bəlkə doğru yola qayıtsınlar”*. (əz-

Zuxruf 28). "...Məni və övladlarımı bütlərə tapınmaqdan uzaq elə!" (İbrahim 35). **Sanam** – Əsnəm Allahdan qeyri ibadət olunan surəti olan bir şeydir. İnsan surəti, heyvan surəti, heykəl, büt (insan və heyvan), günəş, ay və s. **Vasan** – **Avsan** surəti olmayan qəbir, ruh, övliya, xaç və s.

İbn Məsud ﷺ rəvayət edir: "Kim Muhəmmədin ﷺ üzərində möhürü olan vəsiyyətini görmək istəyirsə uca Allahın: "**De ki: "Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şeyi şərik qoşmayın..."**" kəlamından "**...Bu şübhəsiz ki, Mənim doğru yolumdur...**" (əl-Ənam 101-103) kəlamınadək oxusun".¹²¹ Muaz ibn Cəbəl ﷺ rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ ilə birlikdə yol gedərkən ulağa minib məni də tərkinə almışdı. O, mənə dedi: "Ey Muaz, bilirsənmi Allahın öz bəndələri və bəndələrin Allah üzərində haqqı nədir?" Dedim: "Onu Allah və Onun Rəsulu daha yaxşı bilir". Peyğəmbər ﷺ buyurdu: "Allahın bəndələr üzərində haqqı odur ki, onlar Ona itaət etsinlər və Ona heç bir şeyi şərik qoşmasınlar. Bəndələrin Allah üzərində haqqı odur ki, Ona heç bir şeyi şərik qoşmayana əzab verməsin". Dedim: "Ya Rəsulullah! Bu şad xəbəri insanlara çatdırımmı?" Peyğəmbər ﷺ buyurdu: "Xeyr, onlar bu müjdəyə arxayın olub yaxşı işlərdən uzaqlaşarlar".¹²² Ənəs ibn Məlik ﷺ rəvayət edir ki, Allah Elçisi ﷺ demişdir: "Allah buyurur: "Ey Adəm oğlu! Nə qədər ki, sən Mənə dua edib Mənə ümid bəsləyirsən, sənin nələr etdiyinə baxmayaraq səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sənin günahların göyün buludlarına qədər çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram. Ey Adəm oğlu! Əgər sən Mənim hüzuruma yer boyda günahla Mənə heç bir şeyi şərik qoşmadan gəlsən, Mən də yer boyda bağışlanma ilə səni qarşılayaram".¹²³ İbn Məsud ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Kim Allahla yanaşı başqa birisinə dua edərək ölərsə Cəhənnəmə düşər"¹²⁴. Cabir ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Kim Allahın hüzuruna Ona heç bir şeyi şərik qoşmadan gedərsə Cənnətə düşər (Başqa rəvayətdə: Allaha şərik qoşmadan ölən), kim də Ona hər hansı bir şeyi şərik qoşaraq Onun hüzuruna gedərsə Cəhənnəmə düşər".¹²⁵ Müsəlman bir kimsə şirkin bütün növlərindən qaçaraq Allaha heç bir şeyi şərik qoşmursa, ibadətlərinin heç birini Allahdan qeyrisinə yönəltmirsə istər mələk, istər Peyğəmbər, istəq cinlər, ruhlər, istər daş, ağac və s. olsun belə bir kimsə Cənnətə girəcəkdir. Çünki, Allah belə bir kimsəyə Öz rəhmətindən Cənnəti vəd vermişdir. Yox əgər əməl və sözlərində Allaha şərik qoşarsa istər böyük, istər kiçik, istər gizli şirk buna görə Cəhənnəm əzabı

¹²¹ Əbu Davud 4596, ət-Tirmizi 2640, 3072, İbn Məcə 3991, İbn Hibban 6247, əl-Həkim 10,144, əl-Albani səhih deyib.

¹²² əl-Buxari 13/ 300, Muslim 30.

¹²³ ət-Tirmizi 3540, 3885. əl-Albani səhih olduğunu qeyd etmişdir.

¹²⁴ əl-Buxari 4497, Əhməd 1/ 462, 464.

¹²⁵ Muslim 93, Əhməd 3/ 325, 344, 374, 391.

vardır. Əbədi olaraq Cəhənnəmdə qalacaq, yoxsa müəyyən bir vaxt orada qalacaq bu isə şirkin növündən aslı olaraq müəyyən ediləcəkdir. Əgər böyük şirk qoşaraq tövbə etmədən dünyasını dəyişərsə - *Allah Qorusun* – Cəhənnəmdə əbədi qalaraq, oradan heç bir zaman çıxmayacaqdır. Böyük şirk həddinə çatmayıb kiçik şirk və ya gizli şirk edərək tövbə etmədən ölərsə - *Allah Qorusun* – müddəti Allaha bəlli olan bir vaxt Cəhənnəmdə olacaqdır. Müddəti bitəndən sonra oradan çıxacaqdır. Çünki, Tövhid əhli olmuşdur.

ŞİRKUL ƏKBƏR - BÖYÜK ŞİRK

əs-Sədi rahiməlləhu böyük şirkin tərifini belə vermişdir: “Şirk - insanın hər hansı bir ibadət növünü və ya ibadət sayıla biləcək hər hansı bir şeyi Allahdan başqa bir varlıq üçün etməsidir. Allah və Onun Rəsulunun rahiməlləhu əmr etdiyi bütün etiqad, söz və əməllərin Allah üçün edilməsi Tövhid, iman və ixlas olaraq adlandırıldığı halda, bunların Allahdan başqa bir varlıq üçün edilməsinə şirk və küfr deyilir”.¹²⁶ Allaha şərik qoşmaq həm əməllərdə, həm sözlərdə, həm də niyyətlərdə olur. Buna həmçinin əməllərdə, sözlərdə, niyyətlərdə, iradə də şirk də deyilir. Əməllərdə şirkə misal olaraq: Allahdan qeyrisinə səcdə etmək, Allahın evindən başqa evi təvaf etmək, Allahdan qeyrisinə qurban kəsmək və s. Sözlərdə şirkə misal olaraq: Allahdan qeyrisinə dua etmək və s. Niyyətlərdə şirkə gəlincə isə: Allahdan qeyrisindən Allahdan qorxduğun kimi qorxmaq, Allahdan qeyrisini Allahı sevdiyini kimi sevmək və s daxildir.

“Allaha üz tutub Ona şərik qoşmayın. Allaha şərik qoşan göydən yerə düşüb quşların diddiyi, küləklərin sovruraraq apardığı və uzaqlara atdığı kimidir”. (əl-Həcc 31). Şirk ən böyük zülmüdür. İbn Məsud rahiməlləhu rəvayət edir ki: *“İman gətirib, imanlarını zümlə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır”*. (əl-Ənam 82) ayəsi nazil olduqda, bu ayə səhabələrə çox ağır gəldi və onlar dedilər: “Ya Rəsulullah! Bizdən kim özünə zülm etmir?” Peyğəmbər rahiməlləhu: “Bu sizin fikirləşdiyiniz deyildir”- buyuraraq bu ayəni oxudu: “Bir zaman Loğman oğluna nəsihət verərək demişdir: *“Oğlum, Allaha şərik qoşma! Həqiqətən də şirk ən böyük zülmüdür”*. (Loğman 13)¹²⁷. *“Bu Allahın haqq yoludur. Bəndələrindən istədiyini ona yönəldər. Əgər onlar Allaha şərik qoşsaydılar əməlləri puça çıxardı”*. (əl-Ənam 88). *“Sənə və səndən əvvəlliklərə belə vəhy olunmuşdur. Allaha şərik qoşsan bütün əməllərin puça çıxacaq və mütləq ziyan çəkənlərdən olacaqsan”*. (əz-Zumər 65). *“...Müşriklərdən olmayın”*. (əl-Ənam 14, Yunus 105, əl-Qəsəs 87). Əbu Bəkrə rahiməlləhu rəvayət edir ki, Peyğəmbər rahiməlləhu buyurdu: “Sizə böyük günahların ən

¹²⁶ "Qavlus-Sədid fi Məqasidit-Tövhid" s. 31, 54.

¹²⁷ əl-Buxari 6/ 281.

böyüyündən xəbər verimmi?"- deyib, bu sözü üç dəfə təkrar etdi. Səhabələr: "Bəli, ya Rəsulallah!"- dedilər. Peyğəmbər ﷺ buyurdu: "Allaha şəriq qoşmaq və ana-ataya üsyan etmək". Peyğəmbər ﷺ uzanmış halda durub oturdu və: "Yalan söz, yalan şahidlik!"- deyərək bu sözləri o, qədər təkrar etdi ki, (öz-özümə) kaş ki, susaydı dedim".¹²⁸ Abdullah ﷺ rəvayət edir ki, Peyğəmbərdən ﷺ Allah qatında hansı günahın böyük olması haqda soruşdum? O: "Səni yaratmış olduğu halda Allaha şəriq qoşmaq"- deyə buyurdu. Dedim: "Sonra hansıdır?" O: "Sənin yeməyinə şəriq olmasın deyə öz uşağını öldürmək"- deyə buyurdu. Dedim: "Sonra hansıdır?" O: "Qonşunun xanımı ilə zina etmək"- deyə buyurdu və Allah bu ayələri nazil etdi: *"Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə cəzasını çəkər".* (əl-Furqan 68)¹²⁹. *"Kasıbliq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini biz verəcəyik".* (əl-Ənam 152). Ənəs ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ böyük günahlar haqqında buyurdu: "Allaha şəriq qoşmaq, ana-ataya əziyyət vermək, adam öldürmək və yalan danışmaq (yalan şahidlik)".¹³⁰ Əbu Hureyra ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Özünüzü yeddi həlak edici günahdan qoruyun". Səhabələr: "Ya Rəsulullah! Onlar hansılardır?"- deyə soruşdular. Peyğəmbər ﷺ: "Allaha şəriq qoşmaq, sehlə məşğul olmaq, haqqı olmadan Allahın haram etdiyi insanı öldürmək, sələm (faiz) almaq, yetim malını yemək, döyüş günü meydandan qaçmaq, ismətli, namuslu qadınları namussuzluqda ittiham edərək böhtan atmaq".¹³¹ Teysələ ibn Məyyas rəvayət edir ki, "Mən Nəcdatlarla¹³² həmrəy idim. Bir gün böyük günahlardan hesab etdiyim bir günahı işlətdim, sonra da bunu ibn Ömərə ﷺ dedim. İbn Ömər: "Nədir onlar?"- deyə soruşdu. Mən dedim: "Filan, filan (işləri görmüşəm)". O dedi: "Bunlar ki, böyük günahlardan deyil. Böyük günahlar doqquzdur; Allaha şəriq qoşmaq, adam öldürmək, cihaddan qaçmaq, ismətli qadına böhtan atmaq, sələm yemək, yetimin malını yemək, məsciddə günah işlətmək, (dini) məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq". (Sonra) ibn Ömər ﷺ mənə dedi: "Cəhənnəm odundan çəkinib Cənnətə girmək istəyirsənmi?" Mən: "Bəli, vallahi ki, (istəyirəm)"- deyə cavab verdim. O soruşdu: "Valideynin sağdırımı?" Dedim ki: "Yalnız anam yanımdadır!" O dedi: "Allaha and olsun ki, əgər onunla mülayim danışsan və ona yemək- içmək versən, böyük günahlardan çəkinsən, mütləq Cənnətə girəcəksən".¹³³

¹²⁸ əl-Buxari 2654, Muslim 87.

¹²⁹ Muslim 86.

¹³⁰ Muslim 88.

¹³¹ əl-Buxari 5/294, Muslim 89, Əbu Davud 2874, ən-Nəsai 6/257.

¹³² Xaricilərdən olan Nəcdat ibn Amrın tərəfdarlarının adıdır.

¹³³ əl-Buxari "Ədəbul Mufrad" 8. əl-Albani səhih deyib.

RÜBUBİYYƏT TÖVHİDİNDƏ ŞİRK

Bu bir kimsənin Allahdan başqa yaradan, ruzi verən, dirildən, öldürən və bu kimi ilahi sifətlərə malik olmasına inanmasıdır. *Rububiyyə* – Rəbb sözündəndir. Lüğətdə – *Mürəbbi* - tərbiyə edici, *Malik* - mülk və iqtidar sahibi, *Seyyid* - ağa, *Mudəbbir* - yönəldən, düzüb qoşan, *Vəli* - idarəçi, *Munim* - neymət verici, *Mutəmmim* - tamamlayan və s. mənaları ifadə edir.¹³⁴

İstilahı Mənası – hər bir şeyin Rəbbinin və mütləq Malikin Allah olduğuna, ortağının olmadığına, tək yaradıcı O olduğuna, bütün kainatı idarə edən, qullarını yaradıb onları ruziləndirən, həyat verən və canlarını alanın O olduğuna qəti olaraq inanmaq, Allahın qəza və qədərinə, zatında vəhdaniyyətinə, yəni bir və tək olduğuna inanmaq deməkdir: *"Həmd olsun Allaha ələmlərin Rəbbinə"*. (əl-Fatihə 1). *"Ələmlərin Rəbbi olan Allah nə qədər uca, nə qədər böyükdür"*. (əl-Əraf 54). *"Hökm Əlində olan Allah nə qədər uca, nə qədər uludur. O, hər şeyə qadirdir!"* (əl-Mulk 1). *"Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan, sonra səmaya üz tutaraq onu yeddi qat göy halında düzəldib nizama salan odur. O, hər şeyi biləndir!"* (əl-Bəqərə 29). *"Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun"*. (əl-Ənam 1). *"O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!"* (Məryəm 65).

Tövhidin bu növünü Məkkə dövrünün müşrikləri də belə qəbul edirdilər. Onlar bilirdilər ki, hər bir şeyi yoxdan var edən, ruzi verən, öldürən, dirildən, tədbir edən Uca və Böyük olan Allahdır; *"De ki, sizə göylərdən və yerdən ruzi verən kimdir, qulaqlara və gözlərə sahib olan kimdir, ölüdən diri, diridən də ölü çıxaran kimdir, hər işi düzüb qoşan, səhmana salan kimdir. Onlar Allahdır deyəcəklər. Bəs onda Allahdan qorxmursunuz? O, sizin həqiqi Rəbbiniz olan Allahdır. Haqdan sonra ancaq azmaq gəlir. Elə isə necə üz döndərirsiniz?"* (Yunus 31-32) *"De: "Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?" Onlar: "Allahındır!"– deyəcəklər. De: "Bəs düşüniüb ibrət almayacaqsınız?" De: "Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?" Onlar: "Allahdır!"– deyəcəklər. De: "Bəs qorxmursunuz?" De: "Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?" Onlar: "Allahdır!"– deyəcəklər. De: "Bəs necə olur ki, aldanırsınız?" (əl-Muminun 84-89). *"Həqiqətən əgər sən müşriklərdən "Göyləri və yeri kim yaratmışdır?"- deyə soruşsan, onlar mütləq "Allah!"- deyə cavab verəcəklər. De ki, həmd olsun Allaha!"* (Loğman 25). *"De: "Göylərin və yerin Rəbbi kimdir?" De: "Allahdır!" De: "Siz Onu qoyub**

¹³⁴ İbn Mənzur "Lisanul Ərəb" 1/399.

özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarını özünüzdə dost tutursunuz?" De: "Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?" Yoxsa onlar Allaha, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və bu yaradılış onlara bənzər göründü? De: "Hər şeyi yaradan Allahdır. O Təkdir, hər şeyə Qalib gələndir". (ər-Rəd 16). "Əgər sən onlardan: "Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?" – deyə soruşsan, onlar mütləq: "Allahdır!" – deyəcəklər. Onlar necə də haqdan döndərilirlər!" (əl-Ənkəbut 61). "Əgər sən onlardan: "Göydən yağış nazil edib onunla yeri quruduqdan sonra canlandıran kimdir?" – deyə soruşsan, onlar mütləq: "Allahdır!" – deyəcəklər. De: "Həmd olsun Allaha!" Lakin onların çoxu bunu başa düşmür". (əl-Ənkəbut 63). "De: "Həmd olsun Allaha, salam olsun Onun seçdiyi qullarına! Allah yaxşıdır, yoxsa Ona şərik qoşduqlarımız? Göyləri və yeri yaradan, sizin üçün göydən yağmur endirən kimdir? Biz onunla gözəl bağçalar saldıq. Halbuki siz onların ağaclarını da böyüdə bilməzdiniz. Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onlar haqdan yayınan adamlardır. Yeri məskən edən, arasından çaylar axıdan, üzərində möhkəm duran dağlar yaradan və iki dənizin arasında maneə qoyan kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Xeyr, onların əksəriyyəti bunu bilmirlər. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi kimi göndərən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır. Məxluqatı əvvəldən yaradan, sonra onu yenidən dirildən, sizə göydən və yerdən ruzi verən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var?" De: "Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin". (ən-Nəml 59-64). Subhənəllah! Allahu Əkbər! Əlhəmdulilləh! "Göyləri və yeri yaradan Allaha şəkk etməkmi olar?...". (İbrahim 10). "De: "Allah hər şeyin Rəbbi olduğu halda, mən Ondan başqa tanrımı axtaracağam?" (əl-Ənam 164). Gördüyünüz kimi, bu şeyləri müşriklər də belə rədd etmirdilər. Bunun belə olmasına səbəb qulların qəlbləri fitrətdən yeganə Rəbb olanı qəbul edəcək şəkildə yaradılmış olmalarıdır. Lakin onlar yenə də Allaha şəriklər qoşurlar. Yəni sizlər belə bir inanca sahib olduğunuza görə Allahdan qorxmanız, Ona heç bir şeyi şərik qoşmamağınız, bir və tək olaraq yalnız Ona ibadət etməyinizi də tələb edir. Necə olur ki, bütün bunları qəbul edən bir kimsə Allahdan qeyrisinə ibadət edir? Lakin Peyğəmbər ibadət xüsusunda Allahı, Tövhidə qəbul etməyən bu müşriklərlə döyüşmüş, hətta tək başına Allahın yaradıcı olduğunu qəbul etməklə birlikdə onların qanlarının və mallarının halal olduğunu bildirmişdir. Çünki onlar Uca Allaha ibadət etmir,

ibadəti ixlasla yalnız Ona aid etmirdilər. Çünki bu sadəcə Rububiyyətin qəbul edilməsidir. Bərabərində Uluhiyyəti qəbul edib bir və tək olaraq Allaha ibadət edilmədikcə Rububiyyətin qəbul edilməsinin faydası yoxdur. Bunu bilin ki, Rububiyyəti qəbul etmək, Uluhiyyəti qəbul etməyi vacib edir, uluhiyyəti qəbul etməkdə eyni zamanda Rububiyyəti qəbul etməyi əhatə edir. 1) Rububiyyətin qəbul edilməsi bağlayıcı bir qəbuldur. Belə ki, Rububiyyətin qəbul edilməsi Rəbb deyə qəbul etdiyi kimsənin Uluhiyyətini də qəbul etməsi üçün bir dəlildir. Çünki Tək olan yaradıcı, bütün işləri düzüb-qoşan, hət bir şeyin hökmü əlində olan yalnız Uca Allahdırsa o, halda ibadətin də Ona edilməsi lazımdır, başqasına deyil. 2) Uluhiyyətin qəbulu Rububiyyətin də qəbulunu əhatə edər. Çünki Tək olan yaradıcı, bütün işləri düzüb-qoşan olduğuna inanılan o, Uca Rəbbindən başqa heç bir kimsə İlah olaraq qəbul edilməz.

“Onların çoxu ancaq şərikin qoşaraq Allaha iman gətirir”. (Yusuf 106). İbn Abbas رضي الله عنه deyir ki: “Onların imanı ondan ibarətdir ki, əgər onlardan soruşsan “göyü, yeri, dağları kim yaratmışdır?” Onlar: “Allah”- deyərlər. Bununla yanaşı onlar Allaha şərikin qoşardılar”. İkrimə رضي الله عنه deyir ki: “Əgər onlardan soruşsan “sizi, göyləri, yerləri kim yaratmışdır?” Onlar: “Allah”- deyərlər. Bax onların imanı bundan ibarət idi. Lakin onlar tək olan Allaha ibadət etməzdilər”. Mucahid رضي الله عنه deyir ki: “Onların iman etdikləri sozləri: “Allah bizi yaratmış, bizi ruziləndirmiş, bizi öldürən (dirildəndir)”. Bu onların imanı idi. Lakin ibadətdə onlar Allaha şəriklər qoşardılar”. Abdur-Rahmən ibn Zeyd ibn Asim رضي الله عنه deyir ki: “Allaha şərikin qoşanlar içərisində elə bir kimsə yoxdur ki, Allaha iman etmiş olmasın. Allahın – Rəbb olduğunu, Yaradan olduğunu, Ruzi verən olduğunu bilməsin. Lakin buna baxmayaraq onlar Allaha şəriklər qoşurlar. Məgər İbrahimin عليه السلام sözünü eşitmədin: **“O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü – həm siz, həm də ulu babalarınız? Aləmlərin Rəbbindən başqa, onların hamısı mənim düşmənimdir”.** (əş-Şuəra 75-77). Heç şübhəsiz ki, onlar aləmlərin Rəbbi ilə yanaşı başqa ilahlara da ibadət edirdilər. Müşriklər arasında elə bir kimsə yoxdur ki, Ona inanmış olmasın. Məgər Ərəbləri necə Təlbəyə (Həcc zamanı söylənilən dua) etdiyini eşitməmişən? Onlar: “Mən Sənin qarşıdayam, Ey Rəbbim! Mən Sənin qarşıdayam, Mən Sənin qarşıdayam, Sənin şərikin yoxdur Sənə məxsus olanlardan başqa. Onlara sahib olan Sənsən, onlar isə heç bir şeyə sahib deyillər”.¹³⁵ **“İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!”** (əl-Bəqərə 22). İbn Abbas رضي الله عنه deyir ki: “Allahdan başqa yedirdən, içirdən heç bir Rəbbiniz olmadığını bildiyiniz halda, heç bir zərər və fayda verə bilməyən şeyləri Allaha şərikin qoşmayın. Peyğəmbərin صلى الله عليه وسلم sizi Tövhidə dəvət etdiyinin

¹³⁵ Camiul-Bəyan 8/ 77-79.

haqq və heç bir şübhə olmadığı sizə məlumdur".¹³⁶ Qatədə ﷺ deyir: "Siz göyləri və yerləri (və onlar arasında olan hər bir şeyi) Allahın yaratdığını bildiyiniz halda yenə də Ona şəriq qoşursunuz".¹³⁷ İbn Qeyyim ﷺ deyir: **"Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! Bu dəlillərdən sonra kafir olanlar hələ də bütlləri öz Rəbbinə tay tuturlar"**. (*əl-Ənam 1*). İbn Abbas ؓ deyir: "Allah buyurdu: "Onlar Mənim Rəbbliyimi və Rəhmətimi qəbul etdikləri halda, xəlv etdiyim daşları və bütlləri Mənə tay tuturlar".¹³⁸

Muhəmməd ibn Abdul-Vahhab ؓ deyir: "Bizim günümüzdə şirk edən kimsələr Peyğəmbərin ﷺ dövründə olan müşriklərdən beş cəhətdən pisdir: **1)** Qüreyş müşrikləri (ərəblər) öz bütllərinə rahatlıqda yaxınlaşıb dua edərtilər. Çətinlikdə isə Allaha dua edərtilər. Günümüzdə olan müşriklər isə həm rahatlıqda, həm də çətinlikdə öz pirlərinə, övliyalarına ibadət edirlər. **2)** Əbu Ləhəbin və Əbu Cəhlin dövründə olan müşriklərin ibadət etdikləri qəbir sahibləri saleh kimsələr idi. Məs: Lat, Uzza və ya Xristianların ibadət etdikləri İsa ﷺ peyğəmbər idi. Günümüzdə Allahdan qeyrisinə ibadət edənlər isə saleh olmayan və ya saleh olduğu məlum olmayanlara ibadət edirlər. **3)** Ərəb müşrikləri deyirdilər ki: "Rububiyyət bütünlüklə Allaha məxsusdur". Günümüzdə Allahdan qeyrisinə ibadət edənlər deyirlər ki: "Yer üzünü - dənizi, suyu, dağları, Qütbləri (şeyxlər), imamlar idarə edirlər. **4)** Müşriklər **Lə İləhə İlləllah** kəlməsinin mənasını çox gözəl bilib başa düşürdülər. Peyğəmbər ﷺ onları dəvət etdikdə onlar: **"O, bütün məbudları bir məbudmu etdi? Həqiqətən, bu, əcaib bir şeydir"**. (*Sad 5*). İndikilər desələr də başa düşməzlər (İxvanul Muslimin – camaatının liderlərindən biri Seyyid Qutub Lə İləhə İlləllahın – mənasını bilmirdi, qaldı ki cahil cəmaat). **5)** Qüreyş müşrikləri Rəhmən İsmindən başqa (Onlar deyirdilər ki: Rəhmən Yəməndən olan sehrbazdır ki, Peyğəmbəri öyrədir) Allahın İsim və Sifətlərini inkar etməzdilər. İndiki özünü müsəlman sayan Əşarilər, Mətrudilər, bütün İsimləri inkar edirlər".¹³⁹ Kim yalnız desə **Lə İləhə - Allahsızdır**, kim yalnız təsdiq edərsə **İlləllah** – müşrikdir, kim həm inkar, həm də təsdiq edirsə **Muvahhidir**.

Həmçinin də ruzinin artması, bərəkətin çoxalması kimi şeyləri də qəbr sahiblərindən istəmək Allaha rububiyyətində şəriq qoşmaqdır. Çünki, ruzini verən də Allahdır; **"Mən onlardan ruzi istəmirəm, mən onlardan məni yedirtmələrini də istəmirəm! Şübhəsiz ki, ruzi verən də, yenilməz qüvvət və hikmət sahibi olan Allahdır"**. (*əz-Zariyyat 57-58*). **"De ki, göylərdən və yerdən sizə ruzi verən kimdir? (əgər onlar sənə bilmirik deyə cavab versələr) de ki,**

¹³⁶ İbn Cərir "Təfsir" 1/ 164.

¹³⁷ İbn Cərir "Təfsir" 1/ 164.

¹³⁸ İbn Qeyyim "İğasətul-Ləhfən" 2/ 226.

¹³⁹ "Qavaidul-Ərbəə".

Allahdır. Elə isə doğru yolda olan, yaxud açıq-aşkar azan bizik, yoxsa siz". (Səba 24). "Sizi yaradan, sonra sizə ruzi verən, sizi öldürən və daha sonra (Qiyamət günü) dirildən məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmasa birini edən varmı?" (ər-Rum 40). Əbu Abdur-Rahmən Abdullah ibn Məsud ﷺ rəvayət edir ki, doğru sözlü və doğru sözü təsdiq olunan Rəsulullah ﷺ buyurdu: "Sizdən hər birinizin yaradılışı onun anasının qarında qırx gün nütfə¹⁴⁰ şəklində olaraq bir yerə gətirilir. Sonra bu müddət qədər aləqa¹⁴¹ şəklində olur. Sonra yenə bu müddət qədər mudğa¹⁴² şəklində olur. Sonra ona bir mələk göndərilir, mələk ona ruh üflədikdən sonra dörd xüsusiyyəti yazmaqla əmr olunur. Ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını".¹⁴³ Allahın bizi ruziləndirməsində əqli dəlilə gəlincə; biz yemək yeyərək və içərək yaşaya bilərik. Yeyəcək və içəcəyi də Allah yaratmışdır; "Bəs əkdüyünüz toxuma nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa biz? Əgər biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məttəl qalıb: "Biz ziyana uğramış, bəlkə də məhrum olmuş kimsələrik"- deyirsiniz? Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa biz? Əgər istəsəydik, onu acı bir su edərdik. Elə isə niyə şükr etmirsiniz?" (əl-Vaqiə 63-70).

Həmçinin də Allahdan başqa yaradan olmasına inanmaqda Allaha rububiyyətində şirk qoşmaqdır. "Yoxsa sizi əbəs yerə yaratdığımızı və hüzzurumuza qaytarılmayacağımızı güman edirsiniz". (əl-Muminun 115). "Məgər insan elə güman edir ki, başlı-başına buraxılacaq. Məgər o, tökülən bir qətrə nütfə deyildimi? Sonra laxtalanmış qan oldu və Allah onu yaradıb surət verdi. Sonra da ondan bir kişi, biri qadın olmaqla iki cift yaratdı. Elə isə O - Allah ölümləri diriltməyə qadir deyildirmi?" (əl-Qiyamət 36-40). O, ölümləri diriltməkdən sonra da dirildəndir, diriltməkdən əvvəl də dirildəndir. Hər şey ona möhtacdır. Hər işin sonu ona qayıdacaqdır. O, heç bir şeyə ehtiyacı olmayandır. Allah heç kimsəni yaratmazdan əvvəl də Rububiyyət sifətlərinə sahib idi. Allah yaratdıqlarını onlar öldükdən sonra da onları yoxdan yaratdığı kimi elə də dirildəcəkdir. O, yaratdıqlarını yaradandan sonra Yaradan olduğu kimi, onları yaratmadan əvvəl də Yaradan idi.

ULUHIYYƏT TÖVHİDİNDƏ ŞİRK

Tövhid - İlahiyyə, Uluhiyyə - bu ibadət Tövhididir. Buna həmçinin ibadətdə Tövhid də deyilir. Allah, təzim (ucaltma) əməllərini Özünə xas qılmışdır. Buna

¹⁴⁰ Nütfə – məni mənasındadır. Nütfə bəzən də saf su adlanır.

¹⁴¹ Aləqa – laxtalanmış qan, ziyil deməkdir. "O, insanı laxtalanmış qandan yaratdı". (əl-Ələq 2).

¹⁴² Mudğa – çeynənmiş ət parçasına oxşadığı üçün bu ad verilmişdir.

¹⁴³ əl-Buxari, Muslim.

ibadət deyilir. İbadət isə Allahın ﷻ sevdiyi və razı qaldığı bütün zahiri və batini əməlləri, sözləri və niyyətləri əhatə edir. Bu ibadətlərlə Allaha yaxınlaşan və bütün bunları yalnız Allaha yönəldən, xas edən kimsə Muvahhid adlanır. Bu ibadətləri Allahla yanaşı başqa birisinə yönəldən, xas edən müşrik adlanır. *Uluhiyyə - Təalləhə* sözündən götürülüb. *Təalləhə* - əbədə deməkdir. *Əlləhə - Yuəllihu* – ibadət deməkdir. Yalnız Allaha ibadət edilməli, boyun əyilməli, mütləq olaraq sadəcə Ona itaət olunmalıdır. Kim olursa olsun - rəsul, mələk, cin, övliya, seyyid, daş, ağac və s. Allaha ibadətdə şərik qoşulmamalıdır. Namaz, oruc, zəkat, həcc, dua, istianə (yardım diləmək), nəzir, qurban, təvəkkül, ümid, qorxu, sevgi və s. zahiri və batini ibadətlərdən heç biri Ondən başqasına edilməməlidir.¹⁴⁴ Allaha həm qorxu, həm ümid, həm də sevgi ilə ibadət olunmalıdır; *"Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik"*. (əl-Fatihə 4). *"Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir"*. (əl-Muminun 117). *"Rəbbi yalnız ona ibadət etməyi buyurmuşdu"*. (əl-İsra 23). *"Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın"*. (ən-Nisa 36).

Bu Tövhidin Həyata Keçməsi Üçün İki Yol Vardır: 1. İbadətləri qullardan hər hansı birinə deyil, yalnız Allaha xas etməli, Allaha məxsus olan isim və sifətləri qullara məxsus etməməlidir. Mömin yalnız Allaha ibadət edir, Allahdan başqası üçün əsla namaz qılmaz, səcdə etməz, yalvarıb-yaxarmaz, Allahdan başqasına and içməz, nəzir verməz və Allahdan başqasına təvəkkül etməz. **2.** İbadətin, Allahın əmrlərinə itaətə sövq etməsi, qadağalarından çəkinməsi və Peyğəmbərin ﷺ Sünnəsinə uyğun olması gərəkdir. Tövhid-Uluhiyyənin ən vacib üsuru, insanın tam mənada Kitab və Sünnəyə təslim olmasıdır.

Allaha ibadət, itaət və əmrlərinə boyun əyməklə olur. Buna görə də Rəbb kimdirsə məbud da Odur. Məbud isə ibadət olunmağa layiq olan kimsə deməkdir və ya ibadətə layiq olduğu üçün Ona ibadət olunan deməkdir. Burada məqsəd ibadət olunan hər kəs Rəbbdir demək deyil. Allahdan başqa ibadət olunan ilahlar ilə o, ilahlara ibadət edənlərin, Allahdan başqa Rəbb etdikləri varlıqlar əslində Rəbb deyil, çünki, Rəbb yaradan, hər şeyə mütləq məxsus olan və bütün işləri idarə edib, düzüb qoşandır; *"O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbrli ol! Heç ona bənzərini görüsanmi?"* (Məryəm 65).

Allahdan qeyri ibadət olunanlar heç bir xeyrin gəlməsinə və ya bəlanın uzaqlaşdırılmasına belə maneçilik törədə bilməzlər; *"De ki: "Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan*

¹⁴⁴ İbn Mənzur "Lisanul Ərəb" 1/399.

qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmimi?" Yaxud: "Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmimi?" De ki: "Mənə təkcə Allah kifayət edər". (əz-Zumər 38). "Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətinə maneçilik edə bilməz". (Yunus 107).

Onların ilah etdikləri bu varlıqlar Uluhiyytdən heç bir xüsusiyyətə malik deyillər. Çünki, onlar yaradılmış varlıqlardır. Özləri bir şey yaratmamışlar, onlara ibadət edənlərə zərrə qədər fayda verə və onlara gələn bəlanı aradan qaldıra bilməzlər. Həmçinin, onlara həyat verə və öldürə bilməzlər; *"Müşriklər isə Onu qoyub heç bir şey yarada bilməyən, əksinə özləri yaradılan, özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən, diriltməyə, öldürməyə və yenidən diriltməyə gücləri çatmayan bütləri özlərinə ilah qəbul etdilər". (əl-Furqan 3).*

Uluhiyyət Tövhidə bütün Peyğəmbərlərin çağırdığı Tövhidədir. Əvvəlki ümmətlərin məhv olmasına səbəb də elə bu Tövhidin inkarı olmuşdur. Baxın, Allah Nuhun ﷺ qövmi haqqında belə buyurur: *"Və (öz tabeçiliyində olanlara) dedilər: "Öz tanrılarımızı tərk etməyin, (xüsusi ilə) Vəddi, Suvai, Yağusu, Yəuqu və Nəstri atmayın". (Nuh 23). İbn Abbas ﷺ rəvayət edir ki, bunlar Nuhun ﷺ qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların yaşadığı qövmin insanlarına vəsvəsə edir ki, onların toplandıqları yerlərdə heykəllərini ucaltsınlar və onların adlarını həmin heykəllərə versinlər. Onlar da deyilən kimi etdilər. (Heykəlləri) düzəldən nəsil ölüb gedənə qədər onlara ibadət olunmadı. (Uzun müddət keçdikdən sonarə) elm unudulduqda o, heykəllərə ibadət etməyə başladılar.¹⁴⁵*

Həqiqətən də bu belədir. Biz bu hadisələri indiki günümüzdə də görə bilərik. Nə qədər əməlisaleh insanlar var ki, öldükdən sonra onların qəbirləri üstündə pirlər, məscidlər, ibadətqahlar tikilir. Uzun zaman keçdikdən sonra insanların o, qəbirlərin üstünə gəlib onlardan kömək dilədiklərini görürük. Lakin insan bir şeyi unutmamalıdır ki, sıxıntı, kədər, bəla gələndə insan o ibadət etdiklərini unudaraq, əllərini göyə açıb Allaha dua edir; *"İnsana bir sıxıntı üz verən zaman - uzananda da, oturanda da, ayaq üstə də bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü bizə heç dua etməmiş çıxıb gedər". (Yunus 12). "De ki: "Mənə deyə bilərsinizmi? Sizə Allahın əzabı gəlsə və ya qiyamət başınızın üstünüim alsa Allahdan başqasına dua edib yalvaracaqsınız? Əgər doğru danışan adamlarsınızsa (deyin görək). Xeyr, yalnız Allaha dua edib yalvaracaqsınız. O, əgər istəsə yalvardığımız bəlanı aradan qaldırar. Siz də Ona şəriq qoşduğunuz bütləri unudarsınız". (əl-Ənam 40-41). Bəli, Allah bu bəlanı uzaqlaşdırdıqdan, sovuşdurduqdan sonra onlar*

¹⁴⁵ əl-Buxari 4920.

yenə də Allahı unudub Ona şərik qoşarlar; *"Müşriklər gəmiyə mindikləri zaman ancaq Allaha dua edərlər. Sağ-salamat quruya çıxdıqları zaman yenə də (Allaha) şərik qoşarlar"*. (əl-Ənkəbut 65). *"Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidqi-ürəkdən Allahın dininə sarılaraq Ona belə dua edərlər: "Əgər bizi bu təhlükədən qurtarsan Sənə şükr edənlərdən olarıq. Onları xilas edincə yer üzündə haqsız yerə zülm etməyə, azğınlığa başladılar. Ey insanlar! Etdiyiniz zülm, haqsızlıq fani dünya malı kimi öz əleyhinizədir. Sonra hüzurumuza qaytarılacaqsınız. Biz də nə etdiklərinizi sizə xəbər verəcəyik"*. (Yunus 22-23). İmranın ﷺ atası Hüseyn müşrik bir insan idi. Öz tayfasında çox hörmətli ağsaqqallardan biri sayılırdı. Qureyşlilər onun yanına gəlib ondan nəsihət istəyib deyirlər ki, bəs Muhəmməd ﷺ bizim bütləri təhqir edib deyir ki, onlar sizə nə bir xeyir, nə də bir zərər verə bilməz. Ondan xahiş edirlər ki, Muhəmmədin ﷺ yanına gedib ondan belə danışmamasını nəsihət etsin. Hüseyn onların xahişini nəzərə alıb Peyğəmbərin ﷺ yanına yollanır. Peyğəmbər ﷺ onu çox gözəl qarşılayıb oturmaq üçün yer göstərir. O, ona göstərilən yerdə əyləşib Peyğəmbərdən ﷺ soruşur: "Ya Muhəmməd! Doğrudurmu ki, sən bizim bütleri təhqir edirsən?" Peyğəmbər ﷺ onun sualını çox gözəl şəkildə belə sualla cavablandıraraq soruşur: "Ya Hüseyn, nə qədər İlahə ibadət edirsən?" O, isə cavabında: "Birinə göydə, yeddisinə yerdə"-söyləyir. Peyğəmbər ﷺ onun bu cavabından sonra soruşur: "Yaxşı, sənə qəflətən bəla gəldikdə kimə müraciət edirsən?" O, deyir: "Yalnız göydəkinə". Onda Peyğəmbər ﷺ növbəti sualı verir: "Bəs nə üçün gələn bəladan səni Qoruyana, sənə istədiklərini verənə (səni Yaradana) yerdəkiləri şərik qoşursan?" Hüseyn fikirləşir ki, doğrudan da Muhəmməd ﷺ düz deyir. Doğrudan da göydə olan Allah kifayət etdiyi halda yerdəki bütleri, daşları vasitəçi etmək, şərik qoşmaq ağla batan iş deyil. Lakin burada onun diqqətini çəkən və xoşuna gələn bir hal da Muhəmmədin ﷺ fikirlərində dünya mənfəətindən uzaq, sırf Allah qorxusu, ixlas, hikmət, mülayimlik və insanpərvərliyin olması idi. O, dərhal şəhadət gətirərək müsəlman oldu. Yanında oturan Qureyşlilər isə Muhəmmədin ﷺ onu iki cümlə ilə yoluna gətirdiyindən heyrətlərini gizlədə bilmirdilər. Peyğəmbər ﷺ səhabələrinə tapşırır ki, onu evinə qədər ötürsünlər. İmran ibn Hüseyn ﷺ qalxıb atasının başından və əllərindən öpür. Peyğəmbər ﷺ isə onun ardınca baxıb deyir: "Baxın, kafir kimi gəldi, müsəlman olaraq getdi".¹⁴⁶ Bəs nə üçün Allah və Onun Rəsulu onları müşrik adlandırmışdı? Onlar qəbir yanına yaxınlaşaraq

¹⁴⁶ İbn Həcər "İsabə" 2/ 87.

düşünürdülər ki, “mən günahkaram, bir başa Allahadan istəyə bilmərəm? Mən çalışmalıyam ki, ölmüş salehlərin razılığını qazanım ki, onlar da məndən ötrü şəfaət istəsin”. Beləliklə də qurban, nəzir, dua və s. etməyə başlayırdılar. Günümüzdə olan müsəlmanların saleh saydıqları kimsələrin qəbirlərində etdiklərini Qureyş müşriklərinin etdikləri ilə müqayisə etdikdə görəcəksiniz ki, eynilə eyni şeyi edirlər? Biz Allahı qəbul edirik, sadəcə biz bu salehlərlə Allaha yaxınlaşmağa yol axtarıq. Allah Qurani-Kərimdə Ona belə bir yolla yaxınlaşmağı axtaranlar barəsində buyurur: *“Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırınlar deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz”*. (əz-Zumər 3). Sufilər deyirlər ki: “Ey Rəbbim! Mən səndən Peyğəmbərinin sənənin yanında olan *Cah* - məqamı, hörməti ilə istəyirəm”. Allahdan istəsə də şəriətin qoymadığı yolla bunu etdiyi üçün bidətdir. Şeytanın şirkə apararıq addımları necə də təhlükəlidir. Ona görə də Sələflər deyirdilər: “Şeytan sənə doxsan doqquz xeyir qapısını açar, lakin yüzüncü şər qapısını açmaqla səni həlak edər”. *“Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: “Onlar Allah yanında bizim şəfaətçilərimizdir!”– deyirlər. De: “Yoxsa Allaha göylərdə və yerdə bilmədiyini bir şeyimi xəbər verirsiniz?” Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır”*. (Yunus 18).

Özünü müsəlman sayan hər bir kəs Allahın təkliyini qəbul edib, ondan qeyrisinə ibadət etməklə Allahın əzabından canını qurtaracağını zənn etməsin. Çünki, İslam dininin başı, sonu, içi və çölü də Uluhiyyət Tövhididir. Peyğəmbərlərin ilk və son çağırışı da budur. Bunun üçün Peyğəmbərlər göndərilmiş, kitablar endirilmiş, cihad məqsədi ilə qılınclar çəkilmiş, möminlər ilə kafirlər, Cənnət ilə Cəhənnəm əhli bir-birindən ayrılmışdır. “Allahdan başqa ibadətə layiq heç bir ilah yoxdur” kəlməsinin mənası da elə budur; *“Səndən əvvəl elə bir elçi göndərməmişik ki, ona: “Məndən başqa heç bir məbud yoxdur, Mənə ibadət edin!”– deyə vəhy etməyə”*. (əl-Ənbiya 25). *“Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım”*. (əz-Zariyat 56).

O, halda ibadət Allaha edilərsə səhih olar. Allah Rububiyyəti qəbul edən müşriklərə bu Tövhidin fayda vermədiyini, əksinə Qurani-Kərimdə onları mömin yox kafir olaraq adlandırmışdı. Əgər bir kimsə Rububiyyəti, İsim və Sifətlərin Tövhidini qəbul edib, lakin bununla bərabər qəbrin yanına gedib və qəbrə yönəlib o, qəbir sahibinə ibadət etsə və ya ona yaxınlaşmaq məqsədi ilə bir qurban kəssə, belə bir kimsə müşrik və kafirdir. Əbədi Cəhənnəmlidir. Rəsulullah ﷺ da onlara qarşı qılinc qaldırmış, onların canlarını və mallarını

halal saymışdır; *"De: "Həqiqətən, Rəbbim məni doğru yola, həqiqi dinə, həlif İbrahimin dininə yönəltdi. O heç vaxt müsriklərdən olmamışdı". De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!" (əl-Ənam 161-162).*

Möhtərəm oxucularımız! Allaha ibadət edin, Ona heç bir şeyi şərik qoşmayın, öz əməllərinizi, işlərinizi puça çıxartmayın. Allah Öz qullarına Ona ibadət və itaət etməyi əmr edir. Ona itaət etdiklərinə görə onlara bol qarşılıq verəcəyini vəd etmişdi. Ona üsyan edilməsini qadağan etmiş, bundan ötrü onları cəzalandıracağını xəbər vermişdi; *"Bunlar Allahın sərhədləridir. (hökümləridir) Hər kəs Allaha və Onun Peyğəmbərinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan Cənnətlərə əbədi olaraq daxil edər ki, bu da böyük uğur və qurtuluşdur. Hər kəs Allaha və Onun Peyğəmbərinə itaət etməyib Onun sərhədlərini aşarsa, Allah da onu həmişəlik Cəhənnəmə daxil edər. Onu rüsvayedicisi əzab gözləyir". (ən-Nisa 13-14).*

İSİM VƏ SIFƏTLƏR TÖVHİDİNDƏ ŞİRK

1. Allahın ﷻ isimlərini bütlərə qoymaq. əl-Lat, əl-Uzza və Manat¹⁴⁷ ərəb bütprəstlərinin əsas bütləri idi. əl-Lata - Səqif qəbiləsi, əl-Uzzaya - Qureyş və Bəni Kinanə qəbilələri, Manata - Bəni Hilal, Əus və Xəzrəc qəbilələri ibadət edirdilər. Allahın əl-İlah adını, əl-Lat adı ilə dəyişərək öz bütlərinə qoymuşlar.

əl-Lat – Ta – hərfinin şəddəsiz oxunduğu zaman Taif şəhərində ağ dağın adı idi. Səqif qəbiləsindən olanlar bu bütləri ilə fəxr edirdilər. İbn Hişam رحمته deyir: "Peyğəmbərin ﷺ əmri ilə Muğirə ibn Şöbə və Əbu Sufyan ibn Hərb رحمته onu yandıraraq dağıdırlar. Sonralar isə onun yerində Məscid tikirlər".¹⁴⁸ *Ta* – hərfinin şəddəli oxunduğu zaman *Lattə* - hacılara su daşıyan saleh bir kimsənin adıdır. Bu kişi öldükdən sonra insanlar onun qəbri ətrafında toplaşaraq onu şişirdilər, sonda isə ona ibadət etməyə başladılar.

əl-Əziz - adını, əl-Uzza – *Əazzu* - əzəmətli adı ilə dəyişdilər. İbn Cərir رحمته deyir: "Məkkə ilə Taif arasında, Nəxl adlanan yerdə ağac adı idi". İbn Hişam رحمته deyir: "Məkkənin fəthi günü Xalid ibn Valid رحمته oranı dağıdır. Xalid رحمته oranı dağıtdıqdan sonra Peyğəmbərin ﷺ yanına gəlir. Peyğəmbər رحمته: "Qayıt ora, çünki sən heç bir şey etməmişən"- deyə buyurur. Xalid رحمته ora qayıtdıqda keşikçilər dağa tərəf qaçaraq: "Ey Uzza! Ey Uzza!"- deyə qışqırmağa başladılar.

¹⁴⁷ İbn Cərir ət-Təbəri, Sufyan əs-Surinin, Mənsura istinadla Mucəhiddən etdiyi rəvayətdə Mucəhid: *"Bir deyin görək Lat və Uzza nəyə qadirdir"*- ayəsinin şərhində deyir: "O (Lat, Uzza) həmişə onlar üçün sıyıq bişirərdi, öləndən sonra isə onun qəbrini ziyarət etməyə başladılar". İbn Abbas رحمته deyir ki: "O, ziyarətçilər üçün sıyıq hazırlayardı".

¹⁴⁸ İbn Hişam 1/ 85-86, İbn Kəsir "əl-Bidayə və-n-Nihəyə" 5/ 32, İbn Məcə 743, Əbu Davud 450, İbn Qeyyim "Zədul-Məad" 3/ 499.

Xalid ﷺ bütün yanına yaxınlaşdıqda saçları üzərinə tökülmüş lüt bir qadın gördü. Qılıncı ilə vurub onu öldürdü və Peyğəmbərin ﷺ yanına qayıdaraq başına gələnəri danışdı. Peyğəmbər ﷺ: "O, Uzza idi!"- deyə buyurdu".¹⁴⁹

əl-Mənnan - adını, əl-Manat – qan axıdılan yer deməkdir. Mina da bu addan götrülüb. Cahiliyyədə orada çoxlu qurbanlar kəsilirdi. Cahiliyyə müşrikləri elə zənn edirdilər ki, onların bütləri hansısa bir zərər vermək gücünə sahibdilər. Buna görə də onlar üçün qurbanlar kəsir, nəzir deyirdilər. Məkkə ilə Mədinə arasında, Hudeydə adlanan yerin adı idi. Aişə (رضي الله عنها) deyir: "Əli ﷺ Məkkənin fəthi günü oranı dağıdı".¹⁵⁰ **"Bir deyin görək Lat və Uzza nəyə qadirdir. Digəri üçüncüsü olan Manat da həmçinin... O, bütlər sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlara dair bir dəlil endirməmişdir".** (ən-Nəcm 19-23). **"Allahdan başqa ibadət etdikləriniz sizin və atalarınızın qoyduğu adlardan başqa bir şey deyildir. Allah isə heç bir dəlil endirməmişdir. Hökm ancaq Allahındır. O, sizi yalnız Onun özüne ibadət etməyə çağırır".** (Yusuf 40).

2. Allaha ﷻ layiq olmayan adı vermək. Məs: Ata, oğul və bizim dilimizdə işlənən "o kişiyyə qurban olum" və s. sözü söyləyənlər kimi: **"Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdür"– deyənlər artıq kafir oldular. Məsih isə demişdir: "Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin!"** (əl-Maidə 72).

3. Allaha ﷻ naqis sifətlər vermək. Məs: Allah xəsisdir, göyləri və yeri xəlf etdikdən sonra dincəldi və s. deyənlər kimi: **"Yəhudilər dedilər: "Allahın Əli bağlıdır!" Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. Əksinə, Onun hər iki Əli açıqdır və O, Öz lütfündən istədiyini kimi sərf edir".** (əl-Maidə 64). **"O, nə mürgü nə də yuxu bilər".** (əl-Bəqərə 255). Finhas adlı bir yəhudi Əbu Bəkr ﷺ onu İslama dəvət etdikdə demişdir: "Allaha and olsun ki, ey Əbu Bəkr! Biz fəqir (kasıb) olmadığımızdan Allaha ehtiyacımız yoxdur. O, isə fəqir birisidir. Əgər möhtac olmayan bir varlıq olmasaydı bizdən borc tələb etməzd". **"Allah kasıbdır, biz isə varlıyıq!"– deyənlərin sözünü Allah eşitdi. Biz onların dediklərini və haqsız olaraq peyğəmbərləri öldürmələrini yazacaq və onlara deyəcəyik: "Dadın yandırılıb-yaxan Odun əzabını!"** (Ali İmran 181).¹⁵¹ Allah bütün bu deyilənlərdən uca və uzaqdır.

4. Allahın ﷻ Sifətlərinə keyfiyyət isnad edib, Onun Sifətlərini Allahın yaratdıqlarına bənzədən – Müşəbbihlər (bənzədənələr). Bunlar müşriklərdən də pisdirlər. Müşriklər yerdəkiləri Allaha şərik qoşurlar, müşəbbihlər (bənzədənələr) isə Allahı yaratdıqlarına bənzədirlər; **"Allah ona aid etdikləri**

¹⁴⁹ İbn Kəsir 7/ 429-430, ən-Nəsai "Sunənul-Kubra", "Tuxfa əl-Əşraf" 4/ 235.

¹⁵⁰ əl-Buxari.

¹⁵¹ İbn Cərir ət-Təbəri təfsir kitabında. Sənədi zəifdir.

sifətlərdən uzaqdır". (əS-Saffət 159). "Ona bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!". (əŞ-Şura 11). "Heç yaradan (Allah) yaratmayana bənzəyərmi?! Məgər düşünmürsünüz?!". (ən-Nəhl 17). "O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətində səbirli ol! Heç (Allahın özündən başqa) Ona bənzərini (Onun adını daşıyan başqa birisini) görmüsənmi? (Müsrüklər öz bütlərinə tanrı, ilahi desələr də, heç zaman onlara Allah adını verməzlər)". (Məryəm 65).

5. Allahın ﷻ İsim və Sifətlərini qismən və ya tamamilə inkar edən – **Muattıla**. Onların iddialarına görə Allahın İsim və Sifətlərini qəbul etmək Allahı yaratdıqlarına bənzətmək deməkdir. Bunlar da iki qismdirlər. 1) Allahın İsimlərini qəbul edərək mənasız olduğunu qeyd edirlər. Bütün bunlara **Sifəti Səlbiiyyə** – Uca Allahın zatına və varlığına yaraşmayan, uca Allah haqqında mümkün olmayan vəsflərdir. **Səlb Etmək** – qaldırmaq, uzaqlaşdırmaq mənasındadır. Bunlar da **Sifəti Səlbiiyyə** və **Sifəti Subutiyyə**¹⁵² başlıqları altında sayılan on dörd sifətin ziddidir. Bunlar **Adəm** (yoxluq), **Hudus** (sonradan var olmaq), **Fəna** (varlığının sonu olması, bəlli bir müddətdən sonra yox olub getməsi), **Təaddüt** (ortağı, şəriki, köməkçiləri olması), **Muşabəhət** (sonradan yaradılmış bir şeyə bənzəməsi, bənzəri və oxşarı olması), başqalarına möhtac olmaq, ölü və ya cansız olmaq, **Cahil** (elmsiz, biliksiz), **Aciz** (gücsüz olmaq), iradəsiz olmaq, görməmək, kor olmaq, eşitməmək, kar olmaq, danışmamaq, yaratmamaq. 2) Bütün İsim və Sifətləri inkar edənlər. Əvvəla bütün bunlar batil fikirlərdir. Çünki Allah Qurani-Kərimdə bir çox ayələrdə İsim və Sifətlərinin olduğunu buyurduğu halda, digər ayələrdə heç bir şeyin İsim və Sifətlərində ona bənzəmədiyini buyurmuşdu. Əgər bu İsim və Sifətləri qəbul etmək, onu yaratdıqlarına bənzətməyi irəli sürmüş olsaydı, Allahın ayələrinin bir qisminin digərini yalanladığını qəbul etməli olardıq. Allahın **Səmi** – (eşidən) olduğunu bilirik. Eşitmək isə mənə etibarı ilə səsləri qəbul (idrak) etmək deməkdir. Lakin Allahın eşitməsinin həqiqi mənası bizim tərəfimizdən bilinməzdir. Çünki biz iki şəxs gördükdə: Bu ikisinin insanlıq xüsusiyyətləri olan eşitmək, görmək və danışmaq kimi xüsusiyyətlərinin eyni olduğunu fikirləşmirik. Məs: İnsanın ayağı, əli olduğu kimi hər hansısa bir heyvanın da əli, ayağı vardır. İnsanın da gücü var, heyvanında, İnsanıda eşitmə, görmə orqanı var, heyvanında. Bu sifətlər eyni adı daşıyırlar. Lakin keyfiyyət və forma cəhətdən bir-birindən çox fərqlənirlər. Bundan da belə bir nəticə çıxır ki, adların eyni olması, onların keyfiyyət və formalarının eyni olması demək deyildir. Çarpayının üstünə istiva etmək ilə dəvənin üstünə istiva etmək

¹⁵² **Sifəti Səlbiiyyə** – Qidəm (qədimlik), Bəqa (əbədilik), Vahdəniyyə, Muxalifə Lil-Xəlq Vəl-Həvədis, Ğinə (Qiyamu Bin-Nəs). **Sifəti Subutiyyə** – Uca Allahın zatına yaraşan və zatından ayrılmayan, əzəli və əbədi olan vacib sifətlərdir. Allah bu sifətlərlə əzəldən bəri vəsflənmişdir. Bu sifətlərin heç biri sonradan qazanılmış sifətlər deyildir. Bu sifətlər – Həyat, Elm, İradə, Qüdrət, Bəsir, Səmi, Kəlam, Təkvün (yoxdan var etməsi).

arasında fərqlər vardır. Bütün bunlar yaradılanlar arasında fərqli olduğu halda, Yaradıcı (Allah) ilə yaradılan (məxluq) arasında belə bir fərq daha açıq və daha böyükdür. Allah Öz sifətləri barəsində bizə xəbər vermişdir, lakin onların forma və keyfiyyəti barəsində bir xəbər yoxdur. Sən nə qədər onları təsəvvür etməyə çalışsan Allah daha Uca və Böyükdür. Bütün bunlar da vacib edir ki, Müsəlman bir kimsə nə qəlbi, nə dili, nə də qələmi ilə Allahı təsəvvür etməyə çalışsın.

6. İnsanlar arasında olan bəzi müraciətlər; Məs: Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Sizdən heç kəs (köləyə): “Rəbbinə yemək ver”, “Rəbbinə dəstəmaz almağa kömək et”, “Rəbbinə su ver” – deməsin; qoy: “mənim ağam”, “mənim himayədarım” – desin. Habelə heç kəs: “qulum”, “kənizim” – deməsin; qoy: “oğlum”, “qızım”, “ay uşaq” – desin¹⁵³¹⁵⁴.

Bu şirk iki növdür: **1)** Məbud – ibadət olunanla (Allahın İsimləri, Sifətləri və Felləri) bağlı olan şirk. Bu şirk özü də iki növə bölünür. **1)** İnkâr (Tətil) şirk. Bu da şirkin ən pis növüdür. Fironun şirk kimi; *“Firon dedi: “Aləmlərin Rəbbi nədir? (Nə cür şeydir?)”. (əş-Şuəra 23). “Firon dedi: “Ey Haman! Mənim üçün bir uca qala tik ki, bəlkə yollara çatım – göylərin yollarına çatım və Musanın məbudunu görüm. Həqiqətən, mən onu yalançı sayıram!” Firona pis əməli beləcə gözəl göstərildi və o, yoldan çıxarıldı. Fironun hiyləsi uğursuz oldu. (əl-Mumin 36-37).*

Şirkə inkarçı (tətilçi) yanaşı olan bir şeydir və biri digərini tələb edir. Hər bir şirk qoşan insan inkar (tətil) edəndir və hər bir inkar edən (tətilçi) də müşrikdir. Lakin şirkin özündə inkarın əsli yoxdur. Bəzən də görürsən ki, müşrik insan Allahın yaradan olduğunu, Allahın sifətlərini etiraf edir. Lakin Allahın tövhid haqqını inkar edir. Şirkin əsası inkardır. Bu da üç qismdir. **1)** Bu yaradılan şeylərin yaradıcısının olmamasını qeyd etmək. Allahın varlığını, eyni zamanda Yaradanın mövcudluğunu inkar edən kommunistlər. Onlar deyirlər ki: “Allah yoxdur, hər şey maddidir. Hər bir şey öz-özünə yaranıb və təbiətdən yaradılıb”. **2)** Allahın kamil İsimlərini, Sifətlərini və fellərini inkar etmək. Cəhmiyyətiləri bura misal gətirmək olar. **3)** Allaha davranışda olan inkardır ki, insan Tövhidin həqiqətini yerinə yetirmir. Məs: *Vəhdətul-Vucud* – onlar deyirlər ki, “Xaliq (Yaradan) və məxluq (yaradılan) yoxdur. Onların hər ikisi də bir şeydir və gördüyün hər bir şey Allahdır”. Rəbbin mövcudluğunu etiraf edə-edə kainat işlərini idarə edən övliyələrdən olan müqəddəslərin mövcudluğunu iddia etmək. Bəzi sufilərin dedikləri ki, “Allah öz məxluqatına hülul edir”. Sufi İbn Arabi deyir ki: “Rəbb bəndədir, bəndə Rəbdir. Kaş ki, mənim şerim haqqı deyərdi”. Bəziləri ifrata vararaq: “İt də, donuz da bizim

¹⁵³ Bütün bunlar kölə ilə ağa arasındakı müraciətlərə aiddir.

¹⁵⁴ əl-Buxari 2552, Muslim 2249, Əbu Davud 4975, ən-Nəsai 10070.

tanrımızdır. Allah kilsə rahibindən başqa bir şey deyildir". Həllac deyir ki: "Mən Oyam, O da mən"¹⁵⁵ Sufilər Peyğəmbərə ﷺ qeyb haqqında mütləq bilik şamil edib: "Ey qeybin ən böyük bilicisi! Biz sənə pənah gətirdik! Ey qəblərə şəfa verən, biz sənə xeyir-duamızı yetirdik!" Buseyri öz "Burdə" qəsidəsində deyir ki: "Dünyanın xeyri də, zərəri də sənin səxavətindəndir. Çətin anlarda səndən başqa sığınacağım heç kəs yoxdur, əgər bu çağırışında mənim əlimdən tuta bilməyəcəksənsə həlakıma hökm ver, dünya və onu əyalı sənin səxavətindəndir, Lövhi-Məhfuz və onu yazan qələmin elmi sənin biliyindəndir". **Həmçinin** - Ateistlərin şirki də bura daxildir. 2. Ona ibadətdə, davranışda (müamələdə) olan şirk (Allahla yanaşı başqa bir ilah qəbul etmək) daxildir. Belə bir kimsə hər nə qədər Allahı zatında, Sifətlərində və Fellərində heç bir şəriki olmamasına inansa da davranışda (müamələdə) şirk qoşmuşdur. Allahın İsim və Sifətlərini, Rəbliyini inkar və rədd etmədən Allah ilə yanaşı başqa ilah qəbul edən Nəsrənilərin şirki kimi. Onlar Allahın Rububiyyətini, İsim və Sifətlərini inkar etmirlər. İsa ﷺ və onun anasını ilah sayırlar. **Həmçinin** - bura Qədəriyyələrin şirki də daxildir. Belə ki, onlar deyirlər: "Hər bir şey Allahın ﷻ istəyi olmadan yaranır". Bu – o, kəslərdir ki, qulun iradəsini və seçim qabiliyyətini israr etməkdə həddi aşaraq, nəticədə Allahın istəyini və qədrini inkar etmişlər. Onlar deyirlər: "Qulun əməlləri Allah tərəfindən yaradılmayıb, təmamilə insanın özündən aslıdır". Qulun qüdrət və iradəsi ilə öz əməllərinin yaratıcısı olduğunu irəli sürmüşlər. Bununla da Allahdan başqa iki yaratıcı olduğunu qəbul etmişlər. Peyğəmbər ﷺ onları: "Bu ümmətin məcusiləri"- deyə adlandırmışdır. Çünki, məcusilər şeytanın şəri və pisi yaratdığına inanaraq, Allah ilə birlikdə onun bir başqa yaratıcı olduğunu iddia edirlər. Bu qrup da qulları Allah ilə birlikdə yaratıcı olaraq qəbul etmişlər. İbn Ömər ؓ rəvayət edir ki, Rəsulullah ﷺ buyurdu: "Qədəriyyə bu ümmətin məcusiləridir. Xəstələnsələr onları ziyarətə getməyin, ölsələr cənazələrində iştirak etməyin".¹⁵⁶ **Həmçinin** - bura Nəmrudun şirki də daxildir; ***"Allahın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətlaşən***

¹⁵⁵ **Hululiyə** – Allahın ﷻ Zatiyla hər yerdə olduğunu qeyd edənlərdir. Onlar Allah ﷻ **Məiyyə** – Birlikdə, bərabər olmaq sifətində həddi aşaraq Allahın ona yaxın olan (əl-Mukərrəbun) şəxslərə hulul etdiyini (yəni nüfuz etmək, girmək, iki şeyin bir şeymiş kimi birləşməsinə) irəli sürən batil firqədir. Onlara görə kim nəfsini itaətlə tərbiyə edər, dünya ləzzətlərinə və şəhvetlərinə səbr edərsə Allaha yaxın olanların (əl-Mukərrəbun) məqamına yüksəlir. Sonra o, bəşəriyyət sifətlərindən təmizlənməyə qədər, saflaşmaya və saflaşmış olanların dərəcəsinə yüksəlməyə davam edəcəkdir. Saflaşma əsnasında bəşəriyyətdən bir parça da belə qalmadıqda İsa ibn Məryəmə hulul edən Allahın ruhu ona da hulul edir. O, zaman istədiyi kimi olan şeydən başqasını diləməz və əməllərinin tamamı Allahın feli olur, sonunda da Allaha birləşərək, Allah olur!? Abdul-Qahir əl-Bağdadiyyənin bölümünə görə 11 qurupdur. Bunlar: Hululiyə, Səbəiyə, Bəyaniyyə, Cənahiyə, Hatabiyə, Şurayiyə, Nəmiriyə, Rizamiyyə, Muqannaiyyə, Hulmaniyyə, Həllaciyyə və Azafira. Hululiyə eyni zamanda müşəbbihlərin (bənzədənlərin) həddi aşanlarıdır. Mütəxəliflər içərsində də Allahın imamlara Hulul etdiyini deyənlər də vardır. Bax: "Məqalətul-İslamiyyə" 1/ 81-82, "Fərq Beynəl-Firaq" s. 198, 205.

¹⁵⁶ Əbu Davud "Aunul-Məbud" 12/ 452, əl-Albani "Səhihul-Cəmi" 5039, "Şərhu Təhaviyyə" s 273 həsən hədis.

kəsin əhvalatını bilmirsənmi? İbrahim: "Mənim Rəbbim həm dirildir, həm də öldürür!" – dedikdə padşah: "Mən də həm dirildir, həm də öldürürəm!" – demişdi. İbrahim: "Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!" – dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmi doğru yola yönəltməz". (əl-Bəqərə 258). Bu insan artıq özünü öldürməkdə və diriltməkdə Allaha şərikin qoşmuşdur. Onda İbrahim عليه السلام onu başqa bir dəlillə bağlayır. Artıq kafir susdu və bağlandı. Həmçinin də bura ulduzları, bürcləri şərikin qoşanları daxildir. Məs; oğlaq, buğa və s. bürclər. Onları bu aləmdə işləri düzüb-qoşan Rəblər qəbul etmişlər. Həmçinin günəşə, oda ibadət edənlərin də şirki bura daxildir.

DUADA ŞİRK

Xəstəliklərdən şəfa, müsibətdən qorunmaq, ruzinin genişliyi, övlad diləməkdə və s. kimi ancaq Allahın qadir olduğu xüsuslarda istər peyğəmbər olsun, istər alim olsun, istər övliya olsun, istər saleh bir qul olsun (ya filankəsin cəddi, ya filankəsin ruhu) deyərək məxluqdan istəmək və Allaha edilən duada onları vasitəçi etmək duada şirk sayılır. Dua da ibadət olduğu üçün digər ibadətlər kimi yalnız Allaha edilməlidir. Allaha ibadətdə heç bir şey, heç bir kimsə şərikin olunmaz.

Şeyx Useymin رحمته "Kəşfuş-Şubuhət" kitabının şərhində deyir: "Dua iki növdür:

1. Savabı ümid edərək, cəzasından qorxaraq dua edilənə ibadət niyyətilə edilən ibadət duası. İbadət duası isə qulun dua etdiyi zatın savabını istəyərək və onun cəzasından qorxaraq dua ilə ibadətə yönəlməsi deməkdir. Bunun Allahdan qeyrisinə edilməsi doğru deyildir. Allahdan qeyrisinə edilməsi dindən çıxardan böyük bir şirkdir; *"Mənə dua edin, Mən də sizə cavab verir. Həqiqətən, Mənə ibadət etməyə təkbəbir göstərənələr Cəhənnəmə zəlil olaraq girəcəklər". (əl-Mumin 60).* Rəsulullah ﷺ buyurdu: "Dua ibadətdir".¹⁵⁷ Rəsulullah ﷺ buyurdu: "Allaha dua edin və əmin olun ki, O sizə cavab verəcəkdir".¹⁵⁸ Rəsulullah ﷺ buyurdu: "Allah Ondan istəməyə qəzəblənir".¹⁵⁹

2. İstək duası – Bu da istək və ya ehtiyacların qarşılınması üçün edilən duadır. Bu da üç qismdir. 1) Uca Allaha dua etmək. Bu uca Allaha olan bir ibadətdir. Allahdan başqa heç bir kimsənin yerinə yetirməyə gücü çatmadığı hər hansı bir şeyi Allahdan başqasına dua edərək istəyən bir kimsə, dua etdiyi

¹⁵⁷ əl-Buxari "Ədəbul Mufrad" 714. əl-Albani səhih deyib.

¹⁵⁸ ət-Tirmizi 3474.

¹⁵⁹ əl-Buxari "Ədəbul Mufrad" 658, ət-Tirmizi 3770, İbn Məcə 3827. əl-Albani həsən deyib.

istər diri olsun, istər də ölü olsun müşrik və kafir olur. 2) Həyatda olan bir kimsədən gücü çata biləcəyi şeyləri istəyərək dua etmək. Məs: “Ey filankəs mənə su ver” - demək kimi. **Fayda** – Saleh olduğunu bildiyin bir insanın yanına gedərək ondan sənin üçün Allaha dua etməsini istəməyində bir qəbahət yoxdur. Bu doğrudur. Lakin bir kimsənin bunu adət halına gətirməməsi lazımdır. Saleh bir kimsə gördüyü hər dəfə Mənim üçün Allaha dua et – deməməlidir. Çünki belə etmək Sələfin adəti deyildir. Digər tərəfdən belə bir hal başqasının duasına bel bağlamağa gətirib çıxarır. İnsan Rəbbinə dua edəcək olarsa bu onun üçün daha xeyrlidir. O, özünü Allaha yaxınlaşdıracaq bir ibadət etmiş olar. Həmçinin özü dua etdiyi zaman duanın əcrini də almış olar. Həmçinin zərərin dəf edilməsində, xeyrin hasil olmasında da Allaha güvənmiş olur. Lakin başqasından dua etməyi tələb edən kimsədə bu şeylər olmur. Bəlkə də ona daha çox bağlanır, nəinki Allaha. Bu da təhlükəli bir haldır¹⁶⁰. 3) Ölü və hal-hazırda olmayan (qeybdə) olan bir kimsədən bu kimi şeyləri istəmək. Bu da şirkdir. Çünki, ölü və qeybdə olan bir kimsənin bu kimi şeyləri yerinə yetirmək imkanı yoxdur. Bu istəklə bir kimsəyə dua etməsi o, varlığın kainatda hansısa bir gücə sahib olduğuna inandığını göstərir. Buna görə də o kimsə müşrik birisidir.

İndi isə gəlin baxaq görək ki, Allah Ondən qeyrisinə dua edənlər haqqında nə buyurur: *“Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər”*. (əl-Əraf 194). **Subhənəllah!** Allah bizə buyurur ki, Allahdan qeyri dua etdikləriniz də sizin kimi insanlardır. Sizin kimi yeyirlər, içirlər, gəzirlər, evlənilər, işləyirlər və ölürlər. Onlar da ehtiyac vaxtı övlad dilədikdə, şəfa istədikdə, müsibət anında əllərini göyə tərəf qaldıraraq Allaha dua edərirlər. Onlar da hər bir şeydə sizin kimi Allaha möhtac idilər. Əgər möhtac olmasaydılar əvvəlcə özlərinə xəstələnməmək və ölməmək üçün kömək edərdilər; *“Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər”*. (əl-Əraf 197). Gördünüzümü! Sizin Allahdan qeyri dua etdikləriniz nə sizə, nə də özlərinə kömək edə bilərlər; *“Allahdan başqa sənə nə bir xeyir, nə də bir zərər verə bilənə dua etmə. Əgər belə etsən özüənə zülm edənlərdən olarsan”*. (Yunus 105). *“Haqq çağırış yalnız Onadır. Müşriklərin Ondən başqa çağırdıqları isə, onlara heç bir şeylə cavab vermirlər. Onlar ağızına su çatsın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər. Halbuki o kimsə suyu ovcuqlayib içməyincə su onun ağızına çatan deyildir. Doğrusu, kafirlərin duası azğınlıqdan başqa bir şey deyildir”*. (ər-Rəd 14). Allah ﷻ bu ayədə istisna qoymadı ki, siz peyğəmbərdən, seyyiddən, övliyadan və ya filankəsin cəddinə, ruhuna və ya ağaca, daşa, pirə dua edərək kömək diləsəniz sizin duanıza

¹⁶⁰ Şeyx Useymin “Kəşfu Şubuhət”.

cavab veriləcəkdir. Allah buyurur: *“Haqq çağırış yalnız Onadır. Müşriklərin Ondan başqa çağırtdıqları isə, onlara heç bir şeylə cavab vermirlər”*. Allah Ondən qeyrisinə dua edənlərin halını bizə misal olaraq başa salır ki, biz qullar bunu daha yaxşı başa düşək. *Onlar ağızına su çatsın deyə uzaqdan iki ovcunu suya açan kimsəyə bənzəyirlər”*. Elə bil ki, sən evlənməmişən, lakin övlad olmasını istəyirsən (gözləyirsən). Məgər bu mümkündür? Əlbəttə ki, yox. Eynilə qəbir ətrafında duraraq qəbir sahibindən istəyənin halı da belədir. Hətta bəzən görürsən ki, Allahdan qeyrisinə dua edənlər qəbrin ətrafında yalvararaq, göz yaş tökərək ağlayırlar. Halbuki, Allah üçün bəlkə də heç bir dəfə də olsun göz yaş tökməyiblər.

Dua İbadətdir – Çünki, dua özündə Tövhidin üç qismini də əhatə edir. O, kəs ki, Allahı çağırır və Allahdan qeyrisini çağırır artıq o, kimsə ibadətə bütən növlərini yerinə yetirmişdir. O, insan bilir ki, Allah onun Rəbbidir və onun istədiyini yalnız Rəbbi verəcəkdir. Əgər ruzi istəyirsə etiraf edir ki, Allah ruzi verəndir. Əgər şəfa istəyirsə bilir ki, Allahın əş-Şəfi ismi vardır və şəfanı da yalnız O, verəcəkdir. Bu da Rububiyyət tövhididir. Bununla o insan Allahın ad və sifətlərini də etiraf edir. Etiraf edir ki, Allah eşidir. Dua edən insan bilir ki, Allah əs-Səmi eşidəndir. İstənilən yerdə, vəziyyətdə və şəraitdə onu görür və eşidir. Allah onun etdiyi duanı ona verməyə qadirdir. Allah onun duasına cavab verir. Bununla bərabər qətiyyətlə, təzim edərək Allahdan istəyir. Əgər o insan bisəydi ki, Allah onu eşitmir və ona cavab verməyəcəkdir, onda o, Allaha dua etməzdi. Buradan da Allahdan qeyrisini çağırmaq, Allahdan qeyrisindən Peyğəmbərdən ﷺ, övliyadan, seyyiddən, pirdən, ocaqdan, daşdan, ağacdən qəbr sahibindən istəmək şirk olur. Nəyə görə? Çünki, o insan dua etdikdə o qəbr sahibinin eşitdiyinə etiqad edir. Əgər etiqad edirsə deməli Allaha xas olan sifətlərdən birini o kimsəyə vermiş olur. Allaha xas olan sifətlərdən birini məxluqa vermək də şirkdir. Buna görə də Allahdan qeyrisinə dua böyük şirkdir və insanı İslamdan çıxardaraq bütən yaxşı əməllərini puç edir. Çünki, sən dua etdikdə artıq o, ölən şəxsin sənə ruzi verə bilməsinə, sənə dualarını eşitməsinə və sənə cavab verməsinə inanaraq bunu edirsən. Artıq insan tək olan Allaha dua edərsə, o kimsə Allahın Rəbb olmasını, Rububiyyətini, İsim və Sifətlərini də etiqad etmiş olur. Uluhiyyətə gəldikdə isə Allahın qarşısında zəlil olmaqla, özünün möhtac olduğunu bildirməklə, yalvarmaqla, Allahı çağırmaqla artıq Uluhiyyət tövhidini etiqad etmiş olur. Buna görə də dua ən böyük ibadətdir və bu duanı Allahdan başqasına yönəltmək olmaz. *“Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər. İnsanlar bir yerə toplanılacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini*

inkar edəcəklər". (əl-Əhqaf 5-6). "Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz". (ən-Nəml 62).

Belə bir sual verə bilərsiniz ki, "məgər o ölən insanlar saleh qullar deyillər? Allaha ibadətlərilə yaxınlaşan övliyalər deyillər?" Bəli, bu kimi şeyləri biz də inkar etmirik. Biz də deyirik ki, onlar əməli saleh qullar olublar. Sağ ikən onların yanlarına xəstə gələn insanlar üçün əllərini qaldıraraq Allaha dua edərdilər və Allah da onların dualarını qəbul edərək xəstəyə şəfa verirdi. Lakin bütün bunlar onların sağlığında mümkün idi. Artıq öldükdən sonra onların əməl dəftərləri bağlanmışdır. Artıq onların sizin dualarınıza ehtiyacı vardır. Baxın – Allah öz şərəfli, yer üzərində insanlar içərisində ən hörmətli və Allaha ən sevimli olan qulları haqqında nə buyurur. Allah onları insanların ən şərfliləri, hörmətliyələri olduqlarını qeyd etməklə yanaşı onların bütün yaradılmışlar kimi Allahın qulu olduqlarını da qeyd edir; *"Aləmləri xəbər dar etməsindən ötrü Öz quluna Furqanı (Qurani) nazil edən Allah necə də xeyirxahdır!" (əl-Furqan 1). "O, (Məryəm oğlu İsa) ancaq nemət verdiyimiz və İsrail oğullarına ibrət dərsi etdiyimiz bir quldur". (əz-Zuxruf 59). "Nə İsa Məsih Allahın qulu olmağı özünə ar bilər, nə də Allaha yaxın olan mələklər. Allah Ona ibadət etməyi özlərinə ar bilənlərin və təkəbbürlük göstərənlərin hamısını Öz hüzuruna toplayacaqdır". (ən-Nisa 172).* Bəli, xəstəlik, ölüm, yemək və içmək kimi şeylərə ehtiyac duyduğunuz kimi onlar da bu kimi şeylərə ehtiyac duyurlar; *"Məni yaradan və məni doru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!" (əş-Şuəra 78-82).* Aişə رضي الله عنها rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Əgər sənə desələr Muhəmməd sabah nə olduğunu bilir, inanma".¹⁶¹ İbn Məsud رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Mən ancaq sizin kimi bir insanam. Unutduğunuz kimi unuduram. Unutduğum zaman yadıma salın".¹⁶² Həmçinin də şəhadət kəlməsinn mənası da buna dəlalət edir: "Mən şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq heç bir haqq ilah yoxdur və Muhəmməd Onun qulu və Rəsuludur". Gördüyünüz kimi əvvəlcə biz onu qul, sonra rəsul adlandırdıq. Buna görə də onları Allahın onlar haqqında buyurduğundan artıq vəsf etmək, şişirtmək olmaz. Onlar Allahın quludurlar, onlara ibadət olunmaz. Peyğəmbərlərin Rububiyyətdə, kainatın idarə edilməsində və ya ibadətdə haqq sahibi olduğuna heç bir şəkildə inanmamalıyıq. Əksinə onlar quldular, onlara ibadət

¹⁶¹ əl-Buxari.

¹⁶² əl-Buxari, Muslim.

edilməz və onlar rəsuldurlar. Onlar, Allahın istədiyindən artıq nə özünə, nə də hər hansı bir kimsəyə nə fayda, nə də zərər vermək gücünə malik deyillər; *“De ki: “Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi də bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən özümə gələn vəhyə tabe oluram”*. De ki: *“Kor görənlə bir olurmu? Məgər düşünmürsünüz!”* (əl-Ənam 50). *“Peyğəmbərləri onlara cavab olaraq demişdilər: “Biz də sizin kimi adi bir insanıq. Lakin Allah öz bəndələrindən dilədiyinə nemət bəxş edir. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik”*. (İbrahim 11). *“De ki: “Mən də sizin kimi ancaq bir insanam. Mənə vəhy olunur ki, sizin tanrınız yalnız tək olan Allahdır. Kim Rəbbi ilə qarşılaşacağıma ümid bəsləyirsə yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərikinə qoşmasın”*. (əl-Kəhf 110). Ona əmr edilən şeylərə tabe olan bir əmirdirlər; *“De ki: “Mən sizə nə bir zərər, nə də bir xeyir vermək qüdrətinə malik deyiləm!”* De ki: *“Məni Allahdan heç kəs qurtara bilməz və mən Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!”* (əl-Cinn 21-22). *“De: “Mən Allahın istədiyindən başqa özümə nə bir fayda, nə də bir zərər yetirməyə qadir deyiləm. Əgər qeybi bilsəydim, əlbəttə, özüm üçün xeyir artırardım və mənə pislik toxunmazdı. Mən sadəcə, iman gətirən bir qövüm üçün qorxudan və müjdələyənəm”*. (əl-Əraf 188). Ömər رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: *“Məni Xristianların Məryəm oğlu İsanı عليه السلام tərif etdikləri kimi tərif etməyin. Mən sadəcə bir qulam, deyin “Allahın qulu və rəsulu”*. Məni tərif etməkdə həddi aşmayın. Məni Allahın layiq bildiyi dərəcədən artıq yüksəltməyin. Rəbbim məni necə vəsf edibsə elə də vəsf edin”.¹⁶³ Beləliklə, bizə aydın oldu ki, nə Peyğəmbərlər, nə Allahın Rəsulu, nə də ondan daha aşağı mərtəbədə olan yaradılmışlardan heç biri ibadətə layiq deyildir. İbadət ancaq bir və tək olan Allaha edilir. Qiyamət günü isə Allaha şərikinə qoşduqlarınız sizin şirkinizi danacaqlar; *“Sizin Ondan qeyri dua etdikləriniz bir çayirdək qabığına da sahib deyillər. Əgər siz onlara dua etsəniz onlar sizin dualarınızı eşitməzlər. Eşitsələr də belə cavab verməzlər. Özləri də Qiyamət günü sizin şərikinə qoşduqlarınızı danacaqlar. Heç kəs sizə hər şeydən xəbərdar olan Allah kimi xəbər verə bilməz”*. (Fatir 13-14). *“O gün Allah onları və onların Allahdan başqa sitayiş etdiklərinin hamısını məhşər ayağında cəm edərək deyəcək: “Mənim bu qullarımı haqq yoldan sizmi azdırdınız, yoxsa onlar özləri azdılar?”* Onlar deyəcəklər: *“Sən pak və müqəddəssən! Sənin əvəzinə özümüzdə başqa himayədarlar götürmək bizə yaraşmaz. Lakin Sən onlara və atalarına o qədər firavanlıq nəsib etdin ki, axırda Zikri də yaddan çıxartdılar və məhvə məhkum olunmuş bir zümrəyə çevrildilər”*. (əl-Furqan 17-18). *“Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir”–deyənlər artıq kafir oldular. Məsih isə demişdir: “Ey İsrail oğulları! Rəbbim və*

¹⁶³ əl-Buxari 3445, Əhməd 23,24, əd-Dərimi 2784, İbn Hibban 6239, Əbu Yəla 153.

Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır". (əl-Maidə 72). "Allah deyəcəkdir: "Ey Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahı qoyub məni və anamı iki məbud qəbul edin!"– demişdin?" İsa deyəcək: "Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən! Mən onlara ancaq Sənin mənə əmr etdiyini: "Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha ibadət edin!"– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni onların arasından götürdükdən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən". (əl-Maidə 116-117). Əbu Səid əl-Xudri رəvayət etmişdir ki, Peyğəmbərin ﷺ dövründə bir dəstə adam Peyğəmbərə ﷺ dedi: "Ya Rəsulullah, Qiyamət günü Rəbbimizi görə biləcəyikmi?" Peyğəmbər ﷺ dedi: "Bəli, məgər sizə günortaüstü, gün işığının qabağını bulud örtmədiyi bir vaxtda günəşi görməyinizə nəyə mane olurmu?" Onlar: "Xeyr!"– dedilər. (Peyğəmbər ﷺ) soruşdu: "Məgər sizə on dördüncü gecədə, ay işığının qabağını bulud örtmədiyi bir vaxtda ayı görməyinizə nəyə mane olurmu?" Onlar: "Xeyr!"– dedilər. Peyğəmbər ﷺ buyurdu: "Bu ikisini görməyə sizə heç bir şey mane olmadığı kimi, qüdrətli və əzəmətli Allahı da Qiyamət günü beləcə, görəcəksiniz. Qiyamət günü yetişdiyi zaman carçı səsləyib deyəcək: "Hər bir ümmət nəyə ibadət edirdisə, qoy onun ardınca getsin!" Bundan sonra Allahdan qeyrisinə – bütlərə və dikinə qoyulmuş daşlara ibadət edən elə bir kimsə qalmayacaq ki, Cəhənnəm oduna düşməsin. Axırda isə ancaq Allaha ibadət edənlər, – xeyirxah, yaxud günahkar adamlar, – habelə Kitab əhlindən (peyğəmbərlərinə sadıq qalmış kimsələr) qalacaqdır. (O vaxt) yəhudiləri çağırıb onlardan soruşacaqlar ki: "Siz nəyə ibadət edirdiniz?" Onlar deyəcəklər: "Biz Allahın oğlu Üzeyirə ibadət edirdik." Onlara deyiləcək: "Yalan danışsınız, Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür. (Bir deyin görək) siz nə istəyirsiniz?" Onlar deyəcəklər: "Susamışıq, ey Rəbbimiz, bizə su ver." (Onda onlara Cəhənnəm) göstəriləcək (və deyiləcək): "(Bundan) içmək istəmirsinizmi?" Onlar ilğıma bənzər, alovlanan atəşin (kənarına) toplanacaq və Cəhənnəmə düşəcəklər. Sonra xristianları çağırıb onlardan soruşacaqlar ki: "Siz nəyə ibadət edirdiniz?" Onlar deyəcəklər: "Biz Allahın oğlu Məsihə¹⁶⁴ ibadət edirdik". Onlara deyiləcək: "Yalan danışsınız, Allah Özünə nə zövcə, nə də övlad götürmüşdür". Sonra onlardan: "Siz nə istəyirsiniz?"– deyər soruşulacaq və beləliklə də, əvvəlkilərin başına gələn onları da başına gələcəkdir. Nəhayət, ancaq Allaha ibadət edən kimsələr –

¹⁶⁴ Burada Məryəm oğlu İsa ﷺ nəzərdə tutulur.

xeyirxah, yaxud günahkar adamlar qaldıqda, aləmlərin Rəbbi onların yanına bildikləri ən yaxın surətdə¹⁶⁵ gələcək. Sonra onlara deyiləcək: “Nə gözləyirsiniz?! Qoy hər bir ümmət ibadət etdiyi (məbudun) ardınca getsin!” Onlar deyəcəklər: “Biz dünyada ikən insanlara ehtiyacımız ola-ola onlardan ayrıldıq, əsla onlarla birlikdə olmadıq. İndi isə biz ibadət etdiyimiz Rəbbimizi gözləyirik”. Onda Allah buyuracaq: “Mən sizin Rəbbinizəm!” Onlar iki və ya üç dəfə: “Biz heç nəyi Allaha şərik qoşmururuq!”- deyəcəklər”.¹⁶⁶ *“Yəhudilər: “Üzeyr Allahın oğludur”- dedilər. Xaçpərəstlər də: “Məsih Allahın oğludur”- dedilər. Bu onların ağızlarından çıxan sözlərdir. Bu, daha əvvəlki kafirlərin sözlərinə oxşayır. Allah onları məhv etsin! Gör necə də haqdan döndərilirlər!”* (ət-Tövba 30).

Görün Məsih İsa ﷺ Xristianların ibadətindən necə də imtina edir. Sənin buyurduqlarını onlara çatdırıb dedim ki, mənə də sizin də Rəbbiniz olan Allaha ibadət edin. Allah bilir ki, Məsih özünə ibadət etməyi onlara əmr etməmişdir. Buna heç bir zaman razılıq verməmişdir. Lakin Allah bu ayələrlə bəşəriyyətə bəyan edir ki, Peyğəmbərlərdən heç kəsə ibadət etmək olmaz. Əgər Peyğəmbərlərə ibadət etmək olmazsa, bəs onda onlardan fəzilətcə aşağı olan imam, seyyid, övliya, daş, ağacdan, qəbr sahiblərinə necə ibadət etmək olar? Yollarını azmışlar Allahın öz Peyğəmbərinə bu sözləri buyurduğunu oxumurlarmı: *“Allah sənə bir zərər yetirmiş olsa səni ondan Allahdan başqa heç kəs qurtara bilməz”*. (Yunus 107). Əgər Allah Peyğəmbərin özünə bir zərər yetirib sənə o, özünü bundan qoruya bilməz. Bəs onda Peyğəmbərdən sonra gələn imam, övliya başqasına baş verən zərəri necə dəf edə bilər?

İbadət – İnsanların əksəriyyəti ibadət deyildikdə yalnız namaz başa düşürlər. Ona görə də görürsən ki, etiraz edərək deyirlər ki, biz onlara namaz (ibadət) etmirik? Lakin bu səhifə bir fikirdir. Çünki, ibadətin mənası genişdir. Zəllilik, qulluq, itaətkarlıq deməkdir. Alimlər ibadət kəliməsinə bir çox təriflər vermişdilər. Lakin ən gözəl tərif İbn Teymiyyə ر.ه. deyir: “Bura Allahın sevdiyi və razı qaldığı zahiri və batini hər bir söz və əməl (namaz, oruc, dua, qurban, nəzir, məhəbbət, qorxu, niyyət və s.) daxildir”. İbadət üç şeylə olur: Dil - Qəlb - Əməl və bu ibadətlər üç şeyin üzərində qurulur: Məhəbbət - Ümüd - Qorxu. **İbadət** – Toqifidir. Yəni, insanların istək və ağılları ilə deyil, Allah və Onun Rəsulu ﷺ tərəfindən təyin edilir; *“O, sizə maləkləri və peyğəmbərləri özünüza Rəbb qəbul etməyi əmr etməz. O, sizə müsəlman olduqdan sonra, özünüza Allaha təslim etdikdən sonra kafir olmağı heç əmr etməz”*. (Ali İmran 80). **Subhənəllah!** Heç Allah bizə müsəlman olduqdan sonra imamlara, övliyaya,

¹⁶⁵ Yəni Allahın isim və sifətlərinə dair Quran və sünnədə varid olan dəlillərdən bildikləri vəsflərə uyğun surətdə gələcək.

¹⁶⁶ əl-Buxari 4581.

pirlərə, qəbir sahiblərinə ibadət etməyi əmr edərmi? Həqəqətən də bu ayələrdə ağıl sahibləri, düşünən insanlar üçün ibrətlər vardır.

"Ey insanlar! Çəkilən məsələ qulaq asın. Dua edilən Allahdan başqa qeyriləri hamılıqla toplansalar belə bir milçək də yarada bilməzlər. Əgər milçək onlardan bir şeyi aparsa onlar onu geri qaytara bilməzlər. İstəyən də aciz, istənilən də". (əl-Həcc 73). "Sizin Ondan qeyri dua etdikləriniz bir çayırdək qabığına da sahib deyillər. Əgər siz onlara dua etsəniz onlar sizin dualarınızı eşitməzlər. Eşitsələr də belə cavab verməzlər". (Fatir 13-14). "Dua edilən Allahdan qeyriləri heç bir şey yarada bilməzlər. Onlar özləri yaradılıblar. Onlar ölüdürlər, diri deyillər və nə vaxt diriləcəklərini də bilmirlər". (ən-Nəhl 21). "Onlar Allahı qoyub, yalnız qadın adlarını daşıyan bütlərə yalvarır və yalnız üsyankar şeytana sitayiş edirlər. Allah şeytana lənət etdi. O isə dedi: "Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam". (ən-Nisa 117-118). Bəli, bu da şeytanın vədidir və şeytan da Allahın qullarından bir qismini Allahdan qeyrisinə dua etməyə yönəldərək alır. Lakin biz Allahın Kitabını oxusaq və Peyğəmbərin ﷺ sünnəsinə tabe olsaq bu azğın şeytanın yoluna heç vaxt düşmərik.

QƏBİR ZİYARƏTLƏRİ

Böyük səadətin, dünya və axirətdə kəramətin ancaq Peyğəmbərin ﷺ yolu ilə getməklə mümkün olduğu məlumdur. Lakin şeytan insan üçün açıq-aydın bir düşməndir. Min cür hiylələri ilə Adəm övladlarını doğru yoldan azdırmağa, onları böyük günahlara düşməyə çağırır ki, Cəhənnəm əhlindən olsunlar. Şeytanın insanı sürüklədiyi fitnələrin başında qəbir fitnəsi gəlir. Şeytanın bu hiyləsi nəticəsində insanlar Allahdan başqa rəblər qəbul etdilər. Onların qəbirlərinə tapınaraq onları bütləşdirdilər. Qəbirlərin üzərində heykəllər düzəldərək orada yatanların surətlərini üzərlərinə çəkdilər. Ölmüş vəlilərin ehtiyaclarına cavab verdiyinə, sıxıntılarını apardığına inanmaq, onlardan yardım və kömək diləməyə başladılar. Bəziləri hətta ayağa qalxanda, oturanda, bürəyəndə, çətinlikdə, sıxıntıda və s. müqəddəs saydığı insanların adlarını dilinə gətirərək onlardan kömək istəyir. "Ya Filankəsin Cəddi", "Ya Filankəs" və s. *"Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi bəndələrdir". (əl-Əraf 194). Bəziləri qəbirlərin ətrafında Kəbəyə təvaf edildiyi kimi təvaf edir, bəziləri də sürünərək təvaf edirlər. Əllərini qəbirlərə sürtür, onların ocaqlarını öpür, təmizləyir, oranın toz-torpağını üzünə, bədəninə sürtür. Qəbir gördükdə boynunu bükür, səcdə edir, özünü qəbirin yanında aşağı sayaraq zəlil olur, xəstəsinin şəfa tapması, uşağının olması ya da bir işinin asanlıqla baş verməsi üçün istək və arzularını bildirərək: "Ey ağam! Uzaqdan gəlmişəm, ümüdlərimi*

boşa çıxarma" deyərək zəlil kimi yalvarır; *"Allahı qoyub Qiyamətədək özünə cavab verə bilməyən bütlərə ibadət edən kimsədən daha çox haqq yoldan azmış kim ola bilər? Halbuki bu bütlər onların ibadətindən xəbərsizdilər"*. (əl-Əhqaf 5). Bəziləri saleh olduğunu zənn etdiyi insanlar üçün oruc tutmaq,¹⁶⁷ onların və ya qəbirlərinin qarşısında namaz qılarkən Allahın qarşısında durduğundan da daha şiddətli xuşu ilə durması və göz yaşı axıtması, çox uzaq məsafələrdən onların evlərinə doğru yönəlmək, həccə gedir kimi o kimsələri görmək üçün səfərə çıxmaq, o kimsənin adını Təlbiyyə (Ləbbeyk) söylənilən kimi çəkmək, o kimsələrə qurban kəsib, nəzir vermək, onların evlərinə Kəbənin üzərinə örtük salındığı kimi örtük salmaq¹⁶⁸ və qapısı ağzında qiyamda durmaq, dua və istiğasə ilə dünya və axirət istəklərinin yerinə yetirilməsi üçün onlara yönəlmək, o kimsənin yaşadığı evin daşlarından öpmək, divarına özünü sürtərək pərdələrindən asılmaq, orada təzim və ibadət məqsədi ilə qəndillər yandırmaq, Kəbə xidmətçilərinin etdikləri kimi saleh saydığı kimsələrin evlərini süpürmək, təmizləmək, döşəmək, oraya gələnlərə su vermək, orada qüsl və dəstəmaz almaq üçün yerlər hazırlamaq, onun quyusunun suyundan bərəkət tapmaq niyyətilə içmək və o suyu yaymaq, suyu ora gəlməyənlərə aparmaq, o zatın yanından çıxarkən arxasını arxa-arxaya yeriyərək oradan çıxmaq, orada özünü ağır aparmaq, əxlaqlı olmaq, o ərazidə ov ovlamamaq, ağac qırmamaq, otunu qoparmamaq, oranı ucaltmaq, əzəmətləşdirmək üçün aləmə car çəkib insanları ora dəvət etmək. Bəziləri qəbirlərin yanında saçlarını qırır, özləri ilə bu kimi ziyarətçilərə (pirlərə, türbələrə, məzarlara) "Həcc edərkən yerinə yetiriləcək ibadətlər" adlı kitablar da gətirirlər. Bütün bu əməlləri edən kimsələr şirkə düşmüşlər ki, bu da ibadətdə şirk sayılır.

Bu böyük xəstəliyi ilk olaraq Nuhun ﷺ qövmündə görürük. Allah, Nuhun ﷺ qövmü haqqında belə buyurur: *"Və özlərinə tabe olanlara dedilər: "Öz məbudlarınızı tərk etməyin; Vəddi, Suvai, Yəğusu, Yəuqu və Nəsri tərk etməyin!"*. (Nuh 23). İbn Abbas ؓ rəvayət edir ki, bunlar Nuhun ﷺ qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların yaşadığı qövmün insanlarına onların toplandıqları yerlərdə heykəllərini ucaltmağı və onların adlarını həmin heykəllərə verməyi vəsvəsə etdi. Onlar da deyilən kimi etdilər. (Heykəlləri) düzəldən nəsil ölüb gedənə qədər onlara ibadət olunmadı.

¹⁶⁷ Salehlərin adına oruc tutmaq Hindistanda ortaya çıxmış bir bidətdir. Bu orucun da bəlli bir ədəbi, əhkamı, niyyəti və iftar vaxtı vardır. Müəyyən günlərdə tutulur. Bu oruc ilə salehlərə təvəssül və istiğasə edilərək onlardan ehtiyaclarının getməsinə diləyərlər. "Hənəfi alimlərinə görə şirk və səbəbləri" Muhəmməd. ibn Abdur-Rahman əl-Humeyyis səh. 37.

¹⁶⁸ Həmçinin də qəbirlərin üzərinə örtüklər, çadırlar salaraq insanları inandırmağa çalışırlar ki, hər il bunu dəyişirik və bizə arası kəsilməyən ruzi gəlir, xəstəliklərdən şəfa tapırıq, ruzinin və salamatçılığın gəlməsinə səbəbdir, hər cür pisləkləri dəf edir, bütün qorxulardan əmin oluruq söyləyərək insanları zəlalətə sürükləyirlər. İnsanlar da bu qədər asanlıqla əldə ediləcək savaba görə malını bu yolda bolluca sərf edirlər. "Hənəfi alimlərinə görə şirk və səbəbləri" Muhəmməd ibn Abdur-Rahmən əl-Humeyyis səh. 39.

(Uzun müddət keçdikdən sonara) elm unudulduqda o, heykəllərə ibadət etməyə başladılar.¹⁶⁹ İbn Qeyyim rahiməllah deyir: “Nuhun rahiməllah qövmündə olan bu kimsələr öldükdən sonar qövmü qəbirlərinə gələrək ora bağlandılar. Daha sonra onların surətlərini çəkdilər. Uzun bir zaman keçdikdən sonra bu kimsələrə ibadət etməyə başladılar”. Buna səbəb, onların Rəblərinin Kitabı və nəbilərinin sünnəsindən uzaqlaşdıqları üçün öz ağıllarına və nəfsi istəklərinə uyması idi. Sırat-al-Müstəqimdən ayrıldıqca təkzibə başladılar. Allah və Onun Rəsulunun hökmünün önünə keçdilər. Beləcə də nəsil-dən-nəsilə zəlalətə düşdülər. İxtilaf edib firqələrə bölündülər. İbn Teymiyyə rahiməllah deyir: “Kim nübuvvət cizgisindən ayrılarsa şirkə və digər günahlar içərisinə düşər. İnsanların inanclarında şirk yox idi. Adəm rahiməllah və uşaqları Allahı tövhid etmək inancı üzərində idilər. İnsanlar tək bir ümmət idilər sonra ixtilafa düşdülər; *“İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər”*. (Yunus 19). *“İnsanlar tək bir ümmət idilər”*. (əl-Bəqərə 213). İbn Abbas rahiməllah deyir: “Adəm ilə Nuh rahiməllah arasında altı əsr (Başqa rəvayətdə: on əsr) vardır. Bu dövürdə yaşayan insanların hamısı da Allahın şəriəti üzərində idilər. Onların hamısı İslam dinində idilər. Daha sonra ixtilafa düşdülər. Rəsulların şəriətlərinə tabe olmağı tərk etdikləri üçün şirkə düşdülər. Allah da müjdələyən və qoxudan Rəsullar göndərdi. Göndərilən ilk Rəsul isə Nuh rahiməllah idi”.¹⁷⁰

Bütlərə tapınmaq belə başladı. O, zaman onlar qəbirlərə dəvət etmək və qəbir əhlinin surətlərini çəkməklə iki fitnəyə düşdülər. Aişə rahiməllah rəvayət edir ki, Ummu Sələmə (və Ummu Həbibə) rahiməllah, Peyğəmbərə rahiməllah Həbəşistanda gördüyü Mariya adlı bir kilsə haqqında xəbər verdi. Onlar bu kilsənin gözəlliyindən və kilsədəki rəsmlərdən danışdılar. (Başqa rəvayətdə: orda İsanın peyğəmbərin rahiməllah surətini görürlər). Orada gördüklərini söylədikdən sonra, Peyğəmbər rahiməllah buyurdu: “Onlar özlərindən olan saleh bir qul və ya saleh bir kimsə öldükdə qəbri üzərində məscid tikir və üzərində (sənin söylədiyin) kimi surətlərini çəkərdilər. Onlar Allah qatında məxluqların ən şərilləridirlər”.¹⁷¹

Məscid – Allaha ibadət edilən yerlər sayılır. Bu başlıq Allaha saleh bir kimsənin qəbrində ibadət etmək və ya qəbr sahibinə ibadət etmək bərasindədir. Peyğəmbərin rahiməllah bu ümmətə rəhmətindən, ona şirkə aparan bütün yolları bəyan etməsidir. Həm dəvətinin əvvəlində, həm də ölüm anında belə şirkdən çəkəndirməsidir. Şirkin öz yolları vardır ki, tövhidi qorumaq üçün bu qapıları bağlamaq lazımdır. Bu hədisə əsasən Məbədlər saleh kimsələrin qəbirləri üzərində tikilirdi. Saleh saydıqları kimsənin şəkilini çəkərək

¹⁶⁹ əl-Buxari 4920.

¹⁷⁰ İbn Kəsir 1/ 250, Məcmuul Fətava 20/ 106.

¹⁷¹ əl-Buxari 1/ 416, H. 1341, Muslim 528, ən-Nəsai 1/ 115, Əhməd 6/ 51.

insanların bu saleh kimsəni ucaldaraq Allaha ibadət etməsi üçün qəbri üzərindən asardılar. Peyğəmbər ﷺ Ummu Sələməyə رضى الله عنها başa saldı ki, bu kimsələr Allah dərgahında ən şərli insanlardır. Onlar kimlərdir? Salehlərin qəbirləri üzərində məscidlər tikərək onları ucaldanlar və onların surətlərini çəkənlərdir. Onlar iki fitnəni birləşdirmişlər: *Fitnətul-Qubur*, *Fitnətul-Sura*. Bununla da onlar ən şərli məxluqduurlardır. Bu bizim üçün bir hədədir ki, salehlərin qəbirləri üzərində ibadətqah tikilməsin. Qəbr olan məsciddə səcdə edənin halı budursa, onda qəbrə səcdə edənin halı necə olar?

Hədəsdə onların ibadət etmələri barəsində heç bir söz deyilmir. Onlar sadəcə şəkillərini çəkib onları ucaldardılar. Lakin bu iki əməl insanları dinlərində fitnəyə məruz qoyduğu üçün qadağan edilmişdir. Qəbirləri məscid halına gətirməyin üç halı vardır: **1)** Əgər bir kimsə səcdəni qəbrin qarşısında edirsə; Bu növ ən çox yayılmış və çirkin bir əməldir. İbn Həcər رضى الله عنه deyir: "Bu hədis saleh kimsələrin qəbirləri üzərində məscid inşa etməyi və salehlərin surətini çəkməyin haram olduğunu göstərir. Bunların hər birinin haram olmasında şübhə yoxdur. Həm Adəm oğullarının rəsmlərini çəkmək, həm də qəbir üzərində məscid ucaltmaq haramdır. Bərəkət və şəfaətlərini ummaq üçün Peyğəmbərlərin və salehlərin rəsmlərini çəkmək İslama görə haramdır. Bu bütələrə tapınmağa bənzəyir. Peyğəmbər ﷺ onların Qiyamət günü Allah qatında insanların ən şərliyə olacağını bildirmişdir. Seyr etmək, təsəlli tapmaq, vaxt keçirmək, əylənmək üçün rəsm çəkmək haramdır. Bu böyük günahlardandır. Rəsm çəkənlər Qiyamət günü ən şiddətli əzaba məruz qalanlar olacaqlar. Çünki, Allahdan başqa heç kimsənin etməyə qadir olmadığı Allahın fellərindən bənzərini etməyə qalxan bir zalımdır. Zəti, sifətləri və fellərində Ona bənzər heç bir şey yoxdur".¹⁷² İbn Məsud رضى الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Ən şərli insanlar Qiyamət qopduğu vaxt həyatda olanlar və qəbirləri məscid halına gətirən kimsələrdir".¹⁷³ **2)** Əgər insan qəbirin qarşısında duraraq namaz qılırsa; Üzü ilə qəbirə tərəf yönələrək, alçalmış, zəlil bir şəkildə qəbirləri məscid halına gətirmişdir. Peyğəmbər ﷺ qəbirlərə doğru namaz qılmağı qadağan etmişdir. Peyğəmbər ﷺ buyurdu: "Heç bir qəbirə doğru namaz qılmayın və heç bir qəbirin üzərində namaz qılmayın".¹⁷⁴ Ənəs رضى الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ qəbirlərə doğru namaz qılmağı qadağan etmişdir".¹⁷⁵ **3)** Əgər bir kimsə qəbiri məscid edirsə və ya qəbiri məscidin içinə salırsa artıq qəbirləri məscid halına gətirmişdir. Kitab Əhli öz Peyğəmbərlərini dəfn etdikdən sonra üzərlərində ibadətqah inşa edərdilər. Artıq Allah Rəsulu ﷺ peyğəmbərlərin qəbirlərini səcdəqaha çevirənləri lənətləmişdir. Əgər

¹⁷² İbn Həcər "Fəthul-Bəri".

¹⁷³ İbn Xuzeymə "Sahih" 1/ 92, İbn Hibban 340, 341, Əhməd 3844, 4143, Əbu Yala "Musnəd" 257/ a.

¹⁷⁴ Ət-Tabərani "Mucəmul-Kəbir" 3/ 145, 150, əl-Buxari "Tarixus-Sağir" 163.

¹⁷⁵ İbn Hibban 343.

qəbrləri səcdəgaha çevirənlər lənətlənmişsə onda onlara bir başa ibadət edənlərin, dua edənlərin, kömək istəyənlərin, şəfa, övlad istəyənləri, ora gedərək qurban kəsənlərin halı necə olacaqdır. Cündəb ibn Abdullah əl-Bəcəli ☪ rəvayət edir ki, Peyğəmbər ☪ ölümündən beş gün qabaq buyurdu: "Nə badə məndən sonra əvvəlkilər kimi Peyğəmbərlərin qəbirlərini ibadətəgaha çevirəsiniz. Mən bunu sizə qadağan edirəm".¹⁷⁶ Əbu Hureyra ☪ rəvayət edir ki, Peyğəmbər ☪ buyurdu: "Allahummə! Mənim qəbrimi ibadət olunan büt (vasan) etmə. Öz Peyğəmbərlərinin qəbirlərini məscidlərə (ibadət olunan yerə) çevirən bir qövmə Allahın şiddətli əzabı gələr".¹⁷⁷ İbn Abul-Bərr ☪ deyir: "Mənim qəbrimi namaz qılınan, səcdə edilən və beləcə ona ibadət edilən bir büt halına gətirməyin. Çünki, Allah bu cür iş edənlərə şiddətli qəzəb edər. Peyğəmbər ☪ isə səhabələrini və ümmətini əvvəlkilərin etdikləri kimi Peyğəmbərlərinin qəbirlərinə doğru namaz qılan, oraları qiblə və məscid edən digər ümmətlərin etdikləri pis işdən çəkəndirmişdir. Çünki, bütprəstlər səcdə etdikləri və ucaldıqları bütələrinə qarşı belə hərəkət edirlər. Bu da ən böyük şirkdir. Peyğəmbər ☪ bu işin Allahı nə qədər qəzəbləndirdiyini və Onun razı olmadığı işlərdən bir iş olduğunu bildirir. Çünki ümmətinin də əvvəlki ümmətlərin yolunu izləməsindən qorxurdu. O, həm Kitab Əhlinə, həm də kafirlərə müxalif olmağı sevərdi. Ümmətinin isə onlara tabe olmasından qorxurdu. Peyğəmbərin ☪ bu sözlərinə diqqət edin: "Həqiqətən siz əvvəlkilərin (sünnəsi – yolu) adət-ənənələri ilə gedəcəksiniz. Hər bir şeydə onlara qarış-qarış oxşamağa çalışacaqsınız. O, dərəcəyə qədər ki, onlardan biri kərtənkələ yuvasına girsə belə siz də onun ardınca girəcəksiniz". Biz: "Ya Rəsulullah! Sən Yəhudi və Xristianları (Başqa rəvayətdə: Farslar və Rumluları) nəzərdə tutursan?"- deyə soruşduq. Peyğəmbər ☪ buyurdu: "Onlardan başqa kimlər olacaq".¹⁷⁸

Əbu Hureyra ☪ rəvayət edir ki, Peyğəmbər ☪ buyurdu: "Allah Yəhudilərə lənət etsin! Onlar Peyğəmbərlərinin qəbirlərini məscid halına gətirdilər".¹⁷⁹ Aişə ☪ rəvayət edir ki, Peyğəmbər ☪ (vəfatından öncə) xəstələndiyi vaxt buyurdu: "Allah yəhudilərə və xristianlara lənət etsin! Çünki, onlar Peyğəmbərlərinin qəbirlərini ibadətəgaha (məscidlərə) çeviriblər".¹⁸⁰ Aişə ☪ deyir: "Əgər belə omasaydı Peyğəmbərin ☪ qəbri çölə çıxardılardı. Yalnız onun qəbrinin məscid halına gətirilməsindən qorxurduq"¹⁸¹. Aişə ☪ ilə, İbn Abbas ☪ rəvayət edir ki,

¹⁷⁶ Muslim 532.

¹⁷⁷ İmam Məlik, Əhməd 7352, İbn Sad 2/ 241-242, Əbu Yala "Musnəd" 312/ a, Əbu Nuaym "Hilyə" 6/ 317.

¹⁷⁸ əl-Buxari, Muslim, İbn Həcər "Fəthul-Bəri" 65/ 90/ b.

¹⁷⁹ əl-Buxari 2/ 422, Muslim, Əbu Davud 2/ 71, Əhməd 2/ 284, 366, 453, 518.

¹⁸⁰ əl-Buxari 4443, Muslim 529.

¹⁸¹ Aişənin ☪ sözləri açıq bir şəkildə Peyğəmbərin ☪ evində dəfn edilməsinin səbəbini ortaya qoyur. Bu da irəlidə qəbir üzərində məscid tikən kimsələrin önündə yolu bağlamaqdır. Məqsəd Peyğəmbərin ☪ qəbrini məscid etməmək idi. Aişə ☪ deyir: "Səhabələr Peyğəmbərin ☪ harada dəfn edilməsi barəsində ixtilaf

Peyğəmbər ﷺ ölümü yaxınlaşdığı vaxt üzünü Hamisanın ucuyla örtür və sonra örtüyü üzündən qaldıraraq buyurardı: "Allah yəhudilərə və xristianlara lənət etsin! Çünki, onlar Peyğəmbərlərinin qəbirlərini ibadətgaha (məscidlərə) çeviriblər". Aişə ؓ deyir ki: "(O, bu sözləriylə) onların etdiklərinin bənzərini etməkdən bizi çəkindirirdi".¹⁸² Əbu Ubeydə ibn Cərrah ؓ rəvayət edir ki, Peyğəmbərin ﷺ son söylədiyi sözlər bunlardı: "...Bunu da bilin ki, insanların ən şərilləri Peyğəmbərlərinin qəbirlərini məscid halına gətirənlərdir".¹⁸³ Hafiz İrakli ؓ deyir: "Əgər bir kimsə içində dəfn edilmə qəsdilə bir məscid tikərsə bu lənətin içərisinə girər. Məsciddə dəfn edilmək haramdır".¹⁸⁴ İbn Qeyyim ؒ "Nuniyyədə" deyir: "Peyğəmbərin ﷺ duasına Allah cavab verdi və onun qəbri ibadət olunan yerə çevrilmədi. Onun qəbri üç qat divarla qorundu və heç birində də içəri daxil olmaq üçün qapı yoxdu. Mümkün deyil daxil olmaq, qəbirə sürtünmək. İndi isə dəmir hasar ilə də örtüblər".

Müxaliflər deyirlər: "O məscid ki, orada qəbir vardır, orada edilən ibadət qəbir olmayan məsciddə edilən ibadətdən əfzəldir. Vallahi! Kim qəbir olan məscidə gedərək Allaha dua etməsə, Allahdan istəməsə iman etmiş olmaz, müsəlman olmaz". **Subhənəllah!** Nə Peyğəmbər ﷺ bu barədə danışmış, nə səhabələrinə bunu öyrətmiş, nə də səhabələr belə bir şeyi etmişlər. Görəsən, bu müxaliflər bütün bunları haradan götürüblər? Əgər bu əməl məşhur bir iş olsaydı heç olmasa alimlər bu barədə danışardılar. Vallahi, heç fiqh kitablarında bu barədə danışılmayıb. Səhih və Sünən kitablarında Cənazə bölümü açılib. Cənazəni yumaq, kəfənləmək, namazını qılmaq, dəfn mərasimi necə olmalıdır bu barədə danışılmış, lakin bu sufilərin qəbirləri ucaltmaq, orada ibadətqah tikmək, belə yerlərə səfərlər etmək barəsində heç bir hədis və

etdilər". Biri: "Onu namaz qıldığı yerdə dəfn edək"- dedi. Əbu Bəkr ؓ: "Onu ibadət edilən bir büt halına gətirməkdən Allaha sığınırıq"- dedi. Digərləri: "Onu mühacir qardaşlarımızın yanında Bəqidə dəfn edək"- dedi. Əbu Bəkr ؓ: "Biz Peyğəmbərin ﷺ qəbrinin Bəqidə olmasından narahat olarıq. İnsanlar bu vaxt onun Allah qatında məqamına sığınaraq dua edərlər"- dedi. Halbuki, Allahın haqqı Peyğəmbərin ﷺ haqqının üstündədir. Əgər onu çolə çıxarsaq Allahın haqqını zay etmiş olarıq. Əgər ona verdiyimiz sözü yerinə yetirməsək Peyğəmbərin ﷺ qəbrinə də xəyanət etmiş olarıq"- dedi. Səhabələr: "Bəs onda nə edək, ya Əbu Bəkr?"- dedilər. O: "Peyğəmbərlər öldükləri yerdə dəfn edilirlər"- dedi. Bundan sonra: "Sən sözü qəbul edilən və hörmət edilən birisən"- dedilər. Sonra yatağının yanında bir çizgi çəkildilər. Əli, Abbas, Fadl və ailə xalqı ؓ onu götürdülər. Digərləri isə yatağının olduğu yerdə məzar qazmağa başladılar". **Fayda** - burada bir məsələ də vardır ki, Peyğəmbərin ﷺ evində dəfn edilməsi başqalarının da evində dəfn edilməsi üçün dəlil deyildir. Çünki, dəfn qəbristanlıqda edilməlidir. İbn Urva "Qavakibud-Dərar" adlı əsərində 88/ 1 təfsir 548-də deyir: "Müsəlmanların qəbristanlıqda dəfn edilməsi Əbu Abdullah (İmam Əhməd) tərəfindən evlərində dəfn edilməsindən daha bəyənələn bir xüsusdur. Çünki ölənin həyatda qalan mirasçıları olan kimsələrə daha az zərər verər və qəbristan axirət məskənlərinə daha çox bənzəyər. Burada dəfn edilənlər üçün daha çox dua edilir. Səhabələr, tabiinlər və onlardan sonra gələnlər də qəbristanlıqda dəfn edilmişlər".

¹⁸² əl-Buxari 1/ 422, 6/ 386, 8/ 116, Muslim 2/ 67, ən-Nəsai 1/ 115, Əhməd 1/ 218, 6/ 34, 229, 275, əd-Dərimi 1/ 326.

¹⁸³ Əhməd 1691, 1694, ət-Tahavi "Müşkilul Əsar" 4/ 13, əl-Heysəmi "Məcmuuz-Zəvaid" 5/ 325.

¹⁸⁴ əl-Munəvi "Fəyzul-Qadir" 5/ 274.

fiqh kitablarında danışılmamışdır. Belə bir şeylər mühüm məsələ olsaydı alimlər bu barədə danışardılar. Lakin əksinə bunun qadağan olunması barəsində danışılar. Müxaliflər bu yerlərdə dəfn olunan salehlər barəsində, onların kəraməti, möcüzələri barəsində bir çox hekayələr danışirlar. Məqsədləri isə Allahdan qeyri ibadət olunan yerlərə insanları cəlb etməkdir. **Subhənəllah!** Deyirlər ki: "Bütün Avropa ölkələrini gəzdim, lakin heç bir yerdə dərdimə şəfa tapmadım. Bir gün bura gəlməklə sağaldım". **Allahu Əkbər!** Onda, görəsən bu qədər xəstəxanalar nəyə lazımdır? Onlar öz əməllərini tövhid sayırlar. Kimsə onlara bu əməllərini qadağan etdiyi zaman onu başa düşməməzlikdə, hörmətsizlikdə ittiham edirlər. İnsanları Tövhidə dəvət edirsən, deyirlər ki: "Vəhhabisən", insanları Cihadı Sünnə ilə etməyə dəvət edirsən, deyirlər ki: "Cihadı inkar edirsən", Zikri Sünnə ilə etməyə dəvət edirsən deyirlər ki: "Zikri inkar edirsən". Onları Uca və Böyük olan Allaha dəvət etdiyi zaman, onlar insanları Cəhənnəmə çağırırlar. Vallahi, insanları Tövhidə dəvət edən, şirkdən çəkirdən kimsə yer üzündə ən gözəl kimsədir.

Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Evlərinizi qəbir yerinə, qəbrimi də bayram yerinə çevirməyin. Mənim üçün Allahdan xeyir-dua istəyin (salavat). Harda olsanız sizin xeyir-duanız (salavatınız) mənə çatır".¹⁸⁵ Əli ibn Huseyn رضي الله عنه rəvayət edir ki, bir nəfər Peyğəmbərin صلى الله عليه وسلم qəbrinin yanına gələrək dua etməyə başladı. Əli ibn Huseyn رضي الله عنه onu çağırır dedi: "Mən sənə atamdan eşitdim, onun da Peyğəmbərdən صلى الله عليه وسلم eşitdiyi bir hədisi danışacağam: "Qəbrimi bayram yerinə, evlərinizi də qəbir yerinə çevirməyin. Mənə salavat göndərin. Harada olsanız sizin salavatınız mənə çatacaqdır".¹⁸⁶ Qəbri bütün qəbirlərin ən üstünü və ən fəzilətli olduğu halda bayram yerinə çevrilməsi Peyğəmbər صلى الله عليه وسلم tərəfindən qadağan edilirsə, digərləri üçün bu daha da mühümdür. Qəbristanlıqları bayram yerləri etmək İslamdan əvvəl edilən bayramlardandır. Hər il müəyyən vaxtlarda qəbirləri ziyarət edib oralarda ibadət edərdilər. İslamın gəlməsilə bunlar qadağan edildi. İbn Teymiyyə رحمته الله deyir ki: "Mən bu əməli icazə verən heç kəsi tanımıram. Çünki, bu təntənələr keçirməyin bir növüdür. Əksinə hədis onu göstərir ki, Peyğəmbərin صلى الله عليه وسلم məscidində namaz qılmağa gedərkən onun məzarını salamlamaq üçün ziyarət etmək şəriətə görə qadağan edilmişdir. Səhabələr və onların davamçıları Peyğəmbərin صلى الله عليه وسلم məscidini ziyarət edir, namaz qılıb qurtardıqda ya oturur, ya da çıxardılar. Onlar onun məzarını salamlamaq üçün ziyarət etməzdilər. Çünki bilirdilər ki, onun üçün salavat gətirmək daha yaxşıdır". **"Allahın elçisini öz aramızda bir-birinizi çağırduğunuz kimi çağırmayın"**. (ən-Nur 63). Peyğəmbər صلى الله عليه وسلم

¹⁸⁵ Əbu Davud 2042, Əhməd 2/ 367, İsmayıl əl-Qazi "Fadl əs-Salət alən Nəbi" səh. 20, əl-Albani səhih demişdir.

¹⁸⁶ Əbu Yala 465, əl-Buxari "Tarixul-Kəbir" 1, 2/ 186, İsmayıl əl-Qazi "Fadlus-Salət alən-Nəbi" səh. 30.

buyurdu: "Kim mənə bir dəfə salavat gətirərsə, Allah ona on dəfə salavat deyər".¹⁸⁷ Peyğəmbər ﷺ buyurdu: "Qəbrimi bayram edilən yerə çevirməyin. Mənə salavat gətirin. Harda olsanız sizin salavatınız mənə çatacaqdır".¹⁸⁸ Peyğəmbər ﷺ buyurdu: "Həqiqətən də yer üzündə Allahın mələkləri vardır ki, mənim ümmətimin mənə göndərdikləri salavatı mənə çatdırırlar".¹⁸⁹ Peyğəmbər ﷺ buyurdu: "Mənə salavat deyəndə Allah mənə ruh verir ki, mən də o, kimsəyə salam deyim".¹⁹⁰ Peyğəmbər ﷺ buyurdu: "Ya Əli! Ən xəsis insan bilirsənmi kimdir?" Əli ؓ dedi: "Allah və Onun Rəsulu daha gözəl bilir". Peyğəmbər ﷺ buyurdu: "Mənim adım çəkildə mənə salavat gətirməyən kimsədir".¹⁹¹ Ənəs ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ bir gün minbərə çıxdı və buyurdu: "Amin! Amin! Amin!" Səhabələr: "Bu nədir, ya Rəsulullah!"- deyə soruşdular. Peyğəmbər ﷺ buyurdu: "Cəbrail mənim yanıma gələrək dedi: "Sənin adın çəkildiyi vaxt sənə salavat gətirməyənin burnu yerlə sürtünsün...".¹⁹² Bununla da aydın oldu ki, salam və salavat ona istənilən yerdən çatır. Salavatınızın Peyğəmbərin ﷺ qəbrinə çatması uzaq və yaxın olmanıza görə deyildir. Bir şeyi də yadda saxlamaq lazımdır ki, salavat yalnız Peyğəmbər ﷺ üçündür.¹⁹³

Peyğəmbər ﷺ buyurdu: "Evlərinizi qəbir yerinə çevirməyin..."- sözünü zikr etmişdir ki, bu da nafilə ibadətlərə aiddir. Onların evlərdə qılınması daha uyğundur və beləliklə də qəbir yerinə bənzəməsin deyə bir əmirdir. Digər tərəfdən də qəbir yerlərində ibadət etməkdən də çəkindirir. İbn Ömər ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Namazlarınızın bir qismini evlərinizdə qılın. Evlərinizi qəbristanlığa çevirməyin".¹⁹⁴ Əbu Hureyra ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Evlərinizi qəbristanlığa çevirməyin. Şübhəsiz ki, şeytan Bəqərə surəsi oxunan evdən qaçar".¹⁹⁵ Zeyd ibn Sabit ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Ey insanlar evlərinizdə namaz qılın. Çünki, fərz namazlarından sonra ən fəzilətli namaz bir kimsənin evində qıldığı namazıdır".¹⁹⁶ Cabir ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Sizdən biriniz

¹⁸⁷ Muslim.

¹⁸⁸ Əbu Davud, Əhməd.

¹⁸⁹ ən-Nəsai.

¹⁹⁰ Əbu Davud.

¹⁹¹ ət-Tirmizi.

¹⁹² əl-Buxari, Muslim.

¹⁹³ Salavatın bir neçə forması varid olmuşdur ki, bunlardan: "Allahım! İbrahimə və İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə və Muhəmmədin ailəsinə də xeyir-dua ver! Şübhəsiz ki, Sən tərifləyiqsən, Sən şöhrətlisən! (Başqa rəvayətdə: Allahın! İbrahimin ailəsinə xeyir-dua verdiyin kimi, Muhəmmədə, onun zövcələrinə və nəslinə (Əhli Beytinə) də xeyir-dua ver!)" əl-Buxari "Fəthul Bəri" 6/407, Muslim 1/306.

¹⁹⁴ Muslim 777.

¹⁹⁵ Muslim 780.

¹⁹⁶ Muslim 731.

namazını məsciddə qıldıqdan sonra namazlarından bir hissəsini evi üçün ayırsın. Çünki, Allah namazı səbəbilə evində xeyir yaradır".¹⁹⁷

QƏBİRLƏRİ HƏR İL MÜƏYYƏN VAXTLARDA ZİYARƏT EDƏRƏK BAYRAM YERLƏRİNƏ ÇEVİRMƏYİN FƏSADLARI

Qəbri uzaqdan gördükdə həmin yeri yıxılaraq öpmələri, başlarını açaraq çıxırmağa başlamaları, nə yaratmağa, nə də diriltməyə qüdrəti olmayandan imdad diləyərək fəryadla səslərini yüksəltmələri - bununla da həcc edən birindən daha çox savab qazandıqlarını düşünmələri bura daxildir. Həmçinin, qəbrə çatdıqda orada iki rükət namaz qılmaları, səcdə edərək ölüdən lütf və riza diləmələri, səslərini Allah üçün deyil, şeytan üçün yüksəltmələri, ehtiyacın götürülməsini, sıxıntıların qaldırılmasını, xəstəlikdən şəfa, yoxsulluqdan zənginlik, sonsuzluqdan övlad istənilməsi də bura daxildir. Yenə həmçinin, yanaqlarını qəbrin üzərinə qoyaraq kömək istəmələri, öpmələri, qəbrin ətrafını sürünərək təvaf etmələri, saçlarını kəsmələri, qurbanlarını və nəzirlərini vermələri sonda isə "Allah bizə də, sizə də bol savab versin!" – deyərək bir-birilərini təbrik, arxasını qəbirə tərəf çevirmədən oranı tərk etmələri bura daxildir.

Peyğəmbərin ﷺ qəbirlər haqqında sünnəsini araşdıran, onun bu mövzuda əmir və qadağalarını, səhabə və onlara ən gözəl bir şəkildə tabe olanların yolunu bilən və insanların bu gün etdiklərinin şahidi olan kimsə arada böyük ziddiyyətin olduğunu şahidi ola bilər. Çünki, Peyğəmbər ﷺ qəbrin yanında namaz qılmağı qadağan etdiyi halda onlar qılırlar, qəbirləri məscid etməyi qadağan etdiyi halda onlar qəbir üzərində məscid tikirlər və ya ölünün vəsiyyəti ilə (və ya vəsiyyəti olmadan) onu orada (məscidin həyətinə) dəfn edirlər. Qəbirlər üzərində şam (qəndil) yandırmığı qadağan etdiyi halda onlar yandırırırlar, qəbirlərin yerlə bir edilməsini əmr etdiyi halda onlar müxalif olaraq yüksəldirlər, üzərinə yazı yazılmasını qadağan etdiyi halda üzərinə yazılar yazır (ayə, hədis, şer və s). Peyğəmbər ﷺ buyurdu: "(Ziyarət məqsədi ilə) yalnız üç məscid üçün səfərə çıxmaq olar. Məscidul-Həram (Məkkə), mənim məscidim (Mədinə) və əl-Əqsa məscidi (Qüds)".¹⁹⁸ Lakin Peyğəmbərin ﷺ bu əmrinə də müxalif olaraq istədikləri yeri ziyarət etmək məqsədilə səfər edirlər.

¹⁹⁷ Muslim 778.

¹⁹⁸ əl-Buxari 3/57, 1189, Muslim 1379, ən-Nəsai 3/ 114, Əhməd 6/ 7 və 397, Məlik 827.

Hər bir kəs bilməlidir ki, şirk zümlərin zülmü, çirkin şeylərin ən çirkini və münkərlərin münkəri olduğundan Allahın pis və şiddətlə qarşıladığı işlərin başında gəlir. Buna görə də Allah şirk əhli üçün dünyada və axirətdə cəzalar qoymuş, şirk əsla bağışlamayacağını və müşriklərin də nəcis olduğunu bildirmişdir, qurban və digər kəsdiklərinin yeyilməsini haram etmiş, onlarla evlənməyi və onlarla dostluq etməyi qadağan etmiş, onları mələklər, Peyğəmbərlər və bütün möminlər üçün düşmən etmişdir; *"İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O, zaman onlar öz qövminə belə demişlər: "Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə heç bir əlaqəmiz yoxdur. Biz sizin dininizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!" (əl-Mumtəhinə 4).* Peyğəmbər ﷺ buyurdu: "Uca və Böyük olan Allah İslamı qəbul etmiş müşrikin əməllərini, o, müşrikləri tərک edib müəlmənlərə qoşulmayınca qəbul etməz".¹⁹⁹ Onların mal və qadınları Tövhid əhli üçün halal edilmişdir. Nə üçün şirk ən böyük zülmüdür? Çünki, sən şirk qoşmaqla birbaşa Allahın haqqına girmiş olursan. Allahın Rububiyyət, Uluhiyyət haqqına girmiş olursan. Adi bu dünyada olan insanlar şərikliyi qəbul etmirlər. İstəmərlər ki, kimsə onlara mallarında, dövlətlərində, pullarında, hansısa bir ticarətdə şərik olsunlar. Bu şərikliyə tez özündən çıxır və qəzəblənirlər. Lakin Allaha özü kimi bir zəlil, aciz, ehtiyacı olanı şərik qoşur və bundan heç qəlbi də ağrımır və elə zənn edir ki, bu ona bağışlanacaqdır. Onlar Allah haqqında çox pis bir zənnə qapanıblar; *"Allahı haqqı ilə təqdir etmədilər..." (əl-Həcc 74).* Başqasını Allaha şərik qoşub sonra da: "Allaha qurban olum"- deyən, Ondan qorxduğunu söyləyən Allahı haqqı ilə tövhid etmiş olarmı?

Qəbirpərəstlər insanları haqq yoldan çıxartmaq, zəlalətə sürükləmək üçün bir çox əfsanələr də uydururlar ki, guya filankəs qəbrlərdən sıxıntıdan qurtarmaq üçün kömək istəmiş və o, sıxıntıdan qurtulmuşdur, filan kişi müsibətdən qurtarmaq üçün qəbr sahibinə dua etmiş və bu müsibətdən qurtarmışdı, kimsə neçə illər övlad azsusunda olmuş və qəbr sahibindən övlad istəmiş onun övladı olmuşdur və s. bu kimi hekayələr onlarda çox olur. İnsan nəfsi ehtiyaclarının ödənilməsi və sıxıntıların qaldırılması üçün çox düşkündür. Xüsusən də çox sıxıntı içərisində olan kimsə hər yola baş vurur. Çətinlikdə olan insana şeytan vəsvəsə verərək: "Görürsən ki, neçə ildir ki, sənin övladın olmur. Lakin filankəs filan pırə gedən kimi övladı oldu" və ya "Görürsən ki, Allaha dua edirsən heç sağalmırsan, lakin filankəs filan pırə gedib orada dua edən kimi və ya (pır) üçün qurban kəsən kimi sağaldı"- deyərək insanların qəlblərinə şübhə salır. Aciz insanda şeytanın hiyləsinə

¹⁹⁹ ən-Nəsai, əl-Albani "Səhih Silsilə" 3515.

aldanaraq dərhal Allahdan qeyrisinə ibadət olunan yerlərə meyl edir. Oraya gedərək aciz, sınımış, qırılmış, yazıq bir şəkildə, hər şeydən əli üzülmüş bir şəkildə qəbr sahibinə boyun əyərək dua edir. Uca Allah ﷻ da Ondan uzaqlaşanı daha da uzaqlaşdırar. Necə ki, Allah Qurani-Kərimdə buyurur: *“Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsın və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırar. Ora nə pis dönüş yeridir”*. (ən-Nisa 115). *“Biz onları tovlayıb bilmədikləri bir yöndən təcridən əzaba sürükləyirik”*. (əl-Qələm 44). Buna görə də Allah pərə gedən, Allahdan qeyrisindən şəfa və digər şeylər uman insana istədiyini verir. Lakin Allahın şəfa və digər şeyləri verməsi o insan üçün bir imtahandır. Bu cahil, insan duasının qəbul olunmasında qəbrin rolu olduğunu zənn edir və bununla da zəlalətini artırır.

QƏBRİSTANLIQDA QURAN OXUMAQ

əl-Albani rah. "Əhkəmul-Cənaiz" kitabında (səh. 241-242) deyir: "Qəbir ziyarəti əsnasında Quran oxumağa gəldikdə isə bu barədə nə Sünnədə, nə də şəriətimizdə heç bir dəlil varid olmamışdır. Əgər belə bir şey şəriətdə bildirilmiş olsaydı Peyğəmbər rah. bunu edər və səhabələrinə də bunu öyrədər. Peyğəmbərin rah. sevimli zövcəsi Aişə rah. ondan qəbristanlığı ziyarət etdikdə nə demək barəsində soruşduqda Peyğəmbər rah. ona qəbir əhlini salamlamağı və onlar üçün dua etməyi bildirmiş, lakin nə Fatihə surəsini oxumağı, nə də Qurandan hər hansı başqa bir surəni oxumağı ona tövsiyə etməmişdir. Əgər bu haqda Allah tərəfindən bir şey vəhy olunsaydı sössüz ki, Peyğəmbər rah. onu gizlətməyib bəyan edərdi". Dörd məzhəb və alimlərin cəminə görə qəbristanlıqda Quran oxumaq qadağandır. Necə olur ki, özlərini Hənəfi sayanlar Quran oxuyurlar. Halbuki, Əbu Hənifə rah. bunu qadağan edib. İmam Əhməddən rah. soruşurlar: "Qəbristanlıqda hansı ayəni oxuyaq". Şeyx deyir: "Mən belə bir ayə bilmirəm ki, orada oxunsun". Yenə də soruşurlar: "Bir kimsə Quranı götürür və qohumunu ziyarət üçün qəbristanlığa gedir ki, Quran oxusun". Şeyx deyir: "Bidətdir". Qəbristanlıqda Quran oxumaq bidətdir. İmam Şafii rah. deyir ki: "Ölülər onlar üçün oxunan Qurandan heç bir mükafat almırlar".²⁰⁰ İbn Teymiyyə rah. deyir: "İmam Şafii rah. ölülər üzərində Quran oxumağı bidət sayardı".²⁰¹ İmam Məlik rah. deyir: "Mən bu əməli edən bir kimsə tanımıram. Məlumdur ki, Peyğəmbərin rah. səhabələri, saleh sələflərdən heç kəs bu əməli etməmişdir".²⁰² İbn Qeyyim rah. "Zədul-

²⁰⁰ Təfsir İbn Kəsir 4/ 258.

²⁰¹ "İqtida" 182.

²⁰² "əl-İhtiyaratul-İlmiyyə". 53.

Məad" kitabında deyir: "Qəbirin ətrafında əyləşmək, qəbir sahibi ilə danışmaq, onun üçün Quran oxumaq, qəbirdə ona verilən suallara cavab olaraq ona verilən sualların cavablarını ona diqtə etmək və s. əməllər dinlə heç bir əlaqəsi olmayan bidətlərdir". Peyğəmbər ﷺ buyurdu: "Öz evlərinizi qəbiristanlığa çevirməyin! Şeytan Bəqərə surəsi oxunan evdən uzaqdır".²⁰³ Bu hədis onu göstərir ki, qəbiristanlıqlar Quran oxumaq yeri deyildir. Buna görə də Peyğəmbər ﷺ insanları evlərində Quran oxumağa sövq etmiş və Quran oxunmayan evləri qəbristanlığa bənzətmişdir".

Məqil ibn Yəsər ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Ölüm ayağında olan kimsələrin üzərində Yəsin surəsini oxuyun".²⁰⁴ Bu hədis İslam alimləri tərəfindən zəif qəbul edilmişdir. Hətta səhih olsaydı da belə hədisdə Peyğəmbər ﷺ ölüm ayağında olan kimsələrin yanında Yəsin surəsinin oxunmasını əmr edir. Çünki, ölüm ayağında olan kimsələrin yanında xeyirli söhbətlər etmək, onlara *Lə İlahə İllallah* kəliməsini tələq etmək Peyğəmbərin ﷺ dilindən bizə səhih hədislər vasitəsilə çatmışdır. ***Həmçinin*** – "Qəbiristanlıq yanından keçən və *Qul Huvəllahu Əhad* surəsini on bir dəfə oxuyub sonra da əcrini ölümlərə bağışlayan kimsəyə ölümlərin sayı qədər mükafat verilir"-şəkilində rəvayət edilən hədisə gəldikdə: Bu batil və uydurma bir hədisdir".²⁰⁵ Çünki, Qurani-Kərim yalnız dirilərin onu oxuyub ibrət almarından ötrü nazil olmuşdur. Qəbrdə olanlara isə artıq biz haqqı eşitdirə bilmərik; "*Kor ilə görün eyni olmaz, zülmətlə nur da eyni olmaz, kölgə ilə isti də eyni olmaz, dirilərlə ölümlər də eyni deyillər. Şübhəsiz ki, Allah dilədiyinə (ayalərini) eşitdirər. Sən isə (Ya Peyğəmbər!) qəbrlərdə olanlara (haqqı) eşitdirən deyilsən". (Fatir 19-22).* Artıq dünyasını dəyişən kimsənin əməl dəftəri bağlanmışdır. Əgər o, bu dünyada onu yaradan Rəbbinə bir dəfə də olsun belə səcdə etməmişdirsə, onun üçün Qurani-Kərimdən istənilən surəni də oxusan ona heç bir köməyi olmayacaqdır. Ənəs ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Ölənin arxasıya üç şey gedər. Ailəsi, malı və əməli. İkisi geri dönər. Biri isə onunla qalar. Ailəsi və malı geri dönər, əməli isə yanında qalar".²⁰⁶

QƏBİRLƏRLƏ BAĞLI BƏZİ QADAĞALAR

Həmçinin - Qəbirlər üzərində ibadətə tikməyi, qəbristanlıqda və qəbirə doğru namaz qılmağı Peyğəmbər ﷺ qadağan edib. Əbu Səid əl-Xudri ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ qəbirlərin üzərinə bina tikməyi, onların üzərinə

²⁰³ Muslim 780.

²⁰⁴ Əbu Davud 3121, ən-Nəsai, əl-Albani "Zəif hədislər" 5861, 5961, "Mişkət" 1622.

²⁰⁵ Əbu Muhəmməd əl-Həllal "Qiraəti aləl Qubur" 201/2, Suyuti "Zeylul Əhədisil Movdua", əl-Albani "Uydurma".

²⁰⁶ əl-Buxari 6514.

oturmağı və ya onların üzərində namaz qılınmasını qadağan etmişdir".²⁰⁷ Peyğəmbər ﷺ buyurdu: "Heç bir qəbirə doğru namaz qılmayın və heç bir qəbirin üzərində namaz qılmayın".²⁰⁸ Ənəs rəvayət edir ki, Peyğəmbər ﷺ qəbirlərə doğru namaz qılmağı qadağan etmişdir".²⁰⁹ İbn Həcər Heytəmi deyir: "Qəbrin məscid halına gətirilməsi - onun üzərində və ya ona doğru namaz qılmaq deməkdir".²¹⁰ Sənanı deyir: "Qəbirləri məscid halına gətirmək - onlara doğru namaz qılmaq, yaxud da onların üzərində namaz qılmaq mənasından da daha geniş mənalara əhatə edir".²¹¹ Amr ibn Dinar qəbirlər arasında namaz qılmaq haqqında soruşulduqda rəvayət etdi ki, Peyğəmbər ﷺ buyurmuşdur: "...Peyğəmbərlərinin qəbirlərini məscid halına gətirmişdilər. Bu səbəblə də Allah onlara lənət etdi".²¹² Peyğəmbər ﷺ buyurdu: "Qəbirlər üzərində oturmayın və onlara doğru namaz qılmayın".²¹³ Ənəs rəvayət edir ki, mən bir gün qəbirin yanında namaz qılırdım. Ömər mənə gördü və dedi: "Qəbirdən uzaq dur! Qəbirdən uzaq dur!"²¹⁴ Cabir rəvayət edir ki, Peyğəmbər ﷺ qəbirləri əhəngləməyi, üzərinə oturmağı və üzərinə bina tikməyi qadağan etmişdir.²¹⁵ Qəbirlər üzərində məscid tikilməsinin qadağan edilməsi - orada namaz qılmanın da qadağan edilməsini bu çərçivəyə daxil edir. Çünki, vasitənin qadağan edilməsi, onunla qəsd edilənə çatmaq istənilənin də qadağan edilməsini əhatə edir. Məs: Din içki satmağı qadağan etmişdirsə, onu içmək qadağanı da bu çərçivəyə daxildir.

Qəbir Olan Məsciddə Namaz – İki yolla olur: **1)** Qəbir olur, sonradan üzərinə Məscid tikilir. **2)** Məscid olur, sonradan ölünü gətirib orada dəfn edirlər. Peyğəmbər ﷺ qəbirlər üzərində ibadətqah tikməyi qadağan edib. Həmçinin, qəbristanlıqda namaz qılmağı və qəbirə doğru namaz qılmağı da haram etmişdir. Kim bilə-bilə belə etsə namazı batildir və namazını yenidən qılmalıdır. Ona günah yazılır. Bu rəydə olanlar bunlardır: İbn Həzm, İbn Teymiyyə, İmam Əhməd, Şovkani, İbn Bəzz, Useymin, əl-Albani. İmam Əbu Hənifə, İmam Şafii, İmam Məlik deyirlər ki: "Namazı səhih olsa da belə günah qazanır". Kim ki, qəbir olan məsciddə namaz qılırsa qadağandır və qəbul deyildir. Məscidin istənilən tərəfində qəbir olarsa orada namaz qılmaq olmaz. İnsanlar isə belə şeylərə çox səhlənkər yanaşırlar. Belə yerləri bəzəyir,

²⁰⁷ Əbu Yala "Musnəd" 66/ b, əl-Heysəmi "Məcməuz-Zəvaid" 3/ 61.

²⁰⁸ ət-Tabəranı "Mucəmul-Kəbir" 3/ 145, 150, əl-Buxari "Tarixus-Sağir" 163.

²⁰⁹ İbn Hibban 343.

²¹⁰ "Zəvacir" 1/ 121.

²¹¹ "Sublus-Səlam" 1/ 214.

²¹² Abdur-Razzaq 1591.

²¹³ Muslim 3/ 62, Əbu Davud 1/ 71, ən-Nəsai 1/124, ət-Tirmizi 2/ 154, əl-Beyhəqi 3/ 435, Əhməd 4/ 135.

²¹⁴ Əbu Həsən Dinəvəri, Emali Əbil-Həsən Qəzvinin məclislərindən bəzilərinin yer aldığı bir cuzdə səhih bir isnad ilə rəvayət etmişdir. əl-Buxari Muallaq olaraq "Fəthul-Bəri" 1/ 437, Abdur-Razzaq "Musənnəf" 1/ 404, 1581.

²¹⁵ Muslim 3/ 62, ət-Tirmizi 2/ 155, Əhməd 3/ 339, 399.

təmir edib abadlaşdırırlar. Bu isə şirkə aparən yoldur. Məscidi Allaha ibadət etmək üçün qəbir edən lənətlənmişdir. İbn Teymiyyə rahiməllah deyir: "Müsəlman alimləri məzarlar üzərində məscidlər tikməyi qadağan ediblər. Məzarlara and verməyi, məzarlara hədiyyə aparmağı, pul verməyi, heyvan kəsməyi qadağan ediblər. Bütün bu əhdlər günahdır. Həmçinin də heç bir sələf alimi demir ki, məzarlarda namaz qılmaq, dua oxumaq, qurban kəsmək başqa yerlərdən daha yaxşıdır". İbn Teymiyyə rahiməllah deyir: "Heç bir məsciddə ölünün dəfn edilməsi doğru deyildir. Əgər məscid dəfndən öncə salınıbsa ya qəbir yerlə bir edilir, ya da ölü oradan çıxardılaraq başqa yerə basdırılır. Məscid qəbirdən sonra inşa edilmişsə ya məscid ya da qəbir sökülür. Çünki, qəbir üzərindəki məsciddə nə fərz, nə də nafilə namazlar qılınır. Bu qadağan edilmişdir".²¹⁶ Şeyx İbn Bəzz rahiməllah deyir: "Məsciddə məzar varsa, məzar namaz qılanların arxasında, qarşısında, sağında və ya solunda olmasından aslı olmayaraq orada namaz qılmaq düzgün deyildir". İbn Bəzz rahiməllah deyir: "İnsan bilsədə-bilməsədə belə namazı batildir". əl-Albani rahiməllah deyir: "Başqa məscid ola-ola gedib qəbir olan məsciddə namaz qılarsa namazı batildir". Şeyx Useymin rahiməllah deyir: "Əgər məscid qəbir üzərində tikilibsə bu məsciddə namaz qadağandır. Yox əgər əksinə olubsa namaz bu məsciddə səhihdir". Bu məscidi dağıtmaq lazımdır, əksi olarsa qəbir çıxarılıb qəbristanlıqda dəfn edilməlidir. Əgər başqa yerdə qılmağa imkan yoxdursa onda zərurətdən orada qıla bilərsən və qəbir də səninlə qiblə arasında olmamalıdır".

Allahdan qeyrisinə ibadət edənlərə isə bu qədər yer üzü bəs etmir. Qəbirlərə, pirlərə gedərək önündə necə alçaldıqlarını, təmiz ürəkdən ibadət etdiklərini, boyun əydiklərini görə bilərsiniz. Heç Allahın evlərində bu cür ibadət etmirlər. Onların əksəriyyəti isə məzarların yanında etdikləri duaların və yalvarmalarının xeyrini gözləyirlər. Buna görə də Peyğəmbər rahiməllah qəbristanlıqda namaz qılmağı qadağan etmişdir. Əbu Səid əl-Xudri rahiməllah rəvayət edir ki, Peyğəmbər rahiməllah buyurdu: "Hamam (ayaq yolundan) və qəbristanlıqdan başqa yer üzü mənim üçün məscid edildi".²¹⁷ Cabir ibn Abdullah əl-Ənsari rahiməllah rəvayət edir ki, Peyğəmbər rahiməllah buyurdu: "Məndən əvvəl heç bir kəsə (peyğəmbərə) verilməyən beş şey mənə verilmişdir; Yer üzü mənim üçün təmiz və məscid edildi. Buna görə də namaz vaxtı çatmış hər kim olursa-olsun olduğu yerdə namazını qıla bilər...".²¹⁸ Huzeyfə rahiməllah rəvayət edir ki, Peyğəmbər rahiməllah buyurdu: "İnsanlar üzərinə üç şeylə əmr olunduq; namazda səflərimiz mələklərin səfləri kimi edildi, bütün yer üzü bizə məscid qılındı və yerin torpağı su tapılmadıqda bizə təmizlik vasitəsi edildi".²¹⁹ Peyğəmbər rahiməllah

²¹⁶ Fətava 1/ 107, 192.

²¹⁷ Əhməd 3/ 83-96, Əbu Davud 492, ət-Tirmizi 317, İbn Məcə H. 745, əl-Albani "Səhihul-Cəmi" 2767.

²¹⁸ Muslim 521.

²¹⁹ Muslim 522.

qəbristanlıqda namaz qılmağı onun murdarlığına görə deyil, şirkin murdarlığına görə qadağan etmişdir. Çünki, şirkə aparən yol əsasən məzarların yanında ibadət etməkdən başlayır. İmam Şafii rahiməlləhu "əl-Umm" adlı əsərində (1/246) deyir: "Mən qəbir üzərində məscid tikilməsini və ya düzləldilməmiş halda üzərində namaz qılınmasını, yaxud da qəbirə doğru namaz qılınmasını məkrüh (haram) görürəm. Əgər bir kimsə qəbirə doğru namaz qılarsa namazını qılmış olur, lakin çox pis bir iş etmiş olur".²²⁰ Şeyx Aliyul-Kari "Mirqatul-Məfatin Şərhu Mişkətul-Məsabih" (1/456) deyir: "Onlara lənət edilməsinin səbəbi, ya onların ucaltmaq üçün peyğəmbərlərin qəbirlərinə doğru səcdə etmələridir ki, bu isə açıq-aydın bir şirkdir, ya da onların uca Allah üçün namaz qılmağı peyğəmbərlərin dəfn edildikləri yerdə tikmələri və onların qəbirləri üzərində səcdə edib namaz qılarkən qəbirlərinə yönəlmələridir. Beləliklə onlar uca Allaha ibadət edərkən peyğəmbərləri ucaltmaqda həddi aşmış olurlar. Gizli şirk deyilən budur. Çünki, bunda Allahın izin vermədiyi şəkildə hər hansısa bir yaradılışa təzim vardır. Peyğəmbər rahiməlləhu bunu ümmətinə ya Yəhudi adətlərinə bənzədiyinə görə, ya da gizli şirk olduğuna görə qadağan etmişdir".

Həmçinin - Qəbristanlıqda Cənazə Namazı Qılmaq Olarmı? İmam Əhməd rahiməlləhu deyir: "Cənazə namazları xaric qəbirlər arasında namaz qılınmaz". Nəfi rahiməlləhu deyir: "Aişə ilə Ummu Sələmənin rahiməlləhu cənazə namazlarını Bəqinin ortasında qıldıq. O, gün İmam Əbu Hureyra rahiməlləhu idi. İbn Ömər rahiməlləhu da orada idi".²²¹ Ənəs rahiməlləhu rəvayət edir ki, Peyğəmbər rahiməlləhu buyurdu: "Bir qəbir üzərinə (cənazə) namazı qıldı". Əbu Hureyra rahiməlləhu rəvayət edir ki, bir zənci qadın məscidi süpürürdü. Bir gün Peyğəmbər rahiməlləhu onu görmədi. "Nə oldu?"- deyə soruşdu. Səhabələr: "O, öldü"- deyə cavab verdilər. Peyğəmbər rahiməlləhu buyurdu: "Mənə xəbər vermək lazım deyildi? Qəbrini mənə göstərin". Qəbir ona göstərildikdə o, da bu qadının qəbri üzərində (cənazə) namaz qıldı və dedi: "Bu qəbirlərin içi zülmətlə doludur. Allah qıldığım namazla oranı işıqlandırır".²²² Lakin bir qrup alimlər qəbristanlıqda cənazə namazını belə şirkə aparən yol olduğu üçün qılmağı qadağan etmişlər. əl-Albani rahiməlləhu deyir: "Cənazə namazını qəbirlər arasında qılmaq caiz deyildir. Peyğəmbər rahiməlləhu qəbirlər arasında cənazəyə namaz qılmağı qadağan etmişdir".²²³ *Doğrusunu Allah Bilir!*

²²⁰ Burada məkrühdan qəsd edilən haramdır. Çünki: "Əgər bir kimsə qəbirə doğru namaz qılarsa namazını qılmış olur, lakin çox pis bir iş etmiş olur" sözü haram etdi mənasındadır. Quran üslubunda da pislik *Seyyiə* deməkdir. Allah uşaqlarımızı öldürməyi, zinaya yaxınlaşmağı, can almağı və s. şeyləri qadağan etdikdən sonra buyurur: "*Bütüün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkrüh), pis şeylərdir*". (əl-İsra 23, 33, 36-38).

²²¹ İbn Rəcəb "Fəthul-Bəri", "Qavakibud-Dərari" 65/ 81/ 1-2, Abdur-Razzaq "Musənnəf" 1/ 407/ 1594.

²²² Muslim 956.

²²³ əl-Albani "Cənazə Əhkamı".

Həmçinin - qəbirlərin əhənglənməsi, onların üzərlərinin yazılması, başqa yerdən torpaq gətirərək ora qatılmasını Peyğəmbər ﷺ qadağan etmişdir. Abdullah ibn Cabir ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ qəbirləri əhəngləməyi, üzərinə yazılar yazmağı və torpaq əlavə etməyi qadağan etmişdir".²²⁴

Həmçinin - qəbirlərin yerlə bir olması və ya zaman keçdikcə o, qəbirlərin itməsi. Buna görə də Peyğəmbər ﷺ Əlini ﷺ hündür, ucaldılmış qəbirləri dağıdaraq yerlə bir etməsini əmr etmişdir. Əbu Həyyac əl-Əsədi deyir ki, Əli ﷺ dedi: "Peyğəmbərin ﷺ məni göndərdiyilə səni göndərimmi? Silmədiyən bir surət, yerlə bir etmədiyən yüksəldilmiş bir qəbir qalmasın".²²⁵ Sumamə ibn Şufeyy rəvayət edir ki, biz Fudalə ibn Ubeydin ﷺ rəhbərliyi altında Rum ərazisində Rodos adasında idik. Bir qardaşımız vəfat etdi. Bunun üzərinə Fudalə ibn Ubeyd onun dəfn edilməsini və qəbrinin dümdüz edilməsini əmr etdi. Qəbir yerlə bir edildi. Bunun ardından Fudalə ﷺ dedi: "Peyğəmbəri ﷺ qəbrin yerlə bir edilməsini əmr edərkən eşitdim".²²⁶

Həmçinin - qəbirlər üzərində oturmaq, onlara ayaq basmaq, orada ehtiyacı ödəmək qadağan edilmişdir. Əbu Hureyra ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Sizdən birinizin bir od parçası üzərində oturaraq paltarını yandırması və odun dərisinə qədər çatması onun üçün bir qəbrin üzərinə oturmaqdan daha xeyirlidir".²²⁷ Peyğəmbər ﷺ buyurdu: "Od parçasının və ya qılıncın üstündə yeriməyim və yaxud da ayaqqabılarımın ayağıma tikilməsi mənə bir müsəlmanın qəbri üstündə yeriməkdən daha sevimlidir".²²⁸ Peyğəmbər ﷺ buyurdu: "Qəbrlərin arasında təbii ehtiyacını ödəyənlə bunu bazarın ortasında edənin ikisi də mənim üçün eynidir".²²⁹ Bəşir ibn Xasasiyə ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ qəbirlərin arasında ayaqqabı ilə gəzən bir şəxsi görərək buyurdu: "Ey dəri ayaqqabıların sahibi! Çıxart onları".²³⁰ Aişə ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Ölmüş insanın sümüklərini sındırmaq, eynilə diri insanın sümüklərini sındırmaq kimidir".²³¹

Həmçinin - Peyğəmbər ﷺ buyurdu: "(Ziyarət məqsədi ilə) Yalnız üç məscid üçün səfərə çıxmaq olar. Məscidul-Həram (Məkkə), mənim məscidim (Mədinə) və əl-Əqsa məscidi (Qüds)".²³² Üç məsciddən başqa yerlər üçün səyahətə çıxmaq şirkə düşmək səbəblərindəndir. Əbu Hureyra ﷺ Tur dağına getdiyi zaman Bəsrə ibn Əbu Bəsrə əl-Ğifari ilə qarşılaşdı. Bəsrə: "Haradan gəlirsən?"-

²²⁴ Əbu Davud 3226, ət-Tirmizi 1052, İbn Məcə 1563, əl-Albani "Səhihul-Cəmi" 6841-6843.

²²⁵ Muslim 969, Əbu Davud 32184, ət-Tirmizi 1049.

²²⁶ Muslim 968.

²²⁷ Muslim 2/ 667.

²²⁸ İbn Məcə 1/ 499, əl-Albani səhih demişdir.

²²⁹ İbn Məcə 1/ 499, əl-Albani səhih demişdir.

²³⁰ Səhuh Əbu Davud 3230, əl-Albani "Cənazə Əhkamları" səh. 173.

²³¹ Buluq əl-Məram 563.

²³² əl-Buxari 3/ 57, 1189, Muslim 1379, ən-Nəsai 3/ 114, Əhməd 6/ 7 və 397, Məlik 827.

deyə soruşdu. Əbu Hureyra: "Tur dağından"- deyə cavab verdi. Bəsrrə: "Əgər ora çıxmamışdan qabaq səni görsəydim bunu etməyə imkan verməzdim. Çünki, Peyğəmbərin ﷺ belə buyurduğunu eşitdim: "Miniyə ancaq üç məscidə getmək üçün minilir..."²³³ Bu üç yerdən başqa digər yerlərə getmək üçün nəzir etmək olmaz. Hətta Peyğəmbərin ﷺ qəbrini ziyarət etmək məqsədilə də çıxmaq olmaz. Lakin bu üç məscidə getməyi nəzir etmisənsə getməlisən. Əgər buna görə Mədinəyə gedilmirsə, Peyğəmbərin ﷺ qəbrini ziyarət etmək müstəhəbdir.²³⁴ Təqiyuddin əs-Sabuni on dördə yaxın dəlil gətirir ki, Peyğəmbərin ﷺ qəbrini ziyarət etmək olar. Bu hədislərdən; Peyğəmbər ﷺ buyurdu: "Kim mənə öləndən sonra ziyarət edərsə, sanki sağlığında ziyarət etmiş kimidir (mən o, kimsəyə şəfaətçi olaram)". Lakin bütün hədislər ya zəif ya da uydurmadır. İbn Teymiyyə ر.ه. deyir: "Alimlər bu hədislərin zəif olmasında itifaq ediblər. Nə sünən sahibləri, nə də alimlər bu hədislərin heç birini zikr etməyiblər". İmam Məlik ر.ه. yanında kim desəydi ki: "Mən Peyğəmbərin ﷺ qəbrini ziyarət etdim". Bu söz onun xoşuna gəlməzdi". Səhabələrdən heç kəs digər ölkələrdən Peyğəmbərin ﷺ qəbrini ziyarət məqsədilə gəlməzdilər. Əksinə Peyğəmbər ﷺ buyurdu: "Evlərinizi qəbir yerinə, qəbrimi də bayram yerinə çevirməyin. Mənim üçün Allahdan xeyir-dua istəyin (salavat). Harda olsanız sizin xeyir-duanız (salavatınız) mənə çatır".²³⁵ **Həmçinin** - Peyğəmbərin ﷺ qəbrinə doğru duraraq dua etmək. Bu da şəriətimiz tərəfdən qadağan edilmişdir. Lakin qəbrinə doğru duraraq salam vermək icazəlidir. Lakin Əbu Hənifə ر.ه. bunu da qadağan edərdi.²³⁶

Həmçinin - Ölülər Salamı Eşidirmi Və Ya Cavab Verirlərmi – İbn Teymiyyə ر.ه. deyir: "Bu məsələdə iki rəy vardır: 1) Eşitmirlər, hətta salamı da; "Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən". (Fatir 22). Peyğəmbərin ﷺ qəbristanlığa girərkən öyrətdiyi dua: "əs-Səlamu aleykum əhləd-diyəri minəl-muminiyə vəl-muslimiyn və innə inşəallahu bikum ləhiqunə və yərhəməllahul-mustəqdimiynə minnə vəl-mustə'xiriynə. Əsəllallahə lənə və ləkumul-afiyətə - Ey (bu) diyarın mömin və müsəlman sakinləri! Sizə salam olsun! Allah istəsə biz də sizə qovuşacağıq. Allah bizdən əvvəl gedənlərə və qalanlara rəhmət etsin! Allahdan özümüzə və sizə salamatlıq diləyirəm!"²³⁷ 2) Eşidirlər. Lakin bu o, demək deyil ki, onlar hər bir şeyi eşidirlər. Eşitsələr də belə cavab vermək iqtidarında deyillər; "...Əgər siz onlara dua etsəniz onlar sizin dualarınızı eşitməzlər. Eşitsələr də belə cavab verməzlər. Özləri də Qiyamət günü sizin şəriq qoşduqlarınızı

²³³ Məlik 1/ 109, Əhməd 6/ 7/ 397, əl-Albani "Səhih Sünən ən-Nəsai" 1/ 309.

²³⁴ İbn Teymiyyə "Məcmuul-Fətava" 27/ 26.

²³⁵ Əbu Davud 2042, Əhməd 2/ 367, əl-Albani səhih deyib.

²³⁶ "Məcmuul-Fətava 27/ 79".

²³⁷ Muslim 2/ 671.

*danacaqlar. Heç kəs sizə hər şeydən xəbərdar olan Allah kimi xəbər verə bilməz". (Fatir 13-14). Bəra ibn Azib ؓ rəvayət edir ki, bir gün Peyğəmbər ﷺ ilə birlikdə ənsarlardan birini dəfn etmək üçün qəbristanlığa yollandıq. Biz qəbrə yaxınlaşdıq, oranı hələ də qazırdılar. Peyğəmbər ﷺ üzünü Məkkəyə tərəf çevirərək oturdu. Biz də onun yanında sükut içərisində oturduq. O, əlində olan çubuq ilə yerə bir neçə dəfə vurduqdan sonra başını səmaya qaldırıb iki və ya üç dəfə: "Qəbr əzabından qorunmaq üçün Allaha sığın!"- dedi və sözünə davam edərək: "...Mələklər nəfsi torpağa qaytardıqdan sonra qul yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir..."²³⁸ Peyğəmbər ﷺ Bədr döyüşündə öldürülən kafirlərin cəsədləri üzərində duraraq buyurdu: "Biz həqiqətən də Rəbbimizin bizə vəd etdiyinin haqq olduğunu gördük. Bəs siz necə Rəbbinizin sizə vəd etdiyinin haqq olduğunu gördünüzmü?" Peyğəmbərin ﷺ arxasında dayanmış Ömər dedi: "Ey Allahın Rəsulu! Sən cansız cəsədlərəmi xitab edirsən?" Peyğəmbər ﷺ: "Mühəmmədin canı Əlində Olana and olsun ki, siz mənim dediklərimi onlardan daha yaxşı eşidə bilməzsiniz! Lakin onlar cavab verməyə qadir deyillər". Onlar sizdən pis eşitmirlər (indi, bu an). Alimlər deyir ki: "Eşitsələr də belə sənə cavab verə bilməzlər. Həmçinin eşitsələr də Allah onlara müəyyən şeyləri eşitdirir. Sanki sən iflic olmuş bir kimsədən su istəyirsən. Səni eşitsədə sənə vermək iqtidarında deyildir. Həmçinin, adi insanlar bunu anlaya bilməzlər ki, o eşidir yoxsa eşitmir. Çünki, səhabələrə Peyğəmbər ﷺ xəbər vermişdi. Həmçinin eşitsələr də belə müxaliflərin dediyi kimi: "Evində oturub yüz-min kilometr məsafədən çağırısan eşidəcəklər". Bu artıq ölümlərə Allahın sifətlərini verməkdir. Adi insan müəyyən məsafədən sonra eşitmir, qaldı ki, iki metr yerin dərinliyində olan çürümüş cəsəd. **Həmçinin** – müxtəlif dillərdə olan müraciətləri anlamazlar, bunları təsdiq etmək ki, onlar anlayırlar, bu artıq onlara ilahi keyfiyyətləri verməkdir". Peyğəmbərin ﷺ qəbri başında duraraq hər bir millət öz dilində ona müraciət edir, elə zənn edirlər ki, onları eşidir və başa düşür; *"Qiyamət gününə qədər ona cavab verə bilməyən Allahdan qeyrisinə müraciət edəndən də artıq yolunu azmış kim ola bilər! Bunlar isə onların müraciətini eşidə bilməzlər. İnsanlar bir yerə toplandıqda bunlar onlara düşmən kəsiləcəklər, onların ibadətlərini inkar edəcəklər". (əl-Əhqaf 5-6). İnsan ölünü nə üçün çağırır? 1) Etiqad edir ki, eşidir. 2) Etiqad edir ki, onun istəyini (ruzı, övlad) verə bilər.**

Həmçinin – Qadınların qəbristanlıqları tez-tez ziyarət etmələri, orada şam yandırmaları qadağan edilmişdir. Əbu Səid ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Sizə qəbir ziyarətlərini qadağan etmişdim. İndi isə kim ziyarət

²³⁸ əl-Albani "Əhkəmul Cənaiz" s. 202, Əhməd 4/ 287, 295-296, Əbu Davud 4753.

etmək istəyirsə ziyarət etsin. Lakin çirkin söz söyləməsin".²³⁹ əl-Albani رحمته deyir: "Bunun içərisinə qadınlar da daxil olan ümumi icazədir. Müstəhəblilik baxımından kişi və qadınlar da eynidir. Çünki, Peyğəmbərin ﷺ qadağan etməsi həm kişilərə, həm də qadınlara aid idi". Abdullah ibn Muleykə rəvayət edir ki: Aişə رضي الله عنها bir gün qəbristanlıqdan gəlirdi". Mən: "Ey möminlərin anası, haradan gəlirsən?"- deyə soruşdum. O: "Qardaşım Abdur-Rahmən ibn Əbu Bəkrin qəbrini (ziyarətdən)"- dedi. Mən dedim: "Məgər Peyğəmbər ﷺ qəbirləri ziyarət etməyi qadağan etməmişdir?" O: "Bəli, sonra onları ziyarət etməyi əmr etdi"- dedi".²⁴⁰ Aişə رضي الله عنها rəvayət edir ki: "Sizə Peyğəmbərdən ﷺ və özümdən danışımı?" Biz: "Bəli!"- dedik. Aişə رضي الله عنها: "Peyğəmbər ﷺ mənim növbəm olan gecə yanıma gəldi. Gələn kimi də ridasını yerə qoydu, ayaqqabılarını çıxarıb ayaqlarının yanında qoydu. İzərinin bir tərəfini açıb döşəyin üstünə sərərək uzandı. Sonra mənim yuxuya gedəcəyimi zənn etdiyi ana qədər gözləyərək sakitcə libasını götürdü. Qapını yavaşca açaraq evdən çıxdı və onu sakitcə ördü. Paltarımı başımdan keçirərək büründüm, izarımı da geyinib onun ardınca getdim. Nəhayət Peyğəmbər ﷺ Bəqi qəbristanlığına çataraq, ayaq üstə bir xeyli duraraq əllərini üç dəfə yuxarı qaldırdı. Sonra geriye döndü və mən də döndüm. O, sürətlə gəldi, mən də surəti artırdım. O, qaçmağa başladı, mən də qaçdım. Axırda mən ondan irəli keçib evə girdim. Mən yatana yaxın o da evə daxil oldu və: "Ey Aişə, nə olub tənginəfəssən?"- deyə soruşdu. Mən: "Bir şey olmayıb"- dedim. O: "Ya nə olduğunu mənə deyəcəksən, ya da Lütfkar, Xəbər verən Allah mənə onsuz da xəbər verəcəkdir"- deyə buyurdu. Mən: "Ey Allahın Rəsulu! Atam-anam sənə fəda olsun"- dedim və əhvalatı ona danışdım. O: "Önümdə gördüyüm insan qaraltısı sənmi idin?"- deyə soruşdu. "Bəli"- dedim. Buna görə də məni köksümdən bir dəfə itələdi və bu hərəkəti ilə məni sarsıtdı. Sonra: "Allah və Onun Peyğəmbərinin sənə zülm edəcəyinizi zənn etdin?"- deyə soruşdu. "Bəli"- dedim. Aişə رضي الله عنها: "İnsanların gizlətdiyi hər şeyi Allah bilirmi?"- deyə soruşdum. O: "Bəli"- dedi".²⁴¹ Ənəs ibn Malik رضي الله عنه rəvayət edir ki, (bir dəfə) Peyğəmbər ﷺ bir qəbrin başında durub ağlayan qadının yanından keçərkən (ona) buyurdu ki: "Allahdan qorx və səbir et!" Qadın onun kim olduğunu bilməyib dedi: "Əl çək məndən! Mənim başıma gələn müsibət sənə başına gəlməyib." Qadına: "Bu, Peyğəmbər ﷺ idi"- dedilər. Bundan sonra o, Peyğəmbərin ﷺ qapısının yanına gəldi, lakin orada gözətçilərə rast gəlmədi. Qadın (üzrxahlıq edib): "Mən səni tanımamışam"- dedi. Peyğəmbər ﷺ buyurdu: "İlk sarsıntı anında səbir etmək lazım idi!"²⁴²

²³⁹ Əhməd 3/ 38, əl-Heysəmi 3/ 57, ən-Nəsai 4/89.

²⁴⁰ əl-Həkim 1/ 376, əl-Beyhəqi 4/ 78, əl-Albani "Cənazə".

²⁴¹ Muslim 974/ 103, ən-Nəsai 3973, Əhməd 6/ 221, əl-Albani "Cənazə" 231.

²⁴² əl-Buxari 1283, Muslim 926.

Şeyx əl-Albani rahiməlləhu deyir: “Qadınların qəbirləri tez-tez ziyarət etmələri caiz deyildir. Çünki, bu onların fəryad etmək, mərsiyə demək və s. şəriətə zidd olan əməllərin edilməsinə gətirib çıxarır”.

İbn Abbas rahiməlləhu rəvayət edir ki, Peyğəmbər rahiməlləhu qəbirləri ziyarət edən qadınlara, onları məscidlər edənlərə və şam yandıranlara lənət etmişdir”.²⁴³ Peyğəmbərin rahiməlləhu, haqqında lənət oxuduğu şey böyük günahlardan sayılır. Əbu Muhəmməd Məqdisi rahiməlləhu deyir: “Qəbirlərdə şam yandırmaq mübah olsaydı, Peyğəmbər rahiməlləhu bunu edənə lənət etməzdi. Çünki, bu əməldə qəbirləri, bütlləri ucaltma, təzim vardır. Həmçinin də malı zay etmək də vardır”. Əbu Hureyra rahiməlləhu rəvayət edir ki, Peyğəmbər rahiməlləhu Qəbirləri tez-tez ziyarət edən qadınları lənətləyib”.²⁴⁴ Ummu Atiyyə rahiməlləhu deyir: “Biz qadınlara cənazələri təqib etmək qadağan olundu. Cənazə arxasından getmək bizim üzərimizə fərz edilmədi”.²⁴⁵

QƏBİR ZİYARƏTİ VƏ ONUN FAYDALARI

Qəbir Ziyarəti İki Növüdür:

1. Şəri ziyarət. Bu ziyarət Peyğəmbərin rahiməlləhu izin verdiyi şəkildə edilən ziyarətdir. Bundan da gözlənilən məqsəd iki cürdür. **1)** Ziyarət edənə aiddir ki, bu da öyüd və ibrət almasıdır. **2)** Qəbirdəkilərə aiddir ki, bu da ziyarət edən kimsənin onlara salam verməsi və onlara dua etməsidir.

2. Bidət olan ziyarət. Bu da qəbirlərin yanında namaz qılmaq, onların ətrafında dolanmaq, qəbirləri öpmək, torpağını götürmək, şam yandırmaq, qəbir sahiblərindən kömək istəmək və s. bu kimi şəriətimizin qadağan etdiyi şeylərdir. Buna görə də ziyarətçi sünnəyə tabe olmalı və əmr ediləndən kənara çıxmamalıdır. Özünə və ölən kimsəyə yaxşılıq etdiyini düşünərək bu sərhəddi keçməməlidir. Bureydə rahiməlləhu rəvayət edir ki, Peyğəmbər rahiməlləhu buyurdu: “Sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Artıq onları ziyarət edin...”.²⁴⁶ Əbu Hureyra rahiməlləhu rəvayət edir ki, Peyğəmbər rahiməlləhu buyurdu: “Anam üçün istiğfar diləməkdən ötrü Rəbbimdən izin istədim, mənə izin vermədi. Qəbrini ziyarət etmək üçün Rəbbimdən izin istədim, mənə izin verdi. Siz də qəbirləri ziyarət edin. Çünki, qəbir ziyarəti ölümü xatırladır”.²⁴⁷ Əbu Səid rahiməlləhu rəvayət edir ki, Peyğəmbər rahiməlləhu buyurdu: “Sizə qəbir ziyarətlərini qadağan etmişdim. İndi isə kim ziyarət etmək istəyərsə ziyarət etsin. Lakin çirkin söz söyləməsin”.²⁴⁸

²⁴³ ən-Nəsai 4/94-95, Əbu Davud 3236, ət-Tirmizi 320, İbn Məcə 1575, İbn Hibban 2169, əl-Hakim 1384, əl-Albani “Zəif” 225.

²⁴⁴ Əhməd 2/337, ət-Tirmizi 1056, İbn Məcə 1576.

²⁴⁵ Muslim 938.

²⁴⁶ Muslim 977.

²⁴⁷ Muslim 976.

²⁴⁸ Əhməd 3/38, Heysəmi 3/57, ən-Nəsai 4/89.

Peyğəmbər ﷺ qəbristanlığa girdikdə bu duanı edərdi: "Ey bu diyarın mömin və müsəlman sakinləri! Sizə salam olsun! Allah istəsə (İnşəallah) biz də sizə qovuşacağıq. (Allah bizdən əvvəl gedənlərə və qalanlara rəhmət etsin). Allahdan özümüzdə və sizə salamatlıq diliyirəm".²⁴⁹ Keçən hədislərdən də görüldüyü kimi Peyğəmbərin ﷺ qəbristanlıqları ziyarət etməsində məqsədi həm ziyarət edənin özünə, həm də ölüyə bir yaxşılıq, xeyir olduğunu bildirməsidir. Ziyarət edənin özünə xeyir etməsi ölünün vəziyyətindən ibrət alması və axirəti xatırlamasıdır. Çünki, insanların dünya işlərinə başları qarışdığından (kimisi var-dövlət dalıyca qaçır, kimisi şan-şöhrət, kimisi vəzifə və s.) Allahu unudurlar. Allah, yalnız xəstəlik və ölüm anlarında yadlarına düşür. Buna görə də qəbirləri ziyarət etmək insana ölümü, axirəti xatırladır. Ağıllı insan bir az da olsa düşünür ki, bu gün mən kimsə çiyində daşıyaraq qəbir evinə yola salıram, sabah isə mən kimsə çiyində daşıyacaqdır. Özünü ölmüş insanın yerində düşünərək: "Görəsən o, gələn mələklərin suallarına cavab verə bildimi? Ondan soruşanda ki, "Rəbbin kimdir? Dinin nədir? Peyğəmbərin kimdir?"- suallarına "M... Bilmirəm"- deyərək mızıldanmadımı? Görəsən o, cavab verə bildimi? Qəbri Cənnət baxçalarından bir baxçamı oldu, yoxsa Cəhənnəm atəşindən bir çuxur?" Orada durduqca bunları düşünəcək və ibrət alacaqdır. Ölüyə xeyiri isə Allahdan onun üçün rəhmət, məğfirət və afiyət diləməkdir. Osman ibn AUF ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ ölünü dəfn etdikdən sonra başı üstündə duraraq buyurardı: "Qardaşınız üçün Allahdan məğfirət və sabitlik diləyin, çünki o, bu an sorğu-sualdadır".²⁵⁰ Sufyan əs-Sauridən ؓ edilən rəvayətdə deyilir: "Ölüdən "Rəbbin kimdir?"- deyərək soruşulduqda, şeytan ona bir şəkildə görünərək və özünə işarə edərək: "Mən sənə Rəbbinəm" deyir".²⁵¹ Peyğəmbər ﷺ buyurdu: "Allahım! Onu bağışla, ona rəhm et, ona salamatlıq ver, onu əfv et, onu gözəl tərzdə qarşıla, onun yerini geniş et! Onu su, qar və dolu ilə yu! Ağ paltarını kirdən təmizlədiyini kimi onu da günahlardan təmizlə! Ona evinin əvəzinə daha xeyirli ev ver, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver! Onu Cənnətə daxil et! Onu qəbir əzabından qoru!"²⁵² Peyğəmbər ﷺ buyurdu: "Allahım! Dirimizi və ölümüzdə, burada olanımız və olmayanımızı, kiçiyimizi və böyüyümüzü, kişimizi və qadınımızı bağışla! Allahım! Bizdən kimi öldürsən mömin kimi öldür! Allahım! Onun əcrindən bizi məhrum etmə və ondan sonra bizi azdırma!"²⁵³

²⁴⁹ Muslim 2/671, İbn Məcə 1/494.

²⁵⁰ Əbu Davud 3221, əl-Hakim 1/370, əl-Albani səhih demişdir.

²⁵¹ Zəif əsər.

²⁵² Muslim 2/663.

²⁵³ İbn Məcə 1/480, "Səhih İbn Məcə" 1/251.

MÜXALİFLƏRİN GƏTİRDİYİ BƏZİ ŞÜBHƏLƏR VƏ ONLARA VERİLƏN CAVABLAR

Batıl olan bir şeyi bir kimsə dəlil deyər irəli sürərsə mütləq Qurani-Kərimdə onu yox edən və dəyərsiz olduğunu sübut edən bir buyuruq vardır; "(Ya Muhəmməd!) Müşriklər sənənin yanına gəlib elə bir misal çəkməzlər ki, Biz sənə onun doğru cavabını (verməyə) və (onların gətirdikləri misallardan) izahatca daha yaxşısını gətirməyə". (əl-Furqan 33). Yəni onlar sənənlə mübahisə etmək və haqqı batılə qarışdırmaq üçün sənə bir dəlil gətirsələr, mütləq Biz sənə haqqı gətirər və daha gözəl açıqlama veririk. Buna görə də Qurani-Kərimdə Uca Allahın bu müşriklərin və başqalarının suallarına çox ətraflı cavab verdiyini görürük. Hətta batıl olan bir şeyin lehinə Kitab və Sünnədən səhih bir dəlil gətirərsə, heç şübhəsiz ki, bu dəlil onun əleyhinədir. İbn Teymiyyə rahiməllah "Dəru Təarudin-Naqli vəl-Aqli" adlı əsərinin müqəddiməsində deyir: "Bir bidətçi və ya batıl bir əqidənin sahibi öz batilini sübut etmək üçün Kitab və Sünnədən bir dəlil irəli sürərsə, heç şübhəsiz ki, bu dəlil onun lehinə yox, əleyhinə olur".

Lakin burada diqqət ediləsi bir xüsüs da vardır ki, o da: Bir kimsə qarşı tərəfin dəlilini bilmədən və o, dəlili çürütməyə, ona qarşılıq verməyə hazır olmadan heç bir kimsəylə mübahisəyə girişməməlidir. Çünki, kamil bir bilik sahibi olmadan belə bir mübahisəyə girişən kimsə Allahın istədiyi müstəsna olmaqla məğlub olar. Necə ki, düşmən ilə savaq meydanına silah və sürsatsız girdiyin kimi.

Birinci Şübhə Və Cavabı - "(Nəhayət əshəbi-kəhf öldükdən sonra kafirlər dedilər: "Onların üstündə bir bina tikin. Rəbbi (onların öldüyünü, yaxud yenidən yuxuya getdiyini və nəyə etiqad etdiyini) daha yaxşı bilir. Əshəbi-Kəhf haqqındakı mübahisədə qalib gələnələr isə: Onların (məzarı) üstündə bir məscid tikəcəyik – dedilər". (əl-Kəhf 21). Bu şübhəyə cavabımız odur ki: Bizdən öncəkilərin şəriəti bir çox dəlillərlə sübut olunur ki, bizim şəriətimiz deyildir. Peyğəmbər rahiməllah buyurdu: "Mənə daha öncə heç bir Peyğəmbərə verilməyən beş xüsusiyyət verilmişdir. Hər bir Peyğəmbər müəyyən bir qövmə göndərilib, mən isə hamıya göndərilmiş Peyğəmbərəm".²⁵⁴ Əgər ayə qəbir üzərində məscid tikməyin caiz olduğunu, bizdən öncəkilərin şəriəti olduğunu bildirsə də belə, ayədəki hökmü götürməməliyik; "Onların (məzarı) üstündə bir məscid tikəcəyik" deyənlərin mömin olduqlarına dair bir dəlil yoxdur. İbn Cəririn rahiməllah bunu söyləyənlər haqqında iki rəyi vardır: **1.** Bunlar onların arasında olan müsəlman kimsələrdir. **2.** Onların arasında olan müşriklərdir. Doğrusunu isə

²⁵⁴ əl-Buxari, Muslim.

ən yaxşı bilən Allahdır.²⁵⁵ Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Evlərinizi qəbir yerinə, qəbrimi də bayram yerinə çevirməyin. Mənim üçün Allahdan xeyir-dua istəyin (salavat). Harda olsanız sizin xeyir-duanız (salavatınız) mənə çatar".²⁵⁶ və s. bu qəbildən olan hədislər onu göstərir ki, bizim şəriətimizdə bu qadağan edilmişdir. Peyğəmbər ﷺ bu sözlərlə onların etdiklərindən bizi çəkindirir. Ömər رضي الله عنه dövründə İraqda Daniel Peyğəmbərin qəbri tapıldıqda, bunun xalqdan gizlədilməsini və qəbrin yanında tapılan bəzi döyüşlərin yazısı olan parçanın da basdırılmasını əmr etdiyi rəvayət edilir. Peyğəmbərin ﷺ məscidləri qəbirlərə çevirənlərə lənət etdiyini gördün. Əslində bu hədisdən bizdən öncəkilərin şəriətində də bunun qadağan edildiyi aydındır. Yoxsa Peyğəmbər ﷺ onların şəriətində bu icazəli olsaydı Sidən Əvvəlkiləri lənətləməzdi. Bu cür dəlil gətirmək din olaraq sadəcə Quranla kifayətlənən, sünnəyə zərrə qədər də dəyər verməyən kimsələrə məxsusdur. Peyğəmbər ﷺ buyurdu: "Bunu da bilin ki, mənə Quran və onunla birlikdə onun misli verilmişdir. Bunu da bilin ki, Allahın Rəsulunun haram etdiyi, Allahın haram etdiyi kimidir".²⁵⁷ Necə ola bilər ki, Allah onları Peyğəmbərinin ﷺ diliylə lənətlədiyi halda, onların etdiklərini rədd etməsin. Bu ayəni dəlil gətirənlər, eynilə Süleymanın عليه السلام əmrinə verilən cinlərlə əlaqəli olan Allahın buyurduğu: *"Onlar Süleyman üçün nə istəsə – məbəd, uca qəsrlər, heykəllər, böyük hovuzlara bənzər çanaqlar və yerindən tərpənməyən iri qazanlar düzəldirdilər"*. (Səba 13) - ayəsini heykəl və büt düzəltməyin caiz olduğuna dəlil gətirirlər. Heykəl və rəsm (surət) çəkməyi haram edən səhih hədislərin əksinə bu ayəni dəlil gətirirlər. Halbuki, Peyğəmbərin ﷺ hədislərinə inanan müsəlman bunu etməz.

İkinci Şübhə Və Cavabı - Peyğəmbərin ﷺ qəbri günümüzdə görüldüyü kimi məscidində olmasıdır. Bu haram bir iş olsaydı orada dəfn edilməzdi. Buna cavab olaraq deyirik ki: Günümüzdə bu nə qədər belə görünsə də, səhabələrin dövründə bu belə deyildi. Çünki, Peyğəmbər ﷺ vəfat etdikdə səhabələr onu məscidinin yan tərəfində olan evində dəfn etdilər. Məscid ilə onun evini, arada qapısı olan divar ayırırdı. Peyğəmbər ﷺ sağlığında ikən bu qapıdan çıxıb məscidə gedərdi. Səhabələrin onu evində dəfn etmələrinə səbəb nə idi? Biz bunu yuxarıda Aişənin رضي الله عنها hədisində də qeyd etdik ki, onlardan sonra kiminsə onun qəbrini məscid etməsinlər deyə belə etdilər. Bu mövzuda elm əhli arasında heç bir fikir ayrılığı yoxdur. Peyğəmbərin ﷺ dəfn edildiyi yer ilə Aişənin رضي الله عنها qaldığı yerin arasını hörürlər. Əbu Bəkr رضي الله عنه öldüyü zaman, o da Peyğəmbər ﷺ dəfn edildiyi otaqda dəfn edilir. Ömər رضي الله عنه də öldüyü zaman Aişə

²⁵⁵ İbnul Covzi "Zədul Məsir" 5/123.

²⁵⁶ Əbu Davud 2042, Əhməd 2/ 367, İsmayıl əl-Qazi "Fadl əs-Salət alən Nəbi" səh. 20, əl-Albani səhih demişdir.

²⁵⁷ əl-Albani "Mişkət" 163.

ﷺ artıq öz evini tərk edir. Vəlid ibn Abdul-Məlikin dövründə məscid genişləndiyi zaman Peyğəmbərin ﷺ xanımlarına məxsus olan otaqlar sökülərək məscidə qatılır yalnız Aişənin ﷺ evindən başqa.²⁵⁸ Sonra evi üç bucaq şəkilində daşla hörürlər. Artıq bu tikilidən öncə məsciddən iki divar ilə ayrılırdı. Sonuncu üçbucaq şəklində üçüncü divarı da hörürlər. Artıq heç kəs bundan sonra ora girə bilməzdi. İbn Qeyyim “Nuniyyədə” deyir: “Allah Peyğəmbərin ﷺ duasına cavab verdi və onun qəbri ibadət olunan yerə çevrilmədi. Qəbri üç qat divarla qorundu və heç birində də içəri daxil olmaq üçün qapı yoxdu. Daxil olmaq, qəbrə sürtünmək mümkün deyil. İndi isə dəmir hasar ilə də örtüblər”. Ona görə də Peyğəmbərin ﷺ qəbri məsciddən deyildir. Müşriklərin etdiyində ya qəbrin üzərində məscid inşa edirlər, ya da məscid olur, sonra qəbri içinə salırlar. Lakin sual verək? Peyğəmbər ﷺ məsciddə dəfn olunub? Xeyr! Məscidi Peyğəmbərin ﷺ evi üzərində tikiblər? Xeyr!

Hafiz ibn Muhəmməd ibn Abdul-Hadi "Sərimul-Munki"də (səh. 136) deyir: "Artıq o vaxt səhabələrdən heç kəs yox idi. Ən son vəfat edən səhabə Cabir ibn Abdullah ﷺ olub ki, o da Abdul-Məlikin xilafəti dövründə vəfat etmişdir. Vəfat tarixi h. 78-ci, Vəlid isə h. 86-cı ilində xəlifə oldu, 96-cı ilində isə vəfat edib".²⁵⁹ İbn Kəsir "Tarix"də (9/ 75) qeyd edir ki: "Söyləndiyinə görə Sad ibn Museyyib Aişənin ﷺ evinin, sanki o, qəbrin bir məscid edilməsindən qorxmuş kimi məscidə qatılmasına qarşı çıxmışdı".

Üçüncü Şübhə Və Cavabı - Peyğəmbərin ﷺ Hayf məscidində namaz qılmasıdır. Hədisdə bildirildiyinə görə orada yetmiş Peyğəmbərin qəbri vardır. Ət-Tabərani "Mucəmul-Kəbir"də (3/ 204/ 2) deyir: "Bizə Abdan ibn Əhməd, İsa ibn Şazan, Əbu Həmməd ibn Dəlal, İbrahim ibn Tahman, o da Mənsurdan, o da Mucahiddən, o da İbn Ömərdən ﷺ mərfu olaraq rəvayət edir: "Hayf məscidində yetmiş Peyğəmbərin qəbri vardır". əl-Heysəmi "Məcmə"da (3/ 298) rəvayət edir: "...Yetmiş Peyğəmbər basdırıldı". Cavab olaraq deyirik ki: Biz Peyğəmbərin ﷺ bu məsciddə namaz qılmasına şübhə etmirik. Şübhə edilən bu məqsəddə yetmiş Peyğəmbərin basdırılması məsələsidir ki, iki tərəfdən dəlil olmaz. **1)** Heç bir hədis alimi bu hədisə səhix hökmünü verməmişdir. Çünki, hədisin sənədində qərib hədisləri rəvayət edən ravilər vardır. Hədisin sənədində gələn İsa ibn Şazan qərib hədisləri rəvayət edəndir. İbn Hibban "Siqat"da (2/ 10) "qərib rəvayətlər edir"- demişdir. İbrahim ibn Tahman

²⁵⁸ İbn Cərir "Tarix" 5/ 222, İbn Kəsir "Tarix" 9/ 74-75.

²⁵⁹ Bu məsələ ilə bağlı cahilcəsinə bir söz söyləyənlərdən biri: "Peyğəmbərin ﷺ məscidini Osman ﷺ genişlətdikdə bu məscidin içərisinə ondan olmayan şeyləri də saldı və üç qəbir də məscidin içərisində qaldı. Sələfdən heç bir kimsə isə bunu pis qarşılamadı". Cavab olaraq deyirik ki: "Osman ﷺ ona atılan bu böhtanın əksini etmişdir. O, Peyğəmbərin ﷺ məscidini genişlətdikdə ona işarə olunan hədislərə müxalif olmamışdır. Buna görə də məscidi Peyğəmbərin ﷺ xanımlarının evlərinin olduğu yerdən genişlətməmiş və bu evləri məscidə salmamışdır. Bu da ondan öncə Ömər ﷺ etdiyinin eynisidir". Belə bir kimsələr Sələfi Salihin əqidəsini bilmədiklərinə görə belə danışırlar.

haqqında da İbn Ammar Məvsili demişdir: Hədisi zəif və muzdaribdir. əl-Albani رحمته deyir: "Mən bu hədisin ravilərindən birinin qıraətində təhrifə düşərək "Sallu" (namaz qıldı) yerinə "Qubra" (basdırıldı) demiş olmasında şübhə edirəm. Çünki ət-Tabərani "Mucəmul-Kəbir"də (3/ 155/ 1) siqa (mötəbər, etibarlı) bir sənədlə rəvayət etmişdir: "Hayf məscidində yetmiş Peyğəmbər namaz qılmışdır..."²⁶⁰ 2) Hədisdə qəbirlərin Hayf məscidində görünməsinə açıq şəkildə işarə edən bir ifadə yoxdur. Əzraki "Tarihu Məkkə"də (səh. 406-410) Hayf məscidi haqqında bir neçə bölüm açmışdır. Heç birində orada olan qəbirlərin görünməsi haqqında xəbər verməmişdir. Bilinməlidir ki, şəriət də hökmləri zahirə görə verir. Sözü gedən məsciddə açıq, görünən qəbirlər olmadığına görə orada namaz qılmaqda heç bir xəta yoxdur. Çünki, orada olan qəbirlər yoxdur, görsənmirlər. Kimsə onların yerini tanımır. Hətta bu zəif hədis olmasaydı orada yetmiş qəbir olduğu heç kimsənin ağına da belə gəlməzdi.

Dördüncü Şübhə Və Cavabı - İsmailin عليه السلام və başqalarının qəbrinin Məscidul-Həramdakı Hicr adlanan yerdə olduğuna və oranın da namaz qılmaq üçün ən üstün yer sayılması. Cavab olaraq deyirik ki: Məscidul-Haramın məscidlərin ən üstünü və orada qılınan namazları yüz min namaz dəyərində olduğuna heç bir şübhə yoxdur. İsmailin عليه السلام və başqa Peyğəmbərlərin Məscidul-Haramda dəfn edildiklərinə dair bir səhih hədis belə yoxdur. Əksinə bu haqda rəvayət olunan hədislərin əksəriyyəti uydurma, zəif hədislərdir. Əzkəri "Əxbəru Məkkə"də (səh. 39, 219, 220) rəvayət etmişdir. Bu zəif rəvayətlərin də əksəriyyətini bidətçilər götürərək qəbirlərə gedib orada ibadət etməyə dəlil gətirirlər. Şeys Aliyul-Kari "Mirqatul-Məfatih"də (1/ 456) deyir: "İsmailin عليه السلام qəbrinin şəkli Hisrdə, Hatim, Həcərul-Əsvədlə zəməm arasında yetmiş Peyğəmbərin qəbri vardır. Artıq bu qəbirlərin izləri qalmamışdır. Bunlar da dəlil gətirilməyə uyğun deyildir". Yuxarıda qeyd etdiyimiz kimi açıq görünən qəbirlər olmadığına görə heç bir problem yoxdur. Çünki, məlum olduğuna görə yerin özü həyatdakıların qəbridir; **"Biz yeri dirilər və ölümlər üçün toplanma yeri etmədikmi?"** Şabi رحمته deyir: "Yerin içi ölümləriniz, üstü isə diriləriniz üçündür"²⁶¹ Şair deyir: "Ey dostum! Bunlar hər tərəfi dolduran qəbirlərimizdir. Haradadır Ad qövmünün yaşadığı dönmədəki qəbirlər. Yüngülcə ayağını bas yerə, mən yerin torpağının yalnız bu cəsədlərdən ibarət olduğunu zənn edirəm. Bacara bilirsənsə yavaş-yavaş havada yeri, qulların çürümüş sümüklərinin üzərindən basa-basa yerimə".

Beşinci Şübhə Və Cavabı - İbn Abul-Bərr "əl-İtisab" adlı əsərində (4/ 21-23) rəvayət edir: "Əbu Cəndəl ibn Suheyli ibn Amr رحمته Peyğəmbərin عليه السلام dönəmində

²⁶⁰ Bu haqda geniş məlumat üçün bax: əl-Albani "İslamda qəbirçiliyin sakıncaları" hədis yayınları.

²⁶¹ əd-Dulabi 1/ 129.

Əbu Bəsin ☪ qəbri üzərində bir məscid bina etmişdir". Bu hadisə Hudeybiyyə sülhü ərəfəsində baş vermişdir. Peyğəmbər ☪ Mədinəyə gəldikdən sonra müsəlman olmuş qureyşli Əbu Bəsin (Utbə ibn Useyd əs-Səqafi) ☪ onun yanına gəldi. Qureyş də onu qaytarmaq üçün iki nəfər göndərdi və onlar Peyğəmbərin ☪ yanına gəlib: "Bizimlə bağladığın sülh müqaviləsinə görə Əbu Bəsin ☪ geri qaytarmalısan!"- deyə ona müraciət etdilər. O, Əbu Bəsin ☪ həmin iki kişiye təhvil verdi. Onlar Əbu Bəsin ☪ ilə Məkkəyə yola düşdülər və nəhayət gəlib Zul-Huleyfə adlanan yerə çatdılar. Burada onlar (xurcunlarındakı) xurmadan yemək üçün dayandılar. Əbu Bəsin ☪ onlardan birinə (Xuneyn ibn Cabirə): "Ey filankəs, Allaha and olsun ki, sən bu qılıncın çox gözəldir!"- dedi. Qılıncın sahibi onu qınından çıxarıb dedi: "Doğrudan da bu çox gözəl qılıncdır. Mən onu bir neçə dəfə təcrübədən keçirmişəm". Əbu Bəsin dedi: "Göstər görüm necə qılıncdır?" (Qılıncı ona göstərdikdə Əbu Bəsin ☪) fürsət tapıb qılıncı onun əlindən aldı və nəfəsi kəsilənə qədər qılıncı onu vurdu. O, birisi isə (Xuneysin mövlası) qaçıb Mədinəyə gəldi və tələsik məscidə daxil oldu. Peyğəmbər ☪ onun vahimə içində yürüyə-yürüyə gəldiyini görüb: "Bu adam nədənsə qorxub!" deyə buyurdu. O, Peyğəmbərin ☪ yanına gəlib dedi: "Allaha and olsun ki, yoldaşım öldürüldü! (Qorumasanız) Mən də öldürüləcəyəm!" Bu vaxt Əbu Bəsin ☪ gəlib dedi: "Ey Allahın Rəsulu! Allaha and olsun ki, artıq O, sənə vədini yerinə yetirməyə yardım etdi və sən də məni müşriklərə təhvil verdin. Sonra isə Allah məni onların əlindən xilas etdi". Peyğəmbər ☪ buyurdu: "Vay bunun anasının halına! Bu müharibə alovunu qızırdıran bir kimsədir. Əgər bir neçə nəfər də onunla həmrəy olsa (o, zaman müharibə alovu qızırsacaq və sülh müqaviləsi pozulacaq)". Əbu Bəsin ☪ bunu eşitdikdə onun yenidən müşriklərə qaytarılacağını başa düşdü və Mədinədən çıxıb dənizin sahilinə tərəf getdi. Sonra müşriklərdən canını qurtarmış Əbu Cəndəl ibn Suheyli ☪ də gəlib ona qoşuldu. Daha sonra Məkkə müşriklərindən yaxa qurtaran hər bir müsəlman ona qoşuldu və beləliklə də onlar qüvvətli bir dəstəyə çevrildilər. Vallahi onlar hər dəfə Qureyşin ticarət karvanının Şama yola düşdüyündən xəbər tutduqda, karvanın qabağını kəsər və onları öldürüb mallarını götürürdülər. Bu təhlükəni görən Qureyş öz tərəfindən bir nümayəndəni (Əbu Sufyan) Peyğəmbərin ☪ yanına göndərdilər. Bu dəfə Qureyş Peyğəmbəri ☪ Allaha and verib aralarında olan qohumluq əlaqələrinin hörmətinə görə (onların ticarət karvanlarını Əbu Bəsin ☪ və onun cəmaatından qorumaq üçün) ona yalvardılar. Onlar Peyğəmbərə ☪: "Bundan sonra müsəlman olaraq Məkkədən hicrət etmiş hər bir şəxs əmin ola bilər ki, (geri gətirilməyəcəkdir)"- deyə xəbər göndərmişdilər. Peyğəmbər ☪ səhabələrdən birini (bu xoş xəbəri çatdırmaq üçün) Əbu Bəsin və onun cəmaatının yanına göndərdi və Uca Allah bu ayəni

nazil etdi: *"Sizi onların üzərində qələbə çalmağa müvəffəq etdikdən sonra, Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur"*- ayəsindən: *"Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovgalığına qapıldıkları zaman..."*. (əl-Fəth 24-26). Onların təkəbbür və təəssübü Hudeybiyyə müqaviləsinə *"Bismilləhir-Rahmənir-Rahim"*, *"Mühəmmədən Rəsulullah"* sözlərini yazmaqdan imtina etmələri və həmin ili (hicrətin altıncı ilində) müsəlmanların Məkkəyə daxil olub Allahın evini ziyarət etməyə razılıq verməmələri idi.²⁶² Hədis əl-Buxari, Muslim və s. səhih və sünənlərdə: "Onun qəbri üzərində bir məscid bina etmişdir" cümləsi əlavə olunmadan rəvayət edilmişdir. Bu cümlə mudaldır, hətta münkər bir rəvayətdir.²⁶³

Altıncı Şübhə Və Cavabı - Qəblərə şübhə salan bəziləri qeyd edirlər ki, qəbirlərin məscid halına gətirilməsində olan qadağa, ancaq qəbirdə olan kimsəyə görə fitnəyə (şirkə) düşmə qorxusuna bağlı bir şeydir. Artıq Tövhid möminlərin qəblərində yerləşdiyinə görə bu fitnə ortadan qalxmışdır. Bu kimi şübhələr batil və əsli olmayan şübhələrdir. İbrahimdən ﷺ sonra artıq kim əmin ola bilər. Nə qədər Tövhid əhli olsa da belə, heç kəs şirkə düşməyəcəyindən əmin ola bilməz. İbrahim ﷺ dua edərək: *"...Məni və övladlarımı bütlərə tapınmaqdan uzaq elə!"* (İbrahim 35). Abdullah ibn Şurəhbil ibn Həsən rəvayət edir: "Osmanın ﷺ qəbirləri dümdüz edilmə əmrini verdiyini gördüm. Ona: "Bu sənin qızın Ummu Əmrin qəbridir"- deyildi. O, yenə də onun düzəldilməsini əmr etdi".²⁶⁴ Aliyyul-Kari "Mirqat"da (2/ 372) deyir: "Elm adamları "qəbrin bir qarış yüksəldilməsi müstəhəbdir". Əbu Burda ﷺ rəvayət edir ki, Əbu Musa ﷺ ölüm döşəyində ikən tövsiyə etdi: "Cənazəmi götürdükdə tez-tez yeriyin. Qəbrimə mənimlə torpağın arasına girəcək heç bir şey qoymayın. Qəbrimin üzərinə bina tikməyin. Ölümümə görə saçını qırın, səsinə yüksəldən və üst-başını cıran qadınlardan uzaq olduğuma sizi şahid tuturam". Yanında olanlar dedilər: "Bu haqda bir şeymi eşitdin?" O: "Bəli, Peyğəmbərdən ﷺ"- deyə cavab verdi".²⁶⁵ Ənəs ﷺ qəbirlər arasında məscid tikilməsini məkrüh (haram) görürdü.²⁶⁶ Nəfi ﷺ rəvayət edir ki: "Ömər ﷺ bəzi kimsələrin altında beyət edilən ağaca gedib-gəldiklərini eşitdikdə o, ağacın kəsilməsini əmr etdi və ağac kəsildi".²⁶⁷ Səhih odur ki, Nəfi ﷺ rəvayət edir: İbn Ömər ﷺ dedi: "(Hudeybiyyə sülhündən) sonrakı il təkrar oradan keçdikdə, altında beyət etdiyimiz ağacın hansı olduğu haqqında aramızdan iki nəfər də belə bir fikirə gələ bilmədi. Bu Allahın bir rəhməti idi". əl-Albani ﷺ

²⁶² əl-Buxari 2731, Muslim 1783.

²⁶³ Bu haqda geniş məlumat üçün bax: əl-Albani "İslamda Qəbirçiliyin Sakıncaları" hədis yayınları.

²⁶⁴ İbn Əbi Şeybə "Musənnəf" 4/ 138, Əbu Zura "Tarix" 66/ 2, 121/ 2.

²⁶⁵ Əhməd 4/ 397.

²⁶⁶ İbn Əbi Şeybə 2/185, Fəthul-Bəri 65/ 81/ 1 "əl-Kəvakib".

²⁶⁷ İbn Əbi Şeybə (2/ 84/ 1) rəvayət etdi və rəvilərin hər biri siqadır. Lakin Nəfi ilə Ömər ﷺ arasında kəsiklik vardır. Bu da hədisin zəif olduğunu göstərir.

deyir: "Artıq ağac onlar üçün gizli və tanınmaz hala gəlmişdi". Yenə əl-Buxaridə Səid ibn Museyyib atasından etdiyi rəvayəti gətirir ki: Tariq ibn Abdur-Rahman həccə getmək üçün yola çıxdı. "Yolda namaz qılan bir topluluqla rastlaşdım. Bu hansı məsciddir deyə soruşdum. Onlar: "Bu Peyğəmbərin ﷺ altında Ridvan beyəti etdiyi ağacdır"- dedilər. Səid ibn Museyyibin yanına gələrək bunu ona danışdım. O, da gülərək: "Atam mənə Peyğəmbər ﷺ ilə bərabər ağac altında beyət edənlər arasında olduğunu, gələn il isə ora gəldikdə (beyət etdiyimiz ağacın hansı olduğunu) unudduq və onun hansı olduğunu tapa bilmədik"- deyə söylədi. (Başqa rəvayətdə: "Ağac bizə tanınmaz hala gəldi"). Səid: "Peyğəmbərin ﷺ səhabələri onu tanımadıqları halda sizmi tanıyacaqsınız? Siz mi daha yaxşı bilirsiniz?" deyə cavab verdi. İbn Ömər r.ə: "Bu Allah tərəfindən bir rəhmət oldu"- sözləri buna işarədir. O, ağacın onlar tərəfindən tanınmaması Allahın bir rəhməti idi".²⁶⁸ əl-Albani r.ə deyir: "On ilə əvvəl Uhud şəhidlərinin məzarlığının gün çıxan tərəfində divarın yanında gördüyüm bir ağac var idi. Ağacın üzərində bir çox bez parçalar bağlanmışdı. Sonra onu keçən il h. 1371, M. 1952-ci ildə həcc zamanı gördüm. Ağac kökündən kəsilmişdi. Allaha həmd olsun!"

İbn Ömər r.ə Abdur-Rahmanın qəbri üzərində qurulmuş bir çadır gördü və dedi: "Ey uşaq! Bunu qaldır! Etdiyi əməl ona kölgə salar".²⁶⁹ Əbu Hureyra r.ə qəbrinin üzərinə çadır qurmamağı vəsiyyəət etmişdir".²⁷⁰ Muhəmməd ibn Kəb r.ə deyir: "Bu qəbirlər üzərində olan çadırlar sonradan uydurulmuş şeylərdir". Səid ibn Museyyib r.ə xəstələndiyi vaxt: "Öldüyüm zaman qəbrimin üzərinə çadır qurmayın".²⁷¹ Amr ibn Şurahbil r.ə deyir: "Qəbrimi yüksəltməyin. Mühacirlərin bundan xoşlanmadıqlarını gördüm".²⁷² Muhəmməd ibn İshaq "Məğazi"də rəvayət edir ki: Yunus ibn Bukeyr, Əbu Xalidə Xalidi ibn Dinar, Əbu Aliyəyə dedi: "Tustəri fəth etdiyimiz zaman Hurmuzun mal saxladığı evin başında yazı olan ölü bir bədənin uzanmış olduğu bir çarpayı tapdıq. Onu Ömər ibn Xattabın r.ə yanına gətirdik. Kəbi çağırdı və o, yazını ərəbcəyə çevirdi. Mən ərəblərdən o, yazını oxuyan ilk insanam. Bu Daniel عليه السلام deyilən birisi idi. O, nə zaman ölmüşdür? dedim. Üç yüz ildir. Ondan dəyişən nədir. Başında bəzi saçlarından başqa heç bir şey dəyişilməmişdi. Belədir, çünki Peyğəmbərlərin ətlərini torpaq çürütməz. İnsanlar ondan nə diləyərdilər? Göy üzü tutulduğu zaman onun cəsədini çıxararaq yağmur gözləyərdilər". Dedim: "Siz nə etdiniz?" Gündüz vaxtı bir-birindən ayrı on üç qəbir qazdıq, gecə olduqda isə onu birində dəfn etdik və qəbiri yerlə düz etdik ki, insanlar başa

²⁶⁸ əl-Buxari "Cihad" 2958.

²⁶⁹ əl-Buxari muallaq olaraq rəvayət edib 2/98.

²⁷⁰ Abdur-Razzaq 3/418 N. 6129, İbn Əbi Şeybə 4/135, İbn Sad 4/338.

²⁷¹ İbn Sad 5/142.

²⁷² İbn Sad 6/108.

düşməyib sonradan gəlib qazmasınlar". Bu rəvayətdə mühacir və ənsarın etdiyinə bir baxın. Qəbri tapıb insanların bundan fitnəyə düşməsindən qorxaraq onu gizlətmək üçün nə qədər səy göstərirdilər. Günümüzdə qəbirləri ucaltmağa çağıranlar o, zaman bunları etsəydilər səhabələr onlarla qılıncları ilə vuruşardılar. Onları Allahdan qeyrisinə ibadət edənlər sayardılar. Qəbir başında dua etmək, namaz qılmaq bir sünnə, fəzilət və ya mübah bir əməl olsaydı bunu ən yaxşı bilən mühacir və ənsarlar olardılar və onlar da bunu özlərindən sonra gələnlərə bir sünnə olaraq qoyub gedərdilər. Onlar bu dini özlərindən sonra gələn zəlalət əhlindən daha yaxşı bilirdilər. Ətraflarında Peyğəmbərin ﷺ bir çox səhabələrinin qəbirləri olduğu halda onlardan heç biri bu Allaha daha yaxındır, bunun vasitəsilə Allaha yaxınlaşım deyə ora gedib əsla onlara dua etməmiş və onlardan yardım diləməmişdir. Bu haqda cüzi bir məlumat olsaydı belə bizə çatar və biz onu sizdən qabaq edərdik. Necə ola bilər ki, qəbir başında dua etmək və ya qəbir əhli vasitəsi ilə duada təvəssül etmək – bu qədər fəzilətli əməl olsun – səhabə, tabiin də bu cür fəzilətli əməldən bixəbər olsun. Ümmətin ən xeyirli üç dövrü: İbn Məsud رضي الله عنه rəvayət edir ki, Peyğəmbərdən ﷺ: "Ümmətinin ən xeyirliləri kimlərdir?"- deyə soruşduqda, o buyurdu: "Mənim əsrimdəkilərdir. Sonra onları təqib edən (Tabiin) və yanə də onları təqib edən (Ətbəu Tabiin)"²⁷³ - necə ola bilər ki, bu cür fəzilətdən cahil qalır, sonradan gələnlər isə elm və əməldə onları ötürülər. Hər bir xeyirdə yarışan, xeyirdə hər bir kəsdən irəli olan səhabələr, necə ola bilər ki, qəbir başında fəziləti bilə-bilə orada dua etməmələri əsla yaxşı qarşılanmaz. Deməli burada bir məsələ də ortaya çıxır ki, bu əməl nə məşhur bir əməldir, nə də haqqında bir izin vardır. Bu ancaq qəbirlərə ibadət edənlərin məşhur etdikləri bir əməldir. Allah bunu əmr etmədiyi kimi icazəli olması haqqında bir dəlil də endirməmişdir.

Marur ibn Suveyd رضي الله عنه rəvayət edir ki, Ömər رضي الله عنه ilə birlikdə Məkkə yolu üzərində sübh namazını qıldıq. Namzda Fil və Qureyş surələrini oxudu. Sonra insanları bir yerə gedərkən gördü və: "Bunlar hara belə gedirlər?"- deyə soruşdu. "Ey möminlərin əmiri! Peyğəmbərin ﷺ namaz qıldığı bir məscid var ora gedirlər"- deyildi. O dedi: "Sizdən öncəkilər də belə bir şeylə həlak oldular. Onlar Peyğəmbərlərinin izləri üzərinə düşərək oraları kilsə və məbədlər edərdilər. Bir namaz vaxtına yetişən namazını qılsın, başqa vaxtı isə keçib getsin və əhəmiyyət verməsin".²⁷⁴ Səhabələr bu cür şeylərə qarşı da çıxırdılar. Əbu Vaqid əl-Leysi رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz, o vaxtlar təzə müsəlmanlardan idik və küfrdən yenidən çıxmışdıq. Müşriklərin üstündən silahlarını asdıqları böyük bir

²⁷³ Muslim 2533.

²⁷⁴ İbn Əbi Şeybə 2/ 84/ 1, Abdur-Razzaq "Musənnəf" 2734.

Sidr ağacı vardı. Onun ətrafında yığışaraq öz adət ən-ənələrini yerinə yetirir və o, ağacı "Zətu Ənvat" deyə çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: "Ey Allahı Rəsulu! Onların "Zətu Ənvatı" olduğu kimi bizim üçün də "Zətu Ənvat" düzəlt"- dedik. Peyğəmbər ﷺ dedi: "Allahu Əkbər! Şübhəsiz ki, bunlar hamısı keçmiş adət ən-ənələrdir. Nəfsim Əlində Olana and olsun ki, siz İsrail oğullarının Musadan istədikləri şeyin eynisini məndən istədiniz: "...*Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!*" (əl-Əraf 138). Həqiqətən siz əvvəlkilərin adət ən-ənəsi ilə gedəcəksiniz".²⁷⁵ Ona ibadət edilməməsinə və ondan bir diləkdə olmamasına baxmayaraq sırf silah asmaq və altında ibadət etmək üçün bir ağac əkmək Allahdan başqa bir ilah qəbul etmək sayılırsa, onda qəbirlərə ibadət etmək, orada dua etmək və qəbir əhlindən yardım istəmək nə sayılır? Allahın Rəsulunu ﷺ göndərirdiyi ilə bu gün zəlalət və bidət əhlinin etdiklərini bilən bir kimsə onların arasında göylə yer arası qədər fərq olduğunu görə bilər.

Yeddinci Şübhə Və Cavabı - Onlar deyirlər ki, bu ayələr bütlərə ibadət edənlər haqqında nazil olmuşdur. Siz saleh kimsələr haqqında nə cəsarətlə bütlər deyə cavab verirsiniz? Peyğəmbərləri nə cəsarətlə büt edirsiniz? Allahdan başqa ibadət olunan hər bir varlıq ona ibadət edən kimsənin məbudu və bütü olur. Yaxşı, bütlərə tapınan kimsə ilə Peyğəmbərlərə, övliyalara tapınan kimsə arasında fərq nədir? Çünki, bunların heç birisinin onlara ibadət edənlərə ən cüzi bir faydası da olmaz; *"Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da şeytan əməlidən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız"*. (əl-Maidə 90). **Ənsab** bütlər, ləfzi **Nusub** və ya **Nasub** kəliməsinin çoxluğuudur və Allahdan başqa ibadət edilmək üçün ucaldılan hər bir şeyi əhatə edir. Bu bir ağac, bir daş, bir büt və ya bir qəbir də ola bilər. Bütlər Qurani-Kərimdə iki qismə bölünür: **1. Ənsab** – Forma və şəkili olan bütlərdir. Daş, ağac, şəkil, surət və s. Kitab Əhlindən bəziləri öz ibadət etdikləri ibadətqahları dəyişərək orada çoxlu surət, insan şəkilləri çəkməyə başladılar. İki qanadlı kişi və qadın, uşaq şəkilləri çəkməyə başladılar və dedilər ki, bunlar Peyğəmbərlər, mələklərdir. **2. Əusən** – Qurani-Kərimdə bütün adına deyilir. Lakin forma və şəkili olmayan bütlərə də Əusən deyilir. Kiminsə ruhu, kiminsə cəddi və s. Bu növ bütə Əusən deyilir. İbrahim عليه السلام öz qövmünə deyir ki: *"Siz Allahdan qeyrisini özünüza (Əusən) bütlər götürdünüz"*. Peyğəmbər ﷺ dua edərək deyirdi: "Ya Rəbbim! Mənim qəbrimi (Əusənə) ibadət olunan bütə döndərmə".

Bu sözləri söyləyən kimsə müşriklərin Rububiyyəti qəbul etdiyini, Uca Allahın hər şeyin Rəbbi, yaradıcısı və Maliki olduğunu qəbul etdiklərini bilir. Lakin müşriklər bu bütlərə onları Allaha daha çox yaxınlaşdırırsınız və onlara

²⁷⁵ ət-Tirmizi 2180, Əhməd 5/ 218, əl-Albani səhih.

şəfaətçi olsunlar deyə ibadət edirdilər. Onlar o, bütə ibadət etmirdilər. O bütün timsalında saleh kimsəni nəzərdə tuturdular. Çünki, onlar üçün də o, büt deyil, nə vaxtsa yaşamış saleh bir kimsənin ruhu idi. Günümüzdə də qəbristanlığa gedərək qəbir sahibləri vasitəsilə Allaha yaxınlaşan: "Biz günahkar bəndələrik, onlar isə əməlisaleh insanlar olublar"- deyərək onların ruqları, Allah yanında olan məqamları vasitəsilə Allaha yaxınlaşan insanlar da eynilə o, müşriklərin etdikləri əməlləri və sözləri deyirlər. Bununla bərabər belə bir inanc onlara heç bir fayda vermədi; *"Allahı qoyub özlərinə dost tutanlar: "Biz onlara bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!"- deyirlər. (əz-Zumər 3). "Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir!"- deyirlər. De ki: "Allaha göylərdə və yerdə bilmədiyini bir şeyimi xəbər verirsiniz? Allah özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır". (Yunus 18).*

Belə bir sözləri işlədən kimsəyə sən də bu ayəni xatırlat: *"Onların o, yalvardıqları da Rəblərinə hansı daha yaxın olacaq deyə yol axtarırlar". (əl-İsra 57).* Beləliklə, müşriklərin bu şübhələrinə də cavab vermiş olduq. Belə bir bənzətmə doğru deyildir. Çünki, o müşriklər arasında vəlilərə və salehlərə ibadət edənlər də vardır. Onlar eyni şəkildə xristianların Məryəm oğlu Məsihə ibadət etdikləri kimi peyğəmbərlərə də ibadət edirdilər. Həmçinin, mələklərə də ibadət edənlər vardır; *"O, gün onların hamısını həsr edəcək, sonra da mələklərə belə deyiləcək: Bunların sizə ibadət edirdilər? (Mələklər) Sən pak və müqəddəssən. Bizim ixtiyar sahibimiz onlar deyil Sənsən! Xeyr, (onlar bizə yox) cinlərə (şeytanlara) ibadət edirdilər. Onların əksəriyyəti cinlərə iman gətirmişdilər – deyə cavab verəcəklər". (Səbə 40-41).*

Allahdan Qeyrisinə İbadət Edənlərin Gətirdikləri Üç Şübhə: **1.** Biz bütlərə ibadət etmirik, yalnız Allahın övliyalarına ibadət edirik. **2.** Biz ibadətdə onlara yönəlmirik, onları qəsd etmirik. Bizim məqsədimiz yalnız uca Allahdır. **3.** Biz onlara bizə fayda və zərər versinlər deyə ibadət etmirik. Fayda və zərər Allahın Əlindədir, onlar bizi ancaq Allaha yaxınlaşdırınsınlar deyə, onların şəfaətinə nail olmaq üçün onlara yönəlirik. Biz Allaha şərik qoşmuruq.

Haqlarında Quran nazil olduğu müşriklər mələklərə, salehlərə, Lat və Uzzaya və başqa şeylərə ibadət etmirdilərmisə? Sözsüz ki, bəli – deyiləcəkdir. Ona de ki: Müşriklərin həmin məxluqlara ibadətləri dua, qurban kəsmək, nəzir vermək, sığınmaq və buna bənzər ibadətlər deyildirmi? Çünki, onlar da Allahın qulları olduqlarını, Onun hakimiyyəti altında olduqlarını, işlərini səhmana salanın Allah olduğunu qəbul edirdilər. Bu varlıqlara isə onların şəfaətini əldə etmək, onlarla Allaha yaxınlaşmaq üçün dua edib sığınurdular.

Əgər bizə sual verilə ki: Peyğəmbərə ﷺ şəfaət etmək verilmişdir. Mən də ondan Allahın verdiyindən istəyirəm? - ona belə cavab verərik; Allah Peyğəmbərə ﷺ şəfaəti vermişdir, lakin sənə də Allaha dua edərkən Ona şərik qoşmağı qadağan etmişdir; **"Şübhəsiz ki, bütün məscidlər Allaha məxsusdur. Allahla yanaşı heç kəsə ibadət (dua) etməyin"**. (əl-Cinn 18). Allah Peyğəmbərə ﷺ şəfaət etmək əmrini verməklə yanaşı o ﷺ Allah izn vermədikcə şəfaət də etməz, Allahın razı olacağı kimsələrdən başqasına da şəfaət etməz. Müşrik olan bir kimsədən də əlbəttə ki, Allah razı olmaz və ona şəfaət də edilməz və sən də hardan biləsən ki, Allah səndən razıdır? **"Onun razı olduğu kimsələrdən başqasına şəfaət etməzlər"**. (əl-Ənbiya 28).

Əgər o: "Mən Allaha şərik qoşmuram deyərsə, ona - yaxşı onda Allaha şərik qoşmaq nə deməkdir, bir məni başa sal? Allaha şərik qoşmaq bütələrə ibadət etməkdir deyərsə - onda ona de: Onda bütələrə ibadət etmək nə deməkdir (nə cür olur?), bunu da bir izah et? Əgər o kimsə Allahdan başqasına ibadət etmədiyini irəli sürərsə sən ona tək Allaha ibadət etmək nə mənasına gəlir - deyə soruş.

Çətin və müsibət anlarında insan Allahdan qeyri ibadət etdiklərini unudaraq Allaha dua edir və onu çağırır. **"De: "Doğru danışanlarınızsa, deyün görüm, əgər sizə Allahın əzabı gəlsə və ya həmin Saat sizi haqlayarsa, Allahdan başqasını çağıracaqsınız?" Xeyr! Siz yalnız Onu çağıracaqsınız. Əgər Allah istəsə, Ona uzaqlaşdırması haqqında yalvardığınız bəlamı aradan qaldırır və şərik qoşduğunuz şeyləri unudarsınız"**. (əl-Ənam 40-41). **"İnsana bir zərər toxunduqda tövbə edərək Rəbbinə yalvarar. Sonra Allah öz dərgahından ona bir nemət ata etsə, əvvəlcə kimə dua etmiş olduğunu unudar və (xalqı) Allahın yolundan çıxartmaq üçün Ona şəriklər qoşar. De ki: "Hələ küfrünlə bir müddət dövrən sür. Şübhəsiz ki, sən Cəhənnəm əhlindənsən!"** (əz-Zumər 8).

Səkkizinci Şübhə Və Cavabı - Görürsən ki, biri on il Allahdan övlad itəyir. Ya Rəbbim, mənə övlad ver, Ya Rəbbim, mənə övlad ver. Lakin övladı olmur. Bundan sonra gedir hansısa pirdən istəyir və övladı olur. Övladın adını da qoyur pırverdi, pırqulu. Belə bir sual ortaya çıxır. Doğurdanmı ona övladı pır verdi? Cavab: on il verməyən və on birinci il verən də Allahın Özüdür. Allah hər bir bəndəsini imtahan edir; **"İnsanlar yalnız iman gətirdik deməkləri ilə onlardan əl çəkib imtahan olunmayacaqlarını sanırlar? Biz onlardan əvvəlkiyə də imtahana çəkmişdik. Şübhəsiz ki, Allah düz danışanları da yalançıları da gözəl tanıyır"**. (əl-Ənkəbut 2-3). Kimə iman etdin? İlahın kimdir? Dində sabitsən? Yoxsa çətinliyə düşən kimi namazı tərək edirsən? O kimsə dua edirdi. Onun duası eşidilirdi, yoxsa yox? Cavab olaraq deyirik ki: Allah zülmət bir gecədə, zülmət bir meşədə, qara daşın üzərində gəzən qara qarışqanın addımlarını görür və ayaq səslərini eşidir. Yaxşı o, dua edənə on il etdiyi dua

əbəs yerəmi idi? Xeyr, Eşidən və Görən yazırdı. Qulum Mənə dua etdi. Məndən övlad istəyirdi. Çünki, dua üç yerdən birinə gedər. Ya Allah onu qəbul edib cavab verər, ya dünyada ikən sənin başına gələcək bir bəlanı o dua vasitəsilə götürər, ya da duanı sənin lehinə axirətə saxlayar, bu dünyada isə itaətinə görə verər. Deməli dua əbəs yerə getmir. On il dua edən səbr etdikdən sonra ilahını dəyişir. Mənə belə Allah lazım deyil. O, mənə heç nə vermədi. Özünə başqa Rəbb seçərək: Ey filankəs! Mənə övlad ver və Allah da ona övlad verir. O da elə zənn edir ki, övladı Allah yox, məzh o qəbir sahibi vermişdir. Beləliklə də o, kimsə imtahandan çıxmış olmur və dünyasını da, axirətini də ziyana uğradanlardan olur; *"İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə (məqsədlə) ibadət edərlər. Əgər ona bir xeyr toxunsa (dini bərəsində) arxayın olar (İslamdan möhkəm yapışar). Yox əgər ona bir bəla, müsibət üz versə (İslamdan üz döndərüb) yenə küfrə qayıdar. Beləsi dünyamı da əldən verər, axirəti də. Açıq-aşkar ziyan budur, bu! O, Allahı buraxıb özünə nə xeyir, nə də zərər verən bütlərə tapınır. Haqq yoldan azıb uzaq düşmək də budur! Özü də zərəri xeyrindən daha çox olana ibadət edir. O (bütlə) nə pis bir köməkçi, necə də pis bir yoldaşdır".* (əl-Həcc 11-13). Qurani-Kərimdə qaydadır ki, *Yəsəlunəkə – "soruşanda" sözü gəldikdə Qul – "de ki", sözü işlədilir. Məs: "(Ey Muhəmməd!) Səndən qənimətlər bərəsində soruşurlar. De ki: "Qənimətlər Allaha və Onun Peyğəmbərinə aiddir".* (ən-Ənfal 1). *"Səndən şərab və qumar haqqında soruşurlar. De ki:..."* (əl-Bəqərə 219). *"(Ey Muhəmməd!) Səndən heyz bərəsində soruşurlar. De ki:..."* (əl-Bəqərə 222). *"Səndən yetimlər haqqında soruşurlar. De ki:..."* (əl-Bəqərə 220). *"Səndən nələrin halal olduğunu soruşurlar. De ki:..."* (əl-Maidə 4). Lakin bu ayədə Allah istisna edərək Peyğəmbərə ﷺ gələn vəhydə *"De ki"* kəlməsini zikr etməmişdir. Ey Muhəmməd! Qullarım səndən mənim bərəmdə soruşsalar mən onlara yaxınam. Ondan istəyənin duasını qəbul edəyəm. Dua etmək üçün kiminsə qəbrinə, pirinə getmək lazım deyil; *"Əgər bəndələrim səndən Mənim bərəmdə soruşsalar Mən onlara yaxınam. Dua edən Məni çağırırsa onun duasına cavab verərəm".* (əl-Bəqərə 185). *"Rəbbiniz buyurdu: "Mənə dua edin, mən də sizə cavab verim!"* (əl-Mumin 60). Allah demir ki, övliyalı çağırın, onlara dua edin və ya Mənim saleh bəndələrimdən kömək diləyin; *"Müşriklər (Allaha qoşduqları) şəriklərini gördükdə: Ey Rəbbimiz! Bunlar bizim Səninlə yanaşı (bizi Sənə yaxınlaşdırmaq məqsədilə) ibadət etdiyimiz şəriklərimizdir – deyəcəklər. Bütlər də onlara: Siz yalançısiniz! (Biz sizi Allahı tərək edib bizə tapınmağa dəvət etməmişdik) – deyə cavab verəcəklər".* (ən-Nəhl 86). *"(Qiyamət günü) hamı Allahın hüzurunda peyda olacaqdır. Zəiflər, acizlər (iman gətirməyi) özlərinə sığışdırmayan (başçılarına) deyəcəklər: "Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa bizdən dəf edə bilərsinizmi?" Onlar belə cavab verəcəklər: "Əgər Allah bizə doğru yolu*

göstərsəydi, biz də sizə göstərerdik. İndi ağlayıb sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir qurtuluş, heç bir sığınacaq yoxdur". İş bitdikdə (Cənnətlilər Cənnətə, Cəhənnəmlilər Cəhənnəmə daxil olduqda) Şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcəkdir: Allah (Peyğəmbərlər vasitəsilə) sizə (pis əmələrinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim. Amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hakimiyyətim yox idi. Lakin mən sizi (günah etməyə, Allaha asi olmağa) çağırdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni Allaha şərikinizi qoşmağınızı da inkar etmişdim. Həqiqətən zalimləri şiddətli bir əzab gözləyir". (İbrahim 21-22).

QƏBİRPƏRƏSTLƏRİN AĞILLARINI BAŞLARINDAN ALAN ŞEY NƏDİR?

Tövhidən üz çevirən bu sifəti istəsə də, istəməsə də belə müşrik və kafirdir. Sünnədən üz çevirən də yenə istəsə də, istəməsə də belə bidətçidir və zəlalət əhlidir. Səbəb: Allahın, Rəsulu ilə göndərdiyi həqiqətdən cahil olmalarıdır. Bütün bu cahil fikirlərin yaranmasına səbəb onların Allahın və Onun Rəsulunun ﷺ gətirdiklərinə arxa çevirmələri, qıt, naqis ağıllarını işlətmələri, uydurma hədislərə, rəvayətlərə və heç bir əsası olmayan xalq hekayələrinə söykənmələridir. Həmçinin, "biz ata-babalarımızı bu cür görmüşük", "filan şeyx, filan molla belə deyib", xurafat və boş-boş sözlərə əsaslanmaları və onları təqlid etmələridir. Qəbirpərəstlərin Rəsulullahə ﷺ iftira etdikləri uydurma hədislər də bu səbəblərdən biridir. "Hər bir şey sizə ağır verdikdə qəbir əshabına sığının".²⁷⁶ Qəbirpərəstlərin uydurduğu hekayələr ki, darlıq içində olan filankəs, filan kimsənin pirinə, ocağına getmiş və qurtulmuş və ya on il uşağı olmurdu, filankəsin pirinə getdikdən sonra uşağı olub və ya Sufyan əs-Səuri رضي الله عنه deyir: "Dəməşq məscidində qılınan namaz otuz min namaza bərabərdir".²⁷⁷

Mühəmməd Cəmil Ziynu - *hafizahullah* - deyir: "Biz Peyğəmbərlərin möcüzələrini və övliyaların kəramətini inkar etmirik. Lakin biz onları Allaha şərikinizi qoşulmasını, Allaha dua edildiyi kimi onlara da dua edilməsinə, onlara qurban və nəzir kəsilməsinə qarşı çıxırıq. Övliyaların qəbirlərinə o qədər pul, qızıl sərf edildiyi halda elə kasıblar vardır ki, heç bir günlük yeməyi də yoxdur. Şair deyir ki: "Dirilərimize bir dirhəm verilmir. Ölülərimizə isə milyon sərf edilir". Allahdan qeyrisinə ibadət olunan yerlərin əksəriyyəti

²⁷⁶ Uydurma bir hədisdir. İbn Teymiyyə "Təvəssül vəl-Vəsilə" s. 297.

²⁷⁷ İbn Abidin "Əxbəru Duvəl" 1/ 41 zəif və uydurma.

yalançılar və fırıldaqçılar tərəfindən sərvət toplamaq məqsədilə tikilmiş yerlərdir. Buna iki misal çəkək: Tələbə yoldaşım mənə danışdı ki, bir sufi şeyxi evimizə gəlib anamdan yaşıl bayraq almaq üçün pul tələb etdi. Bu bayraq müəyyən bir küçədə vəli yaşayan evin nişanəsi olmalı idi. Anam ona pul verdi. O, yaşıl parça alıb bayraq düzəldir və onu divarın küncünə sancır. Cəmaata da car çəkir ki: "Burada Allahın övliyalarından biri olub. Mən onu yuxuda görmüşəm. (Mənə dedi ki, buranı ibadətqah et. İnsanlar burada şəfa tapacaqlar). Bu yolla sərvət tolamağa başlayır".

İki çox kasıb dost bir-birilə rastlaşır və hər ikisi də öz vəziyyətlərindən acı-acı danışır. Onlar eşidirlər ki, filan övliyanın qəbrinin üstünə insanlar axın-axın gələrək sərvət qoyurlar və belə qərara gəlirlər ki, bir vəli (övliya, seyyid) qəbri düzəltsinlər və bununla da pul qazansınlar. Dərə qazaraq bir eşşəyi tutub kəsərək onun içinə qoyurlar. Üstündə də bir qübbəli məzar düzəldirlər. Onların hər biri qəbir üstə oturaraq onu öpür, əl sürtür və gəlib gedənləri inandırmağa çalışırlar ki, bu filan övliyadır, sonsuz kəramət sahibidir. İstədiyinə şəfa, övlad və s. verir. Sözsüz ki, belə söhbətləri də şeytan camaat arasında tez yayır və insanlar da axışaraq bu ocağa, pərə gəlməyə başlayırlar. Ad da qoyurlar ki, filankəsin piri, filankəsin ocağı və s. *"Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda mənə də vəhy olunmuşdur. Mən də Allahın nazil etdiyi kimi bir kitab endirəcəyəm deyən şəxsdən daha zalim kim ola bilər".* (əl-Ənam 93). *"Heç bir biliyi olmadan insanları azdırmaq üçün yalan uyduran şəxsdən daha zalim kim ola bilər. Həqiqətən Allah zalimlər tayfasını düz yola yönəltməz".* (əl-Ənam 144).

Həmçinin - Muhəmməd ibn Dərvişi deyir ki: "Bir qrup kimsələr iddia edirlər ki, Livanda dağın ətəyində Nuhun ﷺ qəbri vardır. Lakin məlumdur ki, bu söhbətlər 7-ci əsrdə üzə çıxıb". Dəməşqin şərq tərəfində Ubey ibn Kəbin ﷺ qəbrinin olduğunu da söyləyirlər. Lakin alimlər ittifaq ediblər ki, Ubey ibn Kəb ﷺ heç Suriyada olmayıb. İstanbulda bir neçə səhabənin qəbrini olduğunu da iddia edirlər. Rəvayət olunur ki, Sultan yuxusunda görür ki, filan yerdə səhabələrin qəbri vardır və onlar da oranı məscid tikirlər. Hüseyin ﷺ qəbrinin Qahirədə, İraqda, Nəcəfdə olduğu da söylənilir. Misirdə olduğunu söyləyənlər isə Fatimilər olublar". Müxaliflər qəbrin olduğunu dörd üsulla təyin edirlər: **1)** Yuxuda görür. **2)** Zəif rəvayətə əsaslanırlar. **3)** O yerdə qeyri-adi bir hadisə baş verir və deyirlər ki, burada salehlərin qəbri var. **4)** Oradan keçəndə qeyri-adi bir şey hiss edir məs: Ətir iyi və deyirlər ki: Burada salehlərin qəbri var. Göründüyü kimi bu dəlillərin heç biri möhkəm, dəqiq dayağa söykənmir.

Qəbirpərəstlərdə bu cür hekayələr çoxdur və onlar Allahın yaratdıqları içində ən yalançı olanlardır. Şeytan qəbir başında dua etməyi, evdə, məsciddə

və ya səhər vaxtlarında dua etməkdən daha sevimli göstərərək insana hiylə qurur. *Allah Qorusun!*

BU BÜTLƏR SİZİN VƏ ATALARINIZIN QOYDUĞU ADLARDAN BAŞQA BİR ŞEY DEYİLDİR

"Onlar sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlar haqqında heç bir dəlil nazil etməmişdir". (ən-Nəcəm 19-23). Onlar Rəblərinin Kitabı və Nəbilərinin sünnəsindən uzaqlaşdıqları üçün öz ağıllarına və nəfsi istəklərinə uydular. Sırat-al-Mustəqimdən ayrıldıqca azmağa başladılar. Allah və Onun Rəsulunun ﷺ hökmünün önünə keçdilər. Beləcə də nəsil-dən-nəsilə zəlalətə düşdülər. İxtilaf edib firqələrə bölündülər. İbn Teymiyyə ر.ھ. deyir ki: "Kim nübuət cizgisindən ayrılarsa şirkə və digər günahlar içərisinə düşər. İnsanların inanclarında şirk yox idi. Adəm ؑ və uşaqları Allahı tövhid etmək inancında idilər. İnsanlar tək bir ümmət idilər sonra ixtilafa düşdülər; **"İnsanlar (əvvəlcə) ancaq tək bir ümmət idilər (eyni bir dində idilər). Sonra (aralarında ixtilaf düşdüyü üçün) ayrıldılar".** (Yunus 19). **"İnsanlar tək bir ümmət idilər".** (əl-Bəqərə 213). İbn Abbas ر.ھ. deyir: "Adəm ilə Nuh ؑ arasında altı əsr (Başqa rəvayətdə: on əsr) vardır. Bu dövrdə yaşayan insanların hamısı da Allahın şəriətində idilər. Onların hamısı İslam dinində idilər. Daha sonra ixtilafa düşdülər. Rəsulların şəriətlərinə tabe olmağı tərkdikləri üçün şirkə düşdülər. Allah da müjdələyən və qoxudan Rəsullar göndərdi. Göndərilən ilk Rəsul isə Nuh ؑ idi".²⁷⁸ Peyğəmbər ﷺ Uca Rəbbindən buyurur: "Mən qullarımı həniflər (doğru inanc sahibləri) olaraq yaratdım. Lakin şeytanlar gələrək onları dinlərindən uzaqlaşdırdılar. Halal qıldığım şeyləri onlara haram qıldılar. Haqqında bir dəlil endirmədiyim şeyləri Mənə şirk qoşmalarını əmr etdilər".²⁷⁹ Peyğəmbər ﷺ buyurdu: "Hər bir doğulan uşaq fitrət üzrə doğulur. Bundan sonra ana və atası (yəhudi isə) onu yəhudi, (xristian isə) onu Xristian, (məcusi isə) onu məcusi edirlər...". Bundan sonra Əbu Hureyra ر.ھ. dedi: İstəsəniz: **"Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu bunu bilmir".** (ər-Rum 30).²⁸⁰ **"Və (öz tabeçiliyində olanlara) dedilər: "Öz tanrılarımızı tərkd etməyin, (xüsusi ilə) Vəddi, Suvai, Yəğusu, Yəuqu və Nəsri atmayın".** (Nuh 23). İbn Abbas ر.ھ. rəvayət edir ki, bunlar Nuhun ؑ qövmünün əməlisaleh insanları idilər. Onlar öldükdən sonra şeytan onların

²⁷⁸ İbn Kəsir 1/ 250, Məcmuul-Fətava 20/ 106.

²⁷⁹ Muslim 8/ 159, Əhməd 4/ 162, İbn Əsakir 15/ 328/ 1.

²⁸⁰ əl-Buxari 11/ 418, Muslim 18/ 52, əl-Albani "İrva" 1220.

yaşadığı qövmün insanlarına vəsvəsə edir ki, onların toplandıqları yerlərdə heykəllərini ucaltsınlar və onların adlarını həmin heykəllərə versinlər. Onlar da deyilən kimi etdilər. (Heykəlləri) düzəldən nəsil ölüb gedənə qədər onlara ibadət olunmadı. (Uzun müddət keçdikdən sonara) elm unudulduqda o, heykəllərə ibadət etməyə başladılar.²⁸¹ Abd ibn Humeyd, Əbu Mutahhardan rəvayət edir ki, Əbu Cəfər (Bəkirin) yanında Yezid ibn Muhəlləbdən bəhs edildi. Əbu Cəfər: "O, Allahdan başqa ilk ibadət edilən yerdə öldürüldü"- dedi. Sonra Vədd haqqında danışdı. Vədd müsəlman bir kimsə idi və qövmü tərəfindən sevirdi. O, ölüncə Babil torpaqlarında qəbrinin ətrafında toplandılar və onun ölümünə üzüldülər. İblis onların Vəddə üzüldüklərini gördükdə dedi: "Sizin buna çox üzüldüyünüzü görürəm. Sizin üçün onun bir surətini çəkməmi istəyirsinizmi? Beləcə o, sizin toplandığınız yerdə olacaq və onun sayəsində Vəddi xatırlayacaqsınız". Onlar da: "Bəli, çək"- dedilər. İblis onlara Vəddin bir surətini çəkdi. Onlar da onun surətini toplandıqları yerə qoydular və onu xatırlamağa başladılar. Onların Vəddi xatırladıqlarını gördükdə bu dəfə dedi: "Sizin hər birinizin evində belə bir heykəl düzəltməyimə nə deyirsiniz? Beləcə bundan sizin hər birinizin evində olacaq və onu xatırlayacaqsınız". Onlar: "Bəli, olar"- dedilər. Hər ev əhlinə onun kimi bir heykəl düzəltdi. Onlar da bu heykələ yönəldilər. Heykəl vasitəsilə Vəddi xatırlamağa başladılar. Onların uşaqları böyüdü. Atalarının bu heykəllə nə cür davrandıqlarını gördülər. Nəsillər çoxaldı. Onu xatırlamaq məsələsi unudulub getdi. Sonda isə onu Allahdan başqa ilah halına gətirdilər. Allahdan başqa yer üzündə ilk ibadət edilən şey Vəddin adı verilən Vədd bütüdür".²⁸² Bu cür kimsələr ölmüş insanlara göstərdikləri qayğıyı sağ olanlara göstərdiklərindən də çox edirlər. Buna görə də şair deyir ki: "Ölülərə qibtə edirəm, kaş ki, onlara çəkilən xərc mənə çəkilərdi".

Allahın ﷻ isimlərini bütlərə qoymaq. əl-Lat,²⁸³ əl-Uzza və Manat ərəb bütprəstlərinin əsas bütləri idi. əl-Lata Səqif qəbiləsi, əl-Uzzaya Qureyş və Bəni Kinanə qəbilələri, Manata Bəni Hilal, Əus və Xəzrəc qəbilələri ibadət edirdilər. Allahın əl-İlah adını, əl-Lat adı ilə dəyişərək öz bütlərinə qoymuşdular. *əl-Lat* – Taif şəhərində ağ dağın adı idi. Səqif qəbiləsindən olanlar bu bütləri ilə fəxr edirdilər. İbn Hişam رحمته deyir: "Peyğəmbərin ﷺ əmri ilə Muğirə ibn Şöbə və Əbu Sufyan ibn Hərb رحمته onu yandırır dağıdırlar.

²⁸¹ əl-Buxari 4920.

²⁸² Durrul-Mənsur 6/ 269, İbn Urvə Hənbəli "Kəvakibu Dərari" 6/ 112/ 2.

²⁸³ İbn Cərir ət-Təbəri Sufyan əs-Sourinin Mənsura istinadla Mucahiddən etdiyi rəvayətdə Mucahidin: "*Bir deyin görək Lat və Uzza nəyə qadirdir*"- ayəsinin şərhində deyir ki: "O (Lat, Uzza), həmişə onlar üçün sıyıq bişirərdi, öləndən sonra isə onun qəbrini ziyarət etməyə başladılar". İbn Abbas رحمته deyir ki: "O, ziyarətçilər üçün sıyıq hazırlayardı".

Sonralar isə onun yerində Məscid tikirlər".²⁸⁴ *əl-Əziz* - adını, əl-Uzza ilə dəyişdirmişdilər. İbn Cərir ☪ deyir: "Məkkə ilə Taif arasında, Nəxl adlanan yerdə ağac adı idi". İbn Hişam ☪ deyir: "Məkkənin fəthi günü Xalid ibn Valid ☪ oranı dağıdır. Xalid ☪ oranı dağıtdıqdan sonra Peyğəmbərin ☪ yanına gəlir. Peyğəmbər ☪: "Qayıt ora, çünki sən heç bir şey etməmişən"- deyə buyurur. Xalid ☪ ora qayıtdıqda keşikçilər dağa tərəf qaçaraq: "Ey Uzza! Ey Uzza!"- deyə qışqırmağa başladılar. Xalid ☪ bütün yanına yaxınlaşdıqda saçları üzərinə tökülmüş lüt bir qadın gördü. Qılıncı ilə vurub onu öldürdü və Peyğəmbərin ☪ yanına qayıdaraq başına gələnləri danışdı. Peyğəmbər ☪: "O, Uzza idi!"- deyə buyurdu".²⁸⁵ *əl-Mənnan* - adını, əl-Manat adı ilə dəyişdirmişdilər. Məkkə ilə Mədinə arasında, Hudeydə adlanan yerin adı idi. Aişə ☪ deyir: "Əli ☪ Məkkənin fəthi günü oranı dağıdır".²⁸⁶ *"Bir deyin görək Lat və Uzza nəyə qadirdir. Digəri üçüncüsü olan Manat da həmçinin... O, bütlər sizin və atalarınızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlara dair bir dəlil endirməmişdir".* (ən-Nəcm 19-23). *"Allahdan başqa ibadət etdikləriniz sizin və atalarınızın qoyduğu adlardan başqa bir şey deyildir. Allah isə heç bir dəlil endirməmişdir. Hökm ancaq Allahındır. O, sizi yalnız Onun özüne ibadət etməyə çağırır".* (Yusuf 40).

Əbu Hureyra ☪ rəvayət edir ki, Peyğəmbər ☪ buyurdu: "Mən gördüm ki, Amr ibn Luhey bağırsaqlarını sürükləyərək Cəhənnəmdədir. O, İsmailin ☪ dinini dəyişdirən ilk kimsə idi. Bəzi ev heyvanlarını müqəddəsləşdirmək adətini o gətirdi. *"Bahirə, Saibə, Vəsilə və Haminin heç birisini Allah qanuni buyurmamışdır. Lakin kafirlər Allaha qarşı yalan uydururlar".* (əl-maidə 103). İbn İshaq ☪ deyir: *"Saibə – doqquz dənə erkək dəvə doğan dişi dəvənin adı idi. Ərəblər belə bir dəvənin üzərində oturmaz, onunla yük daşımaz, tükünü qırxmazdılar və onun südündən yalnız qonaq içə bilərdi. Əgər dəvə bu doqquz erkək dəvədən sonra bir dənə dişi doğarsa onu da anası ilə bərabər müqəddəsləşdirərdilər və ona Bahirə – Saibənin qızı deyərdilər. Vəsilə – qoyun idi. Beş hamiləlik müddətində doqquz dişi qoyun doğdu-ğuna görə belə adlanırdı. Hami – erkək dəvə idi; "Onlar: "Bu mal-qaranın qarınlarındakı balalar kişilərimizə halal, qadınlarmıza isə haramdır"– deyirlər. Əgər o bala ölü doğularsa, hamısı onu yeməyə şərik olurlar. Allah onları bu vəsflərinə görə cəzalandıracaqdır. Həqiqətən, O, Müdrikdir, Biləndir".* (əl-Ənam 139)".²⁸⁷

Əbu Vaqid əl-Leysi ☪ rəvayət edir ki, Peyğəmbər ☪ ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz, o vaxtlar təzə müsəlmanlardan idik və

²⁸⁴ İbn Hişam 1/ 85-86, İbn Kəsir "əl-Bidayə və-n-Nihəyə" 5/ 32, İbn Məcə 743, Əbu Davud 450, İbn Qeyyim "Zədul-Məad" 3/ 499.

²⁸⁵ İbn Kəsir 7/ 429-430, ən-Nəsai "Sunənul-Kubra", "Tuxfa əl-Əşraf" 4/ 235.

²⁸⁶ əl-Buxari.

²⁸⁷ əl-Buxari 4623, Muslim, Əhməd 2/257, İbn Hişam 1/76.

küfrdən yenicə çıxmışdıq. Müşriklərin üstündən silahlarını asdıqları böyük bir Sidr ağacı vardı. Onun ətrafında yığışaraq öz adət ən-ənələrini yerinə yetirir və o, ağacı "Zətu Ənvat" deyə çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: "Ey Allahı Rəsulu! Onların "Zətu Ənvatı" olduğu kimi bizim üçün də "Zətu Ənvat" düzəlt"- dedik. Peyğəmbər ﷺ dedi: "Allahu Əkbər! Şübhəsiz ki, bunlar hamısı keçmiş adət ən-ənələrdir. Nəfsim Əlində Olana and olsun ki, siz İsrail oğullarının Musadan istədikləri şeyin eynisini məndən istədiniz: **"...Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!"** (əl-Əraf 138). Həqiqətən siz əvvəlkilərin adət ən-ənəsi ilə gedəcəksiniz".²⁸⁸ Gördüyünüz kimi günümüzdə də belə şeylərin şahidi ola bilərik. İnsanlar ölmüş kimsələrin adlarını pirlərə, ocaqlara qoyaraq "filankəsin piri", "filankəsin ocağı" və s. həmçinin dağlara, ağaclara da ad verərək oraları da Allahdan qeyrisinə ibadət olunan yerlərə çevirirlər; **"O, bütlər sizin və atalarımızın qoyduqları adlardan başqa bir şey deyildir. Allah onlara dair bir dəlil endirməmişdir"**. Onlara - Allahdan qorxun! Belə yerlərə getməyin, Allaha ibadət edin, bir şey istədikdə Allahdan istəyin! deyildikdə hələ bir sənə: "Biz ata-babalarımızı bu yol üzrə görmüşük, sən dünənki uşaq, gəlmisən bizə İslamı öyrədirsən?" **Subhənəllah!** Biz sizə İslamı öyrətmirik. İslam on dörd əsr bundan qabaq Allah və Onun Rəsulu ﷺ tərəfindən necə qoyulubsa, o cür də davam edir. İslamı dəyişən biz deyilik, sizsiniz. Öz ağıllarınıza uyğun şəkildə istədiyiniz kimi Allaha ibadət edirsiniz. Sizi doğru yola çağıranlara, Rəbbimiz tək olan Allahdır, Ona heç bir şeyi şərik qoşmayın - deyənlərə də dil uzadaraq: "Bunlar ağıllarını itirərək dəli olmuşlar. Onlara qulaq asmayın" deyərək hələ bir tənə də edirsiniz; **"Cənnət əhli Od sakinlərini səsləyib deyəcəklər: "Biz Rəbbimizin bizə vəd etdiyinin doğru olduğunu gördük. Siz də Rəbbimizin sizə vəd etdiyinin doğru olduğunu gördünüzmü?" Onlar: "Bəli!"- deyəcəklər. Bu zaman onların arasında bir carçı səsləyib deyəcəkdir: "Allahın lənəti olsun zalımlara!"** (əl-Əraf 44). **"Həqiqətən günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülürdülər. Möminlərin yanından keçərkən (onları dolamaq məqsədi ilə) bir-birinə göz-qaş edirdilər. Ailələrinin yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdardılar. Möminləri gördükdə: "Doğrusu bunlar (haqq yoldan) azanlardır!"- deyərdilər. Halbuki onlar möminlərə nəzarətçi göndərilməmişdilər. Bu gün isə möminlər kafirlərə güləcəklər"**. (əl-Mutəffifin 29-34). Lakin biz Allahın qoyduğu qaydada, Peyğəmbərimizin ﷺ buyurduğu şəkildə Allaha ibadət edirik. Ata-babalarımızın qoyduğu şəkildə yox; **"Onlara: "Allahın nazil etdiyinə tabe olun!"- deyildikdə, onlar: "Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq!"- deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yola yönəlməyiblərsə necə?"** (əl-Bəqərə 170, əl-Maidə 104). **"(Ya Muhəmməd!) Biz**

²⁸⁸ ət-Tirmizi 2180, Əhməd 5/ 218, əl-Albani səhih.

səndən əvvəl hər hansı bir məmləkətə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan başçıları sadəcə olaraq: “Biz atalarımızı bir din üzərində gördük və biz də onların yolu ilə gedəcəyik” – deyirlər. Əgər sizə atalarımızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə? Yəni də atalarımızın yolunumu tutacaqsınız (Biz sizinlə göndərilənləri inkar edirik – dedilər)”. (əz-Zuxruf 23). Siz atababalarınızın yolu ilə gedin, biz isə Allah və Onun Rəsulunun ﷺ yolu ilə gedəcəyik.

MƏHƏBBƏTDƏ VƏ TƏZİMDƏ ŞİRK

Məhəbbət - odur ki, insanı hərəkət etməyə məcbur edir. Dünyəvi bir şeyi sevən ona görə də hərəkət edəcəkdir. Elmi sevən ona da can atacaqdır, Allahu ibadət ilə sevən qorxu, ümid ilə Allahın razılığını qazanmaq üçün çalışır. Allahın qadağalarından, qəzəbli olduğu şeylərdən qaçar, Peyğəmbəri ﷺ sevən isə onun sünnəsi ilə yaşayar, sünnəsi ilə əməl edər. Ona görə də bidətçi dedikdə ki: “Mən Peyğəmbəri ﷺ sevirəm” – o, yalançıdır. Peyğəmbəri ﷺ sevən onun dediklərini edər, bidət etməz. Allah və Onun Rəsuluna ﷺ olan sevgi hər şeydən irəlidə dayanmalıdır. İmanın şirinliyi bunları sevmədikcə dadılmaz. İman da bu iki şeylə kamil olar. Allah üçün sevir, çünki Allah sevməyi əmr edib, Allah üçün nifrət edir, çünki Allah onları sevməməyi əmr edib. Fovzan – *hafizahullah* - deyir: “Allah üçün kafirlərə nifrət nə deməkdir? Ona görə yox ki, sən onlarla döyüşürsən, ona görə yox ki, səndən nə isə alıblar, ona görə yox ki, sənə qaşı zülm olunub. Bu təbii bir nifrətdir. Allah səndən bu nifrəti tələb etmir. (Kimsə hər hansı bir insanı vursa, ona qarşı nifrət oyanacaqdır) Allahın tələb etdiyi nifrət onların ﷻAllaha şəriq qoşmaları, Onun haqqını tapdaladıqlarına görədir”. Onun nifrətə layiq olması Allahın qadağalarını etməsinə, əmrlərini isə tərki etməsinə görə olur.

Məhəbbətin Bir Neçə Növü Vardır: Bunları bilmək və onların arasını ayırd etmək hər kəsə mühümdür. İnsanların çoxları da bu məhəbbətin aralarını ayırd edə bilmədiklərinə görə azmışlar. **1)** İbadət olan məhəbbət. Allahu ﷻ sevmək. Tövhidin əslisi və ruhu - bütün sevginin xalis bir şəkildə sırf Allah üçün olmasıdır. Allah sevgisi ilah və məbud olaraq Allahın qəbul edilməsinin təməlidir. Hətta sevgi ibadətin həqiqətidir. Qulun Rəbbinə olan sevgisi mükəmməl olmadıqca Tövhid də mükəmməl olmaz. Mükəmməl bir sevgiyə sahib olmaq üçün Allah sevgisini bütün sevgilərin önündə və üstündə olması lazımdır. Bütün sevgilər üzərində Hakim olmalıdır. Bütün sevgilərin Onun sevgisinə tabe olması lazımdır. İbn Abbas رضي الله عنه rəvayət edir ki, Rəsulullah ﷺ buyurdu: "Rəbb olaraq Allahdan, din olaraq İslamdan və Rəsul olaraq

Muhəmməddən razı olan kimsə imanın şirinliyini, tamamı tapar".²⁸⁹ **2)** Allahın sevdiklərini sevmək və Allah üçün sevmək (əməlləri, şəxsləri). İnsanı İslama salan və küfürdən çıxardan budur. Qul Allahın sevdidiyi əməlləri və şəxsləri sevir, Allahın nifrət etdiyi əməllərə və şəxslərə nifrət edir. Allahın dost etdiklərini dost, Allahın düşmən etdiklərini də düşmən bilir. Beləcə qulun iman və Tövhidini kamil olur. İnsanlar içərisində Allaha ən sevimlisi bu məhəbbətdə ən güclü olandır. Yəni Allahın sevdiklərini sevən kimsədir. Onları nə üçün sevir? Çünki, onları sevməyi Allah əmr etmişdir. Əbu Hureyra ☪ rəvayət edir ki, Rəsulullah ☪ buyurdu: "Sizdən hər hansı bir kimsə məni uşaqlarından, valideyinlərindən və cəmi insanlardan çox sevmədikcə iman etmiş olmaz (bütün bunlardan sevimli olmadıqca)".²⁹⁰ Abdullah ibn Hişam ☪ rəvayət edir ki, Peyğəmbər ☪ ilə birlikdə idik. Bu an Ömər ☪ əlini tutmuşdu. Ömər ☪: "Ey Allahın Rəsulu! Şübhəsiz mən səni öz nəfsimdən başqa hər şeydən çox sevirəm"- dedi. Peyğəmbər ☪: "Nəfsim əlində olana and olsun ki, öz nəfsindən də çox sevmədikcə (imanın kamil) olmaz"- deyə buyurdu. Ömər ☪: "Bu andan – *Allaha and olsun ki – səni öz canımdan daha çox sevirəm*"- dedi. Peyğəmbər ☪: "İndi oldu, Ey Ömər!"- deyə buyurdu. "***Peyğəmbər möminlərə öz nəfislərindən də yaxındır***". (*əl-Əhzab 6*).²⁹¹ İbn Abbas ☪ rəvayət edir ki, Rəsulullah ☪ buyurdu: "Kim Allah üçün sevər, Allah üçün nifrət edər, Allah üçün verər və Allah üçün qadağan edərsə imanı tamamlanmış olar".²⁹² İbn Abbas ☪ rəvayət edir ki, Rəsulullah ☪ buyurdu: "Allahın dostluğuna yalnız - Allah üçün sevən, Allah üçün nifrət edən, Allah üçün dost olan və Allah üçün düşmənlik edən nail ola bilər. Belə olmadıqca imanın dadını almış olmaz. İnsanlar arasında qardaşlıq yalnız dünya malına görə olmuşdur. Bu isə əhlinə heç bir fayda gətirməz".²⁹³ **3)** Ehtiram, şəfqət, mərhəmət olan məhəbbət (böyüklərə, elm əhlinə) və s. Peyğəmbər ☪ buyurdu: "Böyüklərimizə hörmət etməyən, kiçiklərimizə rəhm etməyən və alimlərimizin haqqını ödəməyən bizdən deyildir".²⁹⁴ (Bəzi rəylərə görə: Allah üçün sevmək. Bu da Allahın sevdidiyi şeyləri sevməyə tabedir. İnsan Allah üçün sevmədikcə Allahın sevdiklərini sevmək düzgün olmaz). **4)** Təbii məhəbbət. Bu da insanın öz təbiətinə, fitrətinə meyl etdiyi şeyləri sevməsidir. Susuz insanın suyu, acmış insanın yeməyi, insanın öz övladlarını, yoldaşını, ata və anasını sevməsi və s. Bu sevgi növü ibadət, qorxu rəca deyildir. Dünyaya görədir. Bu kimi şeyləri

²⁸⁹ Muslim 34.

²⁹⁰ əl-Buxari 15, Muslim 44, İbn Məcə 67, əd-Dərimi 2741, Musnəd 3/ 207, 275, 278.

²⁹¹ əl-Buxari 6632.

²⁹² Əhməd 3/ 438, 440, Əbu Davud 4681, ət-Tirmizi 2521, əl-Albani "Səhih Hədislər Silsiləsi" 380, "Səhih Cəmius Səğir" 5965, "Mişkətul-Məsəbih" 30, 31.

²⁹³ ət-Tabərani "Mucəmul-Kəbir" 12/ 417, Əbu Nuaym "Hilyə" 1/ 312, İbn Mubərək "Zuhd" 337, İbn Əbi Dünyə "İhvan" 22, əl-Albani "Səhih" 1728.

²⁹⁴ Əhməd 5/ 323, Mustədrək 1/ 211.

sevməyə görə insan məzəmmət olunmur. Lakin nə vaxt məzəmmət olunur? Əgər bu kimi şeylər Allahı sevməkdən, zikr etməkdən yayındırsa, sevgini Allahın sevgisi üstünə qoyarsa artıq böyük bir günah etmişdir; *"Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağımız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə belələri əsl ziyana uğrayanlardır"*. (*əl-Munafiqun* 9). İbn Məsud ☞ deyir: "Nə vaxt Quranda *Yə Əyyuhəl-Ləzina* gəldisə diqqətli ol! Burada ya səni xeyirə çağıran əmr vardır, ya da səni şərdən çəkindirən qadağa vardır"; *"O, kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz"*. (*ən-Nur* 37). Bunların hər biri öz-özlüyündə ibadət deyildir, lakin Allah üçün edilərsə ibadət sayılır.

Allahdan Qeyrisini Sevməkdə Olan Məhəbbət: Allahdan qeyrisini ibadət niyyətilə (Allahla birlikdə və ya Allah kimi sevmək) sevmək - müşriklərin öz bütələrini sevmələridir. Allahla bərabər öz bütələrini də sevirilər. Qəbir sahiblərinə ibadət etdikdənlərini görsən, sənə aydın olar ki, istənilənə çatmaq üçün qəbirlərə necə can atır, ibadət edir, oraları təmizləyir və qoruyurlar. Kim ibadət olan sevgini Allahdan qeyrisinə həsr edərsə artıq böyük şirk etmişdir. Bu da Allahın bağışlamadığı böyük şirkdir; *"İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirilər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər"*. (*Bəqərə* 165). *"De ki: "Əgər atalarımız, oğullarımız, qardaşlarımız, övrətləriniz, qəbiləniz, qazandığımız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz"*. (*ət-Tövbə* 24). *"(Ya Peyğəmbər!) Allaha və axirət gününə inanan heç bir tayfanın Allaha və Onun Peyğəmbəri əleyhinə çıxanlarla – öz ataları, oğulları, qardaşları, yaxın qohumları olsalar belə – dostluq etdiyini görməzsən. Onlar elə kimsələrdir ki, Allah onların qəlblərinə iman yazmış və öz dərgahından onlara güc vermişdir. Allah onları altından çaylar axan Cənnətlərə daxil edəcəkdir. Onlar orada əbədi qalacaqlar. Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər. Bilin ki, Allahın firqəsi məhz onlar, nicat tapıb əbədi səadətə qovuşanlardır"*. (*əl-Mücadələ* 22). *"Onlar orada çənə-boğaz olub deyirlər: "Allaha and olsun ki, biz açıq-aydın azmışdıq! Çünki biz sizi aləmlərin Rəbbi ilə bərabər tutduq"*. (*əş-Şüəra* 97). Ayədən göründüyü kimi onlar Allahı sevirdilər, lakin bununla yanaşı öz bütələrini də sevirdilər. Bəs öz bütələrini Allahdan daha çox sevən və öz bütələrindən başqa heç kəsi sevməyən kimsə barəsində nə demək olar? Hər bir şeyin əsasında məhəbbət vardır. Əgər

bir kimsə hər hansısa bir bəlanın qaldırılması, ehtiyacın ödənilməsi üçün qəbirə doğru yönəlsə deməli o, kimsəyə qarşı məhəbbəti vardır. Allahı sevən kimsə hər bir şeydə yalnız Allaha yönələr. Allaha qarşı məhəbbət odur ki, insanın qəlbində Allahdan qeyrisinə məhəbbət qalmır. Qəlbində nə qədər sevgi varsa Allaha yönəldir.

Onlar ilahlarını yaratmaqda, ruzi verməkdə, öldürməkdə, diriltməkdə, mülkdə, qadir olmaqda Allaha bərabər tutmayıblar. Onlar Allaha sevgidə, təzimdə bərabər tutublar. Sənin kimi aciz bir qul aləmlərin Rəbbi, hər şey Əlində olan ilə necə bərabər tutula bilər. Sənin kimi hər şeyə möhtac olan möhtacsıza (Allaha) bərabər tutula bilər. Məxluqu Allaha bərabər tutduğuna görə, bundan da daha böyük və çirkin bir zülm ola bilərmi; *"Göyləri və yeri xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tutarlar"*. (əl-Ənam 1). Bu elə bir bərabərlikdir ki, ən böyük zülmü, çirkinliyi əhatə edir; *"Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edən tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verir. Allah hər şeyi Əhatə edəndir, Biləndir"*. (əl-Maidə 54). Bu ayədə məhəbbətin dörd əlaməti qeyd olunmuşdur: **1)** Allah onları, onlar da Allahı sevdilər. **2)** Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı sərt olarlar. **3)** Allah yolunda vuruşarlar. **4)** Heç kəsin tənəsindən qorxmazlar.

İnsanlar bir-birilərini dünya malına görə, hansısa bir vəzifəyə görə sevir və əlaqələr saxlayırlar. Bütün bunlar bitdikdə o, dostluq da bitəcəkdir. Yalnız Allah xatirinə olan dostluqdan başqa: *"Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər"*. (əz-Zuxruf 67). *"Sizin hamınız ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir"*. (əl-Maidə 55).

Dostluq İki Qismə Bölünür: **1.** Allahın bəndəsini Özünə dost tutması; *"Allah Ona inananların dostudur. Onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirləri dostu isə şeytandır. Onları nurdan ayıraraq zülmətə salarlar"*. (əl-Bəqərə 257). **2.** Bəndənin Allahı özünə dost tutması; *"Hər kəs Allahı, Onun Peyğəmbərini və iman gətirənləri özünə dost tutsa, şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir"*. (əl-Maidə 56).

HƏQİQİ SEVGİ UCA SEVDİYİNİ TƏKLƏŞDİRMƏYİ TƏLƏB EDİR

Bunu bildikdən sonra insanın qəlbində Allahı sevməklə digər (surətlərə, şəkillərə) olan eşq bir yerdə olması heç vaxt mümkün deyil. Bunların ikisi də

zidd olan bir şeylərdir və heç vaxt birləşə bilməzlər. Mütləq bunların birisi digərini qəlbdən çıxarmalıdır. Əgər sənin qəlbində Allah sevgisi varsa, digər olan haram sevgilər sənin qəlbindən çıxmalıdır. Əgər bunlara sevgi varsa, onda sənin Allaha olan sevgin zəifləyir. Əgər bir kimsənin qəlbində Allah sevgisi olarsa, bu sevgi onu başqalarını sevməkdən yayındırır. Allahdan başqasını sevdikdə isə onu da Allah üçün sevir və ya Allahın sevgisinə bir vasitə olduğu üçün sevir. Buna görə də Allahdan qeyrisi müstəqil olaraq sevilir. İnsanda həqiqi sevgi varsa, o, Allahı təkləşdirməyi tələb edir. Allahdan qeyrisini sevgidə Allaha şərik qoşmamağı tələb edir. Hətta insanlar arasında başqasını sevdüyünə görə qısqandığını görürsən. Onda insan başqasını (sevgidə) Allaha necə şərik qoşa bilər. Bu sevgi yalnız tək olan Allaha aiddir. Allahdan qeyrisini sevmək isə sahibi üçün bir əzab və bəladır. Buna görə Allah ümumən şirki, o cümlədən məhəbbətdə Ona şərik qoşanı bağışlamır. Bundan aşağı olanları isə istədiyinə bağışlayır. Bu kimi şeyləri sevmək insana daha mənfəətli olanı ötürür. Əksinə ondan elə bir şeyi ötürür ki, insanın xoşbəxtliyi, səadəti, həqiqi həyatı Onu sevməkdir. Buna görə də bəndə bu iki sevgidən birini seçməlidir. Çünki, onların ikisi də bir qəldə yerləşə bilməz. Od ilə su kimi. Əgər bir kimsə Allaha sevgidən, Allaha zikrdən, Allahala qovuşmaq istəyindən üz döndərsə, Allah da onu başqasını sevməklə imtahana çəkir və bununla ona dünyada əzab verir. Həmçinin, bərzəxdə və axirətdə də əzab verir. Ona bütlləri sevməklə, xaçları, qadınları sevməklə imtahan edir. İnsan da sevdüyünün quludur. Əgər bir kimsənin ilahı Allah olmazsa, onun ilahı öz nəfsi-istəyi olar; *"Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü?"* (əl-Casiyə 23).

İBADƏTDƏ SEVGİ

İbadət nədir? İtaətkarlıqla yanaşı sevgidir və həmçinin sevdüyünün qarşısında zəlil olmaqdır. *Təabbudun* – itaətlə yanaşı sevmək, sevgi ilə yanaşı da insanın zəlil olması ibadətə xüsusiyyətidir. Əgər bir kimsə bir şeyi seversə artıq qəlbini ona yönəlmiş, qəlbi ona ibadət etmiş olar. *Təabbud* – sevginin ən axırıncı dərəcəsidir ki, buna da *Tətəyyüm* deyilir. Sevginin birinci mərtəbəsinə qəlbi ilə (əlaqə) bağlanması olduğuna görə *Ələqa* – deyilir. İkinci dərəcəsi *Sabəbə* – qapanmaq adlanır. Çünki, qəlb artıq sevdüyünə qapanmışdır. Üçüncü dərəcəsi *Ğaram* – bir şeylə yanaşı olmaq. Sevginin qəldə daima (uzaqlaşmadan) olması. Buna görə də ərəb dilində borclu insana *Ğarim* deyilir. Borc sahibinin həmişə dalıca düşdüyünə görə ona *ğarim* deyilir. Cəhənnəmin əzabı da *Ğaramə* (daimidir). Dördüncü dərəcəsi *Eşq* – bu isə sevgidə ifrata

varmaqdır. Buna görə də Allah eşqlə vəsf olunmaz. Beşinci dərəcə **Şövq** – qəlbin sevdiyinə qarşı səfər etməsidir. Əmmar ibn Yasir ؓ namaz qıldıqdan sonra dua edir: "(Bu dua təşəhhüd ilə salamın arasında deyilir) Allahım! Mən Səndən qeybi bilməyinlə və məxluqat üzərində olan qüdrətinlə Səndən istəyirəm ki, həyat (yaşamaq) mənim üçün xeyirlidirsə məni yaşat, ölümüm xeyirlidirsə mənim canımı al. Allahım! Mən səndən qeybdə və aşkarda Səndən qorxmağı diləyirəm. Səndən qəzəbdə və razı olduğun halda haqq kəliməni söyləməyi diləyirəm. Kasıblıqda da, varlıqda da mötədil olmağı Səndən diləyirəm. Səndən qurtarmayan bir nemət diləyirəm. Səndən kəsilməyən sevinc, ölümdən sonra sərin bir yaşayış diləyirəm. Sənin camalına baxmağı diləyirəm. Səninlə görüşməyə şövq diləyirəm. Heç bir çətinliyə, fitnəyə düşmədən Allahım bizi iman zinəti ilə zinətləndir və bizi doğru yolda olub yol göstərənlərdən et!" Peyğəmbər ؐ buyurdu: "Əgər bir kimsə Allah ilə görüşməyi sevərsə, Allah da onunla görüşməyi sevər". **"Kim Allahla qarşılaşacağına ümid bəsləyirsə, qoy bilsin ki, Allahın müəyyənləşdirdiyi zaman hökmən gələcəkdir. O, Eşidəndir, Biləndir"**. (əl-Ənkəbut 5). Allah bilir ki, bu Allah dostlarını Allah ilə görüşməyi (şövqi) güclüdür, qəlbləri Allah ilə qovuşmasa sakitlik tapmayacaqdır Allah onlar üçün müəyyən bir vaxt təyin etdi ki, onların nəfləri sakitləşsin. Kim Allah ilə qovuşmağı ümüd edirsə, həqiqətən Allahın təyin etdiyi vaxt gəlib çatacaqdır. Həqiqətən də ən gözəl yaşayış, bu sevənlərin şövq içində olanların yaşayışıdır. Həqiqətən də onların yaşayışı gözəl yaşayışıdır. Qəlb üçün bu yaşayışdan daha xoş və gözəl yaşayış yoxdur. Bu da ayədə zikr olunan gözəl yaşayışıdır; **"Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəşib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik"**. (ən-Nəhl 97). Burada həyat dedikdə möminlərlə kafirlər, yaxşı insanlarla pis insanlar arasında olan həyat qəsd olunmur. Çox vaxt görürsən ki, Allahın düşmənləri dünya həyatında (yemək, içmək və s. kimi şeylərdə) Allah dostlarından daha yaxşı yaşayırlar və üstün olurlar. Ona görə də bu ayədə qəsd olunan gözəl yaşayış başqa bir şeydir. Allah iman gətirib saleh əməl edən kimsəyə xoş həyat verməyə artıq zəmin durmuşdur. Allah öz vədinə sadıqdır. Dərdləri toplaşaraq bir dərdi olan kimsədən gözəl yaşayışı olan kimsə ola bilərmi. Hansı ki, onun bütün dərdi bir olan Allahın razılığını qazanmaqdır. Qəlbi, fikri dağınıq, başqalarının razılığını qazanmağa yönəlməyib. O, artıq Allaha yönəlib. Artıq onun fikirləri, qəlbi Allaha yönəlib. Artıq Allahu sevmək, Onunla görüşmək, şövqün, istəyin olması, Onunla yaxınlaşaraq ünsiyyət tapmaq onun qəlbini bürümüşdür. Qəlbində olan fikrin başlanğıcı da bunun üzərində olur. Görürsən ki, susanda Allah üçün susur, danışanda Allah üçü danışır, baxanda da Allahla baxır (Allah onun baxışını qoruyur), tutanda da Allahla tutur, atdığı addımları da xeyirli yerlərə atır və

Allahla hərəkət edir, Onunla yaşayır və Onunla da ölür. Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Allah Elçisi صلى الله عليه وسلم demişdir: "Allah buyurur: "Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona hər b elan edərəm. Qulumun Mənə sevimli olan və onun vasitəsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görünən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm, sığınacaq istəsə, ona sığınacaq verərəm. Mən görəcəyim bir işdə, ölmək istəməyən möminin canını aldıqda tərəddüd etdiyim kimi heç bir şeydə tərəddüd etmirəm. Çünki Mən ona yamanlıq etmək istəmirəm".²⁹⁵ Bu hədis özündə məhəbbətin, Allah sevgisini qazanma səbəblərinin ikisini özündə əhatə etmişdir. Fəzləri yerinə yetirmək və həmçinin də nafilələri yerinə yetirmək. Allah bu hədisdə xəbər verir ki, Allaha yaxınlaşanların içərisindən ən çox sevdiyi fərz olan ibadətlə yaxınlaşanlardır. Bundan sonra isə nafilə ibadətlərlə yaxınlaşanlardır. İnsan nafilə ibadətlərin sayını o qədər çoxaldır ki, hətta Allahın sevdiyi bir insana çevrilir. Allahı sevmək onun qəlbində elə bir sevgi yaradır ki, artıq başqasını sevməkdən üz döndərir. Allahdan başqasına onun qəlbində yer qalmır. Şəkk yoxdur ki, belə bir insan eşidəndə Allahla eşidir (Allah onun qulağını qoruyur, eşitdikdə yalnız xeyirli şeylər eşidir), görəndə də Allahla görür (gözü yalnız xeyirli şeylərə yönəlir), tutanda da Allahla tutur (Allah onun əli ilə tutmasını da qoruyur), yeriyəndə də Allahla yeriyir (xeyirli yerlərə gedir). Daima özünü Allahın nəzarəti altında bilir. Bu hədisdə zikr olunan əsas qulaq, göz, əl və ayaqdır. Bu əzalar dərk etmək və əməl etmək əzalarıdır. Çünki, görmək və eşitmək qəlbə iradə və ikrah (nifrət) hissi gətirir və sonra bununla da əlini və ayağını işlədir. Əgər bəndənin görməsi də, eşitməsi də Allahla olarsa onun bu dərk etmək əzaları Allah tərəfindən qorunmuş olur. Həmçinin, o insan sevgisində də, nifrət etməsində də qorunmuş olur. O, işləri tutanda da, yeriyəndə də Allah üçün edər. Əgər o insanın qulağı, gözü qorunursa eyni ilə dili də qorunar. Çünki, yuxarıda qeyd etdiyimiz kimi qulaq, göz bunlar nə gətirirlərsə qəlbə gətirirlər. Dil isə qəlbəin tərcüməçisidir. Qəlbə olanları danışır. Allahın bu bərabərliyi də xüsusi bərabərlik adlanır.

TƏTƏYYUM

Sevənin sevdiyinə itaət etməsi. Sevgi onu qul etdi deyilir. *Təabbud* – sözünün həqiqəti nədir? Sevdiyi üçün zəlil və itaətkar olmaq. Buradan da bu söz *Tariqun Muabbədun* – zəlilləşən yol, ayaqların tapdalanması ilə zəlilləşən

²⁹⁵ əl-Buxari 6021, 6502.

yol yaranmışdır. Bəndəni sevgi, sevdini sevməklə itaətlə zəlil etmişdir. Bəndənin ən uca və şərəfli məqamı da **Ubudiyyət** – qulluq məqamıdır. Onun bundan da uca dərəcəsi yoxdur. Artıq Allah bəşəriyyətin ən əfzəli və şərəflisi olan Peyğəmbəri ﷺ ən şərəfli dərəcələrdə belə qulluqla vəsf etmişdir. Allah insanları özünə ibadət üçün yaratmışdır. Bu da Allahın qarşısında itaətkar və zəlil olmaqla məhəbbətin ən uca növüdür. İslamın da həqiqəti və İbrahimin ﷺ dini də budur. Artıq İbrahimin ﷺ dinindən üz döndərən səfeh insandır. Buna görə də Allah qatında bağışlanılmaz günah şirkdir. Allaha şirk qoşmağın əsası da məhəbbətdə Allaha şəriq qoşmaqdır. Bu barədə “möminlərin Allaha olan sevgisi müşriklərin öz bütələrinə olan sevgisindən daha böyükdür” deyilmişdir. Çünki, Allaha şəriq qoşanlar Allahu da sevirilər, şəriklərini də. Onlar Allahu sevsələr də belə şəriq qoşduqlarına görə onların Allaha olan sevgisi azalmışdır. Allahu təkləşdirənlər isə Allaha olan sevgiləri xalis olduğu üçün möminlərin sevgiləri o şirik qoşanların sevgisindən daha ucadır. O şərikləri aləmlərin Rəbbinə bərabər tutmaq, məhəbbət tərəfdən bərabər tutmaq olmuşdur. Allahın bu yaratdıqlarını yaratmaqda əsas qəsd bu məhəbbətin xalis Allaha olmasıdır. Buna görə də Allah özündən başqasını hamı tutanları, şəfaətçi tutanları inkar etmişdir. Əgər bəndə tək Allahu dost tutarsa Allah onun üçün şəfaətçilər də hasil edər, həmçinin onunla mömin bəndələri arasında dostluq bağlayar və insanlar özləri də Allah üçün onun dostları olarlar. Qaldı ki, o şəxsə ki, Allahu qoyaraq özünə başqasını dost tuta. Haqq olan şəfaət də Tövhid ilə, Allahu təkləşdirməklə hasil olur. Şirik əhli ilə tövhid əhlinin ayrıldığı yer də elə budur. Allah dilədiyini doğru yola yönəldir. Burada qəsd olunan da odur ki, həqiqi qulluq Allaha şirik qoşmaqla hasil ola bilməz. Allah üçün sevmək isə qulluğun tələb etdiyi şeylərdəndir. Peyğəmbəri ﷺ insanın özündən, nəfsindən, valideyinlərindən, övladlarından və cəmi insanlardan da çox sevməsi, imanın onsuz tamamlanmadığı mühüm bir şeydir. Müstəqil olaraq tək Allah sevilir. Peyğəmbər ﷺ də Allahın Rəsulu ﷺ olduğuna görə sevilir. Bunlardan başqa olan digər sevgilər də bura daxildir. Bu sevgi də Allahu sevməyi tələb edən sevgidir. Əgər sən Allahu sevirənsən sən Allaha olan sevgin bunları sevməyi tələb edir.

XULLƏ

Məhəbbətin kamilliyini tələb edir. Sevənin qəlbində sevdindən başqasına artıq yer qalmır. Bu elə bir dərəcədir ki, burada artıq heç bir şəriklərə yer qalmır. Bu da iki xəlilə xasdır. O zaman ki, İbrahim ﷺ Allahdan övlad istədi, Allah da ona övlad bəxş etdi. Bu övlada olan sevgidə qəlbi ona bağlandı. Qəlbində bir pay da onun üçün ayırdı. Artıq Allah xəlilinin qəlbində Allahdan

başqasına yer olduğuna görə qısqandı və əmr etdi ki, oğlunu qurban kəssin. Bu əmri yerinə yetirmək imtahan tərəfdən daha böyük olsun deyə bu əmr də yuxuda idi. Əsas qəsd uşağın kəsilməsi deyildi. Əsas qəsd qəlb Allah üçün xalis olsun deyə onu qəlbindən kəsmək üçün idi. Nə vaxt ki, İbrahim عليه السلام Allahın əmrini yerinə yetirməyə tələsdi Allaha olan sevgisini övlad sevgisindən üstün tutdu. Məqsəd də hasil olduqda kəsmək aradan qaldırıldı və onun əvəzinə qoç göndərildi.

Xullə məhəbbətin ən son dərəcəsidir. Xullə iki nəfərə aiddir. O da İbrahim عليه السلام və Muhəmmədir ﷺ. Kim deyirsə ki, məhəbbət xullədən daha üstündür bu onun elminin və fəhminin daha aşağı olduğunu göstərir. Məhəbbətin ən yüksək dərəcəsi olan xəlillik dərəcəsinə Peyğəmbər ﷺ də çatmışdır. "Şübhəsiz Allah İbrahimi xəlil etdiyi kimi mənə də xəlil etmişdi".²⁹⁶ Bu hədis "xəlil İbrahimə, məhəbbət isə Məhəmmədə aid bir məqamdır"- deyənlərin fikirlərini məhv edir. Çünki, məhəbbət digər insanlar haqqında da sabitdir; *"Allah tövbə edənləri, təmiz və pak olanları sevər"*. (əl-Bəqərə 222). *"Şübhəsiz ki, Allah müttəqiləri sevər"*. (Ali İmran 76). *"Allah yaxşılıq edənləri sevər"*. (Ali-İmran 134). Beləliklə "xəlillik İbrahimə, həbiblik Muhəmmədə xasdır" söyləyənlərin sözlərinin tutarsız olduğu ortaya çıxdı. Əksinə xəlillik hər iksinə də aiddir, həbiblik isə ümumidir. Ola bilər ki, kimsə sizə belə bir hədis də gətirə bilər. Lakin bilin ki, bu hədis zəifdir. İbn Abbas رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "İbrahim Allahın Xəlilidir. Bunu da bilin ki, mən Allahın həbibiyəm və öyünmürəm".²⁹⁷

BƏNDƏ SEVDİYİNİ ƏN UCA SEVDİYİ ÜÇÜN TƏRK EDİR

İnsan sevdiyi bir şeyi ondan da böyük istədiyi bir şey üçün tərk edir. Lakin az sevdiyini çox sevdiyi üçün tərk edir. İki əməldir. Biri az sevimlidir, digəri isə daha çox sevimlidir. Lakin az sevimli olanı çox seydiyinə görə digərini ona görə tərk edir. Həmçinin insan bəzən xoşlamadığı şeyi də tərk edir.

Hər bir nəfs malı sevir. İnsanın təbiətində bu vardır. Buna görə də sədəqə vermək də nəfsə ağırdır. Lakin insan Allahı daha çox sevdiyinə görə bunu edir. İnsan malı sevir. Lakin Allahı daha çox sevdiyi üçün onu Allah rizası üçün çıxardır. Bu da onun imanının sadıqlıyinə dəlalət edir. Əgər iman onda olmasaydı sədəqə çıxarmazdı. Həmçinin də bu aqlın xüsusiyyətlərindəndir ki, insan iki sevimlidən ən üstün sevdiyini seçsin və ya iki xoşlamadığı işdən daha yüngül olanı seçsin. Bu da sevginin və nifrətin güclü olmasının

²⁹⁶ Muslim.

²⁹⁷ ət-Tirmizi 3620 qərib hədis. Sənədi zəif.

kamilliyindəndir. Bu da iki işlə kamilləşir (tamamlanır). 1) İnsanın dərk etməsinin güclü olmasına görə. 2) Qəlbin şücaətinə görə.

İnsanın iki sevimli şeydən ən sevimlini etməməsinə və ya iki xoşlamadığı işdən daha yüngül olanı seçməməsinə səbəb iki şeyə görədir. O, şeyin nə dərəcədə sevimli olduğunu, üstün olduğunu dərk etmədiyinə görə və ya dərk edib lakin nəfəsinə, qəlbinə olan acizliyinə görədir. Daha xeyirli və yararlı olanı üstün tutmağa qadir deyildir. Əgər insanın dərk etmək qabiliyyəti və qəlbinə şücaət olarsa bununla o, kimsə səadətənin səbəblərinə müvəffəq olar. İnsanlardan elələri də vardır ki, onun şəhvetinin gücü ağıllığın, imanının gücündən daha güclüdür. Şəhvəti ağıllığı üstələyir və bu zaman güclü zəif qalib gəlir. Elələri də vardır ki, imanı şəhvətini üstələyib. Görürsən ki, həkim öz xəstəsini filan-filan yeməkləri yeməkdən çəkindirir. Lakin insanın şəhvəti (nəfəsi-istədiyi) ağıllığına güc gələrək o, yeməklərdən yeyir. Belə bir insanı şəxsiyyəti itən insan adlandırırlar. Qəlbi xəstə olanlar da belədir. Onlar da nəfəsi istəklərinə görə xəstəliklərini artıran şeyləri üstün tuturlar. Şərin əsası da elə idrakı (dərk etməyin) aşağı olmasına və nəfəsin zəif olmasına görədir. Xeyrin əsas mənbəyi isə idrakın kamil və nəfəsin də güclü olmasındandır. Deməli sevgi və iradə hər bir şeyin mənbəyidir (əsasıdır). Hər bir tərki etməyin də əsası nifrət və xoşlamamaqdır. Bu iki şey sevgi və nifrət insanın xoşbəxtçiliyinin və bədbəxtçiliyinin əsasıdır. İnsanın səadəti Allah üçün sevgi nifrət etməyə görə buna bağlıdır. Həmçinin də insanın əməli onun sevgi və iradəsinin əməlinə bağlıdır.

Bəzən görürsən ki, insanlar ləzzət almağı qəsd edirlər. Lakin bu ləzzətin ardınca nə kimi ağrıların gəldiyini isə düşünmürlər. O, kimsə bilmədiyi yerdən nəfəsinə ağrı gətirir. Elə zənn edir ki, onun hasil olması ilə ləzzət tapacaq. Elə şeylə qəlbinə şəfa gətirmək istəyir ki, onun ardınca qəlbinə sonsuz xəstəlik gəlir. Bu da baxışları qısa olanların fikirləridir. O kimsələr ki, baxışları yalnız bu dünyayadır. Dünyanı axirətdən üstün tutanların işi belədir. Onlar işi tuturlar ki, burada ləzzət vardır, lakin aqibətini fikirləşmirlər. Ağıllıq xüsusiyyəti isə aqibəti fikirləşəndir. İnsanların ən ağıllıları da axirəti (əbədi ləzzəti) bu fani dünya ləzzətindən üstün tutanlardır. Səfeh insan isə əbədi bir neməti dünyəvi şeylərə dəyişəndir. Dünyada olanlar isə tez qurtarandır. Sələflər deyirlər: "Mən ağıllı insanların səy etdikləri şeylər barəsində fikirləşdim. Fikirləşdim ki, ağıllı insanlar nə kimi şeylərə səy göstərirlər. Gördüm ki, bunların istəkləri birdir. Lakin əldə etmək yolları müxtəlifdir. Mən gördüm ki, onların hər biri dərdlərini, qəmlərini, kədərlərini uzaqlaşdırmaq üçün səy göstərirlər. Gördüm ki, kimisi bu dərd-qəmi özündən yemək-icməklə, kimisi ticarət və qazanmaqla, kimisi şəhvətini söndürməklə, kimisi evlənməklə, kimisi musiqi ilə, kimisi oyun, əyləncə ilə uzaqlaşdırır. Bunların

tələb etdikləri ağıllı insanların istədikləri şeylərdir. Lakin bu yollardan heç biri onları o istədikləri şeyə çatdırmır. Bunların çoxu o şeyin ziddidir. Mən bu yolların içərisində o şeyə çatdıran yalnız bir əməl gördüm. Allaha yönəlmək, Allahın razılığını hər bir şeydən üstün tutmaq. O, şeylərdə ləzzət olsa da onlar ani keçici şeylərdir. Yenə də bunların ardınca qəm-kədər, bədbəxtçilik gəlir. Əgər insan iman yolunu tutarsa, o, uca bir şeyi əldə edər. Əgər bəndə üçün bu iman hasil olarsa, demək hər bir şey onun üçün hasil olmuşdur. Əgər bu yoxa çıxarsa, onda hər bir şey də boş şeydir. İnsanı bu xoşbəxtçiliyə, səadətə çatdıran bu bir yoldur. Əgər insan bu şeyi yeməkdə, içməkdə, şəhvətdə axtararsa onda o, heyvandan heç bir şey ilə fərqlənir. Hətta heyvan bu işlərdə ondan üstündür. Çünki, heyvandan çox yeyən, içən, yatan və həmçinin şəhvətdə də heyvandan çox məşğul olan yoxdur. İnsan mütləq fərqlənməlidir; *"Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik"*. (ən-Nəhl 97). Hamı xoş həyat axtarır. Kafir, fasiq, mömin və s. Lakin Allah xoş həyatı imanda və saleh əməldə qoymuşdur. Belə bir insan xəstəlik anında da, müsibətdə də xoş həyat içindədir. Bu da yalnız möminə xasdır.

Sevilən İki Qismdir: 1) Öz-özlüyündə sevilən. 2) Başqası üçün sevilən. Allahdan qeyri sevilən hər bir şey başqası üçün sevilən adlanır. Özlüyündə sevilən Allahdan başqa heç kəs yoxdur. Allahdır ﷻ ki, özlüyündə sevilir. Allahdan qeyri sevilən hər bir şey və ya hər bir kəs bu məhəbbətə tabedir. Allahın mələklərini, peyğəmbərlərini, salehlərini sevmək Allaha olan sevgiyə bağlıdır. Allahın tələb etdiyi sevgidir ki, əgər Allahı sevirənsə mələklərini, peyğəmbərlərini də sevməlisən. Allahı sevmək onun sevdiyi şeyləri də sevməyi tələb edir. O şeylər özlüyündə müstəqil olaraq sevilir. Allah sevir deyər sevirik. Bil ki, zatına görə sevilən yalnız tək olan Allahdır. İnsanda nifrət Allahın sevdiyi şeylərə zidd olduğuna görə artır. O şeylər ki, Allahın sevgisinə müxalifdir, Allah sevmir, nə qədər nifrət edirsə sən də bir o, qədər də ona nifrət etməlisən. Bir var fasiq müsəlman, bir də var kafir. Kafir nifrət olunmalıdır. Çünki, kafirdə sevilən bir yer yoxdur. Əksinə ona nifrət edilir. Fasiq müsəlmana isə onun asiliyinə görə nifrət edilir, imanına görə isə sevilir. Bu da düzgün və ədalətli bir tərəzidir ki, bununla dost və düşmən bilinir. Elə bir kimsə vardır ki, Allahın xoşlamadığını sevir, Allahın sevdiyini isə xoşlamır. Artıq bilir ki, bu kimsə Allahın düşmənidir. Elə kimsələr də vardır ki, Allahın sevdiyini sevir, xoşlamadığını isə sevmir. Belə bir kimsə Allahın dostlarındanıdır. Allahın dostluğuna çatmaq da nədən ibarətdir? Allahın sevdiyi şeylərə müvafiq olmaq, onun qəzəbləndiyi şeylərə müxalif olmaq. İbn Teymiyyə رحمته deyir: "Sevən və nifrət edilən üç yerə bölünür. 1) Bütövlükdə

sevilən mömin. 2) Bütövlükdə nifrət edilən kafir. 3) Yarı sevilən və nifrət edilən fasiq müsəlman.

Allahdan Qeyri Sevilən Də İki Qismdir: 1) Sevən sevdiyinə çatdığına görə ləzzət alır. 2) Onunla ağır çəkir lakin o ağrıya sevdiyinə çatdığına görə dözüür. Bunun da misalı xoşlamadığı dərmanı içən insana bənzəyir ki, dərman xoşuna gəlməsə də belə sonda şəfa olduğuna görə içir; "(Allahın düşmənlərinə qarşı) vuruşmaq xoşunuza gəlmədiyini halda, sizə vacib edildi. Bəzən xoşlamadığımız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığımız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz". (əl-Bəqərə 216). Allah bu ayədə bizə xəbər verir ki, döyülmək xoşunuza gələn bir şey deyildir. Lakin bu döyülmək onlar üçün xeyirlidir. Nəyə görə? Daha mənfəətli, sevimli bir şeyə çatdırıldığına görə. Nəfs isə daima rahatlığı və arxayınlığı sevir. Görürsən ki, dünyəvi işlərdə də insanlar onun arıya ləzzət gəldiyinə görə ağır və xoşagəlməz işlərə dözürlər. Hətta o ləzzət davamlı olmasa da belə. Buna görə də bu kimi işlər dördür. 1. Elə bir işdir ki, nəfs də xoşlamır və nəticəsi də xoşa gəlməzdir. 2. Elə bir işdir ki, xoşa gəlməzdir lakin nəticəsi sevimli bir şeyə çatdırır. 3. Elə bir işdir ki, həm xoşa gələn, həm də nəticəsi də sevimli bir işə çatdırır. 4. Elə bir işdir ki, xoşa gələn, lakin nəticəsi isə xoşgəlməz bir şeyə çatdırır.

Nəfsə gəldikdə nəfs özünə yaxın olanı istəyir (dünyəvi işləri). Ağıla və imana gəldikdə isə daha mənfəətli olanı və daha əbədi olanı üstün tutur. Qəlb də bunların ikisi arasındadır. Gah buna yönəlir, gah da digərinə. Ağıl və iman daima insanı *Hayyə Aləl Fələh* – xoşbəçiliyə çağırır. Buna görə də insanda şəhvət gücləndiyi zaman nəfsinə deyir ki: "Ey nəfs səbr et! Bu çətinliklər müəyyən bir vaxtdır. Sonra qurtaracaqdır". Bu da ağıllı, imanı güclü olan insanın mövqeyidir.

HƏR BİR ƏMƏLİN KÖKÜ VƏ QAYNAĞI MƏHƏBBƏTDİR (İSTƏR HAQQ, İSTƏR BATİL OLSUN)

Əgər hər bir əməlin kökü və qaynağı sevgidirsə, onda dini əməllərin də əsası Allah və Onun Rəsulunu ﷺ sevməkdir. Həmçinin də dini sözlərin də əsası Allah və Onun Rəsulunu ﷺ təsdiq etməkdir. İradə, istək Allah və Onun Rəsuluna olan sevginin kamilliyinə və ya insanda olan şübhələr təsdiqin kamilliyinə mane olur. Bu da insanın imanının əslinə ziddir. İmanı zəiflədir. İmanın əslinə, təsdiqin də kamilliyinə zidd olan iradə, istək güclənərsə artıq bu küfrə çevrilir. İnsanda olan qətiyyətə yorğunluq, zəiflik gətirir. İnsanın Allah üçün sevməsi yalnız nifrətlə kamilləşir. İnsanda tək sevgi deyil, həmçinin nifrət də olmalıdır. İbarihimin Allaha Xəlil olması bu düşmənçiliyi həqiqi surətdə həyata keçirdikdən sonra ortaya çıxdı. Nə vaxt Allah üçün sevmək

olur? Allahdan qeyri ibadət olunanları uzaqlaşdırmaqla, nifrət etməklə olur; *"İbrahim və onunla birlikdə olanlar sizin üçün gözəl örnəkdir. O, zaman onlar öz qövminə belə demişdilər: "Şübhəsiz bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərimizlə heç bir əlaqəmiz yoxdur. Biz sizin dininizi inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır". (əl-Mumtəhinə 4). "İbrahim (Lə İlahə İlləllah) kəlməsini öz nəslində həmişəlik qalan bir söz etdi. Bəlkə qayıdalar". (əz-Zuxruf 28). İbrahim ﷺ Allah üçün sevməyi və Allahdan qeyri ibadət olunan hər bir şeydən uzaq olmağı özündən sonra bir kəlimə olaraq qoydu ki, özündən sonra gələnlər hər bir Peyğəmbər bunu götürsün və özündən sonrakılara ötürsün. Bu da **Lə İlahə İlləllah** kəliməsidir. Bu da o kəlimədir ki, həniflərin imamı olan İbrahim ﷺ Qiyamət gününə qədər buna tabe olanlara miras qoymuşdur. **Lə İlahə İlləllah** elə bir kəlimədir ki, göylər və yerlər onunla durur. Bunun üçün Allah bütün məxluqatı yaratdı. Bunun üçün din qurulmuş və qiblə təyin edilmişdir. Cihad qılıncı bunun üçün qaldırılmışdır. Allahın bəndəsi üzərində xalis haqqıdır. Bu elə bir kəlimədir ki, qanı, malı, zürriyyəti qoruyan bir kəlimədir. Bu kəlimə qəbir və Cəhənnəm əzabından qurtaran bir kəlimədir. Yalnız Cənnətə bu kəlimə ilə daxil olmaq olar. Kim bu kəndirdən yapışmasa, Allaha çata bilməz. Salamatçılıq diyarının açarıdır. Bu kəliməyə görə insanlar bədbəxtlərə və xoşbəxtlərə bölünmüşlər. Qəbul olunana və qovulana bölünmüşlər. Bununla küfr diyarı iman diyarından ayrılmışdır. Nemət diyarı bədbəxtliyin və alçaqlığın diyarından seçilmişdir. Fərzi və sünnəni daşıyan əsas dayaq da elə budur. Kimin son kəliməsi **Lə İlahə İlləllah** olarsa Cənnətə daxil olar. Bu kəlimənin sirri Allahı təkləşdirməkdir: Sevgidə, qorxuda, ucalmaqda, təzimdə, ümiddə, təvəkküldə, rəğbətdə, Allahdan qeyri sevilən hər bir şey Allahın məhəbbətinə tabe olaraq sevilir. Müstəqil olaraq sevilir. Müstəqil olaraq yalnız Allah sevilir. Həmçinin də Allaha olan sevginin artmasında vasitə olduğuna görə sevilir. Ona yönəlmək, ondan istəmək (övlad, şəfa və s), Ona nəzir demək, Ona qurban kəsmək (filankəsin cəddi üçün, filankəsin piri yox), Ona tövbə etmək, Ona səcdə etmək, çətinlikdə də, sevincdə də Ondan istəmək. Yəni **Lə İlahə İlləllah** kəliməsini həqiqi surətdə həyata keçirmək budur. Buna görə də Allah həqiqi surətdə şəhadət gətirən insana Cəhənnəmi haram etmişdir.*

İnsanlardan elələri də vardır ki, onların şəhadəti ölüdür, elələri də vardır ki, onların şəhadəti yuxuludur. Oyadanda oyanır. Elələrinin də şəhadəti durmağa daha yaxındır. İnsanın qəlbində olan şəhadət ruhun bədəndə olması kimidir. Elə ruh vardır ki, ölüdür, eləsi də vardır ki, xəstədir ölümə yaxındır. Elə ruh da vardır ki, həyata daha yaxındır. Elə ruh da vardır ki, sağdır və bədənin bütün xeyirlərini yerinə yetirir. Peyğəmbər ﷺ buyurdu: "Mən elə bir kəlimə bilirəm

ki, hər hansı bir kimsə ölüm ayağında onu söyləyərsə onun ruhu üzərinə bir ruh verilir. Bu da *Lə İlahə İlləllah* kəliməsidir". Deməli ruhun həyatı onda olan o kəlimənin həyatına görədir. Bu kəlimə nə qədər güclü olarsa, ruh da bir o qədər güclü olar. Bədənin həyatı onda olan ruha görədir. Hər kəs bu kəlimə üzrə ölərsə, o Cənnətdə gözəl nemətlər içərisində olar. İnsanın Allahı sevməsi, Ona qovuşmaq istəyi, Onunla ünsiyyətdə olmaq istəyi onun dünyadakı ruhunun Cənnətidir. Əgər bu sadalananlar bir kimsənin bu dünyada Cənnəti olarsa, şəkk yoxdur ki, Qiyamət günü də onun düşəcəyi yer Cənnətdir. Əgər bir kimsə bu kimi şeylərdən məhrum olarsa, şəkk yoxdur ki, Qiyamət günü də o, Cənnətə düşməkdən məhrum olar. Əbrarlar bu dünyada da Cənnətdədirlər, o dünyada da. Hətta bu dünya onlar üçün dar və sıxıntılı olsa da belə. Facirlər isə bu dünyada da Cəhənnəmdədirlər, o dünyada da. Bu dünya onlar üçün geniş və dəbdəbəli olsada belə. *İnnəl Əbrara Ləfi Nəim Və İnnəl Fuccəra Ləfi Cəhim*

İxlaslı olan mömin bu dünyada insanlar içərisində xoş yaşayışı olan kimsədir. Ağıl tərəfdən də ən böyük nemət içində olan kimsədir. Hər tərəfdən də geniş qəlbi olan muxlis (ixlaslı) mömindir. Bu da axirət Cənnətindən əvvəl dünyada olan Cənnətdir. Çünki insan nəyi çox sevirə onu da çox xatırlayır. Bil ki, qəlbində olan Allah sevgisi daha çox olsaydı, onu da çox xatırlayardın. Həmçinin də o ruh Allahdan qeyrisinə yönəldiyinə, qapandığına görə sərxoşluğuna qapanmış sərxoşun vəziyyətdəndir. Sərxoşun malı, uşaqları, ailəsi yansa da belə, o öz sərxoşluğuna qapandığına görə sevdiklərinin yandığını hiss etmir. Ayıldığında, sərxoşluq pərdəsi ondan qalxdıqdan sonra o kimsə öz halını, ağrılarını bilib, dadır. İnsanın halı da belədir. Öləndə isə ayılır və halını bilir. Onda da artıq əzab qat-qat olur. Müsibətə qarq olan insan bu müsibətin nə ilə əvəz olunmasını umur. Əgər insan müsibətə düçar olursa və onun müsibətinin heç bir əvəzi yoxdursa, onda onun halı necə olacaqdır. Çünki, axirət əzabı əvəz olunmazdır. Artıq insan o vaxtı ayılır və əzabının nə qədər şiddətli olduğunu bilir. Sələflər deyirlər: "İnsan yuxudadır, öləndə isə ayılacaqdır". Bu dünyada olan hər bir şeyin əvəzi vardır, lakin axirətdə olanların isə əvəzi yoxdur. Allahın haqqını zay etsə, onun heç bir əvəzi yoxdur. Ey Adəm övladı! Mən səni ibadət üçün yaratdım, oynama. Mənə itaət etsən məni taparsan. Sən məni tapsan hər bir şeyi taparsan. Məni ötürsən hər bir şeyi ötürərsən. Mən sənə hər bir şeydən də sevimliyəm".

MƏHƏBBƏTİN MÜXTƏLİF NÖVLƏRİ

Məhəbbətin müxtəlif növləri vardır; *"Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə*

qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatə edəndir, Biləndir". (əl-Maidə 54). "İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahu sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər". (əl-Bəqərə 165). Məzəmmət olunan məhəbbətin ən əzəmətlisi Allahla yanaşı başqa birisini Allah kimi sevməkdir ki, bu məhəbbətdə olan şirkdir. Bu elə bir məhəbbətdir ki, sevən insan sevdiyini Allahla yanaşı tutur. Allah kimi sevir. Bəyənilən məhəbbətin növlərindən ən əzəmətlisi isə Tək olan Allahu sevmək və sevdiklərini sevməkdir. Allahu və Allahın sevdiklərini sevmək səadət, xoşbəxtliyin əsası və başıdır. İnsan əzabdan yalnız bununla qurtula bilər. Bu məzəmmət olunan məhəbbətdə olan şirk isə bədbəxtçiliyin əsasıdır. O kəslər ki, tək olan Allaha ibadət edir və Onu da sevirlər, onlar Cəhənnəmə daxil olmazlar, olsalar da belə orada əbədi qalmayacaqlar. Qurani-Kərim də bu məhəbbəti əmr etmək və bu məhəbbətin tələb etdiyi şeyləri əmr etmək üzrədir. Quran ayələri Allahla yanaşı başqasını sevməkdən çəkirmişdir. Quran bu haqda təfsilatı ilə xəbər verərək həm Allahu sevənin, həm də Allahla yanaşı qeyrisini sevənin dünyada, bərzəxdə və axirətdə olacaq aqibəti barəsində xəbər vermişdir.

Peyğəmbərin ﷺ dəvətinin əsası Tək olan Allaha ibadət etməkdir. Elə bir ibadətdir ki, Allahu sevməyi kamil şəkildə özündə əhatə edən ibadət, həmçinin də Allah qarşısında kamil şəkildə itaətkar olmaq, zəlil olmaq və Allahu təzim etməkdir. Bunun da tələb etdiyi şeylər itaət və təqvadır. Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Rəsulullah ﷺ buyurdu: "Sizdən hər hansı bir kimsə mənə uşaqlarından, valideyinlərindən və cəmi insanlardan çox sevmədikcə iman etmiş olmaz (bütün bunlardan sevimli olmadıqca)".²⁹⁸ Əgər bu sevgi Allahın Rəsulunu sevənin dərəcəsidirsə bəs onda Rəsulu ﷺ göndərəni sevməyin dərəcəsi necədir? Bəs Allahu sevmək nə cür olmalıdır? Allahu övladlarından, valideyinlərindən, cəmi insanlardan, qulağından, gözündən, nəfsindən də daha çox sevməlidir. Allah ona hər bir şeydən də sevimli olmalıdır. İnsan bir tərəfdən sevilə bilər. Digər tərəfdən isə sevilməyə də bilər. Lakin Allah yalnız zatına görə hər tərəfdən sevilir. Buna görə də Uluhiyyət yalnız Ona yönəlməlidir. Hər bir canlının iradəsi və sevgisi vardır. Hər bir canlının da özünə görə əməli vardır. Hər bir canlı hərəkət etdikdə onun hərəkətinin əsası (onu hərəkətə gətirən) sevgisi və iradəsidir. Bu kimi şeylərin aqibəti bütün bunlar onu yaradan üçün olarsa, o zaman yaxşı ola bilər. Necə ki, onun

²⁹⁸ əl-Buxari 15, Muslim 44, İbn Məcə 67, əd-Dərimi 2741, Musnəd 3/ 207, 275, 278.

yaradılışı da tək olan Allahın²⁹⁹ yaratması ilədir; *"Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı, onların ikisi də (müvazinətdən çıxıb) pozulardı. Ərşin sahibi olan Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən təmmamilə uzaqdır!"* (əl-Ənbiya 22).

MƏHƏBBƏTİN TƏSİRİ, ONA TABE OLAN ŞEYLƏR VƏ ƏHKAMLARI

İstər bəyənən, istər məzəmmət olunan məhəbbət olsun onun da əhkamları və təsiri vardır. Xoşa gələn, bəyənən məhəbbət odur ki, sahibi üçün dünyada və axirətdə də mənfəət verən şeyi cəlb edir. Bu da səadət ünvanı olan məhəbbətdir. Bunun ziddi də sahibi üçün dünyada və axirətdə də zərər verən şeyləri gətirir. Bu da bədbəxtçiliyin ünvanıdır. Ağıllı olan kəs özünü bədbəxt edən bir şeyi seçməz. Onun bu kimi şeyləri etməsi cəhalət və zülm tərəfdən olur. Bəzən özünə zərər verən, mənfəət verməyən şeyləri istəyir. Bu da insanın özünə olan zülmüdür. Belə bir kimsə ya sevdiyinin halını bilmir. Sevgisində olan zərərləri bilmədən onu sevir. Bu da öz nəfsi-istədiyinə bilmədən tabe olanın halıdır. Bəzən də bilir ki, bu sevgidə zərərlər vardır. Lakin nəfsi-istədiyini bilməsindən üstün tutur. Bəzən də onun məhəbbəti iki işdən yararır:

²⁹⁹ Buna görə də Allah buyurur ki, yerlərdə və göylərdə Allahdan başqa ilahlar olsaydı onların nizamı pozulardı. Allah buyurur ki, onların ikisi də müvazinətini itirərək yox olardılar. Allah göyləri və yerləri pozulmuş halda da saxlaya bilər. Əgər onların məbudu tək olan Allah deyilsə, onlar düzgün şəkildə ola bilməz. Əgər ələmin, kainatın iki ilahı olsaydı, şəkk yoxdur ki, onların nizamı pozulardı. İki ilah olsaydı biri digərini məğlub etmək istəyərdi. Ona üstün olmaq istəyərdi. Özü tək ilah olmaq istəyərdi. Bu da Uluhiyyətin kamilliyinə ziddir. Əgər ilahlardan biri digərini məğlub edərsə tək ilah olar. Məğlub olan isə ilah sayılmır. Onlardan hər biri öz yaratdıqlarını ayırır, hər biri o biri üzərində üstün olmağa çalışır. Əgər belə olarsa bu da göylərin və yerlərin arasında olanların işlərinin pozulmasını tələb edir. Necə ki, bunu biz dünyada da müşahidə edə bilərik. Bir dövlətin iki hökmdarı olarsa, bu da dövlətin pozulması deməkdir. İbn Qeyyim رحمته deyir: "Düşmənlər heç vaxt İslama tamah göstərməyiblər. Yalnız o vaxt ki, müsəlmanların padşahları çoxalıb, biri öz torpağını ayırdıqdan sonra düşmənlər tamah göstəriblər. Bir xəlifə olduqda isə tamah heç vaxt göstərməyiblər. Göylərin və yerlərin düz olması, saleh olması, bütün yaradılmışların işlərinin nizamlı şəkildə olması açıq-aydın dəlildir ki, Allahdan başqa ibadətə haqqı olan ilah yoxdur. Bütün mülk də Onundur. Dirildən də, öldürən də Odur. Yuxarıdan aşağıya doğru başlayaraq Allahdan qeyri bütün ilahlar batildir; *"Allah heç bir övlad götürməmişdir. Onunla yanaşı heç bir tanrı yoxdur. Əgər belə olsaydı, onda hər bir tanrı əlahiddə öz yaratdıqları ilə gedər və onların bir qismi (dünyadakı padşahlar kimi) digərinə üstün olmağa çalışardı. Allah müşrikləri (Ona) aid etdikləri sifətlərdən təmmamilə kənarıdır".* (əl-Muminun 91). *"Əgər yerdə və göydə Allahdan başqa tanrılar olsaydı, onların ikisi də (müvazinətdən çıxıb) pozulardı. Ərşin sahibi olan Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən təmmamilə uzaqdır!"* (əl-Ənbiya 21-22). *"Siz olduqca pis bir iş tutdunuz. Bundan az qaldı göylər parçalansın, yer yarılsın və dağlar yerindən qopub uçsun – Mərhəmətli Allaha övlad isnad etdiklərinə görə. Mərhəmətli Allaha özünə övlad götürmək yaraşmaz. Göylərdə və yerdə olanların hamısı Mərhəmətli Allahın hüzuruna ancaq bir qul kimi gələcək".* (Məryəm 89-93). Allahdan qeyri ibadət etdiyiniz ilahlar da (Peyğəmbərlər, övliyalar, pirlər, seyyidlər) onlar da Mənim qullarımdır. Onlar da sizin kimi Mənim rəhmətimi umurlar və əzabımdan da qorxurlar. Belə olduğu halda nəyə görə Məni buraxaraq onlara ibadət edirsiniz.

1) Fasiq etiqaddan. 2) Məzəmmət olunan nəfsi-istəkdən. Bu da zənninə və nəfsi istəklərinə tabe olanın halıdır.

Məhəbbətin öz növü və ona tabe olanın da öz hökmü vardır. O, bəyənilən məhəbbət səadətdir. Xoşbəxtçiliyin ünvanıdır və ona tabe olan hər bir şeyin halı da belədir. Məzəmmət olunan məhəbbətin nəticələri onun sahibi üçün zərərliyədir. Onu Rəbbindən uzaqlaşdıraraq xüsrana salır. Bu da hər bir itaətdən, günahdan yaranan hər bir şeyin nəticəsi də belədir. İtaətdən yaranan hər bir şey sahibi üçün Allaha yaxınlaşdırın bir əməldir. Günahdan. Acizlikdən və üsyandan törənən hər bir şey isə sahibi üçün bir xüsrana və Allahdan uzaqlaşmaqdır. *"Həqiqətən Allah yaxşı işlər görənlərin mükafatını zay etməz. Onların sərf etdikləri elə bir az-çox xərc, keçdikləri elə bir vadi olmaz ki, Allah (Qiyamət günü) əməllərinin qarşılığını daha gözəl versin deyər, əvəzində onlara (savab) yazılmamış olsun!"*. (ət-Tövbə 120-121). Onların itaətlərindən yaranan nəticə onlar üçün saleh əməl yazılır (Allah yolunda çıxdıqları səfərdə başlarına gələn hər bir çətinlikdə aclıq, susuzluq, yorğunluq onlar üçün savabdır). İkinci ayədə isə onların etdikləri saleh əməlin özü onlar üçün yazılır. Bunlar arasında fərq nədir? Birinci əməllər onların fəllərindən deyildir. İtaətdən törənən bir şeydir. Buna görə də onlara saleh əməl olaraq yazılır. İkinci isə onların öz əməlləridir. Bu da onlara savab olaraq yazılır.

MƏHƏBBƏT VƏ İRADƏ HƏR BİR DİNİN ƏSASIDIR

Məhəbbət hər bir əməlin əsası olduğu kimi, hər bir dinin də (istər haqq, istər batil olsun) əsasıdır. Çünki, dinin özü zahiri və batini əməllərdən ibarətdir. Hər bir əməlin də əsası iradə və məhəbbətdir. Din – itaət, əxlaq, səadət və adət deməkdir. İnsan itaətə daima əməl etdikcə din onun əxlaqına və adətinə çevrilir; *"Doğrudan da sən böyük bir əxlaq sahibisən!"*. (əl-Qələm 4). Əxlaq din kimi təfsir edilmişdir. Həmçinin də zəlillik və itaətkarlıq mənaları da vardır. Həmçinin Allah Qiyamət gününü din günü adlandırır. Çünki, Allah o gün insanları əməllərinə görə hesaba çəkəcəkdir; *"Madam ki siz iddianıza görə haqq-hesab olunmayacaqsınız və doğru danışanlarsınız, onda, o canı geri qaytarın?"* (əl-Vaqiə 86-87). Bu xitab ölüm anında olan kimsənin yanındakılara yönəlmişdir. Əgər siz zəlil olan qul deyilsinizsə, onun ruhunu geri bədəninə qaytarın. Həmçinin də əgər siz məğlub olan deyilsinizsə, qul deyilsinizsə, qiyamət günü hesaba çəkilməyəcəksinizsə, onun ruhunu qaytarın. Çünki, onlar Qiyamət gününü inkar edirdilər. Onlar dirilməyi, haqq-hesabı inkar etdiklərinə görə artıq Rəblərinə küfr etdilər. Bununla da Allahın Rububiyyətini, qüdrətini, hikmətini inkar etmiş olurlar. Ya onlar etiraf etməlidirlər ki, onların üzərində mütləq hakim Allah vardır, hər bir şeyi idarə

edən, istədiyi vaxt öldürən və dirildən, qadağa qoyan, cəza və savab verən Allahdır. Əgər bunları etiraf edirlərsə, dirilməyi də etiraf etməlidirlər. Əgər inkar etsələr onda etiraf etməlidirlər ki, onlar məhkum olunan qul deyillər, onları idarə edən Rəbləri yoxdur. Əgər belədirsə, onda onlar ölümü özlərindən uzaqlaşdırma bilirlərmi? Ruhu qərarlaşan yerinə qaytara bilirlərmi? Bu da onları ən güclü şəkildə aciz qoymaqdır. Görün onların acizliyi necə üzə çıxdı. Bu ayə Allahın Rububiyyətinə, təkliyinə, qulları üzərində mütləq hakim olmasına dəlalət edir.

Din İkidir: 1. Şəri din. 2. Hesab dini. Bunların ikisi də Allaha məxsusdur. Hər ikisinin də əsası məhəbbətdir. Əgər Allah bir şeyi əmr edirsə, deməli Allah onu sevir, Allah bir şeyi qadağan edirsə, deməli o şeyi sevmir, ona nifrət edir. İbn Abbas رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Rəbb olaraq Allahdan, din olaraq İslamdan və Rəsul olaraq Muhəmməddən razı olan kimsə imanın şirinliyini tapar".³⁰⁰ Bu din də məhəbbət üzərində qurulub. Həmçinin, Allahın cəza (haqq-hesab) dini də yaxşılıq edəni mükafatlandırmaq, pislik edəni cəzalandırmağı əhatə edir. Bütün bu işlərin hər biri Allaha sevimlidir. Çünki, bunlar Allahın ədaləti və fəzilətidir. Allah ədalətinə görə cəzalandırır, rəhmətinə görə mükafatlandırır. Bunlar Allahın kamil sifətləridir, Allah da öz sifətlərini sevir. Həmçinin də kim Allahın İsim və Sifətlərini sevirə Allah da onu sevir. Bu dinin də hər biri Allahın düzgün yoludur. Əmr etməkdə də, qadağa qoymaqda da, savab verməkdə və cəzalandırmaqda da Allahın yolu haqdır; *"Biz ancaq onu deyə bilərik ki, bəzi məbudlarımız səni bəlaya düçar edib". O dedi: "Həqiqətən, mən Allahı şahid çağırıram, siz də şahid olun ki, mən sizin şəriki qoşduqlarınızdan uzağam. Ondan başqa tapındıqlarınızın hamısından uzağam. Hamılıqla mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin. Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir".* (Hud 54-56). Hud Rəbbinin yaratmaqda, əmr verməkdə, savab və cəzalandırmaqda, hökm verməkdə, qədərdə haqq olduğunu bilirdi. Bütün insanlar qarşısında söyləyərək: "Siz şahid olun ki, mən sizin şirk qoşduqlarınızdan uzağam. Siz hamınız mənə hiylə qurun, sonra da möhlət də verməyin. Mənim Rəbbim olan, sizin də Rəbbiniz olan Allaha təvəkkül etdim. Hər bir şeyin ixtiyarı Onun Əlindədir. Mən başqasından necə qorxa bilərəm ki, onun da ixtiyarı Allahın Əlindədir. O da Allahın hökmü altındadır". Ümumən Allahın idarəçiliyi adillikdən və fəzilətdən kənara çıxmır. Allah bir kimsəyə ruzi verərsə, ona ikram edərsə, onu qaldırırsa, onu müvəffəq edərsə bu Allahın fəziləti və rəhmidir. Bir kimsənin də ruzisinin qarşısını alarsa, onu

³⁰⁰ Muslim 34.

alçaldarsa, zəlalətə salarsa, bədbəxt edərsə bu Allahın ədaləti və hikmətidir. Allah bunların ikisində də düz etmişdir.

ALLAHA OLAN SEVGİNİ ARTIRMAĞIN YOLLARI

İbn Teymiyyə rahiməlləhu Allaha qarşı olan sevgini artırmağın bir neçə yolunu göstərmişdir: **1.** Qurani-Kərimi oxuyub onun mənalari və məzmunu haqqında *Tədbbür* – oxumaq, öyrənmək və başa düşmək. İbn Məsud rahiməlləhu rəvayət edir ki: "Bizdən birimiz on ayə öyrəndikdən sonra, onların mənasını dərk edib əməl etmədikcə başqa ayə öyrənməzdik. Elmlə əməli birləşdirərdik".³⁰¹ **2.** Fərz əməllərlə yanaşı Allaha nafilə ibadətlərlə yaxınlaşmaq. Əbu Hureyra rahiməlləhu rəvayət edir ki, Allah Elçisi rahiməlləhu demişdir: "Allah buyurur: "Kim Mənim dostumla düşmənçilik edərsə, Mən ona hər b elan edərəm. Qulumun Mənə sevimli olan və onun vasitəsilə Mənə yaxınlaşdığı ən gözəl əməl ona vacib buyurduğum əməllərdir. Qulum nafilə ibadətləri yerinə yetirməklə Mənə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Onu sevdiyim təqdirdə onun eşidən qulağı, görən gözü, tutan əli və yeriən ayağı olaram. Məndən diləsə, ona dilədiyini verərəm, sığınacaq istəsə, ona sığınacaq verərəm. Mən görəcəyim bir işdə, ölmək istəməyən möminin canını aldıqda təraddüd etdiyim kimi heç bir şeydə təraddüd etmirəm. Çünki Mən ona yamanlıq etmək istəmirəm".³⁰² **3.** Hər bir vəziyyətdə Allahı dildə, qəlbə və sözdə tərif etmək. Bəndənin sevgisinin dərəcəsi məhz bundan aslıdır. **4.** O, şeyə qarşı olan sevgiyə baxmayaraq öz sevdiklərini Allahın sevdiklərinin yanında ikinci plana qoymaq. **5.** Quran və Sünnədə keçən Allahın gözəl İsimlərini öyrənmək, onların mənalərini başa düşməkdə və onlarla ibadət etməkdə istekli və həris olmaq. İbn Teymiyyə rahiməlləhu deyir: "Mətləblərin ən ucası və qayələrin ən böyüyüdür. Nəflərin bilmək istədikləri və yönəldikləri şeylərin içərisində ən şərəflisidir. Allahın İsim və Sifətlərini bilmək hidayətin əsasıdır". **6.** Qəlbə Allah qarşısında zəlil olma. **7.** Gecənin son üçdə birində Rəbbinin Kitabını oxuyaraq bağışlanma diləmək və tövbə etmək. **8.** Allahın verdiyi bütün gizli və aşkar nemətləri etiraf etmək; *"Əgər şükür etsəniz sizə olan nemətimi artıracağam. Yox əgər nankorluq etsəniz mənim əzabım həqiqətən də şiddətlidir". (İbrahim 7).* **9.** Qəlbə Allah arasına girən hər şeydən uzaqlaşmaq; *"De ki: "Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığımız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihad etməkdən əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz". (ət-Tövbə 24).*

³⁰¹ İbn Kəsir 1/ 2.

³⁰² əl-Buxari 6021, 6502.

İbn Teymiyyə ﷺ deyir: "Allahın Rəsulunun ﷺ ardınca getməyib, onun əmrlərini başqa əmrlərdən üstün tutmayıb onu sevdiyini bəyan edənlər yalan danışılar; *"Allaha, Peyğəmbərinə iman gətirdik, itaət etdik – deyər, bundan sonra isə onlardan bir dəstə (Peyğəmbərdən) üz çevirər. Belələri mömin deyillər"*. (ən-Nur 47).

MƏHƏBBƏTİN DƏRMANI

Belə bir bəlaya düşməyin səbəbi insanın cahilliyindən və qəlbinin Allahdan qafil olmasındandır. Ona vacib olan isə ilk əvvəl Rəbbinin təkliyini, qoyduğu yolları, ayələrini öyrənməkdir. Bundan sonra zahiri və batini ibadətləri yerinə yetirməkdir. Çünki, ibadət etdikcə qəlbi başqasının fikri ilə məşğul olmaqdan uzaqlaşır. Belə bir xəstəliyə düşənin ixtlasdan yaxşı dərmanı yoxdur. Bu elə bir dərmandır ki, Allah bunu Öz Kitabında zikr etmişdir; *"Qadın ona meyl etmişdi. Əgər Yusuf Rəbbinin dəlilini görməsəydi, o da ona meyl edərdi. Beləcə, Biz pisliliyi və çirkin əməli ondan uzaqlaşdırdıq. Həqiqətən, o, Bizim seçilmiş qullarımızdandır"*. (Yusuf 24). Onun uzaqlaşmasına səbəb ixtlası olmasıdır. Əgər insanın qəlbi xalis olar, əməlləri Allah üçün edərsə qəlbində eşq yerləşməz. Belə bir şeylər yalnız boş bir qəlbə yer tapır. Şair deyir ki: "Onun istəyi mənim qəlbimdə Mən onu bilməzdən əvvəl yerləşdi. Boş qəlbə təsadüf etdi və orada da yerləşdi". Eşqə düşməkdə nə dini, nə də dünyəvi xeyirlər vardır. Əksinə dini və dünyəvi zərərlər vardır:

1) İnsan eşqə düşəndə məxluqun sevgisi ilə məşğul olur. Onu zikr etməklə qəlbini məşğul edir. Allah sevgisi və Allahu zikr etməkdən məhrum olur. Bunların hər ikisinin də bir qəlbə cəmləşməsi mümkün deyil. Onlardan biri digərini mütləq məğlub etməlidir. Hansı güclü olarsa, o da qəlbə yerləşər. **2)** Eşqə düşən insan qəlbində sevdiyinə görə əzab çəkir. Allahdan qeyrisini sevən şəxs mütləq onunla əzab çəkməlidir. Yer üzündə sevəndən bədbəxt bir kimsə yoxdur. Sən onu həmişə ağlayan görərsən. Ya ayrılmaq qorxusuna görə ağlayır, ya da darıxmaq qorxusu vardır. **3)** Aşiq insanın qəlbi sevdiyinin ovcundadır. Ona əzab verir. Lakin, o kimsə eşqdən məst olduğuna görə artıq müsibəti hiss etmir. Aşiqin eşqi bağlı olan bir əsirin eşqi kimidir. **4)** Eşqə düşən insan sevdiyi ilə məşğul olduğuna görə dini və dünyəvi xeyirləri ötürür. Bundan da zərərli bir şey yoxdur. Görəsən eşqə düşən insanın dini və dünyəvi xeyirlərdən uzaqlaşması nədən bilinir? Dini işlərdə qəlb bütünlüklə Allaha yönəlməlidir. Eşqə düşən insanın qəlbi isə dağınıq olduğu üçün Allaha tam şəkildə yönələ bilmir. Dünyəvi xeyirlərə gəldikdə isə bu xeyirlər də dini xeyirlərə tabedir. Əgər insan dini xeyirlərdən uzaqlaşarsa, şübhəsiz ki, dünyəvi xeyirdən də məhrum olar. **5)** Dünya və axirət bəlaları eşqə düşənə

daha yaxındır. Səbəbləri isə; qəlb hər dəfə eşqə düşənə yaxın olarsa, onunla əlaqəsi güclənərsə, bir o qədər də insan Allahdan uzaqlaşar. Allahdan ən uzaq düşən qəlb də eşqə düşən kimsənin qəlbidir. Əgər qəlb Allahdan uzaq düşərsə, bəlalər ona yaxınlaşar. Hər tərəfdən şeytan onu yaxalayar. Əgər bir kəsi düşməni ələ alarsa, hər bir bəlanı, müsibəti ona yönəldər. Bacardığı hər bir müsibəti ona toxundurur. Onda düşməni onda yerləşən o qəlbin halı necə olar. O qəlbin səadəti, xoşbəxtçiliyi və sevinci yalnız Allaha yaxın olmaqdadır. 6) Eşq qəlbə çoxalarsa sahibinin zehni də korlayır. İnsanda vəsvəsələrin artmasına səbəb olur. Bəzən də eşq insanı dəlillərin səviyyəsinə çatdırır. O dəlillər ki, onların ağılları korlanıb və onlar ağılları ilə hərəkət etmirlər. İnsanda ən şərəfli şey də onun ağıldır. İnsan ağılı ilə heyvandan fərqlənir və seçilir. İnsanın ağılı yoxa çıxarsa, o kimsə danışmayan heyvanın dərəcəsinə düşər. Bəzən də heyvanın halı ondan daha yaxşı olar. Məcnunun aqlını da belə bir eşq almışdır.

QORXUDA ŞİRK

Qorxu və Xaşiyyənin³⁰³ yalnız Allaha yönəldilməsi, yaradılmışlara bu tərzdə qorxunun hiss edilməsi qadağandır. Töhidin tamamlanmasının bir şərti də yalnız Allahdan qorxu duymaqdır. Qorxunun səbəbindən asılı olaraq qorxu və xaşiyyə bəzən ibadət, bəzən şirk, bəzən də təbii ola bilər.

Qorxunun (Xofun) Dörd Növü Vardir: 1. İbadət olan qorxu: Bu yalnız Vahid və şəriksiz Allaha olan qorxudur; *"Şübhəsiz ki, Rəbbinin hüzurunda haqq-hesabdan qorxanı iki (Ədn və Nəim) Cənnət gözləyir. (ər-Rahmən 46). "Amma kim (Qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsi-istəyinə şəhvəti qadağan etmişsə həqiqətən də onun yeri Cənnətdir". (ən-Nəziət 40-41).* Allah öz mələklərini vəsf edərək buyurur: *"Onlar öz fəvqündə olan Allahdan qorxar və özlərinə buyurulanları edərlər". (ən-Nəhl 50). "Allahın risalətini*

³⁰³ *Xaşiyyə* – qorxdığı kimsənin əzəmətinin və böyüklüyünün kamilliyini bilmə əsasında yaranan qorxudur; *"Qulları arasında Allahdan ən çox alimlər qorxar". (Fatir 28).* Yəni, Onun əzəmətinin və böyüklüyünün kamilliyini bilənlər qorxar. Buna görə də Xaşiyyə Xofdan daha geniş, üstün mənanı əhatə edir. Həmçinin də xaşiyyə yalnız alimlərdə olur. Misal olaraq bir kişi bir nəfərdən qorxur. Lakin onun ona gücü çatıb çatmayacağını bilmir. Bu xofdur. Lakin həm qorxur, həm də bilir ki, ona gücü çatacaq bu xaşiyyədir. Mömin qul Allaha qorxu ilə ümid arasında olmalıdır. İtaət halında ümid üstün gəlməlidir ki, itaəti çoxaltsın və qəbulu ümid etsin. Bir günah edəcək olursa qorxu üstün gəlməlidir ki, o günahdan qaçıb cəzasından qurtara bilsin. Bir elm adamı deyir ki: Xəstəlik halında ümid tərəfi çoxalt. Sağlam olduqda isə qorxu tərəfi çoxalt. Çünki, xəstənin qəlbi qırıqdır, ruhu zəifdir. Bəlkə də əcəli yaxınlaşmışdır və öləcəkdir. O kimsə bu halı ilə uca Allaha gözəl zənn bəsləməlidir. Sağlığında isə uzun müddət həyatda qalmağı ümid etməkdədir və buna görə də belə bir haldan qurtula bilmək üçün qorxu tərəfi üstün olmalıdır. Bir rəyə görə də qorxu və ümid eyni olmalıdır ki, ümid Allahın məkrindən səni əminliyə salmasın, qorxu da Allahın rəhmətindən ümid kəsdirməsin.

təbliğ edənlər Ondən qorxar, Allahdan başqa heç kəsdən qorxmazlar. Allahın çəkdiyi haqq-hesab kifayətdir". (əl-Əhzab 39).

2. Şirk olan qorxu: Bu bəndənin hər hansısa bir şeydən Allahdan qorxduğu kimi və daha artıq qorxmasıdır; "(Ya Muhəmməd!) O, şəxsləri görmürsənmi ki, onlara (vaxtı ilə) "Müharibədən əl çəkin, namaz qılın, zəkat verin!"- deyilmişdir. Onlara cihad etmək vacib olduqda isə içərilərindən bir qismi Allahdan qorxan kimi və ya daha artıq insanlardan qorxuya düşərək: "Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər (öz əcəlimiz çatana qədər) yubadardın" dedilər. Onlara söylə ki, dünyanın ləzzəti və faydası azdır, lakin müttəqi üçün axirət daha xeyirlidir. Sizə (müttəqilərə) xurma çəyirdəyindən olan nazik tel qədər belə zülm olmayacaqdır". (ən-Nisa 77). Nuhun ﷺ qövmündəkilər dedilər: "Biz ancaq bunu deyirik ki, bəzi tanrılarımız (onlara tapınmağımızı qadağan etdiyinə görə) sənə sədəmə (xətər) toxundurmuşdur (ona görə də ağzına gələn danışsın). (Hud) belə cavab verdi: Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin (Rəbbimizə) qoşduğunuz şəriklərdən uzağam". (Hud 54). Bu qorxu məzarlara və bütlərə səcdə edənlərdə olur. Özləri qorxdular üçün (filankəsin cəddi səni tutar, şəkkə etmə və s.) Yəni, qəbirdə olanların hər hansısa bir gücə sahib olmalarından qorxmaq, onların hansısa hadisələrin törədə bilməsindən və ya nemətin qarşısını ala bilməsindən qorxmaqdır. Tövhidə sabit olanları bununla qorxudurlar. "Adamlar arasında elələri də vardır ki, biz Allaha iman gətirdik – deyər, Allah yolunda bir əziyyət gördükdə isə insanların fitnəsini³⁰⁴ Allahın əzabı kimi qəbul edər". (əl-Ənkəbut 10). Zahirinə baxsaq bu ayənin qorxu ilə heç bir əlaqəsi olmadığını düşünərik. Lakin bu belə deyildir. Çünki onlar insanların fitnəsini, ona verdikləri əzab-əziyyəti Allahın əzabı hesab edib və onların fitnəsindən Allahın əzabından qorxduğu kimi qorxdular. Buna görə də insanların dediklərini, insanların əmrlərini Allahın əmrindən üstün tutdular.

3. Asilik (haram) olan qorxu: Bu bəndənin bir insandan və ya bir qrup insandan qorxaraq fərz olanı tərək etməsi, onlardan qorxaraq harama yol verməsi və bunun da ikrah həddinə çatmasıdır. Çünki bir fərzi tərək etməyə və ya bir haramı etməyə səbəb təşkil edən hər bir şey haramdır. Məzhəbinin qorxusundan, insanların qorxusundan Allahın əmrlərini pozur, Sünnənin ziddi olan bidətlər edir. Bəzi alimlər bu növü kiçik şirk də saymışlar. "Sizi yalnız o, şeytan öz dostlarından olması ilə qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə Məndən qorxun (Xof)". (Ali İmran 175). "(Ya Muhəmməd!) Hara (səfərə) çıxsan (namaz vaxtı) üzünü Kəbə məscidinə tərəf çevir. Harada olsanız üzünü o, tərəfə döndərin ki, özlərinə zülm

³⁰⁴ Qurani-Kərimdə fitnə əzab yerində də işlədilir.

edənlərdən başqaları sizə irad tutmasınlar. Siz onlardan deyil Məndən qorxun ki, Mən də sizə olan nemətimi tamamlayım. Bəlkə onda siz haqq yolunu tapasınız". (əl-Bəqərə 150). "Onlardan qorxmayın, Məndən qorxun!". (əl-Maidə 3). "İnsanlardan qorxmayın, Məndən qorxun!". (əl-Maidə 44). Peyğəmbər ﷺ buyurdu: "Uca Allah Qiyamət günü öz bəndəsinə deyəcəkdir: "Sən günah gördükdə sənə onu düzəltməyə nə mane oldu?". O: "Ey Rəbbim! Mən insanlardan qorxdum" deyəcəkdir. Allah: "Sən ilk öncə Məndən qorxmalısan" deyər buyurdu³⁰⁵. "Allahın məscidlərini yalnız Allaha, qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayan adamlar təmir edə bilərlər. Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər". (ət-Tövbə 18). Aişənin رضى الله عنها Muaviyəyə ﷺ nəsihət olaraq yazdığı məktubda ona Rəsulullahın ﷺ sözlərini çatdıraraq deyir ki, Rəsulullah ﷺ buyurdu: "Kim insanları qəzəbləndirərək Allahı razı salarsa, Allah da ondan razı olar və insanları da ondan razı edər (Başqa rəvayətdə: Onu insanlara möhtac etməz). Kim də Allahı qəzəbləndirərək insanları razı salmağa çalışarsa, Allah da ona qəzəblənər və insanları da onun üstünə qəzəbli olaraq salar (Başqa rəvayətdə: Onun işini insanlara həvalə edər)".³⁰⁶ İmam Şafii رضى الله عنه deyir: "İnsanları razı salmaq ağla sığmayan bir şeydir. O, halda sənənin halını düzəldən işə bax. Ondən ayrılma və ondan başqa hər bir şeyi də kənara burax. Yaradılmışları razı salmaq nə sənənin gücün dairəsində olan bir şeydir, nə də əmr olunan bir şeydir. Yaradanı razı salmaq isə güc yetrilə bilən və əmr olunan bir xüsusiyyətdir". Əbu Səid رضى الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "İnsanda olan yəqinliyin zəifləməsinin səbəbi Allahı qəzəbləndirib, insanların razılığını axtarmaq, Allahın verdiyi ruziyə görə insanlara təşəkkür bildirmək, Allahın sənə vermədiyinə görə insanları məzəmmət etməkdir. Allah ruzisini nə tamahkarın tamahı gətirər, nə də nifrət edənə nifrəti uzaqlaşdırma bilər".³⁰⁷ Bəzi insanlar elə zənn edirlər ki, ruzini verən filankəsdir. O şəxs olmasa maaşım verilməz, ac qalaram, acından ölərəm və ümidini ona bağlayır. Onun istədiyi, tamah etdiyi dünya və axirət Allahın Əlindədir. Ona görə də müsəlman bir kimsə Allahın qəzəbini hər bir şeydən üstün tutmalıdır. İnsanların sözündən, qınağından üstün tutmalıdır. İnsanların qəzəbini Allahın qəzəbindən üstün tutmamalıdır. Yəni: insanlardan qorxaraq Allahın qadağalarını etməməlidir. Çünki, o kimsə Allahdan razı qalıb, Allahın sevdiyi və razı qaldığı şeylərə itaətlə yönəlir. Çünki, o hər bir xeyirin Allahın Əlində olmasını bilməlidir. Allahın Rəbb olması ilə razı qalan insan məxluqdan ümidini üzümüsdür. O, bilir ki, ruzini verən Allahdır, lakin bunlar səbəblərdir.

³⁰⁵ İbn Məcə 4008.

³⁰⁶ İbn Hibban 276, əl-Qudamə "Musnədu Şihab" 499, 500, əl-Humeydi 1524, İbn Sad 1594, əl-Albani "Səhihul-Cəmi" 5886, 6097, "Səhih Silsilə" 2311.

³⁰⁷ Əbu Nəim "Hilyə" 5/106, əl-Beyhəqi "İman" 203.

İbn Abbas رضي الله عنه rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbərin صلى الله عليه وسلم tərkində oturmuşdum. O buyurdu: "Ey oğul! Mən sənə bir neçə kəlimə öyrədəcəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə yenə də Allahdan kömək istə. Bunu da bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar, Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə yığışsalar, Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünkü) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur".³⁰⁸ Allahın verdiyi ruziyə görə başqalarına şükr edənlərin misalını Şeyx Useymin رحمته belə izah edir: "Sən öz uşağına pul verirsən ki, apar bunu filankəsə ver. O da pulu həmin kimsəyə verdikdə pulu alan o uşağı tərifləyir. Lakin pulu verəni unudur. Pulu verən uşağın atası, vasitə isə övladı idi. Bu da Allahın verdiyi ruzini başqaları ilə bağlayanların misalıdır. İkinci sinif insanlar isə Allahın vermədiyi şeylərə görə insanları qınayırlar. Buna da misal olaraq: Hər hansı bir şəxs Allah yolunda sədəqə paylayır və sənə çatanda sədəqə qurtarır və ya sənə vermir. Buna görə də onu məzəmmət edir. Bu da yəqinliyin zəifliyindəndir. Buna görə də qul (insan) hər bir işdə Allahın razılığını gözləməlidir". Ola bilər ki, ilk öncə insanlar ona hörmət etsinlər. Lakin çox keçməz ki, insanlar da ona nifrət edərlər, çünki insanların qəlbləri Allahın barmaqları arasındadır. İnsanlara təşəkkür etdikdə də Allahı heç vaxt unutma! Bil ki, insanlar yalnız səbəbdir. Bütün sənə gələn nemətlər Allahdandır.

4. Təbii qorxu: Bu insanın düşməndən, vəhşi heyvandan, atəşdən, suda boğulmaqdan və s. qorxmasıdır. Bunda da həddi aşmamaq şərti vardır; *"Belə ki, Musa qorxaraq səhəri nigarançılıq içində qarşıladı. Bir də nə görsə yaxşıdır! Dünən ondan imdad diləyən kəs bu gün fəryad çəkib yenə onu köməyə çağırır. Musa ona dedi: "Sən doğurdan da açıq-aşkar bir azğınsan". (əl-Qəsəs 18). "Musa qorxu və intizar içində şəhərdən çıxıb: "Pərvərdigara! Məni bu zalım tayfanın əlindən qurtar"-! dedi" (əl-Qəsəs 21). "Qardaşım Harun dildə məndən daha bəlağətlidir. Onu da, dediklərimi təsdiqləyən bir köməkçi kimi mənimlə birlikdə göndər. Mən, həqiqətən də, onların məni yalançı sayacağılarından qorxuram". (əl-Qəsəs 34). "Musa dedi: "Ey Rəbbim! Mən onlardan bir nəfəri öldürmüşəm, qorxuram ki, onlar da məni öldürərlər". (əl-Qəsəs 33). "Musa dedi: "Ey Rəbbim! Onların məni yalançı sayacağılarından qorxuram!" (əş-Şuəra 12). Buna görə də Uca Allahdan qorxmaq - təriflənən bir şəkildə ola bildiyi kimi, tərifə layiq olmayan bir şəkildə də ola bilər. Tərifə layiq olan Allah qorxusu - əgər bir kimsə ilə Allaha üsyan arasına bir əngəl təşkil edərsə və o kimsənin fərzləri edib, haramları tərki etməyinə gətirib*

³⁰⁸ ət-Tirmizi 2516, əl-Albani "Səhihul-Cəmi" 7834.

çıxardarsa bu qorxu təriflənməyə dəyər. Bu qayə əldə edilərsə qəlb rahatlıq tapar, Allahın neməti ilə sevinər, mükafatı umacaq hala gələr. Tərifə layiq olmayan qorxu isə qulu Allahın rəhmətindən ümid³⁰⁹ kəsməyə gətirən qorxudur. O vaxt qul həsrətlər çəkməyə başlayar və hətta ümitsizliyi güclü olduğu üçün günah etməyə davam edər; *"Rəbbindən (Onu) görmədikləri halda qorxanları isə bağışlanma və böyük bir mükafat gözləyir"*. (əl-Mulk 12). *"O, kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahu zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən qorxarlar"*. (ən-Nur 37). *"Məgər axirətdən qorxan, Rəbbinə ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi?)"*. (əz-Zumər 9).

TƏVƏKKÜLDƏ ŞİRK

Təvəkkül - böyük bir ibadətdir. Təvəkkülün həqiqəti insanın hər bir şeyin Allahın Əlində olmasını bilməsidir. Qul öz əməllərini Allaha təqdim etməli, qəlbə ilə ona yönəlməlidir ki, Allah da onun istədiyini yerinə yetirsin. Ona zərər verə biləcək şeylərə qarşı Allahdan yardım diləmək və bunu da etmək üçün Allahın ona verdiyi səbəbləri yerinə yetirməlidir. Şəriətdə təvəkkül əməllərin Allaha təqdim edilməsi və səbəbləri götürməkdir. Təvəkküldə səbəbləri buraxmaq şəri təvəkkülə ziddir. Bu səbəbləri götürüb Allaha təvəkkül etdikdən sonra nəticəni gözləmək lazımdır. Təvəkkül zamanı insanın həm Allaha arxalanması, həm də səbəblərdən yapışması mühümdür. Əgər tək Allaha təvəkkül edib səbəblərdən tutmazsa onda bu ağılda naqislik sayılır. Necə ola bilər ki, İnsan evində otursun və desin ki, mənə pul gələcək. Evlənməmiş desin ki, mənə uşağım olacaq və s. İkinci tərəfdən əgər insan Allaha təvəkkül etməyib tək səbəblərdən tutarsa bu da insanın Tövhidinin naqis olmasındandır. Peyğəmbər ﷺ də dəvəsini buraxaraq (heç kəs onu oğurlamaz və itməz deyərək) Allaha təvəkkül edən insana: "Dəvəni bağla, sonra Allaha təvəkkül et"- deyə buyurmuşdu. Həmçinin Peyğəmbər ﷺ özü döyüşə getdikdə Allaha təvəkkül edər, lakin bununla bərabər zirehini də geyinirdi. Eynilə Məkkədən Mədinəyə getdikdə Allaha təvəkkül edər, lakin yolu göstərmək üçü özü ilə bərabər bələdçi də götürərdi. Ömər in ﷓ dövründə

³⁰⁹ *Rəca* – ümid, insanın əldə edilməsi ehtimal olan bir şeyi umması deməkdir. Bəzən əldə edilmə ehtimalı uzaq olan bir şey haqqında da işlədilir və bu yaxınmış kimi qəbul edilir. Zəlillik və boyun əyməyi əhatə edən bir rəca ancaq uca Allaha qarşı olur. Belə bir ümidin Allahdan başqasına bağlanması ümid edən qəlbənin durumuna görə ya kiçik, ya da böyük şirkdir; *"Artıq kim Rəbbinə qovuşmağı ümid edirsə saleh bir əməl etsin və Rəbbinə ibadətində heç kimi şərik qoşmasın"*. (əl-Kəhf 110). Bunu da bil ki, tərifə layiq olan rəca ancaq Uca Allaha itaət edib, bu itaətin savabını gözləyən ya da günahlardan tövbə edib, tövbəsinin qəbul olunmasını ümid edən kimsələr haqqında işlədilir. Əməlsiz bir ümid isə bir aldanmaqdan başqa bir şey deyildir. Şeyx Useymin "Üç Əsas" Xof və Rəca bölümü.

bir qrup insanlar həccə gəlirlər. Lakin özləri ilə heç bir azuqə gətirmirlər. Ömər رضي الله عنه onlardan bunun səbəbini soruşduqda onlar: "Biz Allaha təvəkkül edənlik"- deyirlər. Ömər رضي الله عنه dedi: "Siz Allaha təvəkkül edənlər deyilsiniz, siz özlərinə güvənənlərsiniz".

İbn Rəcəb رحمته الله deyir: "**Təvəkkül** – etimad etmək, həvalə etmək, acizliyi izhar etmək, başqasına etimad etməkdir. İstilahı mənası isə: "Qəlbin xeyirli şeyləri əldə etmək və zərərli şeyləri tərk etmək üçün sadıq formada Allaha etimad etməsi deməkdir". Şeyx Useymin رحمته الله deyir: "**Təvəkkül** - Sidq ürəkdən Allaha etimad etmək, mənfəətli şeyləri əldə etmək, zərərli şeyləri tərk etmək və Allahın əmr etdiyi səbəblərdən tutmaqdır". İmam Əhməddən رحمته الله soruşduqda ki: "O kəslər ki, işləməyib evlərində oturaraq biz Allaha təvəkkül edirik deyirlər" onlar haqqında fikrin nədir?" O dedi: "Onlar bidətçidirlər"- deyə cavab verdi. Allaha təvəkkül dinin yarısı sayılır. Din isə yardım diləmək və ibadət etməkdir. Təvəkkül isə yardım istəmək, yönəlmək isə ibadət sayılır; *"Yalnız Ona ibadət et və yalnız Ona təvəkkül elə". (Hud 123). "Əgər inanırsınızsa yalnız Allaha təvəkkül edin". (əl-Maidə 23). "Artıq möminlər yalnız Allaha təvəkkül etməlidirlər". (Ali İmran 122). "Kim Allaha təvəkkül edərsə Allah ona yetər". (ət-Tələq 3). "Ey Rəbbimiz! Biz sənə təvəkkül etdik və sənə yönəldik. Son dönüş də Sənədir". (əl-Mumtəhinə 4). "Sən onlardan üz döndər və Allaha təvəkkül et. Vəkil olaraq Allah yetər". (ən-Nisa 81). "Allah təvəkkül edənləri sevər". (Ali İmran 159). "Allah bizə yollarımızı göstərdiyi halda, biz nə üçün Ona təvəkkül etməməliyik". (İbrahim 12). "Möminlər yalnız o kəslərdir ki, Allahın adı çəkildikdə (onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırır, onlar ancaq öz Rəblərinə təvəkkül edərlər. Namaz qılar və verdiyimiz ruzidən sərf edərlər". (əl-Ənfal 2-3). "Ona ibadət edin və yalnız Ona təvəkkül edin". (Hud 123). "Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!" (Yunus 84).*

Təvəkkül Dörd Növüdür: 1. Uca Allaha olan təvəkkül. Bu imanın kamilliyinin bir hissəsi və səmimi imanın əlamətlərindəndir. Təvəkkül olmazsa iman tamamlanmaz. **2.** Hansısa bir xeyirin əldə edilməsi və ya zərərin aradan qaldırılması üçün ölü bir kimsəyə güvənmək olan gizli təvəkkül. Bu böyük şirk olan təvəkküldür. İnsan yalnız Allahın ona kömək edə biləcəyi, yalnız Allahın gücü çatacağı bir şeydə kiməsə güvənir və axalanır, kiməsə təvəkkül edir. Bu da qəbirlərə ibadət edənlərdə çox olur. Qəbr sahiblərinə öz əməllərini ərz edirlər, dünya və axirət səadətini onlardan diləyirlər. Bu Allahın qadir olduğu bir şeyi Allahdan qeyrisindən istəməkdir. Abdullah ibn Ukeym رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Kim boynundan nə assa, ona təvəkkül

etmiş olar".³¹⁰ İmam Əhməd rahiməllah deyir: "Təvəkkül qəlbin əməlidir. Güclü iman tam təvəkkülə bağlıdır, təvəkkülün zəifliyi isə zəif imanın sübutudur. İnsan Allahdan qeyrisinə təvəkkül etdikdə aləmlərin Rəbbinə şərikin qoşur". **3.** Allahın və insanların qadir olduqları bir şeyi yalnız insanlardan istəmək. Bu kiçik şirkdir. Məs: Bir kimsə xəstələnərsə və bu xəstəliyi əsnasında yalnız həkimə arxalanarsa bu kiçik şirkdir. Çünki, həkim sənəin sağalmağın üçün bir səbəbdir. Şəfa verən isə Allahdır. **Həmçinin** - hər hansı bir şəxsə ruzin bu şəxsdən gəlir, sənə ruzini bu verir deyə təvəkkül etmək. Əgər ona təvəkkül edirsənsə, ona güvənirsənsə kiçik şirk sayılır. Təvəkkül edənlərin seyyidi Peyğəmbərimiz Muhəmməd rahiməllah yalnız Allaha təvəkkül edərmişdir. İnsan isə öz vəzifəsinə, öz müdürünə o qədər təvəkkül edir ki, ondan asılı olduğunu zənn edir. Zənn edir ki, bu iş olmasa acından ölərəm, mənim ruzim bu kimsənin əlindədir, həyatım bu işdən aslıdır və s. Bu kiçik şirkdir. Çünki, artıq buna qəlbi ilə bağlanıb. **Həmçinin** - bir kimsə vəzifəsinə arxayındır ki, mənə çörək verən budur. Bu olmasa acından ölərəm. Səbəbə bağlanmaq lazım deyildir. Allaha təvəkkül edəndə, Allah kifayət edər. **4.** Allahın yaratdıqlarını bacardıqları işlərdə vəkil təyin etməklə təvəkkül etmək. Peyğəmbər rahiməllah Həcc vaxtı qurban kəsmək üçün öz heyvanını Əliyə rahiməllah həvalə etməsi, həmçinin də Hudeybiyyə sülhündə müşriklərə məktub yazdıqda bu işi ona həvalə etməsi və s. Ömər rahiməllah deyir: "Əgər siz haqqı ilə Allaha təvəkkül etsəniz, Allah ac olaraq gedən və tox olaraq qayıdan quşa ruzi verdiyi kimi sizi də ruziləndirər".³¹¹ Peyğəmbər rahiməllah buyurdu: "Kim evindən çıxarkən Allahın adı ilə, Allaha təvəkkül etdim. Allahdan başqa güc və qüvvət sahibi yoxdur"- deyərsə ona: "Hidayət edildin, qorundun və himayə edildin"- deyilər. Bunun üzərinə şeytan digər bir şeytana: "Hidayətə yönələn, qorunan və himayə edilən bir kimsəni necə azdırım?"- deyər".³¹² İbn Abbas rahiməllah rəvayət edir ki: "(İbrahim rahiməllah öz qövmünün bütələrini sındırdığı üçün qövmü tərəfindən həbs edilir. Onun üçün böyük bir tonqal qalanır. Ömr edilərək yanar tonqala atılır. Allah Cəbraili rahiməllah göndərir. Cəbrail rahiməllah onun yanına gələrək: "İstəyirsən səni bu bələdan qurtarım və qövmünü yerlə-yeksan edim"- dedi. İbrahim rahiməllah: "Allah mənə kifayət edər, Ona gözəl vəkilidir"- deyə buyurdu. Bu zaman Allah oda əmr edir ki, od sərin və salamat olsun".³¹³

³¹⁰ Əhməd 4/ 211, ət-Tirmizi 2073.

³¹¹ ət-Tirmizi 2344.

³¹² ət-Tirmizi 3426 "Səhih ət-Tirmizi" 3/ 151.

³¹³ Bəziləri qeyd edirlər ki, o zaman bütün dünya odları sərin olur. Lakin bu səhf fikirdir. Çünki, Allah orada müəyyən bir odun sərin olmasını əmr edir. Çünki, hər bir şey Onun əmrinə tabedir. Əgər Allah tək sərin ol! desəydi, od o qədər sərin olardı ki İbrahimə rahiməllah təsir edərdi. Lakin Allah sərinliklə yanaşı salamat olmasını da əmr edir. Bəzi rəvayətlərdə gəlir ki, o zaman bütün heyvanlar İbrahimə rahiməllah kömək etmək üçün odun söndürülməsinə çalışırdılar. Yalnız sürünən olan kətanəkəldən başqa. Əbu Hureyra rahiməllah rəvayət edir ki, Peyğəmbər rahiməllah buyurdu: "Kim kətanəkəli bir zərbəyə öldürərsə ona yüz savab, kim ki, iki zərbəyə öldürərsə ona birincinin yarısı qədər, kim də üç zərbəyə öldürərsə ona da ikincinin yarısı qədər savab vardır". Muslim.

Allahın əmri ilə atəş İbrahim عليه السلام zərər toxundurmur"). İbrahim عليه السلام oda atıldıqda: *"Həsbunəllahu Və Ni'məl Vəkil* – Allah bizə yetər. O, nə gözəl Vəkildir"- deyə buyurur. Eyni sözü Peyğəmbər ﷺ də (Uhud döyüşündə müşriklər dəstə yığıb gəldikdə, münafıqlar): "İnsanlar sizə qarşı ordu hazırladılar. Onlardan qorxun"- dedilər. Bu zaman onların imanları artdı və onlar: "Allah bizə yetər. O, nə gözəl vəkildir"- deyə buyurdular".³¹⁴ Təvəkkülə daha bir misal olaraq İbrahim عليه السلام yoldaşı Həcəri göstərmək olar. İbn Abbas رضي الله عنه rəvayət edir ki, İbrahim عليه السلام İsmailinin عليه السلام anası (Həcəri) və hələ beşikdə olan oğlu İsmaili عليه السلام Kəbəyə gətirir. Onları məscidin üst tərəfində bitən böyük bir ağacın yanında buraxaraq geri dönür. Sonralar orada Zəm-Zəm suyu çıxmışdır. O günlərdə Məkkədə su olmadığı kimi, heç bir kimsə də yox idi. (İbrahim) Onları orada buraxaraq yanlarında içi xurma ilə dolu bir kisə və bir də su ilə dolu tuluq qoyur. Sonra İbrahim عليه السلام (Şama) qayıtmaq üçün oradan çıxır. İsmailin عليه السلام anası (Həcər) onun ardınca düşərək: "Ey İbrahim! Bizi heç bir insan olmayan və heç bir şeyin olmadığı bir vadedə tək buraxıb hara gedirsən!"- deyə səslədi. (Həcər) Bu sözləri bir neçə dəfə təkrar etdi. Lakin (İbrahim) ona tərəf dönüb baxmadıqda, (Həcər): "Bunu sənə Allahımı əmr etdi!"- deyə soruşdu. (İbrahim): "Bəli!"- deyə cavab verdi. (Həcər): "Onda O, bizi tək buraxmaz!"- deyib geri (İsmailin yanına) qayıtdı. İbrahim عليه السلام yoluna davam edərək *Səniyyə* adlanan bir təpəyə çatdı. (Onlar tərəfindən) görünməyən bir hündürlüyə qalxaraq üzünü Kəbəyə tərəf çevirdi və əllərini səmaya qaldıraraq Allaha dua etdi: *"Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadedə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara növbənöv məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər". (İbrahim 37)*".³¹⁵ İbn Abbas رضي الله عنه bizə Peyğəmbərdən ﷺ belə bir hədis nəql etmişdi: "Peyğəmbər ﷺ buyurmuşdu: "Mənə bütün ümmətlər göstərildi. Peyğəmbər gördüm ki, ətrafında çox kiçik bir camaat var idi. Peyğəmbər gördüm ki, ətrafında bir və ya iki nəfər var idi. Bir Peyğəmbər də gördüm ki, ətrafında bir nəfər də belə yox idi, birdən, mənə üzaqdan bir qaraltı göstərildi. Mən onları ümmətimdən zənn etdim". Mənə: "Bu Musanın عليه السلام qövmüdür"- dedilər. Sən üfüqə doğru bax! Mən baxdıqda bir də nə gördüm? Böyük bir qaraltı. Mənə yenidən: "Digər üfüqə doğru bax!"- deyildi. Yenə də böyük bir qaraltı gördüm. Mənə: "Bu sənin ümmətidir. Bunlar ilə bərabər yetmiş min nəfər hesabsız və əzabsız olaraq Cənnətə girəcəkdir" deyildi³¹⁶. Peyğəmbər ﷺ bu xütbəsindən sonra qalxıb evinə girdi. Bunun

³¹⁴ əl-Buxari 4563, ən-Nəsai "Sunənul-Kubra" 10439, əl-Hakim 3167.

³¹⁵ əl-Buxari 3364.

³¹⁶ Başqa rəvayətdə: "Hər 70 min ilə bərabər 70 min nəfər olacaqdır". İmam Əhməd, əl-Albani "Səhih Silsilə" 1486.

ardından insanlar, hesabsız və əzabsız olaraq Cənnətə girəcək olan bu kimsələr haqqında müzakirəyə başladılar. Bəzisi: "Şübhəsiz ki, bunlar Peyğəmbərin ﷺ dost-yoldaşlarıdır". Bəziləri də: "Bəlkə onlar İslamda doğulan və Allaha şəriki qoşmayanlardır" dedilər. Bunlardan başqa bəzi fikirlər irəli sürüldü. Bu vaxt Peyğəmbər ﷺ onların yanına gəldi və: "Haqqında müzakirə etdiyiniz şey nədir?" deyərək buyurdu. Ona məsələni başa saldıqdan sonra Peyğəmbər ﷺ: "Cənnətə haqq-hesabsız girən möminlər, ovsun oxumazlar və tələb etdirməzlər. Təşəüüm, Tətəyyür etməzlər, dağlamaqla müalicə etməzlər və hər şeydə öz Rəblərinə təvəkkül edərlər" deyərək buyurdu³¹⁷. Bu vaxt Ukkaşə ibn Mihsan ayağa qalxıb: "Məni də onlardan etməsi üçün Allaha dua et" dedi. Peyğəmbər ﷺ buyurdu: "Sən onlardanсан". Onun ardınca başqa birisi qalxıb dedi: "Məni də onlardan etməsi üçün Allah dua et". Peyğəmbər ﷺ buyurdu: "Bu işdə Ukkaşə səndən qabağa düşdü".³¹⁸ Peyğəmbərin ﷺ zamanında iki qardaş var idi. Biri davamlı olaraq Peyğəmbərin ﷺ yanına gəlir və (ondan elm tələb edir, faydalanırdı). Digəri isə öz işləri ilə məşğul olurdu. İşləri ilə məşğul olan qardaş, qardaşının bu əməlinə (iş ilə məşğul olmamasından) xoşlanmayaraq Peyğəmbər ﷺ şikayət etdi. Peyğəmbər ﷺ: "Bəlkə də onun hörmətinə görə sənə də ruzi verilir".³¹⁹

³¹⁷ *Ovsun* – ərəbcə *Ruqiyyə* Qurani şəfa məqsədilə oxumaqdır. İbn Teymiyyə ☞ deyir: Peyğəmbər ﷺ ovsun oxumurlar sözünü deməyib. Bu söz unutulmuş nəticəsində bu hədisə əlavə edilmişdir". Əksinə Ondan ovsun haqqında soruşduqda o, dedi ki: "Sizdən kim qardaşına faydalı ola bilərsə qoy bunu etsin" Muslim 2199, "Şirk olmayan ovsunda qorxulu heç nə yoxdur". Muslim 2200. Bundan başqa Cəbrail ☞ Peyğəmbərə ﷺ ovsun oxumuşdur. Muslim 2186. *Həmçinin* - Peyğəmbər ﷺ özü səhabələrə ovsun oxuyardı. əl-Buxari 10/ 177, Muslim 2194. Dağlamaq da ovsun kimi icazə verilib. Peyğəmbər ﷺ Ubey ibn Kəbin ☞ yanına damarı kəsildiyinə görə əl-Hakimi göndərir ki, onu dağlasın. Muslim 2207. Peyğəmbər ﷺ buyurdu: "Şəfa üç şeydədir. Balda, qan almada və odla dağlamaqda. Lakin mən ümmətimə dağlamağı qadağan edirəm. Dağlama xoşuma gəlmir. əl-Buxari 10/ 116. İbn Qeyyim ☞ deyir: "Dağlama haqqında hədislər dörd yerə bölünür. 1. Peyğəmbərin ﷺ onu tətbiq etməsi. 2. Onu bəyənməməsi. 3. Bundan imtina edənləri tərifi etməsi. 4. Bunu qadağan etməsi. Tətəyyür - ərəblər quş uçuşu ilə səfərlərinin uğurlu olub-olmadığına inanırdılar. Bu əməl də şirkin bir növüdür. Cənnətə sorğu-sualsız girənlər, bu kimi əməllərə deyil yalnız Allaha təvəkkül edərlər. Lakin bu, o demək deyil ki, onlar səbəblərdən götürümlər. Əksinə səbəblərdən tutaraq təvəkkül edirlər. Vəsitələrdən istifadə etmədən təvəkkül zəifləyir. Səbəblərdən istifadə etməyən elə zənn edir ki, təvəkküldə səbəblərdən imtina etmək təvəkkülü gücləndirir. Lakin bu səf fikirdir. Onda xəstələndikdə də dərman içmə və de ki, mən Allaha təvəkkül edirəm. Çünki, Peyğəmbər ﷺ də buyurur: "Allah müalicəsini göndərmədiyi heç bir xəstəlik göndərməyib". əl-Buxari 10/ 113. "Hər bir xəstəliyin müalicəsi vardır və əgər dərman və xəstəlik üst-üstə düşərsə Allahın izni ilə sağalma başlayır". Muslim 2204. Usamə ibn Şərik ☞ deyir: "Mən Peyğəmbərin ﷺ yanında idim. Bir qrup bədəvi gələrək dedilər: "Ya Rəsulullah! Biz dərman qəbul edəkmi?" O: "Bəli, qəbul edin. Çünki, Allah böyük və qüdrətlidir. Müalicəsini göndərmədiyi heç bir xəstəlik yoxdur, birindən başqa"- deyərək buyurdu. Onlar: "Bu hansı xəstəlikdirki?"- dedilər. O: "Bu qocalıqdır"- deyərək buyurdu". Əhməd 4/ 278, Əbu Davud 3855, İbn Məcə 3436.

³¹⁸ əl-Buxari, Muslim.

³¹⁹ ət-Tirmizi 2346.

ALLAHDAN QEYRİSİNƏ QURBAN KƏSİLMƏZ

Zəbh – müəyyən bir şəkildə (iki boyun damarını kəsərək) qan axıtmaq məqsədilə canın çıxması deməkdir. **Nəhr** – bıçaq boğaza salınmaqla dəvənin kəsilməsinə deyilir. Quran və Sünnə dəlilləri qurbanın yalnız Allah üçün kəsilməsi xüsusda Onun rızasını qazanmağı açıq bir şəkildə bəyan etmişdir. Allah Qurani-Kərimdə bir çox yerlərdə namaz ilə Qurbanı yan-yanə zikr etmişdir. Uca Allah üçün qurban kəsilməsi ən mühüm ibadət və ən üstün itaətlərdən sayıldığı sabit olduğuna görə bir başqası üçün qurban kəsmək bir kimsəni İslam dairəsindən çıxaran böyük şirkdir. Bu da bir neçə şəkildə olur. Saleh Əli Şeyx **رحمہ** "Şərh Kitabut-Tovhid"də deyir: "Qurban kəsmək dörd qismdir":

1. Qurbanlıq Allahın adı ilə və Allah üçün kəsilir. Bu xalis Tövhidir. Həm Allah üçün kəsir, həm də Allahın adı ilə kəsir. Hər iki tərəfdən savab qazanır. Allahın adı ilə, təzim olaraq, Onun önündə zəlil olaraq və Ona yaxınlaşmaq məqsədilə ibadət olaraq kəsilən heyvan - belə bir ibadət Uca Allahın buyurduğu şəkildə sadəcə Allah üçün edilir; **"Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!"** (əl-Kövsər 2). **"De: "Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!"** (əl-Ənam 162-163). Bu ayələrin hər biri qurbanlığın ibadət olmasına dəlildir. İbadət isə yalnız Allah üçün edilməlidir. Allahın heç bir şəriki yoxdur ki, onun üçün qurban kəsilsin və namaz qılınsın. Yalnız Uca və Böyük olan Allah bütün bu ibadətlərə layiqdir. Allah namaz qılmağı və qurban kəsməyi əmr etmişdir. Çünki bu ibadətlər Allahın sevdiyi və razı qaldığı ibadətlərdir.

2. Qurbanlıq Allahın adı ilə, lakin Allah üçün kəsilmir. Bu Uluhiyyətdə şirkdir. **Bismilləh** deyir və lakin Allah üçün deyil, qəbr sahibinə, peyğəmbərə, salehə yaxınlaşmaq və s. məqsədlərlə. Bəzən də bu halları hansısa bir mərasimlərdə möhtəşəm bir qonağın, dövlət və idarə başçılarının qarşısında təzim olaraq kəsirlər. Bu da dinimiz tərəfindən qadağan edilmişdir; **"(Müşriklər) Allah üçün Onun yaratdığı əkindən və davardan pay ayırub öz (batil) inanclarına görə: "Bu, Allahın və bu da (Allaha) şəriki qoşduğumuz bütlərin!" – dedilər. Onların bütləri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütlərə çatardı. Onların verdikləri hökm necə də pisdir!"** (əl-Ənam 136).

3. Qurbanlıq Allah üçün kəsilir, lakin Allahın adı ilə kəsilmir. Bu Rububiyyətdə şirkdir; **"Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə"**

mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız". (əl-Ənam 121).

4. Nə Allahın adı ilə kəsilir, nə də Allah üçün. Bu da büstbütün şirkdir. Belə bir kimsə ikiqat şirkə düşmüş olur. Həm Rububiyyət Tövhidində, həm də Allahdan qeyrisindən kömək istəməklə, yaxınlaşmaqla Uluhiyyət Tövhidində şirk edir. İbadət etdikləri Əhməd Bədəvi, Hüseyin və s. kimsələrin adlarını zikr edərək qurbanlar kəsirlər. Amir ibn Vəsilə deyir ki: "Bir dəfə Əli ibn Əbu Talibin ﷺ yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: "Peyğəmbər ﷺ sənə sirr olaraq bir şey deyibmi?" Əli ﷺ qəzəbli halda: "Peyğəmbər ﷺ gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən başqa". Kişi: "Ey Əmirəlmöminin, onlar nədir?" - deyərək soruşdu. Əli ﷺ: "Peyğəmbər ﷺ buyurdu: "Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin, Ana- atasına lənət edənə Allah lənət etsin, Bidətçiyə (Başqa rəvayətdə: Günahkara) sığınacaq verənə Allah lənət etsin,³²⁰ yer üzünün sərhədlərini (nişanələrini) dəyişənə Allah lənət etsin".³²¹ Bu da hədədir. Kim Allahdan qeyrisinə təzim və yaxınlaşmaq məqsədilə qurban kəsərsə, artıq lənətlənmişdir və Allahın rəhmətindən uzaq olar. **Lənət** – Allahın rəhmətindən və mərhəmətindən qovulmaqdır. Əgər bir günaha hədə, əzab, təhdid, lənət varsa bu günahın nə dərəcədə şiddətli olmasına dəlildir. Allahdan qeyrisinə qurban kəsən kimsə buna daha layiqdir. Çünki, belə bir kimsə Allahdan qeyrisinə qurban kəsməklə onu ucaltmış və əzəmətləndirmişdir. Ona görə də Peyğəmbər ﷺ günahları saymağa başladığında ən böyüyündən başlayaraq kiçiyinə doğru düşdü. Bu da dəlildir ki, dəvət etdikdə şirkdən başlamaq lazımdır. Həmçinin, bu hədislərdə olan lənət ümumdür, xüsusi deyildir.

Tarih ibn Şihban (Salman Farsi) ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Bir kişi bir milçəyə görə Cənnətə, başqa bir kişi isə bir milçəyə görə Cəhənnəmə düşdü". Səhabələr: "Ey Allahın Rəsulu! Bu necə ola bilər?" - deyərək soruşdular. Peyğəmbər ﷺ: "İki nəfər bütə sitayiş edən bir tayfanın yanından keçirdi. Onlar heç kimə həmin bütə qurban kəsməmiş oradan keçməyə icazə vermirdilər. Bütperəstlər həmin iki nəfərdən birinə dedilər: "Qurban kəs!" O: "Mənim qurban verməyə heç nəyim yoxdur" - dedi. Onlar: "Heç olmasa bir milçək qurban et!" - dedilər. O da milçəyi bütə qurban etdi və ona yoluna davam etməyə icazə verdilər və o kimsə (öldükdə) Cəhənnəmə düşdü. Bütperəstlər ikinci kişiye də dedilər: "Qurban kəs!" O: "Mən Allahdan başqa

³²⁰ Fovzan – *hafizahullah* - "İnatul Mustafit Şərhi Kitabut-Tovhid" də (səh. 1/ 170) deyir ki: "Allah sığınacaq verənə *Muhdisən* – (şəriətdə qadağan olunan bir şeyi edənə deyilir) lənət edib və ya başqa rəvayətdə: Allah *Muhdəsən* - bidətçiyə sığınacaq verənə lənət edib, yəni bidətdən razı qalana, onu inkar etməyə qadir olduğu halda (görürsə danışmır, insanlara bəyan etmirsə) o, bidətə sığınacaq verən kimsədir. Əgər o bidətçi olarsa (bidətə çağırırsa) və ya bidəti mühafizə edərsə onun halı necə olar?"

³²¹ Muslim 1978, ən-Nəsai 7/ 232, Əhməd 1/ 107.

heç kimə qurban kəsmirəm”- dedi. Onun boynunu vurdular və o kimsə Cənnətə daxil oldu”.³²² Bu da dəlildir ki, Allahdan qeyrisinə qurban kəsmək böyük şirkdir. Bütə qurban kəsmək, o kimsənin Cəhənnəmi qazanmasına səbəb olmuşdur. İnsan istəmədiyi halda bu qövmin şərindən qurtulmaq üçün qurban etdiyi bir milçəyə görə Cəhənnəmə düşdü. Əgər bu dünyada dəyəri olmayan bir milçəyə görə Cəhənnəm əzabı varsa, onda Allahdan qeyrisinə dəvələr, qoyunlar qurban edənlərin halı necə olacaqdır? Bu hədisdə zikr edilən müsəlman bir kimsə idi. Əgər kafir olsaydı onun barəsində: “Bir milçəyə görə Cəhənnəmə düşdü”- deyilməzdi. Bəziləri qeyd edirlər ki, bu hədisdə məcburiyyət vardır. Xeyr, əksinə müşriklər onları qurban kəsməyə məcbur etməmişdilər. Onlar o qövmin yanından keçirdilər. O qövm də heç kimə qurban kəsməmiş onların ərazisindən keçməyə icazə vermirdilər. İki nəfər isə istəsəydilər geri qayıdar və digər yolla gedərdilər və əgər məcburiyyət olsaydı, Allahın ayəsinə də zidd olardı. Məcbur edilən bir kimsəyə günah yoxdur; **“Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır”**. (ən-Nəhl 106). Məcbur edilən kimsə Cəhənnəmə girməz. Hətta biz sizinlə razılaşsaq da, belə ki, “onları məcbur ediblər”- deyənlərə cavab: Bu keçmiş ümmətlərdə idi. Bizim şəriətdə isə məcbur edilənə günah yoxdur. Burada hədisi dəstəkləyən bir hədis vardı: Peyğəmbər ﷺ buyurdu: “Cənnət sizdən birinizə ayaqqabısının bağından da yaxındır, həmçinin Cəhənnəm də”.³²³ Bütperəstlər belə ən böyük əməlin qəlbini əməli olmasını bilirdilər.

ALLAHDAN QEYRİSİNƏ QURBAN KƏSİLƏN YERDƏ ALLAHA QURBAN KƏSİLMƏZ

“Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədilə, əvvəlcədən Allaha və Onun Elçisinə qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər, əlbəttə: “Biz yaxşılıqdan başqa bir şey istəmədik”- deyər and içəcəklər. Allah şahiddir ki, onlar yalançıdırlar. Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada təmizlənməyi sevən kişilər vardır. Allah da təmizləyənləri sevir. (ət-Tövbə 108). İbn Kəsir رحمته bu ayənin təfsirində deyir: “Allah Rəsulu ﷺ Mədinəyə gəlməzdən əvvəl orada cahillik dövründə xristianlığı qəbul etmiş Əbu Amir ər-Rahib adlı bir nəfər yaşayırdı.

³²² Əhməd “Zuhd” 15, 22, İbn Əbi Şeybə 13084, İbn Həcər “İsabə” 3/ 510, Səhabə sözü olaraq Mursəl - səhih, Peyğəmbərin ﷺ sözü olaraq zəif.

³²³ əl-Buxari 6488.

Allah Rəsulu ﷺ Mədinəyə gəldikdən, Bədrdə İslamın zəfərindən və müsəlmanların sayı artdıqdan sonra Peyğəmbər ﷺ onu İslama dəvət etdi. Lakin o, qəbul etməyib Məkkəyə, sonra isə Heraklın yanına qaçdı və oranın sakinlərini müsəlmanlara qarşı müharibəyə çağırdı. Sakinlər köməklik üçün ona söz və sığınacaq verdilər. Sonra tayfasından bir dəstə adama yazaraq bildirdi ki, ordu ilə gəlib Muhəmmədi ﷺ öz işindən döndərcəkdir. O, onlara özünü üçün müşahidə məntəqəsi olan qala tikməyi əmr etdi. Bu məqsədlə Quba məscidinin yanında məscid tikilməyə başladı. (Müsəlmanlar oranı aldıqda) səhabələr Allah Rəsulundan ﷺ orada namaz qılmağı xahiş etdilər. Peyğəmbər ﷺ: "Əgər Allah istəsə qayıdanda orada namaz qılarıq, axı biz səfərə çıxırıq". Tabukdan qayıdarkən Mədinəyə yarım günlük məsafədə onun yanına Cəbrail عليه السلام gələrək, küfr və müsəlmanlar arasında bölgü salmaq niyyətilə tikilmiş "Məscidud-Dirar - Zərər Məscidi" haqda xəbər gətirdi. Allah Rəsulu ﷺ Mədinəyə çatmazdan əvvəl oranı yerlə-yeksan etmək üçün adamlar göndərdi. Allah bu cür məscidlərdə namaz qılmağı qadağan etdi. Günahlar və asiliklər itaətin yer üzünə təsir etdiyi kimi təsir edir. Sonra Peyğəmbərə ﷺ ilk günlərindən Allah xofuna əsaslanan İslam və onun tərəfdarları üçün olan Quba məscidində namaz qılmağı buyurdu: "Quba məscidində (iki rükət) namaz ümrəyə bərabərdir".³²⁴ İbn Abbas, Urva, Adıyy, əş-Şabi, əl-Həsən رضي الله عنه və başqaları bu ayədə Quba məscidi haqda söhbət getdiyini deyirdilər. Lakin səhih hədisdən söhbətin Peyğəmbər ﷺ Məscidindən getdiyi bilinir. Abdur-Rahman ibn Əbu Səid əl-Xudri atasından rəvayət edir ki: "Bir gün ilk gündən Allah qorxusuna əsaslanaraq (tikilən) məscid haqda mübahisə edirdik". Biri: "Bu Quba məscididir"- dedi. Digəri: "Bu Allah Rəsulunun ﷺ məscididir"- dedi. Onların mübahisəsini eşidən Allah Rəsulu ﷺ buyurdu: "Bu mənim məscidimdir (Başqa rəvayətdə: Əlinə bir ovuc çınqıl daşları alaraq onları yerə vurdu və: Bu mənim məscidimdir)".³²⁵ Bu ayədən aydın olur ki, Allaha itaətsizliyə əsaslanan məscidlərdə namaz qılmaq və ya başqa ibadətləri keçirmək olmaz.

Sabit ibn Dəhhaq رضي الله عنه rəvayət edir ki, bir nəfər Buvanə adlanan yerdə dəvəni qurban kəsməyi nəzir etmişdi və Peyğəmbərin ﷺ bu haqda fikrini soruşduqda o buyurdu: "Orada cahiliyyə dövründə insanların ibadət etdiyi büt olubmu?" O kimsə: "Yox, olmayıb"- dedi. Peyğəmbər ﷺ dedi: "Orada müşriklərin hansısa bayramı keçirilibmi?" Adam: "Yox, keçirilməyib". Bu zaman Peyğəmbər ﷺ buyurdu: "Əhdinə əməl et. Allaha asiliklə əlaqəsi olsa, həmçinin Adəm övladının malik olmadığı halda əhdini yerinə yetirmək olmaz".³²⁶ Öncəki

³²⁴ İbn Məcə 1411, ət-Tirmizi 324, ən-Nəsai 2/ 72, Əhməd 3/ 487, əl-Albani səhih demişdir.

³²⁵ Muslim 1398, Əhməd 3/ 8, ət-Tirmizi 3099, əl-Albani "Səhih".

³²⁶ Əbu Davud 3313, əl-Beyhəqi 10/ 83, ət-Tabərani "Mucəmul-Kəbir" 2/ 75, əl-Albani səhih demişdir.

babdan sonra bu babın qeyd edilməsi olduqca uyğundur. Bir öncəki babın məqsədi böyük şirkdən bəhs etməkdirsə, bu babda şirkə apan vasitələri zikr edir. Allahdan qeyrisinə (ibadət olunan) qurbanlar kəsilən yerdə və ya o ətrafda Allaha qurban kəsmək qadağandır. Belə yerdə Allaha qurban kəsmək olmaz, hətta Allah üçün kəsilsə də belə. Bir kimsə belə etdikdə həmin yeri əzəmətləndirmiş, (müqəddəs) hesab etmiş, şirkin yayılmasına vəsilə olmuş və Allahdan qeyrisinə qurban kəsən müşriklərə bənzəmiş olur. Allah Peyğəmbərə ﷺ münafıqların tikdiyi məsciddə namaz qılmağı qadağan etmişdir. Çünki, Məscidud-Dirar Allahın dininə, Rəsuluna ﷺ və müsəlmanlara qarşı mübarizə aparılsın, onlar arasında təfriqə salınsın deyə tikilmişdi. Bu məsciddə namaz qılmaq qadağan edilmişdir. Çünki, sən orada namaz qılmaqla onların əməllərini və sözlərini təsdiqləmiş olursan. Bu eynilə özünə Sələf deyib sonra da Bidət, Təkfir əhli ilə oturub-duran kimsəyə də aiddir. Çünki, sən onlarla oturduqda insanları fitməyə məruz qoymuş olacaqsan. İnsanlar onların da doğru yolda olduqlarını zənn edəcəklər. Məscid, Allahın evi, zahirən çox gözəl bir əməl, lakin hansı məqsədlə tikilmişdir? İslama qarşı döyüşmək, müsəlmanlar arasında ayrılıq salmaq və s. Adı da Məscidud-Dirar – Zərər Məscidi. Hətta Peyğəmbər ﷺ oranın yandırılmasını əmr edir. Qurban kəsən kimsə də belədir. Orada qurban kəsməklə o yeri ucaltmış, gözəl göstərmişdir və müşriklərin əməlinə bənzəmişdir. Çünki, əsasən müşriklər Allahdan qeyrisinə ibadət olunan yerlərdə qurbanlar kəsirlər. Lakin kimsə sual verə bilər ki: Mənim bunu etdikdə müşriklərə oxşamaq niyyətim yoxdur? Cavab: Hətta sən niyyətin olmasa da belə, oxşamış olursan. Çünki, qurbanlıq zahirən oxşar olan bir ibadətdir. Həm Kitab Əhli, həm müsəlmanlar, həm də Allahdan qeyrisinə ibadət edənlər qurban kəsirlər. Zahirən onların kəsmək prosesi eynidir. Lakin kənardan onlara baxan kimsə kimin Allah üçün, kimin də Allahdan qeyrisi üçün qurban kəsdiyini bilməz. Fərq yalnız niyyətdədir. Peyğəmbər ﷺ buyurdu: "Kim bir qövmə bənzəmək istəyərə, o da onlardandır".³²⁷ **Həmçinin** – müşriklərə bənzəmək olduğu üçün Allahdan başqasına səcdə edib ibadət etdikləri vaxtlarda nafilə namaz qılınmasını belə qadağan etmişdir. **Həmçinin** – müşriklər bunu gördükləri zaman əmələrinin doğru olduğunu zənn edərlər. Doğru ilə batıl bir əməl arasında fərq qoymaya bilərlər.

Həmçinin – Hər hansısa bir cahiliyyə bütünün mövcud olduğu məkanda – *büt ordan qaldırılmış olsa belə* – qurban kəsilməz, nəzir ediməz. **Həmçinin** – cahiliyyə bütprəstlərinin keçmişdə bayram keçirdikləri yer olsa belə, orada

³²⁷ Əhməd 2/ 50, Səhih Əbu Davud 4031. Peyğəmbər ﷺ buyurdu: "Başqasının sünnəsi (adət ən-ənələri) ilə əməl edən bizdən deyildir". əl-Albani "Səhihul-Cəmi" 5439. Peyğəmbər ﷺ buyurdu: "Kişi dostunun dinindədir. Buna görə də kiminlə dostluq etdiyinizə baxın". "Səhihul-Cəmi" 3539.

qurban nəzir edilməz. Allaha asiliklə əlaqəsi olan bir nəziri yerinə yetirmək olmaz. **Həmçinin** - insan əlində olmayan bir şeylə niyyət etməməlidir. Məs: Allah mənim xəstəmi sağaltsa, filankəsin qulunu azad edərəm. Dinimiz **Sədduz Zərai** – deyə bilinən bir qayda ilə şirk və şirkə aparan bütün yolların qarşısını almaqdadır. Buna görə də Muvahhid olan bir kimsəyə Allahdan qeyrisinə qurbanlar kəsilən yerdə Allaha qurban kəsməsi qadağandır və bu əməl onun Tövhidinə xələldir.

Hədisdə olan faydalardan: **1.** Bu kimsənin qurban kəsmək üçün Peyğəmbərə ﷺ müraciət etməsi (yəni bilməyənlər öyrənmək üçün Quran və Sünnəni daha yaxşı bilənlərə müraciət etməlidirlər). Çünki, bilirdi ki, dini bizə öyrədən Peyğəmbərdir ﷺ. Günümüzdə olan müsəlmanlara nəsihət olaraq dedikdə ki: Quran və Sünnəyə müraciət edin. Onlar: “Biz adət-ənənəmizi unutmamalıyıq, dədə-babalarımızın yolu bizə bəs edər”- deyirlər. **2.** Peyğəmbər ﷺ ətraflı şəkildə bir tərbiyəçi olaraq ondan soruşmağa başladı. Bir başa onu qadağan edərək: “Nə üçün məndən soruşursan, get harada istəyirsən kəs”- demədi. Əksinə onu sual-cavab edərək ətraflı izah verdi. Dəvət edən kimsə də belə olmalıdır. Bir başa hökm verməyə tələsməməlidir. Deməli, harada oldu qurban kəsmək olmaz. **3.** Əgər orada müşriklərin Allahdan qeyri ibadət etdikləri və bayram (hər il müəyyən bir vaxtda qayıdılan yer və ya məkan) keçirdikləri yer olsaydı bu əməli etməyə ona icazə verməzdi. Günümüzdə ən çox qurbanlıq Allahdan qeyrisinə ibadət edilən yerlərdə kəsilir. Bu cür yerlərdə kəsilərək gətirilən ət məhsullarını və ya digər məhsullar şirin çörək, halva və s. yemək qadağan edilmişdir.

Hökmü – Bütün bu məxluqatı gözəl bir şəkildə xəlq edən Allahdır. Bu heyvanları xəlq edərək insanların öhdəliyinə verən də Allahdır və O daha layıqdır ki, qurbanlıq da Onun üçün kəsilsin. Kim olursa-olsun vəzifə və şəxsiyyətindən aslı olmayaraq - Qurbanlıq yalnız Allah üçün olmalıdır. İnsanların niyyətinə görə Allahdan qeyrisinə kəsilən qurbanlığın hökmü də fərqlənir: **Həmçinin** - Kim Allahdan qeyrisinə ibadət, təzim məqsədilə qurban kəsərsə, artıq böyük şirk etmiş olar. **Həmçinin** – qəbr sahibinə onun üçün şəfaətçi olsun və ya ona yaxınlaşmaq məqsədilə kəsirsə, bu böyük şirkdir. Lakin Allah üçün kəsib, niyyətində onun üçün şəfaətçi olsun və ya onun **Cah** - məqamına, hörmətinə görə olsun kiçik şirkdir. **Həmçinin** – kim (xəstəlikdən müalicə olunduqdan sonra) və ya xəstəlik tutmasın (qarşısı alınsın) deyə, evimə oğru girməsin deyə qurban kəsərsə qadağandır. Günaha aparan yoldur. Lakin xəstəm artıq sağalıb deyə, Allaha şükr əlaməti olaraq qurban kəsmək bu gözəl bir əməldir. **Həmçinin** – Qəbir sahibinə (ölən kimsəyə) xeyrim dəysin, savabını ona göndərərəm, insanların qarnını doydurum, qonşular nə deyər və s. niyyətlərlə, yeddisi, cümə axşamları, qırxdı, əlli ikisi qurban kəsməsi bidət

olan kəsindir. Qurbanlığı ölünün ruhuna həsr etmək niyyəti ilə kəsmək artıq şirkdir. Bu cür ət məhsullarını yemək qadağandır. İmam Əhməd rahiməlləhu qəbristanlıqda Allah üçün kəsilən qurbanlıq ətinin yeyilməsini belə şirkə aparan yolun qarşısını almaq üçün qadağan edərdi..

QURBANLIQ HANSI SƏBƏBƏ GÖRƏ KƏSİLİR

1. Yemək Və Ticarət Üçün - “Sizin üçün minməyə heyvanlar yaradan Allahdır. onlardan yedikləriniz də var”. (əl-Mumin 79). “Məgər (Məkkə müşrikləri) Bizim Öz allərimizlə (Öz qüdrətimizlə) onlar üçün davarlar yaratdığımızı və özlərinin də onlara sahib olduqlarını görmürlərmi?! Bunları (bu davarları) onların ixtiyarına verdik. Onlardan mindikləri də var, ətini yedikləri də. Onların (o heyvanlarda başqa-başqa) mənfəətləri və içəcəkləri (südləri) də var. Hələ də şükür etməzlərmi?” (Yasin 71-73).

2. Qurban Bayramında Kəsilən Qurbanlıq - “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (əl-Kövsər 2).

3. Həcc İbadəti Zamamı Kəsilən Qurbanlıq - “Biz qurbanlıq dəvələri də sizin üçün Allahın dininin ayinlərindən etdik. Onlarda sizin üçün xeyir vardır. Onları səf-səf düzülmiş halda kəsərkən Allahın adını çəkin. Böyri üstə yıxıldıqları zaman onlardan özünü də yeyin, aza qane olan kasıba və dilənçiyə də yedirdin. Beləcə, onları (qurbanlıq heyvanları) sizə tabe etdik ki, bəlkə şükür edəsiniz”. (əl-Həcc 36).

4. Övlad Dünyaya Gəlməsi Səbəbilə Kəsilən Qurbanlıq - Əqiq - Peyğəmbər rahiməlləhu buyurdu: “Kim öz övladlarına görə qurbanlıq kəsmək istəyirsə, onda oğlan uşağına görə iki, qız uşağına görə isə bir qoyun kəssin”.³²⁸ Aişə radıyallahəndəha rəvayət edir ki, Peyğəmbər rahiməlləhu oğlan uşağının dünyaya gəlməsi səbəbilə iki eyni cür qoyunun, qız uşağının doğulması səbəbilə isə bir qoyunun kəsilməsini əmr etmişdir”.³²⁹ İbn Abbas radıyallahəndəhuma rəvayət edir ki, Peyğəmbər rahiməlləhu Həsən və Hüseynin radıyallahəndəhuma doğulması münasibətilə hər biri üçün bir (iki) qoç kəsdi”.³³⁰ Səmurə radıyallahəndəha rəvayət edir ki, Peyğəmbər rahiməlləhu buyurdu: “Hər bir oğlan uşağı qurbanlıq kəsilənə qədər girov hesab olunur. Dünyaya gəldiyinin yeddinci günü onun qurbanlığı kəsilməli, saç qırılmalı və adı qoyulmalıdır”.³³¹ əl-Albani rahiməlləhu deyir: “Sünnəyə uyğun olaraq doğulan körpəyə görə yeddinci, on dördüncü və iyirmi birinci günü qurbanlıq kəsmək yaxşıdır. Lakin ən gözəli yeddinci günü qurbanlıq kəsilir, saç qırılır və adı qoyulur”.³³² Salman ibn Amir əd-Dabbi radıyallahəndəhu

³²⁸ Əbu Davud 2842, ən-Nəsai 4156.

³²⁹ ət-Tirmizi, Əbu Davud, Əhməd, “Buluq əl-Məram” 1385.

³³⁰ “Səhih Əbu Davud” 2841.

³³¹ Əhməd, Əbu Davud, ət-Tirmizi, ən-Nəsai, “Buluq əl-Məram” 1360.

³³² “İrvalul Cəlil” 1165.

rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Yeni doğulan oğlan uşağı üçün qurban kəsmək lazımdır”.³³³

5. *Nəzir Dedikdə Kəsilən Qurbanlıq* – “Onlar vəd etdikləri nəziri verər və vəhşəti hər yeri sarsıdacaq Gündən qorxarlar”. (əd-Dəhr 7).

6. *Qonaqlıq Səbəbilə Kəsilən Qurbanlıq* – “İbrahimin möhtərəm qonaqlarının əhvalatı sənə gəlib çatdı mı? Onlar onun yanına daxil olub: “Sənə salam olsun!” – dedilər. İbrahim: “Sizə də salam olsun! Siz yad adamlara oxşayırsınız!” – dedi. O, təşviş içində ailəsinin yanına getdi və kök bir buzov qızardıb gətirdi. Onu qabaqlarına qoyub: “Yemək yeməyəcəksiniz mi?” – dedi”. (əz-Zəriyyat 24-27). Lakin qonağın gəlməsi münasibətilə qonaqlıq üçün qurbanlıq kəsməkdə və qonaq üçün (onun naminə, xatirinə) qurban kəsmək arasında fərq vardır. İkinci əməl qadağandır.

7. *Evlənmək Münasibətilə Kəsilən Qurbanlıq* - Ənəs ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ Abdur-Rahman ibn Aufu ؓ sarı izlərlə gördüyü zaman buyurdu: “Sən evlənmişən?” O: “Bəli”. Peyğəmbər ﷺ: “Kiminlə?” O: “Ənsarlardan bir qadın ilə”. Peyğəmbər ﷺ: “Ona nə qədər mehr verdin?” O: “Xurma çəyirdəyi ağırlığında qızıl”. Peyğəmbər ﷺ: “Bir qoyun da olsa belə qonaqlıq verməyin məsləhətdir”.³³⁴

8. *Sədəqə Üçün Kəsilən Qurbanlıq* - Aişə ؓ rəvayət edir ki, qurbanlıq kəsdiyimiz zaman bir hissəsini sədəqə üçün ayırdıq. Peyğəmbər ﷺ buyurdu: “Qurbanlıqdan bir şey qaldı mı?” Mən dedim: “Kürəkciyindən başqa heç nə qalmayıb”. Peyğəmbər ﷺ: “Kürəkciyindən başqa hər bir şey qalıb”.³³⁵

HEYVANIN ƏTİNİN YEYİLMƏSİNƏ İCAZƏ VERİLMƏSİ ÜÇÜN ZƏRURİ (VACİB) ŞƏRTLƏR

1. *Yeyilməsinə İcazə Verilən Ət Məhsulları İki Qismə Bölinür*: 1. Bu o ət məhsullarıdır ki, onların yeyilməsi üçün heç bir şərt lazım deyil. Bu da suda yaşayan heyvanların ətləridir. 2. Bu da o heyvanlardır ki, müəyyən şərtlərdən sonra ətlərinin yeyilməsinə icazə verilmişdir. Bu da kimin və necə kəsdiyindən asılıdır.

1. *Heyvanı Kəsən Müsəlman, Yəhudi Və Xaçpərəst Olmalıdır* - “Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab Əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə Kitab Əhlinə halaldır. Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin (yəhudilərin və xaçpərəstlərin) azad və ismətli (özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan) qadınları mehrlərini verdiyiniz, namuslu

³³³ əl-Buxari 5472.

³³⁴ əl-Buxari 2048.

³³⁵ ət-Tirmizi, “Səhih Silsilə” 2544.

olub zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə (evlənmək üçün) sizə halaldir. İmanı dananın bütün işləri boşa çıxar və o, axirətdə zərər çəkənlərdən olar!" (əl-Maidə 5). İbn Abbas ☺ deyir: "**Kitab Əhlinin**"- deyildikdə onların kəsdikləri heyvanlar nəzərdə tutulur".³³⁶ Bir nəfər Əbu Dərdədən ☺ "Carcas" kilsəsində kəsilərək yemək üçün verilmiş qoyun barəsində soruşdu: "Onu yeyə bilərəmmi?" Əbu Dərdə ☺: "Həqiqətən, onlar Kitab Əhlidirlər, onların yeməkləri bizə halal edildiyi kimi, bizim yeməklər də onlara halal edilmişdir"- dedi və o ətdən yeməyi ona əmr etdi".³³⁷ **Həmçinin:** İbn Məsud, Əbu Umamə, Mucahid, Səid ibn Cubeyr, İkrimə, Ata, İbrahim ən-Nəhai ☺ bu sözləri demişlər.³³⁸

Kitab Əhli tərəfindən kəsilmiş heyvanın yeyilməsinin icazə verilməsində bütün müsəlman alimlərinin İcma etdiklərini İbn Munzir, İbn Abdul-Bər, İbn Qudamə və İmam Nəvəvi ☺ öz əsərlərində qeyd etmişlər. Buna yalnız Xəvariclər müxalif olmuşlar.

2. Qadın Və Uşaq Tərəfindən Kəsilmiş Qurbanlıq - Həmçinin: Müsəlman, yəhudi və xaçpərəst qadın tərəfindən kəsilmiş heyvanın ətini də yemək olar. Kəb ibn Məlik ☺ rəvayət edir ki, bir qadın iti bir daşla qoyunu kəsir və bu haqda Peyğəmbər ☺ soruşduqda, Peyğəmbər ☺ həmin ətdən yeməsini buyurur".³³⁹

Bu hədisdə olan faydalardan: Qadının qurban kəsməsinə icazə verilməsi, həmçinin əgər bıçaq olmadıqda iti daşla da kəsməyin icazəli olmasıdır. İbrahim ən-Nəhai ☺ deyir: "Qadının və uşağın qurbanlıq heyvanını Allahın adını zikr edərək kəsməsində heç bir problem yoxdur".³⁴⁰ İbn Munzir ☺ deyir: "Alimlər ittifaq ediblər ki, qadın və uşaq tərəfindən kəsilmiş qurbanlığın yeyilməsində heç bir problem yoxdur".³⁴¹

3. Mürtəd, Kafir, Zındıq, Dinsiz Və Müşriklərin Kəsdikləri Heyvanların Ətlərinin Yeyilməsi Qadağandır - İbn Abbas ☺ deyir: "Əgər heyvanı Məcusi (atəşpərəst) kəsərsə, hətta Allahın adını zikr etsədə belə - o ətdən yeməyin".³⁴² İmam Qurtubi ☺ deyir: "O, ki qaldı Məcusilər tərəfindən kəsilmiş heyvanlara, bütün alimlər ittifaq ediblər ki, (yalnız müxalif olanlardan başqa) onların kəsdikləri heyvanların ətlərini yemək və qadınlarına evlənmək qadağandır. Çünki, onlar Kitab Əhli deyillər".³⁴³

³³⁶ əl-Buxari 4/ 636.

³³⁷ ət-Təbəri 6/ 66, əl-Albani səhih demişdir.

³³⁸ Təfsir İbn Kəsir 2/ 19.

³³⁹ əl-Buxari 5504.

³⁴⁰ İbn Həcər "Fəthul-Bəri" 9/ 575.

³⁴¹ "İcma" 43.

³⁴² Abdur-Razzaq 8548, İbn Həcər səhih demişdir.

³⁴³ "Təfsir Qurtubi" 6/ 77.

4. *Nə Üçün digər Din Sahiblərinin Kəsdiiy Heyvanların Ətlərini Yemək Halaldır?* - Kitab Əhli olan kimsələr (yəhudi və xaçpərəstlər) digər kafirlərdən fərqlənirlər. Çünki, onlara Peyğəmbərlər gəlmiş, onlara Səməvi kitablar nazil olmuş (Zəbur, Tövrat, İncil), bu Peyğəmbərlərə iman gətirmişlər. Lakin sonradan onlar bu kitabları təhrif edib doğru yoldan azmışlar. Buna görə də Allah onların qadınları ilə evlənməyə icazə vermiş və kəsdikləri heyvanların ətlərini yeməyi də müsəlmanlara halal etmişdir.³⁴⁴ Lakin müsəlman qadına Kitab Əhli olan bir kimsəyə ərə getmək haramdır. Bu cür nigah doğru deyildir.

5. *Ağlı Başında Olmalıdır* – Heyvanı kəsən kimsə ağıllı-başlı olmalı, dəli və içkili olmamalıdır. Kəsən kimsə kimin üçün qurbanı kəsdiyini və kimin adı ilə bunu etdiyini bilməlidir.³⁴⁵

6. *Kəsilən Heyvan Yalnız Allah Rizası Üçün Kəsilməlidir* - “De: “Mənim namazım da, ibadətım də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!” (əl-Ənam 162-163). Amir ibn Vəsilə deyir: “Bir dəfə Əli ibn Əbu Talibin ﷺ yanında idim. Bir kişi onun yanına gələrək soruşdu: “Peyğəmbər ﷺ sənə sirr olaraq bir şey deyibmi?” Əli ﷺ qəzəbli halda dedi: “Peyğəmbər ﷺ gizli olaraq mənə heç bir şey deməyib. Yalnız bu dörd şeydən başqa”. Kişi: “Ey Əmirəlmöminin, onlar nədir?”- deyərək soruşdu. Əli ﷺ: “Peyğəmbər ﷺ buyurdu: “Allahdan qeyrisinə qurban kəsənə Allah lənət etsin...”.³⁴⁶ *Həmçinin:* Qurbanlıq heyvanını müşriklərin bütələrinin olduğu və bayramlarının kerildiyi yerlərdə kəsmək olmaz. Sabit ibn Dahhaq ﷺ rəvayət edir ki, bir nəfər Buvanə adlanan yerdə dəvə qurban kəsməyi nəzir etmişdi və Peyğəmbərin ﷺ bu haqda fikrini soruşduqda, o dedi: “Orada cahiliyyə dövründə insanların ibadət etdiyi büt olubmu?” O, kimsə: “Xeyr” olmayıb. Peyğəmbər ﷺ: “Orada müşriklərin hansısa bayramı keçirilibmi?”- soruşdu. Adam: “buyurdu: “Yox, keçirilməyib”. Bu zaman Peyğəmbər ﷺ: “Əhdinə əməl et”.³⁴⁷

7. *Qurbanlıq Kəsilən Zaman Allahın Adını Zikr Etmək* - Bu haqda ixtilaf vardır. Bir qrup alimlər *Bismilləh* kəliməsinin deyilməsini Sünnə (müstəhəb), digərləri isə bunu vacib biliblər. Sünnə (müstəhəb) deyən Şafiilər bu hədisə əsaslanmışlar: Peyğəmbər ﷺ buyurdu: “Müsəlman bir kimsənin kəsdiiy heyvan halaldır, hətta Allahın adını zikr etsə də, etməsə də belə”.³⁴⁸

Lakin bu məsələdə ən səhih rəy qurban kəsilərkən *Bismilləh* deyilməsinin vacib olduğunu deyənlərin rəyidir. Bu da Quran və Sünnə ilə öz təsdiqini tapmışdır; “Əgər siz Allahın ayələrinə inanan kimsələrsinizsə, üstündə Onun

³⁴⁴ “Təfsirüt-Təbəri” 3/ 467, “Təfsir əs-Sədi” 209.

³⁴⁵ “Muğni” 8/ 581.

³⁴⁶ Muslim 1978.

³⁴⁷ Əbu Davud 3313, ət-Tabərani 1/ 134, əl-Albani səhih demişdir.

³⁴⁸ Əbu Davud “Marasil” 378, əl-Albani zəif adlandırmışdır.

adı çəkilməmiş (Bismillah deyilərək kəsilməmiş) heyvanları yeyin! Sizə nə olub ki, üstündə Allahın adı çəkilməmiş (heyvanların) ətindən yeməyəsiz? Halbuki məcburiyyət qarşısında (yeməli) olduğunuz şeylər istisna edilməklə, sizə haram buyurduqlarını artıq O (Allah) müfəssəl şəkildə sizə bildirmişdir. Şübhəsiz ki, çoxları (şəriəti) bilmədiklərindən nəfslərinin istəklərinə uyaraq (xalqı) düz yoldan azdırarlar. Rəbbin həddi aşanları ən yaxşı tanıyıandır!" (əl-Ənam 118-119). "Biz qurbanlıq dəvələri də Allahın nişanələrindən (Onun haqq dininin əlamətlərindən) etdik. Sizin üçün bu qurbanlarda (dini və dünyəvi) xeyir vardır. Artıq onları ayaq üstə durduqları (sol əli bağı, sağ əli və iki ayağı açıq vəziyyətdə olduqları) halda kəsərkən üstlərində Allahın adını çəkin (Bismillah deyən). Onlar böyri üstə düşən (canları çıxdığı) zaman (ətindən) özünü də yeyin, (yanınızda olub utandığından) əl açmayana (lakin verilənə etiraz etməyə) və dilənçiyə də yedirdin. Onları (qurbanlıq heyvanları) sizə belə ram etdik ki, bəlkə, (nemətimizə) şükür edəsiniz!" (əl-Həcc 36).

Ummu Sələmə رضي الله عنها rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Qurbanlıq heyvanlarını Allahın adını zikr edərək kəsin".³⁴⁹ Peyğəmbər ﷺ buyurdu: "Mən sizin öz bütələriniz üçün kəsdiyiniz heyvanların ətindən yemirəm və mən Allahın adı ilə kəsilməyən heyvanın ətindən də yemirəm".³⁵⁰

Qurbanlıq heyvanının kəsilməsində Allahın adını zikr edərək kəsməyi vacib görənlər özləri də iki fikrə ayrılıblar. Əgər bir müsəlman qəsdli olmadan *Bismilləh* kəliməsini deməyi unudubsa; Bu əti yemək olar, yoxsa yox? Allahın adı zikr olunmadan kəsilən heyvanın ətinin yeyilməsini qadağan edən alimlər deyirlər ki: "Kəsilən heyvanın ətinin yeyilməsinin halal olması onun üzərində Allahın adının zikr olunmasına görədir. Buna görə də bir kimsə *Bismilləh* deməyi unudarsa (qəsdli olmadan) bu ətdən yemək olmaz". "*Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır...*". (əl-Ənam 121). Lakin İbn Abbas رضي الله عنه bu ayənin təfsirində deyir: "Bu ayədə söhbət Allah üçün kəsilməyən heyvanlardan gedir". Buna görə də qəsdli olmadan Allahın adı ilə kəsilməyən heyvanın əti halaldır. Bu fikirdə olub: Əli, İbn Abbas, Sad ibn Museyyib, Ata, Tavus, Həsənül-Bəsri رضي الله عنه və s.³⁵¹ İbn Abbas رضي الله عنه deyir: "Hər bir müsəlmanda Allahın adı vardır (Başqa rəvayətdə: Müsəlmanın bu adı daşması ona kifayətdir). Heyvanı kəsdiyi zaman Allahın adını zikr etməyi unudarsa, qoy o ətdən yesin (Başqa rəvayətdə: Yediyi zaman *Bismilləh* desin). Lakin heyvanı Allahın adını zikr edərək Məcusi kəssə, o ətdən yeməyin".³⁵² İmam ət-Təbəri رحمته الله deyir: "Müsəlman bir kimsənin unutqanlıqdan

³⁴⁹ ən-Nəsai 4368, İbn Məcə 3152, əl-Albani səhih demişdir.

³⁵⁰ əl-Buxari 4/ 58.

³⁵¹ "Bidayatul-Muctəhid" 1/ 448.

³⁵² əd-Dəraqutni 4/ 296, Abdur-Razzaq 8548, "Buluq əl-Məram" 1345, İbn Həcər "Fəthul-Bəri" 9/ 624, əl-Albani "İrva" da (2547) zəif adlandırmışdır.

Bismilləh demədən kəsdiyi heyvanın ətinə yemək olmaz"- deyənlərin sözləri haqdan çox uzaqdır və onlar Əhli Sünnənin olduğu doğru yoldan uzaqlaşmışlar".³⁵³ Lakin bir kimsə qəsdli şəkildə (*Bismilləh*) deməyin vacib olduğunu bildiyi halda Allahın adını zikr etməzsə, o ətdən yemək olmaz.

Sünnəyə uyğun olaraq qurbanlıq heyvanı kəsərkən deyilir: "*Bismilləh – Allahu Əkbər – Allahummə Təqabbəl Minni* - Allahın Adı ilə, Allah Böyükdür, Allahım! Məndən qəbul et".³⁵⁴ Həmçinin, müsəlman öz qurbanlıq heyvanının kəsindəki niyyətinə ailəsinə də daxil edə bilər. Necə ki, bunu Peyğəmbər ﷺ edərdi: "*Allahummə həzə Anni Və An Əhl-Beyti* - Allahım! Bu Məndən və ailəmin adındandır!".³⁵⁵

8. Kitab-Əhlinin Qurban Kəsərkən Allahın Adını Zikr Etmələri - İmam əş-Şabii ﷺ deyir: "Allah Kitab-Əhlinin kəsdiyi heyvanların ətlərini onların kəsdikləri zaman nə deyəcəklərini bildiyi halda bizə yeməyi halal etmişdir". Ata ﷺ deyir: "Xəçpərəstin kəsdiyini yeyin, hətta o, İsanın ﷺ adı ilə kəmiş olsa da belə. Çünki, Allah bizə onların kəsdikləri heyvanların ətlərini onların kəsdikləri zaman nə deyəcəklərini bildiyi halda yeməyi halal etmişdir".³⁵⁶

Bu məsələdə ən gözəl və doğru rəy İmam Zuhri və Həsənu-Bəsrinin ﷺ dedikləridir: "Əgər sən (qulağınla) eşitsən ki, onlar heyvanı Allahdan qeyrisinin adı ilə kəsiblər, yemə! Yox əgər sən eşitməmişsən, o zaman yel! Çünki, Allah onların kafir olduğunu bildiyi halda bunu sənə icazə verib".³⁵⁷

9. Qurbanlıq Heyvanının Qanını Axıtmaq, Boğazını Və Qida Borusunu Kəsmək - Peyğəmbər ﷺ buyurdu: "Qanı axıdılmış və Allahın adı ilə zikr edilmiş heyvanın ətindən yeyin".³⁵⁸ Qurbanlıq heyvanının ətinin yeyilməsi üçün qanın axıtılması vacib şərtlərdən biridir. Ata ﷺ deyir: "Qurbanlıq – iki boğaz damarının kəsilməsidir". İbn Abbas ﷺ deyir: "Qurbanlıq heyvanının kəsildiyi yer – boğazıdır". İbn Ömər, İbn Abbas və Ənəs ﷺ deyirlər ki: "Əgər qurbanlıq heyvanın bütün başını kəsib qoparsan, bunda heç bir problem yoxdur".³⁵⁹

İmam Əhməd ﷺ deyir: "Qurbanlıq heyvanlarını mərhəmətli şəkildə kəsilməyi yerə gətirmək, bıçağı gizlətmək və yalnız kəsilməyə anda çıxarmaq lazımdır".³⁶⁰ İmam Nəvəvi ﷺ deyir: "Bir heyvanı digərinin yanında kəsmək olmaz".³⁶¹ Həmçinin, alimlər deyirlər ki: "Kəsilməyə heyvanı sol böyürü üstə

³⁵³ "Təfsirut-Təbəri" 1/ 52, 8/ 21.

³⁵⁴ Muslim 3/ 1557, 9/ 287.

³⁵⁵ Əhməd, Bəzzar, ət-Tabərani, əl-Albani "İrvalul Gəlil" 4/ 251.

³⁵⁶ "Təfsir Qurtubi" 6/ 74.

³⁵⁷ "Fəthul-Bəri" 9/ 552, "Təfsir Beydavi" 2/ 298.

³⁵⁸ əl-Buxari 2488.

³⁵⁹ əl-Buxari 4/ 573.

³⁶⁰ "Cəmiul-Ulumul vəl-Hikəm" 157.

³⁶¹ "Şərh Muslim" 13/ 93.

uzatmaq (bu kəsməyi asanlaşdırır), bu zaman heyvanın başı onun sol əlində, bıçaq isə sağ əlində olur”.³⁶²

10. Qurbanlıq Heyvanı Qibləyə Tərəf Yönlətmək - Qurbanlıq heyvanı Qibləyə tərəf döndərməyin Sünnə yoxsa vacib olması barəsində Quran və Sünnədə bir şey varid olmayıb. Bu əməlin yalnız Qurbanlıq bayramı zamanı kəsilən heyvanı Qibləyə çevirməyin müstəhəb olmasıdır. İmam Şəukani rahiməllahu deyir: “Bu barədə Quran və Sünnədə heç dəlil yoxdur. O ki qaldı qurbanlıq heyvanın qibləyə tərəf döndərilməsinin müstəhəb olmasını deyənlərə - Qurban bayramına əsaslanaraq bunu söyləyirlər - bu düzgün deyildir. Çünki, müstəhəb – şəriət qayda-qanunu olduğu üçün onun da dəlilə ehtiyacı vardır”.³⁶³ Lakin buna baxmayaraq heyvanı Qibləyə tərəf döndərməkdə çətinlik yoxdursa, bunu etmək daha yaxşıdır. Çünki, İbn Ömər rahiməllahu qurbanlıq zamanı heyvanı qibləyə tərəf döndərməyi sevər və qibləyə tərəf döndərilərək kəsilməyən heyvanların ətinə yeməyi də sevməzdi”.³⁶⁴ Cabir rahiməllahu rəvayət edir ki, Peyğəmbər rahiməllahu qurbanlıq kəsərkən heyvanı Qibləyə tərəf çevirərdi.³⁶⁵ Nəfi rahiməllahu deyir: “İbn Ömər rahiməllahu qurbanlıq heyvanı kəsdiyi zaman Qibləyə tərəf çevirərdi”.³⁶⁶

BƏZİ ŞÜBHƏLƏRİN AYDINLAŞDIRILMASI

Bəzi insanlar təqva əlaməti olaraq şübhəli şeylərdən qaçmaq məqsədilə böyük günah sahiblərinin kəsdiyi heyvanların ətlərini yeməyi qadağan edirlər. Bu da dində ifrata varmaqdır ki, Peyğəmbər rahiməllahu bizi bundan çəkəndirmişdir. Ənəs rahiməllahu rəvayət edir ki, Peyğəmbər rahiməllahu demişdir: “Asanlaşdırın, çətinləşdirməyin. Müjdələyin, nifrət oyatmayın”.³⁶⁷ Peyğəmbər rahiməllahu buyurdu: “Dində çox ifratdan (şişirtməkdən) çəkinin. Həqiqətən sizdən əvvəlkiləri dində çox ifratçılıq (şişirtmək) məhv etdi”.³⁶⁸ Peyğəmbər rahiməllahu buyurdu: “İfrata varanlar məhv oldular”.³⁶⁹

İbn Teymiyyə rahiməllahu deyir: “Dində çox ifrat – sözləri ümumidir və özündə bütün növ ifratçılıq istər etiqadda, istərsə də əməllərdə olsun əhatə edir”.³⁷⁰ Hafiz İbn Abdul-Bər rahiməllahu deyir: “Müsəlman bir kimsənin kəsdiyi hər bir şeyi yemək icazəlidir və hesab etmək lazımdır ki, o, Allahın adını zikr edərək

³⁶² “Şərh Muslim” 13/ 122.

³⁶³ “Seylul-Cərrar” 4/ 70.

³⁶⁴ Abdur-Razzaq 8585, əl-Beyhəqi 9/ 285, əl-Albani

³⁶⁵ Əbu Davud 2795, əl-Albani

³⁶⁶ İmam Məlik 854.

əl-Buxari 69.

³⁶⁸ ən-Nəsai 4/ 49, İbn Məcə 3/ 29, Əhməd 1/ 215, əl-Albani səhih demişdir.

³⁶⁹ Muslim 2670, Əbu Davud 4608.

³⁷⁰ “İqtida” 1/ 328.

kəsmişdir. Çünki, müsəlman haqqında əksi sübut olunana qədər yaxşıdan başqa heç bir şey düşünmək olmaz".³⁷¹

Ətin halı onu kəsənin halından aslıdır. Əgər heyvanı kəsən kimsə müsəlmandırsa və onu İslamdan çıxardacaq (açıq-aydın) bir küfr, şirk əməli yoxdursa, həmçinin onun kəsdiyi heyvanın üzərində Allahın adını zikr edib, etmədiyi bilinmirsə bütün alimlərin ittifaqı ilə belə bir əti yemək olar.³⁷²

Əhli-Sünnə Vəl-Camaat əqidəsinin əsaslarından biri də budur ki, onlar cahil və təvilçi bir kimsənin küfrə aparan bir əməl etməsi halında – *tərk edənin kafir olmasına səbəb təşkil edəcək olan* – dəlili ona qarşı ortaya qoymadıqca, İslam dinindən çıxdığını söyləməzlər. Onlar yenə də qəlbi iman ilə dolu olub onunla rahat və hüzur tapması ilə məcbur edilən bir kimsəni də küfrə aparan bir əməl etməsiylə və ya sözüylə dindən çıxdığını söyləməzlər. Çünki, küfrün əsası qəsdli olaraq inkar etmək, küfrdən qəlbən razı olmaq, küfrə inanmaq, küfrdən sevinmək və rahatlıq hiss etməkdir. Necə ki, kafir imanı küfrdən üstün tutmadıqca mömin olmaz, eləcə də mömin məqsədli şəkildə küfrü imandan üstün tutmadığı halda müsəlmanların rəyinə görə kafir sayılmaz. Kitab və Sünnədən bir işin küfr olduğunu ortaya qoyan bir dəlil olmadığı müddətdə, kimsənin kafir olduğuna hökm etməzlər. Bir kimsə bu hökm üzrə öləcək olarsa işi Uca Allaha qalmışdır. Dilərsə ona əzab edər, dilərsə onu bağışlayar. Peyğəmbər ﷺ buyurdu: "Allah kimə bir əməl qarşılığı savab vəd etsə, Allah onu şübhəsiz ki, yerinə yetirəcəkdir. Kimə də bir əməl qarşılığında cəza vəd etsə, Allah onda ixtiyar sahibidir (istəsə ona əzab verər, istəsə onu bağışlayar)".³⁷³ Belə bir kimsəyə qarşı haqq açıqlanmadığı müddətdə, onun haqqında belə hökm verməzlər. Haqqın açıqlanması isə ona qarşı dəlilin ortaya qoyulması və şübhəsinin aradan qaldırılması ilə olur. Müəyyən bir kimsəni də yalnız lazımı şərtlərin gerçəkləşməsindən və maneələrin ortadan qalxmasından sonra təkfir edərlər. Qəti olaraq müsəlman olduğu sabit olan kimsənin bu müsəlmanlığı şübhə ilə ortadan qalxmaz – şəkildəki Sələfi qaydalarının işığında, Sələfi Saleh hərəkət etmiş və bu baxımdan insanları təkfir etməkdə insanlar arasında ən uzaq kimsələrdir.

Şeyx Saleh Əli Şeyx – *hafizahullah* - deyir: "(Bu alim namazı tənbellik ilə tərk edəni (buraxanı) kafir sayanlardandır) Bir kimsənin sadəcə namazı tərk etdiyinə görə dindən çıxdığı hökmü verilməz. Lakin ümumi olaraq deyilir ki: Kim namazı tərk edərsə - Kafirdir. O ki qaldı fərdi (müəyyən) şəxsə onu küfrdə ittiham etmək və kafirlərə tətbiq olunan qaydaları onun üzərinə tətbiq etmək üçün vacibdir ki, bu qərarı qazı versin. Çünki, qazı ondan bütün

³⁷¹ "Neylul-Əvtar" 4/ 327.

³⁷² "Əhkamul-Zəbh" 57.

³⁷³ Əbu Yəla "Musnəd" 3316, İbn Əbi Asim "Sünnə" 960, əl-Albani "Səhih Hədislər Silsiləsi" 2463.

şübhələri dəf edir, o, namaza başlayana qədər onu tövbə etməyə çağırır”.³⁷⁴ **Burada daha bir fayda da vardır:** Qazının namaz qılmayan bir müsəlmanı namaza dəvət etməsi dəlildir ki, namaz qılmayan kafir deyildir. Çünki kafiri namaza yox, İslama dəvət edirlər. İmam Təhavi rahiməlləhu deyir: “Namazı tərkdən (qılmayanın) kafir olmadığına dəlil odur ki, biz kafirə namaz qılmasını əmr etmirik. Əgər namazı tərkdən (qılmayan) kafir olsaydı, biz ona İslamı qəbul etməsini əmr edərdik. Əgər İslamı qəbul etsə, ondan sonra biz ona namaz qılmasını əmr edərdik. Lakin biz belə etməyib ona namaz qılmasını əmr edirik. Çünki, o, namaz əhlindən sayılır”.³⁷⁵

Şeyx Useymin rahiməlləhu deyir: “(Əgər söhbət müəyyən şəxsdən gedirsə) bu əməllərinə görə bir kimsəni müşrik, kafir və ya lənətlənmiş adlandırmaq qadağandır. Çünki, bunun öz şərtləri və maneələri vardır. Buna görə də müəyyən şəxsi qazancı rüşvətdən olduğuna görə lənətləmirik. Çünki, ola bilər elə şeylər vardır ki, o lənətin ona gəlməsinin qarşısını alır, məs: cahillik və şübhə. Həmçinin şirk də belədir. Biz müəyyən bir insanı şirk etdiyinə görə müşrik adlandırmırıq. Ola bilər ki, ona dəlilin çatmaması və ya onun ətrafında yaşayan alimlərin səhlənkarlığına görə dəlillər çatmayıb. Alimlərin bu məslədə biganəliyi müəyyən bir şəxsə kafir deməyi qadağan edir... Ölüdən bir şey istəmək şirkdir, lakin müəyyən bir şəxsi bu əməlinə görə müşrik adlandırmaq, hüccətin ona çatdığı bizə bəlli olana qədər qadağandır”.³⁷⁶

İbn Teymiyyə rahiməlləhu “filan sözü deyən kafir olur” – kəlməsi barəsində deyir ki: “Həqiqətdə məsələ belədir: Ola bilər deyilən söz küfr olsun və belə bir söz deyən insanın ümumi ifadələrlə kafir olması deyilsin. Məs: Kim belə deyərsə, o, kafirdir. Lakin bunu deyən fərdi insanın kafir olmasına hökm vermək olmaz. Bunun üçün hüccət çatdırılmalıdır. Elə bir hüccət ki, ona qarşı çıxan artıq kafir olar. Bu qayda Qurani-Kərimin əzab vəd edən ayələrinə aiddir: **“Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlərin yedikləri qarınlarında oda çevriləcək və onlar (Qiyamətdə) alovlu Cəhənnəmə girəcəklər”**. (ən-Nisa 10). Bu və digər belə əzab vəd edilən ayələr haqdır. Lakin müəyyən bir insanın belə əzaba düçar olmasını demək olmaz. Ümumiyyətlə Qiblə Əhli (müsəlman) sayılan müəyyən bir insanın Cəhənnəmlik olmasına şahidlik edilməz. Çünki, ola bilər ki, onun barəsində əzabın haqq olmasına aid şərtlər tamamlanmasın, yaxud bu əzaba mane olan səbəblər olsun. Məs: Etdiyi əməlin haram olmasını eşitməyib, tutduğu haram işdən tövbə edib, ola bilər qazandığı böyük savablar etdiyi haram işin günahını yusun. Həmçinin, ola bilər ki, başına gələn müsibətlər günahının bağışlanmasına səbəb olsun və ya Allahın razılıq verdiyi

³⁷⁴ “Şərh 40 Hədis” 21.

³⁷⁵ “Muşkul-Əsar” 4/ 228.

³⁷⁶ “Şərh Kitabı Tövhid” 29-30.

kimsə ona şafaətçi olsun. Deyilən insanı kafir edən sözlər də belədir. Ola bilər kimsə haqqı bilməsi üçün şəriət dəlillərinə yetişməyib, yaxud da ola bilər ona çatıb, lakin onların mötəbərliyinə əmin olmayıb, bəlkə onları başa düşmək imkanı olmayıb və ya onun qarşısına qoyulan şübhələrə görə Allah onu üzürlü saysın. Haqqı axtarmaq üçün ictihad edib səhf nəticəyə gələn hər bir müsəlmanın səhfini Allah bağışlayır. Bunun elmi və ya nəzəri məsələlərdə olmasının fərqi yoxdur. Bu Peyğəmbərin ﷺ səhabələrinin və bütün İslam alimlərinin görüşüdür. Onlar inkar baxımından əməlləri hissələrə bölməmişlər. Əsas əməlləri inkar edən kafir, ikinci dərəcəli əməlləri inkar edən isə kafir olmaması görüşünü dəstəkləmişlər”.³⁷⁷ İbn Teymiyyə رحمته deyir: “Mən Allahın Ərşi üzərində olmasını qəbul etməyən Hülulilərdən – *Allahın hər bir insanın daxilində olmasını deyən azğın fırqa* - və inkarçılardan olan Cəhmilərin fitnəsi baş verən zaman onlara deyərdim. Əgər mən sizin dediklərinizi desəm mən kafir olaram. Çünki, sözlərinizin küfr olduğunu bilirəm. Sizi isə kafir hesab etmirəm. Ona görə ki, cahilsiniz. Bu müraciət onların alimlərinə, qazılarına, şeyxlərinə və başçalarına ünvanlanmışdır. Onların cəhalətlərinin əsl əqli şübhələr üzərində qurulmuşdur. Buna səbəb səhih nəql və ona müvafiq olan sağlam düşüncəni dərk edə bilmədikləri olmuşdur. Ona görə də onların cəhalətlərinə və iftiralarına eyni tərzdə kafir adlandırmaqla cavab vermərik”.³⁷⁸

Muhəmməd ibn Abdul-Vahhab رحمته deyir: “Biz Abdul-Qadirin qübbəsindəki bütə sitayiş edən kimsələri, həmçinin Əhməd Bədəvinin qəbrinə ibadət edən kimsələri cahillikləri və onlara bu əməllərinin səhf olmasını başa salacaq insanlar olmadığı üçün onları təkfir etmirik. Bizi təkfir etmədiyi və bizimlə savaşaşmadığı halda Allaha şərik qoşmayan şəxsləri “bizə hicrət etmədi” deyə necə kafir adlandırma bilərik? Subhənəllah! Bu bizə qarşı olan böyük iftiradır”.³⁷⁹ Muhəmməd ibn Abdul-Vahhab رحمته ondan: “Bir kimsə hansı günahdan ötrü təkfir edilir və hansı günahdan ötrü onunla döyüşür?”- deyə soruşan bir kimsəyə verdiyi cavabında deyir: “İslamın rükunları beşdir. Bunların ilki Şəhadət Kəliməsidir. Sonra digər rükunlar gəlir. Bu rükunları bir kimsə iqrar etdiyi halda təmbəllik səbəbilə tərək edərsə, biz o kimsə ilə rükunu tərək etdiyindən ötrü döyüşsək də, onu öldürsək də əsla təkfir etmərik. Fərz olduğunu inkar etmədən, təmbəllik səbəbilə bir rükunu tərək edən küfründə alimlər ixtilaf etmişlər. Bütün alimlərin, küfründə icma etdikləri şeyi biz də təkfir edirik. O da Şəhadət kəliməsidir”.³⁸⁰

³⁷⁷ “Məcmuu Fətava” 23/345-346.

³⁷⁸ “Raddu alə-Bəkri” 2/ 493.

³⁷⁹ Dəhlan “Siyanətul-İnsan” 449.

³⁸⁰ “Durus-Səniyyə” 1/ 70.

“Müsəlman bir kimsənin kəsdiyi əti yemək olmaz”- demək, eynilə onu təkfir etmək deməkdir. Buna görə də bir kimsəni küfrdə ittiham etmək, müşrik, kafir, fasiq, bidətçi və s. demək təhlükəli məsələlərdəndir və bu məsələdə şübhələr aradan qaldırılmadıqca və maneələr dəf edilmədikcə bir kimsəyə hüccət qaldırmaq olmaz. Lakin hüccəti də dünənki fasiq, günahkar qaldırmamalıdır. Bunu edən qazı olmalıdır.

Günümüzdə olan təkfir əhli sağa-sola istədiklərini kafir, münafiq, fasiq adlandırır. İstədiyinə münafiq adını verir, istədiyindən də münafiq adını qaldırır. Sünbhənəllah! Peyğəmbər ﷺ Allah ona xəbər vermədikcə heç kəsin münafiq olduğunu bilmirdi. Əbu Bəkr, Ömər رضي الله عنه kimi səhabələr münafiqləri tanımırdılar. Ömər رضي الله عنه kimi səhabə Huzeyfə ibn Yəmənə رضي الله عنه deyirdi: “Ey Huzeyfə! Allah haqqı üçün söylə, Peyğəmbər ﷺ onlar arasında mənim adımlı zikr edibmi?” Huzeyfə رضي الله عنه: “Xeyr, lakin səndən sonra heç kimsəyə bu haqda bir şey söyləməyə-cəyəm”- deyə cavab verdi”.³⁸¹ İnsanların qəlblərinə girib oradan xəbər verməyi ilk dəfə onların babaları Zul-Xuveysira qoymuşdu. O, Peyğəmbərə ﷺ: “Ey Muhəmməd! Allahdan qorx, adil ol!”- demişdir.³⁸²

Həmçinin: Bəzi kimsələr şübhə salaraq deyirlər ki: “Günümüzdə olan Kitab Əhli - əvvəlki Kitab Əhli kimi deyildir. Çünki, onlar heyvanı Oğul, Ata və Müqəddəs ruh naminə kəsirlər. Onda belə bir sual çıxır. Məgər Peyğəmbərin ﷺ dövründə yaşayan Kitab Əhli qeyri adi idi ki? Onlar da Oğul, Ata və Müqəddəs ruh deyirdilər; *“Allah üçün (üç ilahinin) üçüncüsüdür!”- deyənlər, əlbəttə, kafir olmuşlar. Halbuki bir olan Allahdan başqa heç bir həqiqi ilah yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara, şübhəsiz ki, şiddətli bir əzab üz verəcəkdir (toxunacaqdır)”. (əl-Maidə 73). “Yəhudilər: “Üzeyr Allahın oğludur”, xaçpərəstlər də: “Məsih (İsa) Allahın oğludur”,- dedilər. Onların ağızında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin (“mələklər Allahın qızlarıdır”- deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! (Allah onlara lənət eləsin!) Necə də (yalana uyub haqdan) döndərilirlər!” (ət-Tövbə 30).*

Həmçinin: Onlar deyirlər ki, kəsdiyələri heyvanların ətlərinin yeyilməsinə icazə verilən Kitab Əhli - İsrail övladlarıdır. İmam ət-Təbəri رحمته الله deyir: “İmam Şafii رحمته الله bu ayənin: *“Kitab Əhlinin yeməkləri sizə halal edildi”*- təfsirində dedikləri xətdir. O, qeyd edir ki, bu ayədə qəsd olunan yəhudi və xaçpərəstlər, Tövrat və İncil nazil olmuş İsrail övladlarından olan kimsələrdir. Lakin səhih odur ki, Adəm övladının nəslindən gələn istənilən yəhudi və

³⁸¹ “Fəthul-Bəri” 1/ 109.

³⁸² əl-Buxari, Muslim.

xaçpərəst millətinin kəsdikləri heyvanların ətlərini yemək olar (Dinimizin icazə verdiyi heyvanlar)".³⁸³

Həmçinin: Əli ☪ də nəsrani olan Bəni Təqlib qəbiləsinin kəsdikləri heyvanların ətlərini yeməyi qadağan edirdi. O deyirdi: "Nəsrani olan Bəni Təqlib qəbiləsinin kəsdikləri heyvanların ətlərini yeməyin".³⁸⁴ Əli ☪ belə hesab edirdi ki, bu qəbilə Kitab Əhlinin dininə layiqincə itaət etmirdilər. Kitab Əhlinin halal və haramını, halal və haram saymırdılar. Lakin buna baxmayaraq İbn Abbas, Həsənül-Bəsri, İkrimə, Şabii, Zuhri, Ata, Qatadə ☪ nəsrani olan Bəni Təqlib qəbiləsinin kəsdikləri əti yeməyi və qadınları ilə evlənməyi halal görürdülər.³⁸⁵ İbn Teymiyyə ☪ deyir: "Səhabələrin əksəriyyəti nəsrani olan Bəni Təqlib qəbiləsinin kəsdikləri ətlərin yeyilməsini icazəli hesab ediblər və Əlidən ☪ başqa bu əməli qadağan edən bir kimsə də yoxdur. Alimlər belə bir qərara gəliblər ki, bu məsələdə ən gözəl rəy Ömər və İbn Abbasın ☪ rəyləridir: "Bəni Təqlib qəbiləsinin qadınları ilə evlənmək və kəsdikər heyvanların ətlərini yemək icazəlidir". Abu əl-Asram ☪ deyir: "Mən Əlidən ☪ başqa bu əməli qadağan edən başqa bir səhabə tanımıram".³⁸⁶

Özünü Kitab Əhlinə (yəhudi və xaçpərəst) aid edən kimsələrin kəsdikləri heyvanların ətlərini Allah bizə halal etmişdir və heç bir fərq yoxdur istər onlar Peyğəmbərin ☪ dövründə yaşayan Kitab Əhli olsun, istərsə də ondan sonra. Peyğəmbərin ☪ dövründə icazə verilən hər bir şey Qiyamət gününə qədər də icazəlidir.³⁸⁷ Buna görə də bu məsələdə şübhəyə düşmək əsası olmayan bir şeydir. Dində qaranlıq bir şey olsaydı Peyğəmbər ☪ mütləq onu bizə xəbər verərdi. Peyğəmbərin ☪ bu ümmətinə olan sevgi və qayğısı, hər bir kəsin dinə olan sevgi və qayğısından daha çoxdur. Buna görə də Peyğəmbər ☪ Cəhənnəmə və Cənnətə aparan, günaha və savaba aparan bütün yolları bizə xəbər vermişdir. Peyğəmbər ☪ buyurdu: "Sizi Cənnətə yaxınlaşdıracaq elə bir əməl yoxdur ki, mən onu sizə əmr etməyim və sizi Cəhənnəmə yaxınlaşdıracaq elə bir əməl yoxdur ki, mən onu sizə qadağan etməyim".³⁸⁸ Peyğəmbər ☪ buyurdu: "Sizə gecəsi gündüzü kimi tərtəmiz bir yol qoyuram. Bundan sonra kimsə yolundan azmaz. Azanlar isə həlak olurlar".³⁸⁹

Həmçinin: Qeyd edirlər ki, günümüzdə olan Kitab Əhli və ya müsəlmanlar heyvanı kəsmirlər. Onlar elektrik cərəyanı ilə vurub öldürürlər. Allah ☪ Peyğəmbəri ☪ ətin necə kəsildiyini, *Bismilləh* – deyib-demədiyini öyrənməklə mükəlləf etməmişdir. Yalnız öyrənilməsi icazə verilən kəsənin Kitab Əhli və ya

³⁸³ "Təfsir ət-Təbəri" Maidə 5.

³⁸⁴ Təbəri 8897.

³⁸⁵ "Təfsir ət-Təbəri" 5/ 169.

³⁸⁶ "Məcmuu Fətava" 35/ 678.

³⁸⁷ "əl-Cami" 1/ 663.

³⁸⁸ ət-Tabərani, "Səhih Silsilə" 2866.

³⁸⁹ Əhməd "Musnəd".

müsəlman olub-olmadığıdır. Aişə رضي الله عنها rəvayət edir ki, bir qrup insanlar Peyğəmbərin ﷺ yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?” Peyğəmbər ﷺ buyurdu: “Bunun üçün siz *Bismilləh* deyin, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi”.³⁹⁰ Ənəs رضي الله عنه rəvayət edir ki: “Xeybər günü yəhudi bir qadın Peyğəmbərə ﷺ zəhər qatılmış qoyun budu gətirir. Peyğəmbər ﷺ həmin ətdən yeyir”.³⁹¹ Hədisdən görünür ki, Peyğəmbər ﷺ həmin yəhudi qadından ətin nə cür və necə kəsildiyi barədə heç bir şey soruşmur. Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Sizdən bir kimsə müsəlman qardaşının (evinə) qonaq getsə, o da onun qarşısına yemək qoysa, qoy onun yeməyini yesin və bu haqda heç bir şey soruşmasın. Əgər içməyə bir şey verərsə, qoy içsin və heç bir şey soruşmasın”.³⁹² Allah bizə hər namaz vaxtı dəstəmaz almağı əmr edib. Cünub ikən qüsul almağı əmr edib və s. Lakin sənə namaz zamanı imamın dəstəmazının olub-olmadığını öyrənmək əmr olunmayıb. Daimi Fətvalar Komitəsinin fətvasında (22/ 445) deyilir ki: “Əgər heyvan elektrik cərəyanı vurularaq (asanlıqla kəsmək üçün) yerə yıxılırsa bu cür əti yemək icazə verilir. Lakin elektirik cərəyanı zamanı heyvan ölərsə bu cür əti yemək olmaz. Çünki, ölü (leş) sayılır”.

MÜASİR SƏLƏF ALİMLƏRİNİN KƏSİLMİŞ HEYVANIN HÖKMÜ BARƏSİNDƏ

1. Sual: Hörmətli Şeyx, sizə məlumdur ki, bu gün Kitab Əhli olan dövlətlərdə müxtəlif dinlərə məxsus olan bir çox millətlər bir-birinə qarışmışlar və bu səbəbdən də onların kəsdiyi heyvanlar barəsində olan şübhələr bu ölkələrdə daha çoxdur. Şəriətin onların kəsdiyi heyvanların əti barəsində hökmü nədir? Bu məsələdə (sualda) təfsilata varmağa və dəqiqləşdirməyə ehtiyac varmı? Xahiş edirik sizdən bu suala bir aydınlıq gətirəsiniz, çünki bu məsələ bizi çox çaşqınlığa salıb.

Şeyx Useymin رحمته الله عليه deyir ki: “Heyvanı kəsən kimsənin kəsilmiş heyvanın ətinin yeyilməsi, yeyilməsinə icazə verilən qrupdan olduğu insanın bilməsindən və ya ehtimal etməsindən asılıdır. Bunlar da Kitab Əhli (yəhudi və xaçpərəst) və müsəlmanlardır. Heyvanı kəsən kimsənin yəhudi və xaçpərəst olmasında şübhə etsək, əgər şübhəmizin 60-70 % onların Kitab Əhli olmasını ehtimal etsə, onlar tərəfindən kəsilmiş heyvanın ətinə yemək olar. Lakin şübhəmizin çox faizi onların Kitab Əhli olmadığını bizə xəbər verərsə bu

³⁹⁰ əl-Buxari 2057.

³⁹¹ əl-Buxari 2617, Muslim 2190.

³⁹² Əhməd 8933, əd-Dəraqutni 4/ 258, “Səhih Silsilə” 627.

zaman kəsilməmiş əti yemək olmaz. Beləliklə bizdə kəsilməmiş heyvanlarla bağlı beş hal var:

1. Biz bilirik ki, kəsilməmiş heyvan Kitab Əhli tərəfindən kəsilib. Bu halda bu cür əti yemək halaldır. 2. Biz ehtimal edirik ki, kəsilməmiş heyvan Kitab Əhli tərəfindən kəsilib. Bu halda bu cür əti yemək halaldır. 3. Biz bu ətin Kitab Əhli tərəfindən kəsilib-kəsilməməsində şübhədəyik. 4. Biz şübhədəyik. Lakin şübhəmizin çox faizi onların Kitab Əhli olmadığını bizə xəbər verir. Bu halda bu cür əti yemək qadağandır. 5. Biz qəti olaraq bilirik ki, heyvanı kəsən kimsə Kitab Əhli deyildir. Bu halda bu cür əti yemək qadağandır.

Bu beş haldan üçü qadağan olunmuş, ikisi isə halaldır. Biz eşitmişik ki, Amerika dövlətində heyvanları elektrik cərəyanı ilə vurub (heyvan ölməmişdən) öncə qanını axıdırlar. Canı çıxmamış kəsilməmiş heyvanların ətləri isə halaldır. *“Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilməmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütətlər və ya Kəbənin ətrafındakı büt-pərəst qurbangahlar) üzərində kəsilməmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi”*. (əl-Maidə 3). Həmçinin, bu cür ölkələrə gedən bir çox cavan nəsilərdən eşitmişəm ki, hal-hazırda (kafirilər) qanı axıdılmamış heyvanların ətinin satış üçün yararlı olmadığı aydın olub və onlar qanın axıdılmasını müsəlmanlardan fərqli edirlər. Onlar boyunduruq damarını kəsir, digər boyun damarına isə aparat qoşurlar ki, üfürərək qanı çıxarsın. Həqiqətdə isə bu qanın axıdılmasıdır, sadəcə fərqli üsulla. Mümkündür ki, günlərin birində onlar da müsəlmanların etdikləri (boyun damarlarını kəsməklə qanın axıdılması) üsuluna qayıtsınlar.

Lakin məsələ nə olursa olsun (kəsilməmiş heyvanın halal və ya haram olması barəsində), əgər sən şübhələrdən qaçmaq, problemlərdən uzaq olmaq istəyirsənsə bu zaman balıq yeməyin daha məsləhətlidir.

“Fətava İbn Useymin” 1182.

2. **Sual:** Hörmətli Şeyx, elektrik cərəyanı ilə vurulmuş, lakin başının kəsilərək, qanının axıdıldığı heyvanlar barəsində bir açıqlama gətirməyinizi xahiş edirik?

Şeyx Useymin ﷺ deyir ki: “Başı kəsildikdən sonra qanı axırsa bu onu göstərir ki, elektrik cərəyanı heyvanı yalnız zəiflətmək (keyləşdirmək) üçün istifadə edilir. Bu halda bu cür üsulla kəsilməmiş heyvanın ətinə yemək halaldır. Peyğəmbər ﷺ buyurdu: “Qanı axıdılmış və Allahın adı ilə zikr edilmiş heyvanın ətindən yeyin”.³⁹³ Əgər elektrik cərəyanı ilə heyvan öldürülmüş

³⁹³ əl-Buxari 2488.

olsaydı, ondan qan heç vaxt çıxmazdı. Çünki heyvan öldükdə artıq qanın forması dəyişir və laxtalanma baş verir ki, bu da qanın çıxmasının qarşısını alır. Lakin məsələ nə olursa-olsun, qardaşımızın dediyi kimi əgər elektrik cərəyanı ilə vurulmuş heyvanı canı çıxmamışdan qabaq kəsib qanını axıdıblarsa bu şəriətə uyğundur". **"Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismillah deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikiyə qoyulmuş daşlar (bütələr və ya Kəbənin ətrafındakı bütəpərəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi"**. (əl-Maidə 3). Ayədə sadalananların hər biri haram edilmişdir, yalnız canı çıxmadan kəsdiyimiz heyvanlar müstəsnadır. Elektrik cərəyanı ilə öldürülmüş heyvan boğularaq öldürülmüş heyvanın misalındadır. Allah boğularaq öldürülmüş heyvanların ətlərini yeməyi bizə haram edib. Lakin Allah canı çıxmadan kəsdiyimiz heyvanları istisna edib. Buna görə də elektrik cərəyanı heyvanı yalnız zəiflədir və onu canı çıxmamışdan öncə kəssək halal hesab olunur. Lakin, əgər elektrik cərəyanı heyvanı öldürərsə, baxmayaraq bu sual verənin sözlərinə ziddir, çünki o, qeyd etmişdir ki, qanı axıdılır, bu zaman bu cür kəsilən əti yemək olmaz.

"Fətava Nuru ad-Darb".

3. Sual: Hörmətli Şeyx, günümüzdə xaçpərəstlər tərəfindən kəsilmiş heyvanların ətləri barəsində nə deyə bilərsiniz? Biz bilirik ki, onlar heyvanları müxtəlif üsullar aparatlar və yuxugətirici vasitələrdən istifadə edərək kəsirlər.

Şeyx İbn Bəzz **☞ deyir ki:** "Bu cür heyvanların ətlərini yemək, əgər onların şəriətə uyğun olmayaraq kəsilməsi məlum deyilsə icazəlidir. Onların kəsdikləri heyvanların əsli (təməli) halaldır. Onların kəsdikləri heyvanların ətləri bizə halal edildiyi kimi, bizim kəsdiyimiz heyvanların ətləri də onlara halaldır; **"Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab Əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə Kitab Əhlinə halaldır!..."** (əl-Maidə 5).

"Fətava İslamiyyə" 3/ 401.

4. Sual: Hörmətli Şeyx, əgər heyvanı kəsərkən Allahın adının zikr edilib-edilməməsi məlum deyilsə, belə kafe və yeməxanalarda verilən ətləri yemək olarmı?

Şeyx İbn Bəzz **☞ deyir ki:** "Əgər bu yeməxanalar müsəlmanların, Kitab Əhlinin yaşadığı şəhərlərdə olarsa və ya bu yeməxanaların sahibləri müsəlmanlar və Əhli Kitab olarsa - hansı ki, özləri bu heyvanların kəsilməsi ilə məşğul olurlar (və ya kəsilməsinə cavabdehirlər) - bu cür ətlərin yeyilməsi kəsilən zaman Allahın adının zikr edilib-edilməməsi bizə məlum olmasa da

belə halaldır. Çünki, onların kəsdikləri heyvanların əsli (təməli) halaldır. Aişə رَضِيَ اللَّهُ عَنْهَا rəvayət edir ki, bir qrup insanlar Peyğəmbərin ﷺ yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?” Peyğəmbər ﷺ buyurdu: “Bunun üçün siz **Bismilləh** deyın, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi”.³⁹⁴

Lakin əgər bu yeməxanaları müsəlmanlar və Kitab Əhli deyil, müşriklər, kafirlər və ateistlər idarə edərsə, bu zaman orada verilən heyvanların ətindən yemək olmaz. Bil ki, müsəlmanların və Kitab Əhlinin şəriətə uyğun olaraq kəsdiyi heyvanların ətləri bizə onların kəsilmə üsulu bəlli olmasa da belə halaldır. O ki qaldı bizə məlum olan və şəriətə uyğun olmayan yollarla kəsilən heyvanlara, məs: Boğularaq, elektrik cərəyanı ilə vurularaq öldürülən (qanı axıdılmayan) və s. ölü (kəsilmədən ölüb murdar olmuş) leş heyvan sayılır və bu cür ətlərin yeyilməsi haramdır. Bu cür halda bunu müsəlmanın, yoxsa kafirin kəsməsində heç bir fərq yoxdur; **“Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan, donuz əti, Allahdan başqasının adı ilə (bismilləh deyilmədən) kəsilmiş, boğulmuş, (küt alət və ya silahla) vurulmuş, (bir yerdən) yıxılaraq ölmüş, (başqa bir heyvanın buynuzu ilə) vurulub gəbərmiş, vəhşi heyvanlar tərəfindən parçalanıb yeyilmiş - canı çıxmamış kəsdiyiniz heyvanlar müstəsnadır - dikinə qoyulmuş daşlar (bütələr və ya Kəbənin ətrafındakı bütperəst qurbangahlar) üzərində kəsilmiş heyvanlar və fal oxları ilə pay bölmək sizə haram edildi”**. (əl-Maidə 3).

“Fətava İsləmiyyə” 3/ 414.

5. Sual: Buna oxşar bir suala Şeyx Useyminin رحمته الله عليه dedikləri: “Kəsilmiş heyvanın üç halı vardır:

1. Biz bilirik ki, kəsilən heyvan şəriətə uyğun olaraq kəsilib. Bu halda bu əti yemək halaldır. 2. Biz bilirik ki, kəsilən heyvan şəriətə uyğun olaraq kəsilməyib. Bu halda bu əti yemək haramdır. 3. Biz şübhədəyik və bilmirik ki, bu heyvan (şəriətə) uyğun kəsilib, yoxsa yox. Bu halda bu cür heyvanın ətini yemək olar və bizə hansı üsulla bu heyvanın kəsilməsi haqda soruşmaq və araşdırmaq, kəsilərkən Allahın adı zikr olunması, yoxsa zikr olunmaması bizə vacib deyil. Hətta, Sünnə bizə açıq-aydın göstərir ki, bu haqda soruşmamaq və araşdırmamaq daha yaxşıdır. Aişə رَضِيَ اللَّهُ عَنْهَا rəvayət edir ki, bir qrup insanlar Peyğəmbər ﷺ yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?” Peyğəmbər ﷺ buyurdu: “Bunun üçün siz **Bismilləh** deyın, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi”.³⁹⁵ Peyğəmbərin ﷺ **“Bismilləh”**

³⁹⁴ əl-Buxari 2057.

³⁹⁵ əl-Buxari 2057.

demək əmri heyvanı kəsməmişdən öncə deyilən *Bismilləh* - deyildir. Hədəsdən də aydın olduğu kimi heyvan artıq kəsilmişdir. "*Bismilləh*" demək əmri yemək yeməmişdən öncə deyilən *Bismilləhdür*. Yemək yeməmişdən öncə *Bismilləh* demək artıq şəriətimiz tərəfindən təyin edilmişdir. Hətta yeməkdən öncə Allahın adını zikr etmək vacib əməllərdəndir. Buna da Peyğəmbərin ﷺ açıq-aydın əmri vardır. Əgər insan Allahın adını zikr etməyərək yeməyə başlayarsa şeytan mütləq onun yeməyinə şərik olar. (İbn Abbas رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: "İblis dedi: "Ey Rəbbim! Yaratdıqlarından elə bir kəs yoxdur ki, Sən onun ruzisini və yaşayışını təmin etməmiş olasan. Bəs mənim ruzim nədir?" O buyurdu: "Üzərində Allahın adı zikr olunmayan (qidalər)".³⁹⁶). Əgər insan Allahdan qorxub bu cür yeməxanalarda (ət) yeməyi yeməzsə, onda heç bir günah daşımır. Həmçinin, bunun əksi də belədir. Kim ki, belə bir yerlərdə (ət) yeməyi yeyərsə, o da heç bir günah daşımır".

"Fətava İsləmiyyə" 3/ 415.

"Fətava Ulama Bilədil-Haram" 375.

6. Sual: Hörmətli Şeyx, xarici dövlətlərdən gələn konservləşdirilmiş toyuqlar barəsində nə deyə bilərsiniz?

Şeyx İbn Bəzz رحمته الله deyir ki: "Xarici dövlətlərdə kəsilmiş toyuq və digər heyvanlar Kitab Əhli olan dövlətlərdən konservləşdirilmiş şəkildə bizim dövlətlərə daxil olursa, əgər bizə qadağan olunma səbəbi məlum deyilsə, Quran ayələrinə əsasən bu cür ətləri yemək halaldır. Məs: Allah üçün kəsilməyib, qanı axıdılmadan (boğazı kəsilmədən) öldürülüb və s. Əgər ət yeməyi kommunistlərin, ateistlərin və müşriklərin dövlətlərindən gələrsə, bu cür ətləri yemək haramdır".

"Fətava İsləmiyyə" 3/ 16.

7. Sual: Hörmətli Şeyx, xarici (kafir) dövlətlərdən tədarük edilən və üstündə - *halal* - yazılan ət məhsulları barəsində nə deyə bilərsiniz?

Şeyx Saleh əl-Fovzan – hafizəhullah – deyir ki: "Mal verənlərin və həmçinin ət məhsullarının üzərində olan *Halal* etiketlərinə bel bağlamaq (güvənmək) olmaz. Arxayın olma ki, bütün bu ət məhsulları şəriət normalarına əsasən kəsilib. Əgər diqqət etsəniz, çox vaxt bazarlarda boğazı kəsilməmiş (başı yerində) toyuqlar görmək olar. Halbuki onların da üzərində *Halal* etiketləri var. Mən özüm *Halal* etiketini elə bir ət məhsulunun üzərində görmüşəm ki, ona ehtiyac yoxdur – Balıq. Bu da ona əyani sübutdur ki, *Halal* etiketi yalnız alıcını cəlb etmək, malı satmaq və yalan yolla mülk əldə etməkdir".

"əl-Atima" 165-166.

³⁹⁶ Əbu Nueym 8/ 126; əs-Suyuti "Cəmiul-Əhədis" 14911. Mustafa Adəviy isnadını səhih adlandırmışdır.

8. **Sual:** Hörmətli Şeyx, Çin dövlətinə köçməzdən öncə eşitmişdim ki, müsəlman bir kimsəyə ateistlərin kəsdikləri heyvanların ətlərini yemək haramdır. Öxuduğum Universitetdə müsəlmanlara aid bir yeməxana var. Orada bizə ət yeməkləri verirlər. Lakin mən arxayın deyiləm ki, bu İslam dininə uyğun olaraq kəsilib və mən bu cür ət məhsullarının yeyilməsində şübhə edirəm. Mənim dostlarım isə heç bir şübhə etməyərək bu ət məhsullarını yeyirlər. Onlar düzmü edirlər, yoxsa qadağan olunmuş əti yeyirlər? Həmçinin, müsəlmanlarla qeyri müsəlmanların qab-qacaqlarını da ayırmaq olmur. Bu məslədə mən nə edə bilərəm?

Şeyx İbn Bəzz rahiməllah deyir ki: “Kitab Əhli istisna olmaqla kafirlərin kəsdikləri heyvanların ətlərini yemək olmaz. Bunlar da istər atəşpərəst olsun, istərsə də bütərəst. Onların hər biri kafirlərdir. Bu ətlərin bulyonu da haramdır, çünki Allah kafirlərin yeməklərini bizə - Kitab Əhlindən başqa - haram etmişdir; **“Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab Əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə Kitab Əhlinə halaldır!...”** (əl-Maidə 5). “İbn Abbasın rahiməllah dediyi kimi: **“Yemək – onların kəsdikləri heyvanların ətləridir”**.”

O ki qaldı meyvə və tərəvəzə, bu kimi şeylərin istifadəsində heç bir problem yoxdur, çünki onlar qadağan olunmuş yeməklərin içərisinə daxil olmurlar. Müsəlmanların, həqiqi müsəlmanların, Allaha şəriq qoşmayan, qəbirlərə ibadət etməyən, nə Peyğəmbəri rahiməllah, nə övliyanı heç kəsi köməyə çağırmayan müsəlmanların yeməkləri həm müsəlmanlara, həm də qeyrilərinə halaldır.

Qab-qacağa gəldikdə isə müsəlmanın ayrıca özlərinə məxsus qabları olmalıdır. Kafirlərin istifadə etdikləri, içərisində içki və yeməklərini saxladıqları qabları yox. Əgər müsəlmanlar bunu bacarmasalar bu zaman kafirlərin istifadə etdikləri qabları yumalı və sonra içərisinə yemək qoymalıdırlar. Əbu Sələbə əl-Xuşani rahiməllah rəvayət edir ki, bir gün Peyğəmbərdən rahiməllah soruşdum: “Ya Rəsulallah! Biz Kitab Əhlinin hakimiyyəti altında olan torpaqlarda yaşayırıq. Onların qab-qacaqlarından yeməkdə istifadə edə bilərikmi?” Peyğəmbər rahiməllah buyurdu: “Kitab Əhlinə gəldikdə əgər başqa bir şey tapa bilərsinizsə onların qablarından istifadə etməyin. Əgər tapa bilməsəniz onların qablarını yuyub istifadə edin...”³⁹⁷

“Məcmuu Fətava Va Məqalət” 4/ 435.

Müsəlman bir kimsə hər bir yolla haramlardan və şübhəli şeylərdən çəkinərək öz dininin şərəfini və bədəninin təmizliyini qorumalı, haramla bədənini doldurmamalıdır.

“Sual və Cavab” 10339.

³⁹⁷ əl-Buxari 5478.

9. Sual: Hörmətli şeyx, bazarlarda qeyri müsəlman dövlətlərindən gətirilmiş ət məhsulları satılır. Bu kimi ət məhsullarının hansı üsulla kəsildiyinə baxmadan yeyə bilərikmi?

Şeyx İbn Bəzz ☞ deyir ki: “Əgər gətirilən ət məhsulları xaçpərəst və yəhudi dövlətlərindədirsə, bunda problem yoxdur. Çünki, Allah onların yeməklərini bizə halal etmişdir, onların yeməkləri isə - kəsdikləri heyvanlardır. Bizə qadağan olunma səbəbi məlum deyilsə, bu cür kəsilən heyvanların ətlərini yemək qadağan deyildir. Əgər bizə heyvanın öldürülmə üsulu məlum olarsa ki, heyvan boğularaq, küt alətlə başından vurularaq, tapança, elektrik cərəyanı ilə öldürülsə bu cür heyvanların ətlərini yemək olmaz. Bir çox dəvət əhlindən mənə çatan xəbərlərə görə Amerika və Avropa ölkələrində olan qəssabların çoxu heyvanları şəriətə uyğun olmayan üsullarla kəsirlər. Əgər müsəlman özünü qoruyaraq bu ətlərdən yeməzsə bu onun üçün daha yaxşı və hədisə də uyğun olar. Əbu Abdullah ən-Numan ibn Bəşir ☞ rəvayət edir ki, Peyğəmbərin ☞ belə buyurduğunu eşitdim: “Hər kim bu şübhəli şeylərdən qaçarsa öz dinini və şərəfini qorumuş olar...”.³⁹⁸ Peyğəmbər ☞ buyurdu: “Səni şübhəyə salan şeylərdən uzaq dur, səni şübhələndirməyən şeylərə tərəf isə yönəl”.³⁹⁹ Mömin bir kimsəyə yemək və içməyində ehtiyatlı olması vacibdir. Əgər o, heyvanı alıb özü kəssə bu onun üçün daha yaxşı olar. Həmçinin, heyvanı şəriətə uyğun kəsən tanıdığı qəssablardan alarsa bu onun üçün daha yaxşı və təhlükəsiz olar”.

“Fətava Nuru ad-Darb”.

10. Sual: Hörmətli Şeyx, günlərin birində öz iş yoldaşlarımı qonaqlığa dəvət etdim. Onlar gəldikdən sonra süfrə açıldı, yeməklər içərisində qızardılmış toyuq da vardı. Qonaqlardan biri: “Bu yerli toyuqdur, yoxsa gətirilmiş”. Mən: “Gətirilmiş”- dedim. Bundan sonra o, toyuğu yemədi. Mən səbəbini soruşduqda haram olduğunu dedi. Mən: “Sən bunu haradan götürmüşsən ki, haramdır”. O: “Bəzi Şeyxlərdən eşitmişəm”- dedi. Xahiş edirəm sizdən bu suala şəriət tərəfdən cavab verəsiniz.

Şeyx Useymin ☞ deyir ki: “Qeyri müsəlman dövlətlərdən idxal olunan, yəni kəsilmiş heyvanlara yəhudi və xaçpərəstlər cavabdehlik daşıyırlarsa, bu cür heyvanların ətlərini yemək halaldır və onların necə kəsildiyini, Allahın adının zikr edilib-edilmədiyini soruşmamalıyıq. Necə ki, Peyğəmbər ☞ Xeybərdə yəhudi qadın tərəfindən verilən qoyun budunu yemişdir. Həmçinin, Peyğəmbər ☞ yəhudinin verdiyi yeməyi də yemişdir. Halbuki orada qaxsımış yağ vardı. Yağ isə - öz halını dəyişmiş piydir. Peyğəmbər ☞ onun necə

³⁹⁸ əl-Buxari 52, Muslim 1599.

³⁹⁹ ət-Tirmizi 2520, ən-Nəsai 5711, əl-Albani “Səhahul-Cəmi” 3372-ci hədis. Bu hədisin sonu belədir: Peyğəmbər ☞ buyurdu: “Həqiqətən doğruluq sakitlikdir, yalan isə şübhədir”.

kəsildiyini və Allahın adının zikr olunub-olunmadığını heç soruşmadı. Aişə رَضِيَ اللَّهُ عَنْهَا rəvayət edir ki, bir qrup insanlar Peyğəmbərin ﷺ yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?” Peyğəmbər ﷺ buyurdu: “Bunun üçün siz **Bismilləh** deyin, sonra da yeyin”. Onlar İslamı yeni qəbul etmiş kimsələr idi”.⁴⁰⁰ Bu hədislərin hər biri dəlildir ki, heyvanın necə kəsildiyi barədə soruşmaq lazım deyil. Bu da şəriətin hikmətindən və asanlığındandır. O ki qaldı qeyri müsəlman dövlətlərindən idxal edilən – hansı ki, kəsilməsində məcusilər, bütbərəstlər və s. cavabdehdir - bu cür ətləri yemək haramdır. Çünki, Allah bizə Kitab Əhli istisna olmaqla kafirlərin yeməklərini yeməyi haram etmişdir.

Əgər biz kəsilən heyvanın müsəlman və ya Kitab Əhli tərəfindən kəsildiyini ehtimal etsək, bu cür əti yeməkdə heç bir problem yoxdur. Fəqihlər deyirlər: “Əgər bizə ət verilsə, elə bir yerdə ki, əhalisinin çox hissəsi ətinin yeyilməsinə icazə verilən qrupdandır (Kitab Əhli və müsəlmanlar) bu cür ət halaldır”. Əgər ətin mənşəyi və kim tərəfindən kəsildiyi bilinməzsə, bu cür əti yeməkdən çəkinsən daha yaxşı olar.

“Fətava Uləma Bilədil-Haram” 378-379.

11. Sual: Hörmətli Şeyx, əgər bir kimsə şübhəli şeydən çəkinərək ət yemir, lakin valideyinləri onu yeməyi əmr edirlər. O kimsə, valideyinlərinə itaət etməlidir, yoxsa şübhəli şeydən çəkinməlidir?

Şeyx əl-Albani رحمته الله deyir ki: “Valideyinlərə itaət etmək vacibdir. İtaət yalnız haram olan şeydə olmaz. Burda isə söhbət yalnız şübhəli olandan gedir”.

“Fətava əl-Albani” 371.

12. Sual: Hörmətli Şeyx, haradan gəldiyi və kəsilməsi barəsində heç bir məlumatımız olmayan dondurulmuş ət məhsulları barəsində hökm nədir? Xahiş edirik, bu sual barəsində bizi maarifləndirəsiniz.


Şeyx Useymin رحمته الله deyir ki: “Müsəlmana və Kitab Əhli tərəfindən kəsilməsi məlum olana qədər ət məhsullarını yemək olmaz. **“Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab Əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə Kitab Əhlinə halaldır!...”** (əl-Maidə 5). İbn Abbasın رضي الله عنه dediyi kimi: **“Yemək – onların kəsdikləri heyvanların ətləridir”**. Həmçinin Peyğəmbər ﷺ yəhudi qadının gətirdiyi əti də qəbul etmişdir. Əgər kəsilən heyvan müsəlman və ya Kitab Əhli tərəfindən gətirilərsə, bizim üzərimizə öyrənmək vacib deyil bu şəriətə uyğun olaraq kəsilib, yoxsa yox və ya Allahın adını zikr ediblər, yoxsa yox. Aişə رَضِيَ اللَّهُ عَنْهَا rəvayət edir ki, bir qrup insanlar Peyğəmbərin ﷺ yanına gələrək dedilər: “Ya Rəsulallah! Bizə ət yeməyi gətirirlər. Lakin üzərində Allahın adının zikr olunub-olunmadığını bilmirik?” Peyğəmbər ﷺ buyurdu: “Bunun



⁴⁰⁰ əl-Buxari 2057.

üçün siz *Bismilləh* deyın, sonra da yeyin". Onlar İslamı yeni qəbul etmiş kimsələr idi".⁴⁰¹

Əgər siz ətin haradan gəldiyini bilmirsinizsə və ehtimal var ki, bu elə bir ölkələrdən gətirilib ki, onların kəsdikləri heyvanların ətləri bizim üçün qadağandır və ya bizə yeyilməsi icazə verilən ölkələrdən gəlib ət məhsulları bu cür ətləri yemək olmaz".

13. Sual: Hörmətli Şeyx, sualımız şəriətə uyğun olmyaraq kəsilən və yəhudi və xaçpərəstlər tərəfindən Allahın adının zikr edilmədən kəsilən ət məhsulları barəsindədir. Belə əti yemək olarmı?

Şeyx İbn Bəzz  deyir ki: *"Bu gün pak nemətlər sizə halal edilmişdir. Kitab Əhlinin yeməkləri sizə, sizin yeməkləriniz isə Kitab Əhlinə halaldır!..."* (əl-Maidə 5). Bu ayə onu göstərir ki, Kitab Əhlinin yeməkləri bizə halaldır. Əgər bizə bəlli olarsa ki, onlar heyvanları şəriətə uyğun olmayan üsullarla kəsirlər; Boğmaq yolu ilə, elektrik cərəyanı, küt alətlə vuraraq və s. üsullarla bu cür heyvan kəsilmiş sayılmır və yeyilməsi qadağandır. Hətta bu cür üsulla müsəlman belə heyvanı kəssə yemək haramdır. Lakin əgər bizə kəsilmə üslubu bəlli olmazsa, bu zaman ayəyə əsasən bizə yemək halaldır. Biz artıq bu suallara cavab vermişik, götürüb faydalana bilərsiniz.

O ki qaldı onların Allahın adını zikr etməmələrinə, bu da onların cahilliyindən (elmsiz olmalarından) irəli gəlir, bu fakt da onların kəsdikləri heyvanların ətlərini qadağan etmir. Müs: Müsəlman bir kimsə unudaraq (heyvanı kəsərkən) Allahın adını zikr etməzsə və ya bu haqda heç bir şey bilmirdisə bu da kəsilən heyvanı haram etmir. Allah buyurur: *"Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!"* (əl-Bəqərə 286). Peyğəmbər  bu ayəni oxuduqdan sonra Allah: "Mən artıq belə etdim"-deyə buyurdu. *"...Etdiyiniz səhvlərə (məsələn, birinin atasını bilmədən səhv saldığınıza) görə sizə günah yoxdur. Lakin (qadağan olunduqdan sonra) qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!"* (əl-Əhzab 5). Peyğəmbər  buyurdu: "Allah mənə görə ümmətimin səhfən, unutqanlıqdan və ya məcburiyyət qarşısında qalaraq etdiyi günahlarını bağışlayıb".

"Macəllətul-Cəmiatil-İsləmiyyə".

14. Sual: Hörmətli Şeyx, namaz qılmayan müsəlman Allahın adını zikr edərək heyvanı kəsərsə bu cür əti yemək olarmı? Həmçinin əhalisinin çox hissəsi namaz qılmayanlardan ibarət olan bir ölkədə olsam bu zaman onların bazarlarında satılan ət məhsullarının hökmü nədir?

Şeyx Useymin  deyir ki: "Namaz qılmayan (müsəlman) bir kimsə tərəfindən kəsilmiş əti yemək əgər o Allahın adını zikr edibsə halaldır. Bu da

⁴⁰¹ əl-Buxari 2057.

namazı (tənbəllik və s.) səbəblərdən tərk edən (qılmayanın) dindən çıxmadığını deyənlərin rəyidir. Lakin namazı qılmayanın dindən çıxdığını söyləyənlərin rəyinə görə isə bu cür ət məhsullarını yemək olmaz”.

15. Sual: Hörmətli Şeyx, əqidəsi bəlli olmayan bir kimsənin kəsdiyi heyvanın ətinə yemək olarmı? Həmçinin günahın haram olduğunu bildiyi halda ona izn verən kimsənin necə?

Şeyx İbn Bəzz رحمته **deyir ki:** “Bir kimsənin şirkə bəlli olmadıqca onun kəsdiyi heyvanın ətinə yemək olar. Əgər müsəlman bir kimsə şəhadət etsə ki, Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur və Muhəmməd Onun qulu və Rəsuludur, ondan küfrə aparacaq bir əməl (söz) məlum olmazsa kəsdiyi heyvan halaldır. Lakin bizə məlum olsa ki, həmin şəxs şirkə aparacaq əməl edir: cinlərə və ölümlərə dua etmək, çətin anlarda onlara dua edib kömək diləmək, bütün bunlar böyük şirkdən sayılır və onun kəsdiyi heyvanı yemək olmaz.

Günahlar günah edən kimsənin kəsdiyi heyvanın ətinin haram olması üçün səbəb deyildir, bir şərtlə ki, insan etdiyi günahın halal olmasına etiqad etməsin. Belə bir kimsənin kəsdiyi heyvanların ətləri əgər şəriətə uyğun kəsilibsə halaldır. O kimsə ki, (müsəlmanların haramlığında ittifaq etdikləri: zina, içki, sələm) günahların halal olmasına etiqad edir (və ya edilməsinə izn verirsə) belə bir kimsə kafirdir”. (Fayda: Müsəlman bir kimsə onu İslam dairəsindən çıxaracaq bir əməli edərsə, qazı tərəfindən onun şübhələri aradan qaldırılmadıqca, maneləri dəff edilmədikcə və ona kafir hökmü verilənə qədər müsəlmana tətbiq edilən bütün əhkamlar ona da tətbiq edilir”.⁴⁰²

“Fətava İsləmiyyə” 3/ 417.

16. Sual: Hörmətli Şeyx, siqaretin hökmü nədir, müxtəlif növ siqaretlərlə İslam cəmiyyətlərini zəhərləyən kimsələrə nə məsləhət görürdünüz? Sulu qəlyan barədə nə deyə bilərsiniz?

Şeyx İbn Bəzz رحمته **deyir ki:** “Siqaret çəkmək haramdır. Çünki, onda bir çox zərərər vardır və bütün növləri də haramdır. Hər bir müsəlman siqaret çəkməyi tərk etməlidir və siqaret çəkənlərlə birlikdə məclisdə oturmaq da qadağandır”.

“Macallatul-Dauva” 1667.

17. Sual: Bir çox insanlar çiy ət yeyməyə aludə olublar. İstərdim bunun şəriətdə halal və haram olmaq hökmünü öyrənim.

Şeyx Munəccid – hafizahullah – deyir ki: “Bəzi alimlər qeyd edirlər ki, çiy əti yemək məkrühdür (bəyənilmir). Lakin səhih rəy çiy ətin halal olmasıdır, çünki əsli halaldır və onun yeməkdə qadağan olunmasına heç bir dəlil yoxdur. Lakin bir şərt var ki, çiy ət yeyən kimsənin sağlamlığına pis təsir etməsin. Əgər

⁴⁰² “Usulu Va Davabit Fit Takfir” 15,17, “Muğni” 10/85,86, “Umdatul Qari” 19/369.

pis təsir edərsə bu zaman yeyilməsi qadağan olur. Çünki, bədənə zərərli olan hər bir şeyin haramdır; *“Özünü özünü təhlükəyə atmayın”*. (əl-Bəqərə 195).

“Sual Va Cavab” 1924.

18. Sual: Hörmətli Şeyx, mən Yaponiya Universitetlərindən birində oxuyuram və bizim Universitetdə müxtəlif yığıncaqlar, forumlar keçirilir. Bütün bu məclislərdə içki də olur. Mən içki içməsəm də belə bu cür yığıncaqlarda iştirak etməyimdə günah varmı?

Şeyx İbn Bəzz رحمته deyir ki: *“İçki içən kimsələrlə oturmaq qadağandır və sən onları bu əməlinə görə məzəmmət etməlisən. Əgər onlar sənə qulaq asmasalar, onları tərک etməlisən. Bu da Peyğəmbərin ﷺ sözlərinə uyğun olandır: “Kim Allaha və Axirət gününə iman edirsə, içki içilən bir məclisdə (stol arxasında) oturmasın”. İmam Əhməd, Tirmizi. Onlarla oturmaq – onların bu əxlaqsız əməlindən razı qalmaq və onlarla olmaq deməkdir; “(Ya Rəsulum!) Ayələrimizi istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma”. (əl-Ənam 68). “Allah Kitabda (Quranda) sizə nazil etmişdir (bildirmişdir) ki, Allahın ayələrini inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman müşriklər başqa bir söhbətə girişməyə qədər onlarla bir yerdə əyləşməyin! Çünki o vaxt siz də onların tayı olarsınız. Həqiqətən, Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!” (ən-Nisa 140).*

“Fətava İsləmiyyə” 3/ 447.

19. Sual: İnsanın ölümünün 40-cı günü Allah bağışlasın və rəhm etsin deyər (yaxınlarının ehsan olaraq) heyvan kəsib ətini paylamaları, insanları yedirtmələrinin şəriət ilə hökmü nədir?

Daimi Fətvalar Komitəsində (1981) deyilir: *“İnsanın ölümünün 40-cı günü Allaha yaxınlaşmaq məqsədilə, ümüd edərək ki, bu ölənin üçün bir bağışlanma və rəhmət olar heyvan kəsmək çirkin bir bidətdir. Nə Peyğəmbər ﷺ, nə xəlifələr, nə də səhabələr رضي الله عنهم bu əməli etməyiblər. Həmçinin, ümmətin imamları da bunu etməyiblər. Ümmətin alimləri bu əməlin dində əslinin olmamasına İcma ediblər. Peyğəmbər ﷺ buyurdu: “Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə, o rədd olunandır”. “Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o (əməl) rədd olunandır”.⁴⁰³ Lakin ölənin kimsənin adından müəyyən bir vaxt təyin etmədən sədəqə vermək (pul və s.) ilə heç bir problem yoxdur.*

20. Sual: Halal və Haram satılan dükanlardan ət məhsulları almaq olarmı? Lakin bir şeyi də nəzərinizə çatdırım ki, hər bir ət məhsulu özünə məxsus

⁴⁰³ əl-Buxari 2697, Muslim 1718.

bağlamada və soyuducuda saxlanılır. Həmçinin içki satılan mağazalardan ərzaq məhsulları almaq olarmı? Hansı ki, içki mağazanın müəyyən bölümlərində satılır. Bu mağazaların sahibləri müsəlman deyildir.

Daimi Fətvalar Komitəsində (13/ 173) deyilir: *“Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!”* (əl-Maidə 2). Müsəlman bir kimsəyə günah olan işlərdə və Allahın qanunlarının tapdalanmasında bir kimsəyə köməklik göstərməsi qadağandır. Əgər müsəlmanın seçim etmək imkanı varsa və o, bilsə ki, kimsə yalnız halal olan ilə ticarət edib haram satmaqdan çəkinirsə (donuz, içki və s.), onunla alış-veriş etməsi lazımdır. Əgər bu cür seçim etmək imkanı yoxdursa bu zaman aldığı məhsulun halal olduğunda arxayındırsa halal və haram qarışmış mağazalardan alış-veriş etməsi icazəlidir”. *“Allahdan (Allahın əzabından) bacardığımız qədər qorxun”.* (ət-Təğabun 16).

21. Sual: Kitab Əhlinin və müşriklərin bayramları münasibətilə hədiyyə olaraq müsəlmana verdikləri yeməkləri yeməsi icazəlidirmi?

Daimi Fətvalar Komitəsində (22/ 398) deyilir: *“Müsəlman bir kimsəyə Kitab Əhlinin və müşriklərin bayramları münasibətilə hazırladıqları yeməkləri yeməsi və bayramları münasibətilə onlardan hədiyyə alması qadağandır. Bayramları münasibətilə onlardan yemək və hədiyyə almaq onların bu adətlərinə hörmət, etimad və onlarla bu bayramda iştirak etməyə dəlalət edir. Bu da dinə fitnələrin və bidətin salınmasına aiddir. Peyğəmbər ﷺ buyurdu: “Kim bizim bu işimizdə (dinimizdə) ondan olmayan bir yenilik edərsə, o, rədd olunandır”. “Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o (əməl) rədd olunandır”.⁴⁰⁴ Həmçinin, onların əməlinə qarşılıq olaraq bayramları münasibətilə onlara da hədiyyə vermək olmaz”⁴⁰⁵*

22. Sual: Hörmətli Şeyx, Böyük Britaniyada yaşayan bəzi müsəlmanlar vətənlərini haram və halal yolla qazanırlar. Onlar içki və donuz əti ilə ticarət

⁴⁰⁴ əl-Buxari 2697, Muslim 1718.

⁴⁰⁵ Çox təəssüf ki, günümüzdə bir çox insanlar kafirlərin bayramlarında iştirak etməyi və onları bu bayramları münasibətilə təbrik etməyi, bu qadağan olunduğu halda tövsiyə edirlər; *“Biz (keçmişdən bəri) hər ümmət üçün bir şəriət müəyyən etdik ki, ona əməl edərlər...”*. (əl-Həcc 67). Peyğəmbər ﷺ buyurdu: *“Kim bir qövmə oxşamağa çalışarsa, o, da onlardandır”*. Əbu Davud 4037, Əhməd 2/ 50, əl-Albani səhih demişdir. İbn Ömər رضي الله عنه deyir: *“Allahın düşmənlərindən onların bayramları zamanı uzaqlaşın”*. əl-Beyhəqi 18641. İbn Teymiyyə رحمته الله deyir: *“Kafirlərə - onların bayramlarının hər hansısa birində oxşamaq (bənzməyə) çalışmaq insanın onların yalançı əqidələri və adətləri ilə razılaşması deməkdir”*. O deyir: *“Müsəlman bir kimsəyə kafirlərin bayramları zamanı onların, o günü istifadə edə biləcəkləri hər hansı bir şeyi – yemək, paltar, atir - satması qadağandır”*. İqtida” 229. İbn Qeyyim رحمته الله deyir: *“Alimlərin icması ilə kafirləri bayramları münasibətilə təbrik etmək qadağandır”*. O deyir: *“Bu sanki bir kimsəni içki içməsi, zina etməsi, adam öldürməsi münasibətilə təbrik etmək kimi bir şeydir”*. “Əhkəmu Əhli Zimmə” 1/ 441. Şeyx Useymin رحمته الله deyir: *“Müsəlman bir kimsəyə kafirlərin dəvətini qəbul edib orada iştirak etmək qadağandır. Bu onları bayramları münasibətilə təbrik etməkdən daha pisdir. Çünki, bu onların bayramlarında iştirak etmək deməkdir”*. “Məcmuu Fətava Va Rasail” 3/ 369.

edirlər. Onların içərisində elələri var ki, onun mülkünün çox hissəsi haram ilə əldə edilmişdir. Bizə onlarla ünsiyyətdə olmaq, onların yeməklərini yemək və onların dəvətlərini qəbul etmək icazə verilmir? Onların məscidin təmiri üçün verdikləri sədəqəni də qəbul etmək olarmı?

Daimi Fətvalar Komitəsində (16/ 181) deyilir: “İlk öncə onları dəvət edib, pis sonluqla nəticələnən haram yolla mal yeməkdən (toplamaqdan) çəkilməlisiniz. Onlara və digər qardaşlara xatırlatki, Allah Qiyamət günü onun sərhədlərini aşaraq haram işlərlə məşğul olanları cəzalandıracaqdır. Onları başlarına gələcək kasıblıqla xəbərdar et! Xatırlatki, dünya nemətləri əbədi deyildir, Axirət isə daha gözəldir. Onlar cavab versələr sizin dində qardaşlarınızdır. Allaha həmd olsun. Onlara tövbə etmələrini və pis əməldən sonra dərhal yaxşı iş görmələrini nəsihət et! Ola bilər ki, Allah onların tövbələrini qəbul edib pis əməllərini yaxşı işlərlə əvəz edər. Bundan sonra siz onlarla ünsiyyət qura bilər, onların yeməklərini yeyə bilər və onların sədəqələrini qəbul edib yaxşı işlərdə sərf edə bilərsiniz. Məscid və s. işlərdə. Çünki, onlar tövbə edib, səhflərini başa düşüblər; *“Sələm (müamila, faiz) yeyənlər (Qiyamət günü) qəbirlərindən ancaq şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: “Alış-veriş də sələm kimi bir şeydir!” – dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlidirlər və orada həmişəlik qalacaqlar!”* (əl-Bəqərə 275).

İkincisi: Əgər onlar bu qədər xəbərdarlıq və nəsihətdən özləri üçün bir fayda və ibrət götürməyib haram etməyə davam edərlərsə, o zaman sizə onları Allah üçün tərki etmək vacibdir. Onların dəvətlərini qəbul etməyin, sədəqələrini də götürməyin. Bununla siz onların bundan bir fayda götürüb doğru yola qayıdacaqlarına ümid edərək, onların etdiklərinə nifrət və qəzəbli olduğunuzu bildirirsiniz”.⁴⁰⁶

⁴⁰⁶ Daimi Fətvalar Komitəsi nəsihət edir ki: “Açıq-aydın günah edən kimsələrlə dostluq münasibətləri saxlamamaq, onların dəvətlərini və sədəqələrini qəbul etməmək, bu da onlar üçün bir dərs və ibrət olsun deyə edilir”. Lakin haram qazanan bir kimsədən sədəqə almaq əslən qadağan deyildir. Haram yolla qazanan bir kimsədən hədiyyə və pul götürmək icazəlidir. Bu mülk sahibi üçün haramdır, digərləri üçün isə haram deyildir. İmam İbn Münzir ☞ deyir: “Qazancı haram yolla olan bir kəsdən götürmək (pul və s.) icazəlidir. Allah yəhudilər haqqında buyurur: *“Onlar yalana qulaq asanlar və haram yeyənlərdir...”*. (əl-Maidə 42). Peyğəmbər ☞ bunu bildiyi halda öz zirehini yəhudidə girov qoymuş, Kitab Əhlindən cizyə almışdır. Halbuki onların gəlirlərinin çox hissəsini (mülklərini) donuz alveri və haram işlərdən idi”. “Subus-Salam” 2/ 213. Lakin kim haram olan qazancıdan (mülkdən) sədəqə verərsə buna görə o, müsəlman olsada belə heç bir mükafat qazanmaz. Əbu Hureyra ☞ rəvayət edir ki, Peyğəmbər ☞ buyurdu: “Şübhəsiz ki, Allah pakdır (və nöqsansızdır) və pak olanı da qəbul edir...”. Muslim 1015. Peyğəmbər ☞ buyurdu: “Kim haram yığıb və onu sədəqə olaraq paylayarsa, buna görə heç bir mükafat qazanmayacaq və əksinə onun günahının yükünü daşıyacaqdır”. İbn Hibban 3216, Şueyb əl-Arnaut və Abdul-Qadir əl-Arnaut səhih deyiblər. Lakin bir kimsə

23. Sual: Hörmətli Şeyx, istehsal zamanı alkoqol qatılan şokoladın hökmü nədir? Lakin bu alkoqol istehsal zamanı buxarlanır. Bunun halı qursağ qatılmış pendirin hökmünə bənzəyirmi?

Şeyx əl-Albani rahiməllah **deyir ki:** “Bu sualı dəqiqləşdirməyə ehtiyac vardır. 1) Alkoqolun qatılma miqdarı nə qədərdir, az miqdarda qatılır, yoxsa çox. 2) Doğrudurmu ki, istehsal zamanı bu alkoqol buxarlanır?”

Sual verən: Bəli, az miqdarda alkoqol qatılır və istehsal zamanı alkoqol buxarlanır.

Şeyx əl-Albani rahiməllah **deyir ki:** “Bu suala əsaslanaraq mən deyirəm ki, biz bu suala dərmanlarla bağlı suala cavab verdikimiz kimi verəcəyik. Hər birimiz bilir ki, (günümüzdə) dərmanların əksəriyyətinə spirt qatılır, həmçinin odekolonlar da belədir. Həm dərmanla, həm də şokoladla bağlı suala biz belə cavab veririk: Əgər vəziyyət sənə dediyin kimdirsə, bu cür dərman və şokoladları istifadə etmək, satmaq və kafirlərin məmləkətindən gətirmək olar. Lakin İslam dövlətlərində belə şeyləri istehsal etmək qadağandır. Belə ayırma nə üçündür? Şübhəsiz dərman şokoladdan daha əhəmiyyətli və mühüm bir şeydir. Çünki, şokolad - artıq, dərman isə - birinci yardımdır. Lakin bütün bunlara baxmayaraq, biz İslam dövlətlərində spirtli dərmanların istehsalını etməməliyik. Nə üçün? Çünki, dərman istehsal edən kimsədən spirt hazırlamağı, spirti isə üzümü sıxmaqla Xamr hazırlamağı tələb edəcək. Bütün bunlar qadağandır. Necə ki, Peyğəmbər rahiməllah buyurdu: “Allah içki içənə, süzənə, satana, alana, sıxana, qarışdırana, paylayana, saxlayana və ondan gələn gəliri xərcləyənə lənət edib”.⁴⁰⁷ Buna görə də spirtli dərmanları hazırlamaq üçün biz istehsal etməməliyik, istehsal edən kimsə lənətlənmişdir. O ki qaldı kafirlərin dövlətlərindən gətirilən spirtli dərmanlara: Əgər dərmanı çox miqdarda qəbul etmək və ya içmək insanı sərxoş etsə icazəlidir. Burada biz şokoladla bağlı suala qayıdıraq. Əgər sual, sənə sual verənin dediyi kimdirsə (yəni: spirt istehsal zamanı şokoladın içərisində) buxarlanaraq yoxa çıxarsa, bu zaman şokolad öz halında sərxoş etmir. Lakin mən bir daha xatırladıram: Onları İslam dövlətində istehsal etmək olmaz”.

“Silsila Huda Vən-Nur” 491.

Şeyx Useymin rahiməllah **deyir ki:** “Əgər alkoqol hər hansı bir məhsulla qarışaraq öz izini itirirsə həmin məhsul icazəlidir. Odekolon və digər məhsullarda az miqdarda olan alkoqol sərxoş edici olmadığı halda çox istifadə edilsə də belə Xamr sayılmır. Bu məhsul sərxoş edici deyildir. Necə ki, suya bir damcı sidik

İslamı qəbul edərsə və onda haram yolla qazanmış mülk olarsa qoy ondan qurtulmasın. Çünki, Peyğəmbər rahiməllah dövründə səhabələr İslamı qəbul etdikləri zaman Peyğəmbər rahiməllah onlara haram olan mülkdən qurtulmalarını əmr etməmişdir. Peyğəmbər rahiməllah buyurdu: “Allahın qulu İslamı qəbul edər və onun İslamı gözəl olarsa, o zaman Allah onun öncədən etmiş bütün günahlarını bağışlayar”. əl-Buxari 41.

⁴⁰⁷ Əbu Davud, əl-Hakim, “Səhihul-Cəmi” 72, 1802, 5091.

düşdüyü zaman, su öz halını dəyişmir. Su təmiz olaraq qalır. Həmçinin, hər hansı bir məhsula bir damcı alkoqol düşdüyü zaman həmin məhsul halını dəyişmədiyi halda Xamr sayılır. Bütün alimlər bu məsələni başlıq olaraq: “Sərxoşluğun sərhəddi” adlandırmışlar. Həmçinin, sizin nəzərinizə bir çox tələbələrə qaranlıq qalmış bir sualı yönəltmək istəyirəm: Peyğəmbər ﷺ buyurdu: “Çox miqdarda sərxoş edən şey, az miqdarda da qadağandır”.⁴⁰⁸ Onlar deyirlər ki: “Az miqdarda olan alkoqol çox miqdarda olan bir şeylə qarışarsa, o da qadağan sayılır”. Lakin hədisin mənası buna dəlalat etmir. Mənası: Əgər çox miqdarda olan şey sərxoş edirsə, onun az miqdarı da sərxoş etməsə də belə qadağandır. Təsəvvür edin ki, bizdə içki var. Ondan on şüşə içdikdə insanı sərxoş hala gətirir. Lakin bir şüşə içdikdə sərxoş etmir. Bax bu bir şüşə sərxoş etməsə də belə qadağandır. Bu da hədisin mənasıdır. O izah deyil: “Sərxoş edici başqa bir şeylə qarışarsa o, da qadağan olunur”. Peyğəmbər ﷺ buyurdu: “Çox miqdarda sərxoş edən şey, az miqdarda da qadağandır”.⁴⁰⁹

ALLAHDAN QEYRİSİNƏ NƏZİR VERİLMƏZ

Nəzir – vacib etmək deməkdir. Mükəlləf olan bir kimsənin vacib olmayan bir şeyi özünə vacib etməsidir. Allahdan qeyrisinə qurban kəsmək, nəzir demək böyük şirkdir. Bu şirk insanı İslam dairəsindən çıxardaraq əbədi olaraq Cəhənnəmə vasil edir. Bu kimi şeylərdə məqsəd müqəddəs saydıqları insanların məzarlarını ucaltmaq, onların aləmdə hansısa bir gücə sahib olmalarına, bədbəxtliyi, sıxıntıları qaldırmaqlarına inanmalarından yaranan bir şeydir. Bu məqsədlə də görürsən ki, onların məzarlarına yetişmək üçün uzun bir yolu piyada getməyi nəzir edirlər, salehlərin əl sürtdükləri daşlara, ağaclarla əl sürtmələrini, onların gəzdikləri, ayaq basdıqları yerləri qarış-qarış gəzməyi nəzir edirlər. Orada edilən ibadətləri məscidlərdə edilən ibadətlərdən daha üstün sayırlar.

Nəzir - ibadətdir. Bu barədə Qurani-Kərimdə bir çox ayələr vardır; “(Allah yolunda) xərclədiyiniz və nəzir etdiyiniz hər hansı şeyi şübhəsiz ki, Allah bilir, lakin (xəsislik göstərilib) özlərinə zülm edənlərin (Qiyamət günü) heç bir köməyi olmaz”. (əl-Baqərə 270). “(Ya Muhəmməd!) İmranın zövcəsinin: “Ey Rəbbim,

⁴⁰⁸ Əbu Davud 3681, ət-Tirmizi 1865, İbn Məcə 3393.

⁴⁰⁹ Əbu Davud 3681, ət-Tirmizi 1865, İbn Məcə 3393. Bəziləri də qeyd edirlər ki: “Tərkibində spirt olan istənilən bir şey Peyğəmbərin ﷺ hədisinə əsasən qadağandır: Peyğəmbər ﷺ buyurdu: “Çox miqdarda sərxoş edən şey, az miqdarda da qadağandır”. Əbu Davud 3681, ət-Tirmizi 1865, İbn Məcə 3393. Həmçinin o, demək deyil ki: “Çox miqdarda olan sərxoş edici, bir şeyin tərkibində olarsa (konfet) bu cür şeyi yemək qadağandır”. Bu da hədisi səhf başa düşməkdir. Bu hədisi onu izah edir ki: “Çox miqdarda sərxoş edən, az miqdarda da qadağandır”.

bətnimdəkini sənə xidmətçi olmaq üçün nəzir edirəm. Bu nəziri məndən qəbul et! Əlbəttə Sən eşidən və bilənsən!"- dediyini xatırla!" (Ali İmran 35). "Sonra həcc əməllərini yerinə yetirsinlər, nəzirlərini versinlər və qədim evin (Kəbənin) başına dolansınlar". (əl-Həcc 29). "Onlar (Allahdan qorxanlar) elə kimsələrdir ki, verdikləri nəziri yerinə yetirər və dəhşətli gündən (Qiyamət günündən) qorxarlar". (əd-Dəhr 7). "Müşriklər Allah üçün Onun yaratdığı əkinlərdən və davarlardan pay ayıraraq öz batil imanlarına görə: "Bu Allahın və bu da Allaha şərikin qoşduğumuz bütələrin"- dedilər. Onların bütələri üçün ayrılmış hissə Allaha çatmaz, Allah üçün ayrılmış hissə isə bütələrə çatardı. Onların verdikləri hökm necə də pisdir". (əl-Ənam 136). "Müşriklər onlara verdiyimiz ruzidən heç bir şey bilməyən, anlamayan bütələrə pay aparırlar. Allaha and olsun ki, yaxdığımız iftiralara görə sorğu-sual ediləcəksiniz". (ən-Nəhl 56).

İnsan nəzir etdiyi zaman artıq öz üzərinə (əməl etməyi) vacib edir. İbadət Allahdan qeyrisinə həsr edilərsə şirkdir. Nə üçün ibadətdir? Çünki, Allah bu əməli sevir və insanlara da etməyi əmr edir. Allah bu əməllə razıdır və edənləri də tərif edir. Əgər hansısa bir əməl Allahın elmi ilə bağlanırsa, deməli bu əməlin əvəzi olaraq ya savab, ya da cəza vardır. Əgər savab və cəza varsa ibadətdir. Nəzir iki qismdir: **1) Mutlq Nəzir** - bağlı olmayan. İnsan özünü hər hansısa bir ibadətlə onu yerinə yetirməyə vacib edir, lakin heç bir şeylə (şərt qoymur) bağlamır. Məs: Mən Allaha nəzir edirəm ki, axşam iki rükət Allaha ibadət edəcəyəm. Qarşılığında heç nə istəmir. Qul hansısa bir ibadəti yerinə yetirməyi üzərinə vacib edir. Bu da Peyğəmbərin ﷺ pisləmədiyi nəzirdir. **2) Muqayyəd Nəzir** - bağlı olan. İnsan hansına bir ibadətlə özünü bağlayır və qarşılığında nə isə istəyir. Məs: Əgər Allah mənim xəstəmə şifa verərsə, mən onun yolunda sədəqə verəcəyəm, əgər imtahan versəm gecə ibadət edəcəyəm və s. Şərt qoyur və qarşılığında nə isə istəyir. İbn Ömər ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "O, ayrıca bir xeyir gətirməz, sadəcə onun vasitəsilə simic (paxıl) bir kimsədən bir şeylər çıxardılır".⁴¹⁰ Allah ona bir şey vermədikcə ibadət etmək istəmir. Bu hal da insanlar arasında çox yayılıb. Yəni onun işi əgər Allaha nəzir deməsə alınmaz. Bu da səhifə etiqaddır. Onun Allah barəsində zənni çox pisdir. Elə zənn edir ki, Allah qarşılıqlı heç nə vermir. İbadət özü pislənməmişdir. Lakin bu ibadətlə bağlı olan etiqad pislənmişdir. Allah barəsində pis zənn etmək. Kim ki, hər hansısa bir ibadəti Allahdan qeyrisinə yönəldərsə artıq şirk etmiş olar. Ömər ؓ rəvayət edir ki: "Mən dedim: "Ya Rəsulullah! Mən cahiliyyədə Məsidul-Hərəmunun içində bir gecə etiqaf etməyi nəzir etmişdim". Peyğəmbər ﷺ buyurdu: "Nəzirini yerinə yetir".⁴¹¹ Bir qadın Peyğəmbərin ﷺ yanına gələrək dedi: "Ya Rəsulullah! Mən nəzir etmişəm ki,

⁴¹⁰ Muslim 1639.

⁴¹¹ Muslim 1656.

sənin başının üstündə qaval çalım". Peyğəmbər ﷺ buyurdu: "Nəzirini yerinə yetir".⁴¹² Ənəs ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ iki oğlunun arasında zorla yeriyən bir qoca kişini gördü və: "Bunun halı nədir?"- deyərək buyurdu. Oğulları: "(Atamız) yeriyərək Kəbəyə getməyi nəzir etmişdir"- dedilər. Peyğəmbər ﷺ: "Allah bu qocanın öz nəfsinə zülm edərək etdiyi ibadətdən uzaqdır"- deyib miniyinə minməsinə əmr etdi".⁴¹³ Peyğəmbər ﷺ xütbə verirdi. Bu vaxt bir nəfərin ayaq üstə olduğunu gördü və kim olduğunu soruşdu. Səhabələr: "Əbu İsraildir. O, günəş altında ayaq üstə durmağı, kölgəyə keçməməyi, danışmamağı və oruc tutmağı nəzir etmişdir". Peyğəmbər ﷺ: "Ona deyin ki, danışsın, kölgəyə keçsin və otursun. Lakin orucunu tamamlasın"- deyərək buyurdu.⁴¹⁴

Həmçinin - Əgər müsəlman Allah tərəfindən qadağan olunan bir işi görməyi Allaha nəzir edərsə artıq nəziri üzərinə vacib etmişdir. Məs: Mənim xəstəm sağalarsa filankəsin qəbrində filankəs üçün qurban kəsməyi nəzir edirəm? Vallahi mən bu gün 100 qram içki içəcəyəm və s. Lakin bu cür nəziri yerinə yetirmək qadağandır. Allah üçün hansısa bir haramı etməyi nəzir edən kimsə isə haramı etməyərək kəffarə ödəyir. Bu da andın kəffarəsi kimidir. Kəffarətul-Yəmin. Qul azad etmək, on kasıbı yedirmək və ya geyindirmək, əgər bütün bunları etməyə səndə imkan yoxdursa, onda Allah sənə üç gün oruc tutmağı icazə verir. Uqbə ibn Amr ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Nəzirin kəffarəsi andın kəffarəsidir".⁴¹⁵ Bütün cür əhdin başqa bir şeylə əvəz edilməsi haqda fikirlər müxtəlifdir. İbn Məsud, İbn Abbas, Əbu Hənifə ؒ və başqaları deyirlər ki, onun kəffarəsi vacibdir. Aişə ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Kim Allaha itaət etməyi nəzir edərsə, Ona itaət etsin, Ona itaət etməməyi (asi olmağı) nəzir edən isə Ona itaətsizlik etməməlidir (asi olmamalıdır)".⁴¹⁶ Allaha ibadət etməyi nəzir edən kimsə Ona ibadət etmiş olar, Allahdan qeyrisinə nəzir edən kimsə isə Allahdan qeyrisinə ibadət etmiş olar. Peyğəmbər ﷺ buyurdu: "Allaha itaətsizlikdə nəzir yoxdur, onun kəffarəsi isə andın kəffarəsi kimidir".⁴¹⁷ İmam Şafii, əş-Şəbi ؒ və başqaları deyirlər ki, bu cür nəzirin kəffarəsi tələb edilmir. Allahdan qeyrisinə nəzir, Allahdan qeyrisinə and içmək kimidir. Bunun üçün isə kəffarə deyil, Tövbə etmək lazımdır. **Həmçinin** - qəzəbli olarkən verilən əhdləri (nəziri) yerinə yetirmək olmaz. Boşanmaq üçün and içməyənsə və s. Peyğəmbər ﷺ buyurdu: "Qəzəbli

⁴¹² Əbu Davud 3312, Əhməd 5/ 353.

⁴¹³ Muslim 1642.

⁴¹⁴ əl-Buxari.

⁴¹⁵ Muslim 1645.

⁴¹⁶ əl-Buxari 6696, Muslim 1641, Əhməd 6/ 36, Əbu Davud 3279, ət-Tirmizi 1526, ən-Nəsai 7/ 17, əd-Dərimi 2338, İbn Hibban 4387, Məlik 2/ 475, İbn Məcə 2126.

⁴¹⁷ Əbu Davud 3290, ət-Tirmizi 1254, İbn Məcə 2135, ən-Nəsai 7/ 26-27, Əhməd 6/ 247.

ikən verilən nəzir yoxdur, onun kəffarəsi isə andın kəffarəsi kimidir".⁴¹⁸ Şeyx Useymin rahiməllah deyir: "İnsanın özünü hər hansı bir şey ilə və ya vacib olmayan bir itaət ilə məsul etməsi mənasına gələn nəzir məkrühdür. Bəzi elm adamları bunu haram da qəbul etmişlər. Çünki, Peyğəmbər rahiməllah nəzir etməyi qadağan etmiş və buyurmuşdur: "O, ayrıca bir xeyir gətirməz, sadəcə onun vasitəsilə simic bir kimsədən bir şeylər çıxardılır". Lakin insan Allaha itaət etmək üçün nəzir edirsə onu yerinə yetirməsi vacibdir. Peyğəmbər rahiməllah buyurdu: "Kim Allaha itaət etməyi nəzir edərsə Ona itaət etsin".⁴¹⁹ **Həmçinin** – "Vallahı, mən bu gün filan adama sədəqə verəcəyəm"- deyib yerinə yetirməyən kimsə də kəffarə ödəyəcəkdir. **Həmçinin** - Olub keçmiş şeylər barəsində nəzir etmək. Məs: Xəstəm sağalıb, oğlum imtahan verib və s. səbəb olmadan Allaha şükr əlaməti olaraq nəzir edir ki, oruc tutsun, sədəqə versin və s. bu bəyənilən əməldir. **Həmçinin** – müsəlman verdiyi nəziri andını qoruduğu kimi qormalıdır. **Həmçinin** - andın kəffarəsi deyildikdə, bir şeyi etməyi and içirsən, lakin hal elə olur ki, yerinə yetirə bilmirsən. Buna kəffarə lazımdır. Bir də var ki, filan əməli etmisən, filan sözü demisən amma Allaha and içirsən ki, deməmişəm. Buna kəffarə yox, Tövbə lazımdır. Ona görə də kim Tövhidə bilmək istəyirsə ona zidd olan şeyləri də bilməli və öyrənməlidir.

TƏBƏRRUK – BƏRƏKƏT DİLƏMƏK

Təbərruk - Təbərəkə - Bərəkə - Buruk – dəvənin oturub tərpanməməsinə deyilir. **Həmçinin** – kiçik gölməçəyə də **Birka** deyilir. **Bərəkə - Buruk** – daima bir yerdə çox halda olan, artmaq, çoxalmaq deməkdir. Çox xeyirin, faydalı olan bir şeyin daima bir yerdə olması və ayrılmaz olması – deməkdir. Bərəkət də belədir, xeyiri çoxdur, daimidir və həmişə də artır. Bərəkət istəmək (diləmək) yalnız Allahdan olar. Bərəkət bütünlüklə Allaha məxsusdur; **"Aləmləri xəbərdir etməsindən ötrü Öz quluna Furqanı (Qurani) nazil edən Allah necə də xeyirxahdır!"** (əl-Furqan 1). **"Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır!"** (əl-Muminun 14). **"Sənin əzəmət və kərəm sahibi olan Rəbbinin adı nə qədər mübarəkdir"**. (ər-Rahmən 78). Məxluqlar bir-birilərinə bərəkət vermək iqtidarında deyillər. Qadağandır demək ki: "Filankəs bərəkət verir". Lakin: "Allahdan sənin üçün bərəkət diləyirəm"- demək olar. **Qayda: 1.** Bütün xeyir bərəkət Allahın Əlindədir. **2.** İnsanlarda olan bütün xeyir və bərəkət də Allahdandır. **3.** Yer üzündə olan hər bir şey də bərəkəti Allahdan alır.

Şəriətdə İcazə Olan Yollarla Bərəkət Bir Neçə Cür Olur: 1) Qurani-Kərimin bərəkətli olması. Allah onun vasitəsilə insanları doğru yola yönəldir, Quran

⁴¹⁸ Əhməd 4/ 439, ən-Nəsai 7/ 28-29.

⁴¹⁹ əl-Buxari.

möminlər üçün şəfadır, Quranın hər bir hərfinin on savab olması; *“Bu, Bizim nazil etdiyimiz mübarək bir Kitabdır”*. (əl-Əraf 155). *“Bu, nazil etdiyimiz mübarək bir Zikrdir. Siz onu inkarını edirsiniz?”* (əl-Ənbiya 50). 2) Elm almaq, dua etmək və s. yollarla insan bərəkət alır. 3) Müəyyən yerlərin bərəkətli olması. Məkkə, Mədinə, Beytul-Məqdisin bərəkətli olması; *“Əgər o ölkələrin əhalisi iman gətirib Allahdan qorxsaydı, əlbəttə, Biz onların üstünə göydən və yerdən bərəkət qapılarını açardıq”*. (əl-Əraf 96). *“Həmçinin de: “Ey Rəbbim! Məni mübarək bir yerə çıxart. Sən yer verənlərin ən yaxşısısan!”* (əl-Muminum 29). *“Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidul-Haramdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan Allah pak və müqəddəsdir. Haqiqətən, O, Eşidəndir, Görəndir”*. (əl-İsra 1). *Həmçinin* - orada olan Mina, Ərafatın bərəkəti. Abdullah ibn Amr ibn əl-As رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Ən yaxşı dua Ərafat günü edilən duadır. Mən və məndən əvvəlki Peyğəmbərlərin dediyi isə: "Şəriki olmayan tək Allahdan başqa ibadətə haqqı olan ilah yoxdur, səltənət və həmd ona aiddir və O, hər şeyə qadirdir".⁴²⁰ Aişə رضي الله عنها rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Ərafə günündə olduğu qədər Allahın atəşdən çox qul azad edəcəyi başqa bir gün yoxdur".⁴²¹ Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Mənim bu məscidimdə qılınan bir namaz başqa məscidlərdə qılınan min namazdan daha xeyirlidir. Lakin Məscidul-Haramda qılınan namaz daha fəzilətlidir".⁴²² Cabir ibn Abdullah رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Məscidul-Haramdakı bir namaz başqa məscidlərdə qılınan namazdan yüz min dəfə fəzilətlidir".⁴²³ 4) Müəyyən ayların, illərin, əsrlərin, günlərin, gecələrin bərəkətli olması. Ramazan ayının bərəkəti, Peyğəmbər ﷺ, səhabə və ondan sonra gələn əsrin bərəkətli olması. Ərafə gününün bərəkəti, Qədr gecələrinin bərəkəti, Zul-Hiccə ayının ilk on gününün bərəkəti və s. Bu günlərin bərəkətli olmasına səbəb, o günlərdə edilən ibadətin, qılınan namazın, tutulan orucun digər gün və aylarda edilən ibadətlərdən daha çox savablı olmasıdır. 5) Müəyyən insanların bərəkətli olması. Peyğəmbərlərin, Sıddıqların, möminlərin və s. *“Biz ona və İshaqə bərəkət verdik”*. (əs-Saffət 113). *“Sonra deyildi: “Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə Bizim bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə gəmidən en!”* (Hud 48). *“Harada olursansa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi”*. (Məryəm 31). İnsanlarla bağlı bərəkət isə iman gətirən bir kimsədir. Ona iman gətirənə Allah bərəkət verir. Onlar da Peyğəmbərlərdir. Onların cəsədləri mubərəkdir. Adəm, İbrahim, Nuh, Musa, İsa, Muhəmməd ﷺ - Allah onların

⁴²⁰ ət-Tirmizi 3579, Məlik 1/ 214 H. 422.

⁴²¹ Muslim1348.

⁴²² əl-Buxari 1190, Muslim 1394.

⁴²³ Əhməd 3/ 343, 397, İbn Məcə 1406, əl-Albani "İrvaul-Ğəlib" 4/ 146.

cəsədlərini mubərək edib. Peyğəmbərdən ﷺ bərəkət götürərdilər. Peyğəmbərin ﷺ ağız suyu, təri, dəstəmaz suyu bərəkətli idi. Möminlərə gəldikdə isə onların bərəkəti əməllərində, həyatlarında idi. Bərəkət elmə, əmələ, dəvətə və s. qayıdır. Hər bir müsəlmanda bərəkət vardır. Lakin bu bərəkət cəsədlə deyildir. Müsəlmanda bərəkət onun doğru etiqadı, imanı, Peyğəmbərə ﷺ tabe olmasıdır. **6) Yağışın bərəkətli olması; “Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik”. (Qaf 9). 7) Müəyyən şeylərin bərəkətli olması. Səhur yeməyinin bərəkətli olması, evə girdiyiniz zaman ev əhlini salamlamaqla Allah evə bərəkət verir. Nafilə ibadətləri evdə qılmaqla Allah evə bərəkət verir, saleh əməl etməklə, qohumluq əlaqələrini möhkəmləndirməklə Allah bərəkət verir və s. “Evlərə daxil olduğunuz zaman özünüzü Allah tərəfindən mübarək və çox xoş bir salamlama ilə salamlayın. Allah ayələrinə sizə belə izah edir ki, başa düşsünüz”. (ən-Nur 61).**

Əbu Vaqid əl-Leysi ر.ع. rəvayət edir ki, Peyğəmbər ﷺ ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz o, vaxtlar təzə müsəlmanlardan idik və küfrdən yenidən çıxmışdıq. Müşriklərin üstündən silahlarını asaraq (ibadət etdikləri) bir Sidr ağacı vardı. Onun ətrafında yığışaraq öz adət ən-ənələrini (mərasim, ayin) yerinə yetirir və o, ağacı "Zətu Ənvat" deyər çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: "Ey Allahın Rəsulu! Onların "Zətu Ənvatı" olduğu kimi bizim üçün də "Zətu Ənvat" düzəlt"- dedik. Peyğəmbər ﷺ buyurdu: "Allahu Əkbər! Şübhəsiz ki, bunlar hamısı keçmiş adət ən-ənələrdir. Nəfsim əlində olana and olsun ki, siz İsrail oğullarının Musadan istədikləri şeyin eynisini məndən istədiniz: **"...Bizə onların sitayiş etdikləri bütələri kimi bir büt düzəlt!"** (əl-Əraf 138) Həqiqətən, siz əvvəlkilərin adət ənənəsi ilə gedəcəksiniz".⁴²⁴ Bu səhabələr İslamda yeni olduqları üçün bir çox tövhid məsələlərini bilmirdilər. Məhz buna görə də Peyğəmbərdən ﷺ müşriklərin uğur gətirmək üçün dilədikləri bir büt kimi, onlar üçün də uğur diləmək üçün bir büt düzəltmələrini istəmişlər. Buna baxmayaraq Peyğəmbər ﷺ onları bəzi kimsələr kimi ayrı-ayrı təkfir etməmiş, bu hərəkətlərinə görə onların İslamdan çıxdıqlarını, tövbə edib ikinci dəfə İslama yenidən dönmələrini söyləməmişdir. Əksinə Peyğəmbər ﷺ onlara tələb etdikləri şeyin şirk olduğunu, sözlərinin küfr olduğunu söyləsə də özlərini kafirlikdə günahlandırmamışdır. Bu da Sələfi dövətinin üslubudur.

Yaxşı niyyət haramı halal etmir. Onlar Peyğəmbərdən ﷺ bərəkət üçün belə bir ağac istədilər. Lakin Peyğəmbər ﷺ onların bu əməlini Musanın ﷺ qövmünün ibadət üçün büt istədiklərinə bənzətdi. Halbuki, onlar ibadət üçün büt istəməmişdilər. Peyğəmbər ﷺ bu əməlin nə qədər təhlükəli olduğunu və Zətul Ənvatın arxasında nəyin gizləndiyini onlara bəyan etdi. Peyğəmbər ﷺ

⁴²⁴ ət-Tirmizi 2180, Əhməd 5/ 218, əl-Albani "Səhih Cəmi" 1063.

bunun nə ilə nəticələndiyini bildiyi üçün onlara qadağan etdi. “Allahu Əkbər” deməklə onların bu sözlərinin nə qədər təhlükəli olduğunu bildirdi. Çünki, onlar ağaca silahlarını asmaqla ümidlərini və qəlblərini o ağaca bağlamış olurdular. Müşriklər bu ağaca etiqad edirdilər. Etiqadları da üç şeylə bağlı idi: **1.** Onlar bu ağacı əzəmətləndirirdilər. **2.** Ona yaxınlaşmaq üçün etiqaf edirdilər. Etiqaf da ibadətdir. **3.** O ağacdən bərəkət umurdular ki, ağac onların qılnlarına bərəkət verəcəkdir. Bu da böyük şirkdir. Onlarda üç şey birləşdiyi üçün şirkləri də əzəmətli idi. Düşünmək lazımdır ki, Peyğəmbər ﷺ onları nə üçün qınadı? Çünki, ağacdən bərəkət ummaq haramdır. Səhabələr belə bu məsələdə cahillik üzündən xəta etdilər. Lakin Peyğəmbər ﷺ onları gözəl bir şəkildə başa saldı.

Şeyx Fovzan – *hafizahullah* - “İrşadu İlə Sahihul İtiqadi Və Raddu Alə Əhlul Şirk və İlhəd” deyir ki: “Ağac və daşlarla təberrukə gəldikdə bunun hökmü böyük şirkdir. Salehlərin qəbirləri ilə təberruk Lət (bütündən) bərəkət isrtədikləri kimidir, ağac və daşlardan bərəkət isə Uzza və Manat kimidir (Həmçinin – Kafirlərə bənzəməkdir ki, şiddətli bir bidətdir)”. AbdurRahmən İbn Həsən İbn Muhəmməd İbn AbdulVahhab İbn Suleyman Təmimi “Mətləbul Həmidü Fi Bəyəni Məqasidut Tövhid” deyir ki: “Ağaclardan, daşlardan və digər şeylərdən bərəkət tələb etmək ibadətdə olan şirkdir. Bütlərə ibadət edən şirk kimi”. Zahirən görsənir ki, Peyğəmbər Allahdan qeyrisinə ibadət edən mələklərə, Peyğəmbərlərə, salehlərə, daşlara, ağaclara və s. fərq qoymayıb onların hamısına qarşı döyüşmüşdür. *“Fitnə aradan qalxana qədər və din ancaq Allaha məxsus edilənədək onlarla vuruşun! Əgər son qoysalar, bilin ki, düşmənçilik ancaq zalımlara qarşı olur”*. (əl-Bəqərə 193). Günəş və Aya (ibadət) edənlər barəsində dəlil: *“Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin”*. (əl-Fussillət 37). Mələklərə (ibadət) edənlərə dəlil: *“O sizə mələkləri və peyğəmbərləri özünüza tanrılar qəbul etməyi buyurmaz. Məgər o sizə, siz müsəlman olduqdan sonra kafir olmağı əmr edərmi?”*. (Ali İmran 80). Peyğəmbərlərə (ibadət) edənlərə dəlil: *“Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara: “Allahı qoyub məni və anamı iki məbud qəbul edin!” – demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!”*. (əl-Maidə 116). Salehlərə (ibadət) edənlər dəlil: *“Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir”*. (əl-İsra 57). “Ağac və daşlara (ibadət)

edənlərə dəlil: *“Siz tapındığınız Lat və Uzzanı gördünüzmü? Həmçinin üçüncü olan Mənatı da?”*. (ən-Nəcm 19-20). Şeyx Useymin “Kəşfu Şubuhə” şərhində deyir ki: “İsrail Oğulları bu əməli etmədilər. Peyğəmbərdən ﷺ bu şeyi istəyənlərin də halı bu idi. Onlar da belə bir şeyi etmədilər (əməl tərəfdən). İsrail oğullarının bu əməli etmiş olsaydılar kafir olacaqlarında heç bir şübhə olmadığı kimi Peyğəmbərin ﷺ belə bir şeyi qadağan etdiyi kimsələr də əgər ona itaət etməyib qadağan etdikdən sonra belə bir Zətul Ənvat etsəydilər kafir olardılar. (Lakin onların bu istəkləri yalnız istək tərəfdən sözlə olduğu üçün kiçik şirkdir, lakin əməl tərəfdən olsaydı bu böyük şirk olardı. Çünki müşrikləri həmən ağacdan bərəkət diləmələri, etiqaf etmələri, ağacı əzəmətləşdirmələri böyük şirk idi). Buna görə də hətta müsəlman – elm sahibi olsada belə - özündə bilmədən şirkin bəzi növlərinə düşə bilməsi mümkündür. (Buna görə də heç kəs “Mən artıq tövhidi bilərəm” deməklə işin bitdiyini zənn etməsin. Bilmədiyi halda “mən şirk bilərəm” deməsi böyük təhlükələrdən olduğunu göstərir). Bu cahillik digər cahillikdən daha şiddətlidir. Çünki digəri olan cahil öyrənir və öyrəndikləri ilə faydalanır, lakin cahilliyin bu növü insan cahil olduğu halda özünün bilikli olduğunu və şəriətə zidd olan işləri etməyə davam edir. *Həmçinin* – müsəlman bir kimsə bilmədən küfr bir sözü söyləyər və sonra bu sözün küfr olduğunu bilər və dərhal tövbə edərsə bunun ona bir zərəri olmaz”.

İcazə Verilən Və Qadağan Olunan Təberruk – 1) Peyğəmbərin ﷺ bədəni, əli və s. bərəkət götürmək. Peyğəmbər ﷺ buna icazə vermiş və səhabələri təşviq etmişdir. *2)* Peyğəmbərin ﷺ bədənindən olan təri, tüpürcəyi, dəstəmaz suyu və s. bərəkət götürmək. *3)* Peyğəmbərin ﷺ ölümündən sonra qalan onun bəzi əşyaları: Paltar, yemək qabları, tükü və s. bərəkət götürmək. Bütün bu sadalananlar Peyğəmbərin ﷺ sağlığında ikən mümkün idi. Günümüzdə heç kəs nə Peyğəmbərin ﷺ bədəni, nə təri, tüpürcəyi ilə bərəkət ala bilməz. Peyğəmbərin ﷺ paltarına, tükünə və s. gəldikdə isə heç kəs sübut edə bilməz ki, Peyğəmbərin ﷺ əşyalarından nə isə qalıb və ya qalıbsa bu Peyğəmbərindir ﷺ. Çünki, bu barədə səhix bir şey yoxdur. Peyğəmbər ﷺ təberruk ilə çox məşğul olan səhabələri gördükdə onları belə daha xeyirli olana yönəldərdi. Abdur-Rahman ibn Ğirada ؓ deyir ki, Peyğəmbər ﷺ bir gün dəstəmaz aldıqdan sonra səhabələr suyu bədənələrinə, üzələrinə sürtməyə başladılar. Peyğəmbər ﷺ onlardan nə üçün belə etdiklərini soruşduqda, onlar: “Biz Allah və Onun Rəsulunu sevirik”- dedilər. Peyğəmbər ﷺ: “Kim istəyər ki, Allah və Onun Rəsulu onu sevsin; qoy danışanda doğru danışsın, əmanəti qorusun, qonşusuna yaxşı münasibətdə olsun”- deyə buyurdu”.⁴²⁵ *4)* Saleh olduğunu iddia edən kimsələrdən bərəkət almaq. Peyğəmbərin ﷺ bərəkətli olması (ağız

⁴²⁵ Təbəri, Munziri “Tərgib” 3/ 26, əl-Albani “Silsilə Səhiha” 2998.

suyu, təri, paltarı, tükü və s.) ona xas olan bir xislət idi. Bunu da ona verən Uca və Böyük olan Allahdır. Digər saleh insanlara gəldikdə isə onların tərinin, ağız suyunun, paltarlarının, tüklərinin bərəkətli olmasına heç bir səhih dəlil yoxdur. Allahın səhabələrdən kiməsə bu cür neməti verməsi barədə səhih bir dəlil yoxdur. Bu ümmətin (Peyğəmbərlərdən sonra) ən xeyirli insanları olan Əbu Bəkr, Ömər, Osman, Əli رضي الله عنه bu nemətə sahib deyildilər. Səhabələrdən heç kəs Peyğəmbərin ﷺ ölümündən sonra onlara bərəkət üçün müraciət etməmişlər. Bərəkət onların əməllərində idi, onların özləri ilə bağlı deyildi. Ümmətin ən xeyirli insanları bu nemətə sahib deyilsə, onlardan dərəcə, fəzilət etibarıyla aşağı olan kimsədən bərəkət istəmək qadağandır. 5) Peyğəmbərin ﷺ (və salehlərin) getdikləri, oturduqları, namaz qıldıkları yerlərlə təbərruk etmək - bidət olan əməldir. Peyğəmbərin ﷺ gizləndiyi Səur dağına, vəhyin nazil olduğu Hira mağarasına, Musanın عليه السلام getdiyi Tur dağına gedərək dua edirlər, zikr edirlər, namaz qılırlar, elə hesab edirlər ki, bu yerlər bərəkətlidir. Ümmətin ən xeyirli insanları olan Əbu Bəkr, Ömər, Osman, Əli رضي الله عنه və səhabələrdən heç kəs belə bir əməl etməyib. Haram Məscidini buraxaraq, yüz min savabı buraxaraq gedib mağarada namaz qılırlar. Halbuki nə Peyğəmbər ﷺ bunu əmr etmiş, nə səhabələr əməl etmişlər. Günümüzə müsləmanlar harada bir iz gördükdə deyirlər ki, bu Peyğəmbərin ﷺ ayaq izidir və ya hansısa saleh bir kimsənin ayaq izidir və oranı ucaldıb insanları ora ibadət etməyə, bərəkət almağa çağırırlar. Görürsən ki, şeyxlərinin əllərini, ayaqlarını, əsalarını, təsbəhlərini bərəkət almaq üçün öpürlər. **Subhənəllah!** Məgər səhabələrdən kimsə Əbu Bəkr, Ömər, Osman, Əli رضي الله عنه və s. əllərindən, ayaqlarından bərəkət almaq üçün öpərdilər? Yoxsa bədənlərini onların bədənlərinə bərəkət almaq üçün sürtərdilər? **Allahu Əkbər!** İbn Ömər رضي الله عنه oğlu Səlimə xəbər verir ki, Ömər رضي الله عنه Həcərul-Əsvədi (qara daşı) öpdü və dedi: "Vallahi çox yaxşı bilirəm ki, sən ancaq bir daşsan. Nə zərər verə bilərsən, nə də xeyir. Əgər Peyğəmbərin ﷺ səni öpərkən görmüş olmasaydım səni əsla öpməzdim".⁴²⁶ İbn Teymiyyə رحمته الله Hira mağarası haqqında deyir: "Peyğəmbər peyğəmbərlikdən öncə orada ibadətə çəkilərdi. İlk olaraq vəhy orada onun üzərinə endi, lakin ona vəhyin ilk enməsindən sonra bir daha o mağaraya çıxmadı, ona nə özü, nə səhabələri yaxınlaşmadı. Peyğəmbərlikdən sonra Məkkədə on il qaldı. O mağaranı ziyarət etmədi, oraya qalxmadı. Eyni şəkildə Məkkədə onunla birlikdə olan möminlər də oraya çıxmədilər. Peyğəmbər ﷺ Hicrətdən sonra Hudeybiyyə ümrəsinə və Məkkənin fəthi vaxtı Məkkəyə gəldi və orada iyirmi gün qaldı. Lakin Hira mağarasına getmədi və oranı da ziyarət etmədi".⁴²⁷ 6) Ümumi olaraq Allah bu yerlərin bərəkətli olmasını qeyd edir.

⁴²⁶ Muslim 1270.

⁴²⁷ Məcmuul Fətava 27/ 251.

Orada qılınan namazların digər yerlərdə qılınan namazlardan üstün olması, orada alınan elmin bərəkətli olması və s. Lakin bu o demək deyil ki: Məkkənin, Mədinənin, Əqsanun daşı, divarı, ağacı bərəkətlidir. Kimsə əlini, bədənini ona sürtsə bərəkət hasil olacaq. Əsla, əksinə bu əməl şirkdir və dinimiz tərəfindən qadağan edilmişdir. Və ya özünü mərmərə sürtməklə sən də bərəkətli olacaqsan, bərəkət sənə keçəcək və ya oranın daşını evinə gətirməklə bərəkətli olacaq. Bərəkətli olması, o yerin Allah tərəfindən seçilməsi, orada edilən ibadətlərin digər yerlərdən üstün olması, insanların ora axışmasına görədir. **Həmçinin** - Məkkə və Mədinəyə həcc ziyarətinə getdikləri zaman məscidin divarlarına, qapılarına sürtünürlər və zənn edirlər ki, orada hansısa bir qüvvə (ruh) var ki, onlara bərəkət verəcək. Şeyx Saleh Əli Şeyx – *hafizahullah* - deyir: “O ki qaldı Kəbənin parçasına, bu artıq şirkə vəsilə olan bir əməldir. Kim ki, Kəbə onunla Allah arasında vasitədir, onun sözlərini, əməllərini Allaha çatdırır, Allah yanında Kəbə şəfaətçi olacaq Onun yanında etiqad etsə belə təbərruk böyük şirk olacaqdır. Bir çox alimlər demişlər; kim ki, Məscidul-Haramdan, İbrahim məqamından, Kəbənin divarlarından bərəkət umarlarsa istəyərsə bunlar hamısı böyük şirk, əgər bunları səbəb sayarsa kiçik şirk olar”. Muhəmməd ibn İbrahimə ﷺ sual verirlər: “Bir qadın həccə gedən birisinə deyir ki, mənim üçün kəfən al və onu zəm-zəm suyunda islat. Bu barədə nə deyə bilərsiniz”. Cavab: “Bir çox insanlar elə zənn edirlər ki, Məkkə və Mədinədə nə satılırsa bunlar hamısı müqəddəs və bərəkətlidir. Bu cür etiqad batil və qadağandır. (Çin təsbəhləri gətirib satırlar və deyirlər ki, bərəkətdir). Zəm-zəm nə məqsədlə gəlibsə, o cür də içmək olar”. 7) Peyğəmbər (və salehlərin) qəbirləri ilə Təbərruk etmək qadağandır. Onlar elə zənn edirlər ki, bu yerlərdə bərəkət vardır. Bütün bu şeylərdən bərəkət diləmək niyyətdən asılı olaraq böyük və kiçik şirk ola bilər. Dağdan, daşdan, ağacdan, qəbirdən, qəbir sahibinin yanında gecələməkdən, kiminsə ayaq izindən, qəbrin üzərində olan tikilidən, qəbrin ətrafında olan dəmir və ya daş hasarından, qəbrin torpağından bərəkət diləmək – bunlar hamısı qadağandır. İslam dinində qadağan olunmuş və günahların ən böyüyü olan Allaha şərikin qoşmaqdır. Əgər insan etiqad etsə ki, bu yerlər onunla Rəbbi arasında bir vasitədir, Allaha yaxınlaşmaq, ibadətlərinin, niyyətinin, arzusunun həyata keçməsi üçün artıq böyük şirk etmişdir. Məhz bu əməl ərəb müşriklərinin əməli idi; *“Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırırsınız deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz”*. (əz-Zumər 3). Kim ki, bu əməlləri səbəb sayarsa, bərəkətin isə Allahdan olduğuna inanarsa bu kiçik şirkdir. **Həmçinin** - şirk olan yerlərə

qayıtmaq üçün çaya, gölə, hovuzla pul atırlar, arzu tuturlar, ağacların üzərinə cürbəcür rəngdə parçalar, iplər bağlayırlar, kəsdikləri heyvanların dərilərini bərəkətə nail olmaq üçün onun üzərindən asırlar. Bütün bu əməllər, etiqadlar şirkdir.

İTAƏTDƏ ŞİRK

Kim Allahın halal etdiyini haram etməkdə, haram etdiyini də halal etməkdə alimlərə və başçılara tabe olarsa, artıq onları özünə ilah seçmiş, onlara ibadət etmiş və böyük şirk etmişdir. Kim özü bunları qadağan edərsə - Tağutdur. Biz alimlərə Allaha və Onun Rəsuluna ﷺ itaət etdikləri şeydə itaət edirik; *“Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin. Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və Onun Elçisinə müraciət edin. Bu, sizin üçün daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”*. (ən-Nisa 59). Şəukani rahiməllahu bu ayənin təfsirində deyir: "Cabir ibn Abdullah rahiməllahu və Mucahid rahiməllahu deyirlər ki: "Əmr sahibləri alimlərdir". Qatadə rahiməllahu deyir ki: "Onlar fiqh və elm sahibləridir". Əbu Hureyra rahiməllahu deyir ki: "Onlar əmrlərdir". Daha doğru olan odur, ayə hər ikisinə də aiddir". Allah əz və əl buyurur ki, *“Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə şəriətə uyğun şəkildə itaət edin”*. Çünki, Allaha və Peyğəmbərinə itaət etmək vacibdir. Əmr sahiblərinə gəlincə isə yalnız Allaha itaət olunan şeylərdə itaət olunur, asi olunan şeylərdə isə itaət olunmur. İbn Ömər rahiməllahu rəvayət edir ki, Peyğəmbər əz və əl buyurdu: "Müsəlman bir kimsə (Allaha) asiliklə əmr olunmadığı müddətdə rəhbərini dinləyib itaət etməsi vacibdir. İstər sevdiyi bir (iş, əməl) olsun, istərsə də sevmədiyi bir (iş, əməl) olsun. (Allaha) asiliklə əmr olunduğu vaxt isə nə dinləmək, nə də itaət vardır".⁴²⁸ Şeyx Useymin rahiməllahu alimlərə və başçılara şəriətə müxalif olan (asilik, haramda) itaət edən insanları üç qismə bölmüşdür: **1)** İtaət edir, ardınca gedir və sözlərinə razılıq göstərir. Allahın əmrlərinə qarşı nifrət və narazılıq göstərir. Belə kimsə kafirdir. Çünki, Allahın nazil etdiyinə qarşı narazıdır. Onun bütün əməlləri puça çıxır. **2)** Alim və əmirlərin ardınca gedir, lakin bununla bərabər Allahın nazil etdiyi ilə razıdır və bunu daha yaxşı sayır. Lakin nəfsinə uyaraq (vəzifə, pul və s. məqsədlərlə) əmir və ya alimin ardınca gedir. Belə bir kimsə fasiqdir, günahkar kimsə kimidir. **3)** Cahil bir kimsədir. Halal və haram məsələlərini bilmir. Belə bir kimsə alimlərin əmrini eşitdikdə elə bilir ki, bu Allahın əmridir. Belə kimsələr iki qismdir: **1.** Haqqı öyrənməyə imkanı olduğu halda biganə yanaşanlar - Fasiqdir. **2.** Savadsızın biridir və araşdırmağa da

⁴²⁸ əl-Buxari 7144, Muslim 1839.

imkanı yoxdur. Kor-koranə təqlid edir və bunu da haqq sayır. Belə bir kimsədə günah yoxdur. Çünki, o, təqlidçi sayılır.

Halalı Haram – Haramı Halal - Əgər bu iki günahın hansının daha şiddətli günah olduğunu düşünsək, Allahın halal etdiyini haram etmək günah baxımından haramı halal etməkdən daha şiddətlidir. Peyğəmbər ﷺ ilk olaraq ondan başladı. Adıyy ibn Hatim ؓ deyir ki: "Mən Peyğəmbərin ﷺ bu ayəni belə oxuduğunu eşitdim: *"Onlar Allahı qoyub öz alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdur. Ondən başqa heç bir tanrı yoxdur"*. (ət-Tövbə 31). Mən dedim: "Onlar, onlara (alim və rahiblərə) ibadət etmədilər". O: "Məgər onlar Allahın halallarını haram edəndə onlarla birlikdə haram hesab edən, haramlarını halal edəndə onlarla birlikdə halal hesab etmirlərmi?"- deyə buyurdu. Mən: "Bəli, bu belədir"- dedim. Peyğəmbər ﷺ: "Bu da onlara ibadət etmək deməkdir"- deyə buyurdu".⁴²⁹ *"Onun əmrinə qarşı çıxanları başlarına gələcək bir bəladan, yaxud da düçar olacaqları bir əzabdan qorxsunlar"*. (ən-Nur 63). İmam Əhməd ؒ deyir: "Bu bəlanın nə olduğunu bilirsinizmi? Bəla – şirkdir. Çünki, bir kimsə Peyğəmbərin ﷺ sözlərindən bəzilərini rədd edəcək olursa, qəlbinə bir miqdar azmaq düşər və sonda da məhv olar".⁴³⁰

Əgər qullar Allahın hökmünü özləri üçün qanun etməsələr, Allaha İtaət və Şəhadət *kamil* olmaz (həyata keçməz). Kim Allaha və Onun Rəsuluna ﷺ itaət edirsə Allahın hökmü ilə hökm verməlidir. İstənilən bir məsələdə Quran və Sünnəyə qayıtmalıdır, insanlar arasında olan mübahisələrdə, dünyəvi məsələlərdə Allahın Kitabına qayıtmalıdır. Küçə qanunlarını, qəbilə qanunlarını, dünyəvi qanunları, konstitusiyaları Allahın hökmü ilə əvəz etməsək imanımız kamil olmaz. Çünki, Allah əl-Həkimdir. İdarə edənlər, hökm verənlər Allahın hökmü ilə hökm verməlidirlər. Alimlər, idarəçilər, əmirilər, sırayi müsəlmanlar - hər bir kəs Allahın hökmü ilə hökm verməlidir. Kim bu qanunları Quran ilə bərabər qoyarsa, Quran kimi eyni hökmdə olduğunu söyləyərsə artıq küfr etmiş olar. Bu da Tövhidin əslinə zidd olandır: *"Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir"*. (ən-Nisa 58). *"Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir. Onlara: "Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!"- deyildikdə, münafıqların*

⁴²⁹ ət-Tirmizi 3094, Suyuti "Durrul-Mənsur" 3/ 230, İbn Cərir 16631.

⁴³⁰ Şeyx Useymin "Üç əsas" şərh.

səndən nifrətlə üz çevirdiklərini görürsən. Öz alləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra sənənin yanına gəlib: "Biz ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istədik!" – deyərək Allaha and içdikdə onların halı necə olacaq? Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə. Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyərək göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər. Xeyr! Sənənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar". (ən-Nisa 60-65). "Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqları zaman onlardan bir dəstə üz çevirir. Onlar haqlı olsaydılar, itaət edib onun yanına gələrdilər". (ən-Nur 48-49).

Allahın Hökmü ilə Hökm Vermək - Bu fitnə müsəlmanlar arasına düşən ilk fitnə idi və bunun səbəbilə ilk firqə Xəvariclər çıxdılar və onlar ümmətin ən fəzilətlilərindən birini şəhid etdilər. Allahın hökmündən ən çox danışan Allahın hökmü ilə hökm etməyənlərdir. Sələflərdən heç kəs Tövhidin dörd növ olduğunu və dördüncü növün **Həkimyyə** olduğunu söyləməmişdir. Bunu isə iyirminci əsrdə Seyyid Qutub söyləmişdir.⁴³¹

⁴³¹ *Seyyid Qutub Haqqında Alimlərin Sözləri* – əl-Albani ر.ه.ه. ر.ه.ه. Rabi əl-Mədxəlinin Seyyid Qutubu tənqid etməsi barədə demişdir: "Ey Şeyx! Seyyid Qutub haqqında yazdığın rəddiyyənin hamısı haqdır. Bununla İslam haqqında az da olsa elmi olan hər oxucuya bəlli olacaq ki, Seyyid Qutubun İslam dini və onun əsasları haqqında elmi yoxdur. Ey qardaşım, Rabi bu vacib əməli yerinə yetirərək Seyyid Qutubun cahil olduğunu, İslamdan uzaqlaşdığını bəyan etdiyin üçün Allah səndən razı olsun". Şeyx Useyminə ر.ه.ه. sual verirlər: "Seyyid Qutubun kitablarının gənclərə oxunmasını tövsiyə edənlərə nə deyərək bilirsiniz?" Cavab: "Mən deyirəm ki, əgər bir kəs nəsihət edirsə əvvəlkilərin kitablarının oxunmasını tövsiyə etsin. O, daha faydalıdır. O ki qaldı Seyyid Qutubun təfsirinə, o çox böyük xətalara yol verib. Allah onu bağışlasın, əfv etsin. İstiva məsələsində və İxlas surəsinin təfsirində çox böyük xətalara yol verib. Həmçinin Allah elçilərinə onların layiq olmadığı şeyləri deməsi xətdir". Şeyx Həmməd əl-Ənsari ر.ه.ه. deyir: "Əgər bilsəydik ki, Seyyid Qutub cahil olmayıb, ona haqqı kimsə çatdırıb biz ona kafir hökmü verərdik". İbn Bəzzdən ر.ه.ه. soruşurlar: "Seyyid Qutub "Ziləlul-Quran" kitabında: "Rəhmən olan Allah ərşə istiva etdi"- ayəsini təfsir edərkən İstiva etməkdə məqsəd Allahın məxluqat üzərindəki hökmüranlığıdır"- demişdir. Cavab: "Bu batil bir kəlamdır. Burada Seyyid Qutub Allahın ərşə İstiva etməsini inkar edir. Bu onun təfsir elmində cahil olmasını göstərir". İbn Bəzzdən ر.ه.ه. deyir: "Seyyid Qutub Muaviyə və Amr ibn əl-As ر.ه.ه. haqqında: Onların ikisində də münafiqlik var"- sözü barəsində soruşdular. Cavab: "Bu xətdir. Lakin o, kafir olmur. Səhabələrin birini söymək fasiqlikdir. Əgər səhabələrin çoxunu söymüş olarsa və ya onlar fasiqdir deyərsə, o kəs mürtəddir". Seyyid Qutub – cahilliyindən Allahı Muhəndis adlandırır. **Həsənul-Bənnə Barədə** - "Muzəkkəratu Dauva və Daiyə"də (səh. 19-23-27) kitabında özü barədə deyir: "Mən əs-Safiyyə camaatından olan bir qrup qardaşları məsciddə görmüşdüm. Hər gün İşa namzından sonra Allahı zikir edərdilər. Onların gözəl səsləri, nəşidləri məni cəlb etdi". "Mənim qəlbim həmişə şeyx ilə bağlı idi. **Damanhur** şəhərində mədrəsəyə girdim. O mədrəsədə şeyxin qəbri var idi və mən hər gün oranı ziyarət edirdim. Bir gün soruşdum ki, sizin imamınız kimdir? Allahdan qorxan mənə dedi ki: "Bizim şeyximiz Basyuni". Mən də ona yaxınlaşıb bəyət etdim. O da mənə icazə verdi.

"Allahın Nazil etdiyi ilə hökm etməyənlər əlbəttə kafirdirlər". (əl-Maidə 44). "Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə zalimdirlər". (əl-Maidə 45). "Allahın nazil etdiyi ilə hökm etməyənlər əlbəttə fasiqdirilər". (əl-Maidə 47). Allah bu ayədə hökm verənləri üç sinifə böldü. Bəzi alimlər qeyd edirlər ki, bu üç vəsf bir adamın vəsfidir. İkinci qrup alimlər isə qeyd edirlər ki, bu üç vəsf üç sinif insanın vəsfidir və ən səhih rəy də elə budur. İbn Qeyyim رحمته "Namazı tərkdən hökmü" adlı əsərində qeyd edir ki: "Burada küfrün altında bir küfr, münafiqliyin altında bir münafiqlik, şirkin altında bir şirk, fasiqliyin altında bir fasiqlik və zülmün altında bir zülm də vardır. **Küfr** - Sufyan ibn Uyeynə, Hişam ibn Huceyrdən, o da Tavadan, o da İbn Abbasdan رضي الله عنه: **"Kim Allahın nazil etdiyi ilə hökm etməzsə həqiqətən onlar kafirlərdir"** - ayəsi haqqında belə dediyi rəvayət edilir: "Bu onların inandıqları (bildikləri) küfr deyildir". Abdur-Razzaq رحمته dedi: "Bizə Mamər, ona da Tavadan, ona da babasından xəbər verdi ki: "İbn Abbas رضي الله عنه: **"Kim Allahın nazil etdiyi ilə hökm etməzsə həqiqətən onlar kafirlərdir"** - ayəsi haqqında soruşuldu. O, belə dedi: "O, bununla kafir olur. Lakin Allahu, mələkləri, kitabları və Peyğəmbərləri inkar edən bir kafir kimi deyildir". Yenə ondan gələn başqa bir rəvayətdə: "Bu dindən çıxaran bir küfr deyildir". **"Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə kafirlərdir"**. (əl-Maidə 44). Muhəmməd əl-Əmin əş-Şingiti رحمته "Ədvaul-Bəyan" adlı təfsirində qeyd edir ki: "Alimlər bu ayənin müsəlmanlara yoxsa kafirlərə aid olmasında ixtilaf etmişlər. əş-Şəbidən bir dəfə onun müsəlmanlara, başqa bir dəfə isə kafirlərə aid olduğu rəvayət edilmişdir. Həmçinin Tavadan rəvayət edilmişdir ki, ayə müsəlmanlara aiddir və ayədəki küfrdən məqsəd (insanı kafir edən, İslamdan çıxaran) küfrdən başqa küfrdür. İbn Abbas رضي الله عنه deyir: "Sizin (müsəlmanı dindən çıxaran) küfr deyildir".⁴³² Vəki, Sufyandan, o da İbn Cureycdən, o da Atadan رحمته belə dediyi rəvayət edilir: "Küfrün altında bir küfr, zülmün altında bir zülm və fasiqliyin altında bir fasiqlik vardır. Uca Allah nazil etdiyi şeydən başqası ilə hökm edənə və peyğəmbərlərinə nazil etdiyi şeyləri bil-bilə inkar edənə də kafir olaraq adlandırmışdır. **Zülm** - Kafirlərin hamısı eyni səviyyədə deyildir. **"Kafirlər zalimlərdir"** (əl-Baqərə 254) - ayəsində olduğu kimi kafirləri zalım deyə adlandırmışdır. Nigahda, Talaqda və hülulda Allahın qoyduğu sərhədləri aşanları da zalım deyə adlandırmışdır; **"Bu Allahın hüduqlarıdır (hökmləridir). Allahın müəyyən etdiyi hüduqları aşan kimsə özünə zülm etmiş olar"**. (ət-Talaq 1). Allahın Peyğəmbəri Yunus عليه السلام belə

Bu da əgər sərf etməmə bazar günü idi. Mən bu təriqəti qəbul etdim. Kitablarını oxuyur, onlarla olurdu". "Dincəlmək istədikdə ölmüş şeyxi həmin şəhərdə ziyarətə gedərdik. Hərdən piyada gedərdik. Ziyarət etmək üçün 20 kilometr gedərdik". Muhəmməd əs-Saff "İmam Şəhid Həsənül-Bənnə" (səh. 29) deyir ki: "Baş ofisə bir neçə baş xristianlar gəldilər. Adları - Duz Başa, Yunus, Butrus Qali. Tələb etdilər ki, imamdan onlar üçün xristian qardaşlar – deyə adlanan bir qrup açsınlar. Nə üçün? Müsəlman qardaşlara Allaha imanı yaymaq üçün kömək etsinlər. Həsənül-Bənnə dedi: "Bu gözəl fikirdir".

⁴³² Təfsir ət-Təbəri 4/ 592, Təfsir İbn Kəsir 2/ 84.

deyir: *"Pərvərdigara! Səndən başqa heç bir haqq tanrı yoxdur. Sən pak və müqəddəssən! Mən isə həqiqətən zalimlərdən olmuşam"*- deyib dua etmişdi". (əl-Ənbiya 87). Allah dostu Adəm عليه السلام belə dedi: *"Adəm və Həvva: "Ey Rəbbimiz! Biz özümü zülm etdik"* (əl-Əraf 23). Musa عليه السلام belə dedi: *"Ey Rəbbim! Şübhəsiz ki, mən özüm-özümə zülm etdim"*. (əl-Qəsəs 16). Bu zülm küfr mənasında olan zülm deyildir. *Fasiq* - çıxmaq deməkdir. Allaha itaətdən çıxmaq bu böyük küfrdür. Müəyyən çıxmaq isə günahlardır. Allah fasiqi də kafir deyə adlandırmışdır. Allah ayədə buyurur: *"Allah bu məsələ bir çoxlarını (fasiqləri) düz yoldan azdırır, bir çoxlarını isə doğru yola aparır. O kəslər ki, Allahla əhd bağladıqdan sonra onu pozarlar"*. (əl-Bəqərə 26-27). *"(Ya Muhəmməd!) Biz sənə açıq-aydın dəlillər göndərdik, onları yalnız fasiqlər inkar edərlər"*. (əl-Bəqərə 99). Bu kimi ayələr Qurani-Kərimdə çoxdur. Allah mömini də fasiq olaraq adlandırır. Allah ayədə buyurur: *"Ey iman gətirənlər! Əgər bir fasiq sizə pis bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın, yoxsa bilmədən bir qövmə pislilik edər, sonra da etdiyinizə peşman olarsınız"*. (əl-Hucurat 4). Bu ayə əl-Həkəm ibn Əbil-As haqqında nazil olmuşdur.⁴³³ Burada olan fasiq (kafir) mənasında olan fasiq kimi deyildir. Allah buyurur: *"İsmətli qadınlara zina isnad edib, sonra dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, əsl fasiqlərdir"* (ən-Nur 4). Allah İblis haqqında buyurur: *"O, öz Rəbbinin əmrindən çıxdı (fasiq oldu)"*. (əl-Kəhf 50). Başqa bir ayədə buyurur: *"Həmin aylarda həcc ziyarəti vacib olan şəxsə həcdə olarkən qadınla yaxınlıq, söyüş söyüb pis sözlər danışmaq (fasiqlik etmək), dava-dalaş etmək yaraşmaz"*. (əl-Bəqərə 197). Bu ayədə fasiqlik (küfr mənasında) olan fasiqlik kimi deyildir. İki növlü küfr, iki növlü zülm və iki növlü fasiqlik vardır. *Şirk* - Şirk də iki növlüdür. Biri dindən çıxaran şirkdir ki, ən böyük şirk budur. Digəri dindən çıxarmayan şirkdir, bu isə kiçik şirk, riya kimi əməli şirkdir. Allah böyük şirk haqqında buyurur: *"Allaha şəriq qoşana Allah şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir"*. (əl-Maidə 72). *"Allaha şəriq qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara atdığı bir şeyə bənzər"*. (əl-Həcc 31). Riya şirki haqqında Allah buyurur: *"Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kəsi şəriq qoşmasın"*. (əl-Kəhf 110). *Cahillik* – Ərəblərin İslamdan əvvəlki halıdır. Cahillik iki qismdir: **1) Amm** – ümumi. **2) Xəss** – xüsusi. Ümumi cahillik İslamın, Peyğəmbərin gəlməsi ilə aradan qalxmışdır. Xüsusi isə müəyyən dövrlərdə və insanlarda, daima və həmişə olub. Əbu Məlik əl-Əşəri رحمته الله rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم buyurdu:

⁴³³ Bu əsəri Suyuti "Əsbabun-Nuzul" (№ 180) isimli kitabında əl-Vəlid ibn Ukbə haqqında nazil olduğunu zikr etmişdir. Heysəmi "Məcmuul Zəvaid" 7, 109, Əhməd və ət-Tabərani.

"Ümmətimdə cahiliyyə adətlərindən qalma dörd əlamət vardır ki, onu heç vaxt tərک etməyəcəklər. Əsl-nəcabətlə fəxr etmək, nəsəbə söymək, ulduzlardan vəsilə istəyərək yağmur diləmək və ölünün arxasınca fəryad edərək ağlamaq. Ölünün arxasınca fəryad edərək ağlayan kimsə ölümündən öncə tövbə etməzsə, Qiyamət günü bədəni xəstəlik (qotur və ya dəridə xırda-xırda irin) olacaq və onun üzərinə qətrandan geyim geyindiriləcəkdir".⁴³⁴ Cəhalət (bilməməzlik) də iki növlüdür. Bunlardan birisi küfr cəhalətidir ki, ayədə Allah bu haqda buyurur: *"Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər"*. (əl-Əraf 199). Digəri isə küfr olmayan cəhalətdir ki, bu haqda Allah buyurur: *"Allah yanında yalnız o, kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan (bilmədən) pis bir iş gördükdən sonra dərhal tövbə edərlər"*. (ən-Nisa 17). Peyğəmbər ﷺ Əbu Zəri ﷺ Bilalı ﷺ qaranın oğlu adlandırdığı üçün: "Səndə cahillikdən qalma əlamət vardır"- deyə qınadı. *Zəlalət* – Quranda şirk mənasında işlənilir – *"Şübhəsiz ki, Allah Ona şəriک qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şəriک qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür"*. (ən-Nisa 116), həm küfr mənasında – *"Ey iman gətirənlər! Allaha, Onun Elçisinə və Elçisinə nazil etdiyi Kitaba və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allahı, Onun mələklərini, kitablarını, elçilərini və Axirət gününü inkar edən şəxs dərin bir azğınlığa düşmüşdür"*. (ən-Nisa 136), həm azmış firqələr barəsində gəlir, həm xəta edən, səhv edən barəsində – *"Musa ikisinin də düşməni olan kəsi (misirlini) yaxalamaq istədikdə, o dedi: "Ey Musa! Sən dünən birini vurub öldürdüyün kimi, məni də öldürməkmə istəyirsən? Sən yer üzündə ancaq bir zülmkar olmaq istəyirsən. Sən islah edənlərdən olmaq istəmirsən"*. (əl-Qəsəs 19), həm də unutqanlıq mənasında – *"Ey iman gətirənlər! Müəyyən bir müddətədək bir-birinizə borc verdikdə onu yazın. Qoy bunu aranızda bir katib ədalətlə qeyd etsin. Katib Allahın onu öyrətdiyi kimi yazmaqdan boyun qaçırmmamalıdır. Qoy o yazsın, borc alan da (götürdüyü borcun miqdarını) yazdırsın, Rəbbi olan Allahdan qorxsun və borcdan heç nə əskiltməsin. Əgər borc alan ağıldan zəif və ya acizdirsə və yaxud özü yazdırmağa qadir deyilsə, qoy onun etibarlı yaxın adamı borcu ədalətlə yazdırsın. Aranızdakı kişilərdən iki nəfəri şahid tutun. Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını şahid tutun ki, qadınlardan biri unutduqda, o birisi onun yadına salsın. Şahidlər şahidlik etməyə çağırıldıqda boyun qaçırmasınlar. Az da olsa, çox da olsa, həmin məbləği və onun vaxtını yazmaqdan usanmayın. Bu, Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməyiniz üçün daha münasibdir. Yalnız aranızda gedən nağd ticarət istisnadır. Bunu*

⁴³⁴ Muslim 934.

yazmamağınız isə sizin üçün günah deyildir. Alver etdikdə şahid tutun. Amma katibə və şahidə zərər verilməməlidir. Əgər zərər yetirsəniz, şübhəsiz ki, bu, sizin üçün günahdır. Allahdan qorxun, Allah da sizi öyrətsin. Allah hər şeyi bilir". (əl-Bəqərə 282), həm də itirmək mənasında zikr edilir.

Şeyx Useymin rahiməllah deyir: *"Nə Vaxt İnsan Allahın Hökmü İlə Hökm Verməzsə Kafir Sayılır?"* 1. Əgər Allahın hökmündən başqa hökmlə hökm verməyi qanuni görərsə artıq kafir olur. 2. Allahdan qeyrisinin hökmünü Allahın hökmündən üstün sayarsa kafir olar; *"Onlar cahiliyyət dövrünün hökmünü mü istəyirlər? Tam qənaət sahibi olan camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir".* (əl-Maidə 50). 3. Allahın hökmü ilə Allahdan qeyrisinin hökmünü eyni sayarsa kafir olar. O, etiqad edir ki, bu insanlar üçün şəriət qanunlarından yaxşıdır. Biz o kimsə barəsində kafir dedikdə, bizim qəsdimiz əməlin küfrə aparmasıdır. Lakin kim bu əməli edirsə, ola bilər ki, üzürü vardır. Ola bilər ki, kimsə onu sıxır və ya ona: Sənin etdiyən əməl dinə zidd deyildir"- deyilir. *"Onlar cahiliyyət dövrünün hökmünü mü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?"* (əl-Maidə 50)".

Şeyx Useymin rahiməllah deyir: *"Nə Vaxt İnsan Allahın Hökmü İlə Hökm Verməzsə Zalım Sayılır?"* 1. Onlar etiqad edirlər ki, Allahın hökmü dəvət və insanlar üçün daha yaxşıdır. Bunu tətbiq etmək daha vacibdir. Lakin hökm verdiyi şəxsdən xoşu gəldiyi üçün, qohumu olduğu üçün və ya hökm verdiyi insana nifrət etdiyi üçün Allahın hökmü ilə hökm vermir. Məs: İki nəfər hakimnin yanına gəlir ki, onların arasında Allahın hökmü ilə hökm versin. Birinə nifrət etdiyi üçün (düz də olsa belə) hökmü onun əleyhinə çıxardır. İbn Abbas rahiməllah rəvayət edir ki, Peyğəmbər rahiməllah buyurdu: "Əgər insanlara iddia (tələb) etdikləri şeylər verilsəydi, bir qurup kimsələr başqa kimsələrin malları və qanları üzərində haqq iddia edərdilər. Lakin sübut etmək iddia edənin üzərinə düşür və and içmək isə inkar edənin üzərinə düşür".⁴³⁵

Şeyx Useymin rahiməllah deyir: *"Nə Vaxt İnsan Allahın Hökmü İlə Hökm Verməzsə Fasiq Sayılır?"* 1. Öz nəfsi istəklərinə uyaraq Allahın hökmü ilə hökm vermir. Lakin Allahın hökmünə etiqad edərək üstün sayır. Dünya malına, pula uyaraq məsələni rüşvət verənin xeyrinə həll edir. Bu kimi kimsələr fasiqdirlər.

Allahın Hökmü İlə Hökm Vermək Barəsində Sələfi Alimlərinin Sözləri - Əsası, möhkəm şəriət mənbələri, Quran, Sünnə və Sələf alimlərinin sözləri üzərində qurulmuş bu qaydaya əsasən biz qoyulma qanunları halal görmədən və ya Allahın qanunlarını inkar etmədən, qoyulma qanunlarla hökm verənlərin etdikləri əməli küfrün İslamdan çıxaran əməli küfr olub-olmadığını öyrənməliyik. Deyəcəyimiz cavablar, mütəbər və müdrik İslam alimlərinin

⁴³⁵ əl-Beyhəqi 10/ 252. Bir hissəsi Səhih əl-Buxari 5/ 167; Səhih Muslim 4/ 300.

cavabları olacaqdır. Onların rəyinə görə bu əməl kiçik küfr, zülm və fasiqlik sayılır. Həmçinin ən böyük günahlardan da sayılır.

1. Tavus ☞ İbn Abbasdan ☞ rəvayət edərək deyir: O, bu ayənin təfsirində demişdir: "Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə kafirdirlər"- ayədə deyilən küfr Xəvariclərin dedikləri küfr deyildir. İbn Abbas ☞ demişdir: "Bu küfr İslamdan çıxaran küfr deyildir". İbn Abbas ☞ demişdir: "Bu böyük küfrdən aşağı mərtəbədə olan küfrdür, bu böyük zülmədən aşağı mərtəbədə olan zülmüdür, bu böyük fasiqlikdən aşağı mərtəbədə olan fasiqlikdir". Tavus ☞ deyir ki, mən İbn Abbasdan ☞ soruşdum: "Allahın nazil etdiyi qanunlarla hökm verməyən kafirdirmi?" O dedi: "Bu kafirdir, lakin bu cür küfr Allaha, mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə edilən küfrdən deyildir". Tavus ☞ deyir: "Ayədə deyilən küfr İslamdan çıxaran küfr deyildir". İbn Tavus ☞ deyir: "Ayədə deyilən küfr, Allaha, mələklərinə, kitablarına, və peyğəmbərlərinə edilən küfrdən deyildir". Ata ibn Rəbah ☞ deyir: "Bu böyük küfrdən aşağı mərtəbədə olan küfrdür, bu böyük zülmədən aşağı mərtəbədə olan zülmüdür, bu böyük fasiqlikdən aşağı mərtəbədə olan fasiqlikdir".

2. Mücahid ☞ bu üç ayə haqda deyir: "Kim Allahın hökmü ilə hökm verməyi Allahın Kitabına inkar olaraq tərək edərsə o kafir, zalim və fasiqdir".

3. İkrimə ☞ deyir: "Kim Allahın hökmü ilə hökm verməyi inkar edərsə, o kafirdir. Lakin kim onu iqrar edər, amma onunla hökm verməzsə zalim və fasiqdir". Xazin deyir: "Bu rəy həmçinin İbn Abbasın rəyidir".

4. İsmail ibn Səd "Sualat ibn Hani" adlı kitabda Əhməd ibn Hənbəldən ☞ rəvayət edir: "Əhməddən ☞ əl-Maidə surəsinin 44-cü ayəsi haqda soruşdum və dedim ki, bu küfr hansı küfrdür?" O dedi: "Bu küfr sahibini İslamdan çıxardan küfrdən deyildir".

5. İbn Teymiyyə ☞ "Məcmuu əl-Fətava"da (7/ 254) onun tələbəsi İbn əl-Qeyyim ☞ isə "Hukmu tarkus salət" kitabında (səh. 59-60) buyurur: "İmam Əhməddən ☞ bu ayədə deyilən küfr haqda soruşulduqda belə cavab vermişdir: "Bu küfr sahibini İslamdan çıxardan küfrdən deyildir. İmanın mərtəbələrinin biri digərindən aşağı olduğu kimi, küfrün də mərtəbələri elədir. Belə adam yalnız bir halda, bu hökmü halal görərsə o zaman deyilənlər ona tətbiq olunar".

6. Əbul Abbas əl-Qurtubi ☞ "əl-Mufhim" kitabında (5/ 117) əl-Maidə surəsinin 44-cü ayəsinin təfsirində deyir: "Günah sahiblərinə kafir deyən Xəvariclər bu ayəni dəlil gətirirlər. Bu ayədə onlar üçün heç də sübut yoxdur. Çünki, bu ayələr hədislərdə qeyd olunduğu kimi Allahın kəlamını təhrif edən yəhudilər haqda nazil olmuşdur. Çünki onlar kafir bir tayfadırlar. Ayənin hökmü də nazil olma səbəbində müştərək olanlara (Allahın hökmünü

dəyişənlərə, təhrif edənlərə) aiddir. Bunun açıqlaması belədir: Əgər bir müsəlman hər hansı məsələ haqda Allahın hökmünü bilər sonra bununla hökm verməzsə, bunun iki halı vardır: **Birinci Hal:** Əgər o, Allahın bu hökmünü inkar edərsə, artıq bu adamın kafir olmasında ixtilaf yoxdur. **İkinci Hal:** Əgər o, bunu inkar etməzsə, onda böyük günah sahibi olar. Çünki, o, bu hökmün əsasını təsdiqləyir və onunla hökm verməyin vacib olduğunu bilir. O, öz əməli ilə onu tərک etdikdə asilik etmiş sayılır. Bu hökm şəriətdə zəruri hesab edilən hər bir məsələni: namaz və s. əhatə edir. Bu Əhli Sünnənin məzhəbidir".

7. Onun tələbəsi Əbu Abdullah əl-Qurtubi رحمته deyir: "Yəni, bunu halal görərək və etiqad edərək edərsə, o zaman kafir olar. Amma kim bunu edər və haram bir iş etiqad edərsə, o fasiq müsəlmanlardandır. Onun işi isə Allaha qalmışdır. İstəsə ona əzab verər, istəsə onu bağışlayar".

8. "Təhavi Əqidəsi" kitabının şərhçisi İbn Əbul-İzz رحمته deyir: "Burada diqqət yetiriləcək çox əhəmiyyətli bir məsələ vardır. Allahın nazil etmədiyi bir qanun ilə hökm vermək bəzi hallarda insanı İslamdan çıxarır, bəzən isə böyük və ya kiçik günah sayılır. Bəzən məcazi mənada küfr və ya kiçik küfr olur. Bu həmin hakimin vəziyyətindən asılıdır. Əgər o, Allahın nazil etdiyi qanunlarla hökm verməyin vacib olmadığını, yaxud istədiyi ilə hökm verməyi, yaxud bu qanunların Allah tərəfindən olduğunu bildiyi halda onları təhqir etməyi etiqad edərsə böyük küfr etmiş olar. Əgər Allahın nazil etdiyi qanunlarla hökm etməyin vacibliyini etiqad etdiyi halda məsələnin şəri qanununu bilə-bilə başqası ilə hökm verərsə, bu əməlinə görə cəzalanacağını da etiraf edərsə, belə halda o günahkardır (asidir). Bu, məcazi mənada küfr və ya kiçik küfr sayılır".

9. İbn əl-Cövzi رحمته deyir: "Kim bu qanunların Allah tərəfindən nazil olduğunu bildiyi halda Allahın qanunlarını inkar edərək onunla hökm verməzsə o kafirdir. Çünki, digər Din Sahibləri də belə etmişdilər. Kim nəfsinin istəklərinə uyaraq inkar etmədən Allahın qanunları ilə hökm verməzsə o fasiqdir, zalimdir. Əli ibn Əbu Talha, İbn Abbasdan رحمته rəvayət edərək deyir: "Kim Allahın hökmü ilə hökm verməyi inkar edərsə o kafirdir. Lakin kim onu iqrar edər amma onunla hökm verməzsə zalim və fasiqdir".

10. Şeyxul-İslam İbn Teymiyyə رحمته "Məcmuul-Fətava" kitabında (3/ 627) buyurur: "İnsan hamının haram bildiyini halal, yaxud halal bildiyini haram edərsə və ya hamının etiraf etdiyi bir şəriəti dəyişərsə həmin adam kafir, mürtəd olar. Bu haqda fiqh alimləri yekdil rəydədirlər. Bu kimi məsələlər haqda Allah təalə buyurur: **"Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm verməyənlər əlbəttə, kafirdirlər!"** (əl-Maidə 44). Yəni, bu ayə Allahın hökmündən başqa bir hökmlə hakimlik etməyi halal görənlərə aiddir". "Minhəcus-Sunnə" kitabında (5/ 130) buyurur: "Allah Qurani- Kərimin bir ayəsində buyurur: **"Amma xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz**

aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar". (ən-Nisa 65). Hər hansı insanın baş verən ixtilafda Allahı və Onun Peyğəmbərini ﷺ hakim (münsif) tutmayınca qədər mömin olmayacağına dair Allah and içmişdir. Allahın Rəsulunun ﷺ hökmünə zahirən və batinən əməl edən, lakin öz nəfsinin şəhvtlərinə itaət edərək asilik edən digər günahkarların misalındadır. Xəvariclər bu ayəni Allahın hökmü ilə hökm verməyə "Vulatul-Əmri" (əmr sahiblərini), hakimləri kafir elan etmək üçün əsas gətirərək öz etiqadlarının Allah hökmü olduğunu iddia edirlər. Bu haqda alimlər çox danışıqlar və mənim dediklərimə isə ayənin məzmununu dəlildir". "Məcmuul-Fətava" kitabında (7/ 312) buyurur: "Əgər bir insanın qəlbində iman ilə nifaq yerləşə bilirsə, deməli hər hansı bir insanın qəlbində iman ilə küfr də ola bilər. İbn Abbas ؓ və onun tələbələrinin buyurduqları kimi, ayədə deyilən küfr İslamdan çıxaran küfr deyildir. İmam Əhməd və digər Sünnə alimləri də bu rəyi dəstəkləməkdədirlər".

11. İbn Qeyyim ؒ "Mədaricus-Salikin" kitabında (1/ 336) buyurur: "Doğru rəy odur ki, Allahdan qeyrisinin dedikləri ilə hökm vermək, həmin hakimin etiqadından asılı olaraq iki küfrü əhatə edir: Böyük və Kiçik. Əgər həmin hakim hökm etdiyi məsələdə Allahın hökmünün vacibliyini etiqad edir və əks halda buna görə əzab olunacağını da təsdiqləyir, lakin asilik edərək Allahın hökmü ilə hökm verməzsə bu kiçik küfrdür. Əgər həmin hakim bu hökmün həqiqətən də Allahın hökmü olduğunu yəqinliklə bilər, sonra Allahın hökmünün tətbiqinin vacib deyil ixtiyari olduğunu etiqad edərsə, bu böyük küfr sayılır. Əgər o, səhvən və ya bilmədən, cahillikdən edərsə, onun hökmü xəta edənlərin hökmü ilə eynidir".

12. İbn Kəsir ؒ "Təfsirul-Quran əl-Azim" kitabında (2/ 61) bu ayənin: **"Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər".** (əl-Maidə 44) təfsirində buyurur: (Ayədə belə əməl sahiblərinə kafir deyilməsinin səbəbini açıqlayır) Çünki onlar bilərək, qəsdən, inadkarlıqla Allahın hökmünü inkar etdilər. Sonrakı "Əlbəttə, zalimdirlər!"- ayəsinin təfsirində (belə əməl sahiblərinə zalim deyilməsinin səbəbini açıqlayır) Çünki, onlar Allahın bütün insanlara qarşı adillik və bərabərlik ilə tətbiq edilmə əmrini, lazımi hökmdə tətbiq etmədilər. Bununla onlar, zalım ilə məzlum arasında insafla hakimlik etməyərək, müxalif, zalım və həddini aşan bir tayfa oldular". Heç bu ayəni eşitməmişən: **"Onlar cahiliyyət dövrünün hökmünü mü istəyirlər?..."** (əl-Maidə 50). Təfsir alimlərinin dediklərinə görə ayənin mənası belədir: "Kim qoyulma qanunlarla hökm verərsə, İslamdan çıxmaz. Lakin verdiyi bu hökmə görə cahiliyyət dövründəkilərə bənzəyir. Çünki, cahiliyyət

vaxtı da insanlar belə hökm verərdilər". Şam vilayətinin alimi Şeyx Camal əl-Qasimi ﷺ buyurur: "Alimlərin çoxu, Allahın qoyduğu qanunlar ilə hökm verməyən hakimin kafir olmasını təhqir və inkar etmək şərtləri ilə əlaqələndirirlər. Alimlər bu rəyi İkrimə və İbn Abbasın ﷺ sözündən əsas gətirirlər".

13. İbn Teymiyyə ﷺ Allahın hökmü ilə hökm verməyi inkar etmədən, başqa hökmlə hökm verməyi halal görmədən, nəfsinin istəyinə uyaraq və asilik edərək Allahın hökmü ilə hökm etməyənləri kafir hesab etməyərək buyurur: "Müəyyən cəza məhdudiyyəti, məsələn, yad qız və qadınları öpən kişi, yad qadınla oynaşmaq, haram olan şeyləri yemək, yalandan şahidlik etmək, Allahın hökmünü tərk edib başqası ilə hökm vermək, camaata xəyanət etmək və s. bu kimi günahlar".

14. İbn Teymiyyə ﷺ "Minhəcus-Sünnə"də (5/ 126-135) deyir: "Uca Allah buyurur: *"Onlar yalana qulaq asanlar və haram yeyənlərdir. Əgər yanına gəlsələr, aralarında hökm et və ya onlardan üz çevir. Əgər onlardan üz döndərsən, sənə heç bir zərər verə bilməzlər. Əgər aralarında hökm etsən, ədalətlə hökm et. Allah ədalət sahiblərini sevər! İçərisində Allahın hökmü olan Tövrət əllərində ola-ola səni necə (nə üzlə) hakim təyin edir, sonra da ondan (sənin Tövrata müvafiq verdiyin hökmdən) üz çevirirlər? Onlar iman gətirmiş (mömin) kimsələr deyildirlər. Şübhəsiz ki, Tövrəti də Biz nazil etdik. Onda haqq yol və nur vardır. (Allaha) təslim olan peyğəmbərlər yəhudilər arasında onunla, din alimləri və fəqihlər isə kitabdan qorunub saxlanılanlarla (Tövrətdən ələ gəlib çatan ayələrlə) hökm edərildilər. Onlar (Peyğəmbərlər, din alimləri və fəqihlər) ona (Tövrətin İlahi bir kitab olmasını) şahiddirlər. (Ey yəhudi alimləri və rəisləri!) İnsanlardan qorxmayın, Məndən qorxun. Mənim ayələrimi ucuz qiymətə satmayın. Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər! Biz (Tövrətdə İsrail oğullarına) yazıb hökm etdik ki, canın qisası can, gözün qisası göz, burununku burun, qulağınkı qulaq, dişinki diş və yaralarınkı yaralardır. Lakin hər kəs (qisası) bağışlasa, bu onun üçün bir kəffərədir (Allah onun günahlarının üstünü örtüb bağışlar. Və ya zərərdidə qisası bağışlasa, bu, canı üçün bir kəffərədir. Haqq sahibi haqqından vaz keçib onu tələb etməsə, Allah da cinayətkarı cəzalandırmaz). Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, zalimdirlər! Onların ardınca Məryəm oğlu İsanı özüündən qabaqkı Tövrəti təsdiqləyici olaraq göndərdik. Ona içində haqq yolu və nur olan, özündən əvvəlki Tövrəti təsdiq edən, müttəqilər üçün doğru yol və nəsihət olan İncili verdik. İncil əhli Allahın onda nazil etdiyi (ehkam) ilə hökm etsin. Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə, günahkarlardır. (Ya Rəsulum!) Biz (Qurani) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün İlahi kitbləri) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq*

endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istədiyi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu (müxtəliflik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın (bir-birinizlə yarışın). Hamunuzun axır dönüşü Allahadır. (Allah) aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir! O halda onların arasında Allahın nazil etdiyi Kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinə (hökmlərin) bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökmlərdən) üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğrudan da, insanların çoxu (Allahın itaətindən çıxmış) fasiqlərdir! Onlar cahiliyyət dövrünün hökmünü müstəyirlər? Tam qənaət sahibi olan bir camaat üçün Allahdan daha yaxşı hökm verə bilən kimdir?!" (əl-Maidə 42-50).

Uca Allah Tövrətin və İncilin hökmünü qeyd etdikdən sonra Quranı nazil etdiyini və Peyğəmbərə ﷺ insanlar arasında hökm verdiyi zaman onların rəyləri ilə deyil Quranla hökm verməyi əmr etmişdir. Həmçinin, xəbər vermişdir ki, hər bir peyğəmbərə doğru yol göstərmiş və şəriət göndərmişdir. Musaya Tövrətlə, İsayə İncillə yol göstərmiş və şəriət vermişdir. Bizim Peyğəmbərə ﷺ isə Quranı şəriət etmiş, onunla yol göstərmiş və hökm verib Allahın nazil etdiyi digər kitablarla hökm verməkdən çəkinməyi əmr etmişdir. Uca Allah bəyan etmişdir ki, Onun hökmü Qurandır. Kim bundan başqa hökmü üstün tutarsa, artıq cahillik hökmünü üstün tutmuş olar. Buna görə də buyurmuşdur: *"Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə, kafirdirlər!" (əl-Maidə 44).*

Heç şübhə yoxdur ki, Allahın Öz Rəsuluna ﷺ nazil etdiyi ilə hökm verməyin vacibliyini etiqad etməyən kimsə kafirdir. Kim Allahın nazil etdiyinə tabe olmayaraq, öz rəylərini ədalətli hesab edib, onunla insanlar arasında hökm verməyi halal görərsə kafirdir. Elə bir ümmət yoxdur ki, hökm verdiyi zaman ədalətlə hökm verməsin. Lakin ola bilsin ki, onlara görə ədalət rəhbərlərinin rəyləri olsun. Həmçinin, özlərini müsəlman hesab edənlərdən çoxları uca Allahın nazil etmədiyi adətləri ilə hökm verirlər. Necə ki, səhra köçərilərinin başçıları və onların əmrlərini yerinə yetirənlər elə bilirlər ki, Quran və Sünnə ilə deyil, adətlərlə hökm vermək lazımdır. Bu da küfrdür. İnsanlardan çoxları iman gətirsələr də yalnız öz cahillik adətləri ilə hökm verirlər. Onlar Allahın nazil etdikləri ilə hökm verməyin vacib olduğunu bildikdə buna tabe olmayıb, əksinə Allahın nazil etdiklərinə müxalif hökmlərlə əmr verməyi halal görsələr kafir olurlar. Əks halda öncə qeyd etdiyimiz kimi cahildirlər. Allah bütün müsəlmanlara hər hansı bir məsələdə ixtilaf etdikləri

zaman onu Allaha (yəni, Kitabına) və Rəsuluna ﷺ (yəni, sünnəsinə) qaytarmağı əmr etmişdir. Uca Allah buyurur: *"Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır"*. (ən-Nisə 59) Həmçinin: *"Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyi hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar"*. (ən-Nisə 65) Kim aralarında baş verən ixtilaflarda Allahın və Onun Rəsulunun ﷺ hökmünü əsas tutmazsa, onun iman sahibi olmamasını Allah özü and içərək bəyan etmişdir. Amma kim Allahın və Onun Rəsulunun ﷺ bütün zahiri və batini hökmlərini əsas tutarsa, lakin asilik edib öz istəklərinə uyarsa, o, sadəcə asidir. Bu ayə, Allahın hökmünü etiqad etdiklərini iddia edən Xavariclərin, Allahın nazil etdiyi ilə hökm verməyən hakimlərin təkfiri üçün gətirdiyi dəlillərdəndir.

15. Abdur-Rahmən əs-Sədi رَحْمَةُ اللهِ عَلَيْهِ "Teysirul-Kərim ər-Rahmən"də (2/ 296-297) buyurur: "Allahın nazil etmədiyi bir qanun ilə hökm vermək küfr əhlinin əməlidəndir. Bu küfr öz sahibini bəzi hallarda, belə hökm ilə hökm verməyin halal olduğunu etiqad etdikdə İslamdan çıxarar. Digər hallarda isə böyük günahlardan və küfr əməllərdən hesab edilir. Belə edən adam şiddətli əzaba düçar olar; *"Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, əlbəttə kafirdirlər!"* (əl-Maidə 44). İbn Abbas رَضِيَ اللهُ عَنْهُ bu ayənin təfsirində buyurur: "Bu böyük küfrdən aşağı mərtəbədə olan (kiçik) küfrdür, bu böyük zülmədən aşağı mərtəbədə olan (kiçik) zülmür, bu böyük fasiqlikdən aşağı mərtəbədə olan (kiçik) fasiqlikdir". Bu hökmü halal görərkən böyük zülm olur. Bunu halal görmədən, əməl etmək isə böyük günah sayılır. "Allahın hökmünü tərk edib başqası ilə hökm verməyi halal görən adamın zülmü böyük zülmür. Amma bunu halal görməyən isə böyük günah sahibidir".

16. Muhəmməd ibn İbrahim Əli əş-Şeyx رَضِيَ اللهُ عَنْهُ "Məcmuul-Fətava"da (1/ 80) buyurur: "Həmçinin, Muhəmmədən Rəsulullah kəlməsi də bu cür həyata keçirilir. Onu həyata keçirmək üçün Peyğəmbərin ﷺ şəriəti ilə hökm vermək, ona bağlanmaq, bu şəriətə zidd olan hökmlər və s. əməllərlə razılaşmamaq lazımdır. Kim belə qanunlarla (qoyulma qanunlarla) hökm verərsə, yaxud bu qanunlara, onların doğru və mümkün olduğunu etiqad edərək, müraciət edərsə artıq İslamdan çıxmış sayılır. Əgər o, bunu etiqadsız edərsə belə adam yalnız əməli küfr etmiş sayılır. Belə küfr öz sahibini İslamdan çıxarmır". Dediymiz bu və digər alimlər Allahın hökmünü tərk edib başqası ilə hökm verən hakimlər haqda ümumi bir qayda olaraq belə deyirlər: "Nəfsinin istəklərinə uyub, asilik üzündən, qorxudan və ya nəyəsə nail olmaqdan ötrü,

Allahın hökmünü tərk edib başqası ilə hökm verərsə, amma Allahın hökmünü inkar etməz və başqasını da halal görməzsə, belə halda o böyük günah, haram bir iş sahibi olar. Onun küfrü asilik küfrü, yaxud, İslamdan çıxarmayan əməli küfrdür".

17. Abdul-Əziz ibn Abdullah ibn Bəzz رحمته deyir: "Allahın nazil etdiyi qanunlardan başqası ilə hökm verənlər dörd qismə bölünürlər: 1. Kim: "Mən dünyəvi qanunları İslam şəriətindən üstün tutduğum (daha yaxşı) olduğu üçün dünyəvi qanunlar ilə hökm verirəm"- deyərsə, böyük küfr etmiş olur. 2. Kim: "Mən dünyəvi qanunlar ilə hökm verirəm, çünki İslam şəriəti ilə dünyəvi qanunlar ikisi də eynidir, heç bir fərqi yoxdur"- deyərsə, böyük küfr etmiş olur. 3. Kim: "Mən dünyəvi qanunlar ilə hökm verirəm, lakin İslam şəriəti daha üstündür və eyni zamanda Allahın nazil etmədiyi qanunlarla da hökm vermək olar"- deyərsə, böyük küfr edir. 4. Kim: "Dünyəvi qanunlar ilə hökm verməyin qadağan olduğunu etiqad edib, sonra onunla hökm verərsə, İslam şəriəti ilə hökm vermək daha üstündür və başqası ilə hökm vermək qadağandır deyərsə, amma özü səhlənkarlıq edərək onunla hökm verməzsə, yaxud rütbə baxımından ondan yuxarı təbəqədə oturan hakimin əmri ilə edərsə"- kiçik küfr etmiş sayılır. Belə müsəman İslamdan çıxmır, lakin bu əməl böyük günahlardandır". Şeyx İbn Bəzzdən رحمته soruşurlar: "Əhli-Təkfirin Şeyx Muhəmməd ibn İbrahimdən (ümumən təkfir etmək haqqında) dəlil kimi gətirdikləri bir fətvası var. Orada deyilir ki, Şeyx Muhəmməd ibn İbrahim, qəlbində Allahın hökmündən başqası ilə hökm verməyi halal kimi təsdiq edənlə, halal kimi təsdiq etməyən arasında fərq qoymamışdır". Şeyx İbn Bəzz رحمته deyir: "Əvvəllər dediyim kimi bu məsələ haqqında Üləmə tərəfindən qətiyyətlə müəyyən edilib ki, əgər hər kim Allahın nazil etdiyindən başqası ilə hökm verməyi halal sayarsa, onda o, küfr etmişdir (kafirdir). Bunu halal etməyə gəlcə isə, onda bu kiçik küfrdür. İslam dövlətinin əsası qoyulub, onun güc və təsiri olandan sonra Allahın nazil etdiyindən başqası ilə hökm verənə qarşı öz fikrindən dönənə qədər mübarizə aparmalısan". Sual verən deyir: "Axı onlar Şeyx İbrahimin fətvasını dəlil kimi istifadə edirlər?!" Şeyx cavab verir ki: "Muhəmməd ibn İbrahim səhvsiz (məsum) deyil. O, alimlər arasında alimdir. O, hərdən düzgün və hərdən də səhvdir və o, nə rəsul, nə də nəbidir. Eyni zamanda Şeyxul-İslam İbn Teymiyyə, İbn Qeyyim, İbn Kəsir və başqa alimlər də səhvsiz deyillər. Yalnız həqiqətə uyğun gələnələr onlardan götürülür və həqiqətə zidd olanlar isə qəbul edilmir". Şeyx Əli Həsən. "Səyhətu Nadir" səh. 98-99.

18. Muhəmməd Nasiruddin əl-Albani رحمته deyir: "Dünyəvi qanunlar ilə hökm verməyi halal görən adam, yaxud Allahın haram etdiklərini: zina, sələm və başqa bu kimi ittifaq edilmiş haramları halal edən adam böyük küfr, zülm

və fasiqlik edir. Amma kim qoyulma qanunlarla hökm verməyi halal görməyib onlarla hökm verərsə onun küfrü, zülmü və fasiqliyi kiçik olar”.

19. Saleh əl-Fovzandan – *Allah Onu Qorusun* – soruşurlar ki: "Möhtərəm şeyx, biz eşitmişik ki, siz *"Allahın nazil etdiyi ilə hökm etməyənlər, əlbəttə kafirdirlər"* (əl-Maidə 44) - ayəsini birmənalı tətbiq edirsiniz. Xahiş edirik ki, bu haqda bizə məlumat verəsiniz". Cavab: "Mənim və ya kiminsə bir söz dediyini eşitsəniz bu sözü o adamın kitabında oxuyub yaxud kassetlərində dinləmədikcə inanmayın. Lakin kiminsə adından insanlar arasında danışılan söz və ya şayiələrə (rast gəlsəniz) bunları qəbul etməyin. Bu məlumatı onun yazdığı kitabdan, kassetdən və ya özündən birbaşa soruşaraq dəqiqləşdirin. Şayiələrə inanmaq isə doğru deyildir. Bu gün çox insanlara görə yalan danışmaq adi bir hal olduğundan, onlar öz dediklərini təsdiqləmək üçün kiminsə adından yalan danışirlar... Mən Allahın hökmündən başqası ilə hökm verməyin birmənalı olaraq İslamdan çıxaran böyük küfr olduğunu demirəm. Mən də alimlərin bu məsələdə haqda buyurduqları izahlı fikri deyirəm. İbn Əbil-İzz "Təhavi Əqidəsi"ndə, İbn Kəsir "Təfsir"də (2/ 61) bu haqda geniş danışirlar".⁴³⁶

20. Şeyx Abdul-Muhsin Abbaddan – *Allah onu qorusun* – soruşurlar ki: "İslam şəriətinin dünyəvi qanunlarla əvəz edilməsi özü böyük küfrdürmü və ya insanın qəlbilə buna yol verilən olmasını hesab etməsi lazımdır? Allahın nazil etdiyi ilə bir dəfə hökm verməyən insanla və ya hamı üçün qanunlar tətbiq edərək bunun yol verilən olmasını hesab etməyən arasında fərq varmı?" Cavab: "Ondan başlayaq ki, Allahın nazil etdiyinə əsaslanmayan bir, on, yüz və min məsələdə hökm çıxarmağın heç bir fərqi yoxdur. İnsan bildikdə ki, bu əməl qınanılandır, öz günahını etiraf edir və bildikdə ki, bu qadağandır - bu küfrdür, küfrdən kiçikdir. Lakin əgər o, hesab edərsə ki, bu yol veriləndir və yaxşıdır, belə bir əməli hətta bir dəfə də icra etsə (Bəzi Sələflər deyirlər ki: Hətta icra etməsə də belə qəlbi ilə inansa) və Allahın nazil etdiyi əsasında hökm verməməyi məqbul saysa, o, kafir olur".⁴³⁷ Allahın hökmü ilə hökm verməyəne münasibət necə olmalıdır? **1)** Əgər etiqad edirsə ki, Allahın hökmü ilə hökm vermək vacib deyildir, seçimin var, isətəsən dünyəvi hökmlə, istəsən Allahın hökmü ilə hökm edə bilərsən - Böyük küfrdür. **2)** Allahın hökmünə ciddi yanaşmır və insanların qoyduqları sistemlər, qanunlar Allahın hökmündən daha yaxşıdır, Allahın hökmü bu zamana uyğun deyildir – bu da böyük küfrdür. Əgər insan kafirlərə və münafiqlərə, onların yanında hörmətini qaldırmaq, onların sevgisini qazanmaq üçün bunu edirsə - böyük

⁴³⁶ Saleh əl-Fovzan "Təkfir və qaydaları", "Nəvəqidul-İsləm", İbn Teymiyyə "Məcmuul-Fətava" 7/ 312, İbn Qeyyim "Mədaricus-Salikin" 1/ 335, Useymin "Təxzir min Fitnətit-Təkfir" 68.

⁴³⁷ "Şərh Sünən Əbu Davud".

küfrdür. 3) Etiqad edir ki, Allahın hökmü ilə hökm vacibdir, bu daha gözəldir, lakin Allahın hökmü ilə hökm vermir. Buna görə cəza olduğunu bildiyi halda – bu kiçik küfrdür. 4) Əgər insan Allahın hökmünü bilmir və bununla bərabər çalışır ki, Allahın hökmünü öyrənsin və buna (biliyinə) uyğun da hərəkət edir. Lakin sonra aydın olur ki, Allahın hökmü ilə hökm verməyib. Deyilir ki: İcdihadına görə savab qazanır, xətasına görə bağışlanır. Hökm verən kimsə Allahın hökmünü bilməlidir. Əgər öyrənməyib hökm verirsə günah qazanır.

21. Abdul-Lətif ibn Abdur-Rahmən Əli Şeyx rahiməllahu "Minhəcut-Təsis"də (səh. 71) buyurur: "Quran və Sünnəyə zidd olan şəriətə istinad etmək haram sayılır... Əsası nəfsi istəklər və rəylər olan hər bir hökm bura daxildir. Kim belə hökmlərlə hökm etməyi halal edərsə, (yalnız bu halda) o kafirdir; **"Allahın nazil etdiyi (kitab və şəriət) ilə hökm etməyənlər, albəttə, kafirdirlər!"** (al-Maidə 44). Bəzi təfsir alimləri bu ayənin təfsirində buyurublar: "Burada qəsd olunan küfr böyük küfr deyil, ondan sonrakı mərtəbədə olan kiçik küfrdür. Çünki, onlar bu ayədən belə başa düşüblər ki, dedikləri həmin hökm halal görməyəne aiddir. Lakin (Allahın hökmündən başqası ilə hökm verməyi) halal görənin kafir olmasında isə ixtilaf etmirlər".

Təkfir Məsələsi Şərtlər və Maneələr – Bu məsələ təkfir bölümündə ən incə və ən təhlükəli məsələlərdən olandır. Nə üçün? Çünki, bunun üzərində müəyyən şəxsə hökm çıxarmaq durur. Bu asan bir iş deyildir. (Səfehlər isə bunu sadə bir şeyə çeviriblər) Bunun səbəbi ilə neçə-neçə ayaqlar büdrəmiş, neçə-neçə insanlar bu məsələdə həlak olmuşlar. haradan başlayır? Mütləq təkfiri müəyyəndən ayıra bilməmək bu xətanın mənbəyidir. Şeyx Useymin rahiməllahu deyir: "Xüsusi şəxslər üçün xüsusi şərtlər vardır ki, bunlardan yalnız biri əməlin özünə aiddir, digər dördü isə şəxsin özü ilə bağlıdır: 1. Sübut olunmalıdır ki, (Quran və Sünnə) ilə onun etdiyi əməl küfr əməlidir. Əgər biz şübhə etsək və qəti qərarda olmasaq ki, bu əməl və ya söz küfrdür, belə bir kimsəni küfrdə ittiham etmək olmaz. **Müəyyən Şəxs Barəsində Olan Şərtlər: 1** - Həddi buluğa çatmalı və ağılı başında olmalıdır – dəli və həddi buluğa çatmayan olmamalıdır. 2. Bu söz və ya əməl onun istəyi və ağılı tərəfdən otaya çıxmalıdır, məcburiyyət olmamalıdır. 3. Qəsdli olaraq etməlidir, xəta edərək yox – sevinc və qəzəbli olmamalıdır. Ona elə bir hüccət qalxmalıdır ki, ona müxalif çıxan küfr edər. 4. Elimli olmalıdır – cahil, təvil edən olmamalıdır. Bu şərtlərin hər biri müəyyən şəxs üçün cəm olunmalıdır. Bu şərtlərin hər hansı birinin olmaması maneə sayılır.

Xüsusi Hökm İlə Müəyyən Şəxsi Hökm Etmək Arasında Olan Fərqi Peyğəmbər, Səhabələr və Onlara Tabe Olanların Sözləri ilə - Peyğəmbər rahiməllahu buyurdu: "Allah içki içənə, süzənə, satana, alana, sıxana, qarışdırana,

paylayana, saxlayana və ondan gələn gəliri xərcləyənə lənət edib".⁴³⁸ Ömər رضي الله عنه rəvayət edir ki, Peyğəmbərin صلى الله عليه وسلم zamanında Abdullah adında Hişam ləqəbli bir kimsə vardı. Bu adam Peyğəmbəri صلى الله عليه وسلم güldürürdü. Peyğəmbər صلى الله عليه وسلم onu içki içdiyinə görə bir neçə dəfə çubuq cəzası ilə cəzalandırılmışdı. Bir gün yenə də Peyğəmbərin صلى الله عليه وسلم yanına gətirilir. Əmr verərək ona yenə də çubuq vurulur. Orada olanlardan biri: "Allahım, buna lənət et! Bu əməldən ötrü nə qədər çox gətirilir". Bu sözləri eşidən Peyğəmbər صلى الله عليه وسلم deyir: "Ona lənət etməyin. Allaha and olsun ki, bilindiyinə görə o, Allah və Onun Rəsulunu صلى الله عليه وسلم sevən biridir".⁴³⁹ Nə üçün Peyğəmbər صلى الله عليه وسلم ona demədi ki: Sən düz etdin, həqiqətən də o, lənətə layiqdir? Lakin əksinə səhabəyə qadağan edərək: "Ona lənət etməyin. Allaha and olsun ki, bilindiyinə görə o, Allah və Onun Rəsulunu صلى الله عليه وسلم sevən biridir". Peyğəmbər صلى الله عليه وسلم ümumi hökm ilə xüsusi hökm arasında fərq qoydu. Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Kim Ramazan orucunu ixlasla və əcrini umaraq ibadət edərsə (tutarsa), keçmiş günahları bağışlanar".⁴⁴⁰ Bu hədisdə Peyğəmbər صلى الله عليه وسلم ümumi olaraq qeyd edir ki, kim Ramazanı ixlasla oruc tutarsa, keçmiş günahları bağışlanar. Lakin gəlin bu hədisə xüsusi tərəfdən baxaq? Məgər kimsə deyə bilərmi ki: "Əgər mən Ramazan orucunu tutmuşamsa, deməli mənim keçmiş günahlarım bağışlanmışdır?" Ona görə də Peyğəmbər صلى الله عليه وسلم buyuranda ki, filan əməli edən kafirdir, filan əməli edən münafiqdir, filan şeyi edənə Allahın lənəti var – bu o, demək deyildir ki, biz kiminsə belə etdiyini görsək, deməli o kimsə kafirdir və onu lənətləmək lazımdır. ***Həmçinin*** - səhabələr də bu yolu izləmişlər: Rəvayət edildiyinə görə Qudamə ibn Məzun içkini halal hesab edərək içirmiş. Bundan xəbər tutan Ömər رضي الله عنه isə onu kafir adlandırmamış, bir müsəlman kimi cəzalandırılmışdır. Çünki o, Qurani-Kərimin ayəsini düzgün başa düşməyərək içki içmiş və bunu halal saymışlar; ***"İman gətirib yaxşı işlər görənlərə pis əməllərdən çəkinib iman gətirdikləri, saleh əməllər etdikləri, sonra pis əməllərdən çəkinib iman gətirdikləri, sonra yenə də pis əməllərdən çəkinib yaxşı işlər gördükləri təqdirdə (haram edilməmişdən əvvəl) daddıqları (yeyib içdikləri) şeylərdən ötrü günah tutulmaz. Allah yaxşı iş görənləri sevər"***. (əl-Maidə 93).⁴⁴¹ Ənəs رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم Uhud günü başından yara almış, ön diş də qırılmışdı. Buna görə də: "Peyğəmbərlərini yaralayan bir toplum necə qurtula bilər?"- deyə buyurdu. Allah: ***"Bu işdə sənə daxli olan bir şey yoxdur..."***. (Ali İmran 128) - ayəsi nazil oldu".⁴⁴² İbn Ömər رضي الله عنه rəvayət edir

⁴³⁸ Əbu Davud, əl-Hakim, əl-Albani "İrva" 1529.

⁴³⁹ əl-Buxari 8/ 14. Babın adı belədir: "İçki içənə lənət etməyin məkrub olması və bundan ötrü dindən çıxmadiğı babı", Məcmuul-Fətava 4/ 474.

⁴⁴⁰ əl-Buxari, Muslim.

⁴⁴¹ İbn Qudamə "əl-Muğni" 12/ 276. B. 1040, Abdur-Razzaq "Musənnəf" 9/ 240, h. 17076, İbn Həcər "Fəthul-Bəri" 13/ 173, f. 93 əl-Əhkam b. 15.

⁴⁴² əl-Buxari 772, 4070, 4559, Muslim 1791, ət-Tirmizi 3003, İbn Məcə 4027, İbn Hibban 6574.

ki, Peyğəmbər ﷺ sübh namazının son rükətində başını rükudan qaldırdıqdan sonra: *Səmiillahu Limən Həmidəh* – dedikdən sonra buyurdu: “Allahım filankəsə, filankəsə (Saffan ibn Umeyyə, Suheyl ibn Amr, Haris ibn Hişam) lənət et! (Kafirlər üçün bəd dua etdi)”. Lakin Allah ona bunu etməyi qadağan etdi; *“Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verir, çünki onlar həqiqətən zalım kimsələrdir”*. (Ali İmran 128).⁴⁴³ Uhud günü Peyğəmbərə ﷺ o qədər əziyyət verildi, üzü cırıldı, dişi sındırıldı, məğlub oldular, amma bir sözüne görə Allah ona etiraz edərək: *“Bu işdə sənə daxil olan bir şey yoxdur...”*. Əgər Peyğəmbərin ﷺ əlində heç bir mülk, insanların taleyini həll etmək yoxdursa, istədiyini kafir demir, istədiyinə lənət edə bilmirdisə, bəs Peyğəmbərdən ﷺ aşağı olan kimsələr barəsində nə demək olar? İstənilən bir günah sahibini Allahın rəhmətindən uzaq etmək qadağandır.⁴⁴⁴

Sələf İmamlarından - İbn Teymiyyə ر.ه.ا. deyir: "Təkfirin öz qaydaları, şərtləri və maneələri vardır. Bu şərtlər və maneələr müəyyən şəxsə uyğun gəlməyə də bilər. Ümumi təkfir müəyyən təkfir etməyi tələb etmir. Əgər şərtlər və maneələr aradan qalxarsa, bu hal istisnadır. Buna da dəlil İmam Əhmədin ر.ه.ا. məsələsidir. Kim desə ki, Quran məxluqdur, o, kafirdir. Lakin müəyyən şəxsə gəldikdə isə bunu deməzdilər".⁴⁴⁵ İbn Teymiyyə ر.ه.ا. deyir: "Söz və əməl küfr ola bilər. Söz və əməl olaraq belə edən kafirdir, belə deyən kafirdir - deyilir, lakin müəyyən bir şəxs bunu deyibsə və ya edibsə, ona hüccət çatdırılana qədər kafir demirik. Elə bir hüccət ki, onu inkar edən kafir olur. Bu qayda Əhli Sünnə vəl-Camaatda qəti bir qaydadır. (Kim bu qaydaya qarşı çıxarsa, Əhli Sünnə vəl-Camaatdan sayılmır). Ona görə də qiblə əhlindən olan bir kimsəyə qarşı kafir demək qadağan edilmişdir. Bəlkə də, o kimsə şərtlərin və maneələrin olmadığına görə bu hökmün altına girmir".⁴⁴⁶ İbn Teymiyyə ر.ه.ا. deyir: "Bu səbəbdən də elm və sünnə əhli, müxalif olan kimsə onları kafir adlandırsa da belə (sünnə əhli) onlara kafir deməzlər. Çünki, küfr şəriət hökmüdür və insanın eyni tərzdə cavab verməsi yolverilməzdir. Məs: Kiminsə sənə qarşı yalan danışması, ailənə qarşı əxlaqsızlıq etməsi sənənin də ona yalan danışmana və onun ailəsinə qarşı əxlaqsızlıq etməyə izn vermir. Çünki, yalan və əxlaqsızlıq Uca Allahın haqqı olduğuna görə haramdır. Kiminsə kafir adlandırılması da Allahın haqqıdır. Ona görə də Allah və Onun Peyğəmbərinin ﷺ kafir adlandırdığı kəsdən başqası kafir hesab edilməz".⁴⁴⁷ İbn Əbil İzz əl-Hənəfi ر.ه.ا. deyir: "Bidət, batil, haram olan sözlər özündə əhatə edir;

⁴⁴³ əl-Albani "Səhih".

⁴⁴⁴ **Lənət** - Xüsusi kəsləri lənətləmək qadağandır, lakin ümumi olaraq kafirləri lənətləmək, onlara bəd dua etmək olar. Onların əleyhinə dua etmək ki: Allah onları məhv etsin, müsəlmanları şərhlərindən qorusun və s. Çünki, Peyğəmbər ﷺ qunutda dua edib.

⁴⁴⁵ Məcmuul-Fətava 12/ 466-487, 23/ 348.

⁴⁴⁶ Məcmuul-Fətava 3/ 229 – 35/ 165.

⁴⁴⁷ Minhəcüs-Sünnə 5/ 244.

Peyğəmbərin ﷺ isbat etdiklərini inkar etmək, inkar etdikləqrini isbat etmək, qadağan etdiklərini əmr etmək, əmr etdiklərini isə qadağan edən sözlər küfrdür. Bu ümumi sözlərdir. Müəyyən şəxsə gəldikdə isə siz şəhadət edirsiniz ki, o kafirdir və Cəhənnəm əhlindəndir. Biz yalnız Peyğəmbərin ﷺ şahidlik etdiyinə şəhadət edə bilərik. Sənin müəyyən bir kimsəyə hökm verməyin ən böyük azgınlıqdan sayılır. Şahidlik etməyin ki, Allah onu bağışlamayacaq, əbədi Cəhənnəmdə saxlayacaq, ona rəhm etməyəcək".⁴⁴⁸ Şeyx Useymin ر.ه. deyir: "(Əgər söhbət müəyyən şəxsdən gedirsə) bir kimsəni bu əməllərinə görə müşrik, kafir və ya lənətlənmiş adlandırmaq qadağandır. Çünki, bunun öz şərtləri və maneələri vardır. Buna görə də biz qazancı rüşvətdən olan müəyyən şəxsi lənətləmirik. Çünki, o lənətin ona gəlməsinin qarşısını alan şeylər ola bilər ki, məs: cahillik, şübhə və s. Həmçinin şirklə də belədir. Biz müəyyən bir insanı şirk etdiyinə görə müşrik adlandırmırıq. Bu ona dəlilin çatmaması və ya onun ətrafında yaşayan alimlərin səhlənkərlığından dəlillərin çatmamasından ola bilər. Alimlərin bu məsələdə biganəliyi müəyyən bir şəxsə kafir deməyə qadağan edir".⁴⁴⁹ Peyğəmbər ﷺ buyurdu: "Allah rüşvət alana da, verənə də lənət etsin".⁴⁵⁰ Həmçinin küfrə və şirk də belədir. Əgər kimsə şirk edirsə, biz onu müşrik, kafir saymırıq. Çünki ola bilər ki, ona hələ də dəlil çatmayıb və ya o yerdə yaşayan alimlərin cahil və (bu məsələlərə) biganə yanaşıblar. Alimlərin (bu məsələlərə) biganə yanaşmaları müəyyən bir şəxsə kafir deməyi qadağan edir. Ona görə də, ölüdən nə isə istəmək şirkdir, lakin müəyyən şəxsi bu əməlinə görə dəlilin ona çatması bizə bəlli olana qədər müşrik saymaq qadağandır".⁴⁵¹

Təkfirin Şərtləri - 1. Sübut olunmalıdır ki, (Quran və Sünnə ilə) onun etdiyi əməl küfr əməlidir. Əgər biz şübhə etsək və qəti qərarda olmasaq ki, bu əməl və ya söz küfrdür, belə bir kimsəni küfrdə ittiham etmək olmaz. **Sələflər** - Kitab və Sünnədən bir işin küfr olduğunu ortaya qoyan bir dəlil olmadığı müddətdə kimsənin kafir olduğuna hökm etməzlər. Bir kimsə bu hökm üzrə ölsə, işi Uca Allaha qalmışdır. Dilərsə ona əzab verər, dilərsə onu bağışlayar. Çünki, küfrün əsası qəsdən inkar etmək, küfrə qəlbən razı olmaq, küfrə inanmaq, küfrdən sevinmək və rahatlıq hiss etməkdir. Necə ki, kafir imanı küfrdən üstün tutmadıqca mömin olmaz, eləcə də mömin də məqsədli şəkildə küfrü imandan üstün tutmadığı halda müsəlmanların rəyinə görə kafir sayılmaz.

Müəyyən Şəxslə Bağlı Olan Dörd Şərt: Birinci şərt; Dəlillər dəlalət edir ki, həddi-buluğa çatmayan və ağılı başına gələndə qədər dəli cəzalandırılmayacaqdır. Ömər ر.ه. rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Üç

⁴⁴⁸ Şərh Əqidətul-Təhaviyyə (səh. 357).

⁴⁴⁹ Şərh Kitabut-Tövhid 29-30.

⁴⁵⁰ Əhməd, İbn Məcə.

⁴⁵¹ Qovlu Mufit alə Kitəbit-Tövhid.

şəxsin üzərindən qələm qaldırılmışdır (onlara günah yazılır). Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs".⁴⁵² Əgər belə bir küfr söz uşaqdan çıxarsa (həddi-buluğa çatmayan) bu küfr sayılmaz və ona hökm verilməz. İbn Qudamə رحمته deyir: "Mürtədlik ancaq ağıllı insanda olur". İbn Munzir رحمته deyir: "Dəli bir kimsə dəli ikən küfr edərsə, hökmünün nə olması barədə alimlər ixtilaf ediblər? Əgər ondan qabaq müsəlman idisə müsəlman olaraq da qalır". **İkinci şərt**; Onun etdiyi küfr öz ixtiyarı ilə (qəsd olaraq) məcbur edilmədən olmalıdır. Əhli Sünnə vəl Cammat təkfirə maneə olan səbəblərdən biri də məcburən edilən söz və əməldir. Vurmaq, öldürmək, işgəncə və ya ailə üzvlərindən birini kəsmək kimi şeylə təhdid səbəbilə meydana gələn söz və əməldir. Belə bir durumda dinə zidd olan bir şeyin edilməsi mübahdır. O, küfr sözü söyləyərsə və ya edərsə, günahkar olmaz. Çünki, bu durumda insanın könüllü olması gedər, iradəsi fəsada uğrayar, qəsd ortadan qalxar. Bu durumda bir müsəlman qəlbi imanla dolu olduğu və imanın həqiqətinə qəti olaraq inandığı halda küfrə qəlbilə deyil, sadəcə dili ilə etdiyi müddətdə təkfir edilməz; **"Qəlbi imanla sabit olduğu halda (küfr sözünü deməyə) məcbur edilən (dil ilə deyib ürəyində onu təsdiq etməyən) şəxs istisna olmaqla, hər kəs iman gətirdikdən sonra küfr etsə (onu ağır təhlükə gözləyir). Lakin qəlbən küfrə razı olanlara (qəlbində könüllü surətdə küfrə yer verənlərə) Allahın qəzəbi tutar və onlar şiddətli bir azaba düçar olurlar"**. (ən-Nəhl 106). Bu ayə Əmmar ibn Yasir və anası رحمتهما barəsində enmişdir. Onlar müşriklər tərəfindən küfr sözü söyləmək üçün məcbur edilmişlər. Lakin Peyğəmbər ﷺ Əmmardan soruşdu: "Qəlbin o anda nə vəziyyətdə idi?" O da: "Qəlbim imanla sabit idi"- dedi. Peyğəmbər ﷺ dedi: "Əgər incitsələr yenə də deyə bilərsən". Buna görə də məcburiyyət və insanın aqlının bağlanması ona küfr hökmünün verilməsi üçün maneədir. İbn Abbas رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Allah mənə görə ümmətimin səhvən, unutqanlıqdan və ya məcburiyyət qarşısında qalaraq etdiyi günahlarından keçib (bağışlayıb)".⁴⁵³

Üçüncü və Dördüncü şərtə gəldikdə isə bunları bir az təfəsilatı ilə, bu məsələnin öyrəndiyimiz məsələ ilə əlaqəsi olduğu üçün qeyd edəcəyəm. Əhli Sünnə bir çox bidət əhlini küfr etdiklərinə görə kafir saymamışlar. Ya onlara hüccət çatmadığına görə, ya da onların təvilçi olduqlarına görə kafir saymamışlar. Həmçinin, küfr hökmünün düzgün sayılması üçün bu iki şərtin etibarlı olması Sələf minhəcinin (yolunun) seçdiyi bir mövqedir. Sələflər bu iki şərti etibarlı saymaqla bidət əhlindən seçiliblər. O bidət əhli ki, sadəcə küfr əməlinə görə insanları kafir sayıblar. Bir məsələ də vardır ki, bidət əhlinin çoxu sadəcə onlara müxalif olduğuna görə də onları təkfir edirlər. Özlərinə müxalif

⁴⁵² Əbu Davud 4391, əl-Albani "İrvaul Gəlibil" 297.

⁴⁵³ İbn Macə 2045, əl-Beyhəqi 7/ 356, əl-Albani səhih deyib.

olanları dəlilsiz təkfir etmək onların əlamətlərindəndir. Bu iki şərtin olması ilə Əhli Sünnə başqalarından seçiliblər. Çünki, *Birinci və İkinci şərti* bidət əhli də qəbul edir, lakin *Üçüncü və Dördüncü şərti* bidət əhli qəbul etməmişlər.

Əgər onun etdiyi küfr qəzəb, sevindirici bir hadisə zamanı və ya məcbur edilərək baş verərsə, bununla o kimsə küfr etmiş olmur. Bu əməlin küfr olması barəsində ondan hüccət qaldırılmalıdır. Hüccətin ona çatdırılması onun başa düşdüyü tərzdə olmalıdır. Abdur-Rahmən Abdul-Xaliq rah bu məsələ ilə bağlı belə demişdir: "Cəzalandırma elmdən sonra gəlir – mahiyyəti məlum olan bir şəriət qaydasıdır. Uca Allah bu məsələ ilə bağlı buyurur: *"Allah bir tayfanı doğru yola yönəltdikdən sonra qorxub-çəkinməli olduqları şeyləri özlərinə bildirmədən onları (haqq yoldan) çıxartmaz. Həqiqətən, Allah hər şeyi (olduğu kimi, incəliyinə kimi) biləndir"*. (ət-Tövbə 115).⁴⁵⁴ *"Biz Peyğəmbər göndərməmiş əzab vermərik!"* (əl-İsra 15). Həmçinin, İbn Kəsir rah bu ayənin təfsirində demişdir: "Uca Allah Öz müqəddəs nəfsindən olan ədalətli hökmünün bəyanından və insanlara peyğəmbərlərin xəbərdarlığı çatdıqdan sonra hər hansı bir tayfanın əleyhinə dəlil və sübut olmadıqca onları zəlalətə salmaz. Belə ki, başqa bir ayədə buyurulur: *"Səməd qövminə gəlincə, Biz onlara haqq yolu göstərdik..."* (Fussilət 17). *"Əgər Biz onları (Məkkə müşriklərini) bundan əvvəl məhv etsəydik, mütləq belə deyəcəkdilər: "Ey Rəbbimiz! Nə üçün zəlil və rüsvay olmazdan qabaq bizə bir Peyğəmbər göndərmədin ki, Sənin ayələrinə (hökmlərinə) tabe olaydıq"*. (Ta ha 134). *"Biz Peyğəmbərləri (möminlərə) müjdə verən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın"*. (ən-Nisa 165).

Qəzəbə Gəldikdə - qəzəbindən səhf edərək Musa rah Harunu rah vurur və saqqalından tutur, həmçinin də Tövrəni yerə atır; *"...Etdiyiniz səhvələrə görə sizə günah yoxdur. Lakin qəsdən etdiyiniz işlərdən ötrü günah vardır. Allah Bağışlayan və Rəhm edəndir"*. (əl-Əhzab 5). Çünki, Allah insanlara gücləri və imkanları ölçüsündə haqqı axtarmalarını əmr etdi. Əgər ictihadlarında haqqa nail olmazlarsa, Allah heç bir nəfsi gücünün çatmadığı şeylə yükləməz. **Sevincə Gəldikdə** - Ənəs İbn Məlik rah rəvayət edir ki, Peyğəmbər rah buyurdu: "Allah rah qulunun tövbə etməsi ilə sizdən hər hansı birinizin bu halından daha çox sevinir; Bir kimsə otsuz, boş bir quru ərazidə dəvəsi ilə gedirdi. Dəvənin üzərində o kimsənin yeyəcək və içəcək şeyləri də var idi. (Başqa rəvayətdə: "Çöllük bir əraziyə çatdıqda ona şirin bir yuxu gəldi. Dəvəsi üzərindən enərək bir ağac tapıb altında mürgüləmək üçün uzandı). Oyandıqda bir də baxdı ki, dəvəsi yeyəcək və içəcək şeylərlə birlikdə yoxdur. Dəvəsini axtarmaq üçün oyana-buyana qaçır. Nəhayət dəvəsini axtarıb tapmaqdan ümidini kəsdikdə yatdığı yerə qayıdaraq: "Artıq buradan ölənə qədər ayrılmayacağam!" - deyib

⁴⁵⁴ Abdur-Rahmən Abdul-Xaliq "İman və Küfr ayrımı" s. 79-80.

yan tərəfi üstə uzanaraq yatdı. (Ayıldıqda) bir də baxdı ki, dəvəsi başı üzərində dayanıb. Dəvəsinin ipindən tutaraq sevincinin şiddətindən: "*Allahummə Ənnə Abdi Və Ənə Rabbukə* – Allahım Sən mənim qulumsan, mən də Sənin Rəbbinəm!"- deyə şükr edir. Sizdən hər hansı biriniz (itmiş dəvəsini) üzərində yemək və içəcəyi ilə birlikdə tapmasından daha çox, uca Allah tövbə etmiş mömin qulunun tövbəsindən ötrü sevinir".⁴⁵⁵ Peyğəmbər ﷺ buyurdu: "Qiyamət günü bağışlanmış olduqlarını iddia edərək dəlil gətirəcək dörd təbəqədən olan insanlar vardır. Qulağı eşitməyən kar, məcnun adam, yaşlı adam və fitrət zamanı ölən insanlar. Kar belə deyər: "Ey Rəbbim, İslam gəldi lakin mən heç bir şey eşitmədim". Axmaq isə: "Ey Allahım, İslam gəldi lakin balaca uşaqlar belə məni ələ salıb başıma dəvə təzəyi atırdılar". Yaşlı dedi: "İslam gəldi, lakin mən heç bir şey başa düşmərdüm". Fitrət⁴⁵⁶ zamanı ölən insanlara gəlincə isə: "Ey Rəbbimiz, sənin elçilərin olan Peyğəmbərlər bizə gəlmədilər". Uca Allah Ona itaət etmələri barədə onlardan əhd edir. Oda girin – hökmünü onlara təbliğ etmək üçün onlara bir Peyğəmbər göndərir. Peyğəmbər ﷺ: "Nəfsim Əlində olan Allaha and içirəm ki, əgər onlar oda girsəydilər bu onlar üçün sərinlik və salamatlıq olardı".⁴⁵⁷ Bu dörd sinif insanı Allah üzürlü saymışdır. Kar insanı hissiyat orqanının olmamasına görə, Fitrət zamanı ölən kimsənin dövründə Peyğəmbər olmadığına görə, dəli ilə qoca kişiyyə gəldikdə isə onlara hüccət çatmışdır. Bəs nə üçün Allah onları üzürlü saymışdır? Gələnlə dəlili başa düşmədikləri üçün. Onlar da başa düşmədiklərini dəlil gətirdilər.

4) Etdiyi əməli yozmamalıdır, təvil edən deyil, elimli olmalıdır. Əbi Əfva ؓ rəvayət edir ki, Muaz ؓ Şamdan gəldiyi zaman Peyğəmbərə ﷺ səcdə etdi. Allah Rəsulu ﷺ: "Bu nədir, ey Muaz!"- deyə buyurdu. Muaz ؓ: "Mən Şamda olarkən onların rahiblərinə və patriklərinə səcdə etdiklərini gördüm və daxilimdən bu hərəkəti sizin üçün də etmək fikrinə düşdüm"- deyə cavab verdi. Peyğəmbər ﷺ: "Əgər mən Allahdan başqasına səcdə etməyi hər hansı bir kimsəyə əmr etsəydim, qadının öz ərinə səcdə etməsini əmr edərdim. Muhəmmədin nəfsi Əlində olan Allaha and olsun ki, qadın ərinin haqqını ödəyincəyə qədər Rəbbinin haqqını ödəmiş olmaz. Hətta qadın dəvənin belindəki palanın üstündə oturmuş olsa belə, əri onu istədikdə ərinin istəyinə mane olmamalıdır".⁴⁵⁸ Səcdə ibadətdən sayıldığı üçün yalnız Allaha edilməli-

⁴⁵⁵ əl-Buxari, Muslim.

⁴⁵⁶ Peyğəmbər ﷺ buyurdu: "Hər doğulan təbiətinə görə (fitrət üzrə) doğular. Sonradan ata-anası onu yəhudiləşdirər, xristianlaşdırar, atəşpərəstləşdirər..." Muslim 2658. Bu hədisdə Peyğəmbər ﷺ buyurmadı "müsəlmanlaşdırar". Çünki, hər doğulanın doğulduğu təbiəti İslamdır. Ayə: "(Ya Muhəmməd! Ümmətinlə birlikdə) batıldən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz". (ər-Rum 30).

⁴⁵⁷ ət-Tabərani 841, İbn Hibban 1827, Əhməd 4/ 24, əl-Albani 1434.

⁴⁵⁸ İbn Məcə 1853, İbn Hibban 1390, Əhməd 4/ 381, əl-Albani "İrvaul Çəlil" 7/ 57.

dir. Lakin kimsə bilmədən Allahdan qeyrisinə səcdə edərsə bu əməlinə görə təkfir edilməz. İmam Şəukani rahiməllah belə demişdir: "Bilmədən Allahdan qeyrisinə səcdə edən kimsə təkfir edilməz".⁴⁵⁹ Əbu Vaqid əl-Leysi rahiməllah rəvayət edir ki, Peyğəmbər rahiməllah ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz o, vaxtlar təzə müsəlmanlardan idik və küfrdən yenidən çıxmışdıq. Müşriklərin üstündən silahlarını asaraq (ibadət etdikləri) bir Sidr ağacı vardı. Onun ətrafında yığışaraq öz adət ən-ənələrini (mərasim, ayin) yerinə yetirir və o, ağacı "Zətu Ənvat" deyər çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: "Ey Allahın Rəsulu! Onların "Zətu Ənvatı" olduğu kimi bizim üçün də "Zətu Ənvat" düzəlt"- dedik. Peyğəmbər rahiməllah: "Allahu Əkbər! Şübhəsiz ki, bunlar hamısı keçmiş adət ən-ənələrdir. Nəfsim Əlində Olana and olsun ki, siz İsrail oğullarının Musadan istədikləri şeyin eynisini məndən istədiniz: "...*Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!*" (əl-Əraf 138). Həqiqətən, siz əvvəlkilərin adət ən-ənəsi ilə gedəcəksiniz".⁴⁶⁰ Bu səhəbələr İslamda yeni olduqları üçün bir çox tövhid məsələlərini bilmirdilər. Məhz buna görə də Peyğəmbərdən rahiməllah müşriklərin uğur gətirmək üçün dilədikləri bir büt kimi, onlara da uğur diləmək üçün bir büt düzəltmələrini istəmişlər. Buna baxmayaraq Peyğəmbər rahiməllah onları bəzi kimsələr kimi ayrı-ayrı təkfir etməmiş, bu hərəkətlərinə görə onların İslamdan çıxdıqlarını, tövbə edib ikinci dəfə İslama yenidən dönmələrini söyləməmişdir. Əksinə Peyğəmbər rahiməllah onlara tələb etdikləri şeyin şirk olduğunu, sözlərinin küfr olduğunu söyləsə də özlərini kafirlikdə günahlandırmamışdır. Bu da Sələfi dəvətinin üslubudur. İbn Teymiyyə rahiməllah deyir: "Mən Allahın Ərşi üzərində olmasını qəbul etməyən Hülulilərdən (Allahın hər bir insanın daxilində olmasını deyən azğın firqə) və inkarçılardan olan Cəhmilərin fitnəsi baş verən zaman onlara deyərdim: Əgər mən sizin dediklərinizi desəm kafir olaram. Çünki, sözlərinizin küfr olduğunu bilirəm. Sizi isə kafir hesab etmirəm. Ona görə ki, cahilsiniz. Bu müraciət onların alimlərinə, qazılarına, şeyxlərinə və başçılarına ünvalanmışdır. Onların cəhalətlərinin əslisi isə əqli şübhələr üzərində qurulmuşdur. Buna səbəb səhih nəql və ona müvafiq olan sağlam düşüncəni dərk edə bilmədikləri olmuşdur. Ona görə də onların cəhalətlərinə və iftiralılarına eyni tərzdə kafir adlandırmaqla cavab vermirik".⁴⁶¹ Muhəmməd ibn Abdul-Vahhab rahiməllah deyir: "Biz Abdul-Qadirin qübbəsindəki bütə sitayiş edən kimsələri, həmçinin Əhməd Bədəvinin qəbrinə ibadət edən kimsələri cahillikləri və onlara bu əməllərinin səhf olmasını başa salacaq insanlar olmadığı üçün onları təkfir etmirik. Bizi təkfir etmədiyi və bizimlə savaşaşmadığı halda Allaha şərik

⁴⁵⁹ əş-Şəukani "Neylul Əvtar" 6/ 210.

⁴⁶⁰ ət-Tirmizi 2180, Əhməd 5/ 218, əl-Albani səhih adlandırmışdır.

Rəddu əl-Əbəkri 2/ 493.

qoşmayan şəxsləri bizə hicrət etmədi deyə necə kafir adlandırma bilərik? Subhənəllah! Bu bizə qarşı olan böyük iftiradır".⁴⁶²

Tağut - Tağutu inkar – Tövhidin ruknudur. Tüğyan – sözüdəndir. Həddi aşmaq deməkdir. İbn Qeyyim رحمته deyir: "Tağut bəndənin ibadətdə, itaətdə və tabeçilikdə (ardınca) getdiyi hər bir şeydə ifrata vararaq həddi aşmasıdır". İnsan Allahın dinində həddi necə aşır? Alimlərin ardınca hər bir şeydə halalı haram, haramı halal, sünnəni bidət, bidəti sünnə edərək getdikdə həddi aşır. İsa عليه السلام tağut deyildir. İnsanlar onu tağut etmişdilər. Həmçinin Əbu Hənifə, İmam Şafii, İmam Məlik, İmam Əhməd رحمته və s. Onları təqlid etməkdə həddi aşaraq onları özlərinə Tağut etmişlər; *"Su aşıb-daşdıqda Biz sizi üzən gəmidə daşdıq"*. (əl-Haqqə 11) - buyuruğunda da bu kökdən gəlməkdədir. *"(Ya Muhəmməd!) Sənə nazil olana və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun hüsurunda mühakimə olunmaq istəyirlər. Halbuki onlara inanmaları əmr olunmuşdur. Şeytan isə onları çox uzaq olan bir zəlalətə sürükləmək istər. Onlara: "Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!"- deyildiyi zaman münafiqlərin səndən büsbütün üz döndərdiklərini görərsən"*. (ən-Nisa 60-61). əş-Şabii رحمته deyir: "Münafiqlərdən biri bir yəhudi ilə mübahisə edərək yəhudi Muhəmmədin ﷺ rüsvət almayacağını bildiyinə görə demişdi: "Mühakimə üçün gedək Muhəmmədin ﷺ yanına". Münafiq isə yəhudilərin rüsvət alacağını bildiyi üçün: "Yaxşı olar ki, yəhudi hakimə müraciət edək"- dedi. Beləliklə də hər ikisi mühakimə üçün Cuheyndəki bir kahinin yanına gedib ona müraciət etmək barədə razılığa gəldilər. Belə olduqda: *"(Ya Muhəmməd!) Sənə nazil olana və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmürsənmi? Onlar Tağutun hüsurunda mühakimə olunmaq istəyirlər"*⁴⁶³ - ayəsi nazil oldu. Bu ayənin nazil olma səbəblərindən digərində isə: İki nəfər öz aralarında mübahisə edirlər və təklif edirlər ki, Peyğəmbərə ﷺ müraciət etsinlər ki, aralarında hökm versin. Onlardan biri deyir: "Kəb ibn Əsrəfə müraciət etsək yaxşı olar". Nəhayət Ömərə رضي الله عنه müraciət edirlər. Onlardan biri hadisəni Ömərə danışır. Ömər رضي الله عنه Allahın Rəsuluna ﷺ müraciət etməyə razı olmayan kimsədən soruşur ki, onun Peyğəmbərə ﷺ müraciət etmək istəməməsi doğrudurmu? O: "Bəli, bu belədir"- deyir. Ömər رضي الله عنه qılıncı ilə vurub onu öldürür".⁴⁶⁴ *"O, halda onların arasında Allahın nazil etdiyi kitabla hökm et. Onların nəfslərinin istədiyinə uyma. Allahın sənə nazil etdiyinin bir qismindən səni tovlayıb yayındıra biləcəklərindən ehtiyat edib özünü onlardan gözlə. Əgər onlar (bu hökməldən) üz döndərsələr, bil ki, Allah onları*

⁴⁶² Dəhlən "Siyənətul-İnsan" 449, Fətava Məsəlul Şeyx Abdul-Vahhab 11 səh, "Minhac Əhlil-Həqq vəl-İttibə" İbn Suhman səh 56.

⁴⁶³ İbn Əbi Asim "Sünnə" 15, əl-Bağdadi "Tarix" 4/ 369, əl-Bəğavi 1/ 212, əl-Albani "Mişkət" zəif hədis.

⁴⁶⁴ İbn Həcər "Fəthul-Bəri" 5/ 29,37, əl-Bəğavi "Təfsir" 1/ 446.

bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Doğurdan da insanların çoxu fasiqlərdir". (əl-Maidə 49). "Biz hər ümmətə Allaha ibadət edin və tağutdan çəkinin deyər peyğəmbər göndərdik". (ən-Nəhl 36). Hər bir millətin Tağutu onun, Allahı və Rəsulunu ﷺ buraxaraq onların əvəzində müraciət etmiş olduğu, ibadət etdiyi və Allahın bəsirətinə xilaf olaraq ardı ilə getdiyi və ya itaətin yalnız Allaha və Peyğəmbərinə ﷺ deyil, onlara da məxsus olduğunu deyən kimsələrdir. Allahdan qeyrisinə ibadət etməklə onun ibadət etdiyi şey tağutdur. Həmçinin ardınca getdiyi şey – ona deyiləndə ki, Allah və Rəsulu ﷺ bizə belə deyib, onlar biz şeyximizin ardınca gedirik deyirlər. Bunlar və itaət etdikləri tağutdur. Bura onlara tabe olmaqda hər bir şəxs valideyn, rəhbər və s. daxildir. Allahın qoyduğu həddi aşarsansa sən onu tağut etmiş olursan; "Amma xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə iman gətirmiş olmazlar". (ən-Nisa 65).

Onda belə bir sual ortaya çıxır ki, Yəhudi və Nəsrənilər İsa ﷺ və Uzeyrə ﷺ ibadət edirlər və bu ibadətlə həddi aşırırlar. Onda İsa ﷺ və Uzeyrə ﷺ tağutdur? Xeyr, onlar ardıcılıqları onlara ibadət etməyi əmr etməyiblər. Əksinə Qiyamət günü onların bu ibadətlərini danacaqlar; "Xatırla ki, o zaman (Qiyamət günü) Allah belə buyuracaq: "Ya Məryəm oğlu İsa! Sənmi insanlara: "Allahla yanaşı məni və anamı da özünüzdə tanrı bilin"– demişdin?" (İsa cavabında) deyəcək: "Sən pak və müqəddəssən! Haqqım çatmayan bir şeyi demək mənə yaraşmaz, əgər bunu mən demiş olsaydım Sən onu mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, qeybi bilən ancaq Sənsən!" (əl-Maidə 116-117). Buna görə də Tağut məsələsində dördüncü şərt odur ki, ona ibadət etməkdə, itaət etməkdə və ardı ilə getməkdə özləri razı olsunlar; "Sonra onlar özlərinin həqiqi Himayədarı olan Allaha qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir". (əl-Ənam 62). "Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur". (əl-Əraf 54). "(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər? Məgər düşünüüb ibrət almırsınız?" (əl-Casiyə 23).

Tağut Beş Qismdir – 1. İblis. "Qiyamət gününə qədər Mənim lənətim sənə üstündən əskik olmasın". (ə-Sad 78) - ayəsində Allahın xitab etdiyi lənətli və İlahi rəhmətdən qovulmuş şeytandır; "Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– dedikdə, İblisdən başqa hamısı səcdə etdi O intina edib təkəbbür göstərdi və kafir oldu". (əl-Bəqərə 34). **2.** Allahdan qeyrisinə özünün razılığı ilə ibadət olunanlar. Bundan Allaha sığınırıq. İstər həyatda ikən ona ibadət

edilsin, istərsə də ölümündən sonra ona ibadət edilsin, bundan razı olduğu təqdirdə, o kimsə tağutdur. **3.** İnsanları özünə ibadət etməyə çağıran bir kimsə də belədir. İstər ona ibadət etməsinlər. Belə bir kimsənin çağırışı istər qəbul edilsin, istərsə də qəbul edilməsin, o kimsə tağutdur. **4.** Qeybi bildiyini iddia etmək. Qeyb insanın görmədiyi, hal-hazırda olmayan deməkdir. Bu da iki növdür. **1)** Nisbi qeybdir ki, bəzi insanlar üçün məlum ola bilir. Bəzi kimsələr üçün məchul. **2)** Mütləq qeyb isə yalnız Allah tərəfindən və Allahın istədiyi Peyğəmbər tərəfindən bilinə bilər. Bunu bildiyini iddia edən kimsə kafirdir. Çünki o, bu iddiasıyla Allah və Rəsulunu ﷺ inkar etmişdir; *"Göylərdə və yerdə qeybi Allahdan başqa heç kəs bilməz. Onlar nə vaxt diriləcəklərini də bilməzlər"*. (ən-Nəml 65). Qeybdən xəbər verən insanlara bir sualımız vardır. Peyğəmbər ﷺ qeybi bilmədiyi halda, sizin qeybi bilməniz necə mümkün ola bilər? Sizmi daha üstünsünüz, yoxsa Allahın Rəsulu ﷺ? *"Qeybi bilən ancaq Odur və O qeybi heç kəsə əyan etməz. Bəyanib seçdiyi Peyğəmbərdən başqa"*. (əl-Cinn 26-27). Bu qeyb bilgisini iddia edən kimsələrin kafir olmasını açıqlayan ikinci bir dəlildir. Allah Peyğəmbərinə ﷺ hər kəsə bunu elan etməsini əmr etmişdir: *"De ki: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır, mən qeybi də bilmirəm..."*. (əl-Ənam 50). **5.** Uca Allahın nazil etdiyi ilə hökm etmək Rububiyyət tövhidinin tələb etdiyidir. Buna görə də Uca Allah Ondən qeyrisinə tabe olan kimsələri "Rəblər" deyər adlandırmışdır: *"Onlar Allahı qoyub öz alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrı (rəblər) etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdur. Ondən başqa heç bir həqiqi ilah yoxdur"*. (ət-Tövbə 31).

İSTİAZƏ – SİĞİNMAQDA ŞİRK

İstiazə – *Azə* - *Yəuzu* - sığınacaq tələb etmək (axtarmaq), kimdənsə sığınacaq istəmək və ya nəyinsə (hansısa yerdən) onu şərdən qorumasına ümid və etiqad etmək. Xoşlanılmayan bir şeydən himayə edilməyi istəmək deməkdir. Buna görə də *İstiazə* - edən kimsə sığındığı kimsənin himayəsinə girmiş və ona güvənmiş, ona bağlanmış deməkdir. *İyaz* - bir pisliyi dəf etmək deməkdir, *Liyaz* – xeyri tələb etmək üçün edilir. Ümumiyyətlə *İst* – kəlməsi tələb etmək, istəmək deməkdir. *İstisqa* – namazı yağış tələb etmək, istəmək deməkdir. *Həmçinin* - *İst* – kəlməsi bir şeyin əzəmətli olduğunu da bildirir. *İstəğnəllah* – Allah ən varlıdır və heç bir şeyə də möhtac deyildir. Ona görə də əgər istəyən istəniləndən aşağı olarsa (zəlildirsə) artıq bu duadır. Yox əgər istədiyin sənənlə eyni səviyyədədirsə bu xahiş *İltimas* - adlanır. Özündən aşağı olandan istəyirsə bu artıq əmrdir. *İstiazə* - sığınacaq tələb etməkdir. Bu tələbdə dua vardır. Çünki, sən aşağıdan yuxarı istəyirsən, istədiyin isə səndən

yuxarıdır. *İstiazə - Anə - Ğasə* - hər birində dua vardır və dua da ibadətdir. Dəlil: *“Şübhəsiz ki, (bütün) məscidlər Allaha məxsusdur. Allahdan başqa heç kəsə ibadət etməyin!”* (əl-Cinn 18). Kim desə ki, bu ayədə *İstiazə* - yoxdur? Biz xeyr, vardır. Bu da duadır. Bu üç ibadətin üçündə də dua, istək vardır. Artıq kim sığınacaq istəyirsə, kömək diləyirsə bilsin ki, istədiyindən aşağıdır. Dua ilə yalnız Allaha müraciət edilməlidir. Allahdan qeyrisinə sığınmaq isə şirkdir. Yalnız Allahın qadir olduğu, himayə edə biləcəyi bir şeydə Allahdan qeyrisinə sığınmaq şirkdir. *Sığınmanın Bir Neçə Növü Vardır:*

1. Uca Allaha sığınmaq. Bu da Allaha möhtac olmağı, Ona bağlanmağı, hər bir işdə Allahın kifayət etməsinə və hal-hazırda, gələcəkdə, kiçik, böyük, insan və ya insandan başqa hər şeyə qarşı mütləq bir mənada himayə edəcəyinə inanıb bağlanmağı əhatə etməkdədir; *“De ki: “Pənah aparıram sübhün Rəbbinə, yaratdıqlarının şərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, (ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib iplərə düyün vuran) qadınların şərindən və bir də paxılın şərindən”. (əl-Fələq 1-5). “De ki: “Pənah aparıram insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların Tanrısına, vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən. O şeytan ki, insanların ürəklərinə vəsvəsə salır. O şeytan ki, cinlərdən də olur, insanlardan da”. (ən-Nəs 1-6).*

2. Ölülərlə ya da sığınma tələbini qarşılama gücünə malik olmayan canlılar ilə istiazə. Bu növ istiazə şirk sayılır. Ona görə də kimsə qəbr sahibinə qəlbi ilə sığınsa (Yönəlsə) bu zaman böyük şirk etmişdir; *“Həqiqətən bir para insanlar bir para cinlərə pənah aparırlar (sığınurlar). Bununla da onların təkəbbürünü, azgınlığını artırırılar”.* (əl-Cinn 6). Mücahid رحمته deyir: “Bu vadinin ağasına sığınırıq. Bu isə onların cahilliyini daha da artırır”. *Rahaq* – İbn Abbas, Qatadə رحمته deyirlər: “Onların günahını artırırdı”. Bəziləri deyirlər ki: *“Rahaq* - Cinlərin təkəbbürlüyünü artırır”. Bu ayənin təfsirində deyilir ki: Bir qrup insanlar cinlərə sığınaraq pənah apardılar. Bu da onların qəlblərində qorxu yaratmışdır. Cinlər bunu bildikdə özlərini daha da üstün saydılar. Digər təfsirdə: “Cahiliyyə dövründə ərəblərdən biri qaranlıq bir vadidə gecələmək istədikdə cinlərdən qorxduğu üçün: “Burada var olan qövmün səfehlərindən bu qövmün ağasına sığınırım”- deyərdi. Yəni cinlərin böyüyünə sığınardı. Cinlər də insanların onlardan qorxduqlarını, onlara sığındıqlarını gördükdə onları daha da çox qorxutmağa başladılar”. Xaulə bint Həkim əs-Suləmiyyə رحمته rəvayət edir ki: "Allah Elçisi ﷺ belə buyurmuşdur: "Kim qonaq qalacağı bir yerə gələr və: "Əuzu bikəlimətilləhit-təmməti min şərri mə xaləq"- (Yaratdıqlarının şərindən Allahın tam kəlamlarına sığınırım!) - deyərsə, oradan ayrılana qədər ona heç bir şey zərər verməz".⁴⁶⁵ Uca Allahın Kəlamı, Əzəməti, İzzəti və buna bənzər sifətlərindən hər hansı bir sifəti ilə istiazə

⁴⁶⁵ ət-Tirmizi 3437; İbn Macə 3547. əl-Albani hədisi səhih adlandırmışdır.

etmək; "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir". (Fussilat 36).

3. Lakin insan kimdənsə gücü çatacağı bir sığınacağı istəyərsə burada açıqlama vardır: Məhəbbətin ən yüksəyi Allaha olmalıdır. Bu da ibadət olan sevgidir. Allahdan qeyrisini Allah səviyyəsində sevmək, ucaltmaq qadağan edilmişdir. Lakin Allah insanlar arasında sevgi qoymuşdur. Həmçinin, ibadət olan qorxu yalnız Allahdan olmalıdır. Bununla yanaşı Allah təbii qorxu deyilən bir şey xəlq etmişdir. *İstiazə* - yalnız Allaha qarşı edilməlidir. Ona görə də qadir olduğu bir şey olsa da belə məxluqata sığınmaq qadağandır. Çünki, *İstiazə* - ilk növbədə sığınacaq istədiyən kimsəyə qarşı qəlbin yönəlməsi, bağlanması, sığınacaq istənməsi, ona müraciət edilməsi, qorxu (o, sənə kömək edəcək yoxsa yox) ümid edəcək hala gələrsə, demişlər ki: "Əgər qəlb əməlləri belə bir halda birləşərlərsə, bir yerə cəm olarsa onu Allahdan qeyrisinə yönəltmək olmaz". Çünki, *İstiazədə* - həm qəlbin, həm də əzaların əməlləri vardır. Qəlb əməllərinə gəldikdə: İnsan qəlbini ona bağlayır yəni ümid edir, müraciət etdiyi zaman sakitlik hiss edir, öz qurtuluşunu o kimsədə görür. Bu iki etiqad bir yerdə cəm olarsa onu Allahdan qeyrisinə yönəltmək olmaz. Digər qrup alimlər: Qadir olduğu bir şeydə məxluqa yönəlməkdir. Yəni hər hansısa bir şərdən qurtarmaq üçün kimdənsə sığınacaq istəməkdir. Məxluqun qadir olmadığı, bacarmadığı bir şey (iş) olarsa, o vaxt şirk olur. Qəlbi Allaha imanla dolu, qəlbi rahat, Allaha ümid edir, Allahdan kömək umur və hansısa bir qula bir işi üçün onu səbəb sayaraq yönəliyərsə bu icazəli istiazədir. Onun istiazəsi yalnız zahiri əzələrlədir, qəlbi ilə deyildir.

İnsan, məkan ya da bunlardan başqa sığınılması mümkün olan şeylərlə istiazə etmək. Belə bir sığınmaq caizdir. Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "İrəlində bir çox fitnələr olacaqdır. Bu fitnələr zamanı yatan kimsə, oyaq olandan, oturan kimsə ayaqda durandan, ayaqda duran kimsə yürüyəndən, yürüyən kimsə qaçandan xeyirlidir. Hər kim fitnə vaxtına yetişərsə sığınsın və ya gizlənmək üçün yer taparsa gizlənsin (Başqa rəvayətdə: "Dəvəsi olan dəvəsinin yanına, qoyunu olan qoyunlarının yanına, ərazisi olan ərazisinə, bu kimi malları olmayan qılıncını alıb kəskin tərəfini daşa vurub (yaylarınızı qırın) sonra bacardığı qədər sağ qalmağa çalışsın)".⁴⁶⁶ Əgər zalımın şərinədən sığınacaq olursa belə bir kimsənin mümkün olduğu qədər himayə edilməsi lazımdır. Lakin haram bir əməli etmək, yaxud da fərz olan bir işdən qaçmaq üçün sığınma istəyirsə, belə birisinin himayə edilməsi haram olur. Əli رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم mənə dörd şeyi buyurdu: "Yenilik edib dinini dəyişənə (bidətçiyə, cinayətkara) sığınacaq verənə Allah

⁴⁶⁶ Muslim 2887.

lənət etsin".⁴⁶⁷ Aişə رضي الله عنها rəvayət edir ki, Mahzum oğullarından, oğurluq etmiş bir qadının durumu Qureyşliləri xeyli üzmüşdü. Qureyşlilər dedilər: "Bu qadın haqqında Peyğəmbər ﷺ ilə kim danışa bilər? Peyğəmbərin ﷺ çox sevdiyi Usamə ibn Zeyddən رضي الله عنه başqasının buna cəsarəti çatmaz"- deyə qərar verdilər. Usamə رضي الله عنه bu halı Peyğəmbərə ﷺ danışdıqda, o: "Allahın qoyduğu cəzalardan birinin qaldırılmasını istəyirsən?"- deyə buyurdu və qalxaraq bir xütbə verdi: "Sizdən əvvəlkiləri həlak edən bu idi: Özlərindən adlı-sanlı biri oğurluq edincə onu buraxdılar. Zəif və yoxsul kimsə oğurluq etdiyi zaman isə ona cəza verərdilər. Allaha and olsun ki, Muhəmmədin qızı Fatimə رضي الله عنها də oğurluq etsəydi belə onun əlini kəsərdim (Qəzəbdən onun rəngi dəyişmişdi. Usamə رضي الله عنه: "Ya Rəsulullah! Mənim üçün Allahdan bağışlanma dilə"- dedim. Sonra o qadının əli kəsildi)".⁴⁶⁸

İSTİĞASƏ – KÖMƏK DİLƏMƏKDƏ ŞİRK

İstiğasə – çətin anda kömək, imdad diləməkdir. *Ğous* – o deməkdir ki, kimsə çətin bir hala düşür, kədər, qəm, qüssə onu bürüyür, qorxur ki, şiddətli bir hadisə baş verəcək və s. Həmçinin kim belə bir vəziyyətdə olana kömək edərsə ona *Əğasahu* - deyilir. *İstiğasə* - pis (çətin) bir anda kimdənsə kömək istəmək, *İstianə* - isə yaxşı və pis bir anda kimdənsə kömək istəmək deməkdir; *"O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: "Bu, şeytan əməlidir. Həqiqətən, o, haqq yoldan azdıran açıq-aydın bir düşməndir!"- dedi". (əl-Qəsəs 15). Peyğəmbərin ﷺ dövründə bir nəfər münafiq möminləri incidirdi. Onlardan bəziləri dedi: "Gedək Allah Rəsulundan ﷺ bu riyakara qarşı *İstiğasə* - kömək istəyək". Peyğəmbər ﷺ buyurdu: "Məndən yox, Allahdan kömək istəmək lazımdır".⁴⁶⁹ İstiazə və İstiğasənin ixlasla Allaha yönəldilməsi İman və Tövhididir. Allahdan başqasına yönəldilməsi isə şirk qoşmaqdır. ***Bunun Bir Neçə Növü Vardır:****

1. Uca Allahdan imdad, kömək diləmək. Bu əməllərin ən fəzilətli və mükəmələrindəndir. Peyğəmbərlərin və onlara tabe olanların izlədikləri yol budur; *"O vaxt siz Rəbbinizdən kömək diləyirdiniz. O da: "Mən sizə bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm"- deyə duanızı qəbul etmişdi". (əl-Ənfal 9).*

⁴⁶⁷ Muslim 1978, İmam Nəvəvi "Şərh Səhih Muslim" 13/150.

⁴⁶⁸ əl-Buxari 6788, Muslim 1688.

⁴⁶⁹ əl-Heysəmi 10/ 159, ət-Tabərani "Mucəmul-Kəbir".

2. Ölülərdən və ya hal-hazırda olmayıb buna gücü çatmayan canlı kimsələrdən kömək istəmək. Bu böyük şirkdir. Çünki, bu əməli belə bir kimsələrin kainatda hansısa bir gücə malik olduqlarına inanan və Rububiyyətdə onlara bir pay ayıran kimsə edər; *“Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?”* (ən-Nəml 62). Məs: Ölü sahibindən və ya diri bir kimsədən elə bir şeyi istəyirsən ki, buna yalnız Allah qadirdir. Qorxaraq, zəlil olaraq, ümid edərək edirsənsə, yalnız Allahın qadir olduğu bir şeyi ondan diləsən şirk olur. Ey filankəs! Ehtiyaclarımı ödə, problemlərimi həll et, ruzi ver, şəfa ver və s. deyə müraciət edərsə, Allah belələrinə Kitabında buyurur: *“Sizin Ondan qeyri dua etdikləriniz bir çayirdək qabığına da sahib deyillər. Əgər siz onlara dua etsəniz onlar sizin dualarınızı eşitməzlər. Eşitsələr də belə cavab verməzlər. Özləri də Qiyamət günü sizin şərik qoşduqlarınızı danacaqlar. Heç kəs sizə hər şeydən xəbərdar olan Allah kimi xəbər verə bilməz”.* (Fatir 13-14). Ölü ilə dua edən kimsə arasında heç bir bağlantı yoxdur və Qiyamət gününə qədər ona cavab verməzlər. Belə bir kimsəni Allah imtahan edə bilər. On il övladı olmayan on birinci il gəlir qəbir sahibindən diləyir, kömək istəyir və övladı olur. Ona görə də deyilir ki: Qəbir sahibi ona övladın verilməsinə əsla səbəb olmadı, çünki ölülər heç nəyə sahib deyillər. Deyilir ki: O, günü istədi ona da verildi. ***Daha doğru*** – Allahdan başqa heç kəsin qadir olmadığı bir şeyi və Allahdan başqa heç kəsin kömək edə bilməyəcəyi bir şeyi məxluqdan istəyirsə böyük şirkdir. Həmçinin qeybdə olan bir kəsdən (istər ölü, istər diri) olsun bir şey istəmək olmaz. Heç bir dünyəvi xeyri onlardan ala bilməzsən. Əksinə bununla axirət dünyanı da puç etmiş olacaqsan.

3. Həyatda olan, bilən və kömək etməyə gücü çatan kimsələrdən kömək istəmək. Bu əməl icazəlidir; *“O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, haqq yoldan azdıran açıq-aydın bir düşməndir!” – dedi”.* (əl-Qəsəs 15). ***İstiğasə*** - duanın bir növüdür. Məxluqun qadir olduğu bir şeydə ondan kömək istəmək olar. Məs; Birinə deyirsən ki, gəl mənə maşını itələməyə kömək et. ***Həmçinin*** - İnsan kömək istədiyi zaman qəlbində etiqad etməlidir ki, bu kimsə yalnız səbəbdir. Kömək isə Allahdandır. Öz-özlüyündə insan buna qadir deyildir. Kömək Allahdandır, sadəcə bu insanın səbəbilədir. Lakin sən Allahu unutsan, o kimsəyə təvəkkül etsən bu Tövhidə xələldir. Əgər sənə bir bəla, müsibət üz versə, kim onu səndən qurtara bilər? Yalnız o müsibəti təqdir edən səni

qurtara bilər; *"Allah sənə bir zərər yetirmiş olsa sənə ondan Allahdan başqa heç kəs qurtara bilməz"*. (Yunus 107).

4. Gizli (qeybi) bir qüvvəyə sahib olduğuna inanmadan gücü çatmayan, həyatda olan bir kimsədən yardım istəmək. Məs: Suda boğulan bir kimsənin üzməyi bacarmayan (xəstə) bir adamdan yardım istəməsi və s. Belə bir şey boş bir işdir və yardım istədiyi kimsəni ələ salmaqdır.

İSTİANƏ – YARDIM DİLƏMƏDƏ ŞİRK

Dua iki qismdir: **1) Dua İbadət** - bu növ duanı Allahdan qeyrisinə yönəltmək olmaz. Namaz, zəkat, oruc və s. **2) Dua Məsələ** - istək duası. Hansısa bir istəklə Allaha yönəlməkdir. Dua edən kimsənin özünə faydası olan bir şeyi istəməsi və ya bir zərərdən uzaqlaşmaq üçün yardım istəməsidir. *İstiğasə* - *Dua* arasında fərq – Başa gələn bir bəlanı uzaqlaşdırmaq üçün kömək, imdad diləməkdir. *İstiğasə* - sadəcə pislikdən qurtulmaq üçün edilərkən, *Dua* – həm pislikdən, həm də gözəl şeyləri istəmək üçün edilir. **Bu Bir Neçə Növü Vardır:**

1. Allahdan yardım diləmək. Bu qulun Rəbbinin qarşısında zəlil olması, işlərini Ona həvalə etməsi və Onun yetərli olduğuna inanmasını əhatə edir; *"Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik"*. (əl-Fatihə 5).

2. Məxluqatın gücünün yetəcəyi bir xüsusda yardım istəmək. Bu da özü üçün yardım istəyənin durumuna görə dəyişir. Əgər özü üçün yardım istənilən xüsus yaxşıqdırsa, bu həm yardım istəyən, həm də yardım edən üçün icazəlidir; *"Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin"*. (əl-Maidə 2). Əgər günah üçün olursa bu yardım istəyən üçün də, yardım edən üçün də haram olur; *"Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın"*. (əl-Maidə 2). Mübah bir işdə olursa bu həm yardım istəyən üçün, həm də yardım edən üçün caizdir. Lakin yardım edən yaxşılığın qarşılığında savab ala bilər; *"Yaxşılıq edin, şübhəsiz ki, Allah (ehsan) yaxşılıq edənləri sevər"*. (əl-Bəqərə 195).

3. Gücü çatmayan və hal-hazırda olan bir yaradılmışdan yardım istəmək. Belə bir yardım istəmək də boş bir şeydir. Belə etməyin heç bir mənası yoxdur. Məs: Ağır bir yükü daşımaq üçün gücsüz və zəif birisindən yardım diləmək kimi.

4. Müləq olaraq ölülərdən və ya həyatda olan kimsələrdən həyata keçirə bilməyəcəkləri və qeybi bir iş haqqında yardım istəmək. Belə bir şey də şirkdir. Çünki, bu əməli edən kimsə onların kainatda hansısa bir gücə malik olduqlarına inandığına görə edir.

5. Uca və böyük Allahın sevdiyi bir neçə əməl və ibadətləri irəli sürərək yardım istəmək; *"Səbr və namaz ilə yardım istəyin"*. (əl-Bəqərə 153). İbn Abbas

☪ rəvayət edir ki, bir gün (minikdə) Peyğəmbərin ☪ təkində oturmuşdum. O, buyurdu: "Ey oğul! Mən sənə bir neçə kəlmə öyrədəcəyəm. Allahı qoru ki, Allah da səni qorusun. Allahı qoru ki, Onu öz qarşında tapasan. Bir şey dilədikdə, Allahdan dilə. Kömək istədikdə yenə də Allahdan kömək istə. Bunu da bil ki, əgər bütün insanlar sənə xeyir vermək üçün bir yerə yığışsalar da belə Allahın yazdığından artıq sənə heç bir xeyir verə bilməzlər. Bunu da bil ki, əgər sənə zərər vermək üçün bir yerə yığışsalar da yenə də Allahın yazdığından artıq sənə zərər verə bilməzlər. (Çünki) qələmlər qaldırılmış, səhifələrin (mürəkkəbi) qurumuşdur".⁴⁷⁰ Başqa bir rəvayətdə: Peyğəmbər ☪ buyurdu: "Allahı qoru ki, Onu öz qarşında tapasan. Yaxşı günündə Allahı yada sal ki, Allahda səni çətin (pis) günündə yada salsın. Bunu da bil ki, səni ötüb keçən bəla sənə toxunmamalı idi. Sənin başına gələn bəla isə bil ki, səni ötüb keçməməli idi. Bunu da bil ki, (Allahın) yardımı, zəfəri - səbrlə birlikdədir. Qurtuluş – kədər və sıxıntı ilə bərabərdir və şübhəsiz ki, hər bir çətinliklə birlikdə - asanlıq vardır".⁴⁷¹

*"Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan. Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondən başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edir. O, Bağışlayandır, Rəhmlidir". (Yunus 106-107). Allah sevimli Peyğəmbəri ☪ haqqında buyurur: Əgər sən də Allahdan qeyri nə zərər, nə də xeyir vermək gücünə sahib olmayan birisinə ibadət edib çağırısan, bunun səbəbilə özünə zülm edənlərdən olarsan. Əgər bu sözlər Allahın Peyğəmbəri, Allahın dostu barəsində söylənilmişsə bəs digər insanlar barəsində nə demək olar? Biz daha çox şirkdən qorxub çəkinməliyik. Sonra Allah buyurur: Əgər O, sizə zərər yetirsə kim Onun toxundurduğu zərəri aradan qaldıra bilər. Onun insana göndərdiyi bəlanı kim qaldıra bilər? Yalnız Allah. Buna görə də Allahdan qeyrisinə yönələrək kömək istəmək mənasız bir şeydir; **"Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapın, Ona şükür edin. Siz (Qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!"** (əl-Ənkəbut 17). Allah bu ayədə məxluqata ruzini yalnız Ondən diləməyi əmr edir. Çünki, Allahdan qeyri heç kəs ruzi verməyə qadir deyildir. Sonra isə Ona ibadət edərək verdiyi nemətlərə görə Ona şükr etməyi buyurur. Çünki, qayıdış yalnız Onadır; **"Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların***

⁴⁷⁰ ət-Tirmizi 2516, əl-Albani "Səhihul-Cəmi" 7834.

⁴⁷¹ "Riyadus-Salihin" 63, əl-Albani səhih deyib.

yalvarışından xəbərsizdirlər. İnsanlar bir yerə toplanılacaqları zaman bütünlərə onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər". (əl-Əhqaf 5-6). Bu ayədə Allah məxluqatın ən azmış kimsələri barədə xəbər verir. O, kəslər ki, Allahı buraxaraq dirilərdən yox, ölmüş kimsələrdən yardım diləyirlər. Bunlardan da daha dəhşətli ağac, dağ, qəbir və s. istəyənin halıdır; *"Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?" (ən-Nəml 62).* Bu ayə dəlildir ki, Allahdan qeyri heç kəs duanı qəbul edə bilməz. Duaları qəbul edən və cavab verən yalnız Allahdır.

ŞƏFAƏTDƏ ŞİRK

Şəfaət - *Şəf* sözündən (Cütlük – Cüt) sözündən götrülüb. Şəfaət istəyən tələb edəndir. Tələb edən isə ikincinin cütü olur. İstəyən digərinin yanına gəlir, ondan şəfaət istəyir və cüt olurlar. *İstilahı Mənası* - kimin üçünsə xeyir diləmək, şəf və əzabdan uzaq etmək üçün vasitəçi olmaq deməkdir.⁴⁷² *Şəfaət* – dua deməkdir. Dua isə Allahdan qeyrisinə edilməz. Allahdan qeyrisinə şəfaət şirkidir. Müəyyən qaydalar olmadan şəfaət istəmək qadağan edilmişdir. Şəfaət Quran və Sünnə ilə iki qismdir: **1. Mənfi şəfaət** - Allahdan başqasının gücü çatmayacağı məsələlərdə Ondən başqasından şəfaət diləmək, Allahın izni olmadan şəfaət istəmək və ya Allaha şərik qoşulan bir şeydən şəfaət diləməkdir. Allahın müşriklərdən inkar etdiyi şəfaətdir *"Allahın izni olmadan onun yanında kim şəfaət edə bilər". (əl-Bəqərə 255).* *"Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları Quranla xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də onlar pis əməllərdən çəkənsinlər". (əl-Ənam 51).* **2. Müsbət şəfaət** – Allahın söz və əməlindən razı olacağı birini özün üçün şəfaətçi olmasını tələb etməkdir və ya gücü çatacağı bir şeydə bir bəşərdən köməkçi olmasını istəməkdir. Allahın şəfaət edənə icazə verməsi - şəfaət edəndən və olunandan razı olmasıdır. Peyğəmbərin ﷺ dövründə səhabələr onun yanına gələrək ondan şəfaət etmələrini yəni dua etmələrini xahiş edərtilər; *"Yoxsa onlar Allahdan qeyrilərini özlərinə şəfaətçi etdilər? De: "Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa bəs necə olsun?" De: "Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız". (əz-Zumər 43-44).* Şəfaət bütünlüklə Allaha məxsusdur. Ona görə də şəfaət zamanı qəlb heç kəslə bağlı olmamalıdır. Allahın izni olmadan heç kəs şəfaətlə məşğul ola bilməz. Nə mələk, nə Peyğəmbərlər, nə də onlardan aşağı olan bir kəs şəfaət

⁴⁷² "Qamusul-Muhit" Ayn babı, Sin fəslı s. 947, Useymin "Şərhu Limatil-Etiqad" s. 80.

edə bilməz. Yaxşı, Allahın izni olmadan və Allahın razılığı olmadan heç kimsə şəfaət edə bilməzsə, bu zaman Allah şəfaət etməyə kimə izn verəcək? Müşriklər elə zənn edirdilər ki, onların ibadət etdikləri bütələr onlar üçün Allah dərğahında şəfaətçi olacaqlar. Hansısa bir ibadət növü ilə qəbir sahibinə yönəlsələr, o da Qiyamət günü onlar üçün şəfaətçi olacaqdır. Onlar elə zənn edirlər ki, Allahın izni olmadan, razılığı olmadan kimsə şəfaət edə bilər. Bu ayələr isə bütün bu etiqadları alt-üst edir. Müşriklər: *“Biz bu bütələrə bizi Allaha yaxınlaşdırırsınız deyə ibadət edirik”*- dedilər. *“Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırırsınız deyə ibadət edirik”- deyirlər...”*. (əz-Zumər 3). *“Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən...”*. (əl-Qəsəs 56). Allah – Ey Rəsulum! Sən sevdiyini hidayətə yönəldə bilməzsən, onların hidayətə yönəlmələri sənə üzərinə düşən bir məsuliyyət deyildir. Sənə işin sadəcə təbliğ etməkdir. Allah dilədiyinə hidayət verir, çünki O, hidayətə kimin layiq olduğunu ən gözəl biləndir. Qəbir sahibindən, ölüdən şəfaət edən kimsə artıq özünü şəfaətdən məhrum etmiş olur.

Allah Qurani-Kərimin bir çox ayələrində şəfaətin yalnız Ona məxsus olduğunu və heç kəsin bu işdə hər hansı bir payı olmadığını bizə bildirir; *“Yoxsa onlar Allahdan qeyrilərini özlərinə şəfaətçi etdilər? De: “Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa bəs necə olsun?” De: “Şəfaət bütünlüklə Allaha məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız”*. (əz-Zumər 43-44).

Nə zaman olacağına gəlincə, Uca Allah bizə şəfaətin ancaq onun izni ilə olacağını xəbər vermişdi; *“Allahın izni olmadan onun yanında kim şəfaət edə bilər”*. (əl-Bəqərə 255). *“Onun izni olmadan heç bir şəfaət edən ola bilməz”*. (Yunus 3). *“Axirət də, dünya da ancaq Allahındır. Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah öz istədiyi və razı olduğu kimsəyə izn verdikdən sonra (onun şəfaəti fayda verir)”*. (ən-Nəcəm 25-26). *“Onun hüsurunda izn verdiyi kimsələr istisna olmaqla heç kəsin şəfaəti fayda verməz”*. (Səba 23).

Kimlərin şəfaət edəcəyinə gəlincə isə, Uca Allah bizə şəfaətin ancaq Onun izn verməsindən sonra gerçəkləşəcəyini xəbər verdiyi kimi, bu xüsusda ancaq Onun sevdiyi kimsələrin şəfaət edəcəyini də xəbər vermişdir; *“Ruh (Cəbrail) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izni verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq”*. (ən-Nəbə 38). *“Allahdan əhd almış kəslər müstəsna olmaqla, qalanları (kəfirlər) şəfaət etməyə qadir olmazlar”*. (Məryəm 87). Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Hər bir Peyğəmbərin qəbul edilmiş duası vardır. Hər bir Peyğəmbər də bu duasını etmişdir. Lakin mən duamı Qiyamət günü ümmətimə şəfaət

etmək üçün saxladım. Artıq ümmətimdən Allaha heç bir şeyi şərik qoşmamış olan kimsələr inşəallah bu şəfaətə nail olacaqlar".⁴⁷³

Uca Allah bizə ancaq Allahın razı olduğu kimsələr üçün şəfaət ediləcəyini də xəbər vermişdir; *"Allah onların keçmişini və gələcəyini bilir. Onlar yalnız Onun razı qaldığı şəxslərdən ötrü şəfaət diləyir və Onun qorxusundan tir-tir əsirlər"*. (əl-Ənbiyə 28). *"O gün Mərhəmətli Allahın izin verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir"*. (Ta ha 109).

Bütün bu ayələrdən bəlli oldu ki, şəfaət yalnız Allahın söz və əməlindən razı olduğu kəslərə izn verdikdən sonra və Allahın razı olduğu kimsələrə ediləcəkdir. Bundan qeyri olan şəfaət (yəni: Allahın gücü çata biləcək şeylərdə Allahdan qeyrisindən şəfaət istəmək) isə müşriklərin bütləri, tanrıları haqqında inandıqları şirk olan şəfaətdir. Çünki, onlara görə Allahın izni və rızası olmadan onların bütləri onlara şəfaət edəcəklər. Allah bu cür şəfaət istəyənlər haqqında buyurur: *"Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şəfaət edənlərdir"- deyirlər. De ki: "Allaha göylərdə və yerdə (özünə şərik) bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şərik qoşulan bütlərdən uzaqdır və ucadır"*. (Yunus 18). *"O vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq. Bizi ancaq günahkarlar azdırdı. İndi isə bizim nə şəfaətçilərimiz, nə də bizə canıyanan bir dostumuz var! Bir də dünyaya qayıda bilsəydik, möminlərdən olardıq!"* (əş-Şuəra 98-102). *"(Ya Peyğəmbər!) Onları urəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə (Qiyamət günü ilə) qorxut. (O, gün) zalimlərin nə bir dostu, nə də bir şəfaətçisi olar"*. (əl-Mumin 18). *"Şəfaət edənlərin şəfaəti onlara fayda verməz"*. (əl-Muddəssir 48). *"Qorxun elə bir gündən ki, o gün heç kəs heç kəsin işinə yarıya bilməz, heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz (fidyə) qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərməz"*. (əl-Bəqərə 123). *"(Allaha qoşduqları) şəriklərindən onlar üçün şəfaət edəcək kimsələr olmayacaq. Onlar öz şəriklərini inkar edəcəklər"*. (ər-Rum 13).

Allahın izni və razılığı olmayan hər hansı bir şəfaət heç kəsdən, hətta şəfaət edən Peyğəmbər də olsa belə ondan qəbul olunmaz. Allah Qurani-Kərimdə üç Peyğəmbəri xatırladaraq buyurur ki, onların şəfaəti, şəfaət etdikləri insanlara heç bir fayda verməmişdir. Allah onların şəfaətini qəbul etməmişdir, çünki buna onun izni və razılığı olmamışdır; *"Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi: "Ey Rəbbim! Oğlum (Kənan) mənim ailə üzvlərimdəndir. Sənin vədin sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən"*. Allah buyurdu: *"O, sənin*

⁴⁷³ əl-Buxari, Muslim.

ailəndən deyildir. Çünki o, (küfr etməklə) pis bir iş görmüşdür. (Və ya sənin məndən onu xilas etmək xahişin yaxşı iş deyildir). Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm". (Hud 45-46). İbrahim öz atasına: "Mən (öz Rəbbimdən) mütləq sənə bağışlanmağımı diləyəcəyəm. Mən heç vaxtlə səni Allahdan (Allahın əzabından) qurtara bilmərəm (mənim bacardığım yalnız budur) deməsi istisnadır". (əl-Mumtəhinə 4). Peyğəmbər ﷺ idi ki, müşrik olaraq ölənin əmisi üçün Allahdan bağışlanma dilədikdə, Allah ona bu əməli qadağan edərək buyurdu: "Müşriklərin Cəhənnəmlik olduqları (müşəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz". (ət-Tövbə 113).

Belə ki, Allah yaratdığı məxluqlardan şəfaəti yalnız üç şərtlə qəbul edir. 1) Şəfaət edəndən Allahın razı olması. 2) Şəfaət olunandan Allahın razı olması. 3) Allahın şəfaət edəninə şəfaət etmək üçün izn verməsi. Bu üç şərtsiz şəfaət edən istər mələk olsa, istər peyğəmbər olsa belə, şəfaəti qəbul olunmayacaqdır. Quran və Sünnə ilə isbat olunan şəfaətin (qiyamət günü) bir neçə növü vardır.

1. Bu ən böyük şəfaət olacaqdır. Bu şəfaət də Peyğəmbərə ﷺ məxsusdur. Allahın ona vəd etmiş olduğu Məqamul-Mahmud da budur; *"Ola bilsin ki, buna görə Rəbbin səni tərifləyəcək bir məqama yüksəltsin". (əl-İsra 79). Abdullah ibn Amr ibn əl-As ؓ rəvayət edir ki, Rəsulullah ﷺ buyurdu: "Azanı eşitdikdə müəzzinin ardınca onun dediklərini təkrarlayın. Sonra mənə salavat gətirin. Mənə bir dəfə salavat deyənə Allah on dəfə rəhmət deyər. Bundan sonra Allahdan mənim üçün vəsiləni istəyin. Allah onu istədiyi qullarından birinə verəcəkdir və mən ümid edirəm ki, o mənəm. Mənim üçün Allahdan bunu istəyəninə Qiyamət günü mənim onun üçün şəfaət etməyim vacib olar".⁴⁷⁴ Cabir ibn Abdullah ؓ rəvayət edir ki, Rəsulullah ﷺ buyurdu: "Azanı eşitdikdən sonra: "Ey kamil dəvətin və qılınacaq namazın Rəbbi olan Allahım! Muhəmmədə vəsilə dərəcəsinə və fəzilətinə bəxş et. Onu vəd etdiyini tərifləyəcək məqama yüksəlt"- deyənə, Mənim şəfaətim vacib olar".⁴⁷⁵*

2. Peyğəmbər ﷺ Cənnətlərin cənnətə girməsi üçün şəfaət edəcəkdir. Yəni onlar Cənnətə girməyi haqq qazanmış olmaqla birlikdə, ancaq onun şəfaətindən sonra Cənnətə girmələri üçün onlara izn veriləcəkdir. Əbu Hureyra ؓ rəvayət edir ki, bir gün Peyğəmbərə ﷺ cəmdək gətirdilər. Sonra bu cəmdəyin bel tərəfini (bişirib) ona verdilər. Ətin bu yeri onun xoşuna gəlirdi. O, ətdən bir tikə dişlədikdən sonra dedi: "Qiyamət günü mən insanların ən hörmətli olacağam. Bunun nə səbəbdən belə olduğunu bilirsinizmi? Allah (bütün) insanları - əvvəlkiləri və sonrakıları - elə bir yerə yığacaq ki, carçı

⁴⁷⁴ Muslim.

⁴⁷⁵ əl-Buxari – bu haqda "Müşəlmanın qalası" kitabına baxa bilərsiniz. Azan bölümü. Səid əl-Qahtani.

onları çağırma bilsin, gözlər də onları əhatə etsin. Günəş insanlara yaxınlaşdıqdan sonra onları elə bir dərd və kədər bürüyəcək ki, onların buna tab gətirməyə və dözməyə gücü çatmayacaq. Onda onlar bir-birlərinə deyəcəklər: “Başınıza gələnləri görmürsünüzmü? Bəlkə, Rəbbiniz yanında sizin tərəfinizi saxlayan bir adam tapasınız?” Bəziləri deyəcək: “Gərək Adəmdən xahiş edəsiniz!” Onlar Adəmin ﷺ yanına gəlib deyəcəklər: “Sən bəşəriyyətin atasısən! Özünü də Allah Öz Əlləri ilə yaratmış, Öz Ruhundan sənə üfürmüş və mələklər Onun əmri ilə sənə səcdə etmişlər. Odur ki, Rəbbinin yanında bizdən ötrü şəfaət et (şəfaətçi ol)! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu, başımıza nələr gəldiyini görmürsənmi?!” Adəm deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Çünki, O mənə ağaca yaxınlaşmağı qadağan etdi, lakin mən Ona asi oldum. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin Nuhun yanına!” Onda onlar Nuhun yanına gəlib deyəcəklər: “Sən yer üzünə göndərilmiş ilk elçisən. Özünü də Allah şükür edən bəndə adlandırmışdır. Odur ki, Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” Nuh deyəcək: “Bu gün Rəbbim ﷻ elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mənim dua etməyə imkanım var idi, lakin mən qövmümün əleyhinə bəddua etdim. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin İbrahimin yanına!” Onda onlar İbrahimin yanına gəlib deyəcəklər: “Ey İbrahim! Sən həm Allahın peyğəmbəri, həm də yer əhli arasında Allahın ən sevimli dostusan. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” İbrahim deyəcək: “Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mən üç dəfə yalan danışmışam.⁴⁷⁶ Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin Musanın yanına!” Onda onlar Musanın yanına gəlib deyəcəklər: “Ey Musa! Sən Allahın elçisən, Allah öz risaləti⁴⁷⁷ ilə, üstəlik sənə bilavasitə danışmaqla səni digər insanlardan üstün etmişdir. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!” Musa deyəcək: “Bu gün Allah elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə

⁴⁷⁶ Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “İbrahim عليه السلام bu üç hal müstəsna əsla yalan danışmamışdır. Bu yalanlardan ikisi Allahın zəti və rızası üçündür. Birinci: “Büt-pərəstlərə mən xəstəyəm deməsi, ikincisi isə bütün bütləri sındıraraq öz qövmünə: “Bəlkə bu işi bütlerin bu böyüyü edib?!” deməsidir. Üçüncüsü isə İbrahimin yanında Sara olduğu halda zalım hökmdarın ərazisindən keçərkən yoldaşına əgər səndən kim olduğunu soruşarsa de ki, sən mənim bacımsan. Şübhəsiz ki, “Sən mənim İslamda bacımsan”.

⁴⁷⁷ Peyğəmbərlik vəzifəsi.

qəzəblənməyəcəkdir. Mən adam öldürmüşəm. Halbuki, onu öldürmək mənə əmr edilməmişdi.⁴⁷⁸ Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin İsanın yanına!" Onda onlar İsanın yanına gəlib deyəcəklər: "Ey İsa! Sən həm Allahın Elçisi, həm Onun Məryəmə göndərdiyi Kəliməsi, həm də Onun Ruhundansan. Sən hələ körpə ikən, beşikdə insanlarla danışırdın. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!" İsa deyəcək: "Bu gün Rəbbim elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir". İsa öz xətasını onlara bildirməyəcək (Başqa rəvayətdə: Mən Allahdan başqa tanrı edildim⁴⁷⁹), sadəcə belə deyəcək: "Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin Muhəmmədin yanına!" Onda onlar Muhəmmədin yanına gəlib deyəcəklər: "Ey Muhəmməd! Sən həm Allahın Elçisi, həm də peyğəmbərlərin sonuncususan. Allah sənə keçmiş və gələcək günahlarını bağışlamışdır. Elə isə Rəbbinin yanında bizdən ötrü şəfaət et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!" Onda mən ərşin altına gəlib, Rəbbimin ﷺ qarşısında səcdə edəcəyəm. Sonra Allah mənə elə təriflər və alqışlar göndərəcək ki, məndən əvvəl heç kəsə belə təriflər və alqışlar göndərməmişdir. Sonra da belə deyəcək: "Ey Muhəmməd! Başını qaldır və istə, sənə istədiyini veriləcəkdir; şəfaət et, şəfaətin qəbul olunacaqdır". Mən başımı qaldırıb deyəcəm: "Ümmətim, ey Rəbbim! Ümmətim, ey Rəbbim!" Onda belə deyiləcək: "Ey Muhəmməd! Ümmətidən sorğu-suala çəkilməyəcək kimsələri Cənnətin sağ qapılarından içəri daxil et. Halbuki, onlar başqa insanlarla birlikdə (Cənnətin) digər qapılarından da keçə bilirlər". Peyğəmbər ﷺ dedi: "Canım Əlində Olana and olsun ki, Cənnət qapılarındakı laylardan hər iki lay arasındakı məsafə Məkkə ilə Himyər (yaxud Məkkə ilə Busra) arasındakı məsafə qədərdir".⁴⁸⁰ Başqa bir rəvayətdə Peyğəmbər ﷺ buyurdu: "Allah (Qiyamət günü) insanları toplayır, möminlər ayağa qalxırlar. Nəhayət Cənnət onlara yaxınlaşdırılır". İnsanlar Adəmin ﷺ yanına gələrək deyəcəklər: "Ey atamız! Cənnəti bizə açdır". Adəm deyəcək: "Sizi Cənnətdən ancaq atanız Adəmin xətası çıxartdı. Mən bunun sahibi deyiləm. Siz mənim oğlum İbrahimin ﷺ yanına gedin". İbrahim: "Mən bunun sahibi deyiləm. Mən ancaq pərdə arxasından xəlil (dost) olmuşdum. Siz Allahın Kəliməsi olan Musanın ﷺ yanına gedin"- deyəcəkdir. Camaat Musanın ﷺ yanına gəlirlər. Musa: "Mən buna sahib deyiləm. Siz Allahdan gəlmə söz və ondan gəlmə bir ruh olan İsanın ﷺ yanına gedin"- deyəcəkdir.

⁴⁷⁸ Fironun adamlarından bir Misirli Musa ﷺ qövmündən biri ilə döyüşürdü. Musanın qövmündən olan Musadan kömək istədikdə, Musa da kömək edərək düşmənin sinəsinə yumruqla vurur. Bu yumruq da onu öldürür. əl-Qəsəs 18-ci ayəsinə bax.

⁴⁷⁹ Əhməd 2/281,282.

⁴⁸⁰ əl-Buxari 4343, 4435, 4712; et-Tirmizi 2434.

İsa: "Mən buna sahib deyiləm!"- deyəcək və insanları Muhəmmədin ﷺ üstünə göndərəcəkdir".⁴⁸¹

3. Cəhənnəmdə bəzi müşriklərin cəzasının yüngülləşdirilməsi üçün ediləcək şəfaət. Səid ibn Musəyyibin atası deyir ki, Əbu Talib ölüm anında ikən Peyğəmbər ﷺ onun yanına gəldi. Onun yanında Əbu Cəhl ilə Abdullah ibn Əbu Umeyyə ibn Muğira da var idi. Peyğəmbər ﷺ buyurdu: "Ey əmi! **Lə İlahə İlləllah** – kəlməsini de ki, bununla Allah yanında sənənin lehinə şəhadət edirəm". Əbu Cəhl və Abdullah ibn Əbu Umeyyə ibn Muğira da: "Ya Əbu Talib! Abdulmuttalibin millətini tərkmə edirsən?"- dedilər. Peyğəmbər ﷺ sözünü əmisinə deməkdə davam edirdi. Onlar da öz sözlərini deməkdə davam edirdilər. Nəhayət Əbu Talibin onlara söylədiyi son söz: "Abdulmuttalibin milləti üzərindəyəm!"- oldu və **Lə İlahə İlləllah** deməkdən çəkindi. Peyğəmbər ﷺ buyurdu: "Yaxşı bil ki, Allaha and olsun, qadağan olunanadək sənənin üçün Allahdan bağışlanma diləyəcəyəm". Bundan sonra Allah ayə nazil etdi: **"Müşriklərin Cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz"**. (ət-Tövbə 113). **"Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldir. O, doğru yolda olanları da daha yaxşı tanıyır"**. (əl-Qəsəs 56). Başqa rəvayətdə Peyğəmbər ﷺ buyurdu: "Ey əmi! **Lə İlahə İlləllah** – kəlməsini de ki, bununla Allah yanında sənənin lehinə şəhadət edirəm". Əbu Talib: "Qureyşin məni ayıblaması və haqqımda: "Əbu Talib bunu ancaq qorxudan dedi!"- demələri olmasaydı, onu deyib səni məmnun edərdim".⁴⁸² Abbas ibn Abdulmuttalib ﷺ deyir: "Ya Rəsulallah! Şübhə yox ki, Əbu Talib daima səni düşmənlərdən qoruyur və sənə kömək edirdi. Bunlar ona fayda verəcəkmidi?" Peyğəmbər ﷺ: "Bəli, mən onu böyük Cəhənnəm atəşi içində olduğunu gördüm və sonra onu oradan topuğuna qədər olan bir atəş çuxuruna çıxardım. Oradan belə beyni qaynayır".⁴⁸³

4. Bir qrup insanların sorğu-sualsız olaraq Cənnətə girmələri üçün ediləcək şəfaət. Hüseyin ibn Abdur-Rahmən deyir ki: "Mən Səid ibn Cubeyrin yanında idim. Dedim: "Dünən sizin hansınız düşən ulduz gördünüz?" O: "Mən gördüm"- dedi. Sonra əlavə etdi ki: "O vaxt mən namazda deyildim. Məni əqrəb sancmışdı". O: "Bəs sən nə etdin?"- deyə soruşdu. Mən dedim: "Ruqiyyə (dua) etdim". O dedi: "Səni buna sövq edən nə idi?" Mən dedim: "Şabinin rəvayət etdiyi hədis". O dedi: "Şabinin sizə rəvayət etdiyi nədir". Mən belə rəvayət etdim: "O, bizə Burəydə ibn Huseyn əl-Əsləmdən rəvayət edib. O

⁴⁸¹ Muslim.

⁴⁸² Muslim.

⁴⁸³ Muslim.

demişdir: "Göz dəyəne yaxud ilan çalana ruqiyyə (dua) ilə əlac etmək olar". Bunun üzərinə o dedi: "Eşitdiyinə (eşitdiyi kimi) əməl edən insan nə gözəl insandır". Lakin İbn Abbas ﷺ bizə Peyğəmbərdən ﷺ belə bir hədis nəql etmişdi: "Peyğəmbər ﷺ buyurmuşdur: "Mənə bütün ümmətlər göstərildi. Peyğəmbər gördüm ki, ətrafında çox kiçik bir camaat var idi. Peyğəmbər gördüm ki, ətrafında bir və ya iki nəfər var idi. Bir Peyğəmbər də gördüm ki, ətrafında bir nəfər də belə yox idi. Birdən, mənə uzaqdan bir qaraltı göstərildi. Mən onları ümmətimdən zənn etdim". Mənə: "Bu Musanın ﷺ qövmüdür"- dedilər. Sən üfüqə doğru bax! Mən baxdıqda böyük bir qaraltı gördüm. Mənə təkrar: "Digər üfüqə doğru bax!"- deyildi. Yenə də böyük bir qaraltı gördüm. Mənə: "Bu sənin ümmətidir. Bunlar ilə bərabər yetmiş min nəfər hesabsız və əzabsız olaraq Cənnətə girəcəkdir"- deyildi. Peyğəmbər ﷺ bu xütbəsindən sonra qalxıb evinə girdi. Bunun ardından insanlar, hesabsız və əzabsız olaraq Cənnətə girəcək olan bu kimsələr haqqında müzakirəyə başladılar. Bəziləri: "Şübhəsiz ki, bunlar Peyğəmbərin ﷺ dost-yoldaşlarıdır". Bəziləri də: "Bəlkə onlar İslamda doğulan və Allaha şərik qoşmayanlardır"- dedilər. Bunlardan başqa bəzi fikirlər irəli sürüldü. Bu vaxt Peyğəmbər ﷺ onların yanına gəldi və: "Haqqında müzakirə etdiyiniz şey nədir?"- deyə buyurdu. Ona məsələni başa saldıqdan sonra Peyğəmbər ﷺ buyurdu: "Cənnətə haqq-hesabsız girən möminlər ovsun oxumazlar və tələb etdirməzlər. Təşəüüm və Tətəyyür etməz və hər şeydə öz Rəbblərinə təvəkkül edərlər". Bu vaxt Ukkaşə ibn Mihsan ayağa qalxıb dedi: "Məni də onlardan etməsi üçün Allaha dua et". Peyğəmbər ﷺ buyurdu: "Sən onlardansan". Onun ardınca başqa birisi qalxıb dedi: "Məni də onlardan etməsi üçün Allah dua et". Peyğəmbər ﷺ buyurdu: "Bu işdə Ukkaşə səndən qabağa düşdü". Başqa bir rəvayətdə Peyğəmbər ﷺ buyurur: "Ümmətimdən bir zümrə Cənnətə girər ki, onlar yetmiş mindir. Onların üzləri bədrələnmiş ayın parlaması kimidir. Onlar qızğın dəmirlə bədənələrini dağlamayanlardır".⁴⁸⁴

5. Bir qrup Cəhənnəmə düşmüş Muvahhidlərin (Tövhid əhlinin) Cəhənnəmdən çıxarılması üçün ediləcək şəfaət. Rəvayət edilir ki, Ənəs ﷺ demişdir: "Muhəmməd ﷺ bizə belə rəvayət etmişdir: "Qiyamət günü insanların arasına çaxnaşma düşəcək. (Nəhayət,) onlar Adəmin yanına gəlib deyəcəklər: "(Ey Adəm!) Rəbbinin yanında bizdən ötrü havadarlıq et (şəfaətçi ol)!" (Adəm) deyəcək: "Mən buna layiq deyiləm. Lakin siz İbrahimin yanına gedin. Həqiqətən, o, Mərhəmətli Allahın ən sevimli dostudur." Sonra onlar İbrahimin yanına gələcəklər. İbrahim deyəcək: "Mən buna layiq deyiləm. Lakin siz Musanın yanına gedin. Həqiqətən, o, Allahın (bilavasitə) danışdığı (bir adamdır)". Sonra onlar Musanın yanına gələcəklər. Musa deyəcək: "Mən

⁴⁸⁴ əl-Buxari, Muslim.

buna layiq deyiləm. Lakin siz İsanın yanına gedin. Həqiqətən, o, Allahın ruhudur və Onun Kəlməsidir". Bundan sonra onlar İsanın yanına gələcəklər. İsa deyəcək: "Mən buna layiq deyiləm. Lakin siz Muhəmmədin ﷺ yanına gedin". Beləliklə, onlar mənim yanıma gələcəklər. Onda mən deyəcəyəm: "Mən buna layiqəm!" Sonra mən Rəbbimdən izn istəyəcəyəm və mənə izn veriləcəkdir. Sonra Allah mənə indi bilmədiyim həmd-sənaları təlqin edəcək və mən o həmd-sənalarla Ona təriflər deyəcəyəm və səcdəyə qapanacağam. Onda Allah buyuracaq: "Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyini veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq". Mən deyəcəyəm: "Ey Rəbbim! Ümmətim, ümmətim!" Allah buyuracaq: "Get, qəlbində arpa dənəsi ağırlığında iman olan kimsələri atəşdən çıxart!" Mən gedib onları (oradan) çıxardacağam. Sonra geri dönüb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: "Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyini veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq". Mən deyəcəyəm: "Ey Rəbbim! Ümmətim, ümmətim!" Allah buyuracaq: "Get, qəlbində zərrə qədər və ya xardal dənəsi ağırlığında iman olan kimsələri atəşdən çıxart!" Mən gedib onları (oradan) çıxardacağam. Sonra geri qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: "Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyini veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq". Mən deyəcəyəm: "Ey Rəbbim! Ümmətim, ümmətim!" Allah buyuracaq: "Get, qəlbində xardal dənəsi ağırlığından daha az, daha az, daha az iman olan kimsələri atəşdən çıxart!" Mən gedib onları (oradan) çıxardacağam". Digər rəvayətdə Peyğəmbər ﷺ demişdir: "Mən dördüncü dəfə qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: "Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyini veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq". Mən deyəcəyəm: "Ey Rəbbim! Mənə izn ver: "Lə ilahə illəllah!" – deyən kimsələrə (şəfaətçi) olum." Allah buyuracaq: "Mənim izzətimə, əzəmətimə, böyüklüyümə və ululuğuma and olsun ki, Mən: "Lə ilahə illəllah!" – deyən kəsləri oddan çıxardacağam".⁴⁸⁵ Ənəs رضي الله عنه rəvayət edir ki, Rəsulullah ﷺ buyurdu: "Dörd kimsə Cəhənnəmdən çıxarılıb Allahın hüzuruna götürüləcəkdir. Sonra təkrar Cəhənnəmə göndərilmələri əmr edildikdə onlardan biri deyir: "Ya Rəbbim! Məni Cəhənnəmdən çıxardığında təkrarən Cəhənnəmə geri göndərəcəyini heç ümid etmirdim". Allah da onu Cəhənnəmdən qurtarır".⁴⁸⁶

⁴⁸⁵ əl-Buxari 7510, Muslim 326.

⁴⁸⁶ Muslim "İman" 321.

6. Cəhənnəmə girmələri əmr olunmuş bir qrup insanların Cəhənnəmə girməmələri üçün ediləcək şafaət. Əbu Səid əl-Xudri ☞ rəvayət edir ki, Allah Elçisi ☞ demişdir: “Möminlərin Cəhənnəmə girmiş qardaşlarına görə Rəbbləri ilə mücadilə etmələri sizdən birinizin dünyada haqq uğrunda mücadilə etməsindən daha şiddətli olacaqdır. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Onlar bizim qardaşlarımızdır. Onlar bizimlə namaz qılar, oruc tutar və həcc edərdilər, Sən isə onları Cəhənnəmə saldın”. Allah buyuracaq: “Gedin və tanıdıklarınızı oradan çıxardın!” Möminlər gəlib onları görkəmlərindən tanıyacaqlar. Od onlardan kimisini baldırının yarısına qədər, kimisini də topuğuna qədər bürüyəcəkdir. Möminlər də onları (oddan) çıxaracaqlar. Onlar deyəcəklər: “Ey Rəbbimiz! Artıq Sənin bizə əmr etdiyini kəsləri çıxartdıq”. Allah buyuracaq: “Qəlbində dinar ağırlığında iman olan kəsləri çıxardın!” Sonra isə: “Qəlbində yarım dinar ağırlığında”- həтта “zərrə ağırlığında”- deyər buyuracaq”. Əbu Səid əl-Xudri ☞ dedi: “Kim inanmırsa, bu ayəni oxusun: *“Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur”* (ən-Nisa 48)”.⁴⁸⁷ Başqa rəvayətdə Ravi Əbu Səid əl-Xudri ☞ deyir: “Mənə inanmırsınızsa bu ayəni oxuyun: *“Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırır”*. (ən-Nisa 40). Peyğəmbərlər, Mələklər, Möminlər şafaət edirlər. Bundan sonra Cabbar olan Allah: “İndi növbə Mənim şafaətimədir”- deyir və Cəhənnəmdən bir ovuc çıxarır. Buradan vücutları tamamilə yanmış insanları çıxarır. Sonra bunlar Cənnətin çölündə bir çaya salınırlar. Bu çaya “Həyat suyu” deyilir. Onlar selin gətirdiyi yığınlar arasında qalan yabanı reyhan toxumları necə sürətlə bitərsə, elə bitəcəklər. Bu yabanı reyhan otlarını bir qaya ilə ağac arasında görmüsünüz. Bu otun günəşə baxan tərəfi yaşıl, kölgəyə baxan tərəfi isə ağdır. Çaya salınan bu kimsələr çıxarılkən ağılıq və parlaqlıq baxımından sanki mərca kimi parıldamaqdadırlar. Onların boyunlarına boyunbağlar taxılır. Beləliklə Cənnətə girirlər. Cənnətliklər bunlar haqqında: “Bunlar Rəhmən olan Uca Allahın azad etdiyi qullarıdır. Bunların etdikləri bir əməl, göndərdikləri bir xeyir olmadan Allah onları Cənnətə qoymuşdur”- deyirlər. Bunlara: “Gördükləriniz və bir o qədəri sizindir”- deyilir”.⁴⁸⁸ Onlar deyəcəklər: “Ey Rəbbimiz! Sən əməllərdən heç kəsə vermədiyini nemətləri bizə verdin!” Allah buyuracaq: “Sizə bundan da üstün olanı hazırlamışam!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Bundan da üstün nə ola bilər ki?” Allah buyuracaq: “Mənim

⁴⁸⁷ ən-Nəsai 5010, 5027. əl-Albani hədisi səhih adlandırmışdır.

⁴⁸⁸ əl-Buxari 6886, 7439.

rizam! Artıq bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq".⁴⁸⁹

7. Peyğəmbərin ﷺ Cənnətə girən bir qrup insanların əməllərinin mükafatı olaraq Cənnətdə dərəcələrinin artırılması üçün ediləcək şəfaət. Ənəs ibn Məlik رضي الله عنه rəvayət etdi ki, Peyğəmbər ﷺ buyurdu: "Şəfaətim ümmətim arasında böyük günah etmiş kimsələrə olacaqdır".⁴⁹⁰ Osman رضي الله عنه rəvayət edir ki, Rəsulullah ﷺ buyurdu: "Qiyamət günü üç sinif insan şəfaət edəcəkdir: "Peyğəmbərlər, alimlər, şəhidlər və möminlər".⁴⁹¹

Bütün bu şəfaətlərdən başqa Qiyamət günü qulun tutduğu oruc, oxuduğu Quran da şəfaət edəcəkdir. Peyğəmbər ﷺ buyurdu: "Oruc və Quran Qiyamət günü qula şəfaət edəcəkdir".⁴⁹² Əbu Umamə رضي الله عنه rəvayət etdi ki, Peyğəmbər ﷺ buyurdu: "Quranı öyrənin, çünki o, qiyamət günü əhli üçün şəfaətçi olacaqdır".⁴⁹³ Nəvvəs ibn Səman رضي الله عنه rəvayət etdi ki, Peyğəmbər ﷺ buyurdu: "Qiyamət günü Quran və ona əməl edənlər gətiriləcək. İrəlində əl-Bəqərə və Ali-İmran surələri gedərək, oxuyub əməl edənlərə şəfaət edəcəklər".⁴⁹⁴ Əli رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Kim Quran oxuyar, onu əzbərləyər, halal saydığını qəbul edər, haram etdiyi şeyi də haram edərsə, Allah o kimsəni Cənnətə salar. Ayrıca Cəhənnəmə girmələri əmr edilmiş ailəsindən on kimsəyə şəfaətçi olar".⁴⁹⁵ Əbu Səid رضي الله عنه rəvayət etdi ki, Peyğəmbər ﷺ buyurdu: "Qiyamət günü (Cənnət əhli Cənnətə, Cəhənnəmlilər də Cəhənnəmə ayrıldıqdan sonra) ölüm, qara bir qoyun surətində gətirilir. Cənnət ilə Cəhənnəm arasında dayandırılır və deyilir: "Ey Cənnət əhli! Siz bunu tanıyırsınız mı?" Cənnətliklər dərhal boyunlarını uzadıb başlarını ona doğru qaldırırlar və ona (qoyuna) baxırlar; "Bəli, tanıyırdıq! Bu ölümdür"- deyirlər. Sonra: "Ey Cəhənnəm əhli! Siz bunu tanıyırsınız mı?"- deyilir. Onlar da başlarını qaldıraraq baxırlar və: "Bəli, tanıyırdıq! Bu ölümdür"- deyirlər. Bundan sonra qoyunun kəsilməsini əmr edirlər və dərhal qoyun kəsilir. Sonra deyilir: "Ey Cənnət əhli! Cənnətdə əbədi yaşayacaqsınız, artıq sizə ölüm yoxdur! Və ey Cəhənnəm əhli! Siz də Cəhənnəmdə əbədisiniz, artıq ölüm yoxdur!" Bundan sonra Peyğəmbər ﷺ bu ayəni oxudu: *(Ya Muhəmməd!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut! (O, gün bütün)*

⁴⁸⁹ Muslim.

⁴⁹⁰ Əhməd 3/ 213.

⁴⁹¹ əl-Heysəmi "Məcməuz-Zəvaid" 10/ 381.

⁴⁹² əl-Albani "Səhih Hədislər Silsiləsi" 3882.

⁴⁹³ Muslim.

⁴⁹⁴ Muslim.

⁴⁹⁵ ət-Tirmizi 2907. əl-Albani zəif adlandırmışdır.

yer üzünə və onun üzərində olan hər şeyə yalnız biz varis olacağıq. Onlar bizim hüzurumuza qaytarılacaqlar". (Məryəm 39-40)".⁴⁹⁶

ELMDƏ ŞİRK

İlk olaraq bilinməlidir ki, hər məkanı elmi ilə əhatə edib bilmək yalnız Allahın sifətlərindəndir. O, az və ya çox, yaxın və ya uzaq, gizli və ya açıq hər şeyi bilir. Heç bir zaman Ondan gizli qalacaq bir şey yoxdur. Burada işıqlıqla qaranlığın, göylərlə yerin, dağların zirvəsi ilə dənizlərin dərinlikləri arasında hər hansı bir fərq yoxdur. Hər zaman və məkanda zərrə qədər də olsa heç bir şeyin gizli qalmadığı bir elm Allahın zatına aid olan sifətlərindəndir. Bu sifətlərdə heç kimsə Allaha ortaqlıq olmaz; *"Hər şeyi bilən Sən, hikmət sahibi Sənsən". (əl-Bəqərə 32). "Yerə daxil olanı da, yerdən çıxanı da, göydən enəni də, göyə qalxanı da O bilir". (Səba 2). "Göylərdə və yerdə zərrə qədər bir şey Ondan gizli qalmaz". (Səba 3). "Qeybin açarları Allahın yanındadır. Onları ancaq Allah bilir. Allah suda və quruda nə varsa bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum (kainatda) elə bir şey yoxdur ki, məhz açıq-aydın kitabda olmasın". (əl-Ənam 59). "O, bilmədən heç bir meyvə qabığından çıxmaz, heç bir qadın hamilə olmaz və bari-hamilini yerə qoymaz". (Fussilat 47). "Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir". (əl-Mumin 7). "Mən sizin bildiklərinizi bilirəm". (əl-Bəqərə 30). "Allah qeybləri çox gözəl biləndir". (ət-Tövbə 78). "Şübhəsiz ki, O gizlini də, gizlinin gizlisini də bilməkdədir". (Ta ha 7). "Allah hər şeyi bilməkdədir". (ən-Nisa 176).*

Məxluqatdan hər hansı birinin adını tələffüz edərkən ona ayaqda ikən, oturarkən, yaxından və ya uzaqdan səslənən, başına bir bəla gəldikdə və ya düşmənlərinin şərini sovuşdurmaq üçün ona yalvaran və onunla istiqasə etmək, düşüncəsini onu görür kimi ona yönəltmək, onun adını dililə və ya qəlbilə söylədikdə onun surətinə yaxın olduğunu və ya qəbrinin başında durmuş kimi inanan, bütün bunları gözünün önünə gətirdiyində onun bunu bildiyini, başına gələn bütün xəstəlikləri, çətinliyi, ölümü, üzüntünü, sevinci bildiyini, danışdığı hər bir şeyi eşitdiyini, zehmindən keçənləri, başına gələn kədərləri bildiyini və bütün bunlardan xəbərdar olduğunu qəbul edən kimsə müşrik olur. Həmçinin də hansısa seyyidin, şeyxin, imamın Allahdan vergi olaraq qeyb elmlərinə sahib olması, digər məxluqlardan fərqli olaraq gizli elmlərə sahib olmasına inanmaq da şirkdir. Bu cür şirkə elmdə şirk qoşmaq adı verilir. Bu Allahın elmini bir başqasına məxsus etməkdir.

⁴⁹⁶ Muslim.

Bu əməllərdən hər hansı birini peyğəmbərlərə, seyyidlərə, imamlara, övliyalara, şəhidlərə və s. məxsus edərək başına bir sıxıntı və darlıq gəldikdə onlara nəzir demək, uşağı olduqda onlar üçün qurbanlar kəsmək, uşaqlarını onların adları ilə adlandırmaq (İmamverdi, Pirverdi, Ocaqverdi, Abbasqulu, Məmmədqulu, Həsənqulu, Əliqulu, Hüseynqulu və s.), onlar üçün yeməklər bişirmək və ya onların adları ilə bağlı yeməklər bişirmək (imam süfrəsi açmaq, hədiy bişirmək, Hindistanda Fatimə عليها السلام adına bir yemək növü vardır ki, ondan yalnız qadınlar yeyə bilirlər), onlar üçün meyvələr ayırmaq, bu adın xatirinə heyvanlardan müəyyən bir sürü ayıraraq (nə vaxtsa onları kəsəcəyini niyyət edərək) onlara yaxşı qulluq etmək: Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم qurbanlıq dəvə ilə gedən birisini görüb buyurdu: "Dəvəyə min get!" O kimsə dedi: "Ya Rəsulullah! Bu qurbanlıq bir dəvədir". Bundan sonra Peyğəmbər صلى الله عليه وسلم ikinci, yoxsa üçüncü dəfəsində: "Vay sənin halına! Min bu dəvəyə get (Başqa rəvayətdə: Veyl olsun sənə!)"- deyə buyurdu".⁴⁹⁷

İslam alimlərinin qəbirpərəst bidət əhlinə qarşı və İslam toplumlarında şirkin növlərini, səbəblərini və əlamətlərini açığa çıxartmaq üçün həqiqətən də dəyərli əməkləri olmuşdur. Müslimanların çoxu Tövhidin həqiqətini bilmədikləri üçün fərqi varmadan da şirkə düşməkdədirlər. Şirk anlamını bəzi müsəlmanlara görə yalnız daşa, ağaca və ya bütə tapınmaqdan ibarət olduğunu bilirlər. Buna görə də bunların çoxu itaətdə, boyun əyməkdə, sevgidə və qorxuda şirkə düşmüşlər. Bunun səbəbi də qulluq və şirkin mənələrindən xəbərsiz olmalarıdır.

Şirk insanı zəlil etməkdən və alçaltmaqdan başqa bir şey deyildir. Şirk insanı yaradılmışlara boyun əyməsinə, ona heç bir zərər və fayda vermədikləri kimi, nə ölümə, nə də yenidən dirilməyə güc yetirməyən insanlara qulluq etməsinə (qul olmasına) yol açır.

SURƏT YARADANLAR

Şəkil - Forma, Surət Vermək deməkdir. Bu da insan, heyvan və s. ola bilər. İki qismdir: **1)** Kölgəsi olan – daş, ağac, plastilin, palçıq üzərində canlı olanların heykəllərini oymaq. **2)** Kölgəsi olmayan - rənglər, cizgilər vasitəsi ilə kağız üzərində şəkil şəkmək. Canlı məxluqun surətini çəkməyin qadağan olunmasına səbəb: **1.** Şəkil çəkən özünü Allaha bənzətmək istəyir. Tövhid odur ki, sən Allaha heç kəsi şəriq qoşmursan. Şəkil çəkən əməli ilə Allaha oxşamaq, yaratmaqda Onunla bəhsə girmişdir. Allah yaradır və istədiyinə də istədiyi surəti verir. Şəkil çəkən rəssam qəlbindən, ağılından keçirdiyi forma və surəti çəkdiyi şəkilə verir. Bu da Tövhidin kamilliyinə, Allahın Rububiyyətinə ziddir.

⁴⁹⁷ Muslim 1322.

2. Surət yaratmaq şirkə aparan bir vəsilədir (yoldur). Şəriətin məqsədi isə şirkə aparan bütün yolları bağlamaqdır. Bu da Uluhiyyətdə şirkədir. İlk şirkən yaranması Nuhun ﷺ qövmündə olan saleh kimsələrin surətlərini çəkməklə başladı. Uzeymin ﷺ deyir: Şəkil çəkməyin bir neçə növü vardır. **1)** Kölgəsi (cəsədi) olan şeylər – insan, dəvə, şir və s. Bildiyim qədər bütün alimlər ittifaq ediblər ki, haramdır. Surət yaratmaqda, çəkməkdə niyyət rol oynamır. Kimsə deyə bilər: Mən dincəlmək üçün çəkirəm, pul qazanmaq üçün çəkirəm, Allahın yaratdığına bənzətmək ağımdan belə keçmir. Xeyr, bu belə deyildir. Kimsə kafirlərin libasını geyinsə, kimsə qadın libası geyinsə və desə: Mənim qadınlara oxşamağa niyyətim yoxdur, bu modadır. Biz deyəcəyik ki, xeyr, sənəni niyyətin olmasa da belə oxşayırsan. Artıq sənəni niyyətin olmasa da belə şəkil çəkməklə oxşatmış olursan. Peyğəmbər ﷺ buyurdu: "Ey Aişə! Qiyamət günündə Allah qatında insanların ən şiddətli əzaba düşər olanı Allahın yaratdığına bənzər şeylər yaratmağa çalışsınlar".⁴⁹⁸ **2)** Şəkil çəkir lakin fiziki cəsədi yoxdur. Rənglər, cizgilər vasitəsi ilə kağız, pərdə və s. üzərində şəkil çəkmək. Bu da hədislərlə haramdır. Aişə ﷺ rəvayət edir ki: "Mən Peyğəmbərin ﷺ döyüşə çıxdığını gördüm. O vaxtı mən kənarları saçaqlı bir yataq örtüyü almış və onu qapı üzərinə asmışdım (Başqa rəvayətdə: Qanadlı at şəklində olan bir örtük). Peyğəmbər ﷺ qayıtdıqda bu pərdəni gördü. Mən Peyğəmbərin ﷺ bunu xoşlamadığını üzündən hiss etdim. Peyğəmbər ﷺ pərdəni çəkəndə onu cırdı, hətta yerindən qopardı və: "Şübhəsiz ki, Allah bizə divarın daşını və torpağını belə surətlə olan pərdə ilə örtməyimizi əmr etmədi"- deyərək buyurdu. Aişə ﷺ: "Biz örtüyü parçaladıq və ondan iki yasdıq tikdik və yastığın içini xurma yarpaqları ilə doldurduq. Peyğəmbər ﷺ mənim bu işimi pis qarşılamadı (Başqa rəvayətdə: Bunu çevir. Çünki, hər dəfə onu görür və dünyanı xatırlayıram)".⁴⁹⁹ **3)** Fotoaparat vasitəsilə şəkil çəkmək. Bu ixtilaflıdır. **1.** Haramdır. Fotoapartla çəkilən şəkil, əllə çəkilən şəkildən daha canlı olur. **2.** Bu şəkil çəkməyin hökmündə deyildir. Fotoaparatla şəkil çəkmək sanki kserokopiya aparatı vasitəsilə bir şeyin surətini çıxarmaq kimidir. Allahın yaratdığı şəkildə qalır. Sadəcə düyməni basır və surəti çıxardır. Haram və mübah olur. Nə zaman olur? Əgər bir kimsənin surətini xətirə üçün çəkirə ər-arvad, ana, uşaq və s. bu haramdır. Məqsəd qəmi, kədəri aradan qaldırmaq, kef tutmaq üçündürsə olmaz. Çünki, insan surətləri saxlayır. Bunu heç kəs inkar edə bilməz. Əgər şəxsiyyət, sürücülük vəsiqəsi, cinayətkarı axtarmaq, pul və s. mübahdır. Saleh Əli Şeyx – *hafizahullah* - deyir: "Kamera güzgü kimidir". **4)** Ruh olmayan şeylərin şəklili. İki qismdir: **1.** İnsan öz əli ilə düzətdiklərinin şəklini çəkir. Kompyuter, maşın, təyyarə və s. halaldır.

⁴⁹⁸ əl-Buxari 5954, Muslim 2108.

⁴⁹⁹ Muslim 2107.

2. Allahın yaratdıqlarının şəklini çəkir. Bu da iki qismdir: 1. Nə ki, artmır - daş, dəmir və s. olar. 2) Nə ki, artır - ağac, bitkilər və s. ixtilafdır. Çoxu icazə vermişlər. İbn Abbasın ﷺ yanına bir rəssam gələrək ondan rəsmləri haqqında fətva istədi. İbn Abbas ﷺ: "Mənə yaxınlaş"- dedi. Rəssam da ona yaxınlaşdı. Sonra təkrar ona: "Mənə yaxınlaş"- dedi. Rəssam da ona yaxınlaşdı. İbn Abbas ﷺ əlini bu fətva istəyən rəssamın baş üstünə qoyaraq dedi: "Mən sənə Peyğəmbərdən ﷺ eşitdiyim bir hədisi xəbər verəcəyəm (yaxşı dinlə). Mən Peyğəmbərdən ﷺ dinlədim: "Hər bir musavvir (surət çəkən) Cəhənnəmdədir. Musavvirin təsvir etdiyi hər surətə Qiyamət günü (Allah) həyat verir və o canlı surət Cəhənnəmdə onu çəkən sahibinə əzab verir"- deyə buyurdu. İbn Abbas ﷺ: "Əgər sən sənətini davam etdirmək məcburiyyətindəsənsə ağac rəsmi və həyat sahibi olmayan vücut rəsmlərini çək (Başqa rəvayətdə: Hər kim dünyada bir surət çəkərsə, Qiyamət günü o surətə ruh verilməsi əmr olunur. Halbuki o, həyat vermək qüdrətinə sahib deyildir)"- dedi".⁵⁰⁰ Bəziləri isə qadağan etmişlər. Ümumi hədisə görə: Mücahid bu rəydə olub. Əbu Hureyra ﷺ demişdir: "Peyğəmbərin ﷺ belə dediyini eşitmişəm: "Allah ﷻ buyurmuşdur: "Mənim yaratdığım kimi yaratmağa çalışan kimsədən daha zalım kim ola bilər?! (Bacarırlarsa,) qoy bir qarışqa yaratsınlar, yaxud bir dən yaratsınlar, yaxud bir arpa dənəsi yaratsınlar!"⁵⁰¹ Görəsən Allah nə üçün sual formasında deyir? Çünki, sual formasında daha bəlağətli və dinləyəne daha çox çatır. Həmçinin, Allah müraciət etdiyi kimsələrin nə qədər zəif, aciz olduğnu göstərir. Mənim yaratdığımıza bənzər bir şeylər yaratmaq istəyəndən başqa daha haqsız kim ola bilər. Peyğəmbər ﷺ buyurdu: "Ey Aişə! Qiyamət günündə Allah qatında insanların ən şiddətli əzaba düşər olanı Allahın yaratdığına bənzər şeylər yaratmağa çalışanlardır".⁵⁰²

Hansı Şərtlərlə Evdə Şəkil Saxlamaq Olar: 1. Əzəmətləşdirmək üçün valideyn, prezident, övliya, seyyid və s. saxlamaq - Haramdır. 2. Ləzzət almaq üçün şəkil saxlamaq – Haramdır. 3. Uşaqların şəkillərini xatirə üçün saxlamaq – haramdır. Mələklər surət olan evə girməzlər. 4. Şəkil kitabın, qəzet və jurnalların içində olarsa. İmkan varsa yığışdırmaq lazımdır. 5. Əgər şəkillər aşağı bir yerdədirsə zibil yerində, ayaq altında, tualetdə və s. olar. Bəs paltarda olar? Xeyr, hətta alt paltarda da olmaz. Useymin ﷺ deyir: "Pampers – alçaq yerə geyinildiyi və tullanıdığı üçün olar". Albani ﷺ deyir: "Uşaqlara oyuncaqlarla oynamaq nə üçün icazə verilib? Çünki, zərurət vardır. Uşaqda analıq hisləri oyanır. Öyrətmək niyyəti ilə heyvanları tanımaq və s. - olar. Qayda: Başqasına görə qadağan olunan ehtiyaca görə icazəlidir". 6. Bunsuz

⁵⁰⁰ əl-Buxari 2225, 5953, Muslim 2110.

⁵⁰¹ əl-Buxari 5497, 5609, 5953.

⁵⁰² Bxari 5954, Muslim 2108.

keçinmək olmaz – şəxsiyyət, sürücülük vəsiqəsi və s. - olar. 7. Dərs ləvazımatı – dəstamaz, namazın qılınma şəkilləri və s. – olar. Aişə ر.ع. rəvayət edir ki, balaca bir yasdıq almışdım. Üstündə bir neçə (heyvan) rəsmləri vardı. Peyğəmbər ﷺ bunu gördükdə qapının önündə durdu və içəriyə girmədi". Aişə ر.ع.: "Mən Peyğəmbərin ﷺ bundan xoşlanmadığını üzündən hiss edərək dedim: "Ya Rəsulullah! Allaha və Onun Rəsuluna tövbə edirəm. Mən nə xəta etdim?" Peyğəmbər ﷺ: "Bu nə yasdıqdır?"- deyə buyurdu. Aişə ر.ع. dedim: "Mən bunu sənin üçün üzərinə otursan deyə aldım". Peyğəmbər ﷺ buyurdu: "Bu surətlərin sahibləri Qiyamət günü heç şübhəsiz ki, əzab olunacaqlar və onları (aciz etmək üçün): "Surətlərini çəkdiyiniz bu heyvanları dirildin"- deyiləcəkdir (Başqa rəvayətdə: Mən bu yasdığı sökərək iki dirsək yasdıq tikdim. Artıq Peyğəmbər ﷺ evdə onlara dirsəklərini dayayardı)"⁵⁰³. İbn Ömər ر.ع. rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Bu surətləri çəkənlər Qiyamət günü əzab olunacaqlar. Tez olun çəkdiyiniz surətlərə can verin deyiləcəkdir".⁵⁰⁴ Aişə ر.ع. rəvayət edir ki, Cəbrail ع.ع. gəlməsi haqqında Peyğəmbərə ﷺ söz verdi. Nəhayət vəd edilən vaxt gəldi, lakin Cəbrail ع.ع. hələ də gəlməmişdi. Peyğəmbər ﷺ əlində dəyənək olduğu halda gözləməkdə idi. Dəyənəyi əlindən atdı və: "Allah vədindən dönməz, Rəsulları da dönməzlər"- deyə buyurdu. Sonra arxa tərəfə döndükdə çarpayının altında bir köpək balasını gördü. O deyə buyurdu: "Ey Aişə! Bu köpək bura nə vaxt girmişdir?" Aişə ر.ع. dedi: "Allaha and olsun ki, bilmirəm". Peyğəmbər ﷺ köpəyin çıxarılmasını əmr etdi, o da çıxarıldı. Ondən sonra Cəbrail ع.ع. gəldi. Peyğəmbər ﷺ buyurdu: "Mənə vəd etdiyən vaxt gələcəyini bildirmişdin, mən də səni gözlədim lakin gəlmədin". Cəbrail ع.ع.: "Mənim gəlməyimin qarşısını evində olan köpək almışdır. Biz mələklər içində köpək və surət olan evə girmərik. (Başqa rəvayətdə: Meymunə ر.ع. Peyğəmbərin ﷺ nə üçün kədərli olduğunu soruşduqda o: "Cəbrail ع.ع. bu gecə mənimlə görüşəcəyini vəd etmişdi, lakin gəlmədi. Allaha and olsun ki, mənə qarşı sözündən heç vaxt dönməmişdir". Sonra Peyğəmbərin ﷺ qəlbina evimizin bir dirəyi altında olan bir köpək balası düşdü. Həmin an onun çıxarılmasını əmr etdi. Köpək balası çıxarıldı. Sonra əlinə su alaraq köpək balasının yatdığı yerə səpdi. Nəhayət axşam olduqda Cəbrail ع.ع. gəldi. Peyğəmbər ﷺ buyurdu: "Dünən gecə mənimlə görüşəcəyini vəd etmişdin!?" Cəbrail ع.ع. dedi: "Bəli, elədir. Lakin biz mələklər içində köpək və surət olan heç bir evə girmərik". Peyğəmbər ﷺ o günü səhərə qədər itlərin öldürülməsini əmr etdi. Hətta o dərəcəyə qədər ki, kiçik baxçaları qoruyan itlərin də öldürülməsini əmr etdi, sadəcə böyük baxçaları qoruyan itlərə

⁵⁰³ Muslim 2108.

⁵⁰⁴ Muslim 2108.

dəyilmədi⁵⁰⁵".⁵⁰⁶ Peyğəmbər ﷺ buyurdu: "İçində köpək və surət olan evə (rəhmət) mələkləri girməz".⁵⁰⁷ Əbu Hureyra ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Mələklər içində köpək və zıncırov olan heç bir səfərdə olan qəbiləyə yoldaşlıq etməzlər".⁵⁰⁸ Əbu Hureyra ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Zıncırov şeytanın tütəyidir (səsidir)".⁵⁰⁹

ŞİRKİN HƏQİQƏTİ

Şirk - Xaliqə (Yaradana) oxşamaq, Xaliqi (Yaradanı) məxluqa (yaradılmış) oxşatmaqdır. Həqiqi bənzətmək də elə budur. Necə ki, Allahın qəlbini çevirdiyi və başı aşağı etdiyi şəxsin halı tərsinə çevrilmiş, işi qarışdıraraq bəsirəti kor olan şəxs belə işləri edir. Bu insan Tövhidə oxşatmaq, oxşatmağı isə ucalıq və itaət adlandırır. Buna görə də müşrik məxluqu Xaliqə oxşadır. Uluhiyyət xüsusiyyətlərindən biri də səcdə, təvəkkül, tövbə, ucaltmaq və hörmət məqsədilə and içməkdir. Kim bunları Allahdan qeyrisinə edərsə məxluqu (yaradılanı) Allaha (Yaradana) bənzətmişdir. **Həmçinin** - Mənfəət və zərər vermək Allahın Əlindədir, dua, qorxu, nəzir, qurban və s. ibadətlər Allaha yönəlməlidir. Əgər bir kimsə bu kimi şeyləri Allahdan qeyrisinə

⁵⁰⁵ Muslim 2104, 2105. Peyğəmbər ﷺ buyurdu: "Özündə palan (sütrə) olmayan bir kimsənin namazını həddi-buluğa çatmış qız, ulağ və it poza bilər". Əbu Zərr ﷺ: "Ya Rasulullah! Qara itlə qırmızı itin nə fərqi vardır?"- deyər soruşdum. Peyğəmbər ﷺ: "Qara it şeytandır"- deyər buyurdu. Muslim, Əbu Davud. İbn Ömər ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Hər kim ov itindən, qoyun itindən və ərazini qorumaq üçün saxlanılan itdən başqa (məqsədlər) üçün it saxlayarsa, hər gün o kimsənin savabından iki qirat savab azalar". ə-Buxari 2322, Muslim 1575, 1559, 2104. İbn Ömər ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ köpəklərin öldürülməsini əmr edərkən buyurdu: "İlanları və köpəkləri öldürün. Xüsusən də ilanlardan arxasında iki ağ cizgili cinsi ilə və bir də ən pisi olan quyruqsuz (zıncırov) ilanını öldürün. Çünki, ilanların bu iki cinsi gözün nurunu aparır və hamılə qadının uşağının düşməsinə səbəbdır". İbn Ömər ﷺ bütün ilanları öldürürdü. İbn Ömər ﷺ Əbu Lubadə əl-Bədriyə: "Peyğəmbər ﷺ ev ilanlarını öldürməyi qadağan etmişdir"- hədisini rəvayət etdikdən sonra, o da bu əmələndən vaz keçdi". Muslim 2233. Hədisin mətnində *əl-Cinn* kəliməsi vardır ki, lüğətdə izahı – *əl-Cannu* mimin təşdidilə cinn ləfzindən cəm ismidir. Zəməxşəri deyir ki: "Cann cinlərin atasıdır. Adəm də bütün bəşəriyyətin atasıdır. Cann xüsusi bir qövmdür ki, insanlardan əvvəl yaradılmışlar. Canın bir növü də ilan adıdır ki, gözləri qara əksər evlərdə dolışırlar və heç kimə də zərər verməzlər". İbn Məsud ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ ilə bərabər Minada bir mağarada idik (Başqa rəvayətdə: Peyğəmbər ﷺ ehramlı halda Minada bir ilan öldürülməsini əmr etmişdir). Bu vaxt ona *Vəl Mursəlati Urfa* – surəsi nazil olmuşdur. Biz də bu surəni Peyğəmbər ﷺ ağzından ilk alanlar idik. Bu an birdən-birə üstümüzdə bir ilan gəldi. Peyğəmbər ﷺ: "Bu ilanı öldürün"- deyər buyurdu. Biz də onu öldürməyə çalışdıq, lakin ilan qaçdı. Peyğəmbər ﷺ: "Allah sizi ilanın şərinə qoruduğu kimi ilanı da sizin şərinizdən qorudu"- deyər buyurdu. Muslim 2234, 2235. Əbu Səid əl-Xudri ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Mədinədə müsəlman olmuş cinlərdən bir camaat vardır. Hər kimin evində uzun ömürlü ev ilanları varsa, onlardan bir şey gördükdə onları üç gün elan edib qovun (Başqa rəvayətdə: Üç dəfə qovun). Gedərsə nə yaxşı, əgər bundan sonra da sizə görsənərsə artıq onu öldürün. Çünki o, şeytandır (Başqa rəvayətdə: Çünki o, kafirdir)". Muslim 2236.

⁵⁰⁶ Muslim 2104, 2105.

⁵⁰⁷ Muslim 2106.

⁵⁰⁸ Muslim 2113.

⁵⁰⁹ Muslim 2114.

yönəldərsə, artıq məxluqu Allaha bənzətmişdir. Heç bir şeyə qadir olmayanı (öldürmək, diriltmək, mənfəət və xeyir) hər bir şey Əlində olan Allaha bənzətmişdir. Bütün bu işlərin əsası Allahın Əlindədir. Allahın istədiyi hər bir şey olur, istəmədiyi isə olmur. Allahın vermədiyi bir şeyi heç kəs verə bilməz, verdiyinə də heç kəs mane ola bilməz. Əgər Allah bəndəsinə rəhmət qapılarını açarsa onun qarşısını heç kəs ala bilməz, yox əgər ona rəhm etməzsə heç kəs ona rəhm edə bilməz. Ən çirkin oxşatmaq da elə budur ki, möhtac olanı, aciz olanı Qadir olana, möhtac olmayana oxşatmaqdır. Allah hər tərəfdən kamildir. Onda naqislik yoxdur. Bu da quldan (bəndədən) onu tələb edir ki, ibadətini hər bir növünü Allaha yönəltsin. Bunların hər biri də ağıl, fitrət və şəriət tərəfdən buna dəlalət edir. Əgər bir kimsə bu kimi ibadətləri Allahdan qeyrisinə yönəldərsə, artıq o kimsə qeyrisini oxşarı və bənzəri olmayan Allaha oxşatmışdır. Bu da ən çirkin və batil bir oxşatmaqdır. Ən böyük çirkinlik olduğu üçün ən böyük zülm adlanmışdır. Bu zülmü də Allah bağışlamır, baxmayaraq ki, Allah rəhməti özünə vacib etmişdir.

Uluhiyyətin xüsusiyyətlərindəndir ki, bu qulluq iki əsas üzərində qurulmuşdur. Bundan başqası da yoxdur. Sevginin ən uca dərəcəsi ilə zəlilliyin ən uca dərəcəsi. Bu da Allaha qulluğun tamamlığıdır. Bu əsaslara görə də insanlar fərqlənirlər. İnsanın Allahı ən uca sevgi ilə sevməsi və bununla da yanaşı yalnız Allah qarşısında zəlil olmasıdır. Bunlardan biri olmazsa ibadət də olmaz. Lakin şeytanlar insanların ağıllarını və fitrətlərini dəyişərək korlamışlar. Sağlam ağıl heç vaxt şəriətə zidd olmur. Əgər bir kəs deyirsə bu mənim ağıma batmır, deməli naqislik elə onun öz ağındadır. Əgər onun ağı sağlam olsaydı, Quran və Sünnədə gələnləri qəbul edərdi. Allah Öz nuru ilə dilədiyini hidayət edir.

Həmçinin - əgər bir kimsə özünü böyük apararsa, insanlara özünü ucaltmağa, tərifləməyə çağırırsa, təkəbbürlük edərsə, özünə itaət etməyə və özünə qorxu, ümüd, sığınmaq tərəfdən bağlanmağa çağırırsa, o kimsə özünü Allaha oxşatmışdır. Allahın Rububiyyət və Uluhiyyətini özünə götürmək istəmişdir. Şahənşah, Hökmdarlar hökmdarı, Hakimlər hakimi, Qazilər qazisi, Hüccətullah, Ayətullah və s. Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Allah qatında ən çirkin ad (ən çirkin adın sahibi) Məlikul-Əmlak adını daşıyan kimsədir". Sufyan ibn Uyeynə رضي الله عنه deyir: "Şahən şahdır". (Başqa rəvayətdə: "Qiyamət günü Allah qatında ən mənfur, ən çirkin və Allahın ən çox qəzəb etdiyi, Allahdan başqa heç bir həqiqi məlik yox ikən, Məlikul-Əmlak – Məliklərin məliki – adı ilə adlandırılmış kimsədir").⁵¹⁰ Belə bir insan Allahın onu lazımınca alçalmağa və Qiyamət günü insanların ayaqları altında qalmağa layiqdir. Əgər surət çəkən Qiyamət günü insanlar arasında ən şiddətli əzaba

⁵¹⁰ Muslim 2143.

düçar olan olacaqsə, onda Rububiyyətdə, Uluhiyyətdə özünü Allaha oxşadan barədə zənnin nədir?

HƏNƏFİ ALİMLƏRİNƏ GÖRƏ ŞİRK

Lüğətdə şirk – Bir şeydə birisinə şərik olmaqdır. Şərik olmaq, şirkət eyni kökdəndir. Birisinə bir şeydə şərik olmaq – şərik olunan şeyin azında və ya çoxunda pay sahibi olmaq deməkdir. İstilahı mənası – şəriətə görə hər küfrün imanın ziddi olduğu kimi, şirk də Tövhidin ziddidir. İmam Abdul-Qadir əd-Dəhləvi deyir: "Şirk insanın Allahdan başqasında Allahın sifətlərindən bir sifətin varlığına etiqad etməsidir. Məs: "Filan kimsə hər şeyi bilir, filan kimsə dilədiyini edir, mənə xeyrin və şərin toxunması onun əlindədir – bu kimi sözləri söyləmək və ya Allahdan başqasını Allahu ucaltdığı kimi ucaltmaqdır. Birindən bir şey istəmək üçün ona səcdə etmək və ya onun üçün etiqad sahibi olmaq".⁵¹¹ İmam Əhməd ər-Rumi⁵¹² və Şeyx Əbul-Həsən ən-Nədvi deyirlər: "Şirk sadəcə insanın başqasını Allaha şərik qoşub Onunla arasında heç bir fərq görməməsindən əlavə, insanın Allahın zatına və sifətlərinə xas olan ibadətləri başqasına məxsus etməsidir. İnsanlardan birinə səcdə etmək, onun adına qurban kəsib nəzir demək, çətin anlarda ondan kömək diləmək və onun hər yerdə hazır olduğuna, onun qeybdən xəbər verməsinə inanmaq deməkdir. Bunların hamısı ilə şirkə səbəb olur və insan bununla müşrik olur".⁵¹³ **"Həqiqətən əgər sən müşriklərdən "Göyləri və yeri kim yaratmışdır?"- deyə soruşsan, onlar mütləq "Allah!"- deyə cavab verəcəklər. De ki: "Həmd olsun Allaha!" (Loğman 25).** Çox təəssüf ki, cahillərin çoxu sadəcə Rububiyyət tövhidinin kifayət olduğunu söyləməkdədirlər. Beləcə, Uluhiyyətdə şirk qoşmaq onlara bəsit və yüngül gəlmiş və ibadəti Allahdan başqasına sərf etmişlər".⁵¹⁴ Muhəmməd Alaüddin əl-Haskəfi deyir: "Allahdan başqasına nəzir

⁵¹¹ Abdul-Qadir ibn Abdur-Rahim əl-Uməri əd-Dəhləvi əl-Hənəfi hicrətin 1230-cu ilində vəfat etmiş, məşhur alimlərdəndir. Nuzhətul-Havətir (c. 7, səh. 302-304).

⁵¹² Osmanlı alimlərindəndir. Hicrətin 1043-cü ilində ölmüşdür. Hidayətul-Arifin 1/ 157, Məcmuə-Muəllifin 2/ 83. Şirkin altı növünü zikr edirlər. Şirkut-Tərrib – Bu Allaha yaxınlıq üçün Allahdan başqasına ibadət etmək. Məcalisul-Əbrar Alə Hazinətül-Əsrar (səh. 150-152).

⁵¹³ Muhəmməd İsmail ibn Abdul-Ğani ibn Abdur-Rahim əl-Uməri əd-Dəhləvi əl-Hənəfi (h. 1193-1246). Takviyətul-İman, Tənvirul-Ayneyn fi İsbəti Rail-Yadəyn, ən-Nədvi Risalətul-Tövhid 32-33.

⁵¹⁴ Əbu Hənifə və əshabının bu haqda rəylərini öyrənmək üçün: Bədaius-Sənai 1/ 320, Tuhfətul-Fuqaha 2/ 256, Fəthul-Mulhim 121-122, Ziyarətul-Qubur (səh. 29, əl-İbda s. 197), Təbyinu Həqaiq 1/ 264, Haşiyətu Mərakil-Fələh s. 405, Kəvakibud Dərari 1/ 317, Məcalisul-Ərbəa s. 13 və s. Əhməd İbn əs-Sərahəndi əl-Hənəfi əl-Mətrudi əl-Naqşibəndi (ölümü h. 1034). Bəyanul-Əqaid, Nuzhətul-Havətir 5/ 43-45. Muhəmməd İbn Əli ibn Həmid ibn Səbir əl-Hənəfi ət-Təhnəvi. "Mucəmul-Muəllifin" 11/ 47, "Bahurur-Raik" 2/ 298, 3/ 88, 5/ 124, "Ruhul-Məani" 17/ 213, 313, 6/ 129, 11/ 98, "Tuhfətul-Fuqaha" 3/ 67, "Təysirur-Rahmən" 2/ 352, "Fətvə əl-Hindiyyə" 6/ 323, 326, "əl-İbda" s. 189, "Təkviyətul-İman" s. 19-21 (Urduca), "Risalətul-Tövhid" s. 25, 33, 40, "Rəddul-İşraq" s. 16-17 – Bu kitablarda Allahdan başqasına səcdə etmək, övlialara dua edərək yardım

demək, ölüldən ötrü xalqın arasında bir çox kimsələrin başına mum yaxması, qəndil yağı və bənzəri şeylər kimi övliyələrin qəbirlərinə yaxınlaşmaq üçün alınan pulun hamısı icma ilə batil və haramdır".⁵¹⁵ Muhəmməd ibn Yəhya ibn Muhəmməd əl-Qandəhləvi əl-Hənəfi deyir: "Qəbirlər üzərinə məscid bina etmək digər Din Sahiblərinə bənzəməkdir. Bu yəhudilərin Peyğəmbərlərini və böyüklərini ucaltmaq üçün hörmət olsun deyə onların qəbirləri üzərində məscid bina etmələrində təzim və bütlərə tapınanların əməllərinə bənzər bir şeydir. Bu qəbirlərə qəndil aparmaq isə malda olan israfdır; *"Mallarını boş yerə sərf edənlər şeytanın qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı çox nankordur"*. (əl-İsra 27). Bu cür əməl etməkdə digər Din Sahiblərinə bənzəmə vardır. Çünki onlar böyüklərinin qəbirləri üzərinə qəndillər asaraq oraları işıqlandırır və lazımsız şeylərlə qəbirlərə böyük hörmət bəsləyərlər".⁵¹⁶ Alusi əl-Hənəfi deyir ki: "Mən salehlərin qəbirlərini yüksəltməyi, üzərinə daşla bina tikməyi, o qəbirlərə doğru namaz qılıb, təvaf etməyi, qəbirləri əllə salamlayıb, müəyyən vaxtlarda orada toplanmağı mübah sayan cahil kimsələr gördüm. Bunların hamısı Allah və Rəsuluna ﷺ qarşı açıq bir düşmənçilik və dində Allahın izn vermədiyi şeyləri etməkdir. Allah Rəsulunun ﷺ səhabələrinin onun qəbiri ilə necə davrandıqlarını (üstəlik qəbri yer üzündə olan qəbirlərin ən fəzilətli olduğu halda) bilməyin sənə yetərli olar. Buraxdıqları izə tabe olsan və indikilərlə onları müqayisə etsən (düşünsən), Allah səni hidayətə yönəldər".⁵¹⁷ İsmail əd-Dəhləvi – "Takviyətul-İman", ən-Nədvi "Risalətut-Tövhid" əsərində deyirlər ki: "Şirk fitnəsinin çox güclənməsi və insanlar arasında yayılması və Tövhidin qərib qalmasıdır. İnsanların çoxu şirkin nə mənə daşdığını bilmirlər. İman etdiklərini söylədikləri halda bir çox əməllərində şirkə düşüb onun çirkinliyinə bulaşmışlar". *"Onların çoxu Allaha şərikin qoşmadan iman etməzlər"*. (Yusuf 106). **Həmçinin** – ölümlər vasitəsilə Allaha təvəssül etməyi İmam Əbu Hənifə, Əbu Yusuf رحمتهما qadağan ediblər".⁵¹⁸

Bu gün insanların çoxu şeyxləri, peyğəmbərləri, imamları, mələkləri və cinləri, sıxıntı anlarında çağıraraq onlardan ehtiyaclarının ödənilməsini, istəklərinin gerçəkləşməsini ummaqdadırlar. Hətta başlarına gələcək bəlalardan qorxaraq öz uşaqlarına Pirverdi, Huseynqulu, Əliqulu və s. isimlər də verirlər. İnsanların qəlblərinə şübhə salmaq üçün: Bu Allahın onlara verdiyi bir nemətdir, onlara dua edib yalvarmağımız, onlardan kömək diləməyimiz ancaq Allaha yalvarma və Ondan yardım diləməkdir. Onların Allah qatında

istəmək, onlarla istiqasədə olmaq, övliyə üçün nəzir, qurban kəsmək və s. kimi əməllərin şirk olması və qəbirpərəstlərə şiddətli rədd vardır.

⁵¹⁵ Muhəmməd ibn Əli ibn Muhəmməd əl-Husni əl-Haskafi hənəfilərin Şam muftisidir. "Durrul-Muxtar" 2/ 439.

⁵¹⁶ "Kəvakibud-Dərarı" 1/ 316-317.

⁵¹⁷ "Ruhul-Məani" 15/ 239-240.

⁵¹⁸ "Durrul-Muxtar" 630, "Şərhul-Əhyər" 2/ 282.

ayrı bir yeri və məqamı vardır. Hər kəs buna çata bilməz. Onlar istədiklərini edə bilirlər. Onlar Allah qatında bizim şafaətçilərimiz və vəkillərimizdir". Onların bu sözləri Məkkə müşriklərinin sözlərinə necə də bənzəyir; *"Allahı qoyub özlərinə dost tutanlar: "Biz onlara bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!"- deyirlər".* (əz-Zumər 3). *"Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şafaət edənlərdir!"- deyirlər. De ki: "Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şəriklə qoşulan bütlərdən uzaqdır və ucadır".* (Yunus 18).

ALLAHLA, ONUN AYƏLƏRİ, PEYĞƏMBƏRİ, ŞƏRİƏTİ VƏ YA BUNLARDAN HƏR HANSI BİRİ İLƏ İSTEHZA EDİB ZARAFATLAŞMAQ

Bütün Peyğəmbərlər insanları Tövhidə dəvət etdikləri zaman istehza (lağlağa) ilə qarşılaşmışlar. Nuhdan ﷺ başlayaraq Muhəmməd Peyğəmbərə ﷺ qədər Peyğəmbərlər qövmləri tərəfdən bu əziyyəti çəkmişlər; *"Eləcə də (səndən əvvəl) hər Peyğəmbər üçün günahkarlardan bir düşmən etmişdik. Rəbbinin sənə bir rəhbər, bir mədədkar olması kifayət edər".* (əl-Furqan 31). *"Onlar səni gördükdə ancaq məsxərəyə qoyur (və belə deyirlər): "Allahın Peyğəmbər göndərdiyi şəxs budurmu".* (əl-Furqan 41). *"Biz sizdən əvvəlkilərə də neçə-neçə Peyğəmbərlər göndərmişdik. Onlara elə bir Peyğəmbər gəlməzdi ki, ona istehza etməsinlər".* (əz-Zuxruf 6-7). *"Nuh gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. Nuh onlara deyirdi: "Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq".* (Hud 38-39). *"Yadımıza gətirin o vaxt ki, Musa öz qövmünə: "Allah sizə bir inək kəsmənizi əmr edir!" – dedi. Onlar isə: "Bizi məsxərəyəmi qoyursan!" – dedilər. Musa da: "Allah Özünü məni cahil olmaqdan saxlasın!" – dedi".* (əl-Bəqərə 67). *"(Ya Muhəmməd!) Kafir olanlar səni gördükləri zaman ancaq məsxərəyə qoyaraq (bir-birinə): "Sizin tanrılarınızı tənə edən bumudur?" – deyirlər. Halbuki onlar, məhz onlar Rəhmənin öyüd-nəsihətini (Qurani) inkar edirlər".* (əl-Ənbiya 36). *"(Ya Muhəmməd! Təbuk döyüşünə gedərkən səni lağa qoyan) münafiqlərdən (nə üçün belə etdiklərini) soruşsan: "Biz ancaq söhbət edib zarafatlaşır, əylənirdik" – deyə cavab verərlər. De ki: "Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzama edirsiniz. (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz. Aranızdan bir qismini bağışlasaq da, digər qismini günahkar olduğu*

*üçün əzaba düçar edəcəyik". (ət-Tövba 65-66).⁵¹⁹ İbn Ömər, Muhəmməd ibn Kəb, Zeyd ibn Əsləm, Qatadə رضي الله عنه rəvayət edirlər ki: "Təbuk döyüşündə bir nəfər: "Bizim bu Quran oxuyanlar kimi qarınculu, yalançı və döyüşdə qorxaq görmədik". Onlar Peyğəmbəri ﷺ və onun Quran oxuyan səhabələrini nəzərdə tuturdular. Auf ibn Məlik رضي الله عنه deyir ki: "Sən münafiqsən, Allaha and olsun ki, bunu Peyğəmbərə xəbər verəcəyəm"- dedim. Peyğəmbərə ﷺ xəbər vermək üçün getdim. Lakin Peyğəmbərin ﷺ yanına gəldikdə artıq vəhyin məni qabaqladığını gördüm. (İstehza edən kimsə) Peyğəmbərin ﷺ yanına ondan üzr istəmək üçün gəlmişdi. Bu zaman Peyğəmbər ﷺ artıq dəvəsinə minərək səfərə hazırlaşır. O: "Ey Allahın Rəsulu! Biz sadəcə səfər çətinliyini aradan qaldırmaq üçün boş-boş danışırıdım". İbn Ömər رضي الله عنه deyir ki: "Sanki onun dəvə yüyəninə bağlı olduğunu və ayaqlarının da sürünərək daşlara dəydiyini və bu sırada: "Biz zarafat edib boş-boş danışırıdım" - dediyini və Peyğəmbərin ﷺ ona əhəmiyyət vermədən sadəcə bu sözləri təkrar edərək: "**Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamu edirsiniz. (Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra artıq kafir oldunuz**"- ayəsini oxuduğunu görürəm".⁵²⁰ Müsəlman buna qarşı çox diqqətli olmalıdır. Kiçik bir söz müsəlmanın bütün həyatını, axirətini məhv edə bilər. **Allah Qorusun** bu küfr iki qismdir: **1)** Allahın şəriəti ilə edilən istehza. **2)** Kovni (dünyəvi) dəlillərlə istehza etmək. Məs: Yay aylarında soyuq olur və deyir ki: "Bu nə boş şeydir. Yayda da soyuq olar və ya əksini söyləmək". Məgər kainatda baş verənlər Allahın izni (qədəri) ilə olmur? Hər bir şey Allahın hikməti üzərində qurulmuşdur. Allahın qədəri, təqdir etdiyi ilə istehza etmək, "Allah bu zərərli şeyləri nə üçün yaradıb" və s. demək küfrdür. Allah gizli və aşkar olan hər bir şeydən xəbərdardır. İbn Teymiyyə رحمته الله deyir: "Peyğəmbər ﷺ onları şirkdən çəkirdiyi zaman onunla istehza etdilər. Bütün müşriklərin halı belədir. Peyğəmbərlər onları Tövhidə dəvət etdikləri zaman, bütperəstlik canlarına hopduğu üçün onları söydülər və onları ağılsız, azmışlar və dəliliklə vəsfləndirdilər. Onlara bənzəyən kimsələr də belədir. Əgər içində bütperəstlik hisləri varsa, Tövhidə çağıran birini gördükdə eyni şəkildə onunla istehza (lağlağa) edən görərsən".⁵²¹ İstehzanın bir neçə növü vardır. İstehza bəzən sözlə olur ki, istehzanın ən çox yayılan şəkili budur. Bəzən də işarə ilə olur. İşarə ilə edilən istehza (lağlağa) göz-qaş hərəkəti və ya dil çıxarmaqla olur. Bəzən də əl hərəkətləri ilə olur. Allaha istehza etmək **Kufru Muarada** - etiraz küfrüdür. Şeyx Useymin رحمته الله deyir: "Bütə səcdə edən küfründən də şiddətlidir". İbn Qudamə رحمته الله deyir: "İstər zarafatla olsun, istərsə ciddi bir şəkildə olsun Allahı söyən kimsə kafir olur. Allah ilə,*

⁵¹⁹ Təbəri Təfsir 10/ 173, İbn Kəsir "Təfsir" 4/ 111, 112, İbn Hişam 4/ 168.

⁵²⁰ İbn Əbu Hatim 6/1829, İbn Cərir "Təfsir" 10/119.

⁵²¹ Dəkaikut Təfsir 3/332.

ayələri, Peyğəmbərləri və Kitabları ilə istehza edən kimsə də belədir".⁵²² Qurtubi rahiməllah Təbuk döyüşündə olan istehza edənlərin halını açıqlayarkən İbnul-Arabinin sözlərini gətirir: "Onların söylədikləri şeylər istər ciddi, istərsə də zarafat olsun - küfrdür. Çünki, zarafatla küfr etmək də küfrdür. Ümmət arasında bu haqda ixtilaf yoxdur. Araşdırma aparmaq elmin və həqiqətin qardaşdır, zarafat və istehza batilin və cəhəlin qardaşdır".⁵²³ İbn Teymiyyə rahiməllah deyir ki: "Allah ilə, Onun ayələri və Peyğəmbərləri ilə istehza etmək küfrdür. Bunu edən kimsə daha öncə mömin idisə kafir olduğuna hökm edilir".⁵²⁴ **Həmçinin** - Muhəmməd ibn Abdul-Vahhab rahiməllah da öz dəyərli kitabı olan "Tövhid Kitabında" belə bir bölüm açmışdır. Həmçinin "İslmdan çıxaran on şərt" kitabında da – Peyğəmbərin rahiməllah dinində olan bir şeylə və ya onun savabı və ya cəzası ilə zarafat (istehza) etməyi altıncı şərt olaraq zikr etmişdir. Həmçinin, Muhəmməd ibn İbrahim Əli Şeyx, İbn Bəzz və Şeyx Useymin rahiməllah din ilə istehza edənlərin kafir olmasını söyləyən alimlərdir.⁵²⁵

Allahı və Peyğəmbərini rahiməllah, Dini söyənin tövbəsinin qəbul olunmasında alimlər arasında ixtilaf vardır. Hənbəli məzhəbinə görə qəbul edilmir və mürtəd olaraq öldürülür. Lakin digər qrup alimlər deyirlər ki: Nasux Tövbə (səməmi tövbə) qəbul edilir. Səhih rəy də budur. Alimlərin ixtilafı məsələnin nə qədər təhlükəli olduğunu göstərir. Bunun Tövhid ilə olan bağlılığı – hökmü küfrdür ki, Tövhidin əslinə ziddir. Peyğəmbəri rahiməllah söyənin tövbəsi qəbul olunurmu? Şeyx Useymin rahiməllah deyir: "Tövbəsi qəbul edilir, lakin hədd ilə öldürülür. Cənazəsi qılınır və müsəlman olaraq dəfn edilir. Ölümü tövbəsi deməkdir. Lakin Peyğəmbərin rahiməllah haqqı qalır. Çünki, öz haqqına görə onu bağışlayıb bağışlamadığı Qiyamətdə bilinəcək". Həmçinin – istehza məclislərində olduğun zaman, ya etirazını bildir, ya da get. Əks təqdirdə sən də onlara şərik olacaqsan; *"Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlara da qadınlara lağa qoymasınlar. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır"*. (əl-Hucurat 11). *"O, kəslər ki, lağlağıdan və lazımsız şeylərdən üz döndərilər"*. (əl-Mumin 3). İbn Kəsir rahiməllah bu ayənin təfsirində deyir ki: "Allah insanlarla istehza (lağlağa) etməyi qadağan edir. İnsanlarla istehza etmək onları kiçik görməkdir. Necə ki, Peyğəmbər rahiməllah buyurdu: "Təkəbbürlük haqqı qəbul etməmək və insanları kiçik görməkdir".⁵²⁶ *"Onlar Mənim ayələrimi və*

⁵²² əl-Muğni "Kitabul Murtəd" 12/298-299.

⁵²³ Camiul Əhkamul Quran 8/397.

⁵²⁴ Macmuu Fətava 7/273.

⁵²⁵ Fətva Muhəmməd İbn İbrahim 1/174, 12/195, İbn Bəzz 3/165, Useymin "Məcmuus Səmin Min Fətva" 1/62.


⁵²⁶ Təfsirul Quranil Azim 7/356, Muslim 91, ət-Tirmizi 1999, Əbu Davud 4/352.

(Peyğəmbər vasitəsilə) qorxudulduqları əzabı məsxərəyə qoyurlar". (əl-Kəhf 56). "Bəli sən onlara təəccüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər". (əs-Saffət 12). Muhəmməd ibn Əli Şeyxdən ﷺ: "Saqqal pislkdir deyən kimsə mürtəd sayılırmı?"- deyə soruşulduqda, o: "Bunu yaxşıca araşdırmaq lazımdır. Əgər bunu Peyğəmbərin ﷺ bir sünnəti olduğunu bildiyi halda edərsə, haqqında mürtədlik hökmü qalxar, yox əgər o kimsəyə yaraşmadığı üçün istehza edərsə küfr deyildir".⁵²⁷ "Həqiqətən, günahkarlar iman gətirmiş kimsələrə (dünyada) gülüirdülər. Möminlərin yanından keçərkən (onları dolamaq məqsədilə) bir-birinə qaş-göz edirdilər. Ailələrinin (yaxın adamlarının) yanına qayıtdıqda isə (onları doladıqları üçün) kefləri kök qayıdırdılar. Möminləri gördükdə: "Doğrusu, bunlar (haqq yüldən) azanlardır!"- deyərdilər. Halbuki onlar möminlərə nəzarətçi göndərilməmişdilər". (əl-Mutaffifin 29-33). "Könüllü surətdə (bollu) sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni təsəddüq edən kəsləri məsxərəyə qoyanları Allah özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düşər olacaqlar". (ət-Tövbə 79). "Onlara haqq olan (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. Müşriklərin məsxərəyə qoyduqları Quranın xəbərləri onlara gəlib çatacaq". (əl-Ənam 5).

⁵²⁷ Fətva Əli Şeyx 12/195.



KİÇİK ŞİRK



ŞİRKUL-ƏSĞƏR - KİÇİK ŞİRK

Kiçik şirk insanı İslamdan çıxartmadığı kimi Tövhidin əslinə də zərər verməz. Lakin Tövhidin kamilliyinə zərər verir. Kiçik şirk böyük şirkə aparən əməllər, sözlər və niyyətlərdir.⁵²⁸ Burada bir məsələ də vardır ki, kiçik şirk böyük şirkə aparən yoldur. Əgər bir kimsə etiqad etsə ki, “hər bir şeydən qoruyan Allahdır, sadəcə bu gözmuncuğunu, həmayılı səbəb olaraq taxmışam” - bu kiçik şirkdir. Lakin etiqad etsə ki, xeyr, mənə kömək edən, şəfa verən bu gözmuncuğudur və s. artıq bu əməl böyük şirkə çevrilir. Bunların hər ikisindən də çəkinmək lazımdır. Çünki, kiçik şirkin özü belə böyük günahlardan da böyükdür.

ƏMƏLDƏ ŞİRK

Halqa Taxmağın, İp Bağlamağın, Gözmuncuğu, Həmayıl Və Tilsimlər Haqqında - Qayda - Allah nəticəni əldə etmək üçün müəyyən səbəblər qoymuşdur. Bu səbəblər Şəri və Kovni (dünyəvi) ola bilər. Məs: **1.** Şəri səbəb - Şəhadət kəliməsi İslam dininə girmək üçün vasitədir, Peyğəmbərin ﷺ şəfaətinə nail olmaq istəyirsənsə azandan sonra onun üçün Vəsiləni dilə. Fatihə surəsi şəri bir səbəbdir. Nədən? Gözdən, bədnəzərdən, ilan və əqrəb sancmasından qorunmaq və şəfa tapmaq üçün. Ümumiyyətlə Quran möminlər üçün şəfadır. Bu Quran və Sünnə bunu təsdiqləyən şəri bir səbəbdir. **2.** Kovni (dünyəvi) səbəb iki şərtlə qəbul edilir: **1.** Quran və Sünnədə ona qadağa olmasın. Çünki, şəriətin qadağan etdiyi şeylər faydalı səbəblər ola bilməz. **2.** İnsanlar arasında bilinən bir şey olsun. Məs: Baş ağrısından müalicə üçün dərmanlar vardır. Qəbul etdikdə baş ağrıları keçir. Susuzluqdan su içməklə, aclıqdan yemək yeməklə qurtarmaq olar. Bu da insanlar arasında məşhur olan və şəriətin qadağan etmədiyi bir səbəbdir. İnsanlar arasında məşhur olub, şəriətin qadağan etdiyi bir əməl olarsa bu da qadağandır. Lakin bir kimsə susuzluğa qarşı əlinə ip bağlasa ki, “bu susuzluğumu aparacaq” və ya “baş ağrım bununla keçəcək”, bu nə şəriətdə əmr edilən bir şeydir, nə də dünyəvi bir əmrdir. Bir kimsə etiqad etsə ki, “əlimdə olan bağlama öz-özlüyündə xeyirin gəlməsinə və şərin getməsinə kömək edir” - Rububiyyət Tövhidində böyük şirk etmişdir. Çünki, belə bir kimsə Allahla yanaşı başqa bir yaratıcının olmasına etiqad edir. Lakin səbəb kimi qəbul etsə - kiçik şirkdir. Çünki, bu ip, halqa, gözmuncuğu və s. öz-özlüyündə heç bir şeyə qadir deyildir. Allah bu əməli (ipi, dəmiri) gözdən və s. qorunmaq üçün səbəb etməmişdir. Nə Quran, nə də

⁵²⁸ "Qavlus-Sədid fi Məqasidit-Tövhid" s. 31, 54.

Sünnə belə bir əmələ icazə verməmişdir. Bal müxtəlif xəstəliklərdən şəfadır. Dünyəvi tərəfdən baxdıqda təcrübədən götürülüb ki, bal müalicə olunmağa səbəbdir. Quran oxumaq möminlər üçün şəfa və rəhmətdir; *“Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır”*. (əl-İsra 82). Şəriət tərəfdən bu icazəlidir. Lakin Allah bütələr, qəbirlər vasitəsilə (şəfa, övlad və s.) istəməni nəticəni əldə etmək üçün səbəb qoymamışdır; *“De ki: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz onun zərərinə aradan qaldıra bilərlərmisi?” Yaxud: “Əgər Allah mənə bir mərhəmət ata etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmisi?” De ki: “Mənə təkcə Allah kifayət edər”*. (əz-Zumər 38). *“Əgər Allah sənə bir zərər yetirsə, səni ondan Allahdan başqa heç kəs qurtara bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətinə maneçilik edə bilməz”*. (Yunus 107). İmran ibn Hüseyn ☪ rəvayət edir ki, Peyğəmbər ☪ bir dəfə qolunda sarı halqa (qolbağ) olan bir nəfəri görüb buyurdu: “Bu nədir?” Adam: “Zəiflik üz verməsin deyə gəzdirirəm (çiyində, qolda olan ağırlardan)”- dedi. Peyğəmbər ☪: “Dərhal onu çıxart, çünki o, sənə zəifliyini daha da artırır. Əgər qolunda bu qolbaqla ölsən heç vaxt rahatlıq tapmazsan”.⁵²⁹ Uqbə ibn Amir ☪ rəvayət edir ki, Peyğəmbər ☪ buyurdu: “Boynuna *Təminə* - (tilsim, həmayıl, amulet) asana Allah xeyirli sonluq verməsin, *Vədə* - gözmuncuğu gəzdirənə Allah rahatlıq verməsin (həm asmaq, həm də bağlanmaq)”.⁵³⁰ Əbu Səadə deyir ki: “Gözmuncuqları ərəblərin uşaqların boynuna taxdığı muncuqlardır, onlar (muncuqların uşaqları nəzərdən qoruduğunu) güman edirdilər. Lakin İslam bütün bunların boş bir şey olduğunu isbat etdi”. Peyğəmbər ☪ buyurdu: “Kim *Təminə* - tilsim assa şirk etmiş olur”.⁵³¹ Əbu Hatim rəvayət edir ki, Huzeyfə ☪ əlində qızdırmaya qarşı ip bağlamış bir nəfəri gördükdə ipi qırdı və bu ayəni oxudu: *“İman gətirənlərin əksəriyyəti Allaha şəriki qoşmadan inanmırlar”*. (Yusuf 106). İnsanların Allahdan üz döndərib uşaqlarını muncuqlarla və kəndirlərlə inandırmağa nə vadar edir? *“Allahdan qeyrisini özlərinə dost seçənlər özünə yuva qurmuş hörümçək kimidirlər. Evlərin ən zəifi isə şübhəsiz ki, hörümçək yuvasıdır. Kaş biləydilər! Şübhəsiz ki, Allah onların Allahı qoyub nəyə dua etdiklərini bilir. O, yenilməz qüvvət və hikmət sahibidir”*. (əl-Ənkəbut 41,42). Bələdan uzaq olmaq və sıxıntıları dəf etmək məqsədilə halqa, ip və s. taxılması şirk sayılır. Peyğəmbərin ☪ ondan soruşması onun, o halqanı qoluna nə üçün taxdığının səbəbini öyrəmək və ya qınamaq üçün idi. Ola bilər ki, o kimsə bunu gözəllik və s. məqsədlərlə taxardı. Lakin Peyğəmbər ☪ dəqiqləşdirdikdən

⁵²⁹ Əhməd 4/ 445, İbn Məcə 3531, İbn Hibban 1410, 6088, əl-Hakim 8502.

⁵³⁰ Əhməd 4/ 154, İbn Hibban 1443, 6086, əl-Hakim 8501.

⁵³¹ Əhməd 4/ 156, əl-Albani “Səhih Cəmi” 6394, “Səhih Silsilə” 492.

sonra: “Dərhal onu çıxart, çünki o, sənin zəifliyini daha da artırır. Əgər qolunda bu qolbaqla ölsən heç vaxt rahatlıq tapmazsan”- deyə ona əmr etdi. Günümüzdə təkfirçilər üçün dəlildir ki, hökm verməmişdən öncə soruşmaq lazımdır. Bu haqq olan kəlimədir. Çünki, şirk insanların zənn etdiyi kimi xeyirdən çox zərər gətirir. Belə şeylər insanın iradəsini də zəiflədir. Həmin o halqalar bağlandığı üçün insanın xəstəliklərə qarşı mübarizəsi zəifləyir, Allaha təvəkkülü azalır. Etiqad edir ki, nə qədər ki, bu qolbaq məndədir xəstəlik olmayacaqdır. Bu qolbaq çıxdıqda xəstələnəcəyəm. Artıq onun həyatı bu qolbaqdan asılı olur. İstənilən şirk edən bu cür bəlaya düşür. Allah belə bir kimsəyə xeyirli sonluq verməz. Gözdəymədən, həsəddən, paxılıqdan qorunmaq üçün boyunlarına, yaxalarına sancaq vururlar. Fovzan – *hafizahullah* - deyir ki: “Allah ona rahatlıq verməz – yəni ona vəsvəşələr, kədər, qəm verər, ona düşmənlərini göndərər ki, rahatlıqda olmasın”. Bu da günümüzdə olan müsəlmanların halıdır. Çünki, müsəlmanlar bu gün Allahdan başqa kimə, nəyə istəyirsən qəlblərini bağlayıblar.

Əbu Bəşir əl-Ənsari ☞ rəvayət edir ki, Peyğəmbəri ☞ səfərlərin birində müşayət edirdim. Peyğəmbər ☞ dəvələrin boynundakı köhnəlmiş (gərilməmiş) yay ipindən olan boyunbağları (həmayılı) çıxarmağı və qırılmamış bir dənə də olsun boyunbağı saxlamamaq əmri ilə qasid göndərərdi”.⁵³² Cahiliyyə ərəbləri etiqad edirdilər ki, bu kimi şeylər mal-qaranı gözdən qoruyur. Ruveyfi ☞ rəvayət edir ki, Peyğəmbər ☞ buyurdu: "Ey Ruveyfi! Bəlkə sən çox yaşadın. Ona görə hamıya söylə: “Kim saqqalına düyün (hörük) vursa, köhnəlmiş yay ipindən boyunbağı gəzdirsə və ya heyvan peyini və sümüyü ilə təmizlənsə Muhəmməd o adama cavabdeh deyildir (uzaqdır)".⁵³³ Useymin ☞ deyir ki: “Qövm başçıları təkəbbürlükdən saqqallarına hörük vurardılar və gözəl saqqalı olduğuna görə onlara göz dəyməsindən qorxurdular. Ona görə də hörük vururdular ki, insanların gözü dəyməsin”. Səid ibn Cubeyr ☞ deyir ki: “Bir kimsədən tilsimi qırıb atmaq bir qulu azad etmək kimidir”.⁵³⁴ İbn Məsud ☞ rəvayət edir ki, Peyğəmbər ☞ buyurdu: "Ruqyə (ovsun), Təminə (amulet) və Tivələ (kişi qadını sevmək üçün edilən sehr) şirkdir".⁵³⁵

Təminə - Amulet - Həmayıl - Gözmuncuğu – uşaqların boyunlarından onları göz dəymə və şərdən qorumaq üçün asılır. Göz formasında, dəridən də ola bilər. Bəzən dənizdən çıxan balıqqulağı da taxırlar. Əksər hallarda kiçik uşaqlara asılır və ya taxılır. Lakin bu hamıya – uşağa və ya böyüyə - qadağandır. Məzmunu Quran ayələrindən ibarət olan amuletlərin taxılması icazəlidir, yoxsa yox? Allah Rəsulunun ☞ səhabələri, onların tələbələri və

⁵³² əl-Buxari 3005, Muslim 2115, Əbu Davud 2552, Əhməd 5/ 216, Malik 2/ 937.

⁵³³ Əbu Davud 36, ən-Nəsai 8/ 135, Əhməd 4/ 108, əl-Albani səhih deyib.

⁵³⁴ Vəki rəvayət etmişdir, İbn Əbi Şeybə 5/ 36.

⁵³⁵ Əbu Davud 3883, İbn Məcə 3530, Əhməd 1/ 381, əl-Hakim 4/ 418, əl-Albani səhih deyib.

sonrakı nəsillərin alimləri məzmunu Allahın Kəlamından ibarət olan tilsimlərə dair müxtəlif fikirdədirlər. Abdullah ibn Amr, Aişə və s. səhabələr رضي الله عنه tilsimləri (amuleti) qadağan edən hədisin yalnız şirk olanlara aid olduğuna əsaslanaraq buna icazə verirdilər. Lakin İbn Abbas, İbn Məsud, Huzeyfə, Uqbə ibn Amr رضي الله عنه və s. bunu qadağan edirdilər.⁵³⁶ Abdullah ibn Amrdan رضي الله عنه gələn əsərdə deyilir ki: O, Quran öyrənə bilməyən tələbələrinə (Qüuran ayələrindən) ibarət amulet asdırardı". **Həmçinin** – Aişədən رضي الله عنها da belə məzmunlu bir əsər vardır. Lakin hər iki əsər alimlər tərəfindən zəif hesab edilmişdir. əl-Albani رحمته الله deyir: "Sənədinə olan Muhəmməd ibn İshaq tədlis edən Mudəllis⁵³⁷ bir ravidir".⁵³⁸ Aişədən رضي الله عنها gələn əsərin sənədinə olan Bukeyr ibn Abdullah ilə Qasım ibn Abdullahın bir-birindən rəvayət etmələri Rical⁵³⁹ kitablarında qeyd olunmur. Bu da sənədin qırılmasıdır. Bəzi böyük alimlər bu əsərlərə əsaslanaraq Quran ayələrindən ibarət olan amuletlərin taxılmasına icazə vermişlər. Hər iki əsər zəif olduğu üçün səhih rəy Quran ayələrindən amulet taxmağın qadağan olunmasıdır. Hətta səhih olsa da belə yenə də səhih olan odur ki, əslə qayıdır, bu da əməlin qadağan olunmasıdır. Lakin Quran ayəsini asana və ya taxana demək olarmı ki: "O, şirk edir?" Xeyr, əgər Qurandan bir ayədirsə şirk etmiş sayılır. Çünki o, Allahın ayəsindən, sifətlərindən istəmişdir. Quran da Allahın kəlamıdır. **Həmçinin** – bəzi müsəlmanlar qabların içinə, evlərin divarlarına, miniklərinə məzmunu Quran ibarət olan ayələri asırlar. Əgər bunları öyrənmək məqsədilə edirlərsə heç bir problem yoxdur, bundan qeyri məqsədlər üçün istifadə edilərsə icazəli deyildir. Çünki, Allah bu ayələri asmaq, minikdə gəzdirmək üçün deyil, öyrənilib əməl etmək üçün nazil

⁵³⁶ İbn Əbi Şeybə "Musnəd" 5/ 36, Suleyman ibn Abdullah رضي الله عنه deyir ki: "Bu İmam Əhməd və onun əshabından rəvayət edilir". Abdur-Rahmən ibn Həsən "Fəthul-Məcid".

⁵³⁷ **Mudəllis**: Bu kəlimə (مُدَلِّسٌ) ərəbcə "dəlləsə" (دَلَّسَ) felinin məlum növündən əmələ gəlmiş feli sifətdir. Bu da adamaldadan, yalançı, fırıldaqçı, kələkbaz və s. mənaları ifadə edir. (Mücəmul-Vəsit, səh. 293; Bolşoy Arabsko-Russkiy slovar, 1/ 260; Rusca-Azərbaycanca lüğət, 2/ 255). **İstilahı mənası** - bu, ravinin "tədlis" etməsi deməkdir. "Tədlis" kəlməsi lüğətdə yalan, fırıldaq, kələk və s. mənaları ifadə edir. İstilahı mənada isə "tədlis" üç növdür: a) "tədlisul-isnad"- bu, ravinin rastlaşdığı kimsədən (başqa bir ravidən) eşitmədiyi rəvayəti elə bir formada rəvayət etməsidir ki, həm eşitməsi həm də eşitməməsi ehtimal edilir". b) "tədlisut-təsviyə"- bu, "mudəllis" ravinin öz şeyxindən "eşitdim" deməklə hədis rəvayət etməsidir ki, o, isnadın tərkibində olan, bir-birilə rastlaşmış iki "siqa" ravinin arasında (hədisi birindən eşidib digərinə çatdırmaqda vasitə) olan "daif" ravinin adını vurğulamır və onlardan birincisi⁵³⁷ "mudəllis" də deyildir. Odur ki, "Mudəllis" ravi (şeyxindən eşitdiyi hədisin isnadını sadaladıqda) elə bir ləfz gətirir ki, o iki "siqa" ravinin birinin digərindən həmin hədisi eşitməsi ehtimal edilir və beləliklə də isnadın tərkibi yalnız "siqa" ravilərdən ibarət olur) "tədlisuş-şuyux"- bu, bir ravinin digərindən eşitdiyi hədisi rəvayət etməsidir ki, həmin ravi şeyxinin (hədisi rəvayət edən şəxsin) tanınmaması üçün onu məşhur olmadığı adı ilə, yaxud kunyası ilə, yaxud nəsəbi ilə, yaxud da xassəsi ilə qeyd edir. (İbnus-Səlahın "Ülumul-Hədis" əsəri, səh. 167; İbn Həcərin "Nükət" əsəri, 2/ 261; Səxavinin "Fəthul-Muğis" əsəri, 1/ 190; Abduləzizin "Dəvabitul-Cərh vət-Tədil" əsəri, səh. 120-121).

⁵³⁸ Kəlimə Tayyib 44 səh.

⁵³⁹ **Rical** – hədis və əsərləri rəvayət edən rəvayətçilərin (ravilərin) həyatlarına aid müəyyən alimlər tərəfindən yazılan kitablar.

etmişdir. Quranın ayələrini amulet kimi taxmağa icazə verməkdə bir çox zərərlər vardır: **1.** Ümumi qadağanın olması. **2.** İnsanda müsəlmana qarşı şübhə yaradır ki, bu amulet Allah kəlamıdır, yoxsa şirk olan bir şeydir. Çünki, əksər vaxtı amulet bağlamanın içində olur. Müsəlman barəsində pis zənn etməyə yol açır. **3.** Bir müddətdən sonra insan bütünlüklə qəlbini o amuletlə bağlayır. Artıq elə zənn edir ki, ona kömək edən budur. Bu əmələ icazə vermək şər qapılarının açılmasına səbəbdir. Şəriət həmişə şər sonluğa aparən qapıları bağlayır. Çünki, Allahın kəlamından olan yazıları taxmaq başqa yazıları taxmağa da gətirib çıxarır. **3.** İnsanlar bu ayələrə hörmətlə yanaşırlar. Amuleti taxanın ona qarşı istər-istəməz hörmətsiz münasibəti olur. Çünki o, bununla murdar yerlərə, ayaqyoluna və s. girir.

SÖZDƏ ŞİRK

Allahdan Qeyrisinə And İcmək - Kəbəyə, əmanətə, şərəfə, bir şeyin bərəkətinə (çörək haqqı, işıq haqqı), bir kimsənin həyatına (sən öl, mən ölüm), peyğəmbərə, müqəddəs hesab edilən insanlara, ataya, anaya və uşaqların canına and icmək haramdır və bunlardan birinə and içən kimsəyə Şəhadət kəliməsini söyləməsi lazımdır. Peyğəmbər ﷺ buyurdu: "Kim Lat və Uzzaya and içərsə dərhal *Lə İlahə İlləllah* – (Allahdan başqa ibadətə layiq haqq ilah yoxdur) desin".⁵⁴⁰ Nə üçün Allahdan qeyrisinə and içən şirk etmişdir? Çünki andda təzim vardır. And içən içdiyi kimsəni ucaltmışdır. Onu inandırmaq üçün and içmişsə - kiçik şirkdir. Bir şey də vardır ki, əgər bu kimi sözlər dildə gəzən sözlərdirsə (dili bu sözlərə vərmiş etdiyinə görə və s.) bu da kiçik şirkdir. Əgər and içdiklərini Allah qədər təzim edərsə (qəbri, qəbir sahibini, salehləri, daşı, ağacı) bu zaman böyük şirkdir. Burada niyyət rol oynamır, sözün özü şirkdir. Çünki, and içən qarşısındakını inandırmaq üçün elə bir şeyə and içməlidir ki, o da onun andını qəbul etsin. Bir şeyi unutmayın ki, kiçik şirkin özü belə böyük günahlardan da böyükdür. Peyğəmbər ﷺ buyurdu: "Allahım! Bilərəkdən edə biləcəyim şirkdən sənə sığınırım və bilmədən etdiyim şirkə görə isə Səndən bağışlanma diləyirəm".⁵⁴¹ İbn Ömər ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Diqqət edin! Allah atalarınıza and içməyi qadağan edir. Kim and içərsə ya Allaha and içsin, ya da sussun".⁵⁴² İbn Ömər ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Allahdan qeyrisinə and içən şirk və ya küfr etmişdir".⁵⁴³ Peyğəmbər ﷺ buyurdu: "Əmanətə and içən bizdən deyildir".⁵⁴⁴ İbn

⁵⁴⁰ Fəthul-Bəri 11/ 536.

⁵⁴¹ Əhməd 4/ 403.

⁵⁴² Fəthul-Bəri 11/ 530, Müslim 3/1266, 1646.

⁵⁴³ Əhməd "Musnəd" 2/ 125, Əbu Davud 3251, ət-Tirmizi 1535, İbn Hibban 4357, əl-Albani "Səhihul-Cəmi" 2561, 6204, "Səhih Silsilə" 2042.

Ömər رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Atalarınıza and içməyin! Kim Allaha and içərsə doğru danışsın. Kimin üçün Allaha and içsələr qane (razı) olsun. Kim bu anda razı olmazsa (bu) Allahdan deyildir".⁵⁴⁵ Qane olan kimsə Allahı əzəmətləşdirmiş olur, qane olmayanın isə Tövhidini naqisdir. Rəvayətlərdə gəlir ki: İsa عليه السلام oğurluq edən bir nəfəri görür və ona yaxınlaşaraq: "Sən oğurluq edirsən?" - deyə soruşur. O deyir: "Ondan başqa heç bir həqiqi məbud olmayan Allaha and olsun ki, mən oğurluq etmədim". İsa عليه السلام buyurur: "Özümü (gözümü) yalançı saydım və sənin andını isə qəbul etdim".⁵⁴⁶ İbn Məsud رضي الله عنه deyir ki: "Allaha yalandan and içmək mənim üçün Allahdan qeyrisinə doğurdan and içməkdən daha yaxşıdır (sevimidir)".⁵⁴⁷ Bu bir misaldır. İbn Məsud رضي الله عنه üçün hər iki and sevimli deyildir. Hər iki əməl də günahdır. İkincinin günahı birincidən daha şiddətlidir. Çünki, həm and içirsən, həm də andına yalan olaraq Allahın adını qatırsan. Şirkin fəsadı isə yalan and içməkdən daha şiddətlidir.

İçilən Andla Nə Vaxt Razı Qalmaq Olar Və Olmaz? - Yalan danışmaq qadağan edilmişdir. Əgər yalan danışan yalanını Allahın adı ilə qüvvətləndirərsə bunun günahı daha da böyükdür. Çünki, belə bir kimsə Allahı aşağı görmüşdür. Kim ki, sənə Allahın adı ilə and içirsə razı qalmalısan, bu da Allahı ucaltmaqdır. Şeyx Useymin رحمته الله içilən andla bağlı beş halı qeyd edir. Hissi tərəfdən razı olmaya bilərsən, lakin şəriət tərəfdən razı qalmalısan: **1.** Yəqinliklə bilirsən ki, o yalandan and içir. Belə kimsəyə inanmaq olmaz. **2.** Sən ehtimal (şübhə) edirsən ki, o yalandan and içir. Belə kimsəyə inanmaq olmaz. **3.** Həm yalan, həm də doğru tərəfdən də ehtimallar eynidir. Belə halda sən onun andını təsdiq edirsən. **4.** Onun doğru olduğuna ehtimal daha çoxdur. Belə andı qəbul edib inanmalısan. **5.** Bilirsən ki, o doğurdan and içir. İnanmalısan.

Allahın Adından Çox And İçmək Olarmı? – Həlif - And - təsdiq etməkdir. Öz dediyin sözlərin haqq olduğunu sübut etmək üçün əzəmətli və mühüm olan bir şeyi zikr etməklə olur. Nə üçün bu bab bu kitabda qeyd edilmişdir? Çünki, kim Allahın adı ilə tez-tez and içərsə onun qəlbində Allahın əzəməti aşağı olar və Allahı layiqli şəkildə ucaltmış olmaz. Bu da Tövhidin kamilliyinə ziddir. Çox and içmək deyildikdə məqsədyönlü şəkildə qəsd olunur. Dili vərdiş etdiyinə görə and içərsə bu çox and içmək deyildir; ***"Allah sizi bilmədən içdiyiniz andlara görə cəzalandırmaz, lakin (bilə-bilə) içdiyiniz andları (pozmağa) görə cəzalandırır. Belə bir andı pozmağın kəffarəsi ailənizə***

⁵⁴⁴ Əbu Davud 3253, əl-Albani "Səhih Silsilə" 94.

⁵⁴⁵ İbn Məcə 2101, əl-Albani "Səhihul-Cəmi" 7247.

⁵⁴⁶ əl-Buxari, Muslim.

⁵⁴⁷ ət-Tabərani "Mucəmul-Kəbir" 9/ 205, 8902, əl-Heysəmi "Məcməuz-Zəvaid" 4/ 180, əl-Albani "Silsilə Daif" 1/ 130.

*yedirdiyiniz orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu içdiyiniz andların kəffarəsidir. Bununla belə andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə şükr edəsiniz". (əl-Maidə 89). Andlarınızı Qoruyun - Andın əvvəli and içməkdir, ortası pozulmaqdır, sonu isə kəffarədir. Şeyx Useymin rahiməlləhu deyir ki: "İnsanın öz andını qorumasının üç halı vardır: **1)** İnsan (filan işi etməyə) bilə-bilə and içir. **2)** Əgər yerinə yetirməsə kəffarə verməlidir. On kasıbı yedizdirib-içizdirmək və ya geyindirmək, qul azad etmək, üç gün oruc tutmaq. Əgər keçmişdə etdiyi bir əmələ görə and içsə ki: "Vallahi mən etməmişəm". Buna görə kəffarə yox, tövbə tələb edilir. Çünki, Allahın adından yalandan and içməkdir. **3)** Andınızı qoruyun - kəffarələri verin. Elə bir hallar ola bilər ki, insan andını pozması vacibdir. Məs: And içir ki, Vallahi mən filan qardaşla danışmayacağam. Andı pozub xeyirli olana yönələrək kəffarə ödəməlidir. Çünki, Peyğəmbər səlləlləhu əleyhi və əlihə və səlləm müsəlman bir kimsə ilə üç gündən artıq danışmamağı haram saymışdır. Əbu Əyyub əl-Ənsari rahiməlləhu rəvayət edir ki, Peyğəmbər səlləlləhu əleyhi və əlihə və səlləm dedi: "Heç bir kimsəyə üç gündən artıq qardaşı ilə küsülü qalması halal olmaz. Qarşı-qarşıya gəldikdə bu (ondan) üz çevirir, o da (bundan) üz çevirir. Onların ən xeyirlisi salamu birinci verib (sözə) başlayandır".⁵⁴⁸*

Ehtiyac Olmadan And İçmək - bəyənilmir. Lakin hərdən olar. Çünki, Peyğəmbər səlləlləhu əleyhi və əlihə və səlləm ondan tələb edilmədiyi halda and içmişdir. Bu da bu əməlin nə qədər təhlükəli olduğuna diqqəti çəkmək üçün edilmişdir. Aişə radiyallahəu əleyhi və əlihə və səlləm rəvayət edir ki, Mahzum oğullarından oğurluq etmiş bir qadının durumu Qureyşliləri xeyli üzmüşdü. Qureyşlilər: "Bu qadın haqqında Peyğəmbər səlləlləhu əleyhi və əlihə və səlləm ilə kim danışa bilər? Peyğəmbərin səlləlləhu əleyhi və əlihə və səlləm çox sevdiyi Usamə ibn Zeyddən rahiməlləhu başqasının buna cəsarəti çatmaz"- deyə qərar verdilər. Usamə rahiməlləhu bu halı Peyğəmbər səlləlləhu əleyhi və əlihə və səlləm danışdıqda, o: "Allahın qoyduğu cəzalardan birinin qaldırılmasını istəyirsən?"- deyə buyurdu və qalxaraq bir xütbə verdi: "Sizdən əvvəlkiləri həlak edən bu idi: Özlərindən adlı-sanlı biri oğurluq edincə onu buraxdılar. Zəif və yoxsul kimsə oğurluq etdiyi zaman isə ona cəza verərdilər. Allaha and olsun ki, Muhəmmədin qızı Fatimə də oğurluq etsəydi onun belə əlini kəsərdim (Qəzəbdən onun rəngi dəyişmişdi. Usamə rahiməlləhu deyir: "Ya Rəsulullah! Mənim üçün Allahdan bağışlanma dilə"- dedim. Sonra o, qadının əli kəsildi)".⁵⁴⁹ Peyğəmbərdən səlləlləhu əleyhi və əlihə və səlləm and içmək tələb edilmədiyi halda and içmişdir.

İmran ibn Hüseyn rahiməlləhu rəvayət edir ki, Peyğəmbər səlləlləhu əleyhi və əlihə və səlləm buyurdu: "Mənim ümmətimin ən yaxşıları mənim əsrimdəkilər, sonra onların ardınca gələnlər,

⁵⁴⁸ əl-Buxari "Ədəbul Mufrad" 399. əl-Albani səhih olduğunu demişdir.

⁵⁴⁹ əl-Buxari 6788, Muslim 1688.

daha sonra yenə də onların ardınca gələnlərdir. (İmran ﷺ deyir ki: “Yadımda deyil ki, o özündən sonra iki yoxsa üç nəsil zikr etdi”). Onlardan sonra elə insanlar ortaya çıxacaq ki, istənilmədiyi halda şahidlik (yalandan) edən, xəyanət⁵⁵⁰ etdikləri üçün onlara etibar edilməyəcək, vəd verəcək, ancaq yerinə yetirməyəcəklər. Onlar ancaq yoğunlaşıb piylənəcəklər”.⁵⁵¹ İbn Məsud ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Mənim ümmətimin ən xeyirliləri mənim əsrimdəkilər, sonra onların ardınca gələnlər, daha sonra yenə də onların ardınca gələnlərdir. Bundan sonra elə insanlar gələcəklər ki, şahidlik etməmiş and içəcəklər və and içməmiş şahidlik edəcəklər”.⁵⁵² **“Əhd etdiyiniz zaman Allaha verdiyiniz əhdi yerinə yetirin. Allahı özünüə zamin edib and içdikdən sonra onu pozmayın. Həqiqətən Allah nə etdiyinizi bilir”.** (ən-Nəhl 91). **“Ey iman gətirənlər! Əhdlərə sadıq olun”.** (əl-Maidə 1). **“Əhdə vəfa edin. Çünki, (insan) əhd barəsində (Qiyamət günü) cavabdehdir”.** (əl-İsra 34).⁵⁵³ Əbu Hureyra ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Yalan yerə içilən and malın (satışını) artırsa belə, bərəkəti yox edər”.⁵⁵⁴ Yalandan öz malını satmaq üçün Allahın adından and içmək qadağandır. Malın satılmasına kömək etsə də bərəkəti yox edər və ya malı tələf olar. Belə bir kimsə Allahın adı ilə and içməyə satmaz və almaz. O, Allahı öz ticarətində mülk etmişdir. Allahın adı ilə and içməklə varlanır. Əgər bu andı yalandırsa bu daha qorxulu və təhlükəlidir.

Allahın Adından And İçmək - üç qismə bölünür: **1.** Allah və Rəsulunun ﷺ xəbər verdiyi şeylərə and içmək. İstər təsdiq, istərsə də inkar formasında. Məs: Allaha and olsun ki, Allah Ona şərik qoşanı bağışlamayacaqdır, Allaha and olsun ki, Peyğəmbər ﷺ Qiyamət günü şüfaətçilik edəcəkdir və s. **“(Ya Peyğəmbərim!) Səndən: “O (bizi qorxutduğun əzab və ya Qiyamət günü) doğrudurmu?”– deyə xəbər alacaqlar. Onlara belə cavab ver: “Rəbbimə and olsun ki, o doğrudur. Siz ondan canınızı qurtara bilməzsiz!”** (Yunus 53). **“Ayələrimizi inkar edənlər: “Qiyamət bizə gəlməyəcəkdir”– dedilər. (Ya Peyğəmbər! Sən onlara) de ki: “Qeybi bilən Rəbbimə and olsun ki, Qiyamət sizə gələcəkdir...”.** (əs-Səba 3). **2.** Allaha ümid bəsləyərək və Allah barəsində gözəl

⁵⁵⁰ **“Ey iman gətirənlər! Bilə-bilə Allaha, Onun Peyğəmbərinə və aranızdakı əməllərə xəyanət etməyin”.** (əl-Ənfəl 27). **“Yusif dedi: Bu ona görədir ki, vəzir (evdə) olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hiylələrinə yol vermədiyini bilsin”.** (Yusuf 52). Uzeymin ﷺ deyir ki: “Xəyanət etmək haramdır. Lakin Hiylə döyüş zamanı icazə verilir”. Əbu Hureyra ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Mühəribə yalandır (hiylədir)”. əl-Buxari 3029.

⁵⁵¹ əl-Buxari 3650, Muslim 2535, Əbu Davud 4657, ət-Tirmizi 2221.

⁵⁵² əl-Buxari 2652, Muslim 2533.

⁵⁵³ İbn Məsud, İbn Ömər və Ənəs ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Əhdini pozan hər kəs üçün Qiyamət günü bir bayraq olacaqdır. Bu filankəsin vəfasızlığının bayrağıdır” əl-Buxari 3188, Muslim 1735. Əbu Səid əl-Xudri ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Qiyamət günü hər bir əhdini pozanın arxasında əhdini pozmasının miqdarına görə bir bayraq olacaqdır. Diqqət edin! Dövlət başçısının vəfasızlığından daha böyük bir vəfasızlıq yoxdur” Muslim 1738.

⁵⁵⁴ əl-Buxari 2087, Muslim 1606.

zənn edərək and içirsən. Əgər bu iki şərt gözlənilərsə, bu cür and da caizdir. Ümid – Gözəl Zənn. Rəbiyə bint Nadr ﷺ ənsarlardan bir qadının dişini vuraraq sındırır. Onlardan bunun əvəzi olaraq qisas tələb edirlər. Ənəs Rəbiyə bint Nadrın ﷺ bibisi idi. Peyğəmbər ﷺ də qisas əmrini verdikdə Ənəs ﷺ: "Ya Rəsulullah! Sən Rəbiyənin dişini sındıracaqsan! Vallahi, Allah buna imkan verməyəcəkdir"- deyərək and içir. Peyğəmbər ﷺ: "Allahın Kitabında qisasdır"- deyərək buyurdu. Lakin sonra Ənsarlar bu qisaslarından vaz keçərək bağışlayırlar və Peyğəmbər ﷺ deyir: "Allahın elə bəndələri vardır ki, bir iş üçün Allaha and içərlərsə Allah onların andını boşa çıxarmaz. Dilədiklərini yerinə yetirər". Allah barəsində zənni gözəldir. Muvahhid kimsə öz əməllərinin, sözlərinin ardınca baxar. Onları daima Quran və Sünnə ilə ölçər. Ehtiyat edər, qorxar. Əbu Hureyra ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Bir kimsə heç bir əhəmiyyət vermədən Allahın rızasına uyğun bir söz söyləyər və onun səbəbi ilə Allah da onun dərəcələrini yüksəldər. Yenə də bir kimsə heç bir əhəmiyyət vermədən Allahı qəzəbləndirəcək bir söz söyləyər və onun səbəbi ilə Cəhənnəmə yuvarlanar".⁵⁵⁵ 3. Allahın adından özündən razı olaraq and içir. Bu andda təkəbbürlük vardır. Özünü elə yerə qaldırır ki, Allahı borclu çıxardır. Bu Tövhidin kamilliyinə ziddir, hətta Tövhidin əslinə də zidd ola bilər. Belə and içən istəyir ki, Allah onun etdiyi, istədiyi kimi etsin. Özünü yüksəldir, digərlərini isə aşağı alır. Allahın rəhmətinin qarşısını alan kimsədir, insanlara qarşı təkəbbürlüdür, özünü digərlərindən üstün tutandır və s. Tövhid əhlindən belə bir şey çıxmaz. O, elə zənn edirdi ki, ibadəti ilə elə bir səviyyəyə çatıb ki, Allahdan nə istəsə ona veriləcəkdir. Allah isə onu bu sözü ilə görə cəzalandırdı. Bu da qadağan olunan and içməkdir ki, Allah haqqında pis zəndə olmaqdır. Belə and içənin andını Allah puç edər. Cundəb ﷺ rəvayət edir ki, Allah Elçisi ﷺ demişdir: "Bir adam dedi: "Allaha and olsun ki, Allah filankəsi bağışlamayacaq!" Uca Allah belə buyurdu: "Mənim filankəsi bağışlamayacağıma and içən kimdir? Həqiqətən, Mən onu bağışladım və sənənin əməlini də boşa çıxartdım!"⁵⁵⁶

KİÇİK ŞİRK SAYILAN BƏZİ SÖZLƏR

Allah Və Sən İstəyən Kimi Olsun - sənənin sayəndə, göydə Allah və yerdə sən, Allah və sən istəyən kimi olsun, mənim Allahdan və səndən başqa heç kimə yoxdur, Allaha və sənə sığınırım, bu Allahdan və səndəndir, ümidim Allaha və sənədir, Allah, Muhəmməd, Ya Əli və s. bu qəbildən olan sözlər də sözdə şirkə aiddir. Bu sözün böyük və kiçik olması niyyətdən aslıdır. "Və"-

⁵⁵⁵ əl-Buxari, əl-Albani "Mişkətul Məsəbih" 4813.

⁵⁵⁶ Muslim 2621, 4753, 6847.

bağlayıcısı müqayisədir, *Və* - bağlayıcısı əvvəl gələn ilə sonra gələnin dərəcəsinə bildirir. *Summa* - "sonra" dərəcə fərqi bildirir. Əgər "*Və*" – bağlayıcısı ilə hər iksini də eyni tutarsa - böyük şirkdir. Yox eyni səviyyədə tutmazsa - kiçik şirkdir. Huzeyfə ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Allah və filankəs istəyərsə - deməyin. Lakin Allah istəyənin, sonra filankəs istəyənin olsun".⁵⁵⁷ Quteylə ﷺ rəvayət edir ki, bir yəhudi Peyğəmbərin ﷺ yanına gələrək dedi: "Siz Allah və sən istəsən, Kəbəyə and olsun deməklə şirk etmiş olursunuz". Bundan sonra Peyğəmbər ﷺ onlara əmr etdi ki, and içdikdə belə desinlər: "Kəbənin Rəbbinə and olsun! Əgər Allah istəsə, sonra sən istəsən".⁵⁵⁸ İbn Abbas ﷺ rəvayət edir ki, bir nəfər Peyğəmbər ﷺ dedi: "Əgər Allah və sən istəsən". Peyğəmbər ﷺ buyurdu: "Məni Allaha bərabər (tay) tutdun, əgər Allah istəsə (deyin)".⁵⁵⁹ Məxluq Allahın istəyi ilə birisinin istəyini eyni yerə qoymaqla artıq kiçik şirk etmiş olur; *"Aləmlərin Rəbbi Allah istəməyincə, siz istəyə bilməzsiniz!"* (at-Təkvir 29). Tufeyl ﷺ rəvayət edir ki, bir gün yuxuda gördüm ki, mən bir dəstə yəhudinin yanına gəlib onlara dedim: "Əgər siz Üzeyr Allahın oğludur – deməsəydiniz mömin olardınız". Onlar: "Siz də əgər Allah və Muhəmməd istəməsə deməsəydiniz mömin olardınız"- dedilər. Sonra bir dəstə xristianın yanına gələrək onlara: "Əgər siz İsa Allahın oğludur deməsəydiniz mömin olardınız"- dedim. Onlar: "Siz də əgər Allah və Muhəmməd istəməsə deməsəydiniz mömin olardınız"- dedilər. Səhər yuxudan oyandıqda bu yuxunu bir neçə adama danışdım. Sonra Peyğəmbərin ﷺ yanına gələrək yuxumu ona da danışdım. O: "Bu haqda kiməsə danışmışsan"- deyərək buyurdu. Mən: "Bəli"- dedim. Peyğəmbər ﷺ Allaha həmd-səna etdi, Ona şükür etdi və buyurdu: "Mənə qulaq asın. Tufeyl bir yuxu görüb onu sizdən bəzilərinizə danışmış. Mən bəzi səbəblərə görə əvvəllər qadağan edə bilmədiyim ifadəni siz işlədirsiniz. Bundan sonra "əgər Allah və Muhəmməd istəsə deməyin", deyin ki, "əgər Allah istəsə".⁵⁶⁰ Kitab Əhli İslamın düşməni olsada belə, haqq müsəlman üçün hər bir şeydən üstündür. Ona görə də Peyğəmbər ﷺ haqq olduğu üçün qəbul etdi. Peyğəmbər ﷺ müsəlmanlara səhflərini düzəltməyi əmr etdi. Belə bir kimsə Peyğəmbəri ﷺ Allah ilə *Niddən* – tay tutmağı heç ağılından da keçirmir. Lakin söz ilə söyləndiyi üçün artıq kiçik şirkdir. Ona görə də o kəslər ki, Allahın sifətlərini Peyğəmbərə ﷺ verərək artıq böyük şirk etmiş olurlar. Rububiyyət sifətlərini Peyğəmbərə ﷺ verirlər.

⁵⁵⁷ Əbu Davud 4980, ən-Nəsai "Sunənul-Kubra" 10720, 10721, İbn Məcə 2117, Əhməd 5/ 384, əl-Albani "Səhih Silsilə" 137. Dildə "Və" bağlayıcısı, "Sonra" zərfinin işlədilməsinin yaratdığı fərq.

⁵⁵⁸ ən-Nəsai 7/ 6, 4714, 10822, Əhməd 6/ 371, əl-Hakim 7815, əl-Albani "Səhihul-Cəmi" 6214, "Səhih" 1166.

⁵⁵⁹ əl-Buxari "Ədəbul-Mufrad" 783, ən-Nəsai "Əməlul-Yəum vəl-Leyl" 988, Əhməd 1/ 214, 283, 347, İbn Məcə 2117, əl-Albani "Səhih" 139.

⁵⁶⁰ İbn Məcə 2118, Əhməd 5/72, əd-Dərimi 2/295, əl-Albani "Səhih" 138.

Hadisələrin Baş Verməsini Allahla Əlaqələndirməmək - Məs: Qapıçı olmasaydı evimizə oğru girərdi, bu dərman olmasaydı həyatını itirərdi, təcrübəmiz olmasaydı işimiz alınmazdı, pulum olmasaydı batardım, bu təyyarəçi olmasaydı ölərdik, Jeep olmasaydı ölərdik, təcili yardım tez gəlsəydi ölməzdi, iynəni tez vursaydılar ölməzdi, filan ticarətçinin bacarığı olsaydı bu hala gəlməzdi, mən bunlara öz elmim sayəsində nail olmuşam, bütün bu nemətlərə mən özüm nail olmuşam, bu mənim haqqımdır, Allah bunu mənə verməli idi və s. bu qəbildən olan sözlər Tövhidə zidd olan sözlərdir. Allahu unudaraq neməti Allaha deyil səbəb ilə bağlamaqdır. əl-Həris əl-Əşari rahiməllah rəvayət edir ki, Peyğəmbər rahiməllah buyurdu: “Allah Yəhyə ibn Zəkəriyyəyə rahiməllah beş kəlməni, bunlarla əməl etməsini və onlara əməl etmələrini Bəni İsrailə söyləməsini əmr etdi. Lakin Yəhyə bu sözü söyləməyi unutdu (gecikdi). İsa rahiməllah ona dedi: “Allah sənə beş kəlimə öyrədib onlarla əməl etməyini və Bəni İsrailə də onlarla əməl etmələrini əmr etməyini söylədi. Ya sən bunları onlara əmr edəcəksən, ya da mən bunu onlara söyləyəcəyəm”. Yəhyə: “(Ey mənim qardaşım!) Onlara (məndən öncə) sən əmr etsən yerə batırılmağımdan və ya əzab edilməyimdən qorxuram – deyib xalqı Beytul-Məqdisə topladı. Məscid ağzına kimi doldu. (Allaha həmd etdikdən sonra) Allah mənə beş kəlimə öyrətdi və onlarla əməl etməyimi və sizə də əməl etməyinizi mənə əmr etdi.

Birincisi – Allaha ibadət edin və Ona heç bir şeyi şərikin qoşmayın. Allaha şərikin qoşanın misalı: Bir nəfər öz malından (ən yaxşı malından) qızıl və ya gümüş müqabilində bir kölə alır və ona: “Bu mənim evim, bu da işim. Çalış (qazandığınızı) mənə ödə! Kölə çalışar, lakin qazancını ağasından başqasına ödəyir. Kölənin belə etməsinə kim razı olar?...”.⁵⁶¹ Allah ruzi verir, şəfa verir, yedizdirir, içizdirir, geyindirir və s. təşəkkürü isə başqasına bildirirlər. Vallahi, belə edən kimsə zalımdır. Neməti əta edəni unudur. Görəsən onlara qarşı belə edilsəydi necə cavab verərdilər? Neməti Allahdan qeyrisinə nisbət etmək, Allahın qınadığı bir şeydir. Neməti səbəbə bağlamaq olmaz. Yəni Allah, sənə veriləcək xeyiri onlar vasitəsilə sənə yönəldir. O, xeyirin sənə verilməsinin qarşısını alan da Allahdır; ***“Başına gələn müsibətdən sonra dərgahımızdan ona bir mərhəmət əta etsək mütləq: “Bu elə mənim haqqımdır. Qiyamətin qopacağına güman etmirəm. Doğurdan da əgər Rəbbimin hüzuruna qaytarılıb gətirilsəm Onun dərgahında məni ən gözəl nemət (Cənnət) gözləyir”- deyər. Biz kafir olanlara nə etdiklərini mütləq (bir-bir) xəbər verəcək və sözsüz ki, onlara şiddətli bir əzab daddıracağıq. (Kafir, naşükür) insana nemət bəxş etdiyimiz zaman (imandan) üz döndərər, haqdan uzaqlaşır yan gəzər. Ona bir pislik üz verdikdə (Rəbbinə) uzun-uzadı dua edər (yaxşı gündə Allahu unudar, dar gündə dərhal Ona yalvarar)”.*** (Fussilat 50-51). ***“İnsana gəldikdə isə Rəbbin onu***

⁵⁶¹ ət-Tirmizi 2863, 3102, Əhməd 16042, əl-Albani səhih demişdir.

imtahana çəkib ehtiram etsə, ona bir nemət versə o: "Rəbbim mənə ehtiram göstərdi!"- deyər. Amma nə zaman Rəbbin onu imtahana çəkib ruzisini askıltsə: "Rəbbim mənə alçaltdı, mənə xor baxdı!"- deyər". (əl-Fəcr 15-16). "Bu mənə yalnız biliyimə görə verilmişdir!"- deyər. Xeyr, bu bir imtahandır. Lakin onların əksəriyyəti bilməz". (əz-Zumər 49). İbn Kəsir ؒ deyir: "Allah bildirir ki, bədbəxtlik baş verdikdə insan Onun qarşısında alçalır, peşmançılıq keçirir və Ona müraciət edir. Sonra isə əgər Allah bu bələni insan üçün rəhmlə əvəz edərsə insan icazə veriləni əsaraq azğınlıq edir və deyir: "Bu mənə biliyimə görə verilmişdir. Allah buna layiq olanları bilir. Mən Allahın yaxşı bəndəsi olmasaydım mənə bunu verməzdi". Allah: "Xeyr, bu tamahdır...". Məsələ onun güman etdiyi kimi deyildir. Biz ona verdiyimiz nemətlərlə sınaдық. Tabe olacaq yoxsa asi olacaqdır. Ancaq biz bu haqda əvvəlcədən bilirdik". "Şübhəsiz ki, bu sözü onlardan əvvəlkilər də demişdilər. Lakin qazandıqları onlara heç bir fayda vermədi". (əz-Zumər 50). İbn Kəsir ؒ deyir: "Onların sözləri düzgün deyildir və sərəvətləri onlara fayda verməyəcəkdir və onlar uğur qazana bilməyəcəklər". "Həqiqətən Qarun Musa qövmiindən idi. Onlara (İsrail oğullarına) qarşı (zülm etməkdə, Musanın üzünə ağ olmaqda və özünü yuxarı tutmaqda) həddini aşmışdır. Biz ona açarlarını bir dəstə güclü adamın zorla daşıya biləcəyi xəzinələr vermişdik. Qövmi ona belə dedi: (Malına qürrələnib) sevinmə. Şübhəsiz ki, Allah (malına qürrələnib) sevinənləri sevməz. Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz. (Qarun) dedi: "Bu mənə yalnız mənə olan elm sayəsində verilmişdir". Məgər Qarun Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar". (əl-Qəsəs 76-78). Bu iki sinif insana aiddir: 1) İnsan etiraf etsə ki, ona ruzi Allahdan deyil öz zəhməti ilə qazanmışdır, onda olan elmə görə verilmişdir, bu artıq Rububiyyətdə olan şirkdir. 2) Allahdan olduğunu etiraf edir, lakin "mən buna layiq olduğum üçün Allah mənə verib. Bu cür də olmalı idi, əksi düşünülməzdir". Bu da Tövhidə zidd olan sözlərdir. Həqiqi mömin Allahın bütün zahiri və batini nemətlərini etiraf edib, Allaha həmd etməlidir. Ona verilən hər bir nemət Allah tərəfindən ona olan rəhmətdir. Özünə güvənmə ki, hər şeyə sən özün nail olmusan. Tövhid qullardan zəlil olmağı əmr edir. Bil ki, Allah sənə heç bir şeylə borclu deyildir. Bütün bu nemətləri Allaha aid etməli, bu nemətlərə görə Allaha şükr etməli və onları Allahın razı qaldığı yerlərə sərf etməlisən. Bunları sən haqq etməmişən, bütün haqlar Allaha aiddir. İnsan hər tərəfdən yalnız Allahın quludur. İman və Tövhid yalnız bu yolla kamil olar. Bunun ziddi

yalnız nankorluq, təkəbbürlük, özündən razılıq gətirər. Kim ki, bu nemətləri özünə nisbət edərsə, Tövhidində naqislik vardır. Artıq o kimsə iki şeyi özündə birləşdirmişdir: **1) Allahı təzim etməyi tərk etmiş. 2) Sahib olmadığı bir şeyi özünə aid etmişdir.**

Qatadə ☞ bu ayə barəsində deyir: "O, iddia edirdi ki, bütün qazandıqları onda olan elmə görədir. Kim iddia etsə ki, bunları öz bacarığı ilə qazanmışdır, onun halı Qarunun halı kimidir. Ona görə də hər bir müsəlmana nemət gəldikdə onu Allah tərəfindən olduğunu sansın". İmanlı bir kimsə belə sözlərdən uzaqdır. Səndə olan istək, əməl, sözlərin, niyyətin - hər bir şey Allahdandır. O qədər insanlar var ki, elmi, biliyi, savadı - hər bir şeyi var, lakin ruzi qazana bilmirlər. İnsana Allahın verdiyi nemətlərə görə ona şükr etməsi vacibdir; **"Sizə gələn hər bir nemət Allahdandır"**. (*ən-Nəhl* 53). Sən öz elminlə, bacarığınla qazansan da belə, bil ki, Allah tərəfindəndir. İmam Bəğavi ☞ deyir: "(Bu nemət) mənə Allahdan gəlmiş bir elm üzrə verilmişdir. Doğrusu bu mənim haqqımdır". Bilirəm ki, dünya həyatında bu mənə verildiyinə görə Allah qatında mənim yerim, şərəfim vardır. Mücahid ☞ deyir: "Bu yaxşılığı əməlim sayəsində qazandım. Mən bu yaxşılığı haqq etdim". İbn Kəsir ☞ deyir: "Allahın sizə bəxş etdiyi nemətlərlə qürrələnib insanlar arasında fəxr etməyin. Bu sizin əməyinizin nəticəsi olmayıb, Allahın qəza və qədəri ilə sizə bəxş edilən ruzisidir. Allahın nemətləri ilə təkəbbür və lovğalıq etməyin. Sevincinizi şükrə, kədərini isə səbrə çevirin".⁵⁶² **"Onlar İslamı qəbul etdiklərinə görə sənə minnət qoyurlar. De ki: "Müsəlman olduğunuzla mənə minnət qoymayın! Xeyr, əgər (iman gətirdiyinizi) doğru deyirsinizsə, (bilin ki) sizi imana müvəffəq etməklə əslində Allah sizin boynunuza minnət qoymuş olar"**. (*əl-Hucurat* 17). **"Onlar Allahın neməti haqqında bildikləri halda, sonradan onu inkar edirlər. Onların çoxu kafirdir"**. (*ən-Nəhl* 83). Mücahid ☞ deyir: "Bu ayədə ifadə edilən birinin: Mənə nə, bunu mən atalarımın miras olaraq aldım!"- deməsidir. Onlar neməti Allaha deyil, valideynlərinə nisbət etdilər. Bu mənə valideynlərimdən miras qalmışdır. Məs: "Bu ev sənə haradandır?"- deyər soruşularsa, o: "Valideynlərimdən"- deyir. Xəbər formasında cavab verilir. Bu sözdə heç bir problem yoxdur. Lakin Mücahidin ☞ qəsd etdiyi: "O kimsə bu sözü səbəblə bağlayır. Yəni valideyin ruzinin sənə verilməsi üçün bir səbəbdir, onu da Allah xəlq etmişdir. Sənin valideynlərinə o ruzini verən Allahdır. Bu səbəbləri yaradanı, neməti verəni isə unudursan. Bu Allahın nemətinə qarşı küfrdür". **"Sizə gələn hər bir nemət Allahdandır"**. (*ən-Nəhl* 53). Daha öncə deyildiyi kimi qulların üzərinə düşən, nemətlərin həm sözlə, həm də könüllə Allaha nisbət etmələridir. Tövhid də bu yolla kamil olar. Uca Allahın nemətlərini həm qəlbi, həm də dili ilə inkar edən kimsə kafirdir. Nemətləri söz

⁵⁶² İbn Kəsir "Təfsir" 4/314.

və qəlb olaraq Allaha izafə etmək İmanın kamilliyindəndir. Avn ibn Abdullah رضي الله عنه deyir: “Əgər filankəs olmasaydı belə olmazdı”. İbn Quteybə رحمته الله deyir: “Bunlar bizim ilahlarımızın şəfaəti sayəsində oldu”. **“...Siz də bunu bildiyiniz halda heç kəsi Allaha tay tutmayın”.** (*əl-Bəqərə* 22). İbn Abbas رضي الله عنه bu ayədə keçən **Əndad** – kəliməsi haqqında deyir: “Bu şirk deməkdir. Qaranlıq bir gecədə qara bir daşın üzərində qarışqanın ayaq izindən daha gizlidir. Ey filan! Allaha, sənin və mənim həyatıma and olsun, bu it olmasaydı oğrular evə daxil olardılar, əgər ördək olmasaydı oğrular girərdi, sən və Allah istəsə, Allah və filankəs olmasaydı – kimi sözlər şirkdir”.⁵⁶³

Şükür etməyin üç rüknü vardır: **1.** Həm sənə, həm də insanlara verilən nemətlərin Allah tərəfindən olduğunu qəlblə etiraf etmək. **2.** Bu nemətlərin Allahdan olduğunu dil ilə etiraf edib Allahu tərif etmək. **3.** Həmin neməti Allahın razı qaldığı yerə sərf etmək. Rəvayət edilir ki, Əbu Hureyra رضي الله عنه Peyğəmbərin صلى الله عليه وسلم belə dediyini eşitmişdir: “(Vaxtı ilə) Allah İsrail oğullarından üç nəfəri – cüzam xəstəliyinə tutulmuş birisini, keçəli və kor adamı imtahana çəkmək istədi. Odur ki, onların yanına bir mələk göndərdi. Mələk (insan qiyafəsində əvvəlcə) cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Sənin ən çox istədiyən şey nədir?” O dedi: “Gözəl rəng və gözəl dəri! İnsanlar artıq məndən diksinirlər”. Mələk əlini onun vücuduna sürtdü və bu çirkinlik keçib getdi, onun rəngi və dərisi gözəlləşdi. Mələk soruşdu: “Sənin ən çox sevdiyən mal nədir?” O: “Dəvə ya da inəkdir⁵⁶⁴” – deyə cavab verdi. Ona on aylıq boğaz dəvə verildi və mələk dua edib dedi: “(Allah) bunu sənin üçün bərəkətli etsin!”

Sonra mələk keçəlin yanına gəlib dedi: “Sənin ən çox istədiyən şey nədir?” O dedi: “Gözəl saçım (olsun) və bu (keçəllik) məndən getsin. İnsanlar artıq məndən diksinirlər”. Mələk əlini onun başına çəkdi və onun keçəlliyi keçib getdi, ona gözəl saç bəxş edildi. Mələk soruşdu: “Sənin ən çox sevdiyən mal nədir?” O: “İnəkdir” – dedi. Ona boğaz inək verildi və mələk dua edib dedi: “(Allah) bunu sənin üçün bərəkətli etsin!” Bundan sonra mələk korun yanına gəlib dedi: “Sənin ən çox istədiyən şey nədir?” O dedi: “Allah gözlərimi özümə qaytarsın və mən insanları görə bilim.” Mələk əlini (onun gözlərinə sürtdü) və Allah onun gözlərini özünə qaytardı. Mələk soruşdu: “Sənin ən çox sevdiyən mal nədir?” O: “Qoyundur” – dedi. Ona balalı bir qoyun verildi (və mələk dua edib dedi: “Allah bunu sənin üçün bərəkətli etsin!”) Bundan sonra bu ikisinin⁵⁶⁵ heyvanları bala verdi, üçüncüsünün də (qoyunu) balaladı. Bir müddət keçdikdən sonra birinin bir vadi dolusu dəvəsi, o birinin bir vadi

⁵⁶³ Əbu Hatim.

⁵⁶⁴ Hədisi nəql etmiş İshaq ibn Abdullah tərəddüd edərək cüzam xəstəliyinə tutulmuş kimsənin və keçəlin – ikisindən birinin dəvə, digərinin isə inək istədiyini iki cür rəvayət etmişdir.

⁵⁶⁵ Dəvə və inək verilmiş o iki kimsənin.

dolusu mal-qarası, üçüncüsünün də bir vadi dolusu qoyunu oldu. Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə cüzam xəstəliyinə tutulmuş kimsənin yanına gəlib dedi: “Mən kasıb bir adamam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən yalnız və yalnız Allahın köməyi ilə, sonra da sənin köməyidlə (istəyimə) nail ola bilərəm. Sənə gözəl rəng, gözəl dəri və (bu qədər) sərvət bəxş etmiş Allah rızasına mənə bir dəvə ver, onun sayəsində səfərimi başa çatdırı bilim”. (Bu adam cavabında ona) dedi: “Düzü, (özümün) o qədər verəcəyim var ki!” (Mələk) ona dedi: “Gərək ki, mən səni tanıyıram. Məgər sən həm cüzam xəstəliyinə tutulmuş, həm insanların diksindi, həm də kasıb bir adam deyildinmi? Sonra da Allah sənə (istədiklərini) vermədimi?” Adam dedi: “(Bu var-dövlət) mənə ata-babalarımın miras qalmışdır”. Mələk dedi: “Əgər yalan danışsansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə keçəlin yanına gəldi və ona da əvvəlkinə dediklərinin eynisini söylədi. Əvvəlki adam ona rədd etdiyi kimi keçəl də ona yox cavabı verdi. (Onda Mələk) dedi: “Əgər yalan danışsansa, Allah səni əvvəlki halına qaytarsın!” Sonra mələk ilk dəfə gəldiyi görkəmdə və qiyafədə korun yanına gəlib dedi: “Mən kasıb adamam, yolda qalmışam. Səfərdə ikən mənim bütün vəsaitim tükənmişdir. Bu gün mən ancaq və ancaq Allahın köməyi ilə, sonra da sənin köməyidlə (istəyimə) nail ola bilərəm. Sənin gözlərini özünə qaytaran Allah rızasına mənə bir qoyun ver, onun sayəsində səfərimi başa çatdırı bilim”. Adam dedi: “(Doğrudur,) mən kor idim, Allah gözlərimi mənə qaytardı, kasıb idim, O mənə var-dövlət nəsib etdi! Odur ki, nə qədər (qoyun) istəyirsənsə, götür. Vallahi ki, bu gün mən sənə Allah rızası üçün götürdüyün şeylərə hədd qoymayacağam”. Mələk dedi: “Malını özünə saxla. Bu sizin üçün yalnız bir imtahan idi. Allah səndən razı qaldı, lakin o biri iki dostuna qəzəbi tutdu!”⁵⁶⁶

Allahın Nemətini Allahı Unudaraq Yağışla Bağlamaq, Küləklə Bağlamaq - Allaha qarşı nankorluqdur. Çünki, bu küləyi əsdirən, yağışı yağdıran da Allahdır. Yağış səbəbilə o bərəkəti yer üzünə verən də Allahdır. Lakin nə qədər olur ki, yağışın yağması bərəkətdən çox ziyan gətirir. Peyğəmbər ﷺ buyurdu: “Quraqlıq yağışın yağmaması deyildir. Əsl quraqlıq yağış yağır, lakin yer heç nə bitirmir”. Hər şeyi edən Allaha bel bağlamaq lazımdır. Bu neməti yaradan, bu səbəbləri yaradan Allahdır, insanlar isə Allahı unudaraq hansısa səbəblərə bağlanırlar. Səbəblərin Allahın Qəza və Qədarinə bağlı olduğunu bildirmək üçün ilk öncə Allah, sonra filan şey olmasaydı – deyilə bilər. Qul qəlbində, sözündə və əməlində Allaha şəriq qoşmaqdan qaçmadığı müddətdə Tövhidə mükəməlləşməz. Muvahhid olan bir kimsə bu başlığa daha çox diqqət yetirməlidir. Çünki, Allah bizi bir çox nemətlərlə

⁵⁶⁶ əl-Buxari 3464, Muslim 2964.

nemətləndirmişdir. Biz də öz növbəmizdə bütün bu nemətləri onu verən Uca və Böyük Allah ilə bağlamalıyıq. Buna görə Ona həmd edib, təriflər deməliyik.

Allah kafirlərə də nemət vermişdir. Lakin bu, o demək deyil ki, bu nemətlərlə onları Cənnətlə müjdələyir: *"Münafıqların nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafıqlərə dünyada əzab vermək, kafir olduqları halda canlarını almaq istər"*. (ət-Tövbə 55). Peyğəmbər ﷺ buyurdu: "Həqiqətən də Allah mömin bir bəndəsi ilə ədalətsiz davranmır. Onun etdiyi hər bir yaxşı əmələ görə onu bu dünyada da, axirətdə də mükafatlandırır. Kafir isə etdiyi yaxşı əməllərinin mükafatını yalnız bu dünyada alır. Axirətdə isə onun heç bir savabı olmur".⁵⁶⁷ Peyğəmbər ﷺ duasında buyurardı: "Allahım! Verdiyinə mane ola biləcək, vermədiyini də verə biləcək yoxdur".⁵⁶⁸

Əgər – Sözü Barəsində Nə Gəlib? – Peyğəmbər ﷺ buyurdu: "Güclü mömin Allaha zəif mömindən daha çox sevimli və xeyirlidir. Lakin onların hər ikisində də xeyir vardır. Hər bir işdə özünə faydalı olanı etməyə səy göstər. Allahdan kömək dilə, (Allaha sığın) aciz olma. Başına bir müsibət gələrsə demə: "Əgər belə etsəydim belə belə olardı". De ki: "Allahın qəza və qədəri bu imiş. O, nə dilərsə onu da edər" de. Çünki Əgər sözü şeytanın əməlinə yol açır".⁵⁶⁹ **Əgər** – sözü Allahın qədəri ilə razılaşmamaqdır. Bu da Tövhidin kamilliyinə Rububiyyət Tövhidinə ziddir. Hökmü nədir? **1. Əgər** – sözünü şəriətə etiraz şəkilində işlətsən haramdır. Hətta küfr həddinə çatır; *"(Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: "Əgər onlar sözüümüzlə qulaq assaydılar, öldürülməzdilər"- deyənlərə (Ya Məhəmməd!) söylə ki: "Əgər doğru deyirsinizsə, onda (bacarıb) ölümü özünüzdən uzaqlaşdırın"*. (Ali-İmran 168). **2. Əgər** – sözünü Qədərə etiraz olaraq söyləmək də haramdır; *"(Müharibəyə getməyib Mədinədə evlərində) oturan və (müharibəyə getmiş) qardaşları haqqında: "Əgər onlar sözüümüzlə qulaq assaydılar, öldürülməzdilər" deyənlərə (Ya Məhəmməd!) söylə ki: "Əgər doğru deyirsinizsə, onda (bacarıb) ölümü özünüzdən uzaqlaşdırın"*. (Ali-İmran 168). **3. Əgər** – sözünü peşman olmaq, heyfslənmək şəklində də işlətmək qadağandır. Peyğəmbər ﷺ buyurdu: "Güclü mömin Allaha zəif mömindən daha çox sevimli və xeyirlidir. Lakin onların hər ikisində də xeyir vardır. Hər bir işdə özünə faydalı olanı etməyə səy göstər. Allahdan kömək dilə, (Allaha sığın) aciz olma. Başına bir müsibət gələrsə demə: "Əgər belə etsəydim belə belə olardı". De ki: "Allahın qəza və qədəri bu imiş. O, nə dilərsə onu da edər" de. Çünki Əgər sözü şeytanın əməlinə yol

⁵⁶⁷ Muxtəsər Səhih Muslim 60.

⁵⁶⁸ əl-Buxari 1/255, Muslim 1/414.

⁵⁶⁹ Muslim 2664, İbn Hibban 2896.

açır".⁵⁷⁰ **4. Əgər** – sözünü günah əməllərdə dəlil gətirmək qadağandır; *"Müşriklər deyəcəklər: "Allah istəsəydi, nə biz, nə də atalarımız Ona şərik qoşar, nə də biz bir şeyi haram edə bilərdik". Onlardan əvvəlkilər də öz peyğəmbərlərini beləcə yalançı hesab etmişdilər. Axırda əzabımızı daddılar. De: "Bizə göstərə biləcəyiniz bir bilginizmi var? Siz ancaq zənnə qapılırsınız". (əl-Ənam 148).* **5. Əgər** – sözünü arzulamaq şəkilində demək. Bunun da hökmü arzu edən şəxsin arzuladığı şeydən aslıdır. Yaxşı şeyi arzu edirsə olar: Əgər mənim pulum olsaydı Allah yolunda belə edərdim, pis şeyi arzu edirsə qadağandır: Əgər pulum olsaydı belə içərdim. İbn Ömər رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "İki fəzilət sahibindən başqa heç kəsə həsəd (qibtə) caiz deyildir. Onlardan biri Allah tərəfindən bir kimsəyə Quran biliyi verilə və o da onu gecə və gündüz oxuyar. Digəri isə Allah tərəfindən bir kimsəyə mal-dövlət verilmişdir. O da onu gecə və gündüz (Allah yolunda) xərcləyər (Başqa rəvayətdə: Bu ümmətin məsəli dörd nəfərin misalına bənzəyir: Allah bir kimsəyə mal və elm vermişdir. O da elmi ilə malından Allah yolunda xərcləyər. Bir başqa adama da elm verildiyi təqdirdə, mal verilməmişdir. O da: "Əgər mənim də bu adam kimi malım olsaydı onun etdiyi əməlinin bənzərini mən də edərdim". Bu iki kimsə əcr baxımından eynidirlər. Digər bir sinif insana Allah var-dövlət verdiyi təqdirdə ağıl verməmişdir. O da malı haqqı olmayan haram yerlərə xərcləyir. Bir başqa adama da nə var-dövlət, nə də ağıl vermişdir. O da: "Əgər mənim də bu adam kimi malım olsaydı (haqqı olmayan haram yerlərə) xərcləyərdim". Bu iki kimsə günah baxımından eynidirlər⁵⁷¹)".⁵⁷² **6. Əgər** – sözünü xəbər vermək formasında işlətmək caizdir. Əgər dərsə gəlsəydim faydalanardım. Peyğəmbər ﷺ buyurdu: "Əgər qardaşım Musa عليه السلام səbr etsəydi, Allah aralarında baş verən hadisələri bizə danışardı".⁵⁷³ Xeyiri təmənnə etmək: "Əgər filankəs kimi malım olsaydı, onun kimi xeyir edərdim".⁵⁷⁴

Güclü mömin zəif mömindən İmanına və bu imandan doğan şeylərə görə üstündür. Əməl etməyə yönəl, gücdən düşmə, məyus olma, irəli get və təvəkkülü çoxalt. Nəticə isə Allahdandır. Xeyir varsa Allah sənə verəcək, xeyir yoxdursa Allah sənə verməyəcəkdir. Qəzəblənmə, peşman olma, "əgər" sözünü demə. İmanın möminlər arasında belə fərqli olması, iman artır azalmasına da dəlildir. İbn Qeyyim رحمته الله deyir: "Şəriət bir kimsəyə başına gələn bəla (müsibətdən) sonra: "Əgər mən belə-belə etsəydim belə olardı"- deməyi qadağan edir. Şəriət bəyan edib ki, bu əməl şeytana qapı açır. Şeytana necə

⁵⁷⁰ Muslim 2664, İbn Hibban 2896.

⁵⁷¹ İbn Məcə 4228, Əhməd 4/ 23.

⁵⁷² əl-Buxari 73, Muslim 815.

⁵⁷³ əl-Buxari 3401, Muslim 2380.

⁵⁷⁴ əl-Buxari 7232.

qapı açır? Onu kədərlənməyə, peşman olmağa, sıxıntı çəkməyə, qədərə qarşı narazılığa, razılaşmamağa sövq edir. Bütün bunlar onun Allaha olan razılığını azaldır. İnsan bilməlidir ki, yalnız Allahın istədiyi baş verir, istəmədiyi isə baş vermir”.⁵⁷⁵ İnsanın ötüb keçən şeylərə baxmamağı Tövhidin kamilliyindəndir. Vacib olan olanlara səbr edib, razı qalmaq və olan hadisədən xeyirə yönələrək ibrət almaqdır. Əgər ötüb keçən əməli günahdırsa buna görə oturub deməməlidir ki, “belə-belə etsəydim günah etməzdim”. Əksinə günahına görə tövbə edib, Allahdan bağışlanma diləməlidir. Şeytan insanın qəlbinə girərək onun Rəbbi barəsində fikirlərini pisləşdirir. Əgər belə olarsa onun Tövhidə naqisləşər və “əgər” sözünü istifadə etmək əksər hallarda münafıqların, Allah barəsində pis düşünən insanların sifətlərindəndir.

Zəmanəni Söymək - Xalqın iradəsi Allahın iradəsidir, Din Allahın vətən hamınıdır, Zəmanə pis zəmanədir, vəfasız zəmanə və s. **“Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq zənnə qapılırlar”.** (əl-Cəsiyə 24). Ümumiyyətlə zəmanəni pisləmək üç şəkildə olur: **1.** Zəmanə barəsində onu pisləməyərək xəbər vermək. Bu gün hava istidir. Bu gün hava soyuqdur və s. Buna da dəlil: **“Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislilik yetirər deyər) andişəyə düşdü, ürəyi sıxıldı və: “Bu çox çətin, başı bəlalı bir gündür”– dedi”.** (Hud 77). **2.** Etiqad edəsən ki, hər bir şeyi edən zəmanədir. Xeyir və şəri edən zəmanədir. Buna görə də zəmanəni söymək. Bu da böyük şirkdir. Çünki, sən etiqad edirsən ki, Allahdan başqa xeyir və şəri edə bilən xaliq vardır. Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Zəmanəni söyməyin. Çünki, Allah zəmanənin özüdür”.⁵⁷⁶ **3.** Etiqad edir ki, xeyir və şər Allahdandır. Lakin hər hansı bir il, gün pis keçdikdə zəmanəni söyür. Bu isə haramdır. Həqiqətdə isə onun söyməsi Allaha qayıdır. Çünki, zəmanəni idarə edən Allahdır və bununla da Allahı söymüş olur. Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Allah Elçisi ﷺ demişdir: “Allah ﷻ buyurur: “Adəm övladı dəhri söyməklə Mənə əziyyət verir. (Çünki) dəhr⁵⁷⁷ Mənəm. Hər şey Mənim əlimdədir, gecəni gündüzə, gündüzü də gecəyə çevirən Mənəm!”⁵⁷⁸ **“Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır”. Bu haqda onların heç bir biliyi yoxdur. Onlar ancaq**

⁵⁷⁵ “İləmun Muvəkkiin”.

⁵⁷⁶ Muslim 2246, Əhməd 2/ 395, 491. *Dəhr* – zəmanə Allahın İsimlərindən deyildir.

⁵⁷⁷ İbn Teymiyyə demişdir: “Dəhr zamandır. Hər kəs zamanı söyərəkən, müsibəti onun başına gətirəni qəsd edir və beləliklə, bu söyüşü Allaha aid edir. Çünki, həqiqətdə bu müsibəti onun başına gətirən Allahdır. Deməli: “Dəhr Allahdır”- dedikdə, dəhrə aid etdiyi hər bir şeyin Allaha aidliyi qəsd edilir”. Sarimul-Məslul 3/ 922.

⁵⁷⁸ əl-Buxari 4826, 6937, 7053, 7491.

zənnə qapılırlar". (əl-Cəsiyə 24). "Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət eləmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır". (əl-Əhzab 57).

Adları Allahdan Başqasının Qulluğuna Nisbət Etmək - Hüseyinqulu, Pirverdi, Əliqulu, Abdul-Kəbə, Abduş-Şəms, Allah, Muhəmməd ya Əli, Hakimlər hakimi, Şahənşah, Məlikul-mülk (mülk sahibi), Qazilər qazisi, Hüccətullah, Ayətullah və s. kimi adlarla Allahdan başqasının qulluğuna nisbət etmək. Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Allah qatında ən çirkin ad (ən çirkin adın sahibi) **Məlikul-Əmlak** adını daşıyan kimsədir". Sufyan ibn Uyeynə رضي الله عنه deyir: "**Şahənşahdır**". (Başqa rəvayətdə: "Qiyamət günü Allah qatında ən mənfur, ən çirkin və Allahın ən çox qəzəb etdiyi Allahdan başqa heç bir həqiqi məlik yox ikən, **Məlikul-Əmlak** – Məliklərin məliki – adı ilə adlandırılmış kimsədir".⁵⁷⁹ **Qazılar Qazısı** – iki cür olur: **1.** Ya o kimsə özü-özünü belə sayır (adlandırır). **2.** Kimsə onu bu cür adlandırır, o da bundan razı olur. Belə bir kimsə özünü Allah ilə bir səviyyəyə qoymuşdur. Bunun İslamda hökmü Rububiyyətdə şirkdir. Mufti ilə Qazi arasında fərq nədir? **Mufti** – fətva verəndir. Lakin bu fətvanın həyata keçməsi üçün onun səlahiyyəti yoxdur. **Qazi** – üç şeyi özündə əhatə edir: **1)** Fətva verir. **2)** Allahın hökmü ilə hökm verir. **3)** Bu hökmün, fətvanın həyata keçməsinə əmr edir. Ona görə də yalnız Allah özü-özünü bu cür adla adlandırırsa bilər. Əmr və hökm vermək Allaha aiddir. Şeyx Useymin رحمته الله deyir: "Ümumi olaraq demək olar: Misirin Qazılar qazısı və s. şirk və haram deyildir. Lakin qeyd edir ki, bundan da çəkinmək lazımdır. Çünki, insanın qəlbi zəifdir. Ola bilər ki, sən qəsdlə deməyəsən. Lakin bu sözlər deyilən kimsə üçün fitnə olsun. Təkəbbürlənə və özünü yuxarı tuta bilər". **Həmçinin** - Hər kimə gəldi: Şeyxul-İslam, İmam adlandırmaq olmaz. Kiməsə bu cür ad verilərsə, onların İslam üçün daha çox dəyərləri, xeyirləri olduğu üçün deyilmişdir. Lakin bu ad sahiblərini şişirdərək "İslamın bütün məsələlərində onlara yönəlməliyik" - və s. deyilərsə bu qadağandır. Şeyx Useymin رحمته الله deyir: "**Huccətul-İslam, Huccətullah** - demək olmaz. Çünki, insanlar üçün Hüccət Peyğəmbərlərdir". **Ayətullah** - əgər qəsd nişanə, işarə mənasındadırsa olar. Çünki, hər bir şey Allahın nişanəsidir, ayəsidir. Yox əgər nə isə xüsusi bir şey ayə kimi qəsd olunarsa qadağandır". **Məlikul-Əmlak** – **Şahənşah** – kim özünü bu cür titullarla adlandırsa, artıq özünü yüksək bir məqama qaldırmışdır. İstər istəməz məliklər insanlar arasında yüksəkdirlər. Lakin bu kimsə özünü məliklərdən də daha bir yüksəklikdə tutmuşdur. Allah isə belə bir kimsəni əməlinin əksi olaraq alçaltmışdır. Bu sözlərə oxşaq sözlərin hər biri qadağandır. **İstisnadır** - bu mövzuda Abdulmuttalib adı. Lakin bu adın

⁵⁷⁹ əl-Buxari 6205, Muslim 2143, Əbu Davud 4961, ət-Tirmizi 2837, İbn Hibban 5835.

qadağan olmasında icma yoxdur. Peyğəmbər ﷺ Huneyn döyüşündə deyir: "Mən Peyğəmbərəm, bu yalan deyil, mən Abdulmuttalibin nəvəsiyəm". Bu o demək deyil ki, icazəlidir, əksinə qadağandır. Peyğəmbər ﷺ bu sözləri xəbər olaraq deyir, Peyğəmbər ﷺ bu sözləri deməklə onların icazəli olduğunu söyləmir. Kimisə Allahdan qeyrisinə qul etmək şirkdir və qadağandır. Lakin küfr, şirk haqqında xəbər vermək küfr deyildir. Həmçinin, digər hədisdə deyir: "Ey Abdulmənaf oğulları!"

Hani ibn Zeyd رəvayət edir ki, Peyğəmbərin ﷺ yanına bir qrup heyət gəldi. Aralarından birinə: "Əbul-Həkəm deyildiyində Peyğəmbər ﷺ o kimsəyə: "Həkəm Allahdır. Nə üçün sənə Əbul-Həkəm deyirlər?"- deyə buyurdu. Adam dedi: "Qövmüm hər hansı bir məsələdə ixtilaf etdiklərində mənim yanıma gəlirlər, mən də hakimlik edərək aralarında hökm verirəm. Beləcə hər iki tərəf də verdiyim hökmə razı qalırlar". Peyğəmbər ﷺ: "Övladların varmı"- deyə buyurdu. Adam: "Bəli, Şureyh, Abdullah və Muslim Bəni Hani"- dedi. Peyğəmbər ﷺ: "Ən böyüyü hansıdır?"- deyə buyurdu. Adam: "Şureyh"- dedi. Peyğəmbər ﷺ: "Artıq sən Əbu Şureyhsən"- deyə buyurdu".⁵⁸⁰ Əbul-Həkəm bu hədisdə olduğu kimi səhabənin adı idi. Peyğəmbərin ﷺ onun adını dəyişməsində iki səbəb vardır: **1)** əl-Həkəm - Allahdır. **2)** Bu sadəcə onun adı deyildir. Onun sifəti idi. O, hökm verən idi. Allahın İsimlərinə isə hörmətlə yanaşmaq lazımdır. Sadəcə ad kimi Həkəm qoymaq olar. Çünki bu adı daşıyan səhabələr olub. Lakin o, bu adla bərabər hökm verən sifətini də almışdır. Peyğəmbər ﷺ şəhər olan adları xeyirli adlarla dəyişərdi. Həmçinin – uşağın olması Allahın valideyinlərə bəxş etdiyi nemətidir. İnsan buna görə Allaha şükr etməli və övladına Allahın razı olduğu bir ad verməlidir. İnsanın övladına gözəl ad verməsi də bu şükrə aiddi. Əgər övladına Pirverdi, Əliqulu, Hüseyinqulu və s. adlar verərsə, bu Allahın nemətinə qarşı nankorluqdur. Əgər etiqad etsə ki, filankəsin quludur, filan Pir verdi, artıq şirk etmişdir. Belə bir kimsə dərhal Tövbəyə tələsməli və adı dəyişməlidir.

Allah onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şərik qoşmağa başladılar – "Sizi tək bir candan xəlq edən, ünsiyyət bağlayıb rahatlıq tapsın deyərə ondan onun zövcəsini yaradan Odur. Adəm övladı zövcəsini ağuşuna aldıqda o, yüngül bir yüklə yükləndi (hamilə oldu) və bir müddət onu bətnində gəzdirdi. Zövcəsi ağırlaşdığı zaman hər ikisi özlərinin Rəbbi olan Allaha: "Əgər bizə sağlam bir övlad versən, əlbəttə, şükür edənlərdən olarıq"- deyərə dua etdilər. Allah onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır". (əl-Əraf 189-190). Bəzi izahlara görə ayədə

⁵⁸⁰ əl-Buxari "Ədəbul Mufrad" 811, ən-Nəsai 8/226, 5940, Əbu Davud 4955, əl-Hakim 62, İbn Hibban 504, əl-Albani "Səhihul-Cəmi" 1745.

Adəm ﷺ, bəzi izahlara görə isə insan nəzərdə tutulur. Onlar söz verdilər ki, sağlam övladları olsa Allaha şükr edənlərdən olacaqlar. Lakin Allah onlara övlad verdikdə onlar şükr edən yox, Allaha şərik qoşan oldular. Ayə üç cür izah olunur: **1. Sizi tək bir candan xəlq edən** – Yəni bir cinsdən. Bu cür izah edənlər deyirlər ki, bu qəbildən olan ayələr Qurani-Kərimdə çoxdur; *“Allah möminlərə, öz aralarından onlara Allahın ayələrini oxuyan, onları günahlardan təmizləyən, onlara Kitabı və Hikməti (Sünnəni) öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir...”*. (Ali İmran 164). Bu ayədə onların özlərindən deyildikdə, Ərəblərdən qəsd olunur; **Sizi tək bir candan xəlq edən** – deyildikdə bir cinsdən nəzərdə tutulur. Bu ayədə Adəm və Həvvə qəsd olunmur. **2. Sizi tək bir candan xəlq edən** – deyildikdə Adəm qəsd olunur. Onlar deyirlər ki, Adəm və Həvvə ibadətdə deyil, itaətdə Allaha şərik qoşdular. **3. Sizi tək bir candan xəlq edən** – Yəni əslə Adəm və Həvvədən olan insan öz zövcəsi ilə yaxınlıq etdikdən sonra Allaha nəzir edirlər ki, övladları sağlam olsa Allaha şükür edənlərdən olacaqlar.⁵⁸¹ Lakin övladları olduqda Allaha şükür etmir, şərik qoşurlar. Bu cür izaha görə Adəm deyil, zuriyyəti qəsd olunur. Bu qəbildən ayələr: *“Biz həqiqətən insanı (Adəmi) tər-təmiz palçıqdan yaratdıq. Sonra onu nütfə halında möhkəm bir yerdə yerləşdirdik...”*. (əl-Muminun 12). Bu ayənin təfsirində İbn Kəsir رضى الله عنه Həsənül-Bəsrindən رضى الله عنه bir neçə rəvayət gətirir. Lakin heç birində Adəm və Həvvə deyilmir. İbn Abbas رضى الله عنه bu ayəni şərh edərkən deyir: "Adəm (Həvvəyə) yiyələndikdə o, ondan hamilə oldu. İblis onların yanına gəlib dedi: "Mən sizi Cənnətdən çıxaran ağanızam. Mənə itaət edin, yoxsa mən sizin uşağınızı buynuzlu edərəm, o, səni yanib çıxar". O, uşağı Abdul-Həris (İblisin qulu) adlandırmalarını tələb edərək onları qorxutdu. Lakin onlar İblisə itaət etməyə imtina etdilər və uşaq ölü doğuldu. Sonra o, ikinci dəfə hamilə oldu və İblis yenə onların yanına gələrək sözlərini təkrar etdi. Onlar bu dəfə də ona itaət etmədilər. Uşaq yenə də ölü doğuldu. O, üçüncü dəfə də hamilə oldu. İblis yenə də onların yanına gələrək onları qorxutdu. Bu dəfə övlad məhəbbəti onları ələ aldı və onlar uşağın adını Abdul-Həris qoydular". Mücahid رضى الله عنه deyir: "Onlar qorxurdular ki, uşaq insan olmaz".⁵⁸² Bəzi alimlər qeyd edirlər ki, bu qissə batildir. İbn Kəsir رضى الله عنه deyir: "İsrailiyyətdir". Şeyx Useymin رضى الله عنه deyir: "Bu qissə bir neçə tərəfdən batildir. Çünki, Peyğəmbərdən ﷺ səhih olaraq gəlməmişdir. Çünki, belə rəvayətlər Peyğəmbərlərdən gəlmir". İbn Həzm رضى الله عنه deyir: "Xurafatdır". Əgər bu səhih olsaydı belə çıxır ki, onlar ya bu şirk üzrə ölüblər, ya da tövbə ediblər. Desək ki, şirk üzrə ölüblər bu böyük böhtandır. Kim deyə bilər ki, Peyğəmbər ﷺ şirk üzrə ölüb. Desək ki: Tövbə edib bu haqda

⁵⁸¹ Bu ayəyə əsasən bəzi alimlər bu cür nəzir deməyi haram görürlər.

⁵⁸² Əbu Hatim 5/ 1634, İbn Cərir 9/ 99, Şovkani "Fəthul-Qadir"2/ 279 - Zəif hədis.

heç bir məlumat verilməyib. Ola bilməz ki, Allah bizə onların xətasını xəbər versin, lakin tövbə etmələri barədə xəbər verməsin. Peyğəmbərin xətasından söhbət gedirsə, mütləq Allah onların tövbəsindən də xəbər verir. Lakin bu rəvayətdə tövbəsi qeyd olmur. Nə üçün bu rəvayət zəifdir? Çünki, məşhur şəfaət hədisində bütün insanlar Peyğəmbərlərin yanına gəldikləri zaman onlar günahlarını zikr edirlər. Adəm: “Mən qadağan olunmuş ağacdən yemişəm”- deyir. Bu isə günah olan əməldir. Əgər o, səhih rəvayət olsaydı Adəm şirkini zikr edərdi, günahı yox. Alimlər ittifaq ediblər ki, Peyğəmbərlər şirkdən uzaqdırlar. Şeytan onların yanına gələrək: “Mən sizi Cənnətdən çıxaranam. Mənə itaət edin”. Bu şeytanın mənhəci (yolu) deyildir. Şeytan bir kəsi azdırmaq istədikdə belə etməz. Onlar bilərdilər ki, bu onların düşmənidir və itaət etməzdilər. Şeytan belə şeyə qadir deyildir ki, kimisə buyuzlu etsin. Allahdan başqa buna heç kəs qadir deyil. Burada söhbət Adəm və Həvvadan deyil, onun zürriyyətindən gedir. Bu daha doğru təfsirdi. Çünki, Peyğəmbərlər şərikin qoşmazlar, bundan uzaqdırlar”.

Mənim Qulum Demək Olarmı? – Əbu Hureyra ﷺ rəvayət edir ki, Rəsulullah ﷺ buyurur: “Sizdən heç kim öz (qulluqçusuna): “Rəbbini yedizdir”, “Rəbbinə dəstəmaz aldır” və s. deməsin. Lakin: “Seyyidim (ağam), Mövlam”- desin. Sizdən heç kim “mənim qulum, kənizim”- deyə xitab etməsin. Lakin: “Ey cavan, oğlum, qızım”- desin”.⁵⁸³ Bu babın Tövhid ilə əlaqəsi nədir? Biz artıq bu cür kəlmələr haqqında oxuduq və öyrəndik. Bu cür kəlmələr insana Allah ilə bərabər Rəblikdə şərikliyə aparır. Ona görə də Peyğəmbər ﷺ şirkə apanan kiçik yolları belə bağlayardı. Çünki, hamı bilir ki, Rəbb deyildikdə Allah qəsd olunur. Göylərdə və yerlərdə olan hər bir şey Qiyamət günü Onun qarşısına qul olaraq gələcəkdir. Müsəlman Allahın Rəbliyinə zidd olan sözlərin işlədilməsində ehtiyatlı olmalıdır. Bəzi alimlərə görə haramdır. Əgər özünü əzəmətləşdirsə və qarşısındakını alçatsa haramdır. Bəzilərinə görə isə məkrühdür. Hətta qəlbindən bu fikirlər keçirməsə də belə qadağandır. Allaha qarşı ədəbsizlikdir. Bütün bəşər Allahın qulu olmasına daha layıqdır. Artıq Rububiyyət Tövhidində naqislikdir. Bu cür deməyin hökmü iki qismə bölünür: **1. Qul** - sözünü özünə deyil, başqasına izafə edərək demək olar. Filankəsin qulu, onun qulu və s. “(Ey möminlər!) *Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisəlah kölə və cariyələrinizi evləndirin...*”. (ən-Nur 32). **2. Qul** – sözünü özünə mənsub edərək demək. Bu da iki formada: **1) Qul** – sözünü xəbər formasında demək caizdir: Məs: Bu kimdir? Cavab olaraq: Mənim qulumdur. **2) Qul** - sözünü nida (əmr) formasında demək isə qadağandır: “Ey qulum! Bura gəl” və s. Alimlər bu cür deməyin məkrüh yoxsa haram olmasında ixtilaf ediblər. Şeyx Useymin ﷺ deyir: “Ən azından məkrühdür”.

⁵⁸³ əl-Buxari 2552, Muslim 2249, Əbu Davud 4975, ən-Nəsai 10070.

Peyğəmbər ﷺ buyurdu: "Müsəlmanın miniyində və qulunda sədəqə (zəkat) yoxdur". Peyğəmbər ﷺ **Qul** – sözünü üçüncü şəxs əvəzliyinə mənsub edərək işlətdi.

Mənim Rəbbim Demək Olarmı? – Bu cür deməyin də dörd hökmü vardır: **1. Sən - Siz** - ikinci şəxs əvəzliyinə qoşularsa qadağandır. Rəbbini yedizdir, Rəbbini içizdir və s. hədisdə bu şəkildə gəlmişdir. **2. Mən - Biz** – birinci şəxs əvəzliyinə qoşularaq demək olar: Mənim Rəbbim və s. "**Axı o, (sənin ərin) mənim ağamdır**". (Yusuf 23). **3. O - Onlar** – üçüncü şəxs əvəzliyinə qoşularaq deyilsə olar: Rəsulullahdan ﷺ Qiyamətin əlamətləri haqqında soruşan məşhur Cəbrailin ﷺ hədisində belə buyurdu: "Qul qadının öz ağasını (Rəbbini) doğması...".⁵⁸⁴ **4. Rəbb** - sözünü hansısa sözə izafə edərək demək olar. Əgər izafə edilən kəlimə insan və ya canlı deyilsə burada heç bir problem yoxdur. Məs: Evin rəbbi, mülkün rəbbi və s. Bu sözlərdə ibadət olunan bir şey yoxdur. Rəbb sözündən sonra canlı bir şey işlətmək qadağandır. Məs: Uşağın Rəbbi, Qulun Rəbbi və s. "**Yusuf onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi: "Ağanın yanında məni yada sal!" Lakin şeytan ona Yusufu ağasının yadına salmağı unutturdu və o, zindanda bir neçə il də qaldı**". (Yusuf 42).

Mövla Demək Olarmı? - əl-Mövla dedikdə Allaha aiddir. İnsanlığa gəldikdə isə iki qismdir: **1) Ümumi** - kafir, mömin, fasiq, müsəlman və s. **2) Xüsusi** - yalnız möminlər üçün; "**Bu ona görədir ki, Allah möminlərin Himayəçisidir. Kafirlərin isə heç bir himayəçisi yoxdur**". (Muhəmməd 11). Peyğəmbərin ﷺ Sünnəsində daha çox rast gəlinir: Mövla Zeyd, Mövla Nəbi və s.

Seyyid Demək Olarmı? – **Seyyid** – padşah, hökmdar, ağa, itaət olunan şəxs deməkdir. **əs-Seyyid** – dedikdə, artıq Allah qəsd olunur. Çünki əs-Seyyid Allahın isimlərindəndir. Abdullah ibn Şixir ﷺ rəvayət edir ki, bir gün Bəni Amr qəbiləsinin nümayəndələrinin tərkibində Peyğəmbərin ﷺ yanına gəlmişdim. Biz ona: "Ey bizim ağamız! (Seyyidimiz)"- deyə müraciyyət etdik. O: "Ağa (seyyid) Allahdır"- deyə buyurdu. Onda biz dedik? "Ey bizim fəzilətimiz və əfzəlimiz"- dedik. O: "Öz sözlərinizi deyiniz, sözlərinizə diqqət edin ki, şeytan sizi aldatmasın".⁵⁸⁵ Ənəs ﷺ rəvayət edir ki, bəzi kimsələr: "Ey Allahın Rəsulu!

⁵⁸⁴ əl-Buxari, Muslim.

⁵⁸⁵ Əbu Davud 4806, Əhməd 4/ 25. **Tərif Etmək Olarmı?** - Peyğəmbər ﷺ tərif etdikdə həddi aşmağı və tərif olunan üçün bir fitnə olmasından qorxulduğu üçün tərif etməyi qadağan edərdi. Bu haqda bir çox dəlillər vardır: Əbu Bəkrə ﷺ rəvayət edir ki, Peyğəmbərin ﷺ hüzurunda bir kimsə digər bir kimsəni tərif etdi (Başqa rəvayətdə: "Ya Rəsulullah! Filan və filan xüsuslarda Allah və Rəsulundan sonra, o kimsədən daha fəzilətli heç kimsə yoxdur). Peyğəmbər ﷺ: "Vay sənə! Sən (belə tərif) etməklə qardaşının boynunu vurdun. Vay sənənin halına! Sən qardaşının boynunu vurdun"- deyə buyurdu. Muslim 3000. Əbu Musa ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ bir kimsə digər bir kimsəni tərif edərək həddini aşdığını gördükdə buyurdu: "And olsun ki, siz o kimsəni (məğrur edib) həlak etdiniz və ya o kimsənin belini qırdınız". Muslim 3001. Bir kimsə Osmanı ﷺ tərif etməyə başladı (Başqa rəvayətdə: Bir kimsə əmrlərdən birini tərif etməyə başladı). Bu vaxt Miqdad ﷺ o an iki dizi üzərinə çökdü. İri bir adam olmasına baxmayaraq yerdən çınqılları ovucularaq tərif edən üzünə atmağa başladı. Osman Miqdada ﷺ: "Sənin bu halın nədir?"- dedi. Miqdad ﷺ dedi: "Peyğəmbər ﷺ:

Ey bizim xeyirliyimiz və ən xeyirliyimizin oğlu, bizim ağamız (seyyidimiz) və ağamızın oğlu!"- deyərək müraciət etdikdə Peyğəmbər ﷺ buyurdu: "Məni özünüz bildiyiniz kimi çağırın, şeytan sizi aldadıb yoldan çıxarmasın. Mən Allahın qulu və elçisi Muhəmmədam. Sevirəm ki, siz məni Allahın layiq bildiyindən yuxarı qaldırmayasınız".⁵⁸⁶ Yəni öz sözlərinizdə diqqətli olun. Bu tərzdə kimisə tərif etmək sonda Ğuluva gətirib çıxarar ki, şeytanın tələsinə düşərsiniz. Ona görə də Peyğəmbər ﷺ onların bu sözlərinin qarşısını dərhal aldı. Şeytan sizi bu sözlərlə aldadaraq doğru yoldan azdırmasın. Peyğəmbərin ﷺ bu sözləri deməkdə məqsədi bir idi: Tövhidə qorumaq, şirkin yollarını isə bağlamaqdır. Peyğəmbər ﷺ Allaha qarşı edilən kiçik belə əbəbsizliyin qarşısını alırdı. Mütləq seyyidlik, idarəçilik, ağalılıq Allaha aiddir. **Əl** – müəyyənlik artikli ilə olarsa bu zaman Allah qəsd edilir.

Bəzi kimsələr bu hədisi oxuduqları zaman elə zənn edirlər ki, Peyğəmbər ﷺ *Seyyid* kəliməsini deməyi belə qadağan edib. İnsanlara qarşı Seyyid (ağa) kəliməsi üç cür işlədilir. **1)** Kiminsə qulu varsa ağası onun üçün seyyiddir. **2)** Əgər hansısa bir qəbilə başçısı, böyük bir kimsədirsə olar. Rəsulullah ﷺ isə

"Tərif edən kimsələri gördüyünüz zaman onların üzlərinə torpaq atın"- deyərək buyurmuşdu. Muslim 3002. Peyğəmbər ﷺ tərifini töhmətləyərdi, çünki o insanı öz şəxsi gözündə ucaldır və təkəbbürlüyə səbəbdir. Bu isə Tövhidin kamilliyinə ziddir. Buna görə də ən çətin sınaqlar zamanı belə Allah Rəsulu ﷺ aləmlərin Rəbbi qarşısında alçalardı. Bu Allaha itaətə, Onun qarşısında qorxmağa və təvəzökarlığa aparır. Allah qarşısında alçalmağa can atmayan hər kəs Onun hüququna əl uzadır. Çünki, Mütəkəbbir yalnız Allahdır. Əbu Səid əl-Xudri və Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ dedi: "(Allah ﷻ buyurdu): "İzzət və təkəbbürlük Mənim libaslarımdır. Kim bunlardan birinə şərik olmaq istəsə, ona əzab verərəm". əl-Buxari "Ədəbul-Mufrad" 552; Əbu Davud 4090, 3567; Muslim 2620, 6846. əl-Albani səhih hesab etmişdir. Peyğəmbər ﷺ buyurdu: "Qəlbində zərrə qədər təkəbbürlük olan kimsə Cənnətə girməz...Təkəbbürlük haqqı danmaq və insanlara xor baxmaqdır". Muslim 91. Peyğəmbər ﷺ buyurdu: "Kim təkəbbürlü olaraq yeriyərsə və təkəbbürlü olaraq danışarsa Cənnətə girməz". Əbu Davud. Peyğəmbər ﷺ buyurdu: "Qəlbində xardal dənəsi qədər iman mövcud olan kimsə Cəhənnəmə girməz. Qəlbində xardal dənəsi qədər ululuq və əzəmət olan kimsə də Cənnətə girməz". Muslim 91. Peyğəmbər ﷺ buyurdu: "Cənnət və Cəhənnəm aralarında münaqişə etdilər. Cəhənnəm: "Mənə Cəbbarlar və Mütəkəbbirlər girər" dedi. Cənnət: "Mənə zəiflər və miskinlər girər" dedi. Muslim 2846.

Tərif Etmək Nə Zaman Olar? – İmam Nəvəvi رحمته الله deyir: "Bu hədislərin hər biri tərif etməyin qadağan olmasını bildirir. Lakin tərif etməyi mubah edən hədislər də vardır ki, alimlər bir-birinə zidd görsənən bu hədisləri bu cür açıqlamışlar. Əgər tərif olunan kimsə tərifdən sonra onda öyünmək, qürurlanmaq, təkəbbürlük hissələri yaranmazsa, nəfsinin əsiri olmazsa belə bir kimsəni tərif etmək nə haramdır, nə də məkrüh. Lakin bu söylənilənlər onun haqqında ehtimal olunursa, belə bir kimsəyə qarşı üzünə tərif etmək məkrühdür. Tərif etməyin mubah olduğunu göstərən hədislər. Peyğəmbər ﷺ Əbu Bəkrə رضي الله عنه Cənnətin bütün qapılarından çağırılacaq olanları qəsd edərək: "Sənin də onlardan olmağımı umuram"- deyərək buyurmuşdu Buxari 3666, Müslim 1027. Həmçinin: "Sən geyimini təkəbbürlük edərək yerlə sürükləyənlərdən deyilsən". 3665, Müslim 2382. Peyğəmbər ﷺ Ömərə رضي الله عنه: "Şeytan sənin bir yolla getdiyini görərsə, heç şübhəsiz ki, yolunu dəyişərək başqa bir yola keçər"- deyərək buyurmuşdu. Buxari 3686, Müslim 2396. Peyğəmbər ﷺ tərif etməyi bizə öyrədən buyurdu: "Mən filankəsi (yaxşı adam) hesab edirəm. Onu hesaba çəkən isə Allah olacaq. Mən heç kəsi Allah yanında təmizə çıxartmıram. Əgər (Həmin şəxsin haqiqətən də) o cür olduğunu bilirsə, mən onun bu cür və bu cür olduğunu hesab edirəm"- desin. Muslim 2296. Tərifləmənin şəxsi isə deməlidir: "Allahım! Onların söylədiklərinə görə məni qınama, bilmədikləri şeyləri (onlardan gizli qalan günahlarımı) mənə bağışla (və məni onların zənn etdiklərindən də daha xeyirli et)". əl-Buxari "Ədəbul Mufrad" 761.

⁵⁸⁶ ən-Nəσαι 10078, İbn Hibban 6240, Əhməd 3/ 153, 241.

Qiyamət günü bütün insanların seyyidi olacaqdır. Rəsulullah ﷺ buyurdu: "Qiyamət günü insanların seyyidi mənəm, qəbri açılacaq ilk kişi mənəm. İlk şəfaət edən və şəfaəti qəbul olunacaq ilk kişi də mən olacağam".⁵⁸⁷ Peyğəmbər ﷺ Sad ibn Muaz ؓ gəldikdə buyurdu: "Seyyidiniz üçün ayağa qalxın".⁵⁸⁸ 3) Ərə Seyyid deyilir. Çünki, ağalıq kişilərə aiddir, qadınlara seyyid demək olmaz; "Axı o, (sənin ərin) mənim ağamdır". (Yusuf 23). **Həmçinin** - kiməsə Seyyid dedikdə baxmaq lazımdır ki, o kimsə buna layıqdır ya yox. Layıq deyilsə fasiq, münafiq birdirsə demək olmaz. Bureydə ؓ rəvayət edir ki, Rəsulullah ﷺ buyurdu: "Münafiqə (seyyid) ağa – deyə müraciət etməyin. Əgər o, ağa olsa onda siz Allahı qəzəbləndirmiş olarsınız".⁵⁸⁹ Qadağa iki cürdür. Haram - Məkrüh. Burada olan qadağa haram yox, məkrühdür. Şirkə, günaha aparmasın deyə qarşısı alınır. Peyğəmbər ﷺ onlara necə deməklərini də öyrətdi. Çünki, Allah Rəsulunu ﷺ ən uca məqamlarda qul olaraq adlandırmışdır. Rəsulullah ﷺ Allahın qulu olmaqdan özünə şərəf duyardı. O, quldur lakin ona ibadət edilməz. O, bir Rəsuldur yalanda ittiham edilməz. Şəriət haramı qadağan etdikdə mütləq halal qapısını göstərir. Dəvətdə də müsəlmanlar belə olmalıdırlar. Əgər sən haram qapısını bağlayırsansa mütləq halal qapısını (yolu) ona göstərməlisən. Bu da Tövhidə qorumaq, şirkin qarşısını almaq üçündür.

ALLAHIN RƏHMƏTİNDƏN ÜMİD ÜZMƏK VƏ ALLAHIN ƏZABINDAN ƏMİN OLMAQ

Belə bir hala düşən qul Tövhidin əslindən və imanın vaciblərindən olan qorxu və ümidi zay etmişdir. **Qul İki Şeydən Qorxmalıdır:** 1) Allahın rəhmətindən və mərhəmətindən ümid kəsməsinə yol açacaq dərəcədə qorxunun əsiri olmaq. 2) Allahın cəza və əzabından əminlik hiss edəcək dərəcədə ümid bəsləməkdir; "Məgər o ölkələrin əhalisi əzabımızın onlara gecə vaxtı, onlar yatarkən gəlməyəcəyindən əminmi oldular? Ya da o ölkələrin əhalisi əzabımızın onlara səhər-səhər, onlar əylənərkən gəlməyəcəyindən əminmi oldular? Yaxud onlar Allahın hiyləsindən ehtiyat etmirdilərmisi? Allahın hiyləsindən yalnız ziyana uğrayanlar ehtiyat etməzlər". (əl-Əraf 99). "Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər". (Yusuf 87). "(İnsanlar) ümitsizliyə qapılıandan sonra yağmur göndərən...". (əş-Şura 28). "Bizimlə qarşılaşacaqlarına ümid etməyən, dünyanı bəyənilib ona bel bağlayan və ayələrimizdən qafil olanların – məhz

⁵⁸⁷ əl-Buxari, Muslim.

⁵⁸⁸ Muslim 1768.

⁵⁸⁹ Əbu Davud 4977.

onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir". (Yunus 7-8). "(Ya Muhəmməd!) Yadına sal ki, bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, yaxud da (Məkkədən) çıxardıb qovmaq üçün sənə qarşı hiylə qururdular. Allah da tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır". (əl-Ənfal 30). İbn Abbas رضي الله عنه rəvayət edir ki, Peyğəmbərdən صلى الله عليه وسلم nəyin böyük günah olduğunu soruşdular. O buyurdu: "Allaha şəriq qoşmaq, Allahın rəhmətindən (köməyindən) ümidi kəsmək və Allahın məkrindən əmin olmaq".⁵⁹⁰ İbn Məsud رضي الله عنه rəvayət edir ki: "Böyük günahların ən böyüyü - Allaha şəriq qoşmaq, Allahın məkrindən əmin olmaq, Allahın mərhəmətinə ümitsizlik və Allahın köməyinə ümidi itirmək".⁵⁹¹ İnsan isə tənəzilən bir çətinlik, imtahan, bəla, müsibətə düşdüyü zaman ümidini kəsməməli və Allah barəsində xeyir zənn etməlidir. Nə qədər çətin imtahanlarla qarşılaşanlar olub ki, çətinliyin son anında Allah onlara asanlıq vermişdir.

Allahın Rəhmətindən Və Mərhəmətindən Ümid Kəsməyin İki Səbəbi Vardır:

1) İnsanın özünə zülm etməsi və haramlara qarşı cürətlənməsidir. Qul rəhmətə mane olan səbəblərə düşməklə günahlarda israr edərək rəhmətdən ümidini kəsir. Bu minval üzrə davam etməklə bu hal insanın bir vəsfi və ayrılmaz əxlaqı halına gəlir. Şeytanın istədiyi də budur. Belə bir quldan bu şeyləri içindən çıxardaraq tövbə etmədən xeyir gözlənilməz. **2)** Etdiyi günahlarına görə insanın qorxusunda güclənmə meydana gələrkən, Allahın rəhmət və məğfirət haqqında olan biliyinin zəifləməsidir. Bunun sonunda qul cəhaləti üzündən Allaha tövbə etməsinə rəğmən onu bağışlamayacağını, məğfirət etməyəcəyini ağına salır. İradəsi zəifləyir və rəhmətdən ümidini kəsir. Bütün bunlar qulun Rəbbi barəsində biliyin azlığından, nəfsinin acizliyindən və sevgisizliyindən irəli gəlir.

Allahın *Məkr* və *Keyd* (Hiyləyə qarşılıq vermək sifəti); "*Həqiqətən, kafirlər hiylə qururlar. Mən də hiylə qururam*". (ət-Tariq 15-16). "*Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (gözlənilməyən bir əzabla) hiylələrinin cəzasını verdik*". (ən-Nəml 50). Allahın hiylə sifəti vardır. İnsandan fərqli olaraq Allahda bu sifət kamil, tərifi olunandır, insanlarda isə naqis sifət sayılır. Allahın hiyləsi qarşılıqlı kafirlərin hiyləsinə qarşıdır. Allahın feli sifətlərindəndir. Allah daima bu sifətə mənsub deyildir. İstədiyi vaxt onu edir. Sələflərdən bəziləri Allahın qullarına olan Məkrini (yəni hiyləyə qarşılıq verməsini) onların bilmədikləri bir yerdən nemətlər ilə dərəcə-dərəcə əzaba yaxınlaşdırılması deyə açıqlamışlar. Onlar yeni bir günah etdikdə, O da onlara yeni bir nemət ehsan edir. Sələflər uzun müddət xeyirdə olduqları zaman qorxar və bunun istidrac (tədricən əzaba yönəldilmə) olduğunu zənn

⁵⁹⁰ əl-Bəzzar 106, əl-Heysəmi 1/ 104, əl-Albani "Səhihul-Cəmi" 4601.

⁵⁹¹ əl-Heysəmi "Məcməuz-Zəvaid" 1/ 109, ət-Tabərani "Mucəmul-Kəbir" 9/ 156, İbn Kəsir 1/ 485.

edərdilər. Peyğəmbər ﷺ buyurdu: "Bir kimsə günah etməyə davam etdiyi müddətdə və Allahın ona dünyadan sevdiyi şeyləri verdiyini görəcək olsan, bil ki, bu Allah tərəfindən (o kimsəni) dərəcə-dərəcə əzaba yaxınlaşdırılmasındır".

Allahın Əzabından Əmin Olmağın İki Təhlükəli Səbəbi Vardır: 1) Qulun dindən üz döndərərək Rəbbini və Rəbbinin haqlarını tanımaq xüsusunda qafil olması. İnsanın qəlbində Allah qorxusu sönüb imanın bir zərrəsi qalmadıqda, qəflət və zəlalət içində haramlara dalır, vaciblərə qarşı səhlənkar olur. Çünki, iman insana Uca Allahdan dünya və axirətdə qorxmaq hissini qazandırır. 2) Qul cəhalət üzərində qaldıqca insanın əməli ilə özünü məğrur, bəyənmiş, cahil bir abid sandıqda, etdikləriylə təkəbbürləndikdə qəlbindən Allah qorxusu qalxır. Allah yanında uca məqamlara sahib olduğunu zənn edərək zəif və səviyyəsiz nəfsinə güvənir və özünün Allahın əzabından əmin olduğunu zənn edir. Sonda da zəlil olaraq xeyirə çatmaqdan qarşısı alınır. Çünki, öz əli ilə özünə qarşı cinayət etmişdir; ***"Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədricən məhvə yaxınlaşdıracağıq"***. (əl-Əraf 182). ***"Kafirlərə edilmiş xəbərdarlığı unutduqları zaman (küfrlərini daha da artırmaq məqsədilə) hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. Kafirlər özlərinə verilən (dünya) nemətlərinə sevindikləri vaxt onları qəflətdən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular"***. (əl-Ənam 44). ***"Biz onları bilmədikləri yerdən dərəcə-dərəcə əzaba yaxınlaşdıracağıq"***. (Nun 44). Bu bir *İstidrac* – dərəcə-dərəcə əzaba yaxınlaşmaqdır. İnsanlar Allahın Rəsullarının əmrələrini zay etdikdə, qadağalarını etdikləri zaman ruzidə bolluq, bədəndə sağlamlıq, malda, pulda artım, bolluq qapıları açılır. Bununla sevinib qəflətdə olduqları və bu çirkin halları ilə sevindikləri zaman Allah onları əzabı ilə yaxalayır.⁵⁹² Peyğəmbər ﷺ buyurdu: "Sizin üçün ən çox qorxduğum şey Allahın yerin bütün bərəkətlərini (dünya nemətlərini və şirinliklərinin) qapılarını sizə açmasıdır".⁵⁹³ Allah hiyləyə qarşılıq verənlərin ən xeyirlisidir; ***"Onlar (İsaya inanmayanlar) hiyləyə əl atdılar. Allah da onların hiyləsinə qarşı əvəz verdi. Allah bütün hiyləgərlərdən tədbirlidir (hiyləgərlərə ən yaxşı cəza verəndir)"***. (Ali İmran 54). Bu ayə yəhudilərin İsanı ﷺ öldürmək istədiklərinə görə nazil olmuşdur. Xain Yahuda adında biri İsanı ﷺ öldürmək üçün onu təqib edənlərlə birlikdə (İsanın ﷺ) olduğu yerə gəlir. Lakin Allah ﷻ İsanı ﷺ səmaya yüksəldir. Xain Yahudanı isə İsaya ﷺ bənzədir. Xain Yahuda evi axtarıb İsanı ﷺ orada tapmadıqda çölə çıxır. Onunla gələnlər Yahudanın İsa ﷺ olduğunu görüb bu inancla onu öldürürlər.⁵⁹⁴

⁵⁹² Təbəri "Cəmiul-Bəyan" 5/ 193-194, İbn Kəsir 2/ 132.

⁵⁹³ əl-Buxari "Riqaq" 81, Muslim "Zəkət" 12.

⁵⁹⁴ İbn Kəsir 11/ 37.

“ALLAHA SALAM OLSUN”- DEMƏK

İbn Məsud رضي الله عنه rəvayət edir ki: “Namazda Peyğəmbər ﷺ ilə birlikdə ikən: “Qullarından Allaha salam olsun, filana və filana da salam olsun”- dedik. Peyğəmbər ﷺ: “Allahın üzərinə salam olsun deməyin. Çünki, Allah özü Salamdır”.⁵⁹⁵ *Allaha salam olsun* – deyilməz. Çünki, bu sözü Allaha dedikdə sanki onun üçün hansısa bir zərərdən salamatlıq diliyərsən. Halbuki, əs-Səlam Allahın Özüdür. O, salamtlığı verən də Allahdır. Allahın heç kəsə ehtiyacı yoxdur. Ona dua ilə yönəlirlər, Onun üçün dua etmirlər. Allahı bütün naqisliklərdən çox-çox uzaqdır. Şəriət bir şeyə qadağa qoyduqda, qadağanı daha xeyirli bir şeylə əvəz edir. Bu haramdır, bax belə-belə et! Bu daha xeyirlidir. Şəriətin hikmətidir. Şəriət həmişə insana halal yolla çıxış qoyur.

“ALLAHIM! İSTƏYİRSƏNSƏ MƏNİ BAĞIŞLA”- DEMƏK

Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Heç biriniz – Allahım! İstəyirsənsə məni bağışla, istəyirsənsə mənə rəhm et!" – deyər dua etməsin. (Dua etdikdə) qəti olaraq istəyin. Heç kəs Allahı hər hansı bir işi etməyə məcbur edə bilməz".⁵⁹⁶ Bu hədis iki cür şərh edilir: **1)** Sanki bu insanın Allahın onu bağışlamasına ehtiyacı yoxdur. Belə bir kimsənin Tövhidini kamil olamaz. Özünün Allaha ehtiyacı olduğunu, kasıb olduğunu, zəlif olduğunu göstərməlidir ki, Allah ona rəhm etsin. İnsan Ondən bir göz qırpmı belə ayrı qala bilməz. Sanki Allahın aciz olduğunu, kimdənsə qorxduğunu sanır. “İstəyirsən bağışla, qorxursansa bağışlama”. “Mənim elə də ehtiyacım yoxdur, istəyirsən bağışla”. Bu təkəbbürlük sifətidir. Allahdan bir şey istədikdə qətiyyətlə istə, utanma, çəkinmə, istə! Allah ondan istəyəni sevir. Allah varlıdır, biz isə kasıbıq. Allah verdikcə mülkündən azalmaz. Əksinə Ondən istənilməyəndə qəzəblənir. Allahdan bağışlanma diləmək isə daha üstündür. **2)** Allahdan bir şey istədikdə qətiyyətlə istəmək lazımdır. İnsanlardan istədikdə kimisi vermir, kimisi ağız əyir, kimisi gecikdirir, minnət edir və s. Allah isə belə deyildir. Ondən istənilməyəndə qəzəblənir. Onun mülkü sayə gəlməzdir. Bütün məxluqat Ona möhtacdır. Heç kəs Allahı bir şeyi etməyə məcbur edə bilməz. Sən belə dedikdə sanki zənn edirsən ki: “Bu işi etmək Allah üçün çətin, sənə verə bilməz”. Bu da Tövhidin kamilliyinə ziddir. Bu hədis Allahı Onun əzəmətinə yaraşmayan nöqsanlıqlardan təmizləyir. Belə bir kimsə bu sözləri deməklə elə zənn edir ki, Allahı nə isə etməyə vadar edir. Belə deyənə Allahın onu bağışlaması sanki əhəmiyyətsiz olur. “İstəyirsənsə bağışla,

⁵⁹⁵ əl-Buxari 835, Muslim 402.

⁵⁹⁶ əl-Buxari 6239, Muslim 2679, Əbu Davud 1483, ət-Tirmizi 3497.

istəyirsənsə yox". Ona görə də Peyğəmbər ﷺ buyurur: "Allahdan bir şey istədikdə ən yüksəyini (ən yaxşısını, böyüyünü) istəyin ki, aşağı olanı verilsin". Fikirləşmə ki, Allah onu verə bilməz. Ən böyüyünü istə ki, aşağı olan verilsin.

KÜLƏYİ SÖYMƏYİN QADAĞAN EDİLMƏSİ

Küləyi söymək haramdır yoxsa məkrüh? Külək var insanlara yağış gətirir, xeyir bərəkət gətirir. Külək var gəlidiyi zaman ölüm, dağıntı, uçurumlar bəla gətirir. Külək yalnız Allahın əmri ilə əsir. Həmçinin, günəş, ay da Allahın əmri ilə hərəkət edir. Çünki, sən bu cür məxluqları söyməklə onların Xalığını da təhqir etmiş olursan. Allah bu küləklər səbəbilə neçə-neçə qövmləri məhv etmişdir. Allah onu istədiyi tərəfə yönəldir. Bəzən bu küləklərdə xeyir, bəzən isə insanlar üçün şər vardır. Allah bununla onların üzərində olan qüdrətini bəyan edir. Lut qövmünü yeddi gün yeddi gecə ardı-arası kəsilmədən külək əsdirir; *"Küləkləri Öz mərhəməti önündə yağışdan qabaq müjdəçi olaraq göndərən Odur. Nəhayət, o küləklər ağır buludları daşıyarkən, Biz o buludları ölü bir diyara tərəf qovur, onunla yağmur endirir və bunun vasitəsi ilə hər cür meyvə yetişdiririk. Biz ölüləri də belə dirildəcəyik. Bəlkə, düşünüb ibrət alalımız"*. (əl-Əraf 57). Lakin Peyğəmbərin ﷺ öyrətdiyi kimi nə isə küləkdən xoşuna gəlməzsə bu zaman bu duanı de: Ubeyy ibn Kəb ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurur: "Küləyi söyməyin. Xoşlamadığınız bir şey gördükdə: "Allahım! Bu küləyin və küləklə gələnin və ona əmr edilən xeyiri istəyirəm! Allahınm bu küləyin və küləklə gələnin və ona əmr edilənin şərinədən Sənə sığınırım".⁵⁹⁷ Sələflər deyirlər: "Dəniz hər gün Adəm oğullarının günahlarına görə Rəbbindən izn istəyir ki, onları suya qarq edib batırsın. Allah isə izn vermir". İnsanların küləyi təhqir etmələrini çox eşidirsən. Küləyi söyən zamanı söyən kimidir. Zamanı söyən də Allahu söymüş olur. İnsanın nə isə xoşuna gəlmədiyi zaman xeyirli söz söyləməlidir, qəzəbini, nəfsi-istəyinə qalib gələrək xeyir söyləməlidir. Çünki, baş verən Allahın qədəri və iznilədir. Bütün bu məxluqlar özləri heç nəyə sahib deyillər. Yalnız Allahın izni ilə iş görürlər.

ALLAHIN ADI İLƏ İSTƏYƏN

İbn Ömər ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurur: "Kim sizdən Allahın adı ilə istəyərsə verin, kim sizdən Allahın adı ilə sığınacaq istəyərsə verin, kim sizi dəvət edərsə dəvətini qəbul edin, sizə yaxşılıq edəni mükafatlandırın, mükafatlandırmaq üçün bir şey tapmasanız mükafatlandırmış olduğunuzu

⁵⁹⁷ ət-Tirmizi 2252, ən-Nəsai 10769, əl-Albani "Səhihul-Cəmi" 7315.

görənə (bilənə) qədər onun üçün dua edin".⁵⁹⁸ Hər bir şeyin sahibi, hər bir şeyi idarə edən, gördüyün və görmədiyün hər bir şeyin Rəbbi, əs-Saməd olan Allahın adı ilə səndən istəyirsə sən ona necə verməyə bilərsən? Allahın adı ilə istəyəni rədd etmək, istədiyini ona verməmək qadağandır. Çünki, göylərdə və yerlərdə olanlar Allahın adını eşitdikdə belə qorxularından Onu İsim və Sifətləri ilə tanıdıqları üçün əsirlər. Muvahhid olan bir kimsə Allahın adı ilə istəyəni istədiyini verər. Allahın adı ilə istəyəni vermək Allahu ucaltmaqdır, rədd etmək Allahın adını aşağı tutaraq, Tövhidə zidd davranmaqdır. Allahın adı ilə istəmək nə deməkdir: İki cür başa düşülür: 1) Səndən bir şey istədiyi zaman Allahın adı ilə istəyirlər. Bu sualı iki qismə bölmək olar? 1. İstəməyin özü halaldır, yoxsa məkruh? 2. Cavab vermək vacibdirmi? İstəmək – ehtiyac olmadan məkruhdur. Səhabələr Peyğəmbər ﷺ beyət etmişdilər ki, heç kəsdən heç bir şey istəməyəcəklər. Pul istəməyə gəldikdə isə bu haramdır. Səhl ibn Hənzələ ☪ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Ehtiyacını ödəyəcək qədər imkan olduğunu halda başqasından istəyən kimsə ancaq Cəhənnəm atəşini artırmaq istəyir". Soruşdular ki: "Bəs onda ehtiyacını ödəməmək nədir?" Peyğəmbər ﷺ: "Səhər və axşam yeyəcəyi miqdarı qədər"- deyər buyurdu".⁵⁹⁹ İbn Məsud ☪ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Özünə çata biləcək qədər malı olmasına baxmayaraq dilənən insan Qiyamət günü üzündə yara və (üzü) sıyrılmış halda gələcəkdir".⁶⁰⁰ Avfu ibn Məlik əl-Əşcai ☪ rəvayət edir ki, Peyğəmbərin ﷺ hüzurunda doqquz, yaxud səkkiz, yaxud yeddi kişi idik. Peyğəmbər ﷺ: "Allahın Rəsuluna beyət etməzsinizmi?"- deyər buyurdu. Halbuki biz bir az öncə ona beyət etmişdik və Peyğəmbər ﷺ bu sualını üç dəfə təkrar etdi və biz də əllərimizi beyət üçün uzadıb: "Ya Rəsulullah! Biz bir az öncə sənə beyət etdik. İndi nə üçün beyət edirik"- dedik. Peyğəmbər ﷺ buyurdu: "Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın, beş vaxt namaz qılın və insanlardan heç bir şey istəməyin". Sonra mən bu camaatdan bəzilərini gördüm ki, hər hansı birisinin qamçısı yerə düşdüyü zaman (yaxın olan) birisindən istəməzdi. (Özü düşər) və götürərdi".⁶⁰¹ Səvban ☪ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Kim mənə insanlardan bir şey dilənməyəcəyinə söz verirsə mən də onun Cənnətə girməsinə zəmin olaram". Səvban ☪: "Mən söz verirəm"- dedi. Ravi deyir ki: "Həqiqətən də Səvban heç kimsədən bir şey istəməzdi".⁶⁰² Çıxılmaz vəziyyət istisnadır. Çünki, insanlardan istəmək artıq səni onun yanında başı aşağı edir, səni hörmətdən salır və s. Səni ona bağlı edir.

⁵⁹⁸ ən-Nəsai 2565, Əbu Davud 1672, Əhməd 2/ 99.

⁵⁹⁹ Əbu Davud 2/ 281, əl-Albani "Səhihul-Cəmi" 6280.

⁶⁰⁰ Əhməd 1/ 388, əl-Albani "Səhihul-Cəmi" 6255.

⁶⁰¹ Muslim 1043.

⁶⁰² Əbu Davud 1643.

Allahın Adı ilə İstəyən: 1) Şəriətlə bağlı (haqqı varsa) bir şey istəyirsə vermək vacibdir. Hətta o, səndən Allahın adı ilə istəməsə də belə. Məs: Səndə zəkat pulu var. Kasıb birisi gəlir və istəyir. Allahın adı ilə istəməsə də ona vermək sənə vacibdir. 2) Şəriətlə bağlı haqq deyil, sadəcə Allahın adı ilə istəyir iki şərtlə vermək vacibdir: 1) Haram üçün istəyərsə olmaz. Pul ver içki alım, siqaret alım. Allah üçün verə bilmərəm. 2) Əgər hansısa bir fərdi şəxs konkret olaraq sənə yaxınlaşıb və Allahın adı ilə nə isə istəyir və sən onun istəyini etmək iqtidarındasansa, onu rədd etmək haramdır. Dilənçi və yalan danışan bura aid deyil. Əgər bir neçə adama müraciət edirsə və səndə onların içərisindənsənsə, onda rədd edə bilərsən. Sən kimdənsə istəyirsənsə artıq o səndən üstün olur. Çünki, o verəndir, sən isə alan. Verən əl həmişə alandan üstündür. Bu da Tövhidin kamilliyinə zidd olandır. İnsanın qəlbi yalnız Allaha bağlı olmalıdır. O qəlb yalnız Allah sevgisi ilə dolmalıdır. Şeyx Useymin rah deyir: “Əsl olaraq kimdənsə nə isə istəmək məkrühdür. Əgər buna (ciddi) bir ehtiyac yoxdursa bir kimsəyə kimdənsə nə isə istəmək yaraşmaz. Səhabələr Allah Rəsuluna rah beyət etmişdilər ki, heç kəsdən heç bir şey istəməyəcəklər. İnsanlardan bir şey istəmədikdə artıq sən öz hörmətini qaldırmış olursan. Heç kəsə icazə vermirsən ki, kiminsə yanında başı aşağı olasan. Onun yanında başı aşağı olduqda artıq ona ehtiyacın olacaq. Belə etmək yaraşmaz. Əbul-Abbas Səhl ibn Sad əs-Səidi rah rəvayət edir ki, bir kişi Peyğəmbərin rah yanına gələrək dedi: "Ey Allahın Rəsulu! Məni elə bir əmələ yönəlt ki, onu etdikdə həm Allah məni sevsin, həm də insanlar məni sevsinlər". (Peyğəmbər rah) buyurdu: "Dünyada zahid⁶⁰³ ol, Allah səni sevəcəkdir, insanların əlində olana zahid ol (göz dikmə), insanlar da səni sevəcəklər".⁶⁰⁴ İnsanlardan bir şey istəmək bəzən məkrü, bəzən də haram olur. Əgər buna ciddi ehtiyac yoxdursa, bir kəsdən pul istəmək haramdır. Alimlər zəkat babında deyirlər ki: Yalnız kimə icazə verilmişsə (zəkat) götürmək ona da icazəlidir". Nə üçün vermək lazımdır? Allahı təzim etmək, ən əzəmətli Olanın adı ilə istədiyi üçün.

Kimsə səndən Allaha sığınırsa onu yalnız burax. Peyğəmbər rah *Cəvniyyə* adlı bir qadına evlənmək xəbərini göndərir. Peyğəmbər rah onunla evləndiyi zaman ilk gecədə qadın ondan Allaha sığınır. Peyğəmbər rah kənara çəkilərək: "Sən elə bir şeydən sığınacaq istədin ki"- get atanın evinə. Qadın Peyğəmbərdən rah Allaha sığındığı üçün Allah da onu qorudu. Evlənməyərək onu ailəsinə geri göndərdi. **Həmçinin** - İçki içənə sən onu içki içməyə qoymayanda, deyir ki: "Səndən Allaha sığınırım". Burada əksinə fikir vermyib ədəblə qadağan edirsən. Əgər sənə yaxşılıq edibsə çalış əvəzini qaytar. Tam

⁶⁰³ *Zahid* – dünyaya rəğbət bəsləməyin və bağlı olmağın ziddidir (əksi). İbn Teymiyyə rah deyir: "Zahidlik axirətdə fayda verməyəcək şeyləri tərk etmək deməkdir". İbn Qeyyim "Mədaricus-Salihin" 285.

⁶⁰⁴ İbn Macə 4102. əl-Albani "Səhihul-Cəmi" 935.

təşəkkür etdiyini bilənədək ona yaxşılıq et. Başarmırsansa, dua et ki, qəlbin rahatlansın.

ALLAHIN ÜZÜ XATİRİNƏ

Cabir ☺ rəvayət edir ki, Peyğəmbər ☺ buyurdu: “Allahın üzü xatirinə yalnız Cənnət istənilir”.⁶⁰⁵ Müsəlman bir kimsəyə Allahın İsimlərinə hörmətlə yanaşmaq və onları daima uca tutmaq vacibdir. Dünyəvi ehtiyacları onun gözəl Vəchi (Üzü) ilə istəmək olmaz. Allahın Vəchi ilə yalnız xeyirli və mühüm, yüksək işlər istənilir. Bu da Tövhidə İsim və Sifətlər tövhidinə qarşı hörmətdir. Məs: Allahdan istədikdə Cənnəti və ya Cənnətə apran şeyləri diləyirsən.

ALLAHI ÖZÜNLƏ BİR MƏXLUQ ARASINDA VASİTƏÇİ TUTMAQ


Cubeyr ibn Mutim ☺ rəvayət edir ki, bir bədəvi Peyğəmbərin ☺ yanına gələrək: “Acizlik, övladlarımız acdır, mallarımız həlak olur. Rəbbindən bizim üçün yağış dilə! Biz adətən Allahı özümüzlə sənin aranda vasitəçi edirdik. (Yəni, Allah ilə səndən istəyirik). İndi isə səndən istəyirik ki, sən bizimlə Allah arasında vasitəçilik edəsən”. Peyğəmbər ☺: “Subhənəllah! Subhənəllah!” Bunu o, qədər təkrar etdi ki, bu narazılıq səhabələrin də üzündə bürüzə verdi. “Vay olsun sənə! Allahın nə olduğunu bilmirsənmi? Allahın əzəməti bundan yüksəkdir. Allahın kiminsə qarşısında şəfaətçi götürümlər”- deyər buyurdu”.⁶⁰⁶ Allahı özünlə kiminsə arasında vasitəçi – şəfaətçi etmək qadağandır. Allahı o kimsənin yanında aşağı edirsən. Peyğəmbər ☺ Allahı bu nöqsanlıqdan uca tutaraq dedi: “*Subhənəllah!* Allah sənin dediklərimdən Ucadır”. Bu zəif hədis olsa da, mənası səhihdir. Öz işlərində Allahdan başqa hər kəsi vasitəçi tuta bilərsən.

⁶⁰⁵ Əbu Davud 1671, əl-Albani “Zəif” 6351.

⁶⁰⁶ Əbu Davud 4726, əl-Albani “Zəif”.



GİZLİ ŞİRK



ŞİRKUL XƏFIY - GİZLİ ŞİRK RİYA

Saleh əməlin qəbul olunması üçün şərtlərdən biri də riyadan uzaq olaraq ixlas ilə Allah üçün etməkdir. Ömər ibn Xəttab رضي الله عنه rəvayət edir ki, mən Peyğəmbərin ﷺ belə dediyini eşitdim: “Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yalnız niyyət etdiyi şey qalacaqdır. Kim hicrəti⁶⁰⁷ əldə edəcəyi dünya (malından) və ya evlənəcəyi qadından ötrü etmişsə, onun hicrəti (Allah və Onun peyğəmbərinin ﷺ razı qalması üçün deyil), hicrət etdiyi şeyə aiddir”.⁶⁰⁸ Sünnəyə uyğun olan əməldir: Ummu Abdullah Aişə رضي الله عنها deyir ki, Peyğəmbər ﷺ buyurdu: “Hər kim bizim işimizlə əlaqəli ondan olmayan bir şeyi sonradan ortaya çıxarsa, o rədd olunacaqdır (Başqa rəvayətdə: “Hər kim bizim işimizə uyğun olmayan bir əməl etsə, o (əməl) rədd olunacaqdır”).⁶⁰⁹ **“Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində Allah onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbelliklə (kөнülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər”. (ən-Nisa 142). “Kim Rəbbi ilə qarşılaşacağına ümüd bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərikinə qoşmasın”. (əl-Kəhf 110).** Bu iki hədis əməllərin tərəzisidir. Bunlarla əməlləri ölçərək qiymət verə bilərsiniz.

Riya – Raə – sözündən götürülüb, göstərmək deməkdir. Şəriətdə isə hər hansı bir əməli insanlara göstərmək və eşitdirmək üçün etmək deməkdir. Həmçinin xəbər yayılsın və insanlar onun haqqında danışsınlar deyər, bir iş görəndə də kiçik şirkə düşmüş olur. Hətta bəzi alimlər qeyd edirlər ki, riya insanda çox olarsa bu böyük şirkə də apara bilər. Riya iki qismdir: **1.** Münafiqin riyası - İnsan İslamı göstərir, lakin küfrü gizlədir. Bu da Tövhidin əslinə zidd olan böyük küfrdür. **2.** Müsəlman kişi və qadın öz əməllərini göstərir. Bu da kiçik - gizli şirkədir. Riya göstərməklə olur, Təsmiyyə - eşitdirərək riya etməkdir. Bu şirkin ən yüngül olanıdır. Bu kimsə bilir ki, Allahdan başqa ibadətə layiq haqq ilah, Ondən başqa xeyir verən, zərər verən, öldürən, dirildən və s. yoxdur. Bu növ şirk, Allahdan başqa ibadətə layiq ilah olmadığına, Ondən başqa zərər və fayda verən heç bir ilah və rəbbin olmadığına inanan kimsədən gəlir. Lakin bu kimsə etdiyi əməlində xalis Allaha yönəlmişdir. Görürsən ki, belə kimsələr öz davranışlarında və etdiyi ibadətlərində Allah üçün ixlaslı olmayıb, bəzən də nəfsi üçün pay ayırırlar.

⁶⁰⁷ Hicrət sözü aşağıdakı mənalara verir: (a) müsəlmanın dinini qorumaq məqsədilə İslama düşmənçilik edən ölkədən təhlükəsiz yerə köçməsi; (b) Muhəmməd Peyğəmbərin ﷺ əshabələrinin əvvəlcə Həbəşistana (indiki Efiopiya), sonra da Mədinəyə köçməsi; (c) Muhəmməd Peyğəmbərin ﷺ Məkkədən Mədinəyə köçməsi; (ç) başlanğıcı xristian təqviminin 622-ci ilinə uyğun gələn müsəlman təqvimini.

⁶⁰⁸ əl-Buxari 1, Muslim 1907.

⁶⁰⁹ əl-Buxari 2697, Muslim 1718.

Etdiyi əməli dünyanı tələb etmək, bəzən də rəhbərlik, dərəcə və insanlar qatında şöhrətə nail olmaq üçün edir. Əməlində həm Allah üçün, həm nəfsi istəyi üçün, həm şeytan və insanlar üçün də pay vardır. Bu da ibadətdə şirkdir. Bu da insanların çoxunun halıdır. Buna görə də görürsən ki, bir əməldə bir neçə pay vardır. Riyanın isə hamısı şirkdir; *"Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın"*. (əl-Kəhf 110). Uluhiyyətdə tək olduğu üçün ibadətdə də Allah təklənməlidir. Saleh əməl də riyadan uzaq olan və sünnəyə müvafiq olan əməldir. Əgər əməldə riya varsa və ya o əməl sünnəyə uyğun deyilsə, saleh əməl sayılır. Saleh əməlin də iki şərti vardır. İxlaslı olmalı və sünnəyə uyğun olmalıdır. Ömər ☪ dua edərək deyirdi: "Ey Allahım! Sən mənim əməlimin hamısını saleh əməl et və bütün etdiyim əməllərimi də Sənin üçün edənlərdən et! Bu əməlimdə heç kimsə üçün bir pay ayırma!" Bu ibadətdə olan şirk əməlin savabını yoxa çıxarır. Əgər etdiyi əməl vacibdirsə, cəzaya layiq görülür. Elə bil ki, o əməli etməyib. Buna görə də əməli etmədiyinə görə cəzaya layiq görülür. Allah əmr etmişdir ki, ibadət heç bir şeylə qarışmadan xalis Ona olmalıdır; *"Halbuki onlara əmr edilmişdir ki, Allaha dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən İslama dönərək ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!"* (əl-Bəyyinə 5). Əgər bir kimsə ibadətində xalis olmazsa (muxlis), o kimsə əmr olunanı yerinə yetirməmişdir. Elə bil ki, onun etdiyi əməl əmr olunmayan bir şeydir. Ona görə də səhih deyildir və qəbul da olunmur. İbn Abbas ☪ rəvayət edir ki, Peyğəmbər ☪ buyurdu: "(İnsanlara) eşitdirmək üçün bir iş görənin əməlini Allah (Qiyamət günü insanlara) eşitdirəcəkdir. Özünü göstərmək üçün bir iş görənin əməlini də Allah (Qiyamət günü insanlara) nümayiş etdirər".⁶¹⁰ Cundəb ibn Abdullah ibn Sufyan ☪ rəvayət edir ki, Peyğəmbər ☪ buyurdu: "Kim etdiyi yaxşılığı xalqa eşitdirmək üçün edərsə Allah da Qiyamət günü onu rəzil edər. Kim də riya edərsə Allah da Qiyamət günü onun riyakarlığını xalqın önündə açar".⁶¹¹ Əbu Hureyra ☪ rəvayət edir ki, Peyğəmbər ☪ buyurdu: "Kim ki, Allah rızası üçün öyrənilməsi lazım olan bir elmi sırf dünya malını əldə etmək üçün öyrənərsə, Qiyamət günü Cənnətin iyni belə almaz".⁶¹² Əbu Hureyra ☪ rəvayət edir ki, Allah Elçisi ☪ demişdir: "Uca və Ulu Allah buyurdu: "Mən şərik olmağa möhtac deyiləm. Kim Məndən qeyrisini Mənə şərik qoşaraq bir əməl etsə, onu da, onun şirkini də tərk edərəm".⁶¹³ Əbu Səid ☪ rəvayət edir ki, Peyğəmbər ☪ buyurdu: "Sizin üçün nəyin Məsih Dəcəldən də daha təhlükəli və qorxulu olduğunu xəbər verimmi?" Səhabələr: "Bəli, ya Rəsulullah!"- dedilər. O: "Bu

⁶¹⁰ Muslim 4/ 2289.

⁶¹¹ əl-Buxari 6499.

⁶¹² Əbu Davud 3664.

⁶¹³ Muslim 2985, 5300, 7666.

gizli şirkdir. Bir adamın namaz qıldığında başqa birisinin ona baxdığını hiss edincə namazını bəzəyib düzməsidir".⁶¹⁴ Muaz رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Riyanın azı belə şirkdir"⁶¹⁵. Fudeyl ibn İyad رضي الله عنه deyir: "Əməllər həm düzgün, həm də səmimi olmayana qədər, səmimi olub düzgün olmayanda və ya düzgün olub səmimi olmayanda qəbul edilmir. Səmimi Allah üçün edilən, düzgün isə Sünnəyə uyğun olandır". Mömin işlərini yalnız Allah üçün etməli, ürəyində insanlardan tərif eşitmək arzusu olmamalıdır. Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Sizin haqqınızda ən çox qorxduğum şey kiçik şirkdir". Səhabələr: "Bu nədir? Ya Rəsulullah"- dedilər. Peyğəmbər صلى الله عليه وسلم: "Riya"- deyə buyurdu".⁶¹⁶ *"Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevmə kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli əzab gözləyir". (Ali İmran 188)*. Mahmud ibn Ləbid رضي الله عنه rəvayət edir ki, Allah Elçisi صلى الله عليه وسلم demişdir: "Həqiqətən, sizin üçün ən çox qorxduğum kiçik şirkdir". Dedilər: "Ey Allahın Elçisi, kiçik şirk nədir?" O buyurdu: "Riyakarlıq. Uca və Ulu Allah qullarının əməllərinin əvəzini verəcəyi gün (riyakarlara) deyəcək: "Dünyada əməllərinizi göstərdiyiniz kəslərin yanına gedin! Baxın görün, onlar etdiklərinizin əvəzini verə bilirlərmi?!"⁶¹⁷

Riya Qatışan İbadətin Hökmü Nədir? - Bir neçə növdür: **1.** İbadətin əslində riya olarsa. Əgər ibadət əslə riya ilə edilərsə, artıq həmin ibadət batil olur. İbadət əslə Allah üçün deyil kiminsə üçün edilir. Yəni bu kimsədə əvvəldən riya etmək niyyəti vardır. Bu ibadət batildir. Gözləyirdi ki, kimsə məscidə daxil olsun bu da sünnəni qılsın. Buna görə cəza vardır. Gizli şirkə düşmüş olur. **2.** İbadət əsnasında riya gələrsə. Bu da müxtəlif qismlərə bölünür. **1)** Əgər ibadət əvvəli axırı ilə bağlıdırsa bu cür ibadət əsnasında riya gələrsə ibadət batil olur. Məs: *Namaz* – əvvəli ilə axırı bir-birinə bağlıdır. Lakin bəzi alimlər qeyd edirlər ki: İnsanın riya ilə artırdığı hissə batil olur. **2)** Bu ibadət əvvəli axırı ilə bağlı deyildir. Məs: Sədəqə vermək. Birinci dəfə verdikdə Allah üçün verdin, ikinci dəfə isə kiməsə göstərmək üçün verdin. Bu özü də iki hissəyə bölünür. Əgər ibadət əsnasında insana riya gələrsə və bununla mübarizə apararsa bu ibadət qəbuldur. Əgər riyaya davam edərsə artıq həmin ibadət batil olur; *"Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, yaxşı iş görsün və Rəbbinə etdiyi ibadətdə heç kəsi şərik qoşmasın". (əl-Kəhf 110)*. **3.** İbadətdən sonra riya gələrsə. Bunun heç bir zərəri yoxdur. Lakin sədəqə verdikdən sonra verdiyi insana minnət edərsə, başa qaxarsa verdiyi sədəqə batil olur; *"Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla sərf etmə, Allaha və axirətə"*

⁶¹⁴ Əhməd 3/ 30, İbn Məcə 4204, əl-Albani "Səhihul-Cəmi" 2607.

⁶¹⁵ əl-Hakim.

⁶¹⁶ Əhməd 5/ 428, 429, ət-Tabərani 4/ 23, əl-Albani "Səhihul-Cəmi" 1555, "Səhih Silsilə" 951.

⁶¹⁷ Əhməd 22523, 23630, 23686, 24356. əl-Albani buna oxşar hədisi "Səhihul-Cəmius-Sağir" də (№ 1555) səhih adlandırmışdır. Həmçinin Şueyb əl-Arnəvut da hədisin isnadını səhih adlandırmışdır.

günüünə inanmayan şəxs kimi, minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın". (əl-Bəqərə 264). Əbu Hureyra ﷺ rəvayət edir ki, Rəsulullah ﷺ buyurdu: "Allah mənim ümmətimin qəlbindən keçən, lakin dilinə gətirmədiyi, yaxud həyata keçirmədiyi günahlarını bağışlayır".⁶¹⁸

Riya Olmayan Əməllər - İnsanların tərif etməsi: Əbu Zərr ﷺ rəvayət edir ki, mən: "Ya Rəsulullah! Bir kişi yaxşı bir əməl edir və xalq da onun bu əməlinə görə onu tərif edir. Buna nə buyurursan?"- dedim. Peyğəmbər ﷺ: "Bu mömin üçün bu dünyada olan bir müjdədir"- deyə buyurdu".⁶¹⁹ Gözəl geyinmək və keçinmək: Peyğəmbər ﷺ buyurdu: "Allah gözəldir və gözəldən başqasını da qəbul etmər".⁶²⁰ ***"O, yaratdığı hər şeyi gözəl yaratdı". (əs-Səcdə 7). "Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək bir geyim və bir də bəzəkli libas nazil etdik. Lakin təqva libası daha yaxşıdır". (əl-Əraf 26).*** Peyğəmbər ﷺ buyurdu: "Allah nemətinin əsərini, qulunun üzərində görməyi sevər".⁶²¹ Əbul-Əhvas əl-Cəşmi deyir ki, Peyğəmbər ﷺ üzərimdə köhnə və cırlmış paltar gördü və buyurdu: "Malın varmı?" Mən: "Bəli"- dedim. O: "Nəyin var?"- deyə buyurdu. Mən: "Dəvələrim və qoyunlarım"- dedim. O: "O halda sənə verdiyi bu nemət və qayğıni üzərində göstər"- deyə buyurdu".⁶²² Peyğəmbər ﷺ minbər üzərində namaz qılaraq buyurdu: "Mənə tabe olmağınız və necə namaz qıldığımı öyrənməyiniz üçün belə etdim".⁶²³ Peyğəmbər ﷺ üzünü səhabələrə tutub buyurdu: "Hansı biriniz bu gün oruc tutub?" Əbu Bəkr ﷺ: "Mən" dedi. Peyğəmbər ﷺ: "Hansı biriniz bu gün cənazəni təqib edib?"- dedi. Əbu Bəkr ﷺ: "Mən"- dedi. Peyğəmbər ﷺ: "Hansı biriniz bu gün kasıbı yedizdirib?"- dedi. Əbu Bəkr ﷺ: "Mən"- dedi. Peyğəmbər ﷺ: "Hansı biriniz bu gün xəstəni ziyarət edib?"- dedi. Əbu Bəkr ﷺ: "Mən"- dedi. Peyğəmbər ﷺ buyurdu: "Bu dörd gözəl xisləti özündə cəm edən kimsə Cənnətə daxil olar".⁶²⁴

NİYYƏT VƏ İSTƏKLƏRDƏ ŞİRK

İxlas – insan sözlərində, əməllərində, niyyətdə və iradədə xalis Allah üçün olur. İbrahimin ﷺ hənif dini də elə budur. Bu dindən başqası da qəbul edilmir. Həqiqi din də elə budur. İstək və niyyətdə şirkə gəlincə, bu sahili olmayan dəniz kimidir. Bu məsələdə şirkdən qurtaran çox az kimsə olur. Əgər bir kimsə əməli ilə Allahdan qeyrisinin razılığını güdərsə və ya hər hansı bir

⁶¹⁸ Muslim 127, 331.

⁶¹⁹ Muslim 2642.

⁶²⁰ Muslim 1015.

⁶²¹ ət-Tirmizi 2819.

⁶²² Əbu Davud 4063.

⁶²³ əl-Buxari, Muslim.

⁶²⁴ Muslim 6132.

şeylə Allahdan qeyrisinə yaxınlaşmağı niyyət edərsə, Allahdan qeyrisindən mükafat diləyərsə, belə bir kimsə niyyətdə, istəkdə Allaha şirk qoşmuşdur. İnsanlar etdikləri əməlləri ilə dünyanı qəsd edirlər. Riyada insan öz ibadətində maddi bir şeyi istəmir. Lakin bu ibadətdə isə insanlar dünya malını qəsd edirlər. Axirətdə olan savab və mükafatı düşünmürlər. Müəzzin azanı maaşa görə verir. Maaşı kəsildə azan vermir. Dünya malını əldə etmək və vəzifə sahibi olmaq üçün elm öyrənir. Allahın əmri olduğu üçün deyil, sadəcə sağlamlıq üçün oruc tutur; *“Kafirlər Odun qarşısına gətiriləcəkləri gün onlara deyiləcəkdir: “Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız. Bu gün isə siz yer üzündə haqsız olaraq təkəbbür göstərdiyinizə və asi olduğunuza görə alçaldıcı əzabla cəzalandırılacaqsınız!”* (əl-Əhqaf 20). *“Hər kəs fani dünyanı istəsə, dilədiyimiz şəxsə istədiyimiz neməti orada (dünyada) tezliklə verərik. Sonra isə (axirətdə) ona Cəhənnəmi məskən edərik. O, Cəhənnəmə qınanmış və qovulmuş bir vəziyyətdə daxil olar”.* (əl-İsra 18). *“Kim dünyanı və onun bər-bəzəyini istəyərsə, Biz ona əməllərinin əvəzini elə orada verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrini axirətdə atəşdən başqa bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar”.* (Hud 15-16). Ayə onu göstərir ki, Allah kafir olanlara bu dünyada nemət verir. Lakin axirətdə isə onlara oddan başqa heç bir şey verilməyəcəkdir. Dünya həyatını nəfislə istəyən əsasən kafirlərdir. Çünki, onlar dünya üçün çalışırlar. Bu ayə ləfzən kafirlər barəsində olsa da bütün insanlara (müsəlmanlara) da aiddir. Muhəmməd ibn Abdul-Vahhab rahiməlləhu deyir: “Sələflər bu ayəyə əsasən insanları dörd qismə aid ediblər: **1)** Kiçik şirk edənlər – saleh əməllərilə dünyanı qəsd edir. Əməli Allah üçün edir, lakin savabı axirətdə deyil, bu dünyada istəyir. Məs: Allaha namaz qılır, lakin bununla Allahdan sağlam bədən, ticarətinin yaxşı olmasını diləyir. Qohumluq əlaqələrini dünya üçün edir. O, Allahdan savab, atəşdən qorunmağı istəmir. Allahın əmr etdiyi əməllər iki qismdir: **1.** O əməllərdir ki, insan əməl edir, çünki Allah onların edilməsini əmr edib, lakin onlar üçün dünya mükafatı qeyd etməyib. Məs: Namaz, oruc, və s. Bunları etdikdə dünya mükafatını istəmək olmaz. Kim edərsə artıq şirk etmişdir. Bu əməllərin mükafatı axirətdədir. **2.** O əməllər ki, Allah edildiyi zaman bu dünyada mükafat verəcəyini buyurmuşdur. Qohumluq əlaqələrinin möhkəmləndirilməsi, valideynlərə münasibət və s. Bu əməlləri edən kimsə yalnız bu dünyada olan mükafatı üçün çalışsa, axirəti unutsa (axirət savabını düşünməsə) hətta əməli Allah üçün etsə də belə şirkə düşmüş olar. Lakin həm bu dünyada, həm də axirətdə qazanmaq üçün düşünsə bu gözəldir. **2)** İnsan hansısa saleh əməlləri dünya mənfəti, mülkü üçün edir. Dini elmləri yalnız karyerə üçün öyrənir, müəllim, direktor olsun. Dünya mülkünü çoxaltmaq

üçün çalışır, Quran əzbərləyir ki, sonda bunun vasitəsilə Quran müəllimi, məscid imamı olub pul qazansın. Allah qorusun! Niyyəti yoxdur ki, bunlarla cahillikdən qurtarsın, Cəhənnəmdən qorunsun, Cənnətə yaxınlaşsın. Yalnız niyyəti budur. Zahirən xeyirli görsənsə də niyyəti düz deyildir. 3) Riya əhlidir. Etidiyi əməli yalnız insanların tərifini qazanmaq üçün edir. 4) Saleh əməllər edirlər, lakin onlar əvvəlcədən kafirdirlər. Kitab əhli və s. Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم demişdir: “Qiyamət günü üç sinif insan ilk sorğu-suala çəkilənlərdən olacaqdır. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmişəm?” O: “Sənin yolunda vuruşub şəhid olmuşam”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan danışırsan! Sənə “qəhrəmandır”- desinlər deyə vuruşmusan. Ona da artıq nail olmuşam”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın hüzuruna gətiriləcək və Allah ona nəsib etdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlərin müqabilində nə etmişəm?” O: “Sənin xatirinə elm öyrənib onu insanlara öyrətmişəm və çoxlu Quran oxumuşam”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan deyirsən! Sənə “alimdir”- desinlər, həmçinin “qaridir”- desinlər deyə elm öyrənmişəm, Quran oxumuşam. Ona da artıq nail olmuşam”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar. Sonra (dünyada) zəngin olmuş bir adam Allahın hüzuruna gətiriləcək və Allah ona verdiyi nemətlər haqqında xəbər verdikdən sonra deyəcək: “Bu nemətlər müqabilində nə etmişəm?” O: “Vərdövlətimi Sənin yolunda xərcləmişəm, Sənin buyurduğun yerlərə sərf etmişəm”- deyə cavab verəcək. Allah isə ona belə deyəcək: “Yalan danışırsan! Sənə “nə səxavətli insandır”- desinlər deyə malından xərcləmişəm. Ona da artıq nail olmuşam”. Sonra əmr olunacaq və onu üzüstə sürükləyib Cəhənnəmə atacaqlar”.⁶²⁵

Namaz əsnasında Allahdan dünyəvi bir şeyləri istəmək qadağan deyildir, əksinə icazəlidir. Lakin namazı dünyəvi bir şey üçün qılmaq qadağandır. Namaz qılır ki, ruzisi artsın, namaz qılır ki, sağlam olsun və s. Həmçinin, digər ibadətlər də belədir. Dünyəvi bir şeyi Allah üçün edilən bir şeylə qarışdırmaq olmaz. Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Dinarın qulu bədbəxt olsun, dirhəmin qulu bədbəxt olsun. Pal-paltarın, zinətin qulu bədbəxt olsun. Beləsinə istədiyi veriləndə razı qalar, verilməyəndə isə qəzəblənər. Bədbəxt olsun və başı aşağı çevrilsin. Onun (ayağına) batan tikan belə çıxaran olmasın. Atının yüyənindən tutaraq saçı, başı dağınıq və ayaqları tozlanan kimsəyə müjdələr olsun. Keşikdə durduqda vəzifəsini yerinə yetirər, qoşunun

⁶²⁵ Muslim 527, 1905, 5032.

arxa hissəsindədirsə üzərinə düşəni edər, halbuki insanlar nəzərində izn istəsə izn verilməyən, vasitəçilik etsə vasitəçiliyi qəbul edilməyən birisidir".⁶²⁶ **Birinci İnsanın** - dərdi dinar və dirhəmidir, bütün bunları Rəbbinə ibadətdən üstün görür, onun məyus və peşman olması da dinar və dirhəminə görədir. Dərdləri, fikirləri, can atdıqları libaslarıdır. Bu kimi şeylər onu Rəbbinə ibadətdən yayındırır. Onun yoldaşlığı, kefi-halı bundan aslıdır. Dostluğu və düşmənçiliyi də buna görədir. Nə üçün o varlıdır, mən isə kasıb və s. Allah dünyanı sevdiyinə və sevmədiyinə də verir, dini isə sevdiyinə verir. Belə bir sevgi insanı – **Allah Qorusun** – dindən də çıxarda bilər. **İkinci İnsan** - birincinin tam əksidir. O, dünya üçün deyil, Axirəti üçün çalışır. Peyğəmbər ﷺ onu bir çox xeyirli şeylərlə vəsf edir. Onun niyyəti Allahın adının yüksək olmasıdır. Onun üçün fərq etməz, istər ön cəbhə olsun, istər arxa cəbhə, onun üçün məqsəd birdir – Allahın adı yüksək olsun. Baş-gözü, saçı toz içindədir, çünki bunları təmizləməyə belə vaxtı yoxdur. Pinti olduğu üçün deyil, Allahın dinini, müsəlman torpaqlarını qoruduğu üçün belədir. Həm də bu insan elə bir vəzifə sahibi, böyük bir insan da deyildir. Sadə bir insandır ki, məqsədi axirəti qazanmaqdır. Hara göndərsələr gedir, nə əmr etsələr boynuna düşəni edir. İnsanların gözündə aşağı olmaq o demək deyil ki, Allahın gözündə də belə bir kimsə aşağıdır. Əsla!

İnsanın malı, dünyanı sevməsi və bu işdə dəridən qabıqdan çıxması insanın bu şərəfli ömrünü zay etməsidir. Onlar elə zənn edirlər ki, xoşbəxtlik yalnız pulun çox olmasındadır. Bölünmüş, yazılmış ruzini tələb etmək də vaxtı zay etməkdir. Ruzi artıq bölünmüşdür. Həris, tamahkar insan isə məhrumdur. Sələflər deyərdilər: "Qədər haqdırsa, onda tamahkarlıq boş şeydir. Əgər xəyanət insanın təbiətində varsa, onda hər kəsə bel bağlamaq acizlikdir. Əgər ölüm hər kəsi gözləyirsə, onda dünyaya da arxalanmaq axmaqlıqdır". İnsan bu ömründə uca dərəcələri və əbədi nemətləri qazana bilərdi. Lakin bu dünya malını toplayaraq bu dünyada qoyub gedir. Hesabı özünə qalır, kefi isə başqalarına. Cabir ibn Abdullah ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ ilə birlikdə Mədinənin Aliyə tərəfindən bazara daxil olduq. Ölmüş kiçik qulaqlı bir oğlaq gördü. Onun qulağından tutaraq buyurdu: "Sizdən kim bunu bir dirhəm qarşılığında almaq istəyər?" Səhabələr dedilər: "Allaha and olsun ki, o diri olsaydı belə onu heç kəs almazdı. Çünki, qüsurlu oğlaqdır. Qulaqları kiçikdir". Peyğəmbər ﷺ buyurdu: "Allaha and olsun ki, bu sizin üçün nə qədər dəyərsizdirsə, du dünya da Allah üçün o qədər dəyərsizdir".⁶²⁷ Peyğəmbər ﷺ buyurdu: "Dünyanın axirətdəki durumu ancaq sizdən hər hansı bir kimsənin

⁶²⁶ əl-Buxari 2887, İbn Məcə 11/ 216.

⁶²⁷ Muslim şərh 5/814 (Muslim "Zuhd" 2).

barmağını dənizə salıb çıxartdıqdan sonra nə çıxartdığına baxması kimidir".⁶²⁸ Peyğəmbər ﷺ buyurdu: "Şübhəsiz ki, dünyanın məhv olması Allah üçün müsəlman bir kimsənin öldürülməsindən daha yüngüldür".⁶²⁹ Peyğəmbər ﷺ buyurdu: "Sizi sevindirəcək şeylərin müjdəsini sizə verirəm və bunları (gələcəkdə də) ümid edə bilərsiniz. Allaha and olsun ki, mən sizin üçün fəqirlikdən qorxmuram. Lakin mən sizin üçün əvvəlkilərə dünyanın imkanları geniş verildiyi kimi sizə də veriləcəyindən və onlar necə bu şeydə bir-birləri ilə yarışdıqları kimi sizin də yarışacağınızı və (dünya) onları necə həlak etdisə sizi də həlak edəcəyindən qorxuram".⁶³⁰ Sələflər deyərdilər: "Sən fikirləşmə ki, kasıblıq varlığın olmamasıdır. Həqiqi kasıblıq dinin olmamasıdır. Ey qardaşım! Sən tamahkar insanın yığdığı mala görə ona qibtə etmə. Sizin ona yazığınız gəlsin. O, bu dünyada elə bir şeylə məşğul olub ki, sabah onu həlak edəcəkdir". Allahdan qeyrisinə (dünyaya, pula) bağlandıqlarına, Allahu unutduqlarına görə Allah da onları unudar və onları özlərinə həvalə edər; **"Allahı unutduqları üçün Allahın da onları özlərinə unutturduğu kimsələrə bənzəməyin! Onlar fasiqlərdir"**. (əl-Həşr 19). Ömər رضي الله عنه rəvayət edir ki, bir gün Peyğəmbərin صلى الله عليه وسلم yanına daxil oldum. O, həsirin üzərində uzanmışdı. Sonra o, qalxıb oturdu, onun əynində izardan başqa bir şey yox idi. Həsirin izi onun çiyində və böyründə qalmışdı. Mən onun eyvanına nəzər salıb gördüm ki, orada təqribən bir saa arpa, bir o qədər akasiyə ağacının qabığı və bir də aşılanmış dəridən başqa heç bir şey yoxdur. Bu halı gördükdə mənim gözlərim yaşla doldu. Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Ey Xəttabın oğlu, səni ağladan nədir?" Mən dedim: "Ey Allahın Rəsulu! Nə üçün ağlamayım ki?! Mən görürəm ki, həsir sənə bədənini bu hala salıb, eyvanda da gördüklərimdən başqa bir şey yoxdur. Qeysər (Rum imperatoru) və Xosrov (Fars imperatoru) cah-cəlal içərisində yaşayırlar. Sən isə Allahın Rəsulu və sevimlisi olduğun halda bu da sənə eyvanın!" Peyğəmbər صلى الله عليه وسلم dedi: "Ey Xəttabın oğlu! Məgər istəmirsən ki, onlar üçün dünya, bizim üçün isə axirət olsun? (Başqa rəvayətdə: "Dünya ilə mənim işim nə! Mənim və dünyanın misalı ancaq bir ağacın kölgəsində bir müddət oturan, sonra da oradan durub gedən bir süvariye bənzəyir"⁶³¹)."⁶³² Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Dünya möminin zindanı, kafirin isə Cənnətidir".⁶³³ Həqiqi azad insan kimdir? Dünyanı əlində edən, dünyanı qəlbinə salmayan kimsədir. Nə qədər dünya malı onda olarsa onu əlində saxlayar. Dünya malını Allaha itaətdə xərcləyər. İmam Əhməddən رحمته الله soruşduqda ki, insanda min

⁶²⁸ əl-Albani "Səhihul-Cəmi" 5423.

⁶²⁹ ət-Tirmizi 5/ 82, əl-Albani "Səhihul-Cəmi" 453.

⁶³⁰ əl-Buxari 4/ 63, Muslim şərh 5/ 816.

⁶³¹ ət-Tirmizi.

⁶³² Muslim 10/ 82.


⁶³³ Muslim 2956.

dinar olduğu halda zahid ola bilərmi? O: "Bəli, ola bilər". O kimsə: "Ey imam, bu necə ola bilər?"- deyə soruşdu. O: "Artanda sevinmir, azalanda isə kədərlənir". Tək olan Allaha ibadət edən insan varlı da ola bilər, şərəfli də. Lakin bütün bunlar əlində olar. Bunların heç birini qəlbinə salmaz. Çünki, bütün bunlar dünyanın keçici zövqüdür. Mömin kimsə qəlbini yalnız Allaha sevgi, Peyğəmbərinə ﷺ itaətlə doldurur. Bu qəlb parçasını Allahdan qeyrisinə yönəltmir; *"Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönmür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir"*. (əl-Hədid 20). *"Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır"*. (Ali-İmran 14). *"Dünya həyatı isə aldadıcı həzzdən, əyləncədən başqa bir şey deyildir"*. (Ali İmran 185). *"Dünyanın ləzzəti və faydası azdır, lakin müttəqi üçün axirət daha xeyirlidir"*. (ən-Nisa 77). *"...Dünya malı axirət yanında yalnız cüzi bir şeydir"*. (ət-Tövbə 38). Peyğəmbər ﷺ buyurur: "Kimin dərdi axirət dərdi olarsa Allah varı onun qəlbində edər. İşlərini düzüb qoşar, dünya istəmədiyi halda ona gələr. Əgər kimin dərdi dünya dərdi olarsa Allah kasıblığı onun qarşısında edər. Allah onun işlərini dağıdır. Ona dünyadan yazılıandan başqası verilməz".⁶³⁴ Sələflər axirət üçün yaşayar və axirət üçün çalışdılar. Allah da onlara dünyanı istəmədikləri halda verərdi.

⁶³⁴ ət-Tirmizi, əl-Albani səhih.



SEHR



SEHR

Sehr – səbəbin gizlədilməsi, bilinməz olması deməkdir. Şəriətdə isə Sehrin insanın qəlbinə və bədəninə təsir etməsidir. Səhər və Səhur kəlimələri də bundan törənmişdir. Çünki, səhər edilən səhur və səhər edilən əməllər çox vaxt gizli olur. Bəzi alimlər sehrbazın kafir, bəziləri isə bu əməlin böyük günah olduğunu söyləmişlər. Əbu Hənifə, İmam Məlik, İmam Əhməd rahiməlləhim bu əməlin böyük küfr (şirk) olduğunu, İmam Şafii rahiməlləhim isə halal görmədiyini və şeytana ibadət etmədiyini müddətdə böyük günahlardan saymışdır. Əgər şeytandan kömək istənilərsə, ona sığınılırsa – böyük şirkdir. Sehrin həqiqəti şeytani işi üçün istifadə etməkdir. Sehirbaz da hər hansı bir işi şeytana yaxınlaşmadan edə bilməz. Şeytana yaxınlaşdıqda, o da sehri etməkdə ona köməklik göstərir.⁶³⁵ Sehrbazın öldürülməsi isə qazı tərəfindən təyin edilir. Tövbəsi Rəbbi ilə özü arasındadır. Kəffarə olaraq öldürülür. Zina edənə daş-qalaq olunması kimi; *"...Həqiqətən onlar belə şeyləri satın alanların axirətdə payı olmadığını yaxşı bilirlər"*. (əl-Bəqərə 102). *"...Onlar Cibt və Tağuta inanır"*. (ən-Nisa 51). *"Musa: "Siz atın"- dedi. Onlar (əllərindəkiləri və əsaları) atdıqda, adamların gözlərini bağlayıb (sehrləyib) onları qorxutdular və böyük bir sehr etdilər"*. (əl-Əraf 116). *"Musa dedi: "Xeyr, (əvvəlcə) siz tullayın! (onların əllərindəki ipləri və dəyənəkləri yerə atan kimi) Musaya elə gəldi ki, onların sehri nəticəsində kəndirləri hərəkətə gəlib sürünür"*. (Ta ha 66). *"Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir günahkara, yalançıya (cadukara, falçıya, sehrbaza və adlarını kahin qoyub xalqı aldadanlara) nazil olur"*. (əş-Şuəra 221-222). *"Sehrbaz isə harda olursa olsun mətləbinə çatmaz"*. (Ta ha 69). *"Sehrbazlar (dünya və axirətdə) nicat tapmazlar"*. (Yunus 77). Ömər rahiməlləhim rəvayət edir ki: **"Cibt** – sehirdir, **Tağut** - şeytandır".⁶³⁶ Cabir rahiməlləhim rəvayət edir ki: **"Tağutlar** - şeytanların səmadan enib xəbərlər gətirdikləri kahinlərdir ki, onların hər birində bir şeytan vardır".⁶³⁷ İmam Məlik rahiməlləhim deyir: **"Tağut** - Allahdan qeyri ibadət edilən hər bir şeydir". İbn Abbas rahiməlləhim rəvayət edir: **"Cibt** - bütəldir". əş-Şabi rahiməlləhim deyir: **"Cibt** - münəccimlərdir". Əbu Hureyra rahiməlləhim rəvayət edir ki, Peyğəmbər rahiməlləhim buyurdu: "Özünüzdə yeddi həlak edici günahdan qoruyun". Səhabələr: "Ya Rəsulullah! Onlar hansılardır?"- deyər soruşdular. Peyğəmbər rahiməlləhim: "Allaha şəriq qoşmaq, sehrlə məşğul olmaq, haqqı olmadan Allahın haram etdiyi insanı öldürmək, sələm (faiz) almaq, yetim malını yemək,

⁶³⁵ Allaha şəriq qoşmadan sehr etmək mümkün deyildir. İnsan artıq düyünlərə üfürməkdən öncə şirk etmişdir. Çünki, ilk öncə bunu etmək üçün necə edilməsini öyrənmişdir. Öyrənmək özü belə şirkdir. Kim qəlbinə Allahla bağlayarsa bu ona kifayət olar. Kim də qəlbinə Allahdan qeyrisi ilə bağlayarsa şirk edər.

⁶³⁶ əl-Buxari 8/100.

⁶³⁷ əl-Buxari 8/100.

döyüş günü meydandan qaçmaq, ismətli, namuslu qadınları namussuzluqda ittiham edərək böhtan atmaq".⁶³⁸

İbn Qudamə ؒ deyir: "Sehr düyünlər, oxumalar və söylənən sözlər, yazılan ifadələr, edilən şeylərdir ki, bunlar sehr edilən kimsənin bədəninə, qəlbinə və ya ağına bilavasitə təsir edir. Sehrin bir həqiqəti vardır ki, kimisə öldürür, kimisə xəstə edir, kimisə xanımına yaxınlaşmaqdan çəkindirir, ər və arvadı bir-birindən ayırır. Sehrin öyrənilməsi və öyrədilməsi haramdır". Bəziləri özlərinə təskinlik vermək üçün deyirlər ki, biz insanlara yaxşılıq edirik, onların dərdlərini azaldırıq. Buna da "ağ maqiya" adını verirlər. Lakin bu əsla belə deyildir. Nə ağ maqiya, nə də qara maqiya ilə məşğul olmaq olmaz. Bunların hər ikisi də haramdır. Bu işlə məşğul olan adam tövbə etməsə – Allah Qorusun – dünyasını da, axirətini də puç edəcəkdir. Əgər sehr yaxşı bir şey olsaydı Allah ondan sığınmağı əmr etməzdi; **"De ki: "Pənah aparırım sübhün Rəbbinə, yaratdıqlarının şərindən, zülmətə bürünməkdə olan gecənin şərindən, (ovsun oxuyub) düyünlərə üfürən (yaxud cadu edib iplərə düyün vuran) qadınların şərindən və bir də paxılın şərindən". (əl-Fələq 1-5). "De ki: "Pənah aparırım insanların Rəbbinə, insanların ixtiyar sahibinə, insanların ilahına, vəsvəsə verən, qaçıb gizlənən şeytanın şərindən. O, şeytan ki, insanların ürəklərinə vəsvəsə salır. O, şeytan ki, cinlərdən də olur, insanlardan da". (ən-Nəs 1-6).** Nə üçün qadınlar? Çünki, bu işlə ən çox məşğul olan qadınlardır. O düyünlərdə elə bir şey var ki, sehr edilən kimsəyə məxsus olduğu üçün ona təsir edir. Şeytanın təlqin etdiyi sözləri düyünlərə oxuyaraq şeytanı Allaha şərikinə qoşurlar. Allaha qarşı küfr etmədikcə sehir yerinə yetirilə bilməz. Qurana qarşı küfr edirlər, ayələri nəcislə yazırlar, murdar yerlərə atır və bundan sonra şeytan ona köməklik göstərir. Onlar sehri Tövhidin yerinə satın almışlar. Şeyx Useymin ؒ deyir: "Ona görə də sehrin istənilən növü ilə məşğul olanın həddi ölümdür. Çünki, sehri ilə bir çox insanların həyatını korlamışdır. Öldürüldüyü zaman müsəlman olaraq qalır, yoxsa dindən çıxmış olur? Bu rəydə daha doğru olan dinsiz olmasıdır. Yəni kafir olaraq öldürülməsidir. (Bu da İslam dövlətində qazılar tərəfindən həyata keçirilir). İstənilən bir halda öldürülür. Əbu Hureyra ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Sehrbazın cəzası qılınc zərbəsidir".⁶³⁹ Bəcələ ibn Əbdən ؓ rəvayət edir ki: "Ömər ؓ yazılı surətdə fərman vermişdir ki, hər bir sehrbaz kişi və qadını öldürün. Biz də üçünü öldürdük".⁶⁴⁰

Əbu Hureyra ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Uca Allah səmada bir iş üçün əmr verdikdə, mələklər Onun dediklərinə tabe olmaq əlaməti

⁶³⁸ əl-Buxari 5/294, 2767, Muslim 89, Əbu Davud 2874, ən-Nəsai 6/257, İbn Hibban 5561.

⁶³⁹ ət-Tirmizi 1460, əl-Hakim 4/ 360, 8073, əl-Beyhəqi 8/ 136.

⁶⁴⁰ əl-Buxari 6/ 184, ət-Tirmizi 1586, Əhməd 1/ 190, Əbu Davud 3043.

olaraq qanadlarını başları üzərində açarlar. Sanki onlar qayaya çırpılmış zəncir gurultusundan qorxurmuşlar. Onların ürəyindən qorxu getdikdən sonra isə soruşurlar: "Rəbbimiz nə buyurdu?" Onlara: "Haqqı buyurdu. O, hər şeydən Ucadır və Böyükdür". Şeytanlar bu sözləri eşitmək üçün oğrun-oğrun bir-birinin belinə minirlər (Sufyan ibn Uyeynə ؓ bunu əlinin barmaqları ilə təsvir etdi) üstə olan eşitdiyini altındakına çatdırır, o da öz növbəsində altındakına yetirir ki, həmin sözləri kahinə və ya falçıya çatdırarsın. Şeytan o, sözü falçıya çatdırmamış axan ulduz onu məhv edir və ya ulduz şeytana çatmamış şeytan sözü falçıya çatdırır və o da bu doğruya yüz yalan əlavə edir. Adamlar da deyirlər ki: "Məgər bizə filan günü belə-belə demədinmi? Bununla da səmədan eşidilən doğru söz insanlarda onlara qarşı inam yaradır".⁶⁴¹ İbn Abbas ؓ rəvayət edir ki, Peyğəmbərin ﷺ Ənsardan olan səhabələrindən biri mənə xəbər verdi ki, bir gecə Peyğəmbər ﷺ ilə birlikdə otururkən axan ulduz düşdü və ətrafı aydınladırdı. Peyğəmbər ﷺ onlara buyurdu: "Cahiliyyə dövründə bunun kimi bir ulduz düşdükdə nə deyirdiniz?" Onlar: "Allah və Onun Rəsulu ən gözəl biləndir. Biz bu gecə böyük bir kimsə doğuldu və böyük bir kimsə öldü deyirdik"- dedilər. Peyğəmbər ﷺ: "Şübhəsiz ki, bu ulduz heç kəsin ölümü və həyatı üçün atılmaz. Lakin uca və böyük olan Rəbbimiz bir işi hökm etdiyi zaman *Hamalətul Arş* (Ərşi daşıyan mələklər) təsbih edərlər. Sonra onların ardınca səma əhli təsbih edər. Nəhayət bu təsbih səma və dünya əhlinə çatır. Ərşi daşıyan mələklərdən sonra gələn mələklər onlara: "Rəbbimiz nə buyurdu?"- deyə soruşurlar. Onlar da Rəblərinin buyurduğunu xəbər verərlər. Beləcə səmalar əhalisinin bir qismi digərindən xəbər istəyər. Beləcə xəbər dünya səmasına çatır. Bu an cinlər oğrun-oğrun qulaq asaraq bu sözləri oğurlayaraq dostlarına (sehrbazlara, falçılara) çatdırırlar və axan ulduzlarla (mələklər) onları vururlar. Gətirdikləri (oğurladıqları) şey sabitdir. Lakin onlar bunun üzərinə yalan qarşıdırırlar; *"Onun hüzurunda izn verdiyi kimsələr istisna olmaqla heç kəsin şəfaəti fayda verməz. Nəhayət ürəklərindən o müdhiş qorxu çıxınca onlar: "Rəbbimiz nə buyurdu?"- deyə soruşar və o birilər də: "Haqqı buyurdu! O, (hər şeydən) ucadır, (hər şeydən) böyükdür"- deyə cavab verərlər".* (əS-Səba 23)".⁶⁴² *"Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik. Onları hər bir məlun şeytandan qoruduq. Lakin (şeytanlardan) kim (mələklərin söhbətinə) xəlvəti qulaq assa, onu odlu bir axan ulduz təqib edər (və üstünə düşüb yandırar)".* (əl-Hicr 16-18). Muaviyə ibn Həkəm əS-Suləmi ؓ rəvayət edir ki, Peyğəmbərdən ﷺ soruşdum: "Ya Rəsulullah! Mən müşrik bir kimsə idim. Sonra Allah bizə hidayət verdi. Lakin

⁶⁴¹ əl-Buxari 4701, ət-Tirmizi 3223, İbn Məcə 94, İbn Hibban 36, İbn Cərir 22/ 91, İbn Kəsir 3/ 538, İbn Xuzeymə "Tövhid" s. 144, İbn Əbi Asim 515.

⁶⁴² Muslim 2224.

bizim içərimizdə elə kimsələr var ki, kahinlərin yanına gedirlər". Peyğəmbər ﷺ: "Kahinlərin yanına getməyin. (Başqa rəvayətdə: "Bizdən cizgilər çəkib yazılar yazan bir qrup kimsələr vardır"- dedi. Peyğəmbər ﷺ: "Peyğəmbərlərdən bir Peyğəmbər cızıb yazardı. Hər kmin yazısı onun yazısına uyğun olarsa qurtulan odur)"- deyə buyurdu. Mən: "Biz təşəüm edərdik (bəzi şeyləri uğursuz sayardıq)"- dedim. Peyğəmbər ﷺ: "Bu hər hansı birinizin qəlbində hiss etdiyi əsli olmayan bir şeydən ibarətdir. Əsla bu əsli olmayan şeylər sizi kəsb edib getdiyiniz işlərdən uzaqlaşdırmasın"- deyə buyurdu".⁶⁴³ Aişə رضي الله عنها rəvayət edir ki, mən: "Ya Rəsulullah! Kahinlər bizə bəzi şeyləri söyləyirlər ki, onların dedikləri doğru çıxır". Peyğəmbər ﷺ: "Bu doğru (sabit) olan kəliməldir ki, cinlər oğrun-oğrun qulaq asaraq (bu kəlimələri) oğurlayaraq öz dostlarının (sehrbazların, falçıların, kahinlərin) qulağına sözlərə yüz dənə yalan əlavə edərək pıçıldayarlar (Başqa rəvayətdə: "Tovuğun qaqqıldaması kimi sözləri onların qulağına əyilərək boşaldarlar. Onlar heç bir şey deyillər)"- deyə buyurdu".⁶⁴⁴ Qabisə ibn əl-Mubərək رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Cizgilər çəkərək fala baxan, quşun ötməsini uğur və ya uğursuzluq sayan və quşun sağa-sola uçmasından (sağ tərəfə uçarsa xeyir, sol tərəfə uçarsa şər kimi) mənalar çıxarmaq küfrün əlamətidir".⁶⁴⁵

Sehirbazın Qazancının Haram Olması - Əbu Məsud əl-Bədri رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ itdən gələn pulu, zinakarın qazancını və falçılıqdan gələn pulu götürməyi qadağan etmişdir".⁶⁴⁶ Zeyd ibn Ərqam رضي الله عنه rəvayət edir ki, Əbu Bəkrin رضي الله عنه bir qulluqçusu var idi. Onunla şərt kəsmişdi ki, özünü satın alıb azad edəcəkdir. Hər dəfə o, bir şey gətirdikdə Əbu Bəkr رضي الله عنه ondan soruşardı: "Bu haradandır?" Əgər cavab onu qane edərdisə yeyərdi, qane etmədikdə isə yeməzdi. Orucly günlərin birində qulluqçusu ona yemək gətirdi. Əbu Bəkr رضي الله عنه yeməyin haradan olduğunu soruşmağı unudaraq yeməkdən bir loxma ağzına qoydu. Xatırladığı zaman: "Bu yemək haradandır?"- deyə soruşdu. O: "Cahiliyyə vaxtı mən kahinliklə (gələcəyi xəbər verməklə) məşğul idim. Həqiqətdə isə bu belə deyildi və mən sadəcə (insanları) aldadırdım. Bu yemək də (həmin işin) əmək haqqıdır. Əbu Bəkr رضي الله عنه: "Sənin etdiyən əməl necədə pis bir işdir. Məni həlak edəcəkdin?" Sonra yediyini qusmağa çalışdı. Lakin bacarmadı. Ona su ilə çıxacağına dedilər. O da su içərək qaytarmağa başladı. Mədəsində olan hər bir şeyi qaytarmaqla təmizlədi. Ona: "Sən bütün bunları bir loxmaya görə edirsən?"- dedilər. Əbu Bəkr رضي الله عنه dedi: "Əgər bu məndən canımla birlikdə çıxsaydı belə mən bunu edərdim. Həqiqətən mən

⁶⁴³ əl-Buxari 5762, Muslim 2228.

⁶⁴⁴ Muslim 2229.

⁶⁴⁵ Əbu Davud 3907, əl-Albani zəif adlandırmışdır.

⁶⁴⁶ əl-Buxari 2237, Muslim 1567.

Peyğəmbərin ﷺ belə buyurduğunu eşitdim: “Cəhənnəm oduna ən layiqli bədən haram ilə qidalanandır”.⁶⁴⁷

Bəlağət Sehirimi? - Sehr ümumi bir addır. Bunun içərisinə sehrin digər növləri də daxildir. Hər biri də bir-birindən hökmünə görə fərqlənir. Bəlağət də sehr adlanmışdır. Burada şeytandan kömək yoxdur. Lakin dil cəhətdən sehrin içərisinə daxildir. Gizli olaraq insanların qəlblərinə təsir edir. Bəlağətli insan danışığı ilə yalanı doğru olaraq insanlara çatıra bilər və bununla insanların qəlblərinə təsir edərək onları əsir alır. İnsanlar artıq onun yalanına inanmağa başlayırlar. Bu sehr hökümündə də birincidən fərqlənir. Sehrdə böyük şirk vardır. Lakin bu sehr digərinin hökmündə deyildir. Qılıncı öldürülmək həddi də bu sehr növünə aid deyildir. İbn Ömər ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Bəlağətdə də sehrdən bir pay vardır".⁶⁴⁸ İbn Ömər ﷺ rəvayət edir ki, bir gün şərq tərəfdən iki nəfər gəlmişdi və onlar öz bəlağətli sözlərilə insanları məst etmişdilər. Bu xəbər Peyğəmbərə ﷺ çatdıqda buyurdu: "Həqiqətən də bəlağətli danışmaq (insana) sehrin təsiri kimi təsir göstərə bilər".⁶⁴⁹

Həmçinin – Nəmmamlıq da insanlara sehr kimi təsir edir. Sehr iki sevən insanı bir birindən ayırdığı kimi, nəmmamlıq edərək müsəlmanların arasını vuran kimsə də sehr kimi təsir edir. Qəlblər arasında düşmənçilik, kin, nifrət yaradır. Ən böyük sehirbazlar bilirsizmi kimdir? İslam alimlərini gözdən salmağa çalışanlar, insanlar arasında onlara qarşı nifrət yaratmaq istəyənlərdir. Tövhid insanın gözünü açır, bizə kimin-kim olduğunu öyrədir. İbn Məsud ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Mən sizə nəyin sehrə aid olduğunu deyimmə? Bu nəmmamlıq və insanlar arasında söz gəzdirməkdir".⁶⁵⁰

Kahinlər Kimlərdir? - gələcəkdə baş verəcək hadisələrdən (qeybdən) xəbər verən, (falçılıq etmək mənasındadır). Bu falçılar sadələvh insanları özlərinə inandırmağa məcbur edirlər, onların pullarını və mallarını haram yolla onların əlindən alırlar. Qum üstünədə cizgi çəkməklə, əl içinin xətlərini oxumaqla, balıqqulağı, kofe stəkanı ilə, fincan, güzgü və s. üsullar tətbiq edirlər. Gələcəyini bilmək, nığahda və ticarətdə xoşbəxtmi və yaxud bədbəxtmi olacaqlarını öyrənmək, ulduzlar vasitəsilə gələcəyi xəbər vermək, yer üzündə krizisin olacağını, qiymətlərin qalxıb enməsini, kimiləri də onların yanına nə zaman evlənəcəklərini bilmək, kimə ərə gedəcəyini, kiminsə ailəsini dağıtmağı, itirilmiş əşyaları tapmaq və buna oxşar məqsədlərlə sehirbazların yanına gedirlər. Guya ki, oğurlanmış, itmiş şeylərin yerlərini göstərə bilən

⁶⁴⁷ əl-Buxari 3843, Əbu Nuyım 1/ 31, əl-Beyhəqi 5760, əl-Albani "Səhih".

⁶⁴⁸ əl-Buxari 5146, Muslim 869, Əbu Davud 5007, ət-Tirmizi 2028, İbn Hibban 5795, Əbu Yəla 5639. Gözəl danışmaq sehr kimi təsir edir. Çünki, gözəl danışan adam həqiqəti yalan, yalanı isə həqiqət kimi təqdim edir. Cahil insanların ürəkləri buna meyilli olur və onlar yalanı qəbul edib həqiqəti inkar etməyə başlayırlar.

⁶⁴⁹ əl-Buxari 5767.

⁶⁵⁰ Muslim 2606, əl-Beyhəqi 10/ 246, Əbu Yəla 5363.

kimsələrdir. Onlar avam insanları aldadaraq Qurani-Kərimi açırlar və itən əşyaların yerlərinin orada yazıldığını xəbər verirlər. *Subhənəllah!* Bu qədər yalan olar!? Məgər Qurani-Kərimdə insanların itən əşyaları haqda bir şeylər yazılıb. Bu qədər də avamçılıq olar. Dəhşət burasıdır ki, insanlar da onlara inanırlar. Artıq sehri insanlar bir incəsənət ediblər. Bunun üçün klublar açılır, yarışlar keçirilir, sehirbazlar seçilir. *Allah Qorusun.* Özünü Allahın yaxını və qeybi bildiyini bəyan edən kəs Allahın yaxını yox, şeytanın dostudur. Qeybi bilmək yalnız Allaha xas olan bir haqdır; *"Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerdə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) elə bir şey yoxdur ki, açıq-aydın kitabda olmasın".* (əl-Ənam 59). *"Qeybi bilən ancaq Odur və Öz qeybini heç kəsə ayan etməz. Bəyanib seçdiyi Peyğəmbərdən başqa! Allah onların önündə və arxasında gözətçilər qoyar".* (əl-Cinn 26-27). Buna görə də sehirbaza inanan bu ayələrin həqiqiliyini inkar etmiş olur ki, bu da küfrdür. Falcının və ya cadugərin yanına gedən şəxs, onların dediklərinin doğru olduğuna inanarsa küfr etmiş olar. Əbu Hureyra رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Kim bir kahinin (sehirbazın) yanına gələrək onun dediyini təsdiq edərsə, Muhəmmədə nazil olana küfr etmiş olar".⁶⁵¹ İmran ibn Huseyn رضي الله عنه rəvayət edir ki, Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Kim (düşər-düşməzlik, nəhs gətirmək və s. mövhumatı) sınaq etsə, yaxud etdirsə, kim falcılıq etsə, yaxud öz falına baxdırsa, kim sehir etsə, yaxud sehirbaza müraciət edib inansa bizdən deyildir. Kim də kahinin yanına gedib onun dediklərini təsdiqlərsə, Muhəmmədə nazil olana küfr etmiş olur".⁶⁵² Əgər cadugər və ya falcı yanına gedən şəxs onun qeybi bildiyini qəbul etmərsə və onu sadəcə dinləmək və ya buna bənzər bir səbəblə gedirsə küfr etmiş olmur, lakin fərz namazları qırx gün müddətində qəbul edilmir.⁶⁵³ Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Kim *Ərraf*⁶⁵⁴ adlanan bir kahinin yanına gələrək ondan bir şeylər barəsində soruşaraq təsdiq etsə (inansa), qırx günlük namazı qəbul edilməz".⁶⁵⁵ İmam əl-Manavi رحمته الله deyir: "Bizdən deyildir – yəni İslamın yolundan və bizim

⁶⁵¹ Əhməd 2/ 408, 429, 476, Əbu Davud 3903, ət-Tirmizi 135, əd-Dərimi 1136, əl-Albani səhih demişdir.

⁶⁵² əl-Munziri "Tərgib vət-Tərhib" 4/ 52, 3044, əl-Heysəmi 5/ 117, əl-Bəzzar 3/ 399, əl-Albani "Səhih Tərgib" 3041.

⁶⁵³ *Qırx Günlük Namazı Qəbul Olunmaz* – sözü nə deməkdir? İnanarsa qırx günlük namazı qəbul olunmaz, yəni onun namazı dəstəməzsiz namazı qılan bir kimsənin namazı kimi səhih olmaz. O savab ki, namzdan hasil olur, bu zaman olmayacaq. Nə üçün qırx gün? Bunun hikməti isə bilinmir.

⁶⁵⁴ *Ərraf* – Arif – bilən deməkdir. Ərraf kimdir? Bu barədə ixtilaf vardır. Kahindir - demişlər. Şeytanlar vasitəsilə gələcəkdən xəbər verəndir. Bəziləri isə: Ərraf daha geniş mənə olub kahin, astroloq, insanın qəlbində, ağılında olanı söyləyən, müxtəlif şeylər vasitəsilə fala baxan və s. deməkdir. İbn Əsir رحمته الله deyir: "Münəccim, qeybi bildiyini iddia edən kimsədir". Xattabi رحمته الله deyir: "Oğurlanmış əşyanın yerini deyən, qeyb olan şeylərin məkanını bilən və s. buna bənzər şeyləri söyləyən kimsədir".

⁶⁵⁵ Muslim 2230, Əhməd 5/ 380, 4/ 68, ət-Tabərani "Mucəmul-Kəbir" 23/ 210.

Sünnəmizdən deyildir. Çünki bu əməl cahiliyyə dövrünün əməlidir".⁶⁵⁶ Sehirbazı ziyarət etmək insanı İslamdan çıxardır yoxsa yox? Alimlər sehirbazın yanına gələrək onun dediklərini təsdiq edən kimsənin küfrü barəsində ixtilaf ediblər. O alimlər ki, sehirbazın yanına gələrək onun dediklərini təsdiq edən kimsənin küfrünün İslamdan çıxardan olduğunu söyləmişlər - onların dəlilləri: "Kim bir kahinin və ya sehirbazın yanına gedib onun dediyini təsdiq edərsə, Muhəmmədə nazil olana küfr etmiş olar".⁶⁵⁷ Onlar: "Əgər bir kimsə sehirbazın yanına gələrək (onu təsdiq etməyi) halda bir şeylər soruşarsa, onun namazı qırx gün qəbul edilməz. Bu da bu əməlin kiçik küfr olmasına dəlildir. Lakin təsdiq edib iman gətirsə, artıq kafir olmuşdur". Digər qrup alimlər: Bu əməlin kiçik küfr olduğunu və İslamdan çıxarmadığını söyləmişlər. Küfürən bəhs edən bütün hədislər bu əməlin kiçik küfr olmasına dəlildir. Peyğəmbər ﷺ buyurdu: "Kim *Ərraf* adlanan bir kahinin yanına gələrək ondan bir şeylər barəsində soruşarsa (inansa) qırx günlük namazı qəbul edilməz".⁶⁵⁸ Peyğəmbər ﷺ buyurdu: "Kim kahinin yanına gedib onun dediyini (təsdiqləyərsə) və ya heyzli qadınla əlaqədə olarsa və yaxud qadınla arxadan yaxınlıq edərsə, Muhəmmədə nazil olana küfr etmişdir".⁶⁵⁹ Bu hədis açıq-aydın dəlildir ki, söhbət kiçik küfdən gedir. Çünki, digər günahlarla yanaşı işlədilmişdir. Bu əməli halal sayarsa – bu istisnadır.

Qeybi Bilən Allahdır - Falçıya və cadugarə gəldikdə isə onların hər ikisi də Allahı inkar edənlərdir. Onlar qeybi bildiklərini iddia edirlər. Halbuki qeybi yalnız Allah bilir; *"Allah pisi yaxşıdan ayırmaq üçün möminləri sizin indi olduğunuz vəziyyətə qoyan deyildir. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah öz Peyğəmbərlərindən istədiyi şəxsi seçər (ona qeybdən bəzi şeyləri bildirər). Buna görə də Allaha və Onun Peyğəmbərinə inanın. Əgər inanıb Allahdan qorxsanız, sizi böyük bir mükafat gözləyir"*. (Ali İmran 179). *"De ki: "Mən sizə demirəm ki, mənim yanımda Allahın xəzinələri vardır. Mən qeybi də bilmirəm və sizə də demirəm ki, mən mələyəm. Mən özümə gələn vəhyə tabe oluram". De ki: "Kor görünlə bir olurmu? Məgər düşünmürsünüz!"* (əl-Ənam 50). *"De ki: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislilik də toxunmazdı. Mən iman gətirən bir tayfanı qorxudan və müjdələyənəm"* (əl-Əraf 188). *"Qeybi bilən ancaq Odur! O, qeybi heç kəsə ayan etməz"*. (əl-Cinn 26). *"(Ya Muhəmməd!) De ki: "Allahdan başqa göylərdə və yerdə olanı, qeybi heç kəs bilməz! Onlar yenidən nə vaxt diriləcəklərini də bilməzlər!"* (ən-Nəhl 65). *"Sonra Süleymana ölüm hökmü*

⁶⁵⁶ "Feydul-Qadir" 5/ 384.

⁶⁵⁷ Əhməd 2/ 408, 429, 476, Əbu Davud 3903, ət-Tirmizi 135, əd-Dərimi 1136, əl-Albani səhih demişdir.

⁶⁵⁸ Muslim 2230, Əhməd 5/ 380, 4/ 68.

⁶⁵⁹ Əbu Davud 3904, əl-Beyhəqi 7/198, H. 13902, əl-Albani "Səhihul-Cəmi" 5918, 5942.

verdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) Süleymanın əsasını yeyən ağac qurdu xəbər verdi. O, ölmüş halda yerə sərildikdən sonra cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçalıcı əzab içində qalmazdılar". (Səba 14). "Qeybin açarları Allahın Əlindədir. Onları ancaq Allah bilir. Allah həm suda, həm də quruda olanların hamısını bilir. Elə bir düşən yarpaq yoxdur ki, Allah ondan xəbərsiz olsun, yerin zülmətləri içində elə bir toxum, kainatda elə bir şey yoxdur ki, məhz açıq-aydın (lövhü məhfuzda) olmasın". (əl-Ənam 59). "Qeyb ələmi ancaq Allaha məxsusdur". (Yunus 20). "Göylərin və yerin qeybi Allaha məxsusdur". (Hud 123). Əgər bir kimsə kahin və sehirbazların qeybi bildiyinə iman edərsə, artıq bu əməl onu İslam dairəsindən çıxardar. İmam əl-Manavi rahiməllah deyir: "Kahinin yanına gələrək onun dediklərinin haqq olduğuna inanan kimsə kafir olmuşdur. Əgər etiqad etsə ki, kahinlər bütün bu xəbərləri cinlərdən, onlar da öz növbəsində mələklərdən oğurlayaraq xəbər verirlər, bu zaman o kafir olmur".⁶⁶⁰ Şeyx Abdul-Lətif Əli Şeyx rahiməllah deyir: "Hədisdə Peyğəmbər rahiməllah buyurur: "Məndən sonra bir-birinizin boynunu vuran kafirlər kimi olmayın" və hədis: "Kim kahinin yanına gedib onun dediyini (təsdiqləyərsə) və ya heyzli qadınla əlaqədə olarsa və yaxud qadınla arxadan yaxınlıq edərsə, Muhəmmədə nazil olana küfr etmişdir"- bu hədislərdə söhbət əməldə olan küfrdən gedir, lakin bu əməli küfr bütə ibadət edən, Peyğəmbəri rahiməllah söyən, Quranı ələ salanın küfrü kimi deyildir".⁶⁶¹ Şeyx Saleh Əli Şeyx – *hafizahullah* - deyir: "Kahinin və ya sehirbazın yanına gedərək onun dediklərinə inanan kimsənin küfrü, onu İslam dairəsindən çıxardan küfrdür"- deyənlərin sözləri mübahisəlidir. 1. Hədisdə deyilir ki, belə bir kimsənin qırx günlük namazı qəbul edilmir. Bu da ona dəlildir ki, bu əməl kiçik küfrdür. Əgər belə bir kimsə kafir olsaydı onda (qırx gün) namazın qəbul olunmasının zikr edilməsinə heç bir ehtiyacı olmazdı. 2. Heç şübhəsiz ki, Allahdan qeyri kimsənin qeybi bildiyini iddia etməsi küfrdür, lakin insanların əksəriyyəti kahinlərə onların hərdən doğru xəbər vermələrinə görə inanırlar. Buna görə də əgər bir kimsə kahinin və ya sehirbazın yanına gələrək ona: "Mən sənə cinlərin səmalardan oğurladıqları qeybi sözlərə görə inanıram"- deyərsə, bu zaman İslam dairəsindən çıxmır. Bu məsələdə açıq-aydın dəlil odur ki, belə bir kimsə böyük küfr deyil, kiçik küfr etmiş olur".⁶⁶²

Həmçinin – bir çox cahil müsəlmanlar elə zənn edirlər ki, kahinlərin qeybdən xəbər vermələri Allahın onlara verdiyi bir vergidir. Çünki, kahin və sehirbazlar arasında namaz, həcc edən kimsələr də vardır. Bu da müsəlmanları daha çox zəlalətə salır. Lakin Muvahhid olan bir kimsə bütün bunların

⁶⁶⁰ "Feydul Qadir" 6/23.

⁶⁶¹ "Rasail əl-Nəcdiyyə" 3/15.

⁶⁶² "Şərh Kitabut-Tövhid" kasset 10.

şeytanın bir tələsi olduğunu anlayır. Çünki şeytan Rəbbinə and vermişdir ki, "Sənin bütün bəndələrini doğru yoldan çıxaracağam". Sələflər deyirlər ki: "Şeytan insana doxsan doqquz xeyir qapısını açar. Lakin sonda yüzüncü həlak qapısını açmaqla onu həlak edər". Lakin bu hədislər kahin və sehribazların yalanını üzə çıxarmaq, onların insanlar arasında rüsvay edilməsi niyyəti ilə çalışan kimsələrə aid deyildir. Heç şebhəsiz ki, bütün bunlar elmi bir kimsə tərəfindən, haqq ilə batili ayırd edə bilən kimsə tərəfindən aparılmalıdır. İbn Teymiyyə rahiməllah deyir: "Lakin haqq ilə batili ayırd edəcək bir elmə sahib olan kimsənin kahini yoxlamaq, yalanını üzə çıxarmaq məqsədilə bunu edərsə, bu əməl icazəlidir". İbn Məsud rahiməllah rəvayət edir ki, biz Peyğəmbər rahiməllah ilə birlikdə idik. İçərilərində İbn Səyyad da olan bir dəstə uşaqların yanına gəldik. Uşaqlar qaçdılar. İbn Səyyad isə oturdu. Peyğəmbərin rahiməllah ondan xoşlanmadığı bir halı var idi. Peyğəmbər rahiməllah: "Mənim Allahın Rəsulu olduğuma şəhadət edirsənmi?"- deyə buyurdu. O: "Sən də mənim Peyğəmbər olduğuma şəhadət edirsənmi?"- dedi. Peyğəmbər rahiməllah: "Cənnətin torpağı nədir?"- deyə buyurdu. O: "O, yumşaq və bəyazdır, iyi isə miskdir"- dedi. Peyğəmbər rahiməllah: "Sən doğru dedin"- buyurdu. Peyğəmbər rahiməllah: "Sən nə görürsən?"- deyə buyurdu. O: "Mən su üzərində bir taxt görürəm"- dedi. Peyğəmbər rahiməllah: "Sən dərya üzərində İblisin taxtını görürsən. Bundan başqa nə görürsən?"- deyə buyurdu. O: "Mən bir (iki) doğru söyləyən və bir (iki) yalan söyləyən görürəm. Mənə doğru xəbər də gəlir, yalan xəbər də"- dedi. O: "Qəlbimdə sənin üçün bir şey saxladım?"- dedi. Peyğəmbər rahiməllah: "Nədir o!"- deyə buyurdu. O: "*Duhh* (Duman)"- dedi. Peyğəmbər rahiməllah: "Sus, həddi aşma"- dedi. Bu sözlərdən sonra Ömər rahiməllah dedi: "Ya Rəsulullah! İzn ver onu öldürüm". Peyğəmbər rahiməllah: "Əgər fikirləşdiyən (Dəccəl) bu uşaqdırsa, sən onu öldürməyə əsla nail olmayacaqsan. O, Dəccəl deyilsə onu öldürməkdə sənin üçün bir xeyir yoxdur"- deyə buyurdu".⁶⁶³

Xülasə - Kahinin yanına gələrək ondan soruşan insanlar bir neçə qrupa bölünürlər: **1)** Sadəcə soruşmaq haramdır. **2)** Gedir və onun dediklərinə iman edir. Bu küfrdür. **3)** Sadəcə onu yoxlamaq, yalanını üzə çıxarmaq üçün soruşurlar - bu caizdir.

Uğursuzluğa İnanmaq – Mövhumat, Xurafat, Düşər-Düşməzlik (rusca - *Suyeveriya*) – sehrin bir əlamətidir. Xurafata iman şirkdir. Çünki, Tövhidin kamiliyyəinə ziddir. Mövhumat, Xurafat – hansısa bir səbəb səni hansısa əməli etməkdən qoyur və ya sənin o işə yönəlməyinə səbəb olur. *Tətəyyur* - kiçik şirkdir. Quş uçuşu ilə işin alınb-alınmamasına inanmaqdır. Ərəblərdən biri səfər etmək və hər hansısa bir iş görmək istədikdə bir quş uçurardı. Əgər quş sağ tərəfə uçsaydı, o işi uğurlu sayardı, yox əgər sol tərəfə uçsaydı, uğursuzluq sayar və o işdən əl çəkərdi. *Sanihə - Savanih* - Sağa uçardısı xeyirə yozardılar.

⁶⁶³ Muslim 2924, 2925. "Məcmuul-Fətava" 19/ 62.

Barihə - Bavarih - Sola uçardısı şərdi. **Natihə - Navatih** - Sənə tərəf, arxaya uçardısı **Qaid** adlanardı. Mövhumat, Xurafat – əksər vaxtı heç quşlarla əlaqəsi olmur. Hansısa bir əlamətlərlə səfərin yaxşı və ya pis olacağına inanırlar. Nə zaman şirk sayılır? Qəlbə narahatçılığın yaranmasından sonra o narahatçılıq onu əməli etməkdən qoyursa şirk olur (Mövhumat, Xurafat – ya səni əmələ yönəldir, ya da çəkindirir, qəlbə narahatçılığın yaranması hələ də şirk deyildir). Lakin ondan sonra əməl gələrsə artıq şirkdir. **Tətəyyur** - İnsan gördüyü və eşitdiyinin (hiss etdiyinin) bədbəxtliyə gətirib çıxardığına etiqad edir. Onu bir səbəb kimi görərsə - kiçik şirk, əgər gördüyü və eşitdiyinin öz-özlüyündə, Allahdan başqa bir varlıq kimi ona bədbinlik gətirdiyinə etiqad edərsə, bu zaman, artıq böyük şirk etmiş olar. Gördüyündən və eşitdiyindən bədbinlik gözləyən insan iki vəziyyətə düşə bilər: **1)** Gördüyü, eşitdiyi və ya hansısa vaxtın, məkanın, görəcəyi işə uğursuzluq gətirəcəyinə inanıb, bu səbəbə görə fikrindən əl çəkərsə, çox böyük günaha - şirkə düşmüş olar. **2)** Belə bir şey gördükdə işini davam etdirən, amma rastlaşdığı xoşagəlməz halın işinə əngəl olacağından narahatlıq keçirən insanların düşdüyü vəziyyətdir. Bu halda onlar haram iş tutmuş olur. Həmin vaxt o insan Allaha olan ümidini artırmalı, təvəkkül etməlidir ki, qəlbində olan şübhə ondan uzaqlaşsın. Auf ؑ deyir: "**İyafə** – quşların uçuş istiqamətlərinə görə gələcəkdən xəbər verməkdir. **Tarq** – yer üzərində xətlərin çəkilməsidir". **Rimmel** - Yerə və qum üzərinə sehr etmək qəsdilə cizgilər çəkmək, sehr etmək və ya qeybi bilmək üçün daş atmaq" - deyən də olmuşdur. Həsənül-Bəsri ؑ deyir: "**Cibt** – şeytanın əks-sədasıdır".⁶⁶⁴ Əbu Hureyra ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Kim bir düyün bağlayıb ona üfürərsə, sehr etmiş olur. Kim də sehr edərsə, Allaha şərik qoşmuş olur. Kim bir şeyə bağlansa, ona təvəkkül etmiş olur".⁶⁶⁵ İbn Məsud ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Tıyra şirkdir, Tıyra şirkdir. Elə bir kimsə yoxdur ki, bu hissələrə qapanarkən Allaha təvəkkül etdikdə bu ondan getməsin".⁶⁶⁶ Peyğəmbər ﷺ buyurdu: "Uğursuzluğa inanmaq şirkdir".⁶⁶⁷ Fadl ibn Abbas ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Tıyra səni işindən qoyan və ya irəli aparan bir şeydir".⁶⁶⁸ Əbu Hureyra ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ

⁶⁶⁴ Əhməd "Musnəd" 20081, Əbu Davud 3907, ən-Nəsai "Sunənul-Kubra" 11108, İbn Hibban 6131, əl-Beyhəqi 8/ 139, İbn Əbu Xatim, Səid ibn Cubeyrin ؓ sözlərini rəvayət edir ki: "Uca Allah İblisi lənətliyində onun siması dəyişərək mələklərin simasından tam başqa bir sima aldı və o, inildədi. Onun bütün əks-sədası bu dünyada Qiyamət gününə qədər qalacaqdır". Bəki ibn Məhləd özünün Qurana verdiyi təfsirində yazır ki: "İblis dörd dəfə inildəyib: Lənətlənəndə, qovulduqda, Allah Rəsulu ﷺ anadan olanda və Fatihə surəsi nazil olanda". Səid ibn Cubeyr ؓ rəvayət edir ki, İbn Abbas ؓ dedi: "Allah Rəsulu ﷺ Məkkəni fəth edəndə İblis elə fəryad çəkdi ki, səsinə bütün ordusu toplandı".

⁶⁶⁵ ən-Nəsai 7/ 112, Əhməd 4/ 310, əl-Hakim 4/ 216, ən-Nəsai "Sunənul-Kubra" 3542, ət-Tabərani "Mucəmul-Əvsat" 1492, əl-Albani "Zəif" 5702.

⁶⁶⁶ Əbu Davud 3910, ət-Tirmizi 1614, İbn Məcə 3537, İbn Hibban 6122, əl-Hakim 43, əl-Albani səhih demişdir.

⁶⁶⁷ Əhməd 1/ 389, əl-Albani "Səhihul-Cəmi" 3955.

⁶⁶⁸ Əhməd 1/ 213, Zəif.

buyurdu: "Quş uçuran və onun üçün quş uçurulmasını istəyən, kahinlik edən və etdirən, cadu edən və etdirən bizdən deyildir".⁶⁶⁹

Kaffarəsi - İbn Ömər ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Kim quş uçurmaqla (işin nəhs gətirməyinə inanıb) işindən qalsa şirk etmiş olur". Soruşdular: "Bəs bu günahı nə ilə yumaq olar?" Peyğəmbər ﷺ: "İlahi nə Sənin verdiyin xeyirindən başqa xeyir yoxdur, nə də Sənin (uçmasına) izn verdiyin quşdan başqa quş yoxdur və səndən başqa ilah yoxdur".⁶⁷⁰

Mövhumat, Xurafat – müşriklərin sifətlərindəndir. Müsəlmanın bunları bilməsi mühümdür. Mövhumat ümumi bir addır və onun bir neçə növü vardır. Tövhid əqidəsinə zidd olan belə haram əməllərdən: Ayların uğursuz olmasına inanmaq (Cahiliyyə ərəbləri Səfər ayında evlənməzdilər. Çünki, bu ayı uğursuz ay sayırdılar və aylarda baş verən nigahın uğursuz olduğuna da inanırdılar. Bu ayı boş bir ay sayırdılar. Aişə ؓ deyir ki, Peyğəmbər ﷺ mənimlə bu ayda evləndikdən sonra bu xurafata son qoydu), may ayında evlənməmək, günlərin uğursuzluğuna inanmaq (Birinci gün ağır gündür. Bu gündə iş görmək olmaz, beşinci günü ayın on üçünə düşərsə), rəqəmlərin uğursuzluğuna inanmaq (on üç rəqəminə), adların və ya şikəst adamların bədbəxtlik gətirməsinə inanmaq (dükançının ilk alıcısı şikəs birisi olarsa, o gün ticarətin zəif olmasına inanmaq), filankəsin əli yüngüldür və s. bu kimi xurafatlara inanmaq. Əbu Hureyra ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Nə xəstəliyə yoluxma (infeksiya), (Başqa rəvayətdə: "(Ey mömin!) Sən cüzəmlidən aslandan qaçdığın kimi qaç⁶⁷¹), nə işin nəhs gətirməsi, nə bayquşun ulaması, nə də Səfər ayının nəhs ay olması, ulduzların təsiri yoxdur, təşəüm (hər hansı bir şeyi uğursuzluq saymaq) da yoxdur, qulyəbani də yoxdur, şər qüvvələr də".⁶⁷² Ənəs ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Nə xəstəliyə yoluxma, nə də işin nəhs gətirməsi doğrudur. Lakin gözəl bir söz, xoş bir kəlmədən ibarət olan Təfəul – söz mənim xoşuma gəlir".⁶⁷³ Əbu Hureyra ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Təşəüm yoxdur. Onun ən xeyirlisi təfəuldür".⁶⁷⁴ "Ya Rəsulullah! Təfəul nədir?"- deyə soruşdular. Peyğəmbər ﷺ buyurdu: "Sizdən birinizin eşidəcəyi gözəl bir kəlimə (Başqa

⁶⁶⁹ Ət-Tabərani 18/162, əl-Albani "Səhihul-Cəmi" 5435.

⁶⁷⁰ Əhməd 2/ 220, əl-Heysəmi "Məcməuz-Zəvaid" 5/ 180, əl-Albani "Səhih Silsilə" 1065.

⁶⁷¹ Səqif heyəti içində cüzəmli bir kimsə vardır. Peyğəmbər ﷺ ona buyurdu: "Biz səninlə beyətləşdik. Artıq sən geri dön"- diyə xəbər göndərdi (Başqa rəvayətdə: "Cüzəmli ilə görüşdükdə aranızda bir və ya iki süngü boyu qədər məsafə olsun"). Muslim 2231.

⁶⁷² əl-Buxari 10/ 182, 5757, Muslim 2220, Əbu Davud 3911, ən-Nəsai 7591, İbn Hibban 6133.

⁶⁷³ əl-Buxari 10/ 181, 5756, Muslim 2224, Əbu davud 3916, ət-Tirmizi1615.

⁶⁷⁴ **Təfəul** – uğurlu və xeyirli saymaqdır. Gözəl sözlə təfəul haqqında ən gözəl misal Peyğəmbərin ﷺ Hudeybiyyə səfərində Suheyli ibn Amrın adı ilə təfəul etməsidir. Məmər deyir ki, Əyyub İkrimədən xəbər verir ki, Suheyli ibn Amr gəldikdə Peyğəmbər ﷺ səhabələrə buyurmuşdu: "Artıq sizin bütün işləriniz yüngülləşdi!" əl-Buxari 2731, Muslim 1783.

rəvayətdə: “Mən saleh bir sözü sevirəm”).⁶⁷⁵ İbn Məsud ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Uğursuzluğa inanmaq şirkdir. Ona inanan adam heç bir vəchlə bizdən deyildir".⁶⁷⁶ İbn Ömər ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Hər hansı bir şeydə uğursuzluq yoxdur. Uğursuzluq ancaq qadında, (xidmətçidə), atda və evdə olur".⁶⁷⁷

İnfeksiya yalandır - Ərəb müşrikləri etiqad edirdilər ki, infeksiya – öz-özlüyündə təsir etmək gücünə malikdir. Yəni Allahın təqdiri olmadan öz-özlüyündə başqasına təsir etməsinə inanırdılar. Bu hədisdə də onların olması, təsir etməsi inkar edilmir. Yəni infeksiya var və İnfeksiya səbəbdir, onun nəticəsi isə xəstəlikdir. Xəstə insanı isə sağlam olan bir kəslə bir yerdə tutmaq olmaz. Biz xəstəlikdən qorunmaq üçün qorunuruq, lakin bu o demək deyil ki, xəstəlik öz-özünə keçir. Lakin inkar edilən onun öz-özlüyündə Allahdan qeyri hansısa bir (qüvvə) kimi təsirə malik olmasıdır. İnfeksiya öz-özlüyündə heç nədir, Allahın istəmədiyi müddətdə heç bir təsir qüvvəsinə sahib deyildir. Hədislərin baş verməsi, səbəbləri yaradan da Allahdır. Lakin ərəblər elə etiqad edirdilər ki, mütləq xəstələnəlidir. Görürsən ki, insan xəstələr içərisində işləyir, onlara xidmət göstərir, lakin Allahın izni ilə xəstələnir və ya özü xəstəliyin daşıyıcısıdır, lakin xəstə deyildir. İnfeksiya sadəcə səbəbdir. Allah izn versə təsir edəcək, izn verməsə təsir etməyəcək. İnfeksiya səbəbdir. Lakin mövhumat, xurafat – isə heç səbəb də deyildir. Allahın qədrinə qayıdır. İnsan özü öz qəlbinə belə şeylərlə bağlayır. Allahın təqdir etdiyinə heç vaxt təsir edə bilməz. Çünki, bu uydurulmuş bir şeydir. Allaha təvəkkül edib yoluna davam et. **Bayquş Yalandır** - Bayquşa oxşayan quşdur. Guya ki, öldürülən kimsə bayquşa dönərək qisas axtarır və ya hansı evə qonsa, deməli o evdə kimsə ölməlidir. Cahiliyyə ərəbləri bu quşların əcaib səslərini uğursuzluğa yozardılar. **Səfər Yalandır** – Cahiliyyə ərəbləri haram aylarda olan qadağaları Səfər ayına keçirərdilər, bu ayları isə halal edərdir. Digər təfsirdə: “Cahiliyyə ərəbləri Səfər ayında evlənməzdilər. Çünki, bu ayı uğursuz ay sayırdılar və aylarda baş verən nigahın uğursuz olduğuna da inanırdılar”. **Ulduzlar Yalandır** - Cahiliyyə ərəbləri deyərdir ki: filan ulduz şər gətirir, filan ulduz xeyir gətirir. Bütün bunları Allah ilə bağlamırdılar. **Qulyabani**

⁶⁷⁵ Muslim 2223.

⁶⁷⁶ Əbu Davud 3910, ət-Tirmizi 1614, İbn Hibban 1427, İbn Məcə 3538.

⁶⁷⁷ Muslim 2225, 2226. Əbu Davud 3921, 3922. İmam Məlik ﷺ deyir: "Hədis zahirinə görədir. Çünki, Allah bəzən evdə oturmağı zərər və ya həlakə bir səbəb edir. Müəyyən bir qadını, atı, yaxud da xidmətçini almaq da belədir ki, bəzən həlak Allahın qəzası ilə bu şeylərin yanında hasil olur". Digər alimlər isə: "Evin uğursuzluğu onun darlığı, qonşunun pisliliyi və əzabına görədir. Qadının uğursuzluğu doğmamasına, dininin pisliliyinə görədir. Atın uğursuzluğu isə qiymətinin baha olması və döyüş edilməməsi və səyahət edilməməsinə görədir". Ənəs İbn Məlik ﷺ rəvayət edir ki, bir nəfər Peyğəmbərin ﷺ yanına gələrək dedi: "Ey Allahın Rəsulu! Bir evdə yaşayırdıq, orada olarkən sayımız və mallarımız artdı. Sonra başqa bir evə köçdük. Orada isə sayımız da azaldı, malımızda". Peyğəmbər: "Pis yer olduğu üçün oranı tərk edin" deyə buyurdu. Əbu Davud 3924, 3926.

Yalandır – Qulyabanilər insanlara narahatçılıq törədirdilər. Evlərdə səs-küy salıb insanları qorxudurdular. İnsanlar müəyyən yerlərə getməyə qorxurdular. Bu hədislərdə olan qadağa bu şeylərin qadağan olunması deyildir. Bu şeyləri öz-özlüyündə təsir etməsinin inkar edilməsidir. Onlar yalnız Allahın izni ilə təsir edirlər; *“Onlara bir yaxşılıq üz verəndə: “Bu, bizə məxsusdur!”– deyərdilər. Onlara bir pislik üz verdikdə isə, Musa və onunla birlikdə olanları uğursuzluq əlaməti sayardılar. Əslində onların uğursuzluğu Allah yanında, lakin onların çoxu bunu bilmir”*. (əl-Əraf 131). Fironun ailəsi bədbəxtliyə uğrayanda bunu Musaya ﷺ və onunla olanlarla əlaqələndirib deyərdilər: “Bunların hamısı Musa ﷺ və onun səhabələrinin ucbatındandır”. Lakin Allah onların dediklərini təkzib edərək, onların əməllərindən nə baş verirsə (xeyir və şər) hər biri Allahdandır; *“Elçilər dedilər: “Sizin uğursuzluğunuz öz ucbatınızdandır. Məgər sizə edilən öyüd-nəsihəti bəd əlamət sayırsınız? Doğrusu, siz həddi aşmış bir millətsiniz”*. (Yasin 19). *“Harada olursunuz olun, hətta uca qalalar içərisində olsanız belə, ölüm sizi haqlayacaqdır. Onlara bir xeyir yetişdikdə: “Bu Allahdandır”– deyirlər, bir pislik üz verdikdə isə: “Bu səndəndir”– söyləyərlər. (Onlara) de: “Hamısı Allah tərəfindəndir. Bu cəmaata nə olub ki, az qala söz də anlamır! Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir. Biz səni insanlara Peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər”*. (ən-Nisa 78-79).

Təfəul - Yaxşı söz deməkdir. İnsanlar yaxşı sözlə uğursuzluğu qarşıdırırlar. Qara pişik keçdi, axsaq insan keçdi və s. mövhumata inanaraq yolunu dəyişir, işindən qalır – bu uğursuzluğa inanmaqdır. Çünki, bütün bu şeylər onun qarşısına çıxmasaydı yoluna davam edəcəkdi. **Təfəul** – nədir? Peyğəmbər ﷺ hansı Təfəulu sevərdi? İnsan nə olursa olsun yoluna çıxmalı, qara pişik çıxır qarşısından keçəndə **Bismilləh** – deyərək yoluna davam edir, qarşısına **Səhl** (asanlıq) adlı yaxşı bir adam çıxdıqda – *“İnşəallah, Allah mənim üçün asanlaşdırar”*– deyərək yoluna davam edir. Bu Təfəuldür. **Gözəl söz** - insana sevinc, fərəh gətirir, insanın təvəkkülünü, ümidini artırır. Peyğəmbər ﷺ bunu sevərdi. Allahın ona verəcəyi xeyrə ümidi daha da artır. Qəlbi möhkəmlənir, xəstə yanında edilən gözəl söhbət onu həvəsləndirir, Allaha ümidini artırır, yaşamaq istəyini qüvvətləndirir. Allah barəsində xeyir zənn edir. Bu sözlər insanın qəlbini sevindirir, insana dəstək olur. Lakin bununla yanaşı insan Allaha təvəkkülünü çoxaltmalı, bu şeylərə isə bağlanmamaq Tövhidin kamilliyidir. İnsan Allah barəsində daima xeyir düşünməlidir. **Təfəul** – uğurlu və xeyirli saymaqdır. Gözəl sözlə təfəul haqqında ən gözəl misal, Peyğəmbərin ﷺ Hudeybiyyə səfərində Suheyl ibn Amrın adı ilə təfəul etməsidir. Məmər deyir ki, Əyyub İkrimədən xəbər verir ki, Suheyl ibn Amr gəldikdə Peyğəmbər

ﷺ səhabelərə buyurmuşdu: "Artıq sizin bütün işləriniz yüngülləşdi!".⁶⁷⁸ İnsan daima xeyir düşünməlidir. Bu insanın qəlbini genişləndirir, qəlbi rahatlayır. Müsəlmanda Təfəul olmalıdır. Nə baş verirsə xeyrədir. Əgər bütün işlərini qara pişiklə səbəb olaraq bağlayarsa kiçik şirk, bir başa bağlayarsa böyük şirk etmişdir və ya hansısa bir mövhumat ilə qarşılaşır, lakin əhəmiyyət vermədən keçib gedir. Getdikdən sonra şeytandan ona vəsvəsələr gəlir, qəlbi sıxılır, daralır, qorxuya düşür və s. Bu şirk olmasa da haramdır. Ona görə də müsəlmana vacibdir ki, qəlbinə bir şey düşərsə Allaha təvəkkül edib yoluna davam etsin. Baş verən şeylərə də əhəmiyyət verməsin. Hər şey qəza və qədərdəndir. Təvəkkülü güclü olan kimsə bu fikirlər qəlbə düşməzdən əvvəl onu qəlbindən çıxardar. Allah insanı imtahan da edə bilər, görəsən Allaha iman edəcək yoxsa, bu mövhumata. Mütləq Allah barəsində gözəl zənn etməlisən. Səbəb və hadisənin baş verməsi Allahdandır. Batan kimsə sahilə olanı köməyə çağırırsa, o da Allahın izni ilə onu xilas edərsə, deməli bu səbəbi yaradan, göndərən də Allahdır. Əgər Allah istəsəydi heç kəs ona kömək etməzdi. Bütün güc və qüvvət Allaha aiddir.

Bütün bunlar quşların uçuşu, qara pişiyin yoldan keçməsi, həftənin müəyyən günlərini, gecə vaxtı dırnaq tutmaq, ev süpürmək, qaşığı düşdü qonaq gələcək, gecə vaxtı güzgüyə baxmazlar və s. müxtəlif əşyaları, sözləri yozmaqla bədbinliyə qapanmaqdır. Allah mövhumatçılığı haram buyurub və pis əlamətləri inananları qınayır. O, gözəl əlamətləri sevir və pis əlamətlərə nifrət edir. Bu iki anlayış arasında xeyli fərq vardır. Xoş əlamət insanın əqidəsinə və şüuruna təsir etmir. Həmçinin onun qəlbini Allahdan başqa heç nə ilə bağlamır. İnsan bədən əlamət gördükdə qəti olaraq etmək fikrində olduğu işdən imtina edər və ya hansısa işdən dönmə bilər. Bu da insanın qəlbinin bu haram əmələ bağlanması və öz iradəsini və inancını ona tabe edərək onun ardınca getməsidir. Şübhəsiz ki, bu da onun Allaha olan inamına, Tövhidinə və təvəkkül etməyinə təsir edir. Bu kimi fikirlər insana gələrsə, bununla mübarizə aparmalı, Allaha sığınmalı və Ondan kömək diləməlidir.

Ulduzlar - barəsində elm iki qismdir: 1) **Elmun Təsiri** – Ulduzların təsiri. Bu da **Astrologiya** – elmidir. Hökmü nədir? Sehrin növlərindəndir. Küfr və şirkdir. İbn Abbas رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Astrologiya elmindən bir sahəni öyrənən sehdən bir sahə öyrənmiş olur. Artırdıqca, o da artar".⁶⁷⁹ Münəccimin qeybdən ulduzlarla xəbər verməsidir. İnsanlar etiqad edirlər ki, ulduzlar öz-özlüyündə təsir edirlər. Yer üzündə baş verən hadisələrin bir çoxu ulduzlar vasitəsilədir - Bu da Sabiilərin etiqadıdır. Bir qrup insanlar etiqad edirlər ki, ulduz və planetlərin düzülüşü, çıxması, itməsi

⁶⁷⁸ əl-Buxari 2731, Muslim 1783.

⁶⁷⁹ Əhməd 1/ 277, 311, Əbu Davud 3905, İbn Məcə 3726, əl-Albani "Səhihul-Cəmi" 6074, "Səhih Silsilə" 893.

yer üzündə hansısa bir hadisənin baş verməsi və ya gələcəkdə baş verməsi deməkdir. Ulduzların düzülüşü kiminsə xoşbəxt, bədbəxt olması, talelərin həlli deməkdir. Bu da qeybdən xəbər verməkdir - küfrdür. Ulduzlar bunun üçün yaradılmamışdır. Qatadə ☞ deyir: "Allah ulduzları üç məqsədlə yaradıb; səmaya zinət salmaq üçün, onlarla şeytanları vurmaq üçün və səfərdə olanlara (yolu tapmaq üçün) səmt göstərmək üçün. Kim onlardan başqa məqsədlər üçün istifadə etsə xəta etmiş və əməlini puç etmişdir. Ayrıca haqqında heç bir biliyi olmayan bir yükün altına girmiş olar".⁶⁸⁰ *"And olsun ki, Biz dünya səmasını qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mermilər etdik və onlar (şeytanlar) üçün yandırır-yaxan alovlu atəş əzabı hazırladıq".* (əl-Mulk 5). *"Suyun və qurunun zülmətində (yolunuzu) düz getmək üçün ulduzları sizin üçün yaradan da Odur. Biz bu ayələri anlayan bir camaat üçün bu cür ətraflı izah etdik".* (əl-Ənam 97). *Həmçinin* – jurnal və qəzetlərdən ulduz falına baxmaq da bu qəbildəndir. Taleyinə ulduzların (bürclərin) və planetlərin təsiri olduğuna inananlar müşrik, asi və günahkardırlar. Bunları inkar etmək vacibdir. Hətta kimsə buna inanmasa da belə əylənmək, "baxım görüm filan bürc haqqımda doğru deyir, yoxsa yalan" üçün ulduz fallarını oxuyarsa belə kimsə kahinin yanına getmiş sayılar və onun namazı qırx gün qəbul olunmaz. Əgər inansa artıq Muhəmmədə ☞ nazil olana küfr etmiş olar. Bu da Tövhidin kamilliyinə ziddir.

Ulduz Falı – şeytan əməlidir. Nə üçün? Çünki, onun dedikləri əgər düz olsaydı onda insanın həyatı zəhrimara dönərdi. Birinci gün evdən bayıra çıxma - başına bəla gələcək, üçüncü gün filan dostunla görüşmə - xətrinə dəyəcəkdir, dördüncü gün filan yerə getmə - səni aldadacaqlar və s. Ulduzlarla gələcəyi söyləməyin yalan olduğu haqda bir çox rəvayətlər vardır. Peyğəmbər ☞ buyurdu: "Mən ümmətimdə üç şeyin yaranmasından qorxuram. İmamların ədalətsizliyindən, ulduzlara inanmaqdan və qədəri inkar etməkdən".⁶⁸¹ Peyğəmbər ☞ buyurdu: "Mən özümdən sonra ümmətimdə iki şeyin yaranmasından qorxuram; qədəri inkar etməkdən və ulduzlara inanmaqdan".⁶⁸² Peyğəmbər ☞ buyurdu: "Üç nəfər Cənnətə girməz; sərxoşluq edən, sehrin doğruluğunu təsdiq edən, qohumluq əlaqələrini kəsən".⁶⁸³ **2) *Elmun Təsyir*** – insan ulduzlarla vaxtı, istiqaməti təyin edir, filan ulduzun istiqamətində filan ölkə yerləşir, Qiblə yerləşir və s. Bəzi alimlər icazə vermişlər. İcazənin səbəbi: Ulduzların hərəkətini, düzülüşünü yalnız müəyyən vaxtlarda baş verməklə əlaqələndirirlər. Lakin ulduzu səbəb götürmürlər. Demir filan ulduza görə yağış yağır. Lakin deyir ki: İlin filan vaxtı bu ulduz

⁶⁸⁰ əl-Buxari 6/ 211, 341.

⁶⁸¹ İbn Asakir.

⁶⁸² Əbu Yala.

⁶⁸³ Əhməd 4/ 399, İbn Hibban 1380, 5346, əl-Hakim 4/ 146, əl-Albani "Səhih" 678.

olanda (Allahın izni ilə) yağış yağır. Çünki əksər vaxtı hava haqqında məlumatlar səhv də çıxır. Yağışın yağması, küləyin əsməsi ulduza görə deyildir, sadəcə vaxta bağlıdır.

Yağışın Yağmasını Ulduzlarla Əlaqələndirmək - Cahiliyyə ərəbləri hesab edirdilər ki, yağışın yağması ulduzlara görədir. Yağışı hansısa bir ulduza aid edirlər. Bir başa ulduzdan istəyirdilər. Bu da Astrologiyadır, astrologiya da sehrin bir növüdür. Bu da Tövhidin kamilliyinə ziddir. Yağışın yağması Allahın nemətidir. İnsan istənilən bir rəhməti Allaha nisbət etməlidir. Bu neməti Allahdan qeyrisinə nisbət etmək qadağandır. Sadəcə bu nemətlər sənə hansısa bir səbəblər vasitəsilə verilmişdir. Çox vaxt eşidirsən ki: "Birisi kasıbladıqda, çətin bir vəziyyətdə ilk növbədə düşünür ki, kimdən borc alım, çətin vəziyyətdən çıxış üçün kimə müraciət edim"- deyə düşünür. Əli çatdığı yerlərə müraciət etdikdən sonra heç bir şey alınmadıqda Allah yadımıza düşür. Gəniy və Saməd olan Allahı son anda düşünürük. Ona görə də müsəlman hər bir şeyə Tövhid nöqteyi-nəzərilə baxmalıdır. Bütün bu nemətləri Allaha aid etməklə Allahın nemətlərinə şükür etmiş oluruq. Əli رضي الله عنه rəvayət edir ki: ***"Ruzisinə şükr etməli olduğunuz halda onu yalanmı hesab edirsiniz"***. (əl-Vaqiə 82). Yəni sizin şükrünüz: "Yağış ulduzların hansısa yerləşməsinin və ya hansısa ulduzun sayəsində yağdı"- deyərək: "Onun inkar edilməsidir".⁶⁸⁴ Peyğəmbər صلى الله عليه وسلم buyurdu: "Ümmətimdə cahiliyyə dövründən tərək edilməmiş dörd əlamət qalmışdır; öz əsil-nəcabəti ilə fəxr etmək, başqasının nəslinə tənə etmək (pisləmək), yağışın yağmasını ulduzlarla əlaqələndirmək və ölü üstündə ağı deyib ağlamaq".⁶⁸⁵ Şeyx Useymin رحمته الله deyir: "Ulduzlardan yağış diləmək iki qismə bölünür: 1. Böyük şirkdir. Bunun da iki növü vardır: 1) Ulduzlara və bürcələrə dua edərək onlardan yağış diləmək. Bu da Allahdan qeyrisinə dua etməkdir. Uluhiyyətdə olan şirkdir; ***"Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!"*** (əl-Muminun 117). 2) Yağışın yağmasını ulduzlara mənsub etmək: "Yağışı filan ulduz yağdırdı"- kimi. Bu da böyük şirk olan Rububiyyətdə şirkdir. Yəni yağışı yağdıran Allahdan qeyrisidir. 2. Yağış diləmənin ikinci növü isə kiçik şirkdir. Bu da ulduzları səbəb götürməkdir. Bu səbəbə görə yağış yağdı. Kiçik şirk insanı İslamdan çıxarmır. Lakin bəzi alimlər kiçik şirkə də İslamdan çıxardığını qeyd edirlər; ***"Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz. Lakin istədiyi şəxsə bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs əlbəttə ki, böyük günah etmişdir"***. (ən-Nisa 72). ***"Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bundan başqa olan günahları isə istədiyi şəxsə***

⁶⁸⁴ Əhməd 1/ 89, 108, 131, ət-Tirmizi 3291.

⁶⁸⁵ Muslim 934.

bağışlayar. Allaha şərikin qoşan şübhəsiz ki, çox azmışdır". (ən-Nisa 116). Ayədə Allah ümumi olaraq dedi ki, şirk bağışlamır. Buna görə də şirk hər birindən çəkinmək lazımdır. Zeyd ibn Xalid əl-Cuhəni ﷺ demişdir: "Allah Elçisi ﷺ Hudeybiyyədə gecə ikən yağmış yağışdan sonra bizə sübh namazını qıldırdı və namazı bitirdikdən sonra üzünü camaata çevirib soruşdu: "Bilirsinizmi, Rəbbiniz nə buyurdu?" (Əshabələr:) "Allah və Onun Elçisi daha yaxşı bilir!"- dedilər. Peyğəmbər ﷺ dedi: "(Allah buyurdu): "Qullarımdan bir qismi mömin, digər qismi isə kafir oldu. (Başqa rəvayətdə: "Kimisi şükr etmiş, kimisi küfr"). "Bizə Allahın lütfü və mərhəməti sayəsində yağış göndərilmişdir"- deyənlərə gəlincə, onlar Mənə iman gətirmiş və ulduzları inkar etmişlər. "Yağış bizə filan və filan ulduza görə nazil olmuşdur"- deyənlərə gəldikdə, onlar Mənə küfr etmiş və ulduzlara iman gətirmişlər".⁶⁸⁶ (Başqa rəvayətdə: "Allah qullarına nə zaman bir nemət ehsan etdisə bir qrupu "onu ulduzlar etdi, ulduz sayəsində oldu"- deyərək o, nemətə küfr etdilər"). "Ulduzların mənzillərinə and olsun ki, kaş bunun nə qədər böyük bir and olduğunu biləydiniz – bu çox qiymətli Qurandır. Qorunub saxlanılan kitabdır. Ona yalnız pak olanlar toxunar. (O) Aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir. İndi siz bu kəlamı yalan sayırsınız? Ruzinizə şükür etməli olduğunuz halda onu yalan hesab edirsiniz". (əl-Vaqiə 75-82)".⁶⁸⁷ Əgər kimsə yağışın ulduzların müəyyən düzülüşünə görə yağdığını deyirsə bu tövhidin prinsiplərinə ziddir. Etiraf edilməlidir ki, yağış və digər nemətlər Allahın öz bəndələrinə olan mərhəmətidir. Ulduzların yağışın yağmasına heç bir təsiri yoxdur. Çünki, bunun səbəbi Allahın öz bəndələrinə onların ehtiyaclarına olan diqqəti və onlara olan rəhmidir. Allah öz rəhmətilə yağış göndərir. Çünki, insanların və bütün canlı aləmin buna çox ehtiyacı vardır. Ulduzların və ya onların yerləşməsinin yağışın yağmasına təsir etməsi küfr və şirk olan əməldir, eynilə ölüyə və ya olmayana yalvarıb onun fayda gətirməsi və ya şərdən qoruması iddiası kimi. Peyğəmbərin ﷺ zamanında günəş tutuldu. İnsanlar: "Günəş İbrahimin (Peyğəmbərin ﷺ oğlu İbrahimin) ölümünə görə tutulmuşdur"- dedilər. Peyğəmbər ﷺ buyurdu: "Həqiqətən günəş və ay Allahın rəmzləridir. Onlar heç kəsin ölümünə və ya doğulduğuna görə tutulmurlar...".⁶⁸⁸

Sehr, Cadu Və Gözdəymədən Müalicə - Ovsun - Ruqiyyə – İnsanı ilan və ya əqrəb sancanda, cadu olunanda və ya göz dəyəndə, xəstələnəndə başına gələn bədbəxtliyi götürmək üçün Qurandan və Sünnədən oxunan dualardır.

⁶⁸⁶ əl-Buxari 801, 810, 846, 980, 991, 1038.

⁶⁸⁷ əl-Buxari 846, Muslim 71,73.

⁶⁸⁸ əl-Buxari, Muslim. Üçüncü oğlu İbrahimdir. Hicri 8-ci ildə Mədinədə dünyaya gəlmiş və hicri 10-cu ildə 17 və ya 20 aylıq ikən vəfat etmişdir. Ənəs ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ oğlu İbrahim öldüyü zaman buyurdu: "O, körpə ikən öldü. Onun Cənnətdə iki süd anası vardır. Onlar onun südünü iki ilə tamamlayacaqlar. Çünki o, mənim oğlumdur".

Sehrbazın cəzası ölümdür. Qazancı haramdır. Cahillər, zalımlar və imanı zəif olanlar bəzi insanlara düşmənçilik bəslədiklərinə görə onlardan intiqam almaq məqsədilə cadu edənlərin yanına cadu etdirməyə gedirlər. Ruqiyyədə şirk yoxdursa və sözləri aydınsa bunu etmək olar. Şirk olan Ruqiyyədə Allahdan qeyrisindən kömək istəmək, sığınmaq, şeytanı isimləri ilə çağırmaq vardır. Etiqad edilsə ki, ruqiyyə öz-özlüyündə şəfa verir - qadağandır. Ruqiyyə adı altında at nalı, təsbəh, heyva budağı, gözmuncuğu asırlar, boyunlarına dəridən olan dualar, imamların, övliyaların, seyyidlərin şəkillərini həm öz üzərlərindən, həm evdən, həm də miniklərindən asırlar - asırlar ki, onları göz dəymədən qorusun və ya hansısa xeyirə nail olsun, şərdən uzaq etsin. Hətta heç bir niyyətin olmasa da belə bu haramdır. Cadunu hansısa şirk olan yollarla və ya şirk olmayıb qadağan olunan yollarla aradan qaldırırlar. Bütün bu yollar haramdır və şəriət bunu qadağan etmişdir. Bəziləri deyirlər ki, əgər cadu olunan kimsə çarəsizdirsə və ona müalicə tapmaq olmursa, hansısa bir sehr olan yollarla onu müalicə etmək olar. İnsanın sağalması vardır. Lakin bu da qadağandır.

Sehrə məruz qalmış kimsəni Allahın iznilə qurtarmaq, biri haram olan digəri halal olan iki yolla mümkündür: 1. Sehrə, başqa bir sehlə qaldırmaq bu kiçik küfrdür. Cabir ☪ rəvayət edir ki, Peyğəmbərdən ☪ sehrin (sehr yolu ilə) götürülməsi haqqında soruşanda, o buyurdu: "Bu şeytanın əməllərindən biridir".⁶⁸⁹ Şeyx Useyminə ☪ sual verirlər ki: "Müalicə almaq üçün, ona mömin cinlər kömək edirlər, deyən bir kimsənin yanında müalicə almaq olarmı?" **Cavab:** Cinlər vasitəsilə İstianə etmək istər o cin müsəlman olsun, istərsə də kafir - şirkə aparan bir yoldur. İstianə kömək tələb etməkdir. Elm əhli müsəlman cinlərdən kömək istəməyi qadağan ediblər. Səhabələrdən heç biri buna daha layiq olduqları halda cinlərdən kömək istəməyib...".⁶⁹⁰ Hər hansı bir cin bir insana girən başqa cini çıxarmaq üçün yardım etməyi təklif etdiyi təqdirdə, o insan bu təklifi qəbul edə bilərmidi? İbn Bəzz ☪ deyir: "Bu məkrüh bir əməldir". Zamanımızda cinlərdən kömək alanların etdikləri dəccallıqlar çoxalmışdır. Cinlərdən kömək almaq düz bir iş deyildir. Bu halın möminin halına, etiqadına bir çox zərərləri vardır. Onun imanını zəiflədir. Bu işlə məşğul olanların çoxları cahil kimsələr olduqları üçün onların sözlərinə güvənilməz. Ən doğru bilən Allahdır!" Günümüzdə cindarlar (cin çıxardanlar) bəzəndə də çox eşidirik. Səhabələrdən heç kəs cin çıxardan kimi

⁶⁸⁹ Əbu Davud 3868, Əhməd 3/294.

⁶⁹⁰ Nişan üzüyünün qadağan olumasının səbəblərindən biri də: Şeyx Useymin ☪ deyir: "Nişan üzüyü iki sevən şəxsi bir-birinə bağlanması deməkdir. Bu üzüyü çıxarmaq olmaz. Artıq sən onu çıxardıqda, deyilir ki, sevmirsən. Əgər etiqad etsə ki, üzük sevginin və onlar arasında olan bağlılığın (xoşbəxtçiliyin) səbəbidir - kiçik şirk etmişdir. Heç bir etiqadı olmasa da belə haramdır. Çünki, Kitab Əhlinə bənzəməkdir". "Qavlu Mufid".

tanınmamışdı. İndi artıq cin çıxarmaq pul qazanmaq üçün bir sənət olub. Müalicə zamanı cinlərlə söhbət edir, onlara suallar verir və onun dediklərinə inanırlar. Halbuki, Peyğəmbər ﷺ onun yalançı olduğunu söyləmişdir. Yalançının sözünə inanıb onu insanlar arasında danışmaq olarmı? Qeybi xəbərlərin doğru olduğunu sən haradan bilirsən? Məgər kimsə səhabələrdən belə edib. Şeyx Albaninin راجع yanına bir nəfər gəlir və öz müalicə üslubundan danışır. Şeyx: "Sən Sələfsən?" - deyə ona sual verir. O: "Bəli" - deyə cavab verir. Şeyx deyir: "Sənin etdiyini Sələflərdən kimsə edibmi? Belə bir kimsəni tanıyırsan?" O: "Yox" - deyir. Şeyx deyir: "Mən də tanımıram". Bu cür edən Peyğəmbərin ﷺ hədisinin: "Kim bir falçının yanına gedib ona inanarsa qırx günlük namazı qəbul edilməz" hökmünə girər.

2. İmam Süyuti راجع ovsun barəsində demişdir: "Alimlər belə bir yekdil fikrə gəliblər ki, üç şərt yerinə yetirildikdə ovsunla müalicəyə icazə verilir: 1) Ovsunla müalicə Allahın kəlamı, yaxud İsim və Sifətləri, yaxud da Onun Peyğəmbərinin ﷺ hədisləri ilə olmalıdır; "(Ya Muhəmməd!) **de ki: "O, iman gətirənlərə hidayətdir və (cəhalət xəstəliyinə tutulmuş ürəklərə) şəfadır".** (əl-Fussilat 44). **"Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik".** (əl-İsra 82). "(Ey insanlar!) **Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir".** (Yunus 57). Aişə راجع rəvayət edir ki, Peyğəmbər ﷺ xəstələndiyi zaman Cəbrail راجع gələrək ona: "Bismilləh! Allah sənə hər xəstəlikdən şəfa versin və həsəd etdiyi zaman həsəd edəndən, hər göz sahibinin (göz dəyməsindən) şərindən də səni qorusun"- deyərək ruqiyyə edərdi".⁶⁹¹ Əbu Səid əl-Xudri راجع rəvayət edir ki, Cəbrail راجع Peyğəmbərin ﷺ yanına gələrək: "Ya Muhəmməd! Narahatsan?" - deyə soruşdu. Peyğəmbər ﷺ: "Bəli" - deyə buyurdu. Cəbrail راجع: "Bismilləh! Sənə səni incidən hər şeydən, hər şər nəfsdən, həsəd edici gözdən ruqiyyə edirəm. Allah sənə şəfa versin. Allahın İsmilə sənə ruqiyyə edirəm"- dedi.⁶⁹² Aişə راجع rəvayət edir ki, bizdən bir kimsə narahat olduqda Peyğəmbər ﷺ onu sağ əli ilə məsh edər və: "Ey insanların Rəbbi! Bu xəstəliyi apar. Şəfa ehsan et. Ancaq Sən şəfa verirən. Sənin şəfandan başqa heç bir şəfa yoxdur. (Ya Rəbbim! Bu xəstəyə elə bir şəfa ver ki, xəstə üzərində heç bir xəstəlik izi qalmasın". Aişə راجع deyir: "Peyğəmbər ﷺ xəstələndiyi zaman əlini tutdum və onun etdiyinin eynisini etmək istədikdə əlini əlimdən çəkdi və: "Ya Allah! Məni məğfirət et və məni ən yüksək Rəfiq ilə bərabər et"- deyə buyurdu".⁶⁹³ Aişə راجع rəvayət edir ki, Peyğəmbərin ﷺ ailəsindən bir kimsə xəstələndiyi zaman onun üzərinə (əllərinin iç hissələrini birləşdirərək içinə üflər) və

⁶⁹¹ Muslim 2185.

⁶⁹² Muslim 2186.

⁶⁹³ Muslim 2191.

Muavizateyn surələrini oxuyardı".⁶⁹⁴ Aişə رضي الله عنها deyir ki, özü xəstələndikdə isə onun üçün mən oxuyur və öz əli ilə bədəninə məsh edərdi".⁶⁹⁵ İbn Abbas رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ nəvələri olan Həsən və Hüseyin رضي الله عنهما üçün dua oxuyar və deyərdi ki, bu duanı atanız olan İbrahim عليه السلام öz oğulları İsmail və İshaqı عليهما السلام Allaha sığındırırdı: "Hər şeytandan, zərərli həşəratlardan və hər pis gözdən qorunmaq üçün sizi Allahın tam kəlmələrinə həvalə edirəm".⁶⁹⁶ Peyğəmbər ﷺ buyurdu: "Kim səhər-səhər Mədinənin ən yaxşı xurma növündən yeddi ədəd (Başqa rəvayətdə: "Mədinənin iki dağı arasındakı acva xuma növündən) yesə, həmin gün ona nə zəhər, nə də cadu zərər gətirə bilər".⁶⁹⁷ 2) Ovsunla müalicə ya ərəb dilində, ya da başqaları tərəfindən başa düşülən bir dildə olmalıdır (Bəziləri deyirlər ki: Ərəb dilində olmasa da dua etmək olar). 3) Tam əminliklə hər iki tərəf də etiqad etməlidir ki, ovsunla müalicə biləvasitə deyil Allahın qüdrəti sayəsində təsir göstərir və o, insanın şəfa tapmasında sadəcə olaraq bir vasitə rolunu oynayır. Qurani-Kərim qəlb və bədən, dünya və axirət xəstəliklərinin tam dərmanıdır. Heç bir xəstəlik, cadu, sehr, göz dəymə və s. Quranın qarşısında əsla tab gətirə bilməz. Aişə رضي الله عنها rəvayət edir ki, Bəni Zureyq yəhudilərindən Ləbid ibn əl-Əsləm adında bir yəhudi Peyğəmbərə ﷺ sehr etdi. Hətta Peyğəmbər ﷺ bəzi işləri etmədiyi halda ona elə gəlirdi ki, bu işləri edib. Nəhayət günün birində, yaxud da gecənin birində Peyğəmbər ﷺ dua etdi, sonra təkrar dua etdi, sonra təkrar yenə də dua etdi. Sonra mənə buyurdu: "Ey Aişə! Allahdan fətva istədiyim şey haqqında Allahın mənə fətva verdiyini bildinmi? Mənim yanıma iki nəfər gəldi (Cəbrail və Mikail). Bunlardan biri baş tərəfimdə, digəri isə ayaq tərəfimdə oturdu. Baş tərəfimdə olan ayaq tərəfimdə olana və ya ayaq tərəfimdə olan baş tərəfdə olana: "Bu kimsənin xəstəliyi nədir?"- deyə soruşdu. O da: "Sehrlənmişdir"- deyə cavab verdi. O: "Kim onu sehr etmişdir?"- deyə soruşdu. Digəri: "Ləbid ibn əl-Əsləm"- deyə cavab verdi. O dedi: "Sehr nə ilə edilib?" Digəri: "Daraqdan götrülmüş saç, saqqal tükü və erkək xurmanın tumurcuğunun qurusu ilə"- deyə cavab verdi. Digəri dedi: "Harada edilmişdir?" O: "Zu-Zərvan quyusunda"- deyə cavab verdi. Səhəri Peyğəmbər ﷺ səhabələrdən bəziləri ilə çıxıb, o quyunun yanına getdi. Qayıtdıqdan sonra mənə buyurdu: "Ey Aişə! Allaha and olsun ki, quyunun suyu xına suyu kimi qırmızı, ətrafdakı xurma ağacının budaqlarının ucları isə şeytanın başları kimi idi". Mən: "Ya Rəsulullah! Sən o sehri çıxarıb basdırdınmı?"- deyə soruşdum. Peyğəmbər ﷺ buyurdu: "Xeyr, basdırmadım. Çünki, Allah mənə şəfa verdi. Bir də sehri çıxarmaqla insanlar arasında sehri şərinin yayılmasını istəmədim". Quyunun

⁶⁹⁴ əl-Fələq və ən-Nəs surələri.

⁶⁹⁵ Muslim 2192.

⁶⁹⁶ əl-Buxari 4/ 119.

⁶⁹⁷ əl-Buxari 10/ 247, Muslim 3/ 1618.

ağzının bağlanmasını əmr etdi və quyu basdırıldı".⁶⁹⁸ İbn Abbas رضي الله عنه rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Göz dəymə sabit bir həqiqətdir (Başqa rəvayətdə: "Göz dəymə həqiqətdir"). Əgər qədərin önünə keçən bir şey mövcud olsaydı, onun önünə göz dəymə keçərdi...".⁶⁹⁹ Aişə رضي الله عنها rəvayət edir ki, Peyğəmbər ﷺ göz dəymədən ruqiyyə etməyi əmr edərdi". Aişə رضي الله عنها rəvayət edir ki, Peyğəmbər ﷺ Ənsardan olan bir ev əhlinə zəhərli heyvanlardan (zəhərli şeylərdən, ilan, əqrəb sancmasından, yan tərəfdə çıxan yaralardan və göz dəymədən) ruqiyyə etmək xüsusunda rüxsət verdi".⁷⁰⁰ Peyğəmbərin ﷺ zövcəsi Ummu Sələmə رضي الله عنها evində üzü saralmış bir qız uşağını gördü və: "Bu uşağda nəzər vardır, onun üçün ruqiyyə edin"- deyərək buyurdu.⁷⁰¹

Allah Qurani-Kərimdə qəlb və bədən xəstəliklərini və onların müalicəsini qeyd etmişdir. Vəhb ibn Munəbbih رضي الله عنه deyir: "Yeddi ədəd Sidr ağacının yarpağı daş arasında üyüdüldür və suyun içinə 1) Yunus 79-82. 2) Əraf 117-122. 3) Taha 65-70. 4) Ayətul-Kursi. 5) əl-Kəfirun. 6) əl-İxlas. 7) əl-Fələq. 8) ən-Nəs surələri və ayələri su ilə dolu qabın içinə oxunduqdan xəstə üç qurtum içdikdən sonra qalan su ilə qüsl alır". İbn Bəzz رحمته الله deyir: "Sınanılmış (yoxlanılmış) bir şeydir".

Qəlb Xəstəlikləri - 1. Şəkk-şübhə. 2. Şəhvət və azgınlıq. Bədən xəstəliklərinə gəldikdə isə bunlar üçdür. **1.** Səhhəti qorumaq. **2.** Zərərli amillərdən çəkinmək. **3.** Bədəni zərərli və əziyyət verən maddələrdən təmizləmək.⁷⁰² Peyğəmbər ﷺ ilan və əqrəb sancmasından da ruqiyyə etməyi tövsiyə edərdi. Peyğəmbər ﷺ buyurdu: "Bunda bir maneə görmürəm. Sizdən hər kim qardaşına bir mənfəət etməyə gücü yetərsə ona mənfəət versin".⁷⁰³ Peyğəmbər ﷺ buyurdu: "Ruqiyyəyə mənə göstərildi. Ruqiyyə etməkdə şirk olmadığı müddətdə heç bir maneə yoxdur"- deyərək buyurdu.⁷⁰⁴ Əbu Səid əl-Xudri رضي الله عنه rəvayət edir ki, Peyğəmbərin ﷺ səhabələrindən bir dəstə insan səfərdə idilər. Ərəb qəbilələrindən birinə yetişdilər və onlara müsafir olmalarını istədilər. Lakin o qövm onları müsafir olaraq qəbul etmədilər. (Bu vaxtı qövmün başçısını ilan və ya əqrəb sancmışdı). Bir qadın bizə yaxınlaşaraq dedi: "İçinizdə ruqiyyə edən varmı? Qövmün başçısı ilan və ya əqrəb tərəfindən sancılmışdır". Bizdən bir kimsə qadınla bərabər getdi. Biz o kimsənin ruqiyyəni gözəl edəcəyini zənn etmirdik. Nəhayət, o səhabə qövmün başçısını *Fatihətul-Kitab* ilə ruqiyyə etdi. O, da sağaldı. Qövm ona bir sürü qoyun verdi və biz də süddən doyunca içdik. Səhabə bu hədiyyəni qəbul etmək istəməyərək dedi: "Bu məsələni Peyğəmbərə

⁶⁹⁸ Muslim 2189.

⁶⁹⁹ Muslim 2187.

⁷⁰⁰ Muslim 2196.

⁷⁰¹ Muslim 2197.

⁷⁰² İbn Qeyyim "Zədul-Məad" 4/ 352.

⁷⁰³ Muslim 2199.

⁷⁰⁴ Muslim 2200.

ﷺ xəbər vermədikcə bunları götürməyəm". Nəhayət Peyğəmbərin ﷺ yanına gəldik və hadisəni ona danışdıq. Peyğəmbər ﷺ təbəssüm edərək buyurdu: "Sən onun ruqiyyə olduğunu nə bildin? O qoyunları onlardan götürün və mənə də sizinlə bərabər bir pay verin".⁷⁰⁵ Qurani-Kərim möminlər üçün rəhmət və şəfədir. İbn Qeyyim ر.ه. deyir: "Mən bir müddət Məkkədə qalmalı oldum. Mənə xəstəliklər üz verirdi. Nə dərman, nə də həkim var idi. Özümü Fatihə surəsi ilə müalicə edirdim. Bunun da möcüzəvi təsirini görürdüm. Bir az Zəm-zəm suyu götürür və dəfələrlə ona Fatihə surəsini oxuyur sonra da içərdim. Beləliklə də tam sağalardım. Sonralar bir çox ağrıları müalicə edərkən bu üsula əsaslanır və faydasını da görürdüm. Ağrıdan şikayətlənənlərə də bu müalicə üsulunu deyirdim. Əksəriyyəti də tez bir müddətdə sağalırdı". Bir məsələ də vardır ki, bu zikirlər, ayələr, dualar öz-özlüyündə fayda verəndir. Lakin qəbul edən də olmalıdır. Əgər şəfa gecikərsə ya onu edəndə zəiflik vardır, ya da şəfaya mane olan güclü maneə vardır. Şəfanın verilməsi üçün tək dua kifayət deyildir. Dua edənə də iradəsi güclü olmalıdır. Bəzən görürsən ki, dua özü zəif olduğuna görə duanın nəticəsi gecikir. O dua Allahın sevmədiyi dua olduğuna görə. Bəzən də dua güclü olur, lakin qəlb zəif olduğuna görə. Dua etdiyi zaman qəlb bütünlüklə Allaha yönəlmişdir. Bu dua da zəif yaya oxşayır. Əbu Hureyra ر.ه. rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Siz Allaha yəqinliklə dua edin. Allah qafil, ayıq olmayan qəlbədən duanı qəbul etməz".⁷⁰⁶ Həmçinin də duanın qəbul olmasına mane olan səbəblərdən haram yemək, içmək, zülm, qəlbə pas ilə bağlanması da vardır. Əbu Hureyra ر.ه. rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Şübhəsiz ki, Allah pakdır (və nöqsansızdır) və pak olanı da qəbul edir. Allah Peyğəmbərlərinə əmr etdiyi şeyin eynisini möminlərə də əmr etmişdir. Allah buyurur: *"Ey Peyğəmbərlər! Təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görin"*. (əl-Muminun 51). Yenə Allah buyurur: *"Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin"*. (əl-Baqərə172). Sonra Peyğəmbər ﷺ buyurdu: "Saçı-saqqalı bir birinə qarışmış, üst-başı toza bulaşmış halda uzun səfər etmiş, yediyi haram, içdiyi haram və haram ilə bəslənən birisini xatırladaraq, bu kişi əllərini səməyə qaldıraraq "ya Rəbbim, ya Rəbbim"- deyərək dua etsə, necə ola bilər ki, onun duası qəbul olunsun".⁷⁰⁷

⁷⁰⁵ Muslim 2201.

⁷⁰⁶ əl-Hakim "Mustədrək".

⁷⁰⁷ Səhih Muslim 1015. *Dua* – Dua ən faydalı dərmandır. O, bəlanın, müsibətin düşmənidir. Onunla vuruşur, onun enməsinə mane olaraq onu qaldırır və ya nazil olanı yüngülləşdirir. Bu da möminin silahıdır. Əli ر.ه. rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Dua möminin silahıdır, dinin dayağıdır, göylərin və yerlərin nurudur. Duanın bəla ilə yanaşı üç mövqeyi vardır: 1) Bəladan güclü olaraq bəlanı dəf etməsi. 2) Bəladan zəif olur ki, bəla da ona qalib gəlir. Bəla bəndəyə toxunur lakin onu zəif olsa da belə yüngülləşdirərək. 3) Onlar bir-birilərinin arasında çarpışırlar. Peyğəmbər ﷺ buyurdu: "Dua nazil olan və olmayan bəlalər üçün xeyirlidir. Odur ki, ey Allahın qulları Allaha dua edin". ət-Tirmizi, əl-Hakim, Əhməd, əl-Albani "Səhuhul-

Möcüzə – insanların gördükləri və ya Peyğəmbər olaraq göndərənin varlığına qəti bir dəlildir. Onları göndərən isə Allahdır. Çünki, bunlar bəşəriyyətin güc və taqətindən kənar olan xüsuslardır. Allah möcüzələri Peyğəmbərlərini dəstəkləmək və onlara kömək etmək üçün meydana gətirir. **Kəramət** – Allahın saleh (yalnız saleh) qullarına Allahdan onlara bir ikram olaraq verdiyi bir şeydir. Bu kəramət Quran ayələri, hədislərdən və əsərlərdən məlum olduğu kimi Allah bir çox qullarına bunu ikram etmişdir. Məs: İsanın ﷺ dünyaya gəlməsi möcüzə, onun anası üçün isə kəramətdir. Zəkəriyyənin Məryəmin ﷺ yanına gəldikdə orada yayda qış meyvələrinin olduğunu, qışda isə yay meyvələrinin olduğunu görməsi, Allah Musanın ﷺ anasına vəd verir ki, "Biz uşağı sənə qaytaracağıq". Ömər ؓ xütbə verərkən öz göndərdiyi qoşunun uduzduğunu görərək onlara qışqırır ki: "Ey Səriyə! Dağa tərəf çəkil". Və həqiqətən də onlar qalib gəlib qayıtdıqda deyirlər ki, biz hamımız sənin səsinə eşitdik". Həmçinin, Rahib Cureycin hadisəsi,⁷⁰⁸ mağarada qalan üç kişinin halı və s.⁷⁰⁹ Kəramət də yalnız Allahın vəlilərinə məxsusdur.

Allahın Vəliləri (Övliyaları) Kimlərdir? – Vəli – əmr olunanı yerinə yetirən, qadağandan çəkinən, təqdir edilənlərə qarşı səbr edən, Allahın sevdiyi və Allahı sevən, Allahdan razı olan kimsədir; *"Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O, kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər. Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri heç vaxt dəyişməz. Bu ən böyük qurtuluş və uğurdur".* (Yunus 62-63). *"Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar Od sakinləridirlər və orada əbədi qalacaqlar".* (əl-Bəqərə 257). *"Sizin hamınız ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, (Allaha) boyun əyərək namaz qılar və zəkat verərlər".* (əl-Maidə 55). Amr ibn əl-As ؓ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Diqqət edin! Filankəslər mənim

Cəmi" 3/ 151, H. 3403. Peyğəmbər ﷺ buyurdu: "Qəza və qədəri dəyişdirən yalnız duadır, ömür isə yalnız yaxşılığın sayəsində uzanır". əl-Albani "Səhih Hədislər Silsiləsi" 1/ 76, H. 154. İmam Əhməd "Zühhd" kitabında rəvayət edir ki: "Bəni İsrailin başına müsibət gəlir. Onlar bir yerə çıxırlar. Allah onların Peyğəmbərinə vəhy edərək buyurur: "Siz bu düzənliyə nəcis, murdar bədəninizlə çıxmısınız. Siz mənə qan tökmüş əllərinizi qaldırırsınız. Bu əllərinizlə evlərinizi haramla doldurursunuz. Mənim qəzəbimin sizə şiddətləndiyi vaxt əllərinizi qaldırırsınız. Məndən uzaq olun". Duanı etdikdə israrla etmək, duanın qəbul olunmasına tələsməmək. Artıq duanın qəbul olunmasının gec olmasındandır ki, bununla bezərək duanı tərk edirlər. Bunun da məsəli ağac əkən bağbana bənzəyir ki, daima ağaca qulluq edir, onun gec böyüdüyünü gördükdə onu tərk edir. Həmçinin, insan dua etdiyi vaxt hazır olması, qəlbinin büt-ütün Allaha yönəlməsi və həmçinin də qəbul olunma vaxtlarına münasib olması, xuşu ilə etmək, Allah qarşısında zəlil olmaq, dua edərkən qibləyə yönəlsə, dəstəmazlı olarsa, əllərini Allaha tərəf qaldırırsa və Allaha həmd-səna etməklə və Peyğəmbərə ﷺ salavat gətirməklə və bağışlanma diləməklə, duasını davamiyyətli olaraq diləyərse bu dua heç vaxt rədd olunmaz. Xüsusən də Peyğəmbərin ﷺ xəbər verdiyi dualara uyğun olarsa və həmçinin Allahın əzəmətli adı ilə olarsa Yə Həyyu, Yə Qəyyum, Yə Zəl-Cəlali vəl-İkram, Yə Əhəd, Yə Saməd.

⁷⁰⁸ əl-Buxari 3/ 51-52, Muslim 8/ 89-90.

⁷⁰⁹ əl-Buxari 4/ 140, Muslim 8/ 3-4.


dostlarım (vəlilərim) deyildir. Mənim dostlarım Allah və saleh (təqvalı) möminlərdir"⁷¹⁰. Həsənül-Bəstri rahiməlləhu deyir: "Bir dəstə kimsələr Allahı sevdiklərini iddia etdilər. Uca Allah: "*De ki: "Əgər Allahı sevirsinizsə mənə uyun ki, Allah da sizi sevsin..."*". (Ali İmran 31). İmam Şafii rahiməlləhu deyir: "Siz bir adamın su üzərində yeridiyini və ya havada uçduğunu görsəniz belə, onun Peyğəmbərə rahiməlləhu tabe olması haqqında bir bilgi sahibi olmadığınız müddətdə onu təsdiqləməyin. Onun bu halına aldanmayın".

Kəramət Və Sehr - 1. Kəramət insanın istəyi ilə gəlmir. Onu Allah istədiyi vaxt və istədiyi saleh quluna verir. **2.** Kəramət mömin bəndə üçün olur. **3.** Kəramət sahibi təkəbbürlü olmaz və onu insanlar arasında yaymaz. **4.** Kəraməti heç nə məhv edə bilməz. **Möcüzə Və Sehr - 1.** Bu dünyada möcüzə yoxdur. Kəramət və ya sehr vardır. Peyğəmbərlər yoxdursa möcüzə də yoxdur. **2.** Möcüzə qeyri adi bir şey olur. Allah elə bir möcüzə göstərir ki, insanlar dəhşətə gəlirlər. **3.** Möcüzə iman gətirən şəxs üçün olur. Sehr isə kafir, fasiq və s. üçün olur. **4.** Möcüzənin qarşısını heç nə ilə almaq olmaz. Sehrin isə Quran ayələri, dualarla qarşısını almaq olar. **Sehirbazın Əlamətlərindən** - mənası başa düşülməyən sözləri donquldaması, "Ananın adı nədir? Atanın adı nədir?" və s. mənasız suallar verməsi, murdar yerlərdə xoruz və s. heyvanı qurban kəsməyi tələb etməsi, boynundan Quran ayələrindən ibarət olan amuletlərin asılması. Maraqlı orasıdır ki, belə şeyləri asan kimsələr bu tilsimlərin Qurandan olan ayələrdən ibrət olduğunu söyləyirlər. Lakin açığa çıxıb içinə nəzər saldıqda heç də belə olmadığını və əksinə qarmaqarışlıq sözlərdən ibarət olduğunu şahidi olurlar. Aç və yoxla!

⁷¹⁰ Muslim 215.



TƏVƏSSÜL



TƏVVƏSÜL – VƏSİLƏ

Təvəssül – məqsədə (qayəyə) sürətlə - Vəsilə ilə çatmaq, istənilən şeyə yaxınlaşmaq və ona arzulu bir şəkildə çatmaq deməkdir. Həmçinin tələb edilənə yaxın olmaq, ona arzu ilə çatmaq, hökmdarın yanında yer, yaxınlıq mənasındadır. Vəsilə isə məqsədə çatılan şeydir. Biz Allahın razılığına necə çata bilərik? Bunun üçün hansı yollar vardır? Allah və Rəsulunun ﷺ şəriət etdiyi yollar hansılardır? *“Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir”*. (əl-İsra 57). İbn Abbas ؓ deyir: “Bu ayə bir dəstə ərəblər barəsində nazil olmuşdur. Onlar cinlərə ibadət edirdilər. Cinlər Allaha iman gətirdikən sonra Onun razılığını qazanmaq üçün Ona yollar axtarırdılar. İnsanlar isə bunu bilmədikləri halda onlara ibadət edirdilər”.⁷¹¹ Azandan sonra oxunan duada da deyilir: “Allahım, Muhəmmədə vəsiləni ver”.⁷¹² Burada vəsilə ilə qəsd Allaha yaxınlıq, Qiyamət günündə şəfaətdir. Həmçinin bunun Cənnətdə bir mərtəbə olduğu da söylənilmişdir.⁷¹³ Firuzabadi ؒ deyir: “Allaha yaxınlaşdırıcı bir iş etdi” mənasında *Vəssələ İlləllahi Təalə Təvəsilən* – deyilir”.⁷¹⁴ *“Ey iman gətirənlər! Allahdan qorxun. Ona yol axtarın. Allah yolunda cihad edin ki, bəlkə nicat tapasınız”*. (əl-Maidə 35). Allaha vəsilə axtarmaq elm və ibadətlə Onun yolunu getmək və şəriətin əxlaqi gözəlliklərini axtarıb tapmağa çalışmaqdır. Vəsilə Allahı arzu edən deməkdir”.⁷¹⁵ İmam Təbəri ؒ deyir: “Ey iman gətirənlər! Allahdan qorxun, Onun əmrlərini yerinə yetirin və qadağalarından çəkinin. Allaha Onun razı olduğu şeylərlə yaxınlıq axtarın”. *İstilahə mənası* – Allaha yaxınlaşdırıcı məşhur bir səbəbə sarılmaq və Allah rizası üçün olan bir ibadəti Allah Rəsulunun ﷺ tərəif etdiyi şəkildə etməkdir. Allaha yaxınlaşmaq isə yalnız Allahın əmr etdiyi və Peyğəmbərin ﷺ buyurduğu formada saleh əməllərlə mümkündür.

Qayda - Allah nəticəni əldə etmək üçün müəyyən səbəblər qoymuşdur. Bu səbəblər Şəri və Kovni (dünyəvi) ola bilər. Məs: 1. Şəri səbəb - Şəhadət kəliməsi İslam dininə girmək üçün vasitədir, Peyğəmbərin ﷺ şəfaətinə nail olmaq istəyirsənsə azandan sonra onun üçün Vəsiləni dilə. Fatihə surəsi şəri bir səbəbdır. Nədən? Gözdən, bədnəzərdən, ilan və əqrəb sancmasından

⁷¹¹ İbn Abbas ؓ deyir: “Bu İsa, Uzeyr, Məryəmdir”. Bəzi təfsirçilər: “Cinlər, Mələklər, Günəş, Ay” demişlər. İbn Teymiyyə ؒ deyir: “Bütün bu deyilənlər haqdır. Bu ayə özündə Allahdan qeyri bütün ibadət olunanları əhatə edir. Çünki, onların hər biri Allaha yaxın olsunlar deyə yol axtarırlar”.

⁷¹² Muslim.

⁷¹³ Lisanul-Arab 9/ 724.

⁷¹⁴ Qamusul-Muhit 1379.

⁷¹⁵ Rağib əl-İsfəhani "Mufrədətü Əlfazil-Quran" s. 871.

qorunmaq və şəfa tapmaq üçün. Ümumiyyətlə Quran möminlər üçün şəfadır. Bu şəri bir səbəbdir, hansıki Quran və Sünnə bunu təsdiqləyir. **2.** Kovni (dünyəvi) səbəb **2)** şərtlə qəbul edilir: **1.** Quran və Sünnədə ona qadağa olmasın. **2.** İnsanlar arasında bilinən bir şey olsun. Məs: Baş ağrısından müalicə üçün dərmanlar vardır. Qəbul etdikdə baş ağrıları keçir. Susuzluqdan su içməklə, aclıqdan yemək yeməklə qurtarmaq olar. Bu da insanlar arasında məşhur olan və şəriətin qadağan etmədiyi bir səbəbdir. İnsanlar arasında məşhur olub, şəriətin qadağan etdiyi bir əməl olarsa bu da qadağandır. Lakin Allah bütələr, qəbirlər vasitəsilə (şəfa, övlad və s.) istəməni nəticəni əldə etmək üçün səbəb qoymamışdır.

Vəsilə Üç Əsasə Dayanır: **1.** Təvəssül edilən - bu da Uca və Böyük olan Allahdır. **2.** Təvəssül edən, ehtiyacının qaldırılmasını istəyən qul. **3.** Təvəssül edilən Allaha yaxınlaşdırılan saleh əməllər. Bundan başqa təvəssül yoxdur, kim iddia edirsə ki, var, qoy dəlilini gətirsin.

Təvəssülün Fayda Verməsi Üçün Şərtlər - 1. Təvəssül edən bir qul saleh bir mömin olmalı, əməliylə Allah rızasını qəsd etməlidir. **2.** Təvəssül edilən əməl Allaha yaxınlaşmaq üçün, Allahın şəriətdə buyurduğu əməl olmalıdır. **3.** Edilən əməl məşhur bir əməl olmalı, Allah Rəsulunun ﷺ Sünnəsinə uyğun olmalıdır. Göründüyü kimi də mömin olmayanın əməli Allaha yaxınlıq vəsiləsi ola bilməz, bidət əməllərlə də Ona təvəssül edilməz.

Təvəssülün Növləri - 1. Bəyənilən (qəbul) edilən təvəssül. Bu da Allaha yaxınlaşdırılan sözlər, əməllər, etiqadlar şəkilində olan, Allahın sevdiyi və razı qaldığı vacib və ya müstəhəb ibadətlərlə Ona yaxınlaşmaqdır. Bunlar da üç qismdir. **1)** Allaha Onun gözəl İsimləri ilə yaxınlaşmaq; **"Ən gözəl adlar Allahındır. Onu bu adlarla çağırıb dua edin"**. (əl-Əraf 180). Peyğəmbər ﷺ kədərləndikdə və ya sıxıntıya düşdükdə dua edərək: "Yə Həyy, Yə Qayyum (olan Allahım)! Sənin rəhmətinlə Səndən yardım istəyirəm (Başqa rəvayətdə: "Hiss etdiyim və qorxduğum şeyin şərindən Allaha və Onun qüdrətinə sığınırım)".⁷¹⁶ **"Peyğəmbər sizə nə verirə onu da götürün..."**. (əl-Həşr 7) əl-Albani ر.ھ. deyir: "Bizim üçün xeyirli olan Peyğəmbərin ﷺ Allaha dua etdiyi kimi dua etməkdir. Bu bizim özümüzün icad etdiklərimiz dualardan min dəfə daha xeyirlidir".⁷¹⁷

2) Dua edənin öz saleh əməli ilə Allaha yaxınlaşması. Bir kimsənin: "Allahım! Sənə olan imanım və sevgim səbəbilə və Peyğəmbərin Muhəmməd ﷺ bağlılığıma, imanım və sevgim səbəbilə mənim sıxıntılarımı apar, məni bağışla!" Dua edən kimsəni Allah üçün etdiyi və Allah rızasından başqa heç bir şeyi qəsd etmədiyi saleh bir əməlini zikr etməsi də bu qəbildəndir; **"O**

⁷¹⁶ Muslim, ət-Tirmizi 2796.

⁷¹⁷ əl-Albani "Təvəssül" s. 35.

kəslər ki: "Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!" – deyirlər" (Ali İmran 16). *"Ey Rəbbimiz, bizə nazil etdiyinə iman gətirdik və Peyğəmbərinə tabe olduq. Artıq bizi şahid olanlarla bir yerdə yaz"*. (Ali İmran 53). Əbu Abdur-Rahmən ibn Ömər ibn əl-Xəttab ☞ rəvayət edir ki, Peyğəmbər ☞ buyurdu: "Sizdən əvvəlki ümmətlərdə üç nəfər səfərə çıxırlar. Gecələmək üçün bir mağaraya girmək məcburiyyətində qalırlar. Mağaraya girdikdə bir qaya parçası yuvarlanıb mağaranın ağzını bağlayır. Onlar bir-birlərinə dedilər: "Bizi bu qayadan yalnız əvvəl etmiş saleh əməllərimizlə (Allaha) yaxınlaşmaqla (vasitə) etməklə Allaha yalvarıb-yaxarmamız qurtara bilər!" Onlardan biri dedi: "Allahım! Mənim qocalıq yaşına çatmış valideyinlərim vardı. Axşamlar (evə gəldikdə) onlara (süd) içizdirmədən nə uşaqlarıma, nə də qulluqçularıma (süd) içizdirərdim. Bir gün otlaq axtarmaq məni çox uzaqlara apardı. Geri qayıtdıqda onları (valideyinlərimi) yatmış gördüm. Hər gün olduğu kimi süd sağdım və onları (valideyinlərimi) yuxudan oyatmamaqdan ötrü səhərə kimi süd qabı ilə başlarının üstündə durdum. Ana və atamdan əvvəl nə uşaqlarıma, nə də qulluqçularıma içirmək istəmədim. Halbuki uşaqlar ayaqlarımın altında acliqdan ağlayırdılar. Sonra (valideyinlərim) oyanıb axşam onlar üçün sağdığım südü içdilər. Allahım! Əgər mən bunu sənin rızanı (rəhmینی, mərhəmətini) qazanmaq üçün etmişəmsə, onda bizi bu bələdan (vəziyyətdən) qurtar!" Bundan sonra qaya parçası bir az aralandı. Lakin çıxmaq mümkün olmadı. Onlardan digəri dedi: "Allahım! Mənim bir əmim qızı var idi. İnsanlar içərisində ən çox onu sevirdim. (Başqa rəvayətdə: "Mən onu kişilərin qadınları sevməkdə olduqları sevginin ən şiddətli dərəcəsində sevirdim"). Mən ona yaxınlaşmaq istədim. Lakin o, məndən üz döndərdi. Bir neçə il keçdikdən sonra (kasıblıq üzündən) mənim yanına gəldi. Mən də ona mənimlə tək qalmaq şərti ilə yüz iyirmi dinar pul təklif etdim. O da buna razı oldu. Ona yaxınlaşmaq fürsətini tapmışdım ki, (Başqa rəvayətdə: "Ayaqlarının arasına çökmüşdüm ki") qız mənə dedi: "Allahdan qorx! (haqsız yerə bakirənin möhürünü açma). Allahın qoyduğu bakirəlik möhürünü yalnız halal yolla (nigah yolundan başqa) bir yolla açma!" Bu əməldən dərhal vaz keçərək ondan uzaqlaşdım. O, isə insanların mənə ən sevimlisi idi. Onu çox sevdiyimə baxmayaraq. Allahım! Əgər mən bunu sənin rızanı (rəhmینی, mərhəmətini) qazanmaq üçün etmişəmsə, onda bizi bu bələdan (vəziyyətdən) qurtar!" Bundan sonra qaya parçası bir az da aralandı. Lakin yenə də çıxmaq mümkün olmadı. Üçüncü şəxs dedi: "Allahım! Mən işçilər tutmuşdum. Hər birinin də (işlədikdən sonra) haqqını verdim. Birindən başqa. O, haqqını almayıb getdi. Mən onun haqqını (pulunu) dövrüyyəyə buraxıb çoxaltdım. Bir müddət keçdikdən sonra o işçi mənim yanına gəlib: "Ey Allahın qulu! Mənim haqqımı

ver!"- dedi. Mən də: "Burada gördüklərin dəvələr, inəklər, qoyun və qullar sənə pulunun dövryyəsiyəndən artıb çoxalmışdır!"- dedim. O: "Ey Allahın qulu! Məni ələ salma!"- deyə cavab verdi. Mən də: "Mən səni ələ salmıram!"- dedim. O, da heç bir şey mənə saxlamayıb (hər şeyi) götürüb getdi. Allahım! Əgər mən bunu sənə rızanı (rəhməni, mərhəmətini) qazanmaq üçün etmişəmsə, onda bizi bu bələdən (vəziyyətdən) qurtar!" Bundan sonra qaya parçası onlar çıxıb biləcək qədər aralandı və onlar çıxıb yollarına davam etdilər".⁷¹⁸

3) Saleh kimsələrin duası ilə Allaha yaxınlaşmaq.⁷¹⁹ Bu, Allah qatında duasının qəbul ediləcəyi umulan həyatdakı saleh bir insanın duasıyla Allaha təvəssüldür. Bir müsəlman şiddətli bir sıxıntıya düşə bilər. Başına bir müsibət gələ bilər. Bu müsəlman Allah qatında özünün qüsurlu olduğunu bilməkdədir. Bundan ötrü də Allaha yönəlmək üçün güclü bir səbəbə yapışmaq lazımdır. Bu səbəblə də xeyirxahlığına, təqvasına, imanına, fəzilətinə, Quran və Sünnəyə bağlılığına güvəndiyi saleh bir kimsəyə gedər və sıxıntısının getməsi və üzüntüsünün qaldırılması üçün ondan özü üçün Rəbbinə dua etməsini istəyər; *"Onlardan sonra gələnlər belə deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla". (əl-Həşr 10). "Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyər göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənə yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər". (ən-Nisa 64). Peyğəmbər ﷺ buyurdu: "Müsəlman bir kimsənin müsəlman qardaşı üçün (yanında yox ikən) etdiyi dua qəbul edilir. Dua edənənin yanında olan bir mələk o, hər dua etdikcə onun üçün: "Amin! Eynisi sənə üçün də".⁷²⁰ Rəvayət edilir ki, Ənəs ibn Malik ؓ demişdir: "Peyğəmbərin ﷺ yaşadığı dövrdə insanlara quraqlıq üz vermişdi. Peyğəmbər ﷺ cümə günü xütbə verərkən bir bədəvi ayağa qalxıb dedi: "Ey Allahın elçisi, mallar zay oldu, uşaqlar ac qaldı. Bizim üçün Allaha dua et!" Peyğəmbər ﷺ əllərini göyə qaldırdı. O an biz göydə bir dənə də olsun bulud görmürdük. Canım Əlində olan Allaha and olsun ki, o hələ əllərini aşağı salmamış (başımız üzərində) dağlar qədər buludlar topalaşdı və o, minbərdən yerə enməmiş mən onun saqqalından süzülən yağış damçılarını gördüm. Həmin gün, ertəsi gün, ondan sonrakı gün, daha sonrakı gün – növbəti cüməyədək yağış ara vermədən yağdı. (Cümə günü) həmin bədəvi (və ya*

⁷¹⁸ əl-Buxari 3465, Muslim 2743.

⁷¹⁹ Şeyx Useymin ؒ deyir: "Səhabələr kimsə onlara gəlib: "Mənim üçün dua et"- deməyini xoşlamazdılar. Qadağan edərdilər. Səhabələr nə üçün bunun qarşısını alardılar? Dua etməyi istəyən kimsə qəlbini o, kəslə bağlayır, ümüdlü olur ki, onun duası qəbul olunar. Dua etməyi istəyən kimsə ehtiyaclıdır, ona görə də tələb edir. Daha gözəldir özü etsin. Həmçinin, insanın təvəkkülünü də azaldır. Artıq insan arxayın olur ki, kimsə onun yerinə dua edəcəkdir. Allah dualara cavab verdiyi halda, Allahdan istəmək daha gözəldir".

⁷²⁰ Muslim.

başqa birisi) ayağa qalxıb dedi: “Ey Allahın elçisi, evlər dağıldı, mallar su altında qaldı. Bizim üçün Allaha dua et!” Peyğəmbər ﷺ əllərini göyə qaldıraraq dedi: “Allahım! (Yağışı) üstümüzdə deyil, ətrafımıza yağdır”. Sonra əli ilə hara işarə etdisə, oradakı bulud topası dağıldı və Mədinə (səması) çalaya bənzədi.⁷²¹ Qənat vadisində bir ay sel axdı, kənardan (Mədinəyə) gələn hər kəs bol yağışlar yağdığından danışırdı.⁷²² Allaha səmimi olaraq sığınan və duasının qəbul edilmə şərtlərini yerinə yetirən hər bir kəsin dualarının qəbul edilməsinin günümüzdə də şahidi olur. Əbu Hureyra ☺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: “Ümmətimdən yetmiş min nəfərlik bir dəstə insan sorğu-sualsız Cənnətə girəcəkdir”. Ukkaşə ibn Mihsan ☺ ayağa qalxaraq dedi: “Ya Rəsulullah! Məni də onlardan etməsi üçün dua et”. Peyğəmbər ﷺ: “Allahım bunu da onlardan et”- deyə buyurdu”.⁷²³ Xəlifə Ömər ☺ qıtlıq və ya quraqlıq vaxtı Abbas ibn Abdulmuttalib ☺ ilə yağmur duasına çıxardılar və: “Allahım! Biz sənə Peyğəmbər ﷺ ilə təvəssül edərdik, Sən də bizə yağmur yağdırdın. İndi də Peyğəmbərin ☺ əmisi ilə Sənə təvəssül edirik. Bizə yağış göndər”.⁷²⁴ Ömər ☺ “Biz Sənə Sənin Peyğəmbərin ☺ ilə təvəssül edirdik. İndi isə əmisi Abbas ☺ ilə təvəssül edirik – deməsinin mənası budur; “Biz Peyğəmbər ﷺ sağ ikən, Ondan bizim üçün dua etməsini istəyirdik. Onun duasıyla Allaha yaxınlaşmaq istəyirdik. İndi o, Sənin axirətinə köçmüşdür. Bizə dua etməsi mümkün deyildir. Bunun üçün də biz, Peyğəmbərin ☺ əmisi Abbas ☺ ilə Sənə yönəlirik və Ondan bizim üçün dua etməsini istəyirik”. Yoxsa ki: “Sənin Peyğəmbərinin ☺ məqamı ilə Sənə dua edirəm, Sənin Peyğəmbərinin ☺ əmisi Abbasın ☺ Sənin qatındakı məqamı xatirinə bizə yağış yağdır”- demək deyildir. Belə bir dua bidətdir. Sələfi Salihindən ☺ heç kimsə belə bir dua etməmişdir. Eynilə Muaviyə ibn Əbu Sufyan ☺ dövründə də xalq yağmur üçün dua istəyirdilər. Yəzid ibnül-Əsvəd əl-Curəşi saleh bir kimsə olduğu üçün ondan yağmur duası etməsini tələb etdilər. O, da Allaha dua etdi və duası da qəbul buyuruldu.⁷²⁵

Bidət Olan Təvəssül - Allahın sevmədiyi söz, əməl, etiqadlarla Allaha yaxınlıq axtarmaq bidət təvəssülün içərisinə girməkdədir. Kitab, Sünnət və Sələfi Salihinin sözlərində dəlili olmayan bidət təvəssüldür. **1)** Şəxslərin haqqı və ya məqamı ilə Allaha təvəssül etmək. Əvvəla bu iki tərəfdən günahdır. **Birinci** - Allahdan başqasının adı ilə and içməkdir. **İkinci** - hər hansı bir kimsənin Allahın üzərində haqqı olduğunu söyləməkdir. Yuxarıda göstərilən dəlillərdən bizə aydın oldu ki, Səhabələr Peyğəmbər ﷺ ilə o, həyatda ikən təvəssül etmələri - məqamı və zati ilə deyil, sadəcə duasıyla olmuşdur. Lakin

⁷²¹ Yəni göyün üzü açıldı və Mədinənin ətrafı buludlarla əhatə olundu.

⁷²² əl-Buxari 933.

⁷²³ əl-Buxari 5705.

⁷²⁴ əl-Buxari 2/ 398, 7/ 67, Müxtəsər əl-Buxari 536.

⁷²⁵ İbn Əsakir "Tarix" 18/ 151, İbn Həcər "İsabə" 3/ 634.

səhabələr Peyğəmbər ﷺ dünyasını dəyişdikdən sonra onun əmisi Abbasa ﷺ yönəldilər və onun duasıyla təvəssül etdilər. Əgər məqsəd Abbasın ﷺ zəti və ya məqamı ilə olsaydı, səhabələr Peyğəmbərin ﷺ məqamını buraxıb əmisi ilə təvəssül etməzdilər. Halbuki, Abbasın ﷺ məqamı Peyğəmbərin ﷺ məqamı yanında aşağı idi. Məs: "Bir insanın başına xoşlanmadığı bir şey gələrsə və yanında da bir Nəbi ilə bir başqa insan olsa, sıxıntıya düşən insan Nəbi ilə təvəssül edər, yoxsa o kimsə ilə? Əlbəttə, Nəbi ilə. Əgər o kimsə Nəbini buraxıb başqası ilə təvəssül edərsə cahillərdən və günahkarlardan olar. Həmçinin, Peyğəmbərin ﷺ qəbri də onların yanlarında idi. Necə ola bilər ki, Ömər ﷺ və onunla olan səhabələr Allah Rəsulunun ﷺ zəti ilə təvəssül caiz ikən, onu buraxıb başqasının zəti ilə təvəssül etsinlər. Səhabələrin hamısının bu cür təvəssülə etiraz etməyərək səssiz qalmaları ən böyük dəlil və ən açıq bir icmadır. Çünki, onlar Sünnəyə zidd bir əməl görsəydilər dərhal onu düzəldərdilər. Çünki, onları Peyğəmbər ﷺ öyrətmişdir.

2) Ölmüş vəlilərə və salehlərə dua etmək və nəzir vermək. Peyğəmbərlərdən, vəlilərdən və saleh insanlardan ölmüş və ya həyatda olanların zəti ilə Allaha təvəssül etmək, onlarla dua etmək, onlardan yardım diləmək, məqamlarıyla təvəssül etmək, onlar üçün nəzir demək, Allahdan başqa heç kimsənin etməyəcəyi bir işi onlardan istəmək və Allah ilə öz aralarında onları vasitə etmək şirk olub dinimiz tərəfindən qadağan edilmişdir. Allahın dinində belə bir şey yoxdur və saf Tövhid əqidəsinə zidd olan bir şeydir; ***"Kim Allahla yanaşı, haqqında özünün heç bir dəlili olmadığı başqa bir məbuda ibadət edərsə, onun cəzasını Rəbbi Özü verəcəkdir. Şübhəsiz ki, kafirlər nicat tapmazlar!"*** (əl-Muminun 117). Qurani-Kərimdə qaydadır ki, ***"Yəsəlunəkə"*** – "soruşanda" sözü gəldikdə ***"Qul"*** – "de ki" sözü işlədilir. Məs: ***"(Ey Muhəmməd!) Səndən qənimətlər barəsində soruşurlar. De ki: "Qənimətlər Allaha və Peyğəmbərə aiddir". (ən-Ənfal 1). "Səndən şərab və qumar haqqında soruşurlar. De ki:..."***. (əl-Bəqərə 219). ***"(Ey Muhəmməd!) Səndən heyz barəsində soruşurlar. De ki:..."***. (əl-Bəqərə 222). ***"Səndən yetimlər haqqında soruşurlar. De ki:..."***. (əl-Bəqərə 220). ***"Səndən nələrin halal olduğunu soruşurlar. De ki:..."***. (əl-Maidə 4). Lakin bu ayədə Allah istisna edərək Peyğəmbərə ﷺ gələn vəhydə ***"De ki"*** kəlməsini zikr etməmişdir. Ey Muhəmməd! Qullarım səndən mənim barəmdə soruşsalar mən onlara yaxınam. Ondan istəyənin duasını qəbul edəyəm. Dua etmək üçün kiminsə qəbrinə, pirinə getmək lazım deyil; ***"Əgər bəndələrim səndən Mənim barəmdə soruşsalar, mən onlara yaxınam. Dua edən Məni çağırırsa onun duasına cavab verərəm"***. (əl-Bəqərə 185). ***"Rəbbiniz buyurdu: "Mənə dua edin, mən də sizin dualarınızı qəbul edir!"*** (əl-Mumin 60). Allah demir ki, övliyalara çağırın, onlara dua edin və ya Mənim saleh bəndələrimdən kömək diləyin.

3) Vəlilərin ruhları üçün qurban kəsmək. Qurani-Kərimdə və Peyğəmbərin ﷺ Sünnəsində varid olan çox sayda dualar vardır. Bu duaların heç birində nə məqamı, nə hörməti, nə haqqı, nə də qullardan hər hansı birinin yeri üçün dua yoxdur.⁷²⁶ *"De ki: "Mənim namazım da, qurbanım da, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən ilk müsəlmanam!" (ən-Ənam 162-163).*

Müsəlmanların Təvəssül Mövzusunda Azmalarının Səbəbi – 1. Təqlid etmələri (filan şeyx belə dedi, filan molla belə dedi və s). 2. Ayə və hədislərin bir qismini götürüb, bir qismini isə tərək etmək. 3. Zəif və uydurma hədislərə və xəbərlərə əməl etmək; *"Onlara: "Allahın nazil etdiyinə və Onun Peyğəmbərinə tərəf gəlin!"– deyildiyi zaman: "Atalarımızın getdiyi yol bizə yetər"– deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?" (əl-Maidə 14). "Allahın göndərdiyinə tabe olun!"– deyildiyi zaman onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik"– deyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə necə?" (əl-Baqərə 170). "Çünki onlar atalarını azmış gördülər. Bununla belə yürüyə-yürüyə onların ardınca düşüb getdilər". (əs-Saffət 69-70). "Allah yanında yer üzündə gəzən canlıların ən pisi (haqqı) dərk etməyən karlar və lallardır". (əl-Ənfal 22). "Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: "Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə müti olaydıq!" Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar". (əl-Əhzab 66-67). "Onlar Allahı qoyub baş keşiklərini və rahiblərini, bir də Məryəm oğlu İsanı tanrılar qəbul etdilər". (ət-Tövbə 31). Huzeyfə ibn Yəmən ؓ bu ayə haqqında soruşulduqda, o: "Rahibləri və alimləri onlar üçün haramı halal edir, onlar da halal sayırlar. Halalı onlara haram edir, onlar da bunu haram sayırlar".⁷²⁷ *"İbrahim atasına və tayfasına: "Sizin tapınıb durduğunuz bu heykəllər nədir?"– dediyi zaman onlar: "Biz atalarımızı onlara ibadət edən gördük!"– deyə cavab vermişdilər". (əl-Ənbiyə 52-52).**

Bidət Əhlinin Gətirdiyi Şübhələr Və Onlara Verilən Cavablar - *"Ey iman gətirənlər! Allahdan qorxun. Ona yol axtarın. Allah yolunda cihad edin ki, bəlkə nicat tapasınız". (əl-Maidə 35). "Onların yalvardıqları məbudların özləri də Rəbbinə – hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar, Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından qorunmaq gərəkdir". (əl-İsra 57). Bütün Əhli Sünnə vəl-Camaat alimləri İbn Abbas, Mucahid, Əbu Vail, Səuri, Zeyd, əl-Həsən, Alusi, Təbəri, İbn Kəsir ؒ deyirlər ki: "Bu ayədə qəsd olunan Allaha itaət edərək və razı olduğu əməllər*

⁷²⁶ Bu haqda daha geniş məlumat üçün dualar kitabı olan Səid əl-Qahtaninin "Müsəlmanın Qalası", "Şəfa duaları və ovsunlar" kitabına baxa bilərsiniz.

⁷²⁷ Təbəri "Təfsir" 6/114, Təfsir İbn əbi Hatim 6/1784.

edərək yaxınlaşmaq deməkdir".⁷²⁸ Allah: "Ey Muhəmməd! Allahu buraxıb, yaratdıqlarına ibadət edən qömünün müşriklərinə de ki: "Ey qövmüm başınıza bir bəla gəldikdə Allahu buraxıb Rəbb və İlah (övlia, seyyid, daş, ağac) zənn etdiklərinizə yalvarırsınız? Gəlin baxaq görək sizdən bu zərəri dəf edə biləcəklərimi. Siz onlara müqəddəs, ilah olaraq yalvarırsınız. Halbuki onların buna gücləri çatmaz və əllərindən bir şey gəlməz. Buna ancaq onları və sizi Yaradanın gücü çatar. Sizin yalvarıb-yaxardığınız o kimsələr özləri Allaha yaxınlaşmaq, Onun rəhmətini, mərhəmətini, günahlarının bağılanmasını qazanmaq üçün yol axtarırlar. Onlar qəbirlərində öz hallarını düşünürlər. Gələn mələklərin suallarına nə cavab verəcəklərini düşünürlər, sizin onlara yalvarıb-yaxarmanızdan isə xəbərsizdirlər; **"Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaat edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənün yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın tövbələri qəbul edən və Rəhmli olduğunu görərdilər"**. (ən-Nisa 64). Bu ayə Peyğəmbərin ﷺ verdiyi hökmdən uzaqlaşmış tağuta müraciət edən bəzi münafıqlar haqqında nazil olmuşdur. Əgər onlar günahlarını etiraf edərək Peyğəmbərin ﷺ yanına gələrək tövbə edərlərsə, bu günahdan ötrü Allahdan bağışlanma diləyərlər, Peyğəmbər ﷺ də onlara şəfaətçi olaraq onlar üçün Allahdan bağışlanma diləyərsə onların tövbələrini qəbul edəcəyini bəyan edir. Ayədə zaman mənasına gələn "İz" kəliməsi keçmiş zamana dəlalət edir. Gələcəyə dəlalət etməz. Allah "İzə" kəliməsini işlətmədi. Əksinə "İz" kəliməsini işlətdi. Bütün bunlar da Peyğəmbər ﷺ həyatda ikən baş vermişdir, ölümündən sonra yox.⁷²⁹ **"Halbuki sən onların arasında ola-ola Allah onlara əzab verən deyildir. (Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz"**. (əl-Ənfal 33). Zəlalət əhli bu ayədən Peyğəmbərin ﷺ həm həyatında, həm də ölümündən sonra ümməti üçün istiğfar edəcəyini zənn etmişlər. Allah Peyğəmbərə ﷺ onların içində ikən və onların arasında onları Allaha ibadətə dəvət edərkən, o topluluğa əsla əzab etməyəcəkdir. Çünki, Peyğəmbər ﷺ onların içində olduğu müddətdə ümməti üçün bir əmin-amanlıq sığortasıdır.⁷³⁰ **"Onlara Allah tərəfindən əllərindəkini (Tövrəni) təsdiq edən bir kitab (Quran) göndərildiyi zaman onu qəbul etmədilər. Halbuki əvvəlcə kafirlərə qələbə çalmaq üçün Allaha yalvarırdılar. Bildikləri (Peyğəmbər) gəldikdə isə ona inanmadılar. Allah kafirlərə lənət eləsin"**. (əl-Bəqərə 89). Bir qrup insan bu ayənin təfsirində İbn Abbas ؓ haqqında yalan uyduran bir rəvayətin dəlilini də gətirirlər. Bu yalançının rəvayətinə görə Xeybər yəhudiləri Qatafanla döyüşlərində səhəri

⁷²⁸ Təbəri 4/226, 9/103-106, Alusi "Təfsiri Qurani Azim" 3/124, Şingiti "Advaul-Bəyan" 2/97-99, 3/598, İbn Kəsir "Təfsir" 2/55.

⁷²⁹ Təbəri 4/ 157, Abdur-Rahmən əs-Səədi "Təfsir – ən-Nisa 64".

⁷³⁰ İbn Kəsir 2/ 319-320.

yola çıxarkən bu dua ilə Allaha yalvarırdılar: "Allahım! Axır zamanda bizə göndərəcəyini vədd etdiyini ummi Peyğəmbər haqqı üçün səndən onlara qarşı bizə zəfər nəsib etməyini istəyirik".⁷³¹

Osman ibn Həniif ﷺ rəvayət edir ki, kor bir kimsə Peyğəmbərin ﷺ yanına gələrək: "Mənim üçün Allaha dua et! Mənə şəfa versin"- dedi. Peyğəmbər ﷺ: "Əgər istərsən dua edim, istərsən səbr et bu sənin üçün daha xeyirlidir"- deyərək buyurdu. Adam: "Allaha dua et!"- dedi. Peyğəmbər ﷺ ona gözəl şəkildə dəstəmaz alıb iki rükət namaz qılmasını və bu şəkildə dua etməsini əmr etdi: "Allahım, mən Səndən istəyirəm və Sənin Peyğəmbərin, rəhmət Peyğəmbəri Muhəmməd ilə Sənə yönəlirəm. Ey Muhəmməd! Bu ehtiyacım üçün Rəbbimə sən ilə yönəldim. Diləyimi yerinə yetir. Allahım, onu mənə şəfaətçi et!"- dedi. Adam Peyğəmbərin ﷺ dediklərini etdikdən sonra gözləri açıldı.⁷³² Bu hədisdə bidət əhli üçün heç bir əsas yoxdur. Əksinə bu hədis elə onların özlərinə bir dəlildir. Çünki, kor kişi Peyğəmbərin ﷺ yanına onun üçün dua etməsinə görə gəlmişdi və bilirdi ki, Peyğəmbərin ﷺ duası dərhal qəbul olur və Peyğəmbər ﷺ də ona necə dua etməsini öyrədir. Bu duada da heç bir məqamı, haqqı ilə sözləri də yoxdur. Həmçinin Peyğəmbər ﷺ də sağ idi. Diri insandan dua etməsini istədi. Peyğəmbər ﷺ də ona daha böyük bir xeyrin verilməsini diləyərək ona dəstəmaz alıb iki rükət namaz qılaraq özü üçün dua etməsini əmr etdi. Bu əməllərin hər biri də Allaha yaxınlaşmaq üçün itaət yollarıdır. Peyğəmbər ﷺ kor kişiyə dua etməklə kifayətlənmədi, üstəlik onu Allaha itaətə və yaxınlığa ifadə edən əməllərlə məşğul etdi. Əbu Səid əl-Xudri ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Kim namaz üçün evdən çıxarkən – Allahım! Səndən istəyənin haqqı üçün istəyirəm. Mən təkəbbürlüklə və istəksiz çıxmadım – şəkildə dua edərsə Allah onun duasını olduğu kimi qəbul edər".⁷³³ Peyğəmbər ﷺ buyurdu: "Allahın adıyla Allaha iman etdim. Ona arxalandım. Güc və qüvvət Allahdandır. Allahım! Sənə dua edən və bu çıxış səbəbinin haqqı üçün, şübhəsiz ki, mən şəfaətsiz çıxmadım".⁷³⁴ Əlinin ﷺ anası Fatimə bint Əsədi dünyasını dəyişdikdə Peyğəmbər ﷺ onun qəbrinin yanına gələrək: "Dirildən və öldürən də Allahdır. O, ölümsüz bir həyata sahibdir. Anam Fatimə bint Əsədin günahlarını bağışla. Öz Peyğəmbərinin və məndən əvvəlki Peyğəmbərlərin haqqı ilə onun qəbrini genişləndir. Sən rəhmlilərin ən Rəhmlisisən".⁷³⁵ Ömər ﷺ rəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Adəm xəta etdiyi zaman dedi: "Ey Rəbbim! Muhəmmədin haqqı üçün məni bağışla". Allah: "Mən hələ onu yaratmamışam. Sən haradan bilirsən?"- deyərək buyurdu.

⁷³¹ İbn Kəsir "Təfsir", əl-Beyhəqi "Dəlailun-Nubuvvə" 2/ 76, əl-Hakim "Mustədrək" 2/ 263 zəif hədis.

⁷³² Əhməd 4/ 138, ət-Tirmizi 3831, əl-Albani "Səhih ət-Tirmizi" 3/ 172, "Səhih İbn Məcə" 1/ 231.

⁷³³ Əhməd 3/ 21, əl-Albani "Zəif" hədis 24.

⁷³⁴ əl-Albani "Zəif" hədis.

⁷³⁵ əl-Albani zəif hədis.

Adəm: "Ey Rəbbim! Sən məni əlinlə yaradıb, ruhundan üfürdüyün zaman başımı qaldırdıqda Ərşin sütunlarında Lə İləhə İlləllah Muhəmməd Rəsulullah – sözlərinin yazıldığını gördüm. Beləcə başa düşdüm ki, məxluqatın ən sevimlisini öz İsmiylə bərabər zikr etmişəm"- dedi. Allah: "Səni bağışladım. Əgər Muhəmməd olmasaydı səni yaratmazdım"- deyə buyurdu.⁷³⁶ Əbu Cövzi Əvs ibn Abdullah rəvayət edir ki: "Mədinə xalqı bir qıtlığa düşər oldu. Bu halı Aişəyə رضي الله عنها xəbər verdilər. O da: "Nəbinin qəbrini qoruyun və üstündə göyə açılan bir ayna açın"- dedi. Onlar da dediyi kimi etdilər. Ardından güclü bir yağış yağdı".⁷³⁷ Peyğəmbər ﷺ 23 il müşriklərlə mübarizə aparıb ki, onları Tövhidə dəvət etsin, bunlar deyirlər ki, Peyğəmbər ﷺ buyurub: "Çətinliyə düşəndə (ehtiyac anında) ölüldəndən istəyin (Başqa rəvayətdə: "Biriniz daşa gözəl zənn bəsləyərsə, o daşın ona faydası olar)".⁷³⁸ Peyğəmbər ﷺ buyurdu: "Allahdan bir şey istədiyiniz zaman mənim məqamımla istəyin. Çünki, mənim məqamım Allahın yanında böyükdür".⁷³⁹ Ömər رضي الله عنه zamanında bir ara qıtlıq başladı. Bir nəfər Peyğəmbərin ﷺ qəbrinə gələrək: "Ey Allahın Rəsulu! Ümmətin üçün Allahdan yağmur tələb et! Çünki, onlar həlak olurlar". Adama yuxusunda: "Ömər رضي الله عنه yanına get"- deyilmişdir".⁷⁴⁰ Əli ibn Məymun rəvayət edir ki, İmam Şafii رحمته الله dedi: "Mən Əbu Hənifə رحمته الله ilə təberruk edirəm və hər gün onun qəbrinə gedərək ziyarət edirəm. Bir ehtiyacım olduğu zaman onun qəbrinə gəlir və onun qəbrində Allahdan istəyirəm. Çox keçmədən ehtiyacım ödənilir".⁷⁴¹ Subhənəllah! Bu qədər də böhtan və yalan olar! Yaxşı onda Peyğəmbər ﷺ iyirmi üç il nəyə görə əziyyət çəkib müşrikləri dəvət edirdi? Nəyə görə onlar arasında bu qədər döyüşlər baş verdi, qanlar axıdıldı? Məgər Məkkə müşrikləri Allahı inkar edirdilər? Xeyr, onlar Allahı inkar etmirdilər, əksinə Allahı qəbul edirdilər. Lakin ibadətdə Allaha şərikləşirdilər. Ölümləri Allaha yaxınlaşmaq üçün vasitə qoşurdular. Onlar demirdilər ki, bu büt fayda verir? Onlar deyirdilər ki, bu bütün içində saleh bir qul təmsil olunur və biz də günahkar olduğumuz üçün onlar vasitəsilə Allaha yaxınlaşırıq. Bəlkə də Allahdan bu qədər istəməzlər nə qədər ki, ölüldəndən istəyirlər. Buna görə də İslam düşmənləri insanları zəlalətə sürükləmək üçün bu cür vasitələrə əl atırlar. Allah bizi və bizim dövlətimizi bu cür insanlardan qorusun. Amin!

⁷³⁶ əz-Zəhəbi "Mizan" adlı əsərində batil və uydurma olduğunu qeyd edir. əl-Albani deyir ki: "Bu hədis Qurani-Kərimin özünə ziddir". Geniş məlumat üçün bax: əl-Albani "Təvəssül".

⁷³⁷ əl-Albani "Zəif" hədis.

⁷³⁸ əl-Albani "Uydurma" hədis.

⁷³⁹ əl-Albani deyir: "Heç bir əsli və əsası olmayan batil hədis".

⁷⁴⁰ əl-Albani zəif hədis. Bu hədis Quran ayəsinə də ziddir. Çünki, yağış diləmək üçün istiska namazı da vardır. "Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır. O, sizə göydən bol yağış göndərir". (Nuh 10-11).

⁷⁴¹ Xatib əl-Bağdadi "Tarixul-Bağdadi" 1/ 123, batil və uydurma rəvayət.

Peyğəmbərin ﷺ vəfatından sonra onun səhabələri bəzən qıtlıq, bəzən qorxu, müsibətlərə məruz qalırdılar. Lakin heç birisi nə Peyğəmbərin ﷺ qəbrinə, nə də başqa Peyğəmbərlərin qəbrinə gedərək: "Biz səndən zamanın qıtlığını, düşmən qüvəsindən və ya günahlarımızdan şikayət edirik. Allahdan bizim üçün və ümmətin üçün ruzi verməsini və bizə yardım etməsini istə"- deyə dua etməmişdi. Çünki, bu əməl nə vacibdir, nə də müstəhəb. Çünki, bidətin nə vacibi. nə də müstəhəbi olur. Hamısı pisdir. Səhabələr, Sələflər bilirdilər ki, Peyğəmbər ﷺ nə Rububiyyət, nə də Uluhiyyətdən heç bir şeyə malik deyildir. O, sadəcə Allahın qulu və Rəsulu idi. Nəyə görə xüsusən şəhadət kəliməsində *Abd* – qulu sözü işlədildi? Yəni, ey insanlar Peyğəmbər ﷺ haqqından həddi aşmayın. O da Allahın sizin kimi bir quludur. İnsanlardan üstünlüyü yalnız Allah tərəfindən seçilməsində və Peyğəmbərliyinə görədir. O da sizin kimi bəşərdir, Allah deyildir ki, ona ibadət edilsin, ona dua edilsin, ondan kömək dilənsin, onun qəbri təvaf edilsin, köməyə çağırılsın. Çünki, Peyğəmbər ﷺ özü də Allahdan istəyirdi. Buna görə də şəhadət kəlməsində, İslama girmək, müsəlman olmaq üçün ilk söylənilən kəlmədə *Lə İlahə İllallah* – Muhəmmədən abduhu və Rəsulu deyə söyləyirik. Allahın qulu və Rəsulu. Lakin buna baxmayaraq bu kəliməni söyləyən insanların əksəriyyəti, bəziləri cahilliklərindən, bəziləri də qəsdli şəkildə Allahın Rəbb, Rububiyyət sifətini Peyğəmbərinə verirlər. İnsanlar Həcc edir ki, günahları bağışlansın, bunlar isə: "Ey Peyğəmbər! Mənə kömək ol! Ey Peyğəmbər! Mənə şəfa ver, mənə övlad, ruzi və s. ver". Görürsən ki, insanları bu kimi şeylərdən çəkindirəndə sənə: "Sən Peyğəmbəri sevmirsən, bu mənim ona qarşı olan məhəbbətimdən yaranan hislərimdir"- deyirlər. Biz Peyğəmbəri ﷺ övladlarımızdan, atanamızdan da çox sevirik. Bu o demək deyil ki, biz ondan kömək diləməliyik. Çünki, onu sevmək imandandır. Əgər sən bizim Peyğəmbəri ﷺ necə sevdiyimizi bilmək istəyirsənsə, Əhli Sünnə vəl-Camaata aid olan kitabları oxusan bunu çox gözəl başa düşərsən. Sənin kimi bir qrup da var idi. Hansı ki, Peyğəmbərin ﷺ yanına onu sevdiklərini bildirmək üçün gəlmişdilər. Lakin Allah ayə nazil edərək Peyğəmbəri ﷺ necə sevmək barədə onlara xəbər verdi; "(Ya Muhəmməd!) *De ki: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayan və mərhəmətlidir".* (Ali İmran 31). Bəli, Allah öz sevgisini Peyğəmbərə ﷺ itaətə bağlamışdır. İtaət et, onda onu sevmiş olacaqsan və həqiqi sevgi də elə budur. İbadət isə Allahın haqqıdır. Çünki, o özü Allaha ibadət edib, Ona qurban kəsb, Ondan yardım və məğfirət diləyib və bu kimi şeyləri də öz ümmətinə əmr edib.

Yaradanı Məxluq İlə Qiyas Etmək - Vasitələr və şəfaətçilər Allahın ﷻ qəzəblənməsinə səbəbdir. Burada bir məsələ vardır ki, ona olduqca çox diqqət

yetirmək lazımdır. Çünki, biz günümüzdə də bu məsələlərlə, suallarla rastlaşırıq. Allaha şəriki qoşan insanın görürsən ki, qəsdı Allahı təzim etməkdir. O kimsə öz-özündə fikirləşir ki, Allah ﷻ əzəmətli olduğu üçün biz onun yanına yalnız vasitəçilərlə daxil ola bilərik. Necə ki, padşahların (böyük bir vəzifədə işləyənlərin) yanına daxil olduqda onlara yaxın olan, sözü keçən kimsələr vasitəsilə yaxınlaşırıq. Buna görə də deyirlər ki, biz günahkarıq, ola bilər ki, Allah bizim dualarımızı qəbul etməyib bizi rədd edər. Bunun üçün də Nəbilər, Rəsullar, şəhidlər, salehlər vardır. Onlar Allaha yaxın olduqları üçün onların istəkləri geri qaytarılmaz. Müşrik insan öz-özlüyündə Allahın ﷻ Rububiyyətini aşağı saymamışdır. Onun diqqətsizliyi Allahı təzim etməkdir. O deyir ki: "Mən bu vasitələrə ibadət edirəm ki, onlar məni Allaha yaxınlaşdırsınlar və ona aparan yolu göstərsinlər". Bunlar isə vasitələrdir. Baxmayaraq ki, o insanın öz-özlüyündə niyyəti yaxşıdır. Bəs onda nəyə görə bu əməl Allahın qəzəbini, o kimsənin Cəhənnəmdə əbədi qalmasını, onun qanını halal edir? Bunun üzərində də başqa bir sual da doğur ki, Allah bəndələrinə özünə şəfaətçilərlə, vasitəçilərlə yaxınlaşmağı buyurarmı? Belə bir vasitəçiliyin haramlığı şəriətdən götrülmüşdür, yoxsa bu insanın aqlında, fitrətində olan çirkin bir şeydir? Cavab olaraq deyirik ki: "Bu əməli insanın fitrəti də çirkin görür, həmçinin şəriət də. Bunun sirri nədir ki, Allah bu qədər günahın içərisindən məhz şirki bağışlamır? Sən onda bu sualı fikirləş, fikrini və zəhnini bu sualın cavabına topla. Bununla da müşriklərlə tövhid əhli arasında fərq ortaya çıxır. Allahı tanıyanlarla, tanımayanlar, Cənnət ilə Cəhənnəm əhli arasında fərq bilinir.

Şeyx əl-Albani ر.ھ. "Təvəssül" adlı əsərində deyir: "Göylərin və yerin tək və mütləq Qoruyucusu, hakimlər Hakimi, Adil, mərhəmətlilərin Mərhəmətlisi olan Allahı o zalım, işğalçı, qəddar olan insanlara bənzətmək olarmı? Bunlar əmrləri altında olanların haqlarını yerinə yetirmir, maaşlarını vaxtı-vaxtında vermirlər, aralarında elə bir məsafə saxlayırlar ki, arada kimsə olmadan onlara yaxınlaşmaq mümkün deyildir. Sən bu insanları rüşvət və hədiyyələrlə razı edirsən, ona boyun əyirsən, onu razı etməyə çalışırsan. Heç düşünürsən, ey miskin! Bunu etməklə Rəbbini tənqid etmiş və nifrət etmiş olduğu şeylərlə onu vəsfləndirirsən. Sən Rəbbini zalım insanlarla qiyaş etdiyən zaman Onu ən çirkin sifətlərlə vəsfləndirmiş olursan. Sizin dininiz bunu sizə necə mübah görür? Düşünün! Bir insan arada vasitəçi olmadan idarəçi ilə görüşə bilirsə, bu onun üçün şərəf sayılır. Siz belə bir hökmü necə verirsiniz? Aqlınız başınızdadır?" *"Müşriklər (Allaha qoşduqları) şəriklərini gördükdə: "Ey Rəbbimiz! Bunlar bizim Səninlə yanaşı (bizi Sənə yaxınlaşdırmaq məqsədilə) ibadət etdiyimiz şəriklərimizdir"– deyəcəklər. Bütlər də onlara: "Siz yalançısiniz! (Biz sizi Allahı tərki edib bizə tapınmağa dəvət etməmişdik)"– deyər*

cavab verəcəklər". (ən-Nəhl 86). "(Qiyamət günü) hamı Allahın hüsurunda peyda olacaqdır. Zəiflər, acizlər (iman gətirməyi) özlərinə sığışdırmayan (başçularına) deyəcəklər: "Biz sizə tabe idik. İndi Allahın əzabını, azacıq da olsa bizdən dəf edə bilərsinizmi?" Onlar belə cavab verəcəklər: "Əgər Allah bizə doğru yolu göstərsəydi, biz də sizə göstərerdik. İndi ağlayıb sızlasaq da, səbr etsək də, fərq etməz (əzabdan xilas ola bilmərik). Bizim üçün heç bir qurtuluş, heç bir sığınacaq yoxdur". İş bitdikdə (Cənnətlilər Cənnətə, Cəhənnəmlilər Cəhənnəmə daxil olduqda) şeytan (onu məzəmmət edən kafirlərə) belə deyəcəkdir: "Allah (Peyğəmbərlər vasitəsilə) sizə (pis əməllərinizə görə Cəhənnəmə düşəcəyiniz barədə) doğru vəd vermişdi. Mən də sizə vəd vermişdim. Amma sonra vədimə xilaf çıxdım. Əslində mənim sizin üzərinizdə heç bir hakimiyyətim yox idi. Lakin mən sizi (günah etməyə, Allaha asi olmağa) çağırıdım, siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə (dünyada) sizin məni Allaha şəriq qoşmağınızı da inkar etmişdim. Həqiqətən zalimləri şiddətli bir əzab gözləyir". (İbrahim 21-22).

Son olaraq Muvahhid bir qulun üzərinə düşən onu böyük şirkə, kiçik şirkə və ya bidət bir əmələ aparan bidət təvəssüldən çəkinməsidir. Çünki, bu duada həddi aşmaqdır. Allah isə yalnız şəriətin əmr etdiyi formada olan duaları qəbul edir. Qul dualarını Quran və Sünnədə seçməyə səy göstərməlidir. Çünki, bu qəbul edilməsi tərəfdən daha münasibdir.

QİYAMƏTƏ YAXIN ŞİRKİN ZÜHUR ETMƏSİ

Qiyamətin əlamətlərindəndir ki, Peyğəmbərin ﷺ ümmətində şirk zühur edəcəkdir. Artıq İslam gəldikdən sonra, peyğəmbərlik verildikdən sonra Peyğəmbər ﷺ ümmətini Tövhidə dəvət etdi. Ümməti İslamı qəbul edərək şirkdən çəkildilər. Artıq Məkkənin fəthindən sonra Məkkədə müşrik qalmadı. Ərəbistan yarımadası bütünlüklə İslamı qəbul etdilər. Peyğəmbər ﷺ bunun üçün göndəriləyi və Quran bunu qadağan etdiyi halda çox keçmədi ki, insanlar yenidən bu çirkin əməli işləyərək Allaha şəriklər qoşmağa başladılar. Səuban رəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Mən ümmətim üçün haqq yoldan azdıran imamlardan qoxuram. Ümmətimin arasına qılınc davası düşdüsə bu Qiyamət gününədək davam edəcəkdir. Ümmətimin bəzi tayfaları müşriklərə qoşulmadıqca və bəzi tayfaları bütələrə ibadət etmədikcə Qiyamət qopmayacaqdır".⁷⁴² "(Ya Muhəmməd!) Kitabdən özlərinə az bir şey verilənləri (yəhudiləri) görmürsənmi? Onlar Cibt və Tağuta inanır və kafirlər üçün də: "Bunlar möminlərdən daha doğru yoldadırlar"– deyirlər". (ən-Nisa 51). Əbu Hureyra رəvayət edir ki, Peyğəmbər ﷺ buyurdu: "Dəvs qəbiləsinin qoca

⁷⁴² Muslim 4/2215, Əbu Davud 4202,4252, İbn Məcə 3952, Əhməd 5/278,284.

qadınları Zul-Xalasa (bütü) ətrafında tavaf edə-edə quyruqlarını titrətmədikcə qiyamət qopmayacaqdır. Zul-Xulasa Dəvs qəbiləsinin cahiliyyə dövründə ibadət etdikləri bütüdür".⁷⁴³ Peyğəmbər ﷺ buyurdu: "Gecə və gündüz, Lat və Uzzaya ibadət edilmədikcə yox olub getməz".⁷⁴⁴ Artıq şirk insanların əqidəsinə çevrilmişdir. Haradan bir səs eşitsələr, harada bir işıq görsələr (istər ağac olsun, istər daş olsun, istər qəbir olsun onlara fərq etməz) dərhal oranı ibadətgaha çevirirlər. Ağacın üzərinə əskilər, parçalar bağlayaraq niyyət edən kim, təvaf edən kim, övlad diləyən kim. Peyğəmbərin ﷺ dövründə də səhabələr Peyğəmbərdən ﷺ belə bir ağac istədilər. Lakin görün Peyğəmbər ﷺ onlara nə cavab verdi: Əbu Vaqid əl-Leyli رəvayət edir ki, Peyğəmbər ﷺ ilə birlikdə Məkkədən Huneynə tərəf yola çıxmışdıq. Biz o vaxtlar təzə müsəlmanlardan idik və küfrdən yenidən çıxmışdıq. Müşriklərin üstündən silahlarını asaraq (ibadət etdikləri) bir Sidr ağacı vardı. Onun ətrafında yığışaraq öz adət ən-ənələrini (mərasim, ayin) yerinə yetirir və o ağacı "Zətu Ənvat" deyər çağırırdılar. Biz də bu böyük bir Sidr ağacının yanından keçdikdə: "Ey Allahın Rəsulu! Onların "Zətu Ənvatı" olduğu kimi bizim üçün də "Zətu Ənvat" düzəlt"- dedik. Peyğəmbər ﷺ buyurdu: "Allahu Əkbər! Şübhəsiz ki, bunlar hamısı keçmiş adət ən-ənələrdir. Nəfsim əlində olana and olsun ki, siz İsrail oğullarının Musadan istədikləri şeyin eynisini məndən istədiniz: **"...Bizə onların sitayiş etdikləri bütlər kimi bir büt düzəlt!"** (əl-Əraf 138) Həqiqətən, siz əvvəlkilərin adət ənənəsi ilə gedəcəksiniz".⁷⁴⁵ Bu səhabələr İslamda yeni olduqları üçün bir çox tövhid məsələlərini bilmirdilər. Məhz buna görə də Peyğəmbərdən ﷺ müşriklərin uğur gətirmək üçün dilədikləri bir büt kimi, onlar üçün də uğur diləmək üçün bir büt düzəltmələrini istəmişlər; **"Allahu qoyub özlərinə dost tutanlar: "Biz onlara bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!"- deyirlər".** (əz-Zumər 3). **"Onlar Allahu qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və: "Bunlar Allah yanında bizdən ötrü şafaət edənlərdir!"- deyirlər. De ki: "Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah Özünə şəriq qoşulan bütlərdən uzaqdır və ucadır".** (Yunus 18).

Şeytan öz Rəbbinə vəd vermişdir ki, insanları haqq yoldan azdıracaqdır və hər bir vəchlə, fitnə və hiylə ilə insanları Allaha ibadət etməkdən yayındırmağa çalışır. Təki insanlar Allaha ibadət etməsinlər. Şeytana qulluq edənlər də belə bir ibadətgahlar qurmaqla insanları azdırmağa çalışırlar. Siz deyirsiniz ki: "Onlar salehlərdir, övliyalardır, Allahın sevimliləridir. Biz isə günahkarlarıq, Allah yanında heç bir qədir-qiyətmiz yoxdur. Onlara qarşı

⁷⁴³ əl-Buxari 13/76, Muslim 4/2230,2906.

⁷⁴⁴ Muslim 4/2230,2907.

⁷⁴⁵ ət-Tirmizi 2180, Əhməd 5/ 218, əl-Albani "Səhih Cəmi" 1063.

məndə olan sevgiyə, məhəbbətə görədir ki, mən onun vasitəsilə Allaha yaxınlaşırım". Mənim sizə bir neçə sualım vardır. Bizə İslam dinini çatdıran, hər bir şeyi ətraflı şəkildə xəbər verən kim olub? Sözsüz ki, deyəcəksiniz Peyğəmbər ﷺ. Məgər Peyğəmbər ﷺ bizə əmr edib ki, "mən öləndən sonra mənə Allah ilə öz aranızda vasitəçi tutun" və ya Peyğəmbər ﷺ bunu özü edib və ya səhabələrinə tövsiyə edib ki, ölümləriniz vasitəsilə Allaha yaxınlaşın və onlardan nə istəyirsinizsə diləyin və ya Əbu Bəkr, Ömər, Osman, Əli رضي الله عنه və s. səhabələr hansı ki, cüzi bir yaxşı əməl olduqda onu dərhal etməyə çalışdılar. Heç olmasa bir ayə, bir hədis də belə gətirin ki, biz də iman edək. Əgər gətirə bilməsəniz bilin ki, onda siz özünüzü onlardan ağıllı sayırsınız. Çünki, onlar bu böyüklükdə əfzəl əməli görmürdülər və ya bilmirdilər, amma siz bundan xəbərdarsınız. Allah bizi və əhli-əyalımızı şirkə tapınmaqdan qorusun. Amin!

ALLAHA ﷻ QARŞI PİS ZƏNNDƏ OLMAQ⁷⁴⁶

Allah ﷻ barəsində zənn iki cürdür: **1.** Xeyir zənn etmək. Bu da iki şeylə bağlıdır: **1)** Allahın kainatda etdiyi əməllərə, müsəlaman bir kimsə etiqad etməlidir ki, bunlarda hikmət vardır. **2)** İnsan Rəbbi barəsində, Allah nə edirsə gözəl zənnəndə olmalıdır. İnsan dua edir və gözəl zənn bəsləyir ki, Rəbbi onu eşidir və duasını da qəbul buyuracaqdır. Bir şərtlə ki, Allahın qoyduğu şəriətə uyğun olsun; *"Onlar Allaha, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər"*. (Ali İmran 114). **2.** Pis, şər zənn etmək; *"Allah Onun barəsində bədgüman, bədniyyət olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın!"* (əl-Fəth 6).

Əgər bu məsələ sənə bəyan olarsa, burada məsələnin sirrini açan böyük bir əsas vardır. Bu da Allahın qatında günahların ən böyük olanı Allah haqqında pis zəndə olmaqdır. Allah haqqında pis zəndə olan Allahın kamilliyinə, Allahın İsim və Sifətlərinə qarşı pis zənn etmişdir. Allah barəsində pis zənn etmək (Allahı layiqincə qiymətləndirməmək) Tövhidin kamilliyinə ziddir. Buna görə də Allah özünə qarşı belə zəndə olanları hədələmiş, bundan qeyri heç kəsi bu cür hədə ilə hədələməmişdir; *"Allah Onun barəsində bədgüman, bədniyyət olan münafiq kişi və qadınları, müşrik kişi və qadınları əzaba düçar etsin. Onların bədniyyətliyi öz başlarında çatlasın!"* (əl-Fəth 6). *"Siz qulaqlarınızın, gözlərinizin və dərillərinizin əleyhinizə şəhadət verəcəklərinizdən"*

⁷⁴⁶ "Zənn əsla həqiqət ola bilməz". (ən-Nəcəm 28). "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır...". (əl-Hucurat 11). Peyğəmbər ﷺ buyurdu: "Zəndən çəkinin. Çünki, söziün ən yalanı zəndir". əl-Albani "Səhihul-Cəmi" 1/ 45.

qorxub (günah işləməkdən) *çəkinmir, etdiyiniz əməllərin çoxunu isə Allahın bilməyəcəyini zənn edirdiniz. Sizin öz Rəbbiniz barəsindəki bu zənniniz sizi məhv etdi və ziyana uğrayanlardan oldunuz!*" (Fussilat 22-23). Onlar elə zənn etdilər ki, Allah etdiyi hər bir işi bilmir və bununla da Allahın elm sifətini inkar etdilər. Həmçinin də; *"Allahı qoyub uydurma məbudlarımızı diləyirsiniz? Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz?"* (əş-Saffət 86-87). Yəni siz Allahın Rububiyyətində, Uluhiyyətində, İsim və Sifətlərində pis bir şey zənn etdiniz ki, bu da sizi Allahdan qeyrisinə qulluq etməyə vadar etdi. Sizə vacib olan isə Allaha layiq olduğu şəkildə zənn etmək idi.

Həmçinin - Biz günahkar bəndələrək, onlar isə övliyaldır. Biz bu kimsələrin vasitəsi ilə, padşahların yanına daxil olduqda birbaşa daxil ola bilmədiyimiz kimi elə övliyalarla Allaha yaxınlaşırıq. Belə bir kimsə Allahı layiqincə qiymətləndirməmişdir. Belə bir kimsə Allahın Rububiyyətinə, Uluhiyyətinə, Allahın təkliyinə tən etmişdir. Allahın vasitəyə ehtiyacı yoxdur. Onlar isə acizdirlər. Belə bir pis zənn gətirən insan Allaha qarşı pis bir zənn etmişdir. Belələrinin cazası əzab, lənət və Cəhənnəmdir. Allahın belə bir çirkin şeyi əmr etməsi qeyri mümkündür. Ağıl, fitrət bu cür şeyi qəbul edə bilməz. Ən çirkin zülmüdür ki, insan Allahın haqqını özü kimi bir insana versin və ya onu özü ilə Allah arasında şərikin tutsun. Bu şərikin qoşulan da Allahın öz quludur. Nə qədər insanlar vardır ki, Allahdan qeyrisinə ümid edir, dua edir və təvəkkül edirlər. Görürsən ki, namazlarını heç xuşu ilə qılmırlar. Namaz qıldığında fikirləri orada-burada olur. Lakin kiminsə qəbrinin yanında durduqda isə xuşu ilə, zəlil olaraq dua edir. Allahın qarşısında isə bu cür zəllilik yoxdur, nəinki qəbrin, hansısa bir məxluqun yanında. Belə insan artıq onu Allahdan üstün tutmuşdur; *"Allah sizə özünüzdən bir məsəl çəkir. Sahib olduğunuz könlər içərisində sizə verdiyimiz mal-dövlətə sizinlə bərabər ortaqlıq olan, özünüzdən (bir-birinizin haqqına toxunmaqdan) çəkdiyiniz kimi o könlərdən də çəkdiyiniz şərikləriniz varmı? Biz ayələrimizi ağılla düşünən bir qövüm üçün belə ətraflı izah edirik".* (ər-Rum 28). Necə ola bilər ki, insanlar mallarında, dövlətlərində Allahın onlara verdiyi bu ruzidə kiminsə onlara şərikin olmasını istəməzlər. Onda nə üçün siz Mənim qullarımı, bəndələrimi Mənə şərikin tutursunuz. Kim belə bir zənnə olarsa, Məni lazımınca qiymətləndirməmişdir, lazımınca təkləşdirməmişdir, lazımınca təzim etməmişdir; *"(Ey insanlar!) Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütələr heç bir milçək də yarada bilməzlər – lap hamısı bunun üçün bir yerə yığılsa belə! Əgər milçək onlardan bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də! Müşriklər Allahı lazımınca qiymətləndirmədilər".* (əl-Həcc 73-74).

Həmçinin - Allahı lazımınca qiymətləndirməmişdir; Allah Peyğəmbərlər göndərməyib, kitablar nazil etməyib. O insan Allahı layiq olmayan bir şeyə nisbət etmişdir. Çünki, belə bir iş məxluqatı yaratdıqdan sonra onları başlı-başına buraxmaq Allaha yaraşmaz. Bu sözləri işlədən insan artıq küfr etmişdir; *"Biz göyü, yeri və onların arasında olanları boş-boşuna yaratmadıq. Bu kafirlərin pis zəmmidir. Vay olsun onlara və onları Cəhənnəmdə əzab gözləyir"*. (Sad 27).

Həmçinin - Allahın İsim və Sifətlərini inkar edən şəxs Allahı layiqincə qiymətlən-dirməmişdir; Qədərilər, Cəbərilər və s. firqələr kimi. Allah onların bu sözlərindən uzaqdır; *"(Müşriklər) Allahı lazımınca qiymətləndirmədilər. Halbuki Qiyamət günü yer bütünlüklə Onun Ovcunun içində olacaq, göylər isə Onun sağ Əli ilə büküləcəkdir. Allah (müşriklərin) Ona aid etdikləri sifətlərdən təmmilə uzaq və ucadır"*. (əz-Zumər 67).

Həmçinin - Allah Ərşə yüksəlməyib, Allah göydə deyildir hər yerdədir və s. deyənlər Allahı lazımınca qiymətləndirməmişdir; Həmçinin də Allahın hikmətini, məhəbbətini, rəhmətini, qəzəbini, qısqanmasını, təcəbbülənməsini, gülməsini, Qiyamət günü görünməsini, Ayaq sifətini və s. inkar edənlər də Allahı lazımınca qiymətləndirməmişlər. Həmçinin də Allaha övlad nisbət edənlər, hər bir şeyin Allah olmasını söyləyənlər (Hüluliyyə) və s. İbn Arabi deyir: "Qul Allahdır, Allah isə quldur". Bunlar hamısı azğın firqələrdir.

Həmçinin - Allah Peyğəmbərin ﷺ düşmənlərini yüksəldib, onların ailələrini yüksəldib, zikirilərini ucaldıb - bu da Allahı layiqincə qiymətləndirməmişdir. Mülkü, xəlifəliyi, izzəti Peyğəmbərin ﷺ düşmənlərində etmişdir deyənlər də Allahı lazımınca qiymətləndirməmişdir. Peyğəmbərin ﷺ əhli-beytini alçaltmış, onlara zəlillik vermişdir - deyənlər də Allahı lazımınca qiymətləndirməmişdir. Kim belə bir fikirdədirsə o, Allaha qarşı böhtan atmışdır. Bu sözlər yəhudi və nəsrənilərin Allah barəsində sözümdən alınmışdır. Onlar deyirlər ki, "Allah zalım bir padşah göndərmiş və o, özündən Peyğəmbərlik iddia etmişdir. Allaha qarşı yalan danışmışdır. Onun adından əmr etmiş, qadağan etmiş və çəkəndirmişdir. O, Peyğəmbərlərin şəriətini nəsx etmişdir". Bəllidir ki, bu böyük bir böhtan, Allaha olan tənədir. Allahın elminə, hikmətinə, Rububiyyətinə olan böhtanı əhatə edir. Allah bu inkarçıların sözlərindən uzaqdır.

Həmçinin - Allah öz övliyalarına, dostlarına cəza verə bilər, asilik etməyənləri cəzalandıra bilər və onları Cəhənnəmə daxil edə bilər deyənlər də Allahı layiqincə qiymətləndirməmişdir; Həmçinin də "Allah öz düşmənlərinə, Ona iman gətirməyənlərə nemət verər və onları Cənnətlərə daxil edər". Əksinə Quran ayələri və hədislər bu deyilənlərin əksinə gəlmişdir. Allah öz övliyalarına nemət verər və düşmənlərinə isə nemət verməyəcəkdir. Artıq

Allah Öz Kitabında belə bir şeyləri özünə caiz görəni inkar etmişdir. Belə bir hökm verənləri ən pis hökm verənlərdən saymışdır; *"Biz heç iman gətirib yaxşı işlər görənləri yer üzündə fitnə-fəsad törədənlərə tay tutarıq mı? Ya da Allahdan qorxanları günahkarlara tay tutarıq mı?"* (Sad 28). *"Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər! Onlar nə pis mühakimə yürüdürlər"*. (əl-Casiyə 21).

Həmçinin - Allah ölümləri dirilməyəcəkdir, Allah Qiyamət günü bəndələrini bir yerə toplamayacaqdır, sorğu-sual olunmayacaqdır deyənlər Allahu lazımınca qiymətləndirməmişlər. Belə bir söz deyənlər Allahın hikmətinə də böhtan atmışlar. Əgər ölümdən sonra dirilmək yoxdursa onda insanların yaradılışında bir məqsəd də yoxdur. Əgər ölümdən sonra dirilmək yoxdursa bu qədər Peyğəmbərlərin, kitabların nazil olması nəyə görə idi? Bütün bunlar bizə xəbər verir ki, ölümdən sonra dirilmək vardır. O günü hər bir kəs nə etdiyini biləcəkdir, o günü yalan sayanlar da peşmançılıqlarından, yalanlarına görə barmaqlarını gəmirəcəklər. Vay olsun o günü yalan sayanların halına. Vay olsun! *"Kafirlər onlar öldükdən sonra əsla dirilməyəcəklərini iddia edirlər. (Ya Peyğəmbər!) De ki: "Bəli, Rəbbimə and olsun ki, siz mütləq diriləcəksiniz. Sonra da etdiyiniz əməllər sizə (bir-bir) xəbər veriləcəkdir. Bu Allah üçün çox asandır"*. (ət-Təğabun 7).

Həmçinin - Allahın əmrinə səhlənkar yanaşaraq, Allahın əmrinə asi olan kəs, Allahın haramlarını edən insan Allahu lazımınca qiymətləndirməmişdir. Həmçinin də Allahın qadağanı ona yüngül gələrək, Allahın haqqı ona elə-belə, boş bir şey kimi gəlir. Allahın haqqını, zikrini zay edir. Həmçinin də qəlbi Allahın zikrindən qafil olan kimsə də Allahu lazımınca qiymətləndirməmişdir. Onun öz nəfsi istəyi, arzuları Allahın razılığını tələb etməkdən, axtarmaqdan üstün olmuşdur. Belə bir kimsənin məxluqa olan itaəti Allaha olan itaətdən daha mühümdür. Ona görə məxluqun əmrini, buyuruğunu yerinə yetirmək Allahın əmrlərini yerinə yetirməkdən daha mühümdür. Elə bil ki, Allah onun dilində, qəlbində artıq bir şeydir. Allahdan qeyrisi isə ona görə daha üstündür. O kimsə Allahın onun üzərindəki baxışını aşağı görür. Halbuki o, Allahın Ovcundadır. Onun ixtiyarı Allahın Əlindədir. İnsanların baxışını isə üstün sayır. İnsanlardan utanır, Allahdan isə utanmır. İnsanlardan qorxur, Allahdan isə qorxmur. İnsanlarla münasibətdə olduqda bacardığı qədər güc və qüvvəsindən istifadə edərək çalışır. Allah ilə münasibətdə olduqda (Allahın əmrlərini yerinə yetirdikdə) isə ən aşağı, dəyərsiz şəkildə hərəkət edir. İnsanlardan sevdiyi bir kəsin xidmətində durduqda ciddiliklə, çalışqanlıqla onun qarşısında durur. Onun xidmətində həm qəlbi, həm də əzaları ilə çalışır. O insana olan xidmətini öz işlərindən də belə üstün tutur. Allahın haqqını


yerinə yetirdikdə isə elə bir şəkildə edər ki, özü kimi bir məxluq bundan razı qalmazdı. Allah üçün elə mal sərf edər ki, o malı özü kimi bir məxluqa sərf etməz. Belə bir sifəti olan insan Allahı lazımınca qiymətləndirmişdirmi? Əlbəttə ki, yox. Görürsən ki, insan ən qiymətli şeylərini dünya üçün, Allahdan qeyrisi üçün edir, vaxtının ən çox hissəsini dünya üçün, faydasız şeyləri əldə etmək üçün ayırır. Lakin Allaha gəldikdə isə çox az bir hissəsini Allaha sərf edir.

Həmçinin - İçki içir – Allah bağışlayır, rüşvət verir, alır – Allah bağışlayır, Allah mənə qarşı ədalətsizdir, mənə zülm edir, haqqımı tapdalayıb deyənlər Allahı lazımınca qiymətləndirməmişdir. Onun Allah barəsində olan düşüncələri pisdir, şərdir. Dua edir və qəbul olmadığını gördükdə dərhal pis zənn edir. Lakin insan bilməlidir ki, bütün bunlarda böyük hikmət vardır. Allahın qadağalarını edib sonra da Allah barəsində - “Allah bağışlayar” deyən kimsə Rəbbi barəsində pis zənn edir. Münafiqlər Uhud döyüşündə zənn edirdilər ki, Allah bu dinə kömək etməyəcəkdir, Peyğəmbərinə yardım etməyəcəkdir, bu iş yox olub gedəcəkdir, küfr və şirk qalib gələcəkdir, bütün bunlar hikmətsiz olaraq baş vermişdir və s. Allahdan onun əməlləri barəsində heç nə soruşulmur. O, istədiyini edəndir. Allahın rəhm etdiyi kimsələrdən başqa çox az bir qism insanlar bu pis zəndən qurtulmuşlar. Ona görə sən özünə nəzər sal və gör bundan qurtulmusan, yoxsa?

Həmçinin - Allahla yanaşı Allahın düşməni, Allaha şəriq qoşan bir kimsə Allahı lazımınca qiymətləndirməmişdir. Ona Allaha təzim etdiyi kimi təzim edir, ona itaət edir, onu ümid edir, ondan qorxur. Allahın düşməni, Allahın gözündən düşən birisini Allaha şəriq qoşur. Müşriklər mələklərə ibadət etdikləri vaxt öz iddialarına görə onlar elə zənn edirdilər ki, onlar mələklərə ibadət edirlər. Həqiqətdə isə onlar şeytana ibadət edirdilər; *“O gün Allah onların hamısını toplayacaq, sonra da mələklərə buyuracaq: “Bunlar sizəmi ibadət edirdilər?” Mələklər deyəcəklər: “Sən paksan, müqəddəsən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”.* (Səba 40-41). Şeytan insanı özünə ibadətə çağırır və elə ilham etdirir ki, o mələkdir. Həmçinin günəşə, aya, ulduzlara ibadət edənlər də belədir. Buna görə də günəş doğanda şeytanın iki buyuzunu arasında doğur və kafirlər günəşə səcdə edirlər. Həqiqətdə isə günəşə deyil şeytana səcdə edirlər. Həmçinin günəş batdığı zaman, İsaya, Məryəmə, övliyalara, pirlərə, seyyidlərə ibadət edənlər də onlara deyil şeytana ibadət edirlər; *“Ey Adəm övladı! Məgər Mən sizə: “Şeytana ibadət etməyin, o sizin açıq düşmənidir”– deyə buyurmadımmı”.* (Yasin 60). Bütün bunlar şirkin Allah qatında böyük günahlardan olmasının sirrini bildirir. Allah onu tövbəsiz qəbul etmir. Şirk insanın əbədi əzabda qalmasını vacib edir. Allah bizi şirkdən qorusun! Amin!



TÖVHİDİN QORUNMASI



TÖVHİDİN QORUNMASI

Müsəlmanların bu günkü hallarına baxsaq görürük ki, onlar çox zəlif bir vəziyyətdədirlər. İslam tarixi boyu müsəlmanlar bu günkü kimi ağır vəziyyətdə olmamışlar və qəlbində zərrə qədər iman olan hər bir müsəlman, müsəlmanların bu vəziyyətinə baxdıqda (əgər onun qəlbində iman varsa) mütləq onun qəlbi ağrımali, acı çəkməlidir. Müsəlmanların 80-90 % demək olar ki, müsəlmanların bu halına baxdıqda yalnız və yalnız öz hisləri, qəzəb və nəfsi-istəkləri tərəfdən baxırlar. Və bəd dua edərək: "Allah kafirlərə lənət etsin, Allah onların bələalarını versin, Allah onların başlarına daş yağdırsın"- deyirlər. Lakin çox az bir qism insanlar - *Allahın Rəhm Etdiyi Kimsələr* - onlar müsəlmanların bu hallarına öz hisləri, qəzəb və nəfsi-istəkləri tərəfdən deyil, elm tərəfdən baxırlar və elm tərəfdən baxaraq müsəlmanların bu halına doğru düzgün diaqnoz qoya bilirlər. Lakin kim ki, bu məsələlərə qəzəb, kin-küdurət tərəfdən baxırsa, onlar bu məsələyə doğru düzgün diaqnoz və düzgün fikir yürüdə bilmirlər. Ona görə də fiqhi məsələlərdə belə bir qayda var: "**Əl-Hukmu Farun Anid Tasavvur** - Əgər sən bir məsələni ətraflı şəkildə təsəvvür etməsən, o məsələ haqqında bir hökm, qərar verə bilməzsən". Ona görə də mütləqdir ki, biz müsəlmanların bu halına elm tərəfdən baxmaq və görək müsəlmanlar nə üçün bu vəziyyətdədirlər? Axı onlar nə ediblər və nə edirlər ki, bu cür zəlif və sınımış bir vəziyyətə düşüblər. Dinin zəifləməsi, cahilliyin baş alıb yayılması, yad adətlərin dinə daxil olması, kafir dövlətləri tərəfdən əzilmələr və s. Biz bu məsələni araşdırmalıyıq.

Həqiqətən də müsəlmanların bu günkü halı misal olaraq sizə söyləyəcəyim bir hekayədir. Bu hekayə bir qövmlə bağlıdır ki, onlar dağların əhatəsində, gözəl bir guşədə yaşayırdılar. O qövmin məskunlaşdığı yerdə yağış suları ilə yığılaraq, təmiz saf bir çay dağların ətəyindən axaraq onların ərazisində bir göl yaratmışdı. Bu qövmin camaatı gölün suyundan içər, mal-qaralarını suvarar və əkin sahələrində istifadə edərdilər. Və o gölün suyunun səbəbilə Allah bu qövme izzət, şan-şöhrət, şərəf, qüdrət, qüvvət vermişdi. O qövmin ağsaqqaları daima öz camaatlarına deyərdilər: "Bu gölü qoruyun, göz bəbəyiniz kimi qoruyun. Bu gölə nə çör-çöp, nə də zibil atmayın". Hətta o, qövmin camaatı o çaya nə isə atıb onu zibilləməyi heç düşünmürdülər. Buna baxmayaraq ağsaqqalar onlara daima nəsihətlər edir, daimə xatırladaraq yadlarına salırdılar ki, "bu çaya heç bir şey atmayın. Bu çayı canınızdan da çox qoruyun". Çünki, onlar bilirdilər ki, onların bu cür qüvvətlənməsi, qüdrətlənməsi, izzət, şan-şöhrət, şərəf tapmalarına səbəb yalnız və yalnız bu göldür. Bu qövmin ətrafında bir çox tayfalar yaşayırdılar. O tayfalar bilirdilər ki, bu qövmin güclü və qüvvətlidir. Onlara hörmət edir və sayırdılar. Bilirdilər ki,

onlara heç bir şey edə bilməzlər. Hətta o qövmələr heç düşünmürdülər ki, onlara hücum edib qalib gələ bilərlər. Çünki bilirdilər ki, bu mümkün olan şey deyil. Onların güclü və qüvvətli olmalarına səbəb yalnız və yalnız bu çaydır. Lakin vaxt ötür, illər keçir, ağsaqqallar, bu qövmün ağıllı, dünya görmüş insanları dünyalarını dəyişirlər. Yeni nəsillər gəlir. Yeni nəsillər gəldikcə, onlar o vədi (əhdi) unutmağa başlayırlar. O vəd ki, bu qövmün ağsaqqaları nəsillərdən-nəsillərə ötürərək bu çayın qorunması barəsində öz qövmələrindən əhd alırdılar.

Bir gün bu qövmün cahil bir sakini heç kəsin onu görmədiyini zənn edərək çayın içinə bir çöp atır. Görür ki, ona heç kəs güldən artıq bir söz demədi və bundan sonra bu qövmün camaatı bu çaya istədikləri zir-zibili, istədikləri çör-çöpü, istədikləri ölmüş heyvanların leşlərini atmağa başlayırlar. Öz ehtiyaclarını belə o çayda ödəməyə başlayırlar və nəticədə bu çayın suyu çirkab, bulanmış bir hala gəlir. Allah bu çayı qorumadıqlarına görə onlara dəhşətli xəstəliklər göndərir. Qövmün camaatı xəstəlik tapır. Bu xəstəlik nəticəsində camaat zəifləyərək çox aciz bir hala gəlirlər. Buna baxmayaraq onlar çayı zibilləməyə davam edirdilər və düşmənlər bu qövmün zəiflədiyini artıq hiss etmişdilər və düşündülər ki, artıq vaxt yetişib onlara qalib gəlmək olar. Düşmən hücumlara başlayır. Onları öz əsarətləri altına alaraq başlarına istədikləri oyunu gətirirlər, mal-qaralarını məhv edir, dövlətlərini əllərindən alır, ailələrini dağıdır, özlərini də zəlil bir vəziyyətə qoyurlar. Elə bir vəziyyətə ki, artıq bu qövm çox zəifləmiş, heç bir sözləri də keçmirdi, heç bir şey də edə bilmirdilər. O qövmələr istədikləri zülmü onların başlarına gətirirdilər. Bir gün bu qövmün sağ qalmış adamları bir yerə toplanaraq: "Biz qərar verməliyik, sözü bir yerə qoyub camaatımızı bu zülmkarlardan necə qurtarmağı düşünməliyik". Bu fikirlərə əsasən qövmün camaatı üç yerə bölündü.

Birinci qrup: Bu qövmün cavan nəsli toplanır. (Qollarında güc, başda ağıl olmayanlar). Onlar deyirlər: "Bizim bu vəziyyətə düşməyimizin səbəbi yalnız düşmənlərimizdir. Onlar bizi bu hala salıblar. Biz onlara qarşı silah toplayıb döyüşərək qalib gəlməyə çalışmalıyıq. Bu yolda ölsək də, məhv olsaq da, kökümüz kəsilsə də belə onlara qarşı döyüşməliyik. Bu cavanların fikri idi.

İkinci qrup: Orta nəsil toplanır. Onlar deyirlər: "Xeyir biz onlara qarşı vuruşa bilmərik. Biz zəif və çarəsizik. Hər bir vasitəyə əl ataq ki, özümüzü bu xəstəlikdən təmizləməliyik. Özümüzü müalicə etdikdən sonra biz onlara qalib gələ bilərik. Bu orta nəslin fikri idi".

Üçüncü qrup: Bu qrup isə ağsaqqallardan ibarət idi. Dünya görmüş, saç saqqalları bu yolda ağarmış insanlar idi. Onlar: "Bizim gücümüz yoxdur, biz düşməne qarşı nə ilə vuruşa bilərik? Bizim indi vuruşmağa təqətimiz yoxdur. Çünki, xəstəlik bizi çox zəiflətməmişdir. Bizim indi özümüzü müalicə etməyə də

gücümüz yoxdur. Axı biz özümüzü necə müalicə edə bilərik ki, biz yenə də o çirkab sudan içirik. Bir tərəfdən özümüzü müalicə edək və sonra da gedib o çirkab sudan içək. Bizim xəstələnməyimizə səbəb çayı qorumamağımız və onun suyunu bulandırmağımızdır". Onlar dedilər: "Biz yalnız və yalnız o çayı təmizləməliyik. Çayı təmizləmək üçün ata-babalarımızın (Sələfi Salehlərin) dediklərinə qayıtmalıyıq, onlar bu çaya atılan nəcəsətdən, zibildən qorumağı vəd almışdılar. Biz çayı mənbəsindən təmizləməliyik. Ondan sonra Allah bizə güc də verəcək, qüvvət də. O ağsaqqallar cavanlara da, orta nəsillə də nəsihət verərək: "Vallahi, heç döyüşməyə də ehtiyac olmayacaq. Allah bizim düşmənlərimizin qəlblərinə qorxu salacaqdır. Onlar bizim gücümüzü görərək geri çəkilməzlər. Düşmənlərin bizə qalib gəlməsi, bizim zəifləməyimizə görədir, onların güclü olmasına görə deyildir. (Məs: "20 yaşında bir gənci hamı döyür, söyür heç kəsə gücü çatmır cavab versin. 20 yaş olsaydı da zəif və acizdir. Onun yanına 5 yaşında bir uşaq gətirirlər. 20 yaşında olan cavan 5 yaşında olan uşağı öz gücünə görə döyəcək, yoxsa 5 yaşında uşağın zəif olmasına görə ona gücü çatacaq? Sözsüz ki, 5 yaşında uşağın zəif olmasına görə uşağa qalib gəldi, öz gücünə görə deyil). Ağsaqqallar da o qrupları başa salmağa çalışırdılar ki, düşmənlərin bizə qalib gəlmələrinə səbəb yalnız və yalnız, bizim zəif olmağımıza görədir, onların güclü olmalarına görə deyildir. Vallahi, əgər biz çayı qorusaq, bu çayı təmizləsək Allah bizə güc də verəcək, əvvəlki izzəti, şan-şöhrəti, qüdrəti də verəcəkdir. Düşmənlər bizim bu güclənməyimizi gördükdən sonra, özləri qorxub geri çəkilməzlər".

Həqiqətən də bu ağsaqqalların nəsihətində ağıllı insanlar üçün böyük faydalar vardır. Çünki, onlar dünya görmüş kimsələr idi. Bu cavanlara və orta nəsillə verdikləri böyük nəsihət həqiqətən də doğru idi. Onları başa salmağa çalışdılar ki, bizim bu vəziyyətdən çıxmağımızın yolu yalnız və yalnız birdir: **Tasfiyyə Vət Tərbiyyə** – Təmizlənmək və Tərbiyyə olunmaqdır.

O çay – **Tövhid** – çayıdır. Bu çayı şirkdən, küfürdən, bidətdən, nifaqdan, cürbəcür günahlardan təmizləməliyik. Biz o çayı təmizlədikdən sonra özümüzü tərbiyyə etməliyik. Tərbiyyə etdikdən sonra da, Allah bizə qələbə verəcəkdir.

İmam Malik rahiməlləhu deyir: "Bu ümmətin başı nə ilə islah olunmuşsa (düzəlmişsə, nə ilə doğru yola yönəlmişsə), bu ümmətin sonu da yalnız onunla islah olunur. O gün din olmayan heç bir şey bu gün də din olmaz".⁷⁴⁷ Vallahi, doğurdan da bu belədir. Müsəlmanların bu hala düşmələrinə səbəb yalnız və yalnız özümüzük, düşmənlərimiz deyildir. Biz özümüz bu Tövhid çayını günahlarla, şirklərlə, bidətlərlə o qədər bulandırmışıq ki, Allah bizi zalımlarla imtahana çəkib. Ona görə də biz mütləq öz Sələflərimizin, Allahın və Peyğəmbəri

⁷⁴⁷ Qadi-İyad "əş-Şifa" 2/ 88.

Muhəmmədin ﷺ yoluna qayıtmalıyıq. Səhabələrin dediklərini etməliyik ki, Allah onlara şan-şöhrət, izzət, şərəf verdiyi kimi, bu şan-şöhrəti, izzəti bizə də versin. Peyğəmbərimiz Muhəmmədin ﷺ bir çox moizələrində oxuduğu məşhur *Xutbətul-Hacə* adlanan duasında belə bir kəlamlar vardır: "Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kəlamı, yolların ən xeyirlisi Muhəmmədin ﷺ yoludur. Əməllərin ən pisi sonradan uydurulanlardır. Sonradan uydurulub dinə salınan hər bir əməl bir bidətdir, hər bir bidət isə zəlalətdir, hər bir zəlalət isə oddadır".⁷⁴⁸

Bir düşün? Peyğəmbər ﷺ bu sözləri nə zaman demişdi? Məgər Peyğəmbərimizin ﷺ zamanında bidət var idi? Xeyr! Peyğəmbər ﷺ öz ümmətinə, səhabələrinə daima xatırladırdı ki: "Tövhid çayını, tövhidi bidətlərlə zibilləməyin. Bidətlərdən çəkinin, necəki, o ağsaqqallar öz qövmələrinə deyərtilər ki: "Bu çayı təmiz saxlayın. Çünki, bizim izzət və qüvvət tapmağımıza səbəb yalnız və yalnız bu çaydır. Bu çaya görə Allah bizə güc-qüvvət verir". Eynilə bizə də Peyğəmbərimiz Muhəmmədin ﷺ sözlərini insanlara çatdıraraq: "Allaha şəriq qoşmayın, bidət etməyin, küfr etməyin. Bunlarla Tövhid bulandırmayın ki, Allah da bizə güc, qüvvət, izzət versin". Səhabələr bu yolu necə qoruyurdular? Ömər رضي الله عنه dövründə, Ömərə رضي الله عنه xəbər gəlir ki, Subaya adında bir nəfər Allahın mütəşəbih ayələri barəsində insanlar arasında şübhə yayır. Ömər رضي الله عنه onu yanına çağırtdırır və ondan əqidəsi (fikirləri) barəsində soruşur. O, da Ömərə رضي الله عنه öz əqidəsindən xəbər verir. Bu vaxt Ömər رضي الله عنه əlində olan xurma ağacının çubuğu ilə onun başına o qədər vurur ki, başı yarılır. Deyir ki, aparın onu zindana salın. Bir müddətdən sonra yenə deyir ki, onu mənim yanına gətirin. Yarası yenicə sağalmışdı ki, Ömər رضي الله عنه yenə çubuqla onun başına vurur, başı yenə qanayır və deyir ki, aparın salın zindana. Bir müddətdən sonra yenə onu yanına çağırtdırır, yarası təzə sağalmışdı ki, yenədə çubuqla onun başına vurmağa başlayır. Bu vaxt: "Ya Ömər! Bəsdir artıq, ya məni xeyirli ölümlə öldür, ya da əgər sən istəyirsən ki məni təmizləyəsən, Vallahi, artıq sən məni (bu fikirlərdən) təmizlədin". Ömər رضي الله عنه Allahın dinini necə qoruyurdu. Ömər رضي الله عنه xəlifəliyindən sonra Xəvariclər çıxır. Onlar toplanaraq Ömər رضي الله عنه cəzalandırdığı kimsənin yanına gəlirlər və: "Ey Subay, sənin fikirlərini dəstəkləyənlər çıxıb, get onlara qoşul". Həmin şəxs: "Vallahi, xeyirli insan, artıq məni islah etmişdir, məni artıq bu fikirlərdən təmizləmişdir, mən o yola heç vaxt dönmərəm". Baxın, görün səhabələr Allahın dinini necə qoruyurdular.

Ömər ibn Yəhyə öz atasından, o da öz atasından rəvayət edir ki, hər gün biz sübh namazından öncə İbn Məsudun رضي الله عنه evinin ətrafında yığışar və birlikdə

⁷⁴⁸ Muslim "Şərhu Nəvəvi" 6/ 153-156, Əhməd 3/ 319,371, ən-Nəsai 3/ 188-189, əl-Beyhaqi "Sunənul-Kubra" 3/ 214 Cabir ibn Abdullah رضي الله عنه yolu ilə: əl-Albani "Muxtəsər Səhih Muslim" 409, "Mişkətul Məsəbih" 3149, 5860.

namaza gedərdik. Bir gün səhər Əbu Musa əl-Əşari ﷺ də gəldi və İbn Məsud ﷺ: "Bir az bundan əvvəl məsciddə bir hadisə ilə qarşılaşdım ki, heç xoşuma gəlmədi. Gördüm ki, bir dəstə insan dairə şəklində toplaşmış namazı gözləyirdilər və hər bir kəsin əlində də xırda daşlar var idi. İçərilərindən bir nəfər: "Yüz dəfə *La İlahə İlləllah* deyın" və onlar da yüz dəfə zikr edərdilər. Sonra yenə də: "Yüz dəfə Subhənəllah deyın"- deyirdi. İbn Məsud ﷺ: "Sən onlara nə dedin"- deyə soruşdu. Əbu Musa ﷺ: "Sənin fikrini bilmədiyimə görə heç bir söz demədim"- dedi. Məscidə gəldik. İbn Məsud ﷺ camaatdan birinə yaxınlaşdı və: "Sizin halınız nədir?"- deyə soruşdu. Onlar: "Bu daşlar vasitəsilə biz nə qədər zikr etdiyimizi sayırıq"- dedilər. İbn Məsud ﷺ: "Daha gözəl olardı ki, siz öz pis əməllərinizi sayasınız. O ki qaldı sizin yaxşı əməllərinizə, mən zəminəm ki, onların heç biri itməyəcəkdir. Vay sizin halınıza, ey Muhəmməd ümməti! Səhabələr sizin arasında olduğu vaxt siz nə tez uçuruma doğru getdiniz..." Onlar: "Ey AbdurRahmən! Biz yalnız xeyir istəyirdik!"- dedilər. O: "Sizin kimi nə çox xeyir istəyənlər, lakin bu xeyirdən məhrumdurlar. Həqiqətən, Peyğəmbər ﷺ buyurmuşdu: "İnsanlar vardır ki, onların oxuduqları Quran boğazlarından aşağı enməz. Allaha and olsun ki, bəlkə də sizin çoxu onlardansınız". Amr ibn Salam deyir ki: "Həqiqətən də biz onların çoxunu Nəhrəvanda Xəvariclərin dəstəsində gördük".⁷⁴⁹ Baxın İbn Məsud ﷺ Allahın dinini qoruyur, baxın səhabələr Allahın dinini necə qoruyur, baxın Muhəmməd ﷺ Allahın dinini necə qoruyurdu. Onlar çalışırdılar ki, bu Tövhid çayına zərrə qədər də bir zibil, bir çirkəbliq atmasınlar. Çalışırdılar ki, Tövhid çayını qorusular, bilirdilər ki, müsəlmanların izzət, şan-şöhrət tapmasında, qüvvətli, qüdrətli olmasında səbəb yalnız və yalnız bu Tövhid çayını qorumalarıdır.

O qövmin cavanları və oترا nəsili ağsaqqallara dedilər: "Siz bizim düşmənlərə qalib gəlməyimizi istəmirsiniz". Ağsaqqallar: "Vallahı, biz sizdən də çox xeyir istəyirik və istəyirik ki, bizim bu qövmin əvvəlki halına qayıtsın, izzətlənsin, şöhrətlənsin. O qövmələr ki, onlara hücum ediblər, onlar geri qayıtsınlar". Cavanlar dedilər: "Onda siz bizim düşmənlərimizin cəsuslarısınız, onlara tərəf işləyirsiniz ki, biz onlara qalib gəlməyək".

Bu gün müsəlmanların halı ilə müqayisə etdikdə Şeyx Useymin, Şeyx Albani, İbn Bazz ﷺ kimi ağsaqqallara, saç saqqalları İslam dinini öyrənməkdə ağarmış insanlara, o cavanlar - *Qolda Güc, Başda Ağıl Olmayanlar* - eyni kəlimələri deyirlər: "Siz bizim xeyrimizi istəmirsiniz, siz istəmirsiniz ki, müsəlmanlar qalib gəlsinlər. Siz bizim düşmənlərimizin cəsuslarısınız". Amma Vallahı, o alimlər, saç-saqqalları bu yolda ağarmış Peyğəmbərlərin varisləridir, Peyğəmbərlərin qoyduğu elmi daşıyanlardır.

⁷⁴⁹ əd-Dərimi.

Şeyx Useymin ﷺ deyir: "... Bəs biz müsəlmanlar nə etməliyik? Döyüşməyimiz axmaqlıqdır. Bu Allahın qoyduğu (Quran və Sünnədə) hikmətə ziddir. Lakin biz Allahın əmr etdiyini etməliyik: **"Onlara qarşı gücünüz çatdığından hazırlayın..."**. Bu bizim üzərimizə düşən ən xeyirli olanıdır. Ən böyük güc də İman və Təqvadır. İman və Təqva – bizim nəfsi-istəklərimizə qarşı, tənbelliyimizə qarşı və dünyaya olan sevgimizə qarşı mübarizə aparmaq üçün ən böyük gücdür". O deyir: "Üzərimizə düşən ən vacib olan əməl özümüzdə imanı və təqvanı tərbiyələndirmək və bu yolda bütün gücümüzü sərf etməkdir. O ki qaldı gücümüz çatmayan işlərə, bu bizim üzərimizə vacid deyildir".

Şeyx Albaninin ﷺ Təqva studiyası tərəfindən, 1579-cu kasset, Kuveytdə "İhyə ət-Turas əl-İslam – İslam irsinin dirçəlişi cəmiyyəti" tərəfindən İordaniya şəhərində verdiyi moizəsindən götürülmüşdür. Mövzunun adı isə, Xalis Tövhid və zəlalət firqələridir. Şeyx Albani ﷺ bu moizəsində Tövhid haqqında, zəlalət firqələri haqqında müsəlmanlara xəbər verdikdən sonra, zalda iştirak edən bir nəfər Şeyxə, müsəlmanların bu günkü halı barəsində sual verir. Şeyx: "Şübhəsiz ki, hər bir müsəlmana məlumdur ki, bu gün müsəlmanlar İslam tarixində misli bərabəri görülməyən zəlillik, acizlik içərisindədirlər. Ona görə də biz müsəlmanların bu halına qarşı yalnız qəzəb və sərt hislərimizi bildiririk. Lakin bu kifayət deyildir. Bu qəzəbimiz müqabilində öz hazırlığımızı, tədarükümüzü görməliyik... Şeyx burada ayə oxuyur; **"Onlara qarşı döyüşmək üçün, onlara qarşı çıxmaq istədikləri zaman, hazırlıq görürlər..."** Ona görə də biz döyüşə çıxmazdan öncə, hər tərəfli silahlanmalıyıq. Hər birimiz Allahın bu ayəsini oxuyuruq, (xütbələrdə) bu ayələr deyilir, divarlar bu ayə ilə bəzədilir: **"İntəsurullahə Yənsurukum – Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər..."**. (Mühəmməd 7). Qızıl saplarla bu ayə yazılaraq divarlardan asılır. Çox təəssüf ki, divarlar bu ayə ilə bəzədilsə də müsəlmanların qəlblərində bu ayədən əsər-əlamət belə yoxdur. Hətta fərqinə də varmırıq ki, bu ayə nəyə işarə edir. Müsəlmanların bu günki acizliyini görürük, halbuki bu ayə acizlikdən çıxmağı bizə bəyan edir. Hər birimiz: **"Əgər siz Allaha kömək etsəniz"** ayəsinin cavabının nə olduğunu bilirik: **"Allah da sizə kömək edər"**. Sanki: "Əgər sən qidalansan, yaşayacaqsan, əgər yemək və içməkdən imtina etsən öləcəksən"- sözlərinə bənzəyir. Bu da ayədə olan kəlmələrə bənzəyir. Alimlər bu ayənin əksi olaraq: **"İnləm Tənsurullahə ləm Yənsurukum – Əgər Allaha kömək etməsəniz, Allah da sizə kömək etməz"**. Bu da müsəlmanların bu günkü halıdır. Hər bir müsəlman mənimlə razılaşar ki, bu gün İslam ümməti elə bir haldadır ki, İslam tarixində heç bir zaman belə bir şey görünməmişdir. Biz nədən başlamalıyıq? Müsəlmanları idarə edən əmirələrə qarşı müharibədən, yoxsa yer üzündə olan

bütün kafirlərə qarşı döyüşməkdən və ya bizi zülmə sürükləyən nəfsimizdən? Bundan da başlamaq lazımdır. Buna görə də müsəlmanlar bu gün kafirlərə qarşı döyüşə bilməzlər, onlar ilk öncə Allaha və Rəsuluna ﷺ həqiqi şəkildə iman gətirməlidirlər. Lakin insanların çoxu bunu bilməz.

Yaxşı, biz Allaha nə ilə kömək edirik? (Şeyxin sözləri deyil: "Misirdə bir kənd var və o kənddə saleh bir insan yaşayırdı. O insan öldükdən sonra onun qəbri üzərində böyük bir ibadətqah tikiblər. İnsanlar onun ad günündə ora gələrək, ondan kömək istəyirlər və həmin o ad günü o kəndə 7 milyon insan gəlir, ondan kömək istəyirlər. Bundan sonra biz Allahın hansı köməyindən danışa bilərik? Yer üzündə bu gün Allahdan qeyri ibadət olunan nə qədər yerlər var. Peyğəmbər ﷺ Meracı günü minlərlə insan Peyğəmbərin ﷺ Peyğəmbərlərə namaz qıldırdığı yerə gələrək oradan kömək, şəfa diləyirlər, övlad istəyirlər. Bundan sonra biz Allahın hansı köməyindən danışa bilərik).

Şeyx sözünə davam edərək deyir: "İkinci isə *"Onlara qarşı gücümüz çatdığından hazırlayın..."*. Biz ittifaqa gəldik ki, bizdə nə maddi silah var, nə də mənəvi silah. Bəs onda onlara qarşı necə vuruşmalıyıq? Daha yaxşı olmazmı biz ağıllarımızla hökm verməyi, öz hislərimizə qapanaraq hökm verməyi buraxaraq, bir az özümüzü boğub, daha bir az öncəyə, keçmişə, sələfilərimizin yoluna qayıdaq və deyək ki: "Vallahi, döyüş üçün gərək bizim imanımız olsun, həm maddi, həm də mənəvi silahımıza ehtiyacımız var. Ona görə də gəlin birinci öz imanımızı düzəldək, sonra da özümüzü silahlarla təchiz edərik. Lakin biz imanımızı düzəltməyə qadirik. Allah Peyğəmbərimiz Muhəmmədə ﷺ, onun səhabələrinə onların silahlarının çox olmasına görə qələbə verməmişdir. Onların saylarının çox olmasına görə qələbə verməmişdir. Məgər tarix bunu sübut etmir?" Həmin şəxs dedi: "Düz deyirsiniz Şeyx". Tariximiz sübut etmir ki, Peyğəmbərimiz Muhəmməd ﷺ döyüşlərdə həmişə say etibarı ilə az olub, güc etibarı ilə zəif olub, lakin çox sayda güclü düşmənlərə qalib gəlirdilər. (Məgər Peyğəmbərimiz Muhəmməd ﷺ bizə buyurmayıb ki: "Məndən əvvəl heç bir Peyğəmbərə verilməyən beş şey mənə verilib; Mən bir yerə hücum etməmişdən bir ay qabaqcadan Allah mənim düşmənlərimin qəlblərinə qorxu salır".⁷⁵⁰ Bəs indi düşmənlərin qəlblərində olan o qorxu hanı? Vallahi, yoxdur. Əksinə müsəlmanların qəbləri qorxu ilə bürünmüşdür. Çünki, tövhid əqidəsi əmin-amanlıq əkir. Əmin-amanlığı dağıtmır. Həm daxildə, həm də düşmənlərin qəlbində. Əgər biz Allaha haqqı ilə iman gətirsək, bu əqidə həm bizdə, həm də cəmiyyətdə əmin-amanlıq yaradar. Əgər əmin-amanlıq istəyiriksə, gərək biz düzgün əqidəyə, Allaha qayıdaq. Əgər istəyiriksə əmin-amanlığımız qorxu ilə əvəz olunsun, onda biz ixtiyar sahibiyik. Çünki, qorxunun məsdəri şirkdir; *"Haqqında heç bir dəlil*

⁷⁵⁰ əl-Buxari, Muslim.

nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə kafirlərin ürəklərinə qorxu saldıq". (Ali-İmran 151). Əmin-amanlığın məsdəri isə Tövhididir; *"İman gətirib imanlarını zülmə qarışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır"*. (əl-Ənam 82). İnsanların dindən uzaq düşdükləri bir gündə, şirkin baş alıb getdiyi bir gündə, yad adət-ənənələrin İslam adı ilə dinimizə daxil edildiyi bir gündə hansı əmin-amanlıqdan danışmaq olar. Dünyaya nəzər salsaq görürük ki, müsəlmanların saylarının çox olmasına baxmayaraq zəlif gündədilər. Cürbəcür təzyiqlərə, işgəncələrə, hücumlara məruz qalıblar. Çünki, müsəlmançılıqdan (İslamdan) yalnız adı qalıb. Əli ؓ deyir: "Vaxt gələcək ki, İslamdan yalnız onun adı qalacaqdır, vaxt gələcək ki, Qurandan yalnız onun şəkili qalacaqdır, məscidlər boş qalacaqlar, qondarma alimlər çıxacaqdır". Peyğəmbər ﷺ buyurur: "Ümmətlərin (dövlətlərin) birləşərək sizin üzərinizə vəhşi heyvanların öz şikarlarının üzərinə hücum etdikləri kimi hücum etmələri artıq yaxındır". Səhabələr: "Ya Rəsulallah! Bizim sayımızın az olduğuna görə belə olacaqdır?"- deyər soruşdular. Peyğəmbər ﷺ buyurdu: "Əksinə, sizin sayınız onda çayın gətirdiyi çör-çöp kimi çox olacaqdır. Lakin Allah düşmənlərin qəlbindən sizə qarşı olan qorxunu çıxaracaqdır. Sizin qəlbinizdə isə Allah *Vəhm* yerləşdirəcəkdir". Səhabələr: "*Vəhm* nədir, ya Rəsulallah!" Peyğəmbər ﷺ buyurdu: "Dünyaya sevgi, ölümə isə nifrət".⁷⁵¹ Ömər ؓ deyir: "Biz elə bir ümmətik ki, Allah bizi İslam ilə izzətləndirib. Əgər biz İslamdan qeyrisində (qərbdə, avropada) izzət axtarsaq Allah bizi zəlif edər. Ona görə də insan Allahdan ﷻ nə qədər qorxarsa, düşmənləri də bir o qədər ondan qorxarlar. İnsan özü ilə Allah arasında olanı nə qədər islah edərsə, Allah da onunla başqaları arasında olanları islah edər).

Şeyx sözünə davam edərək deyir: "Tarixçilərin bu sözünü təhlil etmək lazımdır. Vallahi, tarix təkrarlanır, müsəlmanlar öz həqiqi imanlarına döndükləri zaman, Allahın və Peyğəmbərin ﷺ buyurduqlarına döndükləri zaman, Allah onları qələbə ilə sevindirəcəkdir. Qələbə ilə onlara sevinc bəxş edəcəkdir, onları izzətli, şərəfli, hörmətli edəcəkdir".

Vallahi, bu gözəl sözlərdir. Həqiqətən, biz imanımıza Allahın və Rəsulunun ﷻ buyurduqlarına qayıtsaq, Allah bizə o qələbəni vəd buyurub. Vallahi, bizim zəifliyimiz, acizliyimizdir ki, biz elm almırıq, elm oxumuruq, elm öyrənmirik. Hətta öyrədirlər də belə gedib o dərslərdə iştirak etmirik. Bu bizim acizliyimizdir. Bu gün müsəlmanların bu hala düşmələrinə səbəb də onların cahillikləridir ki, biz Allahın və Rəsulunun ﷻ dediklərini üstün tuturuq. Hansısa bir şeylərin, imamların, axundların dedikləri sözləri üstün tuturuq.

Allah ən-Nur surəsinin 55-ci ayəsində buyurur: *"Allah sizdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi*

⁷⁵¹ Əbu Davud 4297, Əhməd 5/ 278.

onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir". Vallahi, Allah bizə vəd buyurub. Allah vədinə xilaf çıxmaz, vədə xilaf çıxan bizik. Allah bizə vəd buyurub ki, əgər biz iman gətirsək və yaxşı işlər görsək bizi əvvəlki kimi yer üzünün varisləri edəcək. Allah bizim özümüzün, Allahın razı qaldığı İslam dinini möhkəmləndirəcək. Allah bizim qorxumuzu əminamanlıqla, arxayınçılıqla əvəz edəcək. Amma bu gün biz baxırıq ki, bu yoxdur. Deməli biz Allahın Peyğəmbərinin ﷺ buyurduğu şəkildə iman gətirməmişik. Saleh işlər görmürük, insanlara - *Əmr Bil Mərufu* - yaxşılığa əmr edib, - *Nəhyi Ənil Munkəri* - qadağalardan çəkinməyi tövsiyyə etmirik. Allahın bu şərtini yerinə yetirmədiyimizə görə Allahın vədi hələ yerinə yetməyib. Məgər Allah buyurmayıb ki: "*Möminlərin əleyhinə heç vaxt kafirlər üçün yol açmaz?*" Amma indi əksinə görürük. Görürük ki, kafirlər müsəlmanları əzir. Görəsən bu nəyə görədir? Vallahi, Allah ﷻ zalım deyildir, Vallahi Allah ﷻ zülm edən deyildir. Zalım bizik, zülm edən bizik. Ona görə də Allah bizi zalımlarla imtahana çəkir. Vallahi, biz Allaha asi olduq, biz Allaha üsyan etdik, biz insanlara yaxşılıq əmr edib, pislikdən çəkəndirmədiyimizə görə, Allah bizi məğlub etdi. Biz məğlubuq, çünki biz dinimizi öyrənmədik, yalnız və yalnız "gücümüzə arxalanaraq, aqlımızı işlətmədən onlara qarşı vuruşmalıyıq"- dedik. Subhənallah! Sən onlara qarşı nə ilə vuruşacaqsan? Məgər o ağsaqqallar bu ümmətin, İslamın xeyrini istəyirlər? Məgər Şeyx Albani, Şeyx Useymin, Şeyx İbn Bəzz رحمته bu ümmətin xeyrini istəyirdilər? Onlar bu ümmətin xeyrini bizdən də çox istəyirlər. Onların saç-saqqalı bu yolda ağarıb, onlar bilirlər ki, bizim yalnız və yalnız güclənməyimizə, qüdrətlənməyimizə, izzət, şan-şöhrət tapmağımıza səbəb bizim Allahın və Peyğəmbərin ﷺ yoluna qayıtmaqdır. İnsanları şirkdən, nifaqdan, bidətdən, küfrdən çəkəndirməyimizdir. İnsanlara xeyir işləri əmr edib, pislikdən uzaqlaşdırmağımızdır. Həsənul-Bəsri رحمته əmirə qarşı bəd dua edən birini gördükdə deyir: "Onu da bil ki – *Allah Sənə Rəhm Etsin* – hökmdarların zülmələri Allahın intiqamlarından bir intiqamdır. Uca Allahın intiqamlarına da qılıncla qarşılıq verilməz. Bu intiqamlar dua, tövbə, Allaha dönüş, günahlardan çəkinmək ilə bir tərəf edilir və silinir. Allahın intiqamı qılınca daha kəskindir".⁷⁵² Başqa bir rəvayətdə: Həsənul-Bəsri رحمته Həccəyə bəd dua edən bir kimsənin sözlərini eşitdikdə belə demişdir: "Bunu etmə, Allah sənə rəhmət etsin. Əslində bu müsibətlər sizə öz əllərlə etdiklərinizdən ötrü gəlmişdir. Biz qorxuruq ki, Həccə əsir edilir və ya ölürsə,

⁷⁵² İbnul-Cövzi "Ədəbul-Həsənul-Bəsri" s. 119.

meymunlar və donuzlar gəlib sizə rəhbər olurlar".⁷⁵³ Məgər o zalım hökmdarların olmasına səbəb, bizim öz əllərimizlə etdiyimiz günahlarımız deyil? Allah Qurani-Kərimdə buyurur: *"İnsanların öz alləri ilə etdikləri əməllər üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr ki, Allah onlara etdikləri bəzi günahların cəzasını daddırsın və bəlkə onlar qayıtsınlar"*. (ər-Rum 41). Vallahi, Allah ﷻ zülm edən deyil, zülm edən bizik. Biz zülm etdik, biz zalım olduq, Allah ﷻ bizi zalımlarla imtahana çəkdi. Ona görə də yalnız və yalnız tövhidə, haqq yola qayıtmaq üçün bizim məqsədimiz birdir. Allahın dininə, tövhid dininə insanları dəvət etməkdir. İnsanları Sələflərin rəhbəri olan Muhəmmədin ﷺ yoluna qaytarmalıyıq.

Görürsən ki, bəziləri deyirlər: "Nə qədər dəvət etmək olar. Biz dəvət edirik bizə qulaq asan kimdir?" Məgər sən Peyğəmbərlərdən üstünsən? Sən ölənə kimi insanları Allahın dininə dəvət etməlisən. Nəticəni fikirləşmə. Çünki, nəticəni verən Allahdır. Bizim boynumuza düşən dəvətdir ki, biz də bunu etməliyik. Allah Qurani-Kərimdə İbrahimi ﷺ tək olmasına baxmayaraq ümmət adlandırdı. Nəyə görə? İbrahim ﷺ tək idi, haqqa dəvət etdi, doğru söylədiyinə görə Allah onu ümmət adlandırdı. İbn Məsud ﷺ deyir: "Əgər sən haqq üzərindəsənsə, tək olsan da belə sən camaatsan". Əgər biz insanlara doğrunu deyiriksə, haqqı deyiriksə demək biz ümmətik. Kim istəyir bizə qulaq assın, kim də istəyir qulaq asmasın. Allah İbrahimi ﷺ buyurdu: "İnsanları həccə dəvət et". İbrahim ﷺ dedi: "Ya Rəbbim! Mən kimi dəvət edirəm? Heç kəs yoxur". Allah buyurdu: "Sən dəvət et". İbrahim ﷺ tərənin üzərinə çıxaraq insanları həccə dəvət etdi". İbrahim ﷺ dünyasını dəyişdi, həccə gələnləri görmədi. Lakin indi baxın neçə milyon insan həccə gedir. Nəticəsi nə oldu? Neçə milyon insanın Həccə getməsinə səbəb oldu.

Həmçinin, Buruc surəsində keçən *Əshəbul-Uhdud* – hadisəsi. Suheyb ﷺ rəvayət etdi ki, Peyğəmbər ﷺ buyurdu: "...Hökmdar: "Mənim göndərdiyim adamlara nə oldu?"- deyər soruşdu. Uşaq: "Allah məni onlardan qorudu!"- dedi. Uşaq sözünə davam edərək: "Sən mənim dediklərimi yerinə yetirmədən məni öldürə bilməzsən!"- dedi. Hökmdar: "O nədir?"- dedi. Uşaq: "Camaatı bir meydana topla, məni də bir xurma ağacına bağla. Sonra oxumdan birini götürüb yayın ortasına qoyaraq: *"Bismilləhi Rəbbil-Ğuləm* - Uşağın Rəbbi olan Allahın adı ilə!"- de və sonra oxu at. Belə etdikdə məni öldürə bilərsən!"- dedi. Hökmdar camaatı bir meydançaya topladı və uşağı da xurma ağacına bağladı. Uşağın dediyi kimi oxlardan birini götürüb yayın ortasına qoyaraq *"Bismilləhi Rəbbil-Ğuləm* - Uşağın Rəbbi olan Allahın adı ilə!"- deyərək oxu atdı. Ox uşağın alnına batdı. Uşaq əlini alnına qoyub öldü. Bu zaman camaat: "Biz uşağın Rəbbinə iman etdik! Biz uşağın Rəbbinə iman etdik! Biz uşağın Rəbbinə

⁷⁵³ İbnul-Cövzi "Ədəbul-Həsənul-Bəsri" s. 119.

iman etdik!"- dedilər. Daha sonra hökmdarın adamları: "Gördünmü? Qorxduğun şey başına gəldi. Artıq camaat iman etdi!"- dedilər. Hökmdar dərhal yol ağızlarında xəndəklər qazılmasını əmr etdi.⁷⁵⁴ Xəndəklər qazıldı, içərsində od qalandı. Hökmdar: "Özünüzü xəndəklərə atın! Hər kim dinindən dönməzsə onu xəndəyə atın!"- deyərək əmr etdi. Hökmdarın adamları əmri yerinə yetirərək insanları odla dolu xəndəklərə atmağa başladılar. Nəhayət növbə yanında körpə uşaq olan bir qadına gəldi. Qadın odla dolu xəndəyə düşməkdən qorxaraq geri çəkildi. Bu an körpə uşaq dilə gələrək: "Anacan! Səbr et, şübhəsiz ki, sən haqq üzərindəsən!"- dedi".⁷⁵⁵

Bu padşah nə Allah qəbul edirdi, nə də hər hansı bir din. Oxu çəkib, atır və ox gedib uşağa dəyir və uşaq ölür. Lakin uşaq ondan sonra baş verən nəticəni görmür, amma uşaq dəvətini etdi. Nəticəsi nə oldu? Bütün qövm əllərini göyə qaldıraraq: "Biz bu uşağın Rəbbinə iman gətirdik". Padşah təəccübləndi və dedi ki: "Gör uşaq nə etdi. Mən bir uşağa qalib gələ bilmirdim, amma indi bütün qövm mənə qarşıdır".

Biz də yalnız və yalnız dəvət etməliyik. Heç bir sözlərdən, təhqirlərdən qorxmamalıyıq. Əgər biz düz deyiriksə, əgər haqqı deyiriksə nədən çəkinməliyik! Məgər bizdən yaxşılardan, bizdən xeyirlilərdən dəvət edərək əzab-əziyyətlərlə qarşılaşmayıblar? Məgər Peyğəmbər Muhəmmədə ﷺ sehirbaz, şair, məcnun deməyiblər? Məgər Peyğəmbərimiz Muhəmməd ﷺ Meraca gedərkən, orada yanında heç kəs olmayan Peyğəmbərlər görmədimi? Nuh ﷺ doqquz yüz əlli il dəvət etdi, əlli-altmışa yaxın insanı dəvətini qəbul etdi. Allaha çox şükür olsun ki, Allah bizə bu neməti verib, biz insanları dəvət edə bilirik. Kimisə İslama gətirə bilirik. Biz buna görə Allaha şükr etməliyik. İnsanlara Əmr bil mərufu, Nəhyi ənİL munkəri bildirməliyik. İnsanlara yaxşılığı əmr edib, pisləklərdən çəkindirməliyik. Yalnız və yalnız bundan sonra Allah qələbəni, zəfəri, qüdrəti, şan-şöhrəti bizə nəsib edəcək. Yalnız və yalnız Tövhid çayını təmizlədikdən sonra küfrdən, şirkdən, bidətdən, nifaqdan təmizlədikdən sonra Allah bizə güc verəcək. Allah bizə elə bir güc verəcək ki, düşmənlərimiz qorxularından geri çəkiləcəklər. Vallahi, bu belədir! *"Allah sizdən iman gətirənlərə və yaxşı işlər görənlərə onları özündən əvvəlkilər kimi yer üzünün varisləri edəcəklərini, möminlər üçün onların Allahın özü bəyəndiyi dini, İslamı möhkəmləndirəcəyini və onların qorxusunu əmin-amanlıqla, arxayınçılıqla əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər şübhəsiz ki, əsl fasiqlərdir".* (ən-Nur 55).


Allaha dua edirəm ki, Allah bu qısa möizəni İslam ümməti, Muhəmməd ümməti üçün xeyirli və faydalı etsin! Allah bizə haqqı haqq olaraq göstərsin və

⁷⁵⁴ əl-Buruc surəsinin 4-10-cu ayələrinə baxa bilərsiniz.

⁷⁵⁵ Muslim 3005.

haqqa tərəf yönəlməkdə, haqq əhli ilə birlikdə olmağa yardımçı olsun! Allah bizə batili batil olaraq göstərsin və batildən batil əhli ilə birlikdə uzaqlaşmaqda kömək etsin! Allah bütün əməllərimizi ixlasla Onun üçün Sünnəyə uyğun olaraq edənlərdən etsin! Allah bizi fitnədən və fitnə əhlindən qorusun! Allah bizim yaşadığımız bu dövlətimizi, məmləkətimizi cürbəcür fitnələrdən, bəlalardan qorusun! Bizim dövlətimizə hidayət versin! Allah bizə torpaqlarımızı düşmənlərdən tezliklə almaqda yardımçı olsun. Allah bizi dünyada və axirətdə möhkəm bir kəlimə olan *Lə İlahə İllallah* ilə sabit qədəm etsin! Bizi yalnız və yalnız müsəlman olduğumuz halda öldürsün! Amin!

ƏHLİ SÜNNƏ VƏL CƏMAAT SƏLƏFİ SALİHİN ETİQADI

AbdurRahman əs-Səədi  deyir ki: “1. Əhli Sünnə - etiqadında olanlar Allaha, Onun Peyğəmbərinə, kitablarına, mələklərinə, Axirət gününə, Qədərə, xeyir və şərin Allahdan olduğuna iman edirlər.

2. Əhli Sünnə - ibadət edilməyə layiq sadəcə Allah olduğuna, hər bir kamilliyin Ona aid olduğuna inanaraq yalnız Ona ibadət edirlər.

3. Əhli Sünnə - Yaradan, var edən, surət verən, ruzi və digər nemətləri verən, mane olan və bütün işləri ən gözəl şəkildə idarə edən sadəcə Odur.

4. Əhli Sünnə - Allah tək maqsud olan və ibadət ediləndir. O, Əvvəldir – Ondan öncə heç bir şey yoxdur. O, Axırdır – Ondan sonra heç bir şey yoxdur. O, Zahiridir – Onun üzərində heç bir şey yoxdur. O, Batındır – Ondan o tərəfə heç bir şey yoxdur. O, həm zati, həm də sifətləri ilə Ucadır. O, ərşə istiva etmiş. Bu istiva Onun əzəmət və cəlalına yaraşan bir halda mütləq ucalığı və üstünlüyü ilə bərabərdir. Onun elmi gizli və aşkar olan, uca və aşağı olan hər bir şeyi əhatə etmişdir. O, elmi ilə qulları ilə bərabərdir, onların bütün hallarından xəbərdardır. O, qullarına yaxındır və onların bütün istəklərinə cavab verəndir. O, zati ilə bütün yaratdıqlarından Mustəğni (heç birinə ehtiyacı olmayandır). Bütün yaradılmışlar hər bir etdikləri işdə (həyatları ilə) Ona möhtacdırlar. Yaradılmışlar bir göz qırpımı belə Ona möhtac olmadan var ola bilməzlər. O, kəramətli və rəhmət sahibidir. O dərəcədə ki, qullarına gələn hər bir dini və dünyəvi nemət və pislilikləri qoruma ancaq Ondandır. Neməti verən və pislilikləri uzaqlaşdıran Odur. Rəhmətindəndir ki, hər gecə dünya səmasına enərək qullarının ehtiyaclarını ödəyir. Allah dilədiyi kimi enər. *“Onun bənzəri heç bir şey yoxdur. O, eşidən və görəndir”*. (əş-Şura 11).

5. Əhli Sünnə - etiqad edir ki, Allah hikmət sahibidir. Onun təqdir etməsində və hökm verməsində hikmət vardır. Boş yerə heç bir şey

yaratmamış və heç bir hökm də verməmişdir. Onun hökmləri mütləq şəkildə bir hikmət və fayda olaraq buyurulmuşdur.

6. Əhli Sünnə - Allahın tövbələri qəbul edən, əfv edən və bağışlayandır. Qullarının tövbələrini qəbul edər, pisləklərini əfv edər. Ona dönərək tövbə edən böyük günah sahiblərinin günahlarını bağışlayar.

7. Əhli Sünnə - Allahın edilən az şeylərə belə bol-bol əvəz verəndir. Verdiyi nemətlərə görə şükr edənlərin nemətlərini isə artırandır.

8. Əhli Sünnə - Uca Allahı Özünün və Peyğəmbərini xəbər verdiyi sifətləri ilə tanıyırlar. Onun həyat sahibi, eşitməsi, görməsi, əzəməti, qüdrəti, cəlal və camal, mütləq həmd sahibi olması zati sifətlərindəndir.

9. Əhli Sünnə - Allahın Mərhəmət etməsi, rıza göstərməsi, danışması feli sifətlərdəndir. Allah necə diləyərsə danışar. Onun sözləri bitib-tükənməz və yox olmaz.

10. Əhli Sünnə - Quranın yaradılmış olmaması və Allahın kəlamı olmasına etiqad edir. Quran Ondan başlamış Ona da dönəcəkdir. Allah dilədiyini etmə sifətinə əvvəl də sahib idi, indi də və gələcəkdə də sahibdir. Dilədiyini şəkildə danışır. O, malik olan və hökm edəndir. Ondan başqa nə varsa Onun mülkü və Onun haqqında hökm verdikləridir. Qullarından heç biri Onun mülkündən və hökmündən kənar deyildir.

11. Əhli Sünnə - Quranda bildirildiyi və sünnətdə təvatur dərəcədə xəbər verildiyi kimi möminləri Axirətdə Allahı görəcəklərinə, Onu görmə və Onun rızasına qovuşmaq nemətinin nemətlərin ən böyüyü olduğuna inanırlar.

12. Əhli Sünnə - İmansız, Tövhid olmadan ölənlər (böyük şirk üzərə) əbədi Cəhənnəmdir. Lakin böyük günah edən kimsə tövbə etmədən, etdiyi günahlara kəffarə olan bir şey etmədən və onun üçün şafaət ediməzsə cəhənnəmə girsə belə əbədi qalmaz. Qəlbində zərrə qədəər iman olan kimsə Cəhənnəmdən qurtulacaqdır.

13. Əhli Sünnə - İmanın qəlbin etiqadı, dilin söyləməsi və əməllərin etdiyi işlər olduğuna inanırlar. İmanın çərçivəsinə daxil olan şeyləri ən mükəmməl şəkildə yerinə yetirən mömindir. Belə bir mömin savab əldə etməyə haqq qazanır, cəzaya uğramaqdan qurtulur. İman çərçivəsinə girən şeyləri naqis edən kimsənin imanı zəifləyər. Buna görə də iman edilən xeyir və itaətlərlə artar, pisləklər və günahlarla azalar.

14. Əhli Sünnə - etiqadında olanlar Allahdan kömək diləməklə din və dünyəvi işlərində çalışaraq səy göstərirlər. Beləcə bütün hərəkətlərində Allah üçün ixlashlı hərəkət edirlər. Allahın Rəsuluna itaət edirlər.

15. Əhli Sünnə - Muhəmmədin ﷺ Allahın qulu və peyğəmbəri olduğuna şahidlik edirlər. Allah onu aləmlərə rəhmət, bütün dinlərə üstün olaraq haqq din ilə göndərmişdir. Peyğəmbər möminlərə canlarından da üstün və əzizdir.

O, Peyğəmbərlərin sonucusudur. Allah onu insan və cinlərə müjdələyən və qorxudan olaraq göndərmişdir. Allah onu din və dünyanın islahı üçün və yaradılmışların Allaha ibadət vəzifəsini yerinə yetirməsi üçün göndərmişdir.

16. Əhli Sünnə - bilirlər ki, Muhəmməd ﷺ insanların ən bilikliyi, ən doğrusu, ən səmimi olandır. Müsəlmanlar onu böyük sayar və sevrələr. Onun sevgisini bütün yaradılmışların sevgisindən önə salar. Dinin bütün sahələrində ona uyarlar. Onun söz və davranışını hər kəsin davranış və sözlərindən önə keçirirlər.

17. Əhli Sünnə - etiqad edir ki, Allah Muhəmmədin ﷺ simasında bütün fəzilətləri, özəllikləri və mükəmməlikləri onda toplamışdır. O, məqam baxımından yaradılmışların ən uca məqama sahib olanıdır. Nə qədər xeyir qapıları varsa onu ümmətinə bəyan etmiş, nə qədər pislik varsa onu da ümmətinə göstərmişdir.

18. Əhli Sünnə - Allahın nazil etdiyi bütün kitablara, göndərilmiş bütün Peyğəmbərlərə inanırlar. Allahın göndərdiyi Peyğəmbərlər arasında ayırım etməzlər.

19. Əhli Sünnə - qədərə iman edirlər. Qədər ilə baş verən bütün xeyir və şər Allahın təqdir etdiyi ilə baş verməsinə iman edir. Allah qullarından hə biri üçün güc və iradə yaratmışdır. Onlar bu güc və iradə ilə istədikləri söz və əməllərini edirlər. Allah qullarını əməl etmək və söz söyləmək baxımından məcbur etməmişdir. İnsanlar etdiklərini öz seçimləri ilə edirlər. O, mömin qullarına imanı sevdirmiş və qəlblərinə salmışdır. Usyan, küfr və fahiş işləri onlara pis göstərmişdir.

20. Əhli Sünnə - Yaxşılıqı əmr edib, pisləkdən çəkindirər, valideyinlərə, qohum əqrabaya, qonşuya, əmri altında olanlara, əmir sahiblərinə, haqq sahiblərinə yaxşılıq etməyi əmr edirlər.

21. Əhli Sünnə - gözəl əxlaqa dəvət edər, pis və çirkin əxlaqdan çəkindirirlər.

22. Əhli Sünnə - etiqad edir ki, müsəlmanların iman baxımından ən kamil olanı əxlaqı ən gözəl olan, sözü ən doğru olan, xeyir və fəzilətə ən çox yönələn və hər bir rəzillikdən uzaq olan kimsədir.

23. Əhli Sünnə - Allah yolunda cihad etməyi əmr edər. Çünki cihad dinin ən yüksək zirvəsidir və iki qismdir: Elm və dəlil cihadı və silahlı (kafirələrə) qarşı olan cihad.

24. Əhli Sünnə - müsəlmanları birlik və bərabərlikdə olmağa çağırırlar. Parçalanmaqdan və düşmənçilikdən uzaqdırlar. Bunun üçün hər bir yola əl atırlar.

25. Əhli Sünnə - etiqadına görə ümmətlərin ən fəzilətliyi Muhəmməd ﷺ ümməti, bu ümmətin ən fəzilətliyi Rəsulullahın səhabələridir. Səhabələr

arasında 4 Rəşidi xəlifəsi, Cənnətlə müjdələnən 10 səhabə, Bədr əhli, Ridvan beyətində olanlar, mühacir və ənsarlardır. Peyğəmbərin ﷺ Əhli Beytini Allah üçün sevər və hörmət edirlər. Onları yalnız və yalnız xeyirlə anırlar.

26. Əhli Sünnə - etiqadına görə hidayəti göstərən alimlərə, Peyğəmbərin ﷺ varislərinə hörmət edər, ədalət üzərə olan əmirlərə, yüksək məqamda olanlara hörmət edirlər.

TÖVHİDƏ ZİDD OLAN SÖZ VƏ ƏMƏLLƏR

AbdurRahman əl-Cibrin ؒ deyir ki: "1. Növü nə olursa olsun, isətr dəmir, istər tunc və ya dəridən olan ip və ya halqa şəkilində olan bir şeyi başına gələcək bir bəlanı uzaqlaşdırır niyyəti ilə taxmaq.

2. Tilsim, amulet, gözmuncuğu və s. başa düşülməz sözlərdən ibarət olan şeyləri taxmaq. Nal, heyva budağı və s. şeylərin həm insanların üzərinə, həm də heyvanların üzərinə nəzər dəyməsin və s. səbəblərlər taxılması şirkdir.

3. Müəyyən şəxsləri mübarək sayaraq onlara əl sürtmək, onlardan bərəkət keçəcəyinə inanmaq, Ağac və daşlara qarşı da belə bir inancda olmaq bu qəbildəndir.

4. Allahdan qeyrisinə qurban kəsmək, xeyir əldə etmək, zərərdən qaçmaq məqsədilə cin və övliyalara qurban kəsmək, Allahdan qeyrisinə qurban kəsilən yerdə qurban kəsmək qadağandır.

5. Allahdan qeyrisinə nəzir demək. İbadət olduğu üçün Allahdan qeyrisinə edilməz.

6. Allahdan qeyrisinə sığınmaq və ya Allahdan qeyrisindən yalnız Allahın qadir olduğu bir şeydə kömək diləmək.

7. Saleh kimsələri və Allahın vəli qullarını onların olduğu məqamlardan həddi aşaraq daha yüksək məqamlara qaldıraraq tərifdə həddi aşmaq. Onların günahsız olduqlarına, bəzi Peyğəmbərlərdən üstün olduqlarına və s. etiqad etmək.

8. Qəbir ətrafında təvaf, orada namaz qılmaq və s.

9. Qəbirlər üzərinə tikili, məqbərə, türbə və s. ucaldılması, qəbirlərin rənglənməsi və s.

10. Falçılıq, fal oxları, kahinlik, münəccimlik, qeybdən xəbər və s. küfr və şirk əməllərlə məşğul olan və bu kimi şeylərə getmək. Hətta saleh və övliya adlansalar da belə bu kimi şeylərdə onlara müraciət edilməz.

11. Uğursuzluğa, işin nəsh gətirməsinə inanmaq. Günlərin, ayların, hansısa heyvanın uçuşu ilə işin uğurlu olub-olmaması və s. kimi mövhumatlara inanmaq.

12. Qəlbi Allahdan qeyrisinə bağlamaq, Allaha təvəkkül etməmək.

13. Qəlb ilə edilən ibadət növlərində hansınısa Qorxu, məhəmmət və s. Allahdan qeyrisinə etmək.
14. Allahın qəzəbinə uğramayacağından əmin olmaq və Allahın rəhmətindən ümüd kəsmək qadağandır.
15. Allahın təqdiri ilə baş verən qədər qarşısında səbr etməyib, qədərə qarşı çıxmaq. Allahım! Bunu mənə nə üçün etdin? Demək.
16. Dünyalıq bir iş olsada belə riyə ilə etmək olmaz.
17. Əmirlərə halalın haram edilməsində, haramın da halal edilməsində itaət etmək.
18. Allah və sən istəyən, göydə Allah yerdə sən, Allah və filakəs olmasaydı və s. kimi sözlərin işlədilməsi.
19. Zamana, günlərə, aylara söymək.
20. Din, Peyğəmbər, Quran ilə istehza etmək,. Möminlər və alimlərlə istehza etmək və s. Başqa saqqal, isbal, hicab və s. ilə istehza etmək.
21. Abdunəbi, AbdulKabə, Hüseyinqulu, Əliqulu və s. kimi adları qoymaq.
22. Canlı bir varlığın surətini çəkmək, onlara təzim və s. etmək.
23. Kafir və münafıqları dost tutmaq, onları sevmək və s.
24. Allahın hökmündən başqa hökmləri qəbul etmək, onları daha yaxşı saymaq.
25. Alahdan qeyrisinə and içmək.

TÖVHİDİN QƏLBDƏ KÖK SALMASINA SƏBƏBLƏR

1. Allah qatında olan mükafata çatmaq üçün Onun əmrlərinə itaət etmək.
2. Allahın cəzasından qorxaraq günahları tərək etmək.
3. Göylərin və yerin mülkünün kimin əlində olduğunu düşünmək.
4. Allahın İsim və Sifətləri barəsində bilik əldə etmək.
5. Quranı oxuyarkən mənasını və nə qəsd edildiyini düşünmək.
6. Fərz ibadətlərdən sonra nafilə ibadətlərlə Allaha yaxınlaşmaq.
7. Dil və qəlb ilə Allahı zikr emək.
8. Bir kimsənin sevdiyi birdən çox sevgi bir yerə cəm olduğu zaman bunlar arasından Allahın sevgisini üstün tutmaq.
9. Allahın nemətləri barəsində danışmaq, düşünmək.
10. Allahın qarşısında sınımış bir vəziyyətdə, Ona möhtac olduğunu yaddan çıxarmamaq.
11. Allahın dünya səmasına gecənin 3/1 endiyini düşünərək bu vaxta dua və istiğfarı artırmaq.
12. Saleh kimsələrlə oturub-durmaq.
13. Qəlb ilə Rəbbi arasına girən hər bir şeydən uzaqlaşmaq.

14. Lağlağıdn, faydasız söz-söhbətlərdən, çox yatmaq və çox yeməkdən çəkinmək.

15. Özün üçün arzu etdiyini qardaşın üçün də arzu etmək.

16. Müsəlmanlar haqqında qəlbində kin duymamaq, kibr, həsəd və s. uzaq olmaq.

17. Allahın təqdirinə rıza göstərmək.

18. Nemətə nail olduqda şükr edər, imtahanla qarşılaşdıqda səbr edər.

19. Günahdan sonra dərhal tövbə edərək Allaha qayıtmaq.

20. Kiçik və böyük hər bir işdə Peyğəmbərə ﷺ uymaq.

21. Allah yolunda cihad etmək.

22. Yaxşılığı əmr edib pisləkdən çəkindirmək.

Allahummə! Bizləri Tövhid üzərə yaşadıb, xoşbəxt olanlardan, Tövhid üzərə vəfat etdirib şəhidlik məqamına çatanlardan et!

ŞİRKİN ZƏRƏRLƏRİ VƏ FƏSADLARI

1. Dünya və axirətdə pis aqibətlə qarşılaşmaq. 2. Dünya və axirətdə olan sıxıntıların ən böyük səbəbi şirkdir. 3. Şirk dünya və axirətdə olan əminliyi qaldırır, qorxulara səbəb olur. 4. Şirk dünya və axirətdə zəlalətə düşməyə səbəbdir. 5. Böyük şirk edən kimsə ölümündən öncə tövbə etməzsə bağışlanması mümkün deyildir. 6. Böyük şirk bütün əməlləri yox edir. 7. Böyük şirk sahibinə Cənnəti haram, Cəhənnəmi ilə halal edir. 8. Böyük şirk sahibi Cəhənnəmdə əbədi qalacaqdır. 9. Şirk ən böyük zülm və iftiradır. 10. Allah və Rəsulu ﷺ müşriklərdən uzaqdır. 11. Şirk Allahın qəzəbini, cəzasını gətirən və Allahdan uzaqlaşdıran ən böyük səbəbdir. Allahı qəzəbləndirən hər şeydən Allaha sığınırıq. 12. Şirk fitrət nurunu söndürür. 13. Gözəl əxlaqı yox edir. Gözəl əxlaq fitrətdəndir. 14. Böyük şirk sahibinin qan və mal toxunulmazlığını qaldırır. 15. Kiçik şirk imanı zəiflədir və böyük şirkə aparan səbəbdir.

Ey müsəlman qul! Böyük olsun, kiçik olsun şirkin hər birindən uzaq ol! Bundan Allaha sığın, Allahdan dünya və axirətdə salamatlıq, məğfirət və rəhmət diləyirik! Amin.

BÖYÜK VƏ KİÇİK ŞİRKİN FƏRQİ

1. Böyük şirk insanı İslamdan çıxardır, kiçik şirk isə İslamdan çıxarmır.

2. Böyük şirk öz sahibini əbədi olaraq Cəhənnəmə salır, kiçik şirk isə əbədi deyildir.

3. Böyük şirk bütün əməlləri batil edir, kiçik şirk isə yalnız riya ilə olunan əməlləri batil edir.

4. Böyük şirk edənin canı və malı halal olur, kiçik şirk edənin isə canı və malı halal deyildir.

5. Böyük şirk edən kimsə ilə müsəlmanlar arasında düşmənçilik olması lazımdır. Müsəlmanların onu sevməsi mümkün deyildir. Yaxın əqrabası olsa da belə. Kiçik şirk sahibini sevməməyə bir səbəb yoxdur. Sahib olduğu şirkinə görə nifrət edilir, imanına görə isə sevilir.

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT

- "Qurani-Kərim" Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsi.
- "Sələsətil-Usul" Məhəmməd ibn Saleh əl-Useyminin şərhilə - Türk dilində.
- "Kəşfi Şubuhət" Məhəmməd ibn Saleh əl-Useyminin şərhilə - Türk dilində.
- "Aləmus-Sunnətul-Mənşura" Hafiz ibn Əhməd əl-Həkəmi - Türk dilində.
- "əl-Əqidətut-Təhaviyyə" İbn Əbil İzz əl-Hənəfinin şərhilə - Türk dilində.
- "Səhih Muslim" - Türk dilində.
- "Muxtəsər Səhih əl-Buxari" - Türk və Rus dillərində olan nəşrlər.
- "Buluq əl-Məram – Достижение Цели" Перевод с арабского Кулиева Ельмира.
- "Riyadus-Salihin" - Türk və Rus dillərində.
- "Qəbir Ziyarətləri" İmam Birgivi - Türk dilində.
- "Hənəfi Uləmalarına Görə Şirk Və Səbəbləri" Muhəmməd ibn Abdur-Rahmən əl-Humeyyis - Türk dilində.
- "Təvəssül" Abdullah ibn Abdul-Həmid əl-Əsəri - Türk dilində.
- "Təvəssül" əl-Albani - Türk dilində.
- "Təvəssül" İbn Teymiyyə - Türk dilində.
- "Основы Религии" Перевод с арабского Кулиева Ельмира.
- "Мудрост и Логика Призыва Пророков к Аллаху" Перевод с арабского Кулиева Ельмира.
- "Əqaid Risalələri – Qəbirlər, Bidətlər və Ölümü xatırlama" Əhməd ər-Rumi əl-Hənəfi - Türk dilində.
- "Qəlbin və Dinin şirk və Küfrdən təmizlənməsi" Əhməd ibn Həcər əl-Btami - Azəri dilində.
- "Tövhid Kitabı" Süleyman ət-Təmimi - Azəri, Rus və Türk dillərində.
- "Tövhidə Dəlillər Barədə Faydalı Söz" Süleyman ət-Təmimi - Azəri dilində.
- "Tevhid Kalesi" Abdur-Rahmən əs-Səədi, Abdul-Aziz ibn Bəz, Saleh əl-Useymin, Abdur-Rahmən Cibrin, Abdul-Kərim əl-Aql – Türk Dilində.
- "Soru Ve Cevaplarla Tevhid İnanacı" Dr. İbrahim ibn Salih el-Hudayri Riyad Bütük Mahkemesinde Kadi – Türk dilində.
- "Türbeler Size Muhtaç" – Türk dilində.
- "İslamda Qəbirçiliyin Fəsadları" əl-Albani - Türk dilində.
- "Lə İləhə İlləllah" Saleh ibn Fovzan – Türk dilində.
- "Kəlīmətul-İxlas" Hafiz ibn Rəcəb – Türk dilində.
- "Tövhidə Zidd Əməllər" Abdul-Əziz ər-Reyyis – Azəri dilində.
- "Nəvəqidul-İsləm" Muhəmməd ibn Abdul-Vahhab – Rus və Ərəb dilində.
- Adil Rəcəbov "Günahlar" səslilərs.

Mübariz Qarayev "Kitabu Tövhid" Muhəmməd ibn Abdul-Vahhab, Şərh Muhəmməd İbn Saleh əl-Useymin səsli dərslər.

"Предел Желаящего" Салех Али Шейх – Rus dilində.

"Доказательства Единобожия" Шейх: Абд ар-Раззак ибн Абд аль-Мухсин аль-Бадри, Перевод: Кулиева Э.Р.

"Книга Единобожия" Салих ибн аль-Фавзан.

Ринат Абу Мухаммад "Книга Единобожия" Мухаммад ибн Абдул-Ваххаб, Разъяснение Салех Али Шейх.

Абу Йахйя "Книга Единобожия" Мухаммад ибн Абдул-Ваххаб, Разъяснение Абдур-Рахман ас-Саади.

Руслан Абу Ибрахим "Ширк В Булгаре".

Абу Йахйя "Книга Единобожия" Салих ибн аль-Фавзан.

KİTABIN İÇİNDƏKİLƏR

ÖN SÖZ	4
• <i>Bu dəvətin səbəblərindən bəziləri</i>	5
• <i>Ümmətdə Şirkin Zühur Etməsinə Başlıca Səbəblər</i>	9
• <i>Tövhidin Faydaları Və Səmərələri</i>	17
ŞƏHADƏT	20
• <i>Lə iləhə illəllah – Allahdan başqa ibadətə layiq ilah yoxdur</i>	23
• <i>Lə iləhə illəllah kəliməsinin şərtləri</i>	26
• <i>Elm</i>	26
• <i>Yəqinlik</i>	26
• <i>İxlas</i>	27
• <i>Sidq</i>	27
• <i>Məhəbbət</i>	28
• <i>Təslim</i>	28
• <i>Qəbul</i>	29
• <i>Mühəmmədən Rasulullah</i>	32
• <i>Mühəmmədən Rasulullah kəliməsinin şərtləri</i>	36
• <i>İslamı pozan şərtlər</i>	37
TÖVHİD	41
• <i>Tövhidin faydaları</i>	46
• <i>Tövhidin ələmlərə olan təsiri</i>	48
• <i>Tövhidin fərdlərə olan təsiri</i>	48
• <i>Tövhidin cəmiyyətə (ümmətə) olan təsiri</i>	54
• <i>Tövhidin axirətdə olan təsiri</i>	57
• <i>Tövhid və şirk</i>	57
ŞİRK	59
• <i>Şirkul Əkbər-Böyük Şirk</i>	631
• <i>Rububiyyət tövhidində şirk</i>	65
• <i>Uluhiyyət tövhidində şirk</i>	69
• <i>İsim və Sifətlər tövhidində şirk</i>	74
• <i>Duada şirk</i>	79
• <i>Qəbir ziyarətləri</i>	86
• <i>Qəbirləri hər il müəyyən vaxtlarda ziyarət edərək bayram yerlərinə çevirməyin fəsadlarından</i>	94
• <i>Qəbristanlıqda Quran oxumaq</i>	96
• <i>Qəbirlərlə bağlı bəzi qadağalar</i>	97
• <i>Qəbir ziyarəti və onun faydaları</i>	105
• <i>Müxaliflərin gətirdiyi bəzi şübhələr və onlara verilən cavablar</i>	107
• <i>Qəbirpərəstlərin ağullarını başlarından alan şey nədir?</i>	119
• <i>Bu bütələr sizin və atalarınızın qoyduğu adlardan başqa bir şey deyil</i>	121
• <i>Məhəbbətdə, təzimdə şirk</i>	125
• <i>Həqiqi sevgi uca sevdini təkləşdirməyi tələb edir</i>	128

• İbadətlə sevgi	129
• Tətəyyum	131
• Xullə	132
• Bəndə sevdiyini ən uca sevdiyi üçün tərk edir	133
• Hər bir əməlin kökü və qaynağı məhəbbətdir (istər haqq, istər batil olsun)	136
• Məhəbbətin müxtəlif növləri	138
• Məhəbbətin təsiri və ona tabe olan şeylər və əhkamları	140
• Məhəbbət və iradə hər bir dinin əsasıdır	141
• Allaha olan sevgini artırmağın yolları	143
• Məhəbbətin dərmanı	144
• Qorxuda şirk	145
• Təvəkküldə şirk	149
• Allahdan qeyrisinə qurban kəsilməz	154
• Allahdan qeyrisinə qurban kəsilən yerdə Allaha qurban kəsilməz	156
• Qurbanlıq hansı səbəbə görə kəsilir	160
• Heyvanın ətinin halal olması üçün zəruri şərtlər	161
• Bəzi şübhələrin aydınlaşdırılması	166
• Müasir sələf alimlərinin kəsilmiş heyvanın hökmü barəsində	172
• Allahdan qeyrisinə nəzir verilməz	186
• Təbərük – bərəkət diləmək	189
• İtaətdə şirk	196
• Allahın hökmü ilə hökm vermək barəsində Sələfi alimlərinin sözləri	202
• Təkfir məsələsi şərtlər və maneələr	211
• Tağut	219
• İstiaza - sığınmaqda şirk	221
• İstiğasə - imdad diləməkdə şirk	224
• İstianə - yardım diləməkdə şirk	226
• Şəfaətdə şirk	228
• Elmdə şirk	239
• Surət yaradanlar	240
• Şirkin həqiqəti	244
• Hənəfi alimlərinə görə şirk	246
• Allahla, Onun ayələri, Peyğəmbəri, şəriəti və ya bunlardan hər hansı biri ilə istehza edib zarafatlaşmaq	248
KİÇİK ŞİRK	252
• Əməldə şirk	253
• Halqa taxmağın, ip bağlamağın, gözmuncuğu, həmayil, və tilsimlər haqqında	253
• Sözdə şirk	257
• Allahdan qeyrisinə and içmək	257
• İçilən Andla Nə Vaxt Razi Qalmaq Olar Və Olmaz?	258
• Allahın Adından Çox And İçmək Olarmı?	258
• Ehtiyac Olmadan And İçmək	259

• Allahın Adından And İçmək	260
• Kiçik şirk sayılan bəzi sözlər	261
• Allah Və Sən İstəyən Kimi Olsun	261
• Hadisələrin Baş Verməsini Allahla Əlaqələndirməmək	263
• Allahın Nemətini Allahu Unudaraq Yağışla Bağlamaq, Küləklə Bağlamaq	267
• Əgər – Sözü Barəsində Nə Galib?	268
• Zəmanəni Söymək	270
• Adları Allahdan Başqasının Qulluğuna Nisbət Etmək	271
• Allah onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şarik qoşmağa başladılar	272
• Mənim Qulum Demək Olarmı?	274
• Mənim Rəbbim Demək Olarmı?	275
• Mövlə Demək Olarmı?	275
• Seyyid Demək Olarmı?	275
• Allahın rəhmətindən ümid üzmək və Allahın əzabından əmin olmaq	277
• “Allaha salam olsun”- demək	280
• “Allahım! İstəyirsənsə məni bağışla”- demək	280
• Küləyi söyməyin qadağan edilməsi	281
• Allahın adı ilə istəyən	281
• Allahın Üzü xatirinə	284
• Allahu özünlə bir məxluq arasında vasitəçi tutmaq	284
GİZLİ ŞİRK	285
• Riya	286
• Riya qatışan ibadətənin hökmü	288
• Riya olmayan əməllər	289
• Niyət və istəklərdə şirk	289
SEHR	295
• Sehrbazın qazancının haram olması	299
• Bəlağət sehdirmi?	300
• Kahinlər kimlərdir?	300
• Qeybi bilən Allahdır	302
• Uğursuzluğa inanmaq, mövhumat, xurafat, düşər-düşməzlik	304
• Təfəul	308
• Ulduzlar	309
• Ulduz falı	310
• Yağış yağmağı ulduzlarla əlaqələndirmək	311
• Sehr, cadu, göz dəymədən müalicə, ovsun və ruqiyyə	312
• Qəlb xəstəlikləri	316
• Möcüzə	318
• Allahın Vəlifləri (övliaları) kimlərdir	318
• Kəramət və Sehr	319
TƏVƏSSÜL	320
• Təvəssülün növləri	322

• Bidət olan təvəssül	325
• Müsəlmanların təvəssül mövzusunda azmalarının səbəbi	327
• Bidət əhlinin gətirdiyi şübhələr və onlara verilən cavablar	327
• Yaradanı məxluq ilə qiyas etmək	331
• Qiyamətə yaxın şirkin zühur etməsi	333
• Allaha ﷻ qarşı pis zəndə olmaq	335
TÖVHİDİN QORUNMASI	340
• Əhli Sünnə Vəl Cəmaat Sələfi Salihin Etiqadı	352
• Tövhidə zidd olan söz və əməllər	355
• Tövhidin qəlbə kök atmasına səbəblər	356
• Şirkin zərərləri və fəsadları	357
• Böyük və kiçik şirkin fərqi	357
• İstifadə olunan ədəbiyyat	359
• Kitabın içindəkilər	361

QEYD ÜÇÜN